

RƏŞİD MƏMMƏDOV
VƏFA MƏMMƏDLİ

ƏTRAF MÜHİTİN
QORUNMASI
STATİSTİKASI



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNIVERSİTETİ

Rəşid Şamil oğlu Məmmədov
Vəfa Rəşid qızı Məmmədli

502

ƏTRAF
MÜHİTİN
QORUNMASI
STATİSTİKASI

Ali iqtisad məktəblərinin bakalavr təhsil pilləsində²
təhsil alan tələbələr üçün dərs vəsaiti

Dərs vəsaitinin nəşrinə Azərbaycan
Respublikasının Təhsil Nazirliyinin
29.10. 2002-ci il tarixli 1010 sayılı
əmri ilə icaza verilmişdir.

B A K I - 2003

Rəy verənlər: 1. A.C.Məmmədov – Azərbaycan Dövlət
İqtisad Universitətinin «Statistika»
kafedrasının dosenti, i.e.n.

2. Ş.A. Məmmədov – Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədr müavini, Respublikamızın əməkdar iqtisadçısı.

Elmi redaktor: A.I. Cabbarova - Azərbaycan Dövlət
İqtisad Universitətinin «Statistika»
kafedrasının baş müəllimi, i.e.n.

Kitabda tələbələrə (və eləcə də başqa oxuculara) ekologiya, ətraf mühitin, təbiətdən istifadənin vəziyyətinin və ətraf mühitin çirkənnəsi dərəcəsini statistika üsulları ilə qiymətləndirmək və bu məsələlərə dair ilkin informasiyanın əldə edilməsi və təhlili yolları şərh edilir.

ÖN SÖZ

Bazar münasibətləri şəraitində ətraf mühitin qorunması və təbii cəhətiatlardan səmərəli istifadə edilməsi mühüm sosial-iqtisadi problema çevrilmişdir. Ekologianın və təbiəti mühafizənin müasir vəziyyətinin öyrənilməsi və tənzimlənməsi hərəkətli və dəqiq informasiyanın olmasına tələb edir. Belə informasiya düzgün təşkil edilmiş və müntəzəm aparılan statistika müşahidəsi əsasında əldə edilə bilər.

Müasir şəraitdə, cəmiyyətə təbiət arasında müvazinənin gərginləşdiyi bir şəraitdə onun tarazlaşdırılmasına, təbii sərvətlərin təkrar istehsalının düzgün təşkilinə, və ətraf mühitin mühafizəsinə nail olmaq qarşıda duran mühüm vəzifələrdənərdir.

Statistika elminin bir sahəsi olan “Ətraf mühitin qorunması statistikası” kursunun ali məktəblərdə tədrisi Respublikamızda bu sahənin əhəmiyyətli dərəcədə yaxşılaşmasına kömək ola bilər.

Ətraf mühitin qorunması hər bir şəxsin və eləcə də bütövlükdə cəmiyyətin qarşısında qoyulmuş ən ciddi tələblərdən biridir. Bu tələbata ciddi əmək edilməsi yaşıdan, cinsindən və cəmiyyətdə tutduğu mövqeyindən aslı olmayaraq hər bir şəxsin vətəndaşlıq borcudur.

Kursun əsas vəzifəsi tələbələrə ekologiya, ətraf mühit və təbiətdən istifadənin vəziyyətini statistika üsulları ilə qiymətləndirmək və onlara dair informasiyani təhlil etmək vərdişini aşılamaqdən ibarətdir.

Dərs vəsaitinin I – IX fəsilləri i.e.n. dos. R. Ş. Məmmədov, X, XI və XII fəsilləri isə V. R. Məmmədli tərəfindən yazılmışdır.

Gölgəcəkdə bu kitabçanı təkmilləşdirmək niyyatində olan müəlliflər öz faydalı təkliflərini və iradlarını biza (Bakı, İstiqlaliyyət küçəsi 6, ADIU-nun “Statistika” kafedrasına) göndərən şəxslərə əvvəlcədən öz minnətdarlıqlarının bildirirler.

I FƏSİL

ƏTRAF MÜHİTİN QORUNMASI STATİSTİKASININ PREDMETİ, METODLARI, VƏZİFƏLƏRİ VƏ GÖSTƏRİ- CİLƏRİ SİSTEMİ

§ 1.1. Ətraf mühit haqqında anlayış və onun statistik öyrənilməsinin zəruriliyi

litosfer (yeraltı suları və saydalı qazıntıları daxil etməklə) təbii ünsürlərdir.

Ətraf təbii mühitə tə'sir insanların təsərrüfat fəaliyyəti nəticəsində yaranmış çırkləndircilərin havaya, torpağa və suya qarışıması nəticəsində baş verir. Ətraf mühitin kimyəvi çırklənməsi nəticəsində hava nəfəs almaq üçün, torpaq məhsul becərmək üçün, su isə içmək üçün yararsız hala düşür. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə yalnız suyun çırklənməsi nəticəsində hər il dünyada 5 milyonadək uşaq ölü və əhalini ümumi ölüm səviyyəsi yüksəlir.

Əhalinin ölüm səviyyəsinin yüksəlməsinin əsas səbəblərindən biri da istehlak edilən orzaq məhsullarının istehsal və tədavülü zamanı ekoloji normalara əməl edilməməsidir. Məhsuldarlığı yüksəltmək, bitkilərin və getəsi dövrünü qısaltmaq və başqa məqsədlər üçün istifadə edilən kimyəvi kübrətlər orzaq məhsullarının ekoloji keyfiyyətini pisləşdirir və onları insan hayatı üçün təhlükəli edir.

Ekoloji tarazlığın bioloji baxımdan pozulmasında antisanitariya, çırkləndirici maddələrin təbiətə axıdılması və bunun nəticəsində infeksiya mənbələrinin meydana gələsi də əsas rol oynayır.

Orqanizmin mövcud olması üçün onun özündə ekoloji müqavimət olması çox vacibdir. Ekologyanın çırklənməsi nəticəsində orqanizmin müqavimətinin-immunitetinin zoisləməsi xarici amillərin zərərli tə'sirini gücləndirir. Bu isə öz növbəsində orqanizmin məhv olmasına gətirib çıxarır. Orqanizmin bu cür məhy olmasına keyfiyyətsiz məhsullarla qidalanma mühüm rol oynayır.

Elmi-texniki tərəqqinin inkişafı ilə əlaqədar olaraq insanların təbiətə tə'siri sferası genişlənir, nəticədə ətraf mühitdə insan üçün neqativ dəyişiklər baş verir. Buraya ilk növbədə adı şəraitdə təbiətə xas olmayan maddələrlə çırklənmə təbii mühitə qaynayıb qarşı bilməyən və canlı orqanizm üçün zərərli olan pozuntular, təbii sistemlərin dinamik inkişafının pozulması, su balansının dəyişməsi, torpağın

eroziyasının artması, mineral xammal və yanacaq ehtiyatlarının azalması və saira aiddir.

İnsanın torpağa və eləcə də bütövlükdə təbii mühitə təsirinin tarixi çox qədimdir. Alımların hesablamalarına görə təbii proseslər biosferin üç milyard illik inkişafı nəticəsində yaranırsa da ona antropogen (insanın təsərrüfat fəaliyyəti nəticəsində) tə'sir son 150-200 ildə müşahidə olunmuşdur.

Ətraf mühitə və təbii proseslərə cəmiyyətin təsərrüfat fəaliyyətinin daha intensiv tə'siri isə XX əsrin son onilliklərində müşahidə edilmişdir. "Ətraf mühit" anlayışı "Ekologiya" anlayışı ilə mənaca çox yaxındır. Ekologiya yunan sözü olan "Eynos" (ev) və "Logos" (təmİN) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Başqa sözlər, ekologiya sözü maskun edilmiş yer mənasını verir. Bu maskun edilmiş yer-ev bəşəriyyətin sakin olduğu planetdir. Bu evi insanlar tikiplər. Bu ev insanların yaşaması üçün lazım olan su, hava və qida ilə zəngin olan təbii mühitlə əhatə edilib. Lakin insanlara təbiət tərəfindən verilmiş belə zəngin ətraf mühit insanların təsərrüfat fəaliyyəti nəticəsində pisləşir, təbii ətraf mühit öz keyfiyyətini və tarazlığını itirir. İldən-ilə kasıblaşır. Təbiətin florasına və faunasına edilən qəsd nəticəsində yüzlərlə heyvan və bitki növlərinin adı "Qırımızı kitab" a düşmüşdür. Həmin heyvan və bitki növlərinin bozılının kökü artıq kəsilmiş, başqlarının kökü isə kəsilmək üzərdir.

E.Hegelə görə ekologiya canlı aləmin mövcudluğunu və yaşama şərtlərini müəyyən edən bir amıldır.

Ekoloji balansın pozulması bütün canlı aləmi o cümlədən də insanlar üçün təhlükəlidir. İnsanlar təbiəti fiziki, kimyəvi, bioloji tə'sirdən qorunmalıdır. Fiziki tə'sir yaşıllığın məhv edilməsi, yerin tokına fiziki zərbələr, müxtalif məqsədlərlə aparılan qazma işləri, sənaye obyektləri tərəfindən havaya buraxılan toz, atmosferin fiziki bütövlüyüne mənfi tə'sir edən sair amillər (raketlərin buraxılması və s.) daxildir.

Ekologiyaya mənfi istiqamətdə fiziki tə'sirin on təhlükəli nəticəsi təbiətin istilik balansının pozulmasında eks olunur. Gündəşdən istiliyi yərə götürən elektron axımının istiliyin bir qismi atmosferdə olan toz mühitləri tərəfindən udulur. Nəticədə atmosferin istilik balansı pozulur. Əgər atmosfer normadan bir dərəcə artıq qızsa, yer qütbünün buzlu örtüyü əriyər, nəticədə okeanlarda və denizlərdə suyun səviyyəsi qalxar. Bu isə ətraf mühit üçün çox sayılı təhlükə

yarada bilər.

“Ətraf mühitin mühafizəsi” dedikdə insanın yaşaması üçün vacib olan təbii amillər (hava, su, torpaq və s.) və onun fəaliyyəti üçün lazımi təbii cəhətiyatlari qorumaq və səmərəli istifadə etmək başa düşülür. Təbii ətraf mühit həyatın keyfiyyətinə, yaşayış şəraitinə və insanın səhhətinə tə'sir edən təbii komponentlərin məcmuyudur.

İnsanın fəaliyyəti təbii mühitdə normal maddələr mübadiləsini tə'min etməli, özünün yaratdığı zərərlərindən (səs, elektromaqnit dalğaları, şüalanma, müxtəlisf çirkəndicilər və s.) və insanın (cəmiyyətin) yaşadığı mühiti təbii əslakətdən (vulkan, zəlzələ, su daşqını və s.) qorunmalıdır.

Uzun illərin müşahidəsi göstərir ki, insan, cəmiyyət və təbiət üzvü vəhdət təşkil etməlidir. Bunlardan hər hansı birində baş vermiş dəyişikliklər o birilərinin də mövcudluğunu tə'min etməlidir.

Təbiətlə cəmiyyətin qarşılıqlı münasibətlərinin öyrənilməsi və tənzimlənməsi müasir elmi tədqiqatların ən aktual problemlərindən biridir.

Bir çox hallarda “ətraf mühit” anlayışına insani dolayısı və ya birbaşa əhatə edən və onun həyatı və fəaliyyətinə tə'sir göstərən bütün məsələləri də daxil edilir. Bəzi tədqiqatçıların fikrincə “ətraf mühit” anlayışına planetar kütlə kimi bütün yer kürəsini və ona yaxın olan kosmik sahəni, başqalarının fikrincə isə yalnız landşaftı və biosferəni aid etmək təklif olunur. Belə halda “landşaft sferası” dedikdə atmosferin aşağı (10-12 km) qatları (troposfer), hidrosfer, litosfera (yerin qabığı) və biosferanın birliliyində yaranan xüsusi təbii kompleks başa düşülür. “Biosfera” dedikdə landşaftın bir ünsürü olan canlı aləmin yarandığı və inkişaf etdiyi Yer kürəsinin xarici qabığı nəzərdə tutulur. Biosfera canlı (biotik) və qeyri-canlı (abiotik) komponentlərin cəmindən (biogeotənəzlardan) ibarət olmaqla landşaftın fəaliyyət göstərməsində və inkişafında aparıcı rol oynayır. Bitkilər, heyvanlar, mikroorganizmlər eko sistemin aşağı təbəqəsi və sular abistik komponentlər hesab olunur, canlı orqanizmlərin abiotik amillərlə qarşılıqlı münasibəti ekologiya adlanır. Həmin proseslər təbiətdə maddələrin və enerjinin dövranının qlobal və regional geokimyevi tsiklini pozur, təbii sistemin quruluşunu mahv edir. Bu proseslər öz miqyası, intensivliyi və ətraf mühitə texnogen tə'sirinə görə yalnız təbii proseslərlə müqayisə edilə bilər. Bu tə'sirin xarakterini tədqiq etmək, təbii mühitdə baş verən cəmiyyət və keyfiyyət dəyişikliklərini uçota almaq, bu proseslərə təbiətin cavab

reaksiyاسını öyrənmək ətraf mühitin qorunması probleminin həllinin əsas istiqamətləridir. Bu proseslər məhəlli (məsələni məhdud miqyasda yer sahənin çirkənməsi baş verdikdə), milli və beynəlxalq texnogen tə'sir bir çox ölkələrin marağına toxunduqda, beynəlxalq və planetar (insanın əməlləri qlobal təbii proseslərə tə'sir göstərdikdə) miqyasda baş verə bildiyi üçün onun öyrənilməsi və həlli ilə BMT, onun bölmələri, Beynəlxalq Səhiyyə Təşkilatı, Elmi ittifaqların Beynəlxalq ittifaqı və bu kimi çoxsaylı təşkilatlar məşğul olurlar. Elm və texnikanın inkişafı bütün dünyada iqtisadiyyatın inkişafının sür'ətlənəməsinə, urbanizasiya və sənayecəsədirmənin sür'ətlə inkişafına təkan verməklə yanaşı insanları əhatə edən ətraf təbii mühitin plişləşməsinə səbəb olur.

Elmi-texniki tərəqqi nəticəsində insanın təbiətə tə'sir sferası genişlənir. Nəticədə ətraf mühitdə insan üçün neqativ dəyişikliklər baş verir. Buraya ilk növbədə adı şəraitdə təbiətə xas olmayan maddələrlə çirkənmə, təbii mühitdə qaynağıb qarışa bilməyən və canlı orqanizmlər üçün zərərlə olan pozuntular, təbii sistemlərin dinamikasının inkişafının pozulması, su balansının dəyişməsi, torpağın, eroziyasiyının artması, mineral xammal və yanacaq ehtiyatlarının azalması və s. aiddir.

Bioloji vahid olan insan öz həyatı boyunca təbiətlə əlaqədə olur, onun nemətlərindən faydalanan və ona bilavasitə tə'sir edir. Alımların təqribi hesablamalarına görə insanın hər il yerin altında 100 milyard tondan çox müxtəlisf faydalı qazıntı, inşaat materialları və yanacaq çıxarır, becmə işləri aparmaq üçün torpaq qarışdırır, tarlalara 300 milyon ton zəhərli kübrələr və dərmanlar verir, axar suların 12%-ni təsərrüfat ehtiyaclarına cəlb edir, atmosferin aşağı qatlarında azot təbəqəsini deşərək kosmosa çıxır. Hər il atmosferə 200 milyon ton karbon oksidi, 150 milyon ton kükürd-iki-oksidi atılır. Dünya okeanına 10 milyon ton neft qarışır. Əkinçilik üçün yarah torpaqların sahəsi hər il 6-7 min hektar azalır. Təbii ekoloji balansın pozulması və ekosistemlərin həddindən artıq yüklenməsi təbii şəraitdə baş verən bir çox bərpa edilməz proseslərə səbəb olur. Belə radikal dəyişikliklər başarıyayılmış yaşamasi üçün real təhlükə yaradır.

Bütün bu proseslər nəticəsində ətraf mühitə bir sira arzuolunmaz və gözlənilməz zərər vurulur. canlı aləmlə onu əhatə edən mühit arasında mövcud olan dinamik tarazlıq pozulur. Bunun nəticəsində bütün sistemlə mühafizə edən daxili əlaqələr zəifləyir və ya tamam məhv olur. Bu isə öz növbəsində təbii komplekslərin keyfiyyətlərinin

pisloşməsinə, onların bioloji məhsuldarlığının azalmasına və bəzən də məhvini səbəb olur.

Buna görə də inди dünyada elə bir ölkə yoxdur ki, orada ətraf mühitin və təbii sərvətlərin qorunması problemlərinin həlliనə çalışmasın. Bu problemlərin həlli isə ilk növbədə müvafiq statistik informasiyanın olmasını tələb edir.

İnsanın iqtisadi fəaliyyətinin (antropogen) təbii mühitə tə'siri və əksinə təbii mühitin iqtisadi fəaliyyətə tə'sirinə dair, habelə ətraf mühitin çirkənməsi nəticəsində, itgının qiymətləndirilməsinə təbiəti qoruyan tədbirlərin səmərəliliyinə dair çoxsaylı konsepsiylər mövcuddur.

Enerji, bitkiçilik və başqa xammal resurslarının istehsalı və çirkənməsi təbiətin özünün təkrar istehsaletmə və özünü tənzimlənməsinin mümkün olan hüdudlarını ötüb keçmişdir. Deməli, uçot təbii ehtiyatlarının istismarı və onların potensiyali istehsal, funksiyalarının qorunmasına, təzələnməsinə yönəldilmiş tədbirlərə nəzarət məqsədi ilə həyata keçirilməlidir.

Ekoloji baxımdan iqtisadiyyat ekoloji uçot sisteminin bir hissəsi kimi, ya da təbiətin bir hissəsi kimi nəzərdən keçirilir. Yer kürəsində iqtisadi və demoqrafik inkişaflar on yüksək (və ya aşağı) həddə çatdırılır və bu konsepsiaya üstünlük verilir.

Kompleks iqtisadi-ekoloji uçot zamamı iqtisadi fəaliyyətin ətraf mühitə kəmiyyətinə və keyfiyyətinə tə'sirinə nəzarət etmək mümkün olur.

XIX-XX əsrlərdə cəmi-texniki tərəqqinin sür'ətlə inkişafı və istehsalın höcmiminin artması insanla təbiət arasındaki qarşılıqlı münasibətləri daha da gücləndirdi. Yaşamaq uğrunda mübarizə aparan insan (və eləcə də cəmiyyət) ona lazım olan maddi nemətləri eldə etmək üçün yerin təkinə baş vurur, kosmosa uçur və yeni-yeni istehsal sahələri yaradarkən təbiətlə daha sıx təmənda olur. Çox təəssüf ki, insan özüňə lazım olan maddi nə'mətləri təbiətdən alarkən ona (təbiətə) ciddi zərər də vurur – ətraf mühiti çirkəndirir, təbii mühitdə mövcud olan tarazlığı pozur. Urbanizasiya və sənayeləşmənin inkişafı insanların həyat səviyyəsini yaxşılaşdırmaqla yanaşı onu əhatə edən təbii mühitin (ətraf mühitin) pisloşməsinə də səbəb olur. Avtomobilçayırma, kimya, dağ-mə'dən, atom energetikası, və başqa sənaye sahələrinin sür'ətlə inkişafı zəhərli atmosfer çöküntülərinin, sənaye tullantılarının höcmini artırır, başqa sözlə ətraf mühiti çirkəndirir. Hər şeydən əvvəl "həyatın keyfiyyəti"

pisloşır. Bu da öz növbəsində əhalinin sağlamlığı, iş şəraiti və istirahəti ilə bilavasita bağlıdır. Ətraf mühitin çirkənməsi ilə əlaqədar xəstəliklərin artması nəticəsində iş vaxtı itgilərinin çoxalması əmək ehtiyatlarından istifadənin səviyyəsinin (həm də iqtisadi səmərəliliyin) aşağı düşməsinə səbəb olur.

Kənd təsərrüfatına yararlı sahələrin və meşəliklərin məhsuldarlığı, eləcədə su tutarlarının balıq məhsuldarlıqlarının və keyfiyyətinin (dəyərliliyinin) azalması nəticəsində bir çox təbii xammal ehtiyatları öz iqtisadi əhəmiyyətini itirir. Korzoziya proseslərinin və texnoloji avadanlıqların zibillənməsi nəticəsində əsas fondların köhlənmə sürəti yüksəlir.

Iqtisadiyyatla ətraf mühitin qarşılıqlı əlaqəsindən yaranan problemləri həll edərkən bu məsələlərə aşağıdakı iki baxımdan yanaşmaq lazımdır:

1. İqtisadi (antroposentrik) baxım;
2. Ekoloji baxım.

Problemlərə antroposentrik baxımdan yanaşdıqda ətraf mühit istehsala yararlılıq baxımdan müəyyən qiymətə malik olur. Belə halda təbii tarazlığın pozulmasına və canlı organizmin məhvini əhəmiyyət verilmir. Bu nöqtəyi-nəzərdən tərəfdarlarının fikrincə ətraf mühitin tə'yinatı (vəzifəsi) iqtisadi məqsədlər üçün istifadə edilə bilən resurslar vermək və antropogen fəaliyyət nəticəsində yaranan arzuolunmaz tullantıları udmaqdan ibarətdir.

Öz müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında təbiətdən istifadə və ətraf mühitin qorunması sahəsindəki problemləri dövlət miqyasında həll etmək üçün dəqiq və hərtərəlli informasiyaya böyük ehtiyac yarandı. Belə informasiya olmadan təbiətdən istifadə və ətraf mühitin qorunması kimi ciddi problemləri dövlət miqyasında öyrənmək və tənzimləmək qeyri mümkündür.

Iqtisadiyyatın idarə olunması və tənzimlənməsinin daha da təkmilləşdirmək üçün tələb olunan göstəricilər sisteminde ətraf mühitin qorunması və təbiətdən istifadəyə dair statistika göstəriciləri xüsusi əhəmiyyətə malikdir. Belə mə'lumatlar sosial-iqtisadi statistikamın xüsusi sahəsi olan "Ətraf mühitin qorunması statistikası" tərəfindən hazırlanır. "Ətraf mühitin qorunması statistikası" statistika elminin yeni alt sistemini olmaqla "Iqtisadi statistika", "Sosial statistika" və sahələr (sənaye, kənd təsərrüfatı və s.) statistikası ilə sıx əlaqədardır. Ətraf mühit və ya ekoloji statistika təbii obyektlərin monitorinqə əsasən (hava atmosferinin, təbii su

obyektlərinin, torpağın) çirkənmə dərəcəsinə görə məlumatları əhatə edir. Təbii obyektlərin keyfiyyəti ölçmələrin miqdarı, "orta konsentrasiya (toplantma)", "maksimum konsentrasiya", "icazə verilən normadan artıq konsentrasiyanın təkrarlanması" göstəriciləri ilə qiymətləndirilir. Ekoloji statistikamın toplandığı informasiya zərərlı tullantıların atmosferə düşməsi, təbii su obyektlərinə axan çirkənmiş axımlarını aradan qaldırılması üzrə tədbirlərin nəticəsini qiymətləndirərkən, ətraf mühitin keyfiyyəti ilə əhalinin sağlamlığı arasındaki qarşılıqlı əlaqəni müəyyən edərkən, habelə, ətraf mühitin çirkənməsi ilə əlaqədar kənd təsərrüfatında məhsuldarlığın aşağı düşməsi, bina və qurğuların köhnəlməsi və s. nəticəsində yaranmış iqtisadi itkilərin həcmini müəyyən edərkən istifadə olunur.

Ətraf mühitin qorunması qlobal və beynəlxalq problem olduğuna görə "Yer kürəsi öz evimizdir" prinsipini əsas tutaraq yer kürəsinin və ətraf təbii mühitin qorunmasında həmi maraqlıdır. Yer üzərində yaşayan hər bir şəxs təbiətin və ətraf mühitin qorunmasının qayğısına qalmalıdır. Bu məsələ ilə əlaqədar ətraf mühitin qorunmasına dair Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsində aşağıdakılardan növərdə tutulur ki, iki qitənin qovuşağında yerləşən Azərbaycan Respublikası bir sıra qlobal və regional ekoloji problemləri-həllində iştirak etməlidir.

Ekologiya sahəsində Azərbaycan Respublikasının regional və qlobal problemləri aşağıdakılardır:

1. Xəzər dənizində suyun səviyyəsinin və suyun çirkənmə dərəcəsinin artması və bununla da əlaqədar olaraq dənizin və sahil zonasının ekosisteminin pozulması;
2. Kür çayı hövzəsinin transsərhədd boyunca çirkənməsi və onun təbii sərhədlərindən səmərəli istifadə etmək;
3. Bioloji müxtəlifliyi qorumaq və ondan səmərəli istifadə etmək;
4. İqlimin dəyişməsi və atmosferin əsas qatının qorunması.

Birinci problemi həll etmək üçün UNEP, UNDP, TASİS və Dünya Bankının iştirakı ilə əsası Xəzəryani dövlətlər tərəfindən 90-ci illərin ortalarından qoyulmuş "Xəzər dənizinin ekoloji idarə olunması və reabilitasiyası" programında iştirak etmək lazımdır. Bu programın vəzifəsi Xəzərin səviyyəsinin qısa müddətli və uzun müddətli programını hazırlanmaq, sahil zonasında ekoloji situasiyamı yaxşılaşdırmaq və dənizin akvatoriyasının çirkənməsinin qarşısını almaqdır.

İkinci problem həll etmək üçün Kür çayı hövzəsinin birgə istifadə

etmək kimi məsələləri də əhatə edən beynəlxalq əməkdaşlığı gücləndirmək və "Transsərhəd su axarının və beynəlxalq göllərin qorunması və istifadəsi" haqqında konvensiyani ratifikasiya etmək lazımdır.

Üçüncü problemi həll etmək üçün "Bioloji və landsaft müxtəlifliyi üzrə Panavropa strategiya "programı"nda iştirak etmək, habelə "Bioloji müxtəliflilik" haqqında Bonn və Ramsa konvensiyalarını ratifikasiya etmək lazımdır.

Dördüncü problemi həlli üçün "İqlimin dəyişməsi haqqında konvensiyada" iştirak etmək, habelə "Azon qatının qorunması haqqında" Montrial protokoluna əmək etmək lazımdır. (Bu sənədlərin hamısı Azərbaycan Respublikası tərəfindən 1995-1996-cı illərdə təsdiq edilmişdir.)

"Ətraf mühitin qorunmasına dair" Azərbaycan Respublikasının qanununa əsasən Respublikamızda ətraf mühitin qorunmasının əsas prinsipləri aşağıdakılardır:

1. Sosial-iqtisadi, mənəvi-estetik problemlərin qarşılıqlı həlli;
2. Ərazilərdə ekoloji tarazlığı tə'min etmək və pozulmuş təbii ekoloji sistemlərin bərpası;
3. Təbii resurslardan səmərəli istifadə və bərpa etmək, təbiətdən istifadə və ətraf mühitin qorunmasına iqtisadi stimullaşdırma metodunu tətbiq etmək;
4. Ətraf mühitin bioloji müxtəlifliyini tə'min etmək;
5. Ətraf mühitin qorunmasına dair qanunvericiliyin pozulmasına dövlət nəzarəti və mə'suliyyəti;
6. Ətraf mühitə dəyən zərərin qarşısını almaq və dəymış zərərin qiymətləndirilməsi;
7. Ətraf mühitin qorunması sahəsində əhalinin və ictimai birliklərin iştirakı;
8. Ətraf mühitin qorunması sahəsində beynəlxalq əməkdaşlıq etmək.

Cəmiyyət üzvlərinin ekoloji biliklərini və kadrların ixtisas hazırlığını artırmaq məqsədilə təhsil sisteminin bütün mərhələlərində (məktəbəqədər, məktəb, orta ixtisas və ali) ekoloji tərbiyəni ardıcıl və fasiləsiz höyata keçirmək lazımdır; Əhalinin arasında ekoloji bilikləri yaymaq üçün dövlət orqanları və ictimai birliklər tərəfindən kütləvi informasiya vasitələri ilə qanunvericiliyi pozmayan təbliğat işi aparılmalıdır; İstiqamətindən və mülkiyyət formasından asılı olmayaraq bütün tədris müəssisələridə ekologiyanın əsasları

öyrənilməlidir. Bu məqsədi qanunun tələblərinə uyğun olaraq tədris planları və dərslikləri hazırlanmalıdır. Fəaliyyətləri ilə əlaqədar ətraf mühitə zərərlə tə'sir göstərən vəzifəli şəxslər mütləq zəruri ekoloji hazırlıq və ətraf mühitə dair qanunvericiliyin əsasları haqqında biliklərə malik olmalıdır.

§ 1.2. Ətraf mühitin qorunması statistikasının obyekti, предмети metodları və vəzifələri

insanı əhatə edən təbii mühit başa düşülür. Daha geniş mə'nada "Ətraf mühit" anlayışına təbii mühitlə yanaşı insan tərəfindən yaradılan sünə mühit (şəhər tipli və kənd yaşayış məskənləri, nəqliyyat magistralları, istehsal və xidmət məssəsələri və s.) də daxil edilir.

Ətraf mühitin qorunması statistikasının obyekti də bu geniş mə'nani əhatə edir. Beləliklə, ətraf mühitin qorunması sahəsində statistika tədqiqatının obyekti insanla təbii mühitin qarşılıqlı tə'sir prosesidir.

"Ətraf mühitin qorunması statistikası"nın предметi təbiətə cəmiyyətin kütləvi münasibətində yaranan kütləvi hadisə və proseslərin kəmiyyət tərəfinin keyfiyyət tərəfi ilə əlaqəli öyrənilməsidir. Statistika insanların həyat fəaliyyəti nəticəsində yaranmış bu hadisə və prosesləri konkret zaman və məkan daxilində öyrənir.

Statistika təbiətə cəmiyyətin qarşılıqlı münasibətləri nəticəsində yaranmış hadisə və prosesləri öyrənməklə ətraf mühitin komponentlərinin vəziyyətini, insan fəaliyyətinin ətraf mühitə tə'sir dərəcəsini (həm mənsi və həm də müsbət), ətraf mühitin istehsal fəaliyyətinə mənsi tə'sirinin neytrallaşdırılmasına qarşı yönəldilmiş tədbirləri və bu tədbirlərin səmərəliliyi kimi məsələləridə səciyyələndirir.

"Ətraf mühitin qorunmasına dair qanun"da (63-cü maddə) göstərilir ki, Dövlət statistikası müvafiq icra orqanları ilə birlikdə respublikamızda ətraf mühitin qorunması məsələlərinə dair beynəlxalq müqayisəliliyi tətbiq edən obyektiv və hərtərəfli mə'lumat toplamalıdır.

Ətraf mühitin qorunması sahəsində dövlət statistika hesabatları, göstəricilərin tərkibi və aparılma qaydaları dövlət qanunları və başqa normativ-hüquq aktlarla müəyyən edilir. Ətraf mühitin qorunması

sahəsindəki informasiyaya ətraf mühitin vəziyyəti, sağlamlaşdırılması və tərəfənəsi, çırklənmənin qarşısının alınmasına yönəldilmiş tədbirlərin maliyyəlaşdırılması, təbii resursların bərpası və istifadəsi təsərrüfat və başqa fəaliyyət növlərinin ekoloji tələblərin normalaşdırılması və s. aiddir. Vəzifəli şəxslər tərəfindən qəsdən yalan informasiyanın verilməsinə, vaxtında verilməməsinə və ətraf mühitin qorunmasına dair informasiyanın gizlədilməsinə icazə verilmir.

Ətraf mühitin qorunması statistikasının vəzifəsi insanın həyat fəaliyyəti ilə bağlı olan bioloji və qeyri-bioloji kütləvi hadisələrə dair rəqəm mə'lumatı toplamaq və onları əlaqəli şəkildə təhlil etməkdən ibarətdir. Bu sahədə statistikanın əsas vəzifəsi ətraf mühitin vəziyyəti (atmosferdə tüstü-qaz təllantılarının səviyyəsinə), bu prosesə ekoloji sistemin reaksiyası və mühafizə edici tədbirlər haqqında mə'lumat toplamaqdır. Göstərilən bu məsələlər qrupunun hər birinin arxasında həllinin özündə məxsus yanaşma tərzə tələb olunan çoxsaylı tədqiqat sahələri durur. Buraya ilk növbədə aşağıdakılardır:

- ölkə əhalisi tərəfindən müntəzəm aparılan müşahidələr (məs, məşələrə vurulan zərər, konkret ərazilədə rast gəlinən bitki və heyvanlar aləminin müşahidəsi);
- texniki vasitələrlə müşahidə (məs, havanın keyfiyyətinin müəyyən edə bilən monitoring şəbəkəsi və ya torpaqdan istifadə zamanı istifadə olunan fotoaparatura);
- əsas fəaliyyətlərinin ətraf mühitə dələyi tə'sirinə dair əhalinin və idarələrin sorğusu (məs, ətraf mühitin qorunmasına investisiya qoyuluşuna dair sorğu);
- inzibati idarə materiallarının təkrar işlənilməsi;
- başqa məqsədlər üçün aparılmış statistika müşahidəsi mə'lumatlarından istifadə etmək.

Müşahidələr bu və ya digər hadisə və proseslərin miqyasına dair informasiya verir və konkret vaxt anında baş verənə eks etdirir. Müşahidə edilən obyektin çox qısa vaxt ərzində vəziyyətini qeydə alan ölçütü qurğulara da aiddir.

Müəyyən vaxt anında (konkret vaxt anında) müşahidə edilən obyektdə baş verən hadisələri (məs, təmizləyici qurğuların gücü və təchiz olunma dərəcəsi) öyrənmək üçün statistikanın başqa üsullarından da istifadə edilir. Lakin bu yolla əldə edilən göstəricilər əsasən müvafiq göstəricilərdə baş verən dəyişiklikləri müəyyən etmək üçün istifadə olunur. Həvada və ya suda zərərlə maddələrin miqdarının və ya təhlil verilən təllantıların miqdarının müəyyən

edilməsi deyilənlərə misal ola bilər.

Başqa idarə və təşkilatların sənədlərinə əsasən məlumat toplanması öyrənilən hadisələrin həcmi və quruluşunu müəyyən etməklə möhdudlaşır. Məsələn, belə hal inzibati-idarəcilik aparatının qayimlərinə əsasən tullantıların təhvil verilən həcmi müəyyən edilərkən və başqa tədqiqatların nəticələri (məs, kubrə satışı) təhlil edilərək yaranı bilər.

Ötrəf mühitin vəziyyəti və qorunmasına dair informasiya dünyanın inkişaf etmiş ölkələrində (məsələn, Almaniyada) yerli statistika orqanları tərəfindən qeyri-mərkəzləşmiş qaydada toplanır. Bu məqsədli xüsusi idarələr yaradılır və bəzən də xüsusi firmaların xidmətlərindən də istifadə olunur. İstehsal müəssisələrinin işinə nəzarət xüsusi hal kimi nəzərdə tutulur. (məsələn, işləyən stasionar aqreqatların fəaliyyəti nəticəsində havanın çirklenməsi, çirkli suların və tullantıların kənarlaşdırılması). Belə müəssisələr üzrə müşahidə həmin müəssisələrin özləri tərəfindən aparılır və müşahidənin nəticələri statistika orqanlarına verilir.

Azərbaycan Respublikasında ötrəf mühitin qorunmasına dair informasiya statistika hesabatları və xüsusi təşkil olummuş müşahidələr aparmaq yolu ilə toplanır.

Ötrəf mühitin qorunması statistikasının vəzifəsi dövlət idarəcilik orqanlarını, idarə və təşkilatları elmi-tədqiqat müəssisə-lərini və ictimaiyyəti insanın ötrəf mühitin mənfi tə'sirini aradan qaldırmaq tədbirlərinin hazırlanması və belə tədbirlərin tətbiqinin tənzimlənməsi üçün lazım olan informasiya ilə tə'min etməkdir. Bundan əlavə ötrəf mühitin qorunması statistikası təbii resursların təsərrüfat dövriyyəsinə cəlb edilmə dərəcəsini, ötrəf mühitin və təbiətdəki istifadənin səmərəliliyi sahəsində dövlət tərəfindən müəyyən edilmiş proqnozların, yerinə yetirilmə dərəcəsini və ötrəf mühitin qorunmasına yönəldilmiş məsrəflərin səmərəliliyini statistik baxımdan səciyyələndirmək, insanın ötrəf mühitə tə'sirinin iqtisadi və qeyri-iqtisadi tə'sirini eks etdirən göstəricilərin meteoroloji və nəzəri əsaslarını təkmilləşdirmək, təbiət resurslarını və təbii resursların qiymətləndirilməsini kadastrallarının işlənib hazırlanmasını yaradan normativ-informasiya tə'minatının həyata keçirmək və beynəlxalq təşkilatlar tərəfindən ötrəf mühitin çirkəndirilməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsinə nəzarəti tə'min edir.

Ötrəf mühitin qorunması statistikası qarşısına qoyulan vəzifələri həyata keçirmək üçün özünün təhlil üsullarından (müşahidə,

şekunlaşdırma və qruplaşdırma, balans, cədvəl, indeks və s.) və başqa riyazi-iqtisadi təhlil üsullarından (regressiya, korrelyasiya, varyasiya, ən böyük adədi üsul və s.) geniş istifadə edir. Statistika müşahidələri (hesabatlar və birdeşlik uçot) təşkil etməklə, habelə qeyri statistika orqanlarının fəaliyyətini eks etdirən informasiyaya əsaslanaraq ötrəf mühitin vəziyyətini sosial-iqtisadi baxından qiymətləndirir, ümumiləşdirici nisbi və orta kəmiyyətlərin köməkliyi ilə bu sahədə baş verən kəmiyyət və keyfiyyət dəyişikliklərinin dərəcəsini ölçür və indeks üsulunun köməkliyi ilə bu dəyişikliklərin istiqamətini və sürətini müəyyən edir.

Statistika özünün əldə etdiyi informasiyanı təhlil etməklə cəmiyyətlə təbəstin qarşılıqlı əlaqəsinin konkret məkan daxilində dəyişməsi və bütün neqativlərin aradan qaldırılması yolları haqqında solahiyətli orqanlara mə'lumat verir.

Ötrəf mühitin qorunmasının problemləri ilə çox sayılı elmi-tədqiqat qrupları, Elmlər Akademiyasının və sahə institutları, habelə ali məktəblərin nəzdində yaradılmış xüsusi şöbələr və laboratoriylar möşğul olurlar.

Dövlətin müxtəlif illərdə qəbul etdiyi qərarlara əsasən ötrəf mühito zərərlə maddələr və istehsal tullantıları səpən müəssisələr və başqa təsərrüfat vahidlərinin inventarizasiyası keçirilir. Belə inventarizasiyanın keçirilməsi üçün lazım olan formulalar və onların doldurulmasına dair təlimatlar Dövlət Hidrometrologiya Komitəsi, Şəhiyyə Nazirliyi, Kənd təsərrüfatı Nazirliyi, Suvarma və Su təsərrüfatı Nazirliyi, Dövlət Geologiya İdarəsinin iştirakı ilə Dövlət Statistika komitəsi tərəfindən hazırlanır və təsdiq edilir. Aparılmış inventarizasiyaların nəticələri müvafiq sahə nazirlikləri və baş idarələri (hava baseyni üzrə Dövlət hidrometrologiya Komitəsi su resursları üzrə Hidromeliorasiya və su təsərrüfatı Komitəsi və s.) üzrə ümumiləşdirilərək DSK-nə Şəhiyyə və İqtisadiyyat nazirliklərinə təqdim edilir. Ümumiləşdirilmiş belə informasiya ötrəf mühitin çirkəndirilməsinin son hədlərinin normativləri müəyyənləşdirilərək, ərazilər üzrə təbəstin qorunmasının kompleks sxemlərinin hazırlanması zamanı, istehsal tullantılarının e'malını proqnozlaşdırılarkən və başqa məqsədlər üçün istifadə olunur.

Ötrəf mühiti çirkəndirən mənbələrin geniş program üzrə aparılmış inventarizasiyası çirkəndirmə mənbələrinin səciyyəsini, həcmini və tərkibini, habelə temizləyici qurğunun mövcudluğuna, gücünə və istifadəsinə dair mə'lumatları əldə etməyə imkan verir.

İnventarizasiyanın mə'lumatları müəssisə və təşkilatlar tərəfindən ətraf mühitin çirklənmə dərəcəsinə müşahidəni təkmilləşdirmək üçün də möhkəm baza yaratmağa imkan verir.

Statistika müşahidəsi nticəsində hadisə və proseslərin kəmiyyəti və səviyyəsinə dair əldə edilmiş mə'lumatlar yekunlaşdırılır və müxtəlisə olamətlər üzrə qruplaşdırılır. Sonradan isə bu mə'lumatlar əsasında öyrənilən hadisənin intensivliyini və yayılma dərəcəsini oks etdirən-nisbi və orta kəmiyyətlər hesablanılır. Hesablanmış belə nisbi və orta kəmiyyətləri mövcud normativlər və dövlət standartları ilə müqayisə etməkə konkret hadisənin dinamikasının ümumi qanunauyğunluqları aşkar edilir. İnkışaf meylinin aşkar edilmiş trendinin iqtisadi cəhətdən qiymətləndirilməsinə əsasən öyrənilən hadisə və proseslərin yaxınlaşdırılmasına yönəldilmiş tədbirlər hazırlanır.

İrəlidə deyildiyi kimi, "Ətraf mühitin qorunması statistikası"nın əsas vəzifəsi təbiətə cəmiyyətin qarşıqli münasibətlərin tənzimləmək, bəzi hallarda insanların mövcud olması və həyat fəaliyyətini tə'min etmə bilən optimallı şəraititərpa etmək və yer üzündə həyatı saxlamaq üçün lazımi tədbirlər hazırlanmaq üçün dövlət və yerli hakimiyət orqanlarını lazımi informasiya ilə tə'min etməkdir. Bunlardan əlavə statistika təbiəti qorumaq məqsədi ilə çəkilən xərclərin həcmi, onların səmərəliliyi, ətraf mühitin keyfiyyətinin aşağı düşməsi nticəsində yaranmış iqtisadi zərərin həcmində dair də dövət orqanlarına geniş mə'lumat verir.

Ətraf mühitin qorunması və təbiətdən istifadəni öyrənmək üçün statistika özünün ənənəvi tədqiqat üsullarından istifadə edir. Buraya müşahidə, yekunlaşdırma və qruplaşdırma, indeks üsulu, balans üsulu, cədvəl və qrafik təsviri, regressiya və korrelyasiya üsulu və ümumiləşdirici göstəricilərin hesablaşdırma-sının başqa üsulları (nisbi kəmiyyətlər, orta kəmiyyətlər, varyasiya və s.) aiddir. Ətraf mühitin qorunması sahəsində statistikanın on çox istifadə etdiyi üsul statistika müşahidəsidir.

Son dövrlərdə şəhər yerlərində ətraf mühitin daha sür'ətli çirklənməsi haqqında "həyacan təbili" çalınmaqdadır. Buna görə də ayrıca olaraq "şəhər yerlərində ətraf mühitin qorunması statistikasının göstəriciləri sistemi" hazırlanmışdır. Belə göstəricilər sistemi hazırlanarkən və "şəhər ətraf mühiti" anlayışını müəyyənləşdirərkən insan tərəfindən yaradılmış və spesifik şəhər strukturunun nticəsində dəyişə bilən təbii şərait və təbii

komponentlər kompleksi, habelə təbii komponentlərə və bu strukturların fəaliyyəti nticəsində insana tə'sir edən amillər əsas götürülür.

Şəhərlərdə ətraf mühitin qorunması insanların sağlamlığına və insan əməyi nticəsində yaranmış maddi dəyərlərə zərərlərin tə'sirindən qorunması prosesidir. Beləliklə, şəhər ətraf mühitin statistikası insan tərəfindən sünü yolla yaradılmış ətraf mühiti, təbii komponentlərə və insanın özüne tə'sirini, habelə şəhər ətraf mühitin normallaşdırmaq üçün cəmiyyətin həyata keçirdiyi tədbirləri səciyyələndirir.

§ 1.3. Ətraf mühitin qorunmasına Azərbaycanda ətraf mühitin dair Dövlət qanunu və milli qorunması Azərbaycan Respublikasının Konstitusiyasına,

Azərbaycan Respublikasının "Ətraf mühitin qorunması haqqında" 4 avqust 1999-cu il tarixli qanuna və başqa qanunvericilik sənədlərinə əsasən tənzimlənir.

"Ətraf mühitin qorunmasına dair qanun" ətraf mühitin qorunmasının hüquqi, iqtisadi və sosial əsaslarını müəyyən edir. Qanun ətraf mühitin ekoloji tarazlığını tə'min etmək sahəsində ekoloji təhlükəsizliyi tə'min etmək, təsərrüfat və başqa fəaliyyət sahəsində yaranmış təbii ekoloji sistemlərə zərərlər aradan qaldırmaq, bioloji müxtəlisliyi saxlamaq və təbiətdən istifadəni səmərələ təşkil etmək məqsədini daşıyır. Bu qanun cəmiyyətə təbiət arasındakı qarşıqli əlaqələri və onun hüquqi əsaslarını tənzimləyir.

Ətraf mühitin qorunması hamının və hər kəsin işidir. "Yer kürəsi evimizdir" devizi ilə başlayan hər kəs harada yaşamağından və işləməsindən asılı olmayaraq ətraf mühütün təmizliliyinin qorunmasının qeydində qalınmalıdır. Ətraf mühitin təmizliliyinin qorunmasına qayğı dövlət və beynəlxalq qərarlar, tövsiyyələr və qanunvericilik sənədləri, normativlər və standartlarla tənzimlənir.

Keçmiş Sovetlər İttifaqında (o cümlədən Azərbaycanda) ətraf mühitin qorunmasına yönəldilmiş bir neçə (1929, 1935, 1960, 1968, 1970, 1972, 1977, 1980, 1985 və s.) qanun qəbul edilsə də onlar problemin həllinə az tə'sir edirdilər.

Azərbaycan Respublikası öz müstəqilliyini bərpə etdikdən sonra ətraf mühitin qorunması problemlərinə qayğı artdı. Bu da ilk növbədə öz əksini Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının Ali Sovetinin 1992-ci ilin fevral ayının

25-də qəbul etdiyi "Təbiəti mühafizə və təbiətdən istifadə haqqında" qanunda, 1998-ci ildə qəbul edilən statistikanın haqqında qanunda və bundan sonra qəbul edilmiş bir sira başqa dövlət qanunvericilik sənədlərində tapdı.

Ətraf mühitin qorunmasına dair qanunda (1-ci maddə) istifadə olunan əsas terminlər (istilahlar) və anlayışlar aşağıdakılardır:

1. Ətraf mühit-öz fəaliyyətindən asılı olmayaraq insanı şata edən bütün canlı və qeyri-canlı təbiət;
2. Ekologiya- ətraf mühitin tarazlığını və bu tarazlığı pozan təbii və antropogen (insan fəaliyyəti ilə əlaqədar olan) amilləri öyrənen elm;
3. Təbii resurslar (ehtiyatlar) - ətraf mühitdə olan və insanların tələblərini ödəyə bilən torpaq, faydalı qazıntılar, bitki örtüyü, flora, fauna, su və enerji mənbələridir;
4. Ətraf mühitin qorunması- təbiətdə olan maddi dəyərinin ilkin kəmiyyəti və keyfiyyətini dəyişməsinə yol verməmək və onların qorunması;
5. Təbiətdən istifadə - gölöcək nəsillərin ehtiyacını nəzərə almaqla cəmiyyətin sosial-iqtisadi tələblərini ödəmək məqsədilə ətraf mühitin ekoloji tarazlığını pozmadan təbii resurslarda səmərəli istifadə etmək;
6. Ətraf mühitin monitoringi - təbii və antropogen təsir nəticəsində ətraf mühitin atılmış tullantılarının kəmiyyətinə və keyfiyyətinə elmi əsaslarla təşkil edilmiş nəzarət;
7. Ekoloji sistem- biri-biri ilə qarşılıqlı əlaqədə olan və ətraf mühitin tərkib hissələrini təşkil edən bitki örtüyü flora, fauna, torpaq, su hövzəsi və çaylar, təbii resurslar, hava və enerji mənbələrinin vəhdəti;
8. Ətraf mühitin ekoloji tarazlığının normallaşdırılması-bioloji müxtəlifliyinin saxlanması təmin etmək və ətraf mühitin insan hayatı üçün yararlılığı dərəcəsini və ekoloji sistemlərin stabil istifadəsini təmin etmə bilən keyfiyyət göstəricilərinin müəyyən edilməsi;
9. Ətraf mühitə zərərlə təsir- bioloji, zərərlə fiziki-texniki və dağmədən işlərini yecirən yetirəkən texnologiyasının pozulması, təbiətdən israfçılıqla istifadə nəticəsində ekoloji sistemin kəmiyyət və keyfiyyət dəyişikliklərinə səbəb olan və ekoloji tarazlığı pozan fəaliyyət
10. Ətraf mühitin keyfiyyəti göstəriciləri- səlahiyyətli dövlət

organları tərəfindən təsdiq olunmuş, insanın sağlamlığını və ətraf mühitin qorunmasının təşkil edən məhsullar, normativ texniki sənədlər, standartlar və ətraf mühitin ilkin göstəriciləri;

Ölkənin iqtisadi inkişafı mövcud təbii sərvətlərin, xüsusilə də həyat üçün çox vacib olan enerji və hasiledici sektorların əhatə etdikleri resursların istifadəsinin düzgün idarə olunmasından asılıdı. Hələ hazırda bu sektorlar keçmişdə ətraf mühiti çirkəndiklərinə görə çox böyük ekoloji məsuliyyət daşıyırlar. Ətraf mühitin ekoloji vəziyyəti və təbii resursların saxlanılması məsələlərinin idarə olunmasına xüsusi diqqət yetirilməsinə ətraf mühitin çirkənməsi sahəsində problemlər daha da arta biler. Odur ki, ekologiya və ekoloji vəziyyətin idarə olunması sistemi sahəsində həyata keçirilən yenidənqurma siyasəti milli iqtisadi, siyasi və sosial inkişaf strategiyasının tərkib hissəsi olmalıdır.

Dövlət tərəfindən başlanmış iqtisadi islahatlar programı çox güman ki, ölkədə ətraf mühitin vəziyyətinə ikiqat səmərəli tə'sir göstərəcəkdir. Bir tərəfdən qiymətlərin liberallaşdırılması və büdcə vəsaitinin çatışmaması ətraf mühitin yaxşılaşmasına (məsələn, resursların qorunması baxımından) imkan yaradacaq və başqa bir tərəfdən isə belə hal eks effekt (yanacaq növlərinin dəyişməsi, məsələrin qırılması və s.) verə bilər. İqtisadiyyatın özəlləşdirilməsi resurslardan daha səmərəli istifadə edilməsinə gətirib çıxarmış olsa da ətraf mühitin qorunması sahəsində mövcud olan indiki nəzarət sisteminin zəifləməsinə də səbəb ola bilər. Odur ki, ətraf mühitin qorunmasının liberallaşdırılmasını tə'min etmək üçün səmərəli qiymət, tarif və qaydalar sistemini hazırlamaq və tətbiq etmək gərəkdir.

Bu məsələlərin kompleks həlli sahəsində görülməsi vacib olan məsələlərdən biri ətraf mühitin qorunması üzrə milli hərəkat planının (ƏMQÜMHP) hazırlanmasıdır. Belə bir planın hazırlanmasının məqsədi ətraf mühitin qorunması sahəsində və Azərbaycanda ətraf mühitin qorunmasına köməklik göstərən agentlərin (donorların) çəlb edilməsi işində hökumətə köməklik göstərməkdir. Azərbaycan Respublikasında ƏMQÜMHP-nin hazırlanmasına Dövlətin 1996-ci il 10 oktyabr tarixli (169Nö)-li qərarı ilə yaranmış Dövlət Komissiyası rəhbərlik edir.

Azərbaycan üzrə hazırlanmış ƏMQÜMHP Azərbaycan hökuməti ilə Ümumi Dünya Bankının birgə fəaliyyəti nəticəsində yaranmış çoxməqsədli sənəddir. Bu planın hazırlanmasında Azərbaycan

Respublikasının, Elmlər Akademiyasının Ekologiya və Təbiətdən istifadə nəzarət üzrə Dövlət Komitələri, Kənd təsərrüfatı və Səhiyyə Nazirlikləri və bir çox başqa səlahiyyətli Dövlət orqanlarının nümayəndələri iştirak etmişlər.

ƏMQÜMHP-nin hazırlanması ətraf mühitin qorunması sahəsində həyata keçirilən kompleks proses olmaqla öz tərkibində aşağıdakılardı daxil edir:

1. Ekoloji problemlərin iqtisadiyyata və ölkənin sosial rıfahına neqativ tə'sirini eyniləşdirmək;
2. Kritik (böhran) problemlərin bir çoxunun yaranma səbəblərinin təhlili;
3. İlk növbədə tədbir görülməsi tələb edilən fəaliyyət sahələrinin müəyyən edilməsi;
4. ƏMQÜMHP-nin dövlət və icimaiyyət tərəfindən bəyənilməsi;
5. ƏMQÜMHP-ni həyata keçirmək üçün daxili və xarici resursları səfərber etmək;
6. Ekologyanın və bu sahədə prioritet sahələrin vəziyyətini dəyişmək və bu sahədə mövcud planların icrasına dair dövrü olaraq hesabat vermək.

Təbii olaraq, ölkənin iqtisadi problemlərini birdən-birə həll etmək mümkün deyildir. Buna görə də ətraf mühitin qorunması sahəsində prioritet sahələr (istiqamətlər) müəyyən edilməlidir. Odur ki, ƏMQÜMHP prioritet sahəsi kimi ilk növbədə kənd təsərrüfatına, sanitariyaya, şəhər su təchizatına və energetikaya investisiyaya üstünlük verir. Zaman keçdikcə prioritet sahələr dəyişə bildiyi üçün ƏMQÜMHP-da müəyyən vaxtdan bir təzələnməlidir. Buna görə də ekoloji fəaliyyət sahəsinin seçilməsi ölkənin sosial və ekoloji inkişafı məqsədi ilə əlaqəli həyata keçirilməlidir. Hal-hazırda Azərbaycan Respublikasının diqqəti təbii resursların səmərəli istifadəsinə, insanların sağlamlığının yaxşılaşdırılmasına, iqtisadi yüksəlişin sürətləndiriləməsinə və bioloji resursların daimi itkilərinin qarşısının alınmasına yönəldilmişdir.

ƏMQÜMHP-nin tərtibçilərinin fikrincə Azərbaycan Respublikasında əsas ekoloji problemlərə aşağıdakılardır addır:

1. Nest hasilatı, nest e'mali və energetika sənayesi müəssisələri tərəfindən ətraf mühitin çirkənməsi nəticəsində iqtisadiyyata dəyən zərər;
2. Reproduktivlik qabiliyyətinin itirilməsi, mühitin çirkənməsi və həddən çox ovlama ilə şərtləndirilən nəro bahçı ehtiyatlarının

dönmədən azalması qorxusu;

3. İstər şəhər və istərsə də kənd yerlərində içməli suyun keyfiyyətinin pisləşməsinə, habelə su ilə yayılan xəstəliklərin artmasına;
4. Erroziya, şoranlaşma, ağır metallarla kimyəvi maddələrlə çirkənmə və irriqasiya sistemlərinin pisləşməsi nəticəsində təbii kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin itirilməsinə, meşə örtüyünün itirilməsi (xüsusilə mühərribələr nəticəsində zərər çəkmiş rayonlarda), qorunan ərazilərdə bioloji müxtəlifliliyin itirilməsi qorxusu;
5. Suyun səthinin qalxması və onun çirkənməsi nəticəsində Xəzər dənizi sahili zonanın su basması nəticəsində dəyən (yaranan) zərər;
6. Ətraf mühitin müasir problemləri (turşulu yağışlar, nəzarətsiz inkişaf və s.) ilə əlaqədar olaraq mədəni irsimizə dəyən zərər.

Bakıda, Sumqayıtda və respublikamızın bir sıra rayonlarında havanın, suyun və torpağın həddən artıq çirkənməsinin əsas mənbələri neftçixarma, neftstırma və energetika sənayesi, habelə nəqliyyat (xüsusilə avtomobillər) müəssisələridir. Bu müəssisələr tərəfindən ətraf mühitin çirkənməsinin əsas səbəbi köhnəlmış texnologiya, çirkənməni azaldan avadanlığın pis işləməsi və ya tamamilə olmaması, habelə külli çirkəndirici tullantılarla zəngin olan aşağı keyfiyyəli xammaldan istifadədir.

Son dövrlərdə sənaye məhsulunun həcmiinin azalması ilə əlaqədar olaraq göstərilən sənaye sahələri tərəfindən ətraf mühitə atılan çirkəndiricilərin həcmi xeyli azalmışdır. Lakin bə'zi müəssisələrdə istehsal edilmiş məhsulun hər vahidinə düşən çirkəndirici tullantıların həcmi artmaqdə davam edir. Beləliklə, əgər sənayenin dircələməsi gözlənilən indiki dövrde sənaye müəssisələrinin ekoloji fəaliyyətinin yaxşılaşdırılması üçün səmərəli tədbirlər görülməsinə gələcəkdə ətraf mühitin çirkənmə dərəcəsi kəskin surətdə arta bilər.

Ətraf mühitin çirkənməsi nəticəsində yaranmış zərəri aşağı salmaq üçün təklif olunan tədbirlər ölkə üçün mühüm olan strateji müdəddələrlə əsaslanmaqla aşağıdakılardır:

1. Sənaye sektorunda - emisiyaya (şüalanmaya) nəzarət üzrə və radiasiya axınıni izləməyə imkan verən yüksək keyfiyyətli avadanlıqlar tətbiq etmək, müasir texnologiyaya (kompressor stansiyaları, kondensasiya sistemləri və s.) habelə, insanların sağlamlığına kritik təhlükənin aradan qaldırılması investisiya

qoymaq.

2. Energetikada – yeni avadanlıqlara və nəzarətedici qurğulara investisiya qoymaq, yeni səmərəli texnologiyani tətbiq etmək,
3. Nəqliyyatda – yeni avtobuslara və yüksək avtomobilərin sayına müsəyyən hədd qoymaq, Bakı şəhərinin mərkəzində sərnişin avtomobilərinin hərəkətini məhdudlaşdırmaq, habelə tərkibində qurğuşun olan yanacaq növlərinə vergilərin yüksəldilməsi.

Nərə balığı ehtiyatlarının dönmədən azalması qorxusu Azərbaycan iqtisadiyyatının üzləşdiyi ən ciddi problemlərdən biridir. Xəzər dənizində yaşayan Nərə balıq növlərindən yeddiyi yer kürəsində yaşayan ən qədim balıq növlərinə aiddir. Onlar həm qida məhsul kimi və həm də tibbi dərman hazırlanmaq üçün istifadə edilən məhsulu kimi böyük əhəmiyyətə malikdir. Dünyada istehsal olunan qara kürünün 90%-i Xəzərdə yaşayan Nərə cinsli balıqlardan alınır.

Nərə balığı və onlardan alınan qara kürü respublikamız xarici ölkələrdən valyuta axımının əsas mənbələrindən biridir. Lakin buna baxmayaraq Xəzər dənizində bu qiymətli balıq növünün ehtiyatları ildən-ilə azalır. Mütəxəssislərin fikrine təcili tədbirlər görülməsə yaxın gelecekdə Xəzərdə Nərə balığı ehtiyatları tamamilə yox ola bilər. Həmin müəlliflər öz fikirlərini sübut etmək üçün belə bir rəqəmi əsas göstirirlər ki, Xəzərdə Nərə balıq ovu XX əsrin 80-ci illərdəki 25 miət tondan 1994-cü ildə 7 miət tona enmişdir. Xəzəryani dövlətlər belə vəziyyətdən çıxmak məqsədilə Xəzərdə Nərə balığı ovunu məhdudlaşdırmağı qərara almışlar. 1997-ci ildə Azərbaycanın kvotası 160 tona bərabər olmuşdur.

Nərə balığı günsəli suda uzun (100 ilədək) ömür sürə bilir. Bu balıqlar kürü tökmək üçün şirin sulu çaylara miqrasiya edirlər. Lakin 1940-1950-ci illərdə Nərə balıqlarının kürü tökdüyü çaylarda (əsasən Kür çayı və onun qolları) dambaların, su elektrik stansiyalarının və irriqasiya sistemlərinin tikilməsi, habelə suluların çirkənməsi bu balıqların artması üçün yararlı mühitin 80-90%-ni yoxa çıxardı. Belə kritik vəziyyətdən çıxmak üçün keçmiş SSRİ-də və İranda çoxsaylı (20-50 qədər) balıqartırma zavodları tikilsə də istənilən nəticə alınmamışdır. Nərə balıqlarının sayının azalması qara kürü istehsalının və onun satışından əldə edilmiş gölirlərin də azalmasına səbəb olmuşdur. XX əsrin sonlarında Azərbaycanda hər il 450 tonadək qara kürü istehsal edildiyini və dünyada bazarında onun hər

kq-nın 200 ABŞ dollarına satıldığını bilərək bu sahədən alnan gəlirin məbləğinin hesablaması çətin deyildir.

Nərə balıqları suyun dibində yaşayan xırda canlılarla qidalanır. Suyun dibinin çirkənməsi bu xırda canlıların azalmasına və ya tamam məhv olmasına səbəb olur. Bu isə öz növbəsində nərə balıqlarının təkrar istehsalının artımına və sağlamlığına mənfi tə'sir göstərir. Bakı körfəzinin və Xəzərin Sumqayıt sahələrinin həddindən çox çirkənməsi flora və faunaya məhvedici təsir göstərir. Kür çayı hövzəsində suyun karbohidrogenlərlə və fenollarla çirkənmə dərəcəsinin çox olması qeydə alınmışdır.

Son 20 ildə nərə balıqlarının əsasən qidalandığı sahələrdə (dənizin 100-200 m dərinliyində) oksigenin miqdərinin təqribən 40% azalması balıqların təkrar istehsal səviyyəsini qat-qat azaltmışdır. Bundan əlavə Kür çayının həddən artıq çirkənməsi körpə balıqların təbii səraitdə artmasına və böyüüməsinə mənfi tə'sir göstərir. Kür çayı hövzəsində tutulan nərə balıqların bədənində aromatik karbohidrogenin, kerosinin və bəzəi ağır metalların yüksək dozada toplanması qeydə alınmışdır.

Xəzərdə nərə balıqlarını artırmaq çox vacibdir. Bundan ötrü ilk növbədə onların məhv olmaq qorxusunu aradan qaldırmaq, inkişaf etmələrinə ekoloji şərait yaratmaq və balıq zavodlarının məhsuldarlığını artırmaq lazımdır.

Azərbaycan Respublikasında suyun keyfiyyəti həm ekoloji və həm də iqtisadi baxımdan böhran vəziyyətindədir. Bakı və Sumqayıt şəhərlərində əhaliyə verilən suyun çoxu Kür çayından və Xaçmaz rayonunun Şollar su hövzəsindən, az hissəsi isə ceyranbatan gölündən götürülür. Respublikamızda su ehtiyatlarının məhdud olmasına baxmayaraq boru kəməri vasitəsilə Abşeron yarımadasına istehlakçılarına verilmə zamanı itkilərin həcmi çox (50%) yüksəkdir.

Istifadə edilən suyun 70%-ni əhatə edən kənd təsərrüfatında isə belə itkilərin həcmi daha yüksəkdir. Boru kəmərləri şəbəkəsi ilə içməli su təchizatı əhalinin 50%-indən azını əhatə etdiyinə görə bir çox rayonların əhalisi sudan korluq çəkir.

Respublikamızda gün ərzində hər nəfərə düşən istehlak edilmiş suyun miqdarı 130 metrdir. Beynəlxalq standartlarla müqayisədə bu rəqəm çox kiçikdir.

Sənaye müəssisələrinin çoxu birbaşa su sistemi şəbəkələrindən istifadə edir. Sənaye müəssisələrinin çox az hissəsi istifadə edilmiş suyu yenidən təmizləyərək təkrar istehlak edir.

Sudan səmərəsiz istifadə, şobekədə suyun itirilməsi və Xəzərdə suyun səviyyəsinin qalxması yeraltı suların səviyyəsinin (xüsusilə də Abşeronda və Xəzərsahilli ərazilə) yüksəlməsinə səbəb olur. Əgər müntəzəm işləyən nasos stansiyaları dayandırılsa Bakı şəhərinin böyük zonalarında yeraltı suların səviyyəsi 0,5-1 m yüksək ola bilir.

Bakıda 50-100 ildir ki, fəaliyyət göstərən kanalizasiya sistemi şəhərin çirkab sularının öhdəsindən tam gələ bilmir. Nəticədə şəhərin çirkab suları qrun təsir göstərir. Yeraltı suların səviyyəsinin artması binalara və infrastrukturaya qorxu yaratmaqla yanaşı insanların sehhətinə də mənfi tə'sir göstərir.

Azərbaycanda sudan səmərəsiz istifadəyə səbəb olan amillərdən biri də respublikamızın əsas su arteriyası olan Kür çayının və Xəzər dənizinin suyunun çirkənməsidir. Kür çayı və onun qollarının suyu hələ Azərbaycan ərazisində daxil olmamış ciddi surətdə çirkəndirilir. Məsələn, Kürün suyu Tbilisi və Rustavi şəhərləriində kimya sənnayesi müəssisələrinin zəhərli tullantıları və möşət çirkab suları ilə, Ermənistan ərhəndində (Şafaylı yaxınlığında) isə suda mis və molibden qarışığı ilə ən yüksək səviyyədə çirkənməsi faktı məlumidir. Müəyyən edilmişdir ki, Ermənistan ərazisindən axıb galən sularда zəhərli mis qarışıqlarının faktiki səviyyəsi icazə verilən həddən 1000 dəfə, molibden qarışığı isə 2000-3000 dəfə yüksəkdir. Kürün qolu olan Oxut çayında rN-in (radiasiyanın) səviyyəsi 2,4-də bərabərdir. Belə vəziyyətdə flora və faunanın bir çox növləri yaşaya bilməyib məhv olurlar. Kür çayının suyu həttə normal su cəməlindən (tənzimlənməsindən) sonra da içməli su standartlarına uyğun gəlmir.

Cirkəndirmə Xəzər dənizi üçün ciddi təhlükə yaradır. Bu problem bütün Xəzəryani dövlətlərinin problemidir. Xəzərin çirkənməsinin 80% Volqa çayı vasitəsilə axıdir. Lakin Sumqayıt şəhəri yaxınlığında Xəzərin sahil suları, habelə, Bakı körfəzi də həddindən artıq çirkənmışdır. Bakı körfəzində 60 milyon m^3 çirkəndirici maddə toplanmışdır ki, onlardan 40% neftin birləşmələridir. Burada oksigenin səviyyəsi 10 mg/l-yə qarşı 1,8-3,0 mg/l-dir. Burada fenol və cıvə qarışığının səviyyəsi də çox (müvafiq olaraq 0,2-1,0 və 50-140 q/kq) yüksəkdir. Sumqayıt yaxınlığında sudakçı çöküntülərin hər kq-da 1-2 qram hidro karbonat, 0,5-1,0 qram fenol və 0,1-0,6 qram cıvə qarışığı vardır. Bioloji baxımdan Xəzər dibinin bu hissəsi dəniz dibindəki fauna ilə qidalanan nəmətələrin yaşaması üçün yararsız olan ölü zona hesab edilir. Kür çayı hövzəsinin hidrokarbon və fenol qarışığı icazə verilən həddən

qat-qat (müvafiq olaraq 36 dəfə və 10 dəfə) çoxdur.

Bütün bu amillərin birgə tə'siri nəticəsində Azərbaycanın bir çox zonalarında içməli və təsərrüfat ehtiyacları üçün istifadə edilən suyun keyfiyyəti dözülməz dərəcədə aşağıdır.

Azərbaycanda əhalinin 80 %-dən çoxu müasir su təchizatı və kanalizasiya sistemi olmayan ərazilərdə yaşayır. Kanalizasiya sistemi vasitəsiylə Bakı və Sumqayıtdan kənara axıdilan 62 milyon m^3 çirkab suyundan yalnız 39 milyon m^3 -u mexaniki emala və 5,3 milyon m^3 -u isə bioloji emala mə'Ruz qalır. Kür çayı boyunca yerləşən Qazax, Akstafa, Tovuz, Şamaxı, Gəncə, Yevlax, Mingəçevir, Ucar, Sabirabad, Əli Bayramlı, Salyan və Neftçala şəhərlərinin çirkab suları təmizlənməmiş halda Kür çayına axıdır.

Cirkab sularını kifayət qədər təmizləməyə qadir olmayan sənaye sahələri də çirkənmənin artmasına öz təhlilərini verir. Bakı ətrafi yaşayış zonalarının 40 %-o qədəri mərkəzi kanalizasiya sisteminə birləşdirilməyib və çirkab sularının yalnız 50 %-i cəmələ mə'Ruz qalır. Neft və başqa müəssisələrdə yaranan təsərrüfat-məişət çirkab suları ilə qarışdırılaraq elə bu kanalizasiya sistemi vasitəsilə axıdılır. Bakıda çirkab sularını gündəlik həcmi 1,3-1,4 milyon m^3 -a bərabərdir. Sumqayıt şəhərində çirkəndirmə dərəcəsi yüksək olan müəssisələr öz çirkab sularının bir başa şəhər təmizləmə qurğularına yönəldir. Sumqayıtin təmizləyici qurğularında "təmizlənərk" Xəzərə axıdilan suların orta günlük həcmi təqribən 180000 m^3 -a bərabərdir.

Bundan əlavə hər gün 1 milyon m^3 -dək sənaye mənşəli çirkab sulara təmizlənmədən Xəzərə axıdılır. Sumqayıtda təmizləyici qurğuların vəziyyəti çox pis haldadır. və qismən istifadə olunur. Təmizlənmədən Xəzərə axıdilan baloşdiyyə çirkab sularının orta gündəlik həcmi təqribən 30 min m^3 -dur.

Respublikamızın energetikasında da sudan geniş istifadə olunur. Belə ki, hər il istilik elektrik stansiyalarında 2044 milyon m^3 su işlədir ki, onlardan yalnız 137 min m^3 -i su avadanlığının soyutmaq üçün istifadə olunan dəniz suyunun payına düşür. Bundan əlavə avadanlıqların, qazanların və isıtma sistemlərinin soyudulmasına 1900 milyon m^3 şirin texniki su və başqa məqsədlər üçün 7,5 milyon m^3 içməli su istifadə olunur.

Istifadə olunan avadanlıqların və texnologiyaların yararsızlıq üzündən zavodlarda tərkibində çoxlu ağır metallar (vanadiyum, nikel, və s.) olan çirkab suları təbii su tutarlarına (Kür çayına, Xəzərə) axıdılaraq onları da çirkəndirir.

Ətraf mühitin qorunması üzrə milli hərəkət planında nəzərdə tutulan yuxarıda qeyd edilən prioritet müddəələr ekologiya sahəsində dövlətin strategiyasının formallaşmasının əsasını təşkil edir.

Ekologianın və təbiətdən istifadənin yaxşılaşdırılması üzrə strategiya hazırlanarkən təbii resursların möhdud olması nəzərə alınmalıdır və bütün diqqət investerlər üçün əlverişli olmasına yönəldilməlidir. Müəyyən sahələrdə çirkənmənin vəziyyəti bu sahədə mənfi əmənələrin aradan qaldırılması baxımından da nəzərdən keçirilməlidir.

Problemin həllinin ən əlverişli (rentabelli) variantı ətraf mühitlə əlaqədar məsələlərin yeni investisiyaların əlaqəli həyata keçirilməsidir. Belə hal ekoloji problemlərin gecikdirilmədən həlli zamanı çəkilən xərclərin həcminin vaxtında və yeni investisiya qoymaqla həllinə nisbətən 3-5 dəfə artıq xərcə başa galməsi ilə əlaqədardır. Buna görə də ekoloji məsələlərə investisiya qoyarkən az çirkəndiricilik qabiliyyətinə malik texnologiyanın seçilməsinə və təmiz istehsal konsepsiyasına üstünlük verilməlidir.

Yuxarıda qeyd edilən strateji mülahizələrə əsaslanaraq ƏMQÜMHP-da aşağıdakı istiqamətlərdə təcili fəaliyyət göstərmək tövəb olunur:

- içməli su mənbələri (yerüstü su tutarları, sulu qrunt layları və s.) ətrafindakı zonaların qorunması üzrə qanunvericiliyin yerinə yetirilməsini tə'min etmək;
- ozonlaşdırma yolu ilə içməli suyun e'malının yeniləşdirmək (modernizasiya etmək);
- itkinə azaltmaq məqsədilə su xətlərində olan qüsurları aşkar edərək onların aradan qaldırılmasına investisiya qoymaq;
- Bakıda, Sumqayıtda və Kür çayı boyunca yerleşən şəhərlərdə çirkəb suların təmizləyən bələdiyyə qurğularının tikilməsi və ya modernizasiyası;
- Sənaye çirkəb sularının e'mali üzrə qurğularının (elektrik stansiyaları üçün təmizləyici qurğuları da daxil etmək), tikilməsi;
- Bakı, Sumqayıt, Gəncə, Naxçıvan və Mingəçevir şəhərlərində sənaye müəssisələrinin çirkəb sularının e'malını və təkrar istifadəsini tə'min edən yeni texnologiyaları tətbiq etmək;
- mənimsinənilmiş nest yataqlarıyla yanaşı hasil edilən lay sularını sün'i çalalara yiğmaq əvəzinə geriye yön, həmin layların özünü vurmaq;

- kimyəvi yolla içməli (şirin) su almaq üçün istifadə edilən quyuları tə'mir etmək və köhnəlmış avadanlıqlarını dəyişdirmək;
- Əli-Bayramlıda, Azərbaycan Elektrik Stansiyalarında və başqa müəssisələrdə su şirinləşdirici, kimyəvi qurğularının və az tullantılı texnoloji qurğuların tikilməsi üzrə dəyərcə səmərəli plan layihələrini başa çatdırmaq;
- axtarış və qazma işlərini apararkən Xəzər dənizinin çirkənməsi riskini azaltmaq üçün ən az toksikliyə malik reagentlər seçmək;
- axtarış, qazma və hasılət zamanı toksikliyi azaltmaq məqsədilə alınan zəhorli tullantıları toplayaraq sonradan utilşədirmək;
- tullantısız texnologiyani yaratmaqla tullantıları zərərləşdirmək və sonayenin müxtəlif sahələrində onlardan istifadə etmək.

§ 1.4. Ekoloji və iqtisadi BMT və Beynəlxalq Bank tərəfindən təvsiyyə olunmuş ekoloji təhlükəsizlik və sabit inkişaf konsepsiyası

MHS çərçivəsində ekoloji uçotun metodoloji əsası təşkil edir. Bu konsepsiyanın mahiyyəti insanların tələbatı ilə təbiət arasında flora və faunamın ekologianın möhvedici tə'sirindən qoruyaraq gələcək nəsillərə saxlanmasıdır. Təmin edə bilən balanslaşdırılmış tarazlıq yaratmaqdandır. Başqa sözlə, iqtisadi fəaliyyətin genişləndirilməsi təbii və antropogen kapitalın qorunması sərhədlərində mümkündür. Dar mənada sabitlik anlayışı təbii kapitalın antropogen kapitala çəvrilməsini və onun müvafiq səviyyədə saxlanılmasını şərtləndirir.

MHS-nin son (1993-cü il) variantı ətraf mühit və təbii resurslar statistikasının göstəricilərini MHS ilə əlaqəli təhlilinə imkan yaratdı. Belə qarşılıqlı əlaqə MHS-nin ekoloji və iqtisadi uçotu üzrə kəməkçi sisteminin kompleks tətbiqi nəticəsində mümkün oldu. Bir sıra həll edilməmiş və praktiki problemlərin olmasına baxmayaraq məsələyə belə yanaşma BMT-nin ətraf mühitə dair beynəlxalq konfransı tərəfində boyonıldı, və "Ekoloji və iqtisadi kompleks uçot sistemi"nin XXI əsrin gündəliyinə çıxardı. Bu sistemin vəzifəsi milli səviyyədə ekoloji siyaset həyata keçirmək və bu sahədə məlumatların beynəlxalq müqayisəsini tə'min etməkdən ibarətdir. Ekoloji və iqtisadi uçot sistemi (EİUS) ətraf təbii mühitlə iqtisadiyyatın qarşılıqlı əlaqəsini eks etdirərkən öz tərkibinə aşağıdakılardı daxil edir:

1. Ənənəvi ekologiyaya tə'sir edən axınların, cəhiyatların və iqtisadi əməliyyatların ünsürlərini;
2. Ətraf təbii mühitin istifadəsi öyrənilərkən qeyri-bazar qiymətləri ilə qiymətləndirilən iqtisadi axınlar və cəhiyatları;
3. Fiziki ölçülərlə ətraf təbii mühitdən iqtisadiyyata təbii resursların axını və iqtisadiyyatda onların sonrakı transformasiyası;
4. İqtisadi fəaliyyətin ətraf mühitə tə'sirini təhlil etməyə imkan verən həcmində ətraf mühitin vəziyyətinin fiziki ifadədə səciyyəsi; EİUS iqtisadi uçot göstəricilərini ətraf mühit və təbii resursların mövcud göstəriciləri ilə uyğunlaşdırmağı nəzərdə tutur.

İqtisadiyyatla ətraf təbii mühitin qarşılıq əlaqəsi MHS-nin əvvəlki (1968-ci il) variantlarında da nəzərdə tutulurdu. Təbii mühitin istifadəsi MİS-nin köhnə variantında məhdud şəkildə eks olunduğu üçün o nə məsrəflərə, nə də ÜDM-in həcmində tə'sir etmirdi. Məsələn, tullantıların yiğilması (çoxalması) ilə əlaqədar torpağın keyfiyyətinin pişloşması yalnız onun satış dəyərinə tə'sir etdiyi halda torpağın dəyəri də "sair dəyişikliklər" çərçivəsində nəzərə almırı. Məsrəflər kimi isə MHS-də yalnız tullantıların uzaqlaşdırıldığı yerədək çəkilən xərclər üçətə almırı. MHS-nin 1993-cü il, versiyasına görə aktivlər daha geniş miqyasda əhatə olunur. ENUS baxımından ətraf mühitin insan fəaliyyəti nəticəsində dəyişməyə məruz qalmış və ya bu tə'sirin altında olan hissəsinə daha çox diqqət yetirmək lazımdır. Ətraf mühitin bir hissəsi potensial olaraq, ya da faktiki olaraq, və ya da dolayı yolla bir başa insan fəaliyyətinin tə'siri altında olan hissəsi təbii kapital və ya təbii aktivlər adlanır. Təbii aktivlərə aşağıdakılardır:

1. Təbiətin yaratdığı bioloji aktivlər;
2. Ekosistemləri ilə birləşdirilmiş yer, yerin təki və su aktivləri;
3. Beçərilən bitkilər, meşələr, bütün canlılar (vahşi və ev heyvanları), habelə, onları əhatə edən təbii mühit (akosistemlər).

MHS yalnız iqtisadi aktivləri (başqa sözə mülkiyyət hüququ ilə təsbit edilmiş və sahibinə mənşət götürən aktivlər) əhatə edir.

Iqtisadi aktivlər istehsal edilən və istehsal edilməyən aktivlərə bölünür.

İstehsal edilən iqtisadi aktivlərə maddi əsas fondlar (aktivlər) və maddi dövriyyə vəsaitləri daxildir.

İstehsal edilməyən iqtisadi aktivlərə torpaq, su resursları, yerin

təki, və istehsal edilməyən maddi aktivlər kateqoriyasında birləşən beçərilənlərən bioloji resurslar daxildir.

Beçərilən aktivlər kateqoriyasına aid edilən istehsal olunan maddi əsas aktivlərə artırılması becərə yolu ilə baş verən və insan tərəfindən nəzarət edilən aktivlər aid edilir. Buraya məhsui verən ağaclar, meşə sahələri, üzümüzlükler və habelə dərtici, süd verən və damazlıq cins mal-qara aididir.

Beçərilən aktivlər üzrə cari işlər kateqoriyasına aid olan maddi dövriyyə vəsaitlərinə kənd təsərrüfatı bitkilərinin toxum fondu, kəsilmək üçün mal-qara, meyvə ağacları və kolluqlardan alınan meyvə daxildir.

Təbii aktivlər eyni vaxtda həm kəmiyyət və həm də keyfiyyət funksiyasını yerinə yetirdiklərinə görə "maddi dövriyyə vəsaitləri" və "maddi əsas fondları" bir-birindən daqqıq ayırmak çətindir.

MHS-nə daxil edilən iqtisadi aktivlərə aid olan aktivlərin formal tərəfindən fərqli olaraq praktikada bu kateqoriyaya bazar dəyəri olan və sahibi tərəfindən qanunvericilik əsasında nəzarət edilən aktivlər aid olunur. Nəzarət edilməyən təbii aktivlərin bəziləri (meşədə cir meyvə, dənizdə tutulan balıq və s.) bazar dəyərinə malik olsalar da MHS-nin metodologiyasına əsasən iqtisadi nəzarət altında olmadiqlarına görə iqtisadi aktivlərə daxil edilmirlər.

Göründüyü kimi, iqtisadi nəzarətin meyari bir mə'nali qəbul edileməz və təbii aktivlərin hamısına eyni qaydada tətbiq edilə biləməz. Məsələn, torpaq nəzarət edilən aktivlər kateqoriyasına iqtisadi məqsədlər üçün istifadə olunduğu həcmində daxil edilir.

EİUS-nin qarşısına qoyulan ən mürəkkəb və çətin məsələlərdən biri təbii aktivlərin istifadəsinin qiymətləndirilməsidir. Təbii aktivlərin müxtəlif funksiyaları bazar dəyərinə malik olur və fiziki vahidlərlə ifadə olunırlar.

Qiymətləndirmənin üç forması təklif olunur: bazar, birbaşa qeyri-bazar və dolayı qeyri-bazar qiymətləndirilmə.

MHS-də istehsal edilən maddi təbii aktivlərin bazar dəyəri təbii aktiv olmayan antropogen aktivlər kimi (yəni oxşar təbii aktivlər kimi cari bazar qiymətləri ilə) müəyyən edilir.

İstehsal edilən təbii aktivlər (bioloji və qeyri bioloji) və cəhiyatlar istehsal edildiyi və satılan bildiyi halda cari bazar qiymətləri ilə qiymətləndirilir.

Bazarda satılan istehsal edilməyən maddi aktivlər sövdəloşmə qiymətləri ilə, realizə edilməyənlər isə oxşar aktivlərin bazar

qiymətləri ilə qiymətləndirilir.

İstehsal edilməyən təbii aktivlər və cəhətiyatlardan (yerin təkini aktivləri) istismar obyeckü olduqda bazar qiymətinə malik olurlar. Belə aktivlərin bazar dəyəri bazarda mövcud olan tələb və təklifə əsasən istismar xərcləri çıxılmaqla müəyyən edilir.

Birbaşa qeyri-bazar qiymətləri ilə qiymətləndirmə üsulu konkret aktiv növünün satışa və alışa hazır olması mə'lum olduqda tətbiq edilir.

Bəzi hallarda təbii aktivləri qiymətləndirərkən mümkün olmur. Belə halda bu və ya digər xidmətin mümkün ola bilən dəyəri müəyyən etmək kifayətlənmək lazımlıdır. Məsələn, havanın keyfiyyətinin pisləşməsinin dəyərini müəyyən etmək üçün əvvəlcə onun keyfiyyətinin daha da pisləşməməsindən ötəri əhalinin ödəməyə hazır olduğu məbləğ həcmi müəyyən edilir. Belə halda əhalinin ödəməyə hazır olduğu məbləğ adamlardan sorğu yolu ilə müəyyən edilir. Aydındır ki, bu məbləğ mübahisəli olmaqla xeyli dərəcədə şərtidir. Buna görə də bəzi hallarda təbii aktivlərin funksiyasının qiymətləndirilməsi yalnız bu metoddan istifadə etmək mümkün olur.

Dolayı qeyri-bazar qiymətləndirilməsi metodunun tətbiqi zamanı ətraf mühitin keyfiyyətinin pisləşməsinin qarşısını almaq və ya onun bərpası üçün sərf edilən faktiki məsrəflərə dair mə'lumatlardan istifadə olunur. Ətraf mühitin qorunmasına və ya onun bərpasına, ətraf mühitin degradasiyasının mənfi tə'sirini yumşaltmaq və ya aradan qaldırmaq üçün çökilən xərclər belə xərclərə aiddirlər. Lakin təbii aktivlərin funksiyasının bu metodla qiymətləndirilməsi çox hallarda birtərəfli olur. Bir çox hallarda aparılan təbiəti mühafizə tədbirləri pozulmuş balansın bərpası üçün kifayət etmədiyi nəzərə alındıqda bu xərclər təbii mühitin keyfiyyətinin vəziyyətinin qiymətləndirilməsinin on aşağı həddini eks etdirir. Belə halda daha dəyərin tam qiymətləndirilməsi satışa hazırlıq və alışa hazırlıq metodu ilə həyata keçirilir. Bundan əlavə faktiki məsrəflər ətraf mühitin cirkülənməsindən insanların sağlamlığına dəyən zərəri və təbiətin estetik funksiyasının azaldılmasından alınan itgiləri də şəhər etmər.

Dolayı qeyri-bazar qiymətləndirmə üsulunun başqa bir variantı xərclərin şərti hesablanan (hipotetik) mə'lumatlara əsaslanır. Bu metodun mahiyyəti təbiətdən istifadəyə çökilən xərclərə galəcəkdə istifadə etmək üçün ətraf mühitə dəyən zərərin qarşısını almaq məqsədi ilə qoyulan investisiya xərclərini də əlavə etməkdən ibarətdir. Məsələyə belə yanaşma təbii mühitin insanın flora və faunaya

tələbatını birləşdirməyə yönəldilmiş ekoloji siyasetin tələblərinə uyğun golur. Bu metoda əsasən təbii aktivlərin funksiyasının qiymətləndirilməsi MHS-də əsas kapitalın istehlakının qiymətləndirilməsi zamamı tətbiq edilən metodologianın eynidir. Bu üsulun mahiyyəti əsas kapitalın istifadəsinə çökilən cari xərclərin antropogen aktivlərin səviyyəsi və keyfiyyətini saxlamaq üçün lazım olan məbləğinə uyğun olması prinsipinə əsaslanır.

Qeyri-bazar (dələyi və birbaşa) qiymətlərlə qiymətləndirmə təbii aktivlər bazar əməliyyatları ilə əlaqədar olmadıqda mümkündür.

Ətraf mühitin qiymətləndirilməsinin yuxarıda nəzərdə keçirilən üsulları iqtisadiyyatla ekologianın qarşılıqlı əlaqəsini səciyyələndirirən təbiətin bütün ekoloji və estetik funksiyaları tam şəhər etmər. Dəyər göstəriciləri materialların və qida məhsullarının təbii mühitdən iqtisadiyyata və əksinə axınıni təsvir etmək üçün az əlverişlidir. Başqa sözə iqtisadi proseslərin təsiri nəticəsində baş verən transformasiyam təsvir edən maddi və enerji balansları fiziki ölçülərlə ifadə olunan rəqəmərsiz tərtib edile bilməz. MHS-nin ENUS üçün istifadəsi ekoloji problemlərə iqtisadi baxımdan yanaşmaqdan ibarət olmalıdır. Lakin iqtisadi qararlar qəbul edildikdə məsələnin ekoloji tərəfləri nə nəzərə alınmalıdır.

ENUS-da iqtisadi fəaliyyəti və təbii proseslərə onun tə'siri yalnız ətraf mühitlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinin kompleks təhlil etmək üçün lazım olan qədər nəzərdən keçirilir. Belə İnteqrasiya üçün iqtisadi uçot və iqtisadi statistikanın göstəriciləri sistemi daha da təkmilləşdirilməlidir. Bu göstəricilər sistemi təbii mühiti eks etdirməkən yanaşı sosial-demoqrafik statistikanın mə'lumatları ilə qarşılıqlı əlaqəni də eks etdirməlidir.

Kompleks ekoloji-iqtisadi uçot bir tərəfdən ekoloji daxili məhsul (EDM) göstəricisini müəyyən etməyi, başqa bir tərəfdən isə əhalinin maddi təsahümünü anlayışını daha geniş formada şərh etməyə imkan verməlidir.

Mə'lum olduğu kimi iqtisadiyyatın makroiqtisadi göstəricisi olan ümumi daxili məhsul (ÜDM) göstəricisi əmək və kapital kimi iqtisadi amillərin tə'siri nəticəsində formalasən göstəricidir. Bu amillər həm də EDM göstəricisinin formalasmasında da əsas sayılır. Bütün bunlarla yanaşı bu göstəricilər arasında kapital anlayışının müxtəlis məzmununda başa düşülməsindən yaranan fərqlər də mövcuddur. EDM-u hesablayarkən əsas kapital məsrəfləri ilə yanaşı istehsal edilməyən təbii aktivlərə məsrəflər də (ətraf mühitin neqativ dəyişməsi

faydalı qazıntılarının istifadə edilərək azalması və s.) nəzərə alınmalıdır. Buna görə də EDM göstəricisinin həcmi ÜDM göstəricisindən az olur.

Qeyd etmək lazımdır ki, bəzi alımlar MHS-də qəbul edilmiş ənənəvi kapital anlayışına tənqidi yanaşaraq onu istehsal edilmiş aktivlərin cəmi kimi qəbul edirlər. EDM-un hesablanması zamanı kapital anlayışı daha geniş mənada başa düşülür. Onların fikrincə EDM təbii mühitin intensiv istifadəsi hesabına iqtisadiyyatın artımının yüksəldilməsi haqqında fikir yürütməyə imkan verir.

Bələdliklə, EDM cəmiyyətdə təbiətin qarşılıqlı əlaqəsinin nəticəsi olmaqla həm də ekologiya sahəsində əldə edilmiş praktiki nəticələri eks etdirir. Bu praktiki məqsəd sabit inkişaf konsepsiyasına uyğun gəlir və iqtisadiyyatla ekologianın qarşılıqlı əlaqəsini təmin edir.

§1.5. Müəssisənin ekoloji iqtisadi pasportu

Statistika orqanları tərəfindən təribənilərən istifadə edilən statistika hesabatlarının məlumatlarına əsasən müəssisənin ekoloji-iqtisadi pasportu doldurulur. Belə pasport ümumiləşdirici yekun sonədi olmaqla müəssisənin fəaliyyətini eks etdirən mühüm texniki-iqtisadi göstəricilərlə yanaşı bu fəaliyyət nəticəsində yaranan tullantular, onların ətraf mühitin tə'siri, ətraf mühitin tullantılardan çırklənməsinin qarşısını almaq üçün həyata keçirilən tədbirlərin səciyyəsi və istehsal tullantılarının istifadə istiqamətlərinə dair informasiyani əhatə edir.

Müəssisələrin ekoloji-iqtisadi pasportu regionda ətraf mühitin asas çırkləndiricisi olan müəssisələrin texnoloji fəaliyyətinə nəzarəti və işinin kompleks təhlilini həyata keçirmək üçün istifadə olunur.

§ 1.6. Ətraf mühitin qorunması statistikanın göstəriciləri sistemi

İctimai-iqtisadi hadisə və proseslərin kəmiyyət tərifini öyrənməklə bu əlaqələri rəqəmlərlə ifadə edir. Belə məlumatlar isə keyfiyyət göstəriciləri ilə əlaqələndirildiyindən ətraf mühitin qorunması statistikasının göstəriciləri sistemini təşkil edir. Bu sistemin göstəriciləri öyrənilən obyektlərin tərkibi, bu obyektlərin tərkib hissələrinin qarşılıqlı əlaqəsi və onların statistik öyrənilməsinin qarşıya qoyduğu vəzifələrlə müəyyən edilir.

Ətraf mühitin qorunması statistikasının göstəriciləri sistemi vahid məqsəd - təbiətdən istifadə və ətraf mühitin qorunması sahəsində idarəetməni və proqnozlaşdırma təkmilləşdirməklə daha yüksək nailiyyətlər əldə etməyə yönəldilmişdir. Çoxsaylı göstəriciləri əhatə edən bu sistem dəqiq sərhədlərlərə malik olmaqla və vahid məqsədə yönəldilmiş göstəriciləri əhatə edir.

Ətraf mühitin qorunması statistikanın göstəriciləri sistemini qurarkən statistiklər təbiəti öyrənən biologiya, kimya, fizika hidrologiya, ekologiya, coğrafiya və başqa elmlərlə məşğul olan mütəxəssislər, habelə ətraf mühitin qorunmasına dair informasiyanı istifadə edən təşkilatlarla sıx əlaqə saxlayırlar.

Ətraf mühütün qorunması statistikasının göstəriciləri sisteminin komponentlər üzrə qurulmasının əsas üstünlüyü onun sadəliyində, məlumatların toplanması və işlənməsinin asanlığındadır.

“Ətraf mühit” və “Təbiətin qorunması” anlayışları öz tərkibində çox saylı və məzmunca bir-birindən ciddi fərqlənən komponentləri birləşdiriyindən onları xarakterizə edən statistika göstəriciləri sistemində çox genişdir.

“Ətraf mühit” anlayışının çox komponentli olması bu sahəyə aid göstəricilərin də ayrı-ayrı komponentlər üzrə qurulmasını tələb edir. Statistika göstəriciləri sisteminin komponentlər üzrə qurulmasının əsas üstünlüyü onun sadəliyində, məlumatların toplanması və işlənməsinin asanlığında, habelə təbiətdən istifadə və təbiətin qorunması məsələlərinin həllində onlardan istifadənin asanlığındadır.

BMT Statistika Komissiyasının tövsiyələrinə uyğun olaraq ətraf mühitin qorunması statistikasının göstəricilər sistemi aşağıdakı alt sistemləri əhatə edir:

1. Su resurslarının vəziyyəti, istifadəsi və su resurslarının qorunması göstəriciləri;
2. Hava mühitinin vəziyyəti, çırklənməsi və qorunması göstəriciləri;
3. Torpaq resurslarının vəziyyəti, istifadəsi və qorunması göstəriciləri;
4. Meşe resurslarının vəziyyəti, istifadəsi və qorunması göstəriciləri;
5. Qoruqlar və başqa qorunan ərazilərin vəziyyəti və qorunması göstəriciləri;
6. Heyvanlar ələminin vəziyyəti və qorunması göstəriciləri;
7. Yerin təki və mineral resurslardan səmərəli istifadə göstəriciləri;

8. Sənaye tullantılarının yaranması, uzaqlaşdırılması və utilçədirilməsi göstəriciləri;
9. Məisət tullantıları və məisət tullantılarından ətraf mühitin çirkənməsinin qorunması göstəriciləri;
10. Ətraf mühitin qorunması üzrə əsas fondların mövcudluğu və istifadəsinin göstəriciləri;

Bütün bu göstəricilər sistemi bir-biri ilə qarşılıqlı əlaqəyə malikdirlər. Belə əlaqə göstərilən komponentlərin özlerinin qarşılıqlı əlaqəsindən irəli gəlir və onların birində baş verən dəyişiklik o biri komponentlərin də dəyişməsinə səbəb olur. Bütün bu komponentlər isə birlikdə insanın sağlamlığının iş qabiliyyətini ruhi vəziyyətinin və on nəhayət ömr müddətinin (eləcə də başqa canlı orqanizmlərin) qorunmasına və inkişafını tə'min etməyə müəyyən şərait yaradır.

Səciyyələndirici obyektlən xarakterindən asılı olaraq hər bir alt sistemin müəyyən özəllikləri vardır. Bunlarla yanaşı bütün alt sistemlərin mühitinin qurulması eyni prinsiplə və müəyyən ardıcılığı, qorumaqla həyata keçirilmişdir. Beləki, bütün komponentlər üzrə aparılan müşahidələr öyrənilən hadisələrin mövcudluğunu və tərkibini müəyyən etməlidir. Bu göstəricilərin əksəriyyəti içtimai istehsala cəlb edilən resursları səciyyələndirmək məqsədilə "İqtisadi statistika" göstəricilər sistemini daxil edilir. Bu məlumatlara əsasən insan fəaliyyəti nəticəsində ətraf mühitdə baş verən dəyişiklikləri əks etdirən göstəricilər hesablanmalıdır. Bu qrup göstəricilərin bir çoxu yenidir və onlardan bəziləri statistika hesabatlarına son vaxtlarda daxil edilmişdir. Onların böyük hissəsi təsərrüfat fəaliyyətinin ətraf mühitə tə'sirini əks etdirir. Lakin bu qrupa daxil olan göstəricilərin müəyyən hissəsi kifayət qədər tam olmadığı üçün təkmilləşdirilməlidir. Məsələn, ətraf mühiti çirkənləndirən amil kimi atmosferə tullantılar uçota alındığı halda yağışlarla birlikdə yero yağan atmosfer çöküntülərinin suyu və torpağı çirkəndirməsi uçota alınır. Nəticədə isə atmosfer tullantılarının ətraf mühitə tə'sirini tam öyrənilməmiş qalır. Belə göstəricilər gələcəkdə işlənib hazırlanmalıdır.

Ətraf mühitin qorunması və yaxşılaşdırılması tədbirlərini səciyyələndirən göstəricilər xüsusü əhəmiyyətə malikdir. Onları müəyyən etməklə statistika təbiətin qorunmasını yaxşılaşdırmağa dair dövlət orqanlarına öz təkliflərini verir. Bu göstəricilərin köməkliyi ilə təbiətin qorunmasına yönəldilmiş tədbirləri həyata keçirilməsinə çəkilən xərclər müəyyən edilir.

İrəlidə deyildiyi kimi ətraf mühitin göstəriciləri sistemini daxil

olan komponentlər bir-biri ilə qarşılıqlı əlaqədardır və onların arasında mütamadi olaraq enerji və maddələr mübadiləsi baş verir. Odur ki, onlardan birində baş verən hər hansı dəyişikliklər başqalarının da dəyişməsinə səbəb olur. Bu komponentlərin hamisi birlikdə və ayrılıqda insanların sehhətinin əmək qabiliyyətini, ruhi vəziyyətini, ömr müddətini və eləcə də başqa canlı orqanizm mövcudluğunu və inkişafını tə'min edən şəraiti yaradır.

Hər bir alt sistemin özünsə məxsus özəllikləri vardır. Özəlliklər ilə əlaqədar formalaşır.

Ətraf mühitin qorunması statistikası irəlidə göstərilən alt sistemlərini aşağıdakı beş qrupda birləşdirmək olar:

1. Mövcudluq və tərkib göstəriciləri
2. İnsanın ətraf mühitdə bu və ya digər cəmiyyət və keyfiyyət dəyişikliyinə səbəb olan fəaliyyətinin səciyyələndirən göstəricilər;
3. Ətraf mühitin qorunmasına və yaxşılaşdırılmasına yönəldilmiş tədbirləri səciyyələndirən göstəricilər;
4. Təbiəti mühafizə tədbirlərinə yönəldilmiş mərasimləri səciyyələndirən göstəricilər;
5. Müəyyən yaşayış məntəqəsində və regionda ətraf mühitin komponentlərinin keyfiyyətini səciyyələndirən göstəricilər;

Birinci qrupa daxil olan göstəricilər sahələr statistikası və iqtisadi statistik tərafından az-çox işlənilmişdir.

İkinci qrupa daxil olan göstəricilər qismən az öyrənilmiş və statistika təcrübəsinə son dövrlərdə daxil edilmişdir. Belə göstəricilər sisteminin tamamlanması göləcəyin işidir.

Beləliklə, ətraf mühitin qorunması statistikası təbiətin cəmiyyətin qarşılıqlı münasibətlərindən yaranan hadisə və prosesləri öyrənmək üçün ətraf mühitin komponentlərinin vəziyyətini, ətraf mühitə insan fəaliyyətinin tə'sir dərəcəsini, istehsal fəaliyyətinin mənfi tə'sirlərini aradan qaldırmaq üçün görülən tədbirlərin səmərəliliyini, habelə insan fəaliyyəti nəticəsində dəyişmiş ətraf mühitin insana cəmiyyətə və insan əməyi nəticəsində yaradılmış dəyərlərə tə'sirini əks etdirən geniş göstəricilər sistemindən istifadə edir.

Üçüncü və dördüncü qruplara daxil olan göstəricilər bir-biri ilə sıx əlaqədardır. Belə ki, ətraf mühitin qorunması və yaxşılaşdırılması tədbirlərini (üçüncü qrup), bu tədbirlərə sərf edilən vəsaitlərlə (dördüncü qrup) əlaqələndirmədən təhlil etmək mümkün deyildir. Bu qruplara daxil edilmiş göstəricilərin məzmunu bütövlükdə təbiətin

qorunmasına yönəldilmiş tədbirlərin siyahısına uyğun müəyyən edilir.

Besinci qrupa daxil olan göstəricilər öz mözmununa görə müxtəlifdir. Ətraf mühitin hər komponentinin keyfiyyətini səciyyələndirmək üçün spesifik göstəricilərdən istifadə olunur.

Ətraf mühitin qorunması bütün komponentləri üzrə istifadə edilə biləcək on sadə keyfiyyət göstəricisi komponentin ümumi tərkibində keyfiyyat standartı pozulmuş sahələrini tutduğu hissəsidir. Belə nisbi göstəricilər götürülmüş komponentdə keyfiyyət standartı pozulmuş halları yayılma dərəcəsini oks etdirir. Meşə və torpaq resurslarının keyfiyyətini səciyyələndirərək belə göstəricilərdən geniş istifadə olunur. Lakin müəyyən edilmiş standartların və normativlərin pozulması dərəcəsini səciyyələndirən belə göstəricilər kifayət qədər deyildir.

Konkretnı məntəqədə və ya regionda ətraf mühitin müəyyən komponentlərinin keyfiyyət tərkibini xarakterizə edən göstəricilərin hesablanması xüsusi əhəmiyyətə malikdir. Bu qrupa daxil olan göstəricilər tərkibcə çox müxtəlifdir. Ətraf mühitin hər bir komponentini xarakterizə etmək üçün ayrıca göstəricidən istifadə olunur. Lakin ətraf mühitin keyfiyyət standartlarının pozulduğu hallarının ümumi yekunda tutduğu hissə (qurulmuş-xüsusi çəki göstərən nisbi kəmiyyət) bütün komponentlərin keyfiyyətinin öyrənilməsi zamanı tətbiq edilə bilər. Belə göstəricilər bütün komponentlər üzrə ətraf mühitin keyfiyyət standartlarının pozulması hallarının sayı və dərəcələrini qiymətləndirmək üçün əsasən yararlı hesab edilir. Belə göstəriciləri hesablamaq üçün lazımi texniki vasitələrin və müəyyən hazırlığa malik işçilərin olması, ölçmənin yeri və vaxtı daqiq müəyyən edilməlidir.

Keyfiyyət dəyişikliklərinə dair əldə edilən ilkin məlumatlar sutka, ay və il üçün ümumiləşdirilərək yuxarı təşkilatlara verilir. Hər bir keyfiyyət ölçüməsi zamanı əldə edilən və müəyyən müddət üzrə ümumiləşdirilmiş göstəricilər Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış "icazə verilən konsentrasiyanın son həddi" adlı normativlərlə müqayisə edilir.

Bələdliklə, ilk dörd qrup göstəricilər sistemində dair məlumatlar statistika müşahidələri və hesabatlar vasitəsilə əldə edildiyi halda sonuncu qrup göstəricilər sistemi hesablamalar yolu ilə müəyyənləşdirilir.

İrəlidə deyildiyi kimi, ətraf mühitin qorunmasının əsas komponentlərindən biri təbii sərvətlərdən səmərəli istifadə edilməsi və belə

istifadə prosesində ətraf mühitin qorunmasıdır. Təbii sərvətlər milli sərvətlərin ən mühüm tərkib hissəsidir.

İqtisadi statistikada milli sərvətin tərkibinə uçota alınan, koş edilmiş və kəş edilməmiş təbii sərvətlər aid edilir. Sonuncu (1993-cü il) MHS-də təbii sərvətlər milli sərvətə istehsal olunmayan aktivlər kimi daxil edilir. "Uçota alınan təbii sərvətlər" dedikdə konkret tarixə statistika tərəfindən qeydə alınmış təbii sərvətlər başa düşülür.

İqtisadi dövriyyəyə cəlb edilmiş təbii sərvətlər qrupuna məhsul və xidmətlər istehsal etmək üçün fəaliyyətdə olan məhsuldar qüvvə kimi istifadə edilən təbii sərvətlər daxil edilir.

Təbii resurslar (meşe, su, torpaq, faydalı qazıntılar vəhşi heyvanlar və s.) ölkənin iqtisadi potensialının tərkib hissəsi olmaqla bir çox beynəlxalq emək bögüsündə konkret ölkənin yerini müəyyən edir. Onların istehsal genişləndikcə iqtisadiyyatda onların rolü artır və bu da həmin sərvətlərin azalmasına götərib çıxarır. Hər bir ölkənin Konstitutsiyasında və başqa mülki qanunvericilik sənədlərində təbii sərvətlər və torpağa müxtəlif mülkiyyət formaları nəzərdə tutulsa da təbii tədbirdən istifadə məsələlərində dövlətin və bütün cəmiyyətin mənafəyi əsas götürülməlidir.

"Yerin təkindən dair Azərbaycan Respublikası qanununda" respublikamızın sərhədləri daxilində yerin təkində olan faydalı qazıntılar və başqa resurslar dövlət mülkiyyəti hesab edilir.

Yerin təkindən çıxarılmış faydalı qazıntılar və başqa resurslar lisenziya şərtləri ilə dövlət, bələdiyyə və başqa mülkiyyətdə ola bilər.

Təbii resurslar və ətraf mühitin qorunması statistikasının əsas vəzifəsi bu sahədə dövlətin müəyyən etdiyi tədbirlərin icrasına nəzarət etmək, əhalinin, dövlət və icimai təşkilatları təbiətdən istifadəsinin səmərəliliyinə, insanların ətraf mühitə antropogen təsərrüfat fəaliyyəti ilə əlaqədar) tə'sirini aradan qaldırmağa və ya azaltmağa yönəldilmiş tədbirlərinə dair məlumatlarla tə'min etmək, onların keyfiyyətinin dəyişməsinə təbii komponentlərin dəyişməsinin tə'sirini öyrənmək, təbii resursların kadastrının yaradılması sahəsində görülen işləri informasiya ilə tə'min etmək, təbiətdən mühafizə sahəsində dövlətin Beynəlxalq təşkilatlar qarşısında götürdüyü əhdəliklərin yerinə yetirilməsinə nəzarət etməkdən ibarətdir.

Təbii resurslar və mühitin statistikası yerin təkinin geologiyası və kəşfiyyatı, məşə təsərrüfatı, habelə inkişaf etmiş iqtisadiyyat sahələrində təbiəti müşahidə etməyə yönəldilmiş fəaliyyəti öks etdirən göstəricilər sistemini əhatə edir.

Fəaliyyəti təbii resurslardan istifadə ilə əlaqədar olan, ətraf mühita zərərlə təsir edə bilən və ya təbiəti mühafizə fəaliyyəti ilə məşğul olan bütün idarə, müəssisə və təşkilatlar yuxarıda qeyd edilən göstəricilər sistemini əhatə edən statistika hesabatları tərtib edilir. Bu hesabatların məlumatları ərazi prinsipi üzrə işlənilir. Mərkəzləşdirilmiş qaydada Dövlət Statistika komitəsində işlənilib təhlil edilən geniş göstəricilər sistemi ətraf təbii mühitin ayrı-ayrı ünsürlerinin qorunmasına yönəldilmiş tədbirlər görməyə imkan verir.

Ətraf mühitin qorunması problemi beynəlxalq xarakterli məsələ olduğu üçün ətraf mühitin qorunması və təbii resurslardan istifadəsinin səmərəliliyinin öks etdirən göstəricilər sistemi yaradılarkən və inkişaf etdirilərkən onların başqa ölkələrin statistika məlumatları ilə müqayisəliliyinə xüsusi diqqət yetirilir.

§1.7. Ətraf mühitin çirkənməsi və onun səviyyəsinə statistika müşahidəsinin təşkili

Ətraf mühitin çirkənməsi bərk, maye, qazaoxşar tullanıtların təbii mühitdə (atmosferə, hidrosferə və torpağa)

atılması ilə nəticələnən insanın təsərrüfat-məişət fəaliyyəti ilə ətraf mühitin fiziki-kimyəvi dəyişikliyə uğraması, ətraf mühitdə səs-küy, istilik, radasiyalar, ionlaşdırıcı şüalanma, ultrasos dalğaları, titrəmə və s. kimi xoşagalmaz fiziki amillərin meydana gəlməsi deməkdir.

Ətraf mühitin çirkənməsi çirkənmənin sanitariya-gigiyena normativlərindən artıq olması dərəcəsi ilə səciyyələndirilir.

Ətraf mühitin qorunmasına nəzarəti təmin etmək üçün ilk növbədə onun bütün komponentlərini hərtərəfli və düzgün səciyyələndirən informasiyanın olması çox vacibdir.

Ətraf mühitin çirkənməsinə nəzarət-onun çirkənmə səviyyəsinə, çirkəndiricilərin yayılma ərazisinə və çirkənmənin zaman etibarı ilə dəyişməsinə fasilsiz nəzarət sisteminin təşkili deməkdir.

Müşahidənin təşkili çirkəndiricilərin toplanma dərəcəsinin avtomatik ölçmələr yolu ilə toplanmış informasiyanın təhlilini və müvafiq nəticələrin çıxarılmasını tələb edir.

Keyfiyyətin qiymətləndirilməsi bu və ya digər çirkəndiricilərin faktiki toplanma dərəcəsini onun toplanmasına icazə verilən son

konsentrasiya həddi ilə müqayisə etmək yolu ilə aparılır. "Toplanmasına icazə verilən son hədd" dedikdə çirkənmənin elə bir maksimum toplanma (konsentrasiya) səviyyəsi nəzərdə tutulur ki, bu səviyyə insan organizminin sağlamlığına mənfi təsir göstərmir.

Ölkəmizdə ətraf mühitin keyfiyyətinə nəzarət xüsusi təşkil olunmuş xidmət sahələri tərəfindən həyata keçirilir. Buraya respublikanın Ekoloji idarəsi, Səhiyyə nazirliyinin sanitari-epidemiologiya xidməti, Dövlət hidrometrolojiya xidməti, Dövlət meliorasiya və su təsərrüfatı idarələri, Kənd təsərrüfatı Nazirliyi, Geologiya Komitəsi, Dövlət məşə təsərrüfatı, Balıq idarəsi və başqları daxildir.

Ətraf mühitin qorunmasına nəzarət məntəqələrinin şəbəkəsi respublikanın bütün ərazisini əhatə etməklə iri şəhərlərə, rayon mərkəzlərində, iri sənaye mərkəzlərinin yerləşdiyi yaşayış məntəqələrində, kənd təsərrüfatı zonalarında, su obyektlərində, sənaye və məişət tullantıları ilə çirkənmiş suların olduğu başqa ərazilərdə təşkil edilmişdir.

Ətraf mühitin çirkənməsinə nəzarət məqsədilə həyata keçirilən statistika müşahidəsinin təşkilinein əsas prinsipi hərtərəfli və dəst halında aparılmasıdır. Müşahidənin belə təşkili ətraf mühitdə yerləşən bütün obyektlərin işinə sinxron nəzarəti həyata keçirmək, müşahidənin programını, aparılma vaxtını və başqa təşkilati məsələləri müvəffəqiyətlə həyata keçirməyə imkan verir.

Ətraf mühitin çirkənməsinə nəzarət məqsədi ilə təşkil edilən müşahidələr üç tabeçilik mərhələsində həyata keçirilir:

1. İlkin məlumatları qeydə alan və həmin məlumatları ilkin e'mal edən müşahidə məntəqələri;
2. Toplanmış materialların təhlil olunduğu müxtəlif yerli öncə görmələri tərihb edən və regionun bütün ərazisi üzrə ətraf mühitin vəziyyətini qiymətləndirilən ərazi və regional mərkəzlər;
3. Ətraf mühitin çirkənməsinə müşahidələrin nəticələrini əlaqələndirən baş idarələr

Havanın keyfiyyətinə nəzarət stasionar marşrut və hərəkat edən müşahidə postları formasında təşkil olunur. Stasionar postlar müntəzəm müşahidələri aparmaq üçün nəzərdə tutulur. Belə postlar havadan müntəzəm nümunələr götürmək və atmosferdə olan zərərlə qarşılaşları müntəzəm fasilsiz qeydə almaq üçün və meteroloji parametrləri müəyyən etməyə imkan verən, cihaz və qurğularla təchiz

edilirlər.

Marşrut postları ciddi qrafiklə müəyyən edilmiş konkret ərazinin lazımı nöqtəsində müntəzəm olaraq hava nümunələrini götürmək üçün nəzərdə tutulur.

Hərəkət edən postlar sənaye tullantıları çox olan zonalarda birdəfəlik müşahidələr aparmaq üçün istifadə olunur. Bu postların yerləşdiyi nöqtələr hər dəfə qarşıya qoyulan vozifələrdən və meteoroloji vəziyyətdən asılı olaraq müəyyən edilir.

Stasionar postların minimum sayı yaşayış məntəqələrində olan əhalinin sayına əsasən müəyyən edilir.

Şəhərlərin sanitər epidemiologiya stansiyaları hər ay, rüb və il üçün, habelə mənzillərin qızdırıldığı və qızdırılmadığı mövsümərdə yaşayış məntəqələrində havanın çirkənmə sonunu müəyyən edir.

Atmosferin çirkənməsi sonunun müşahidəsi nəticəsində əldə edilmiş məlumatlar yeni təsərrüfat-məişət, mədəni məişət, sənaye və başqa obyektlərin tikilməsi üçün torpaq sahəsi ayrılkən nəzarət alınır. Yaşayış məntəqələrində hava sonunun çirkənməsi ilə əhalinin sağlamlığı arasında bir başa əlaqə vardır.

Ətraf mühitin qorunması sisteminde sudan istifadə, su obyektlərini çirkənmədən qorunması, habelə müxtəlif zərərli tullantılarla suyun çirkənməsinin qarşısının alınması məsələlərinə müşahidənin təşkil mühüm yer tutur. Dövlətin xüsusi programı ilə sudan istifadə edən bütün müəssisələr mənsubiyətindən, mülkiyyət formasından asılı olmayaraq su obyektlərini çirkənmədən qorumağa borclu olmaqla yanaşı çirkənmənin aradan qaldırılması üzrə lazımi tədbirlər görməlidirlər. Su obyektlərinin çirkənmə seviyyəsinə dövlət nəzarət sistemi aşağıdakı üç növ müşahidə məntəqələri tərəfindən aparılır:

1. Səhər sularının təbii tərkibi və çirkənməsinin fiziki, kimyəvi hidrobioloji parametrlər üzrə keyfiyyətinə nəzarət edən məntəqələri;
2. Bir sıra elmi-tədqiqat məsələrinin həyata keçirilməsi üçün çirkənmiş su obyektlərdə müşahidə aparmaq üçün ixtisaslaşdırılmış müşahidə məntəqələri şəbəkəsi;
3. Yuxarıda göstərilən müşahidə məntəqələri ilə əhatə olunmayan obyektlərdə müşahidə aparmaq üçün müvəqqəti yaradılan ekspertiza şəbəkəsi

Yuxarıda göstərilən nəzarət məntəqələri müntəzəm olaraq su obyektlərdə səhər sularının çirkənmə dərəcəsini müəyyən etmək üçün məqsədə uyğun müntəzəm olaraq götürdüyü nümunələri tədqiq

edir və insanların təsərrüfat fəaliyyəti nəticəsində suyun çirkənmə dərəcəsini müəyyən edərək bu barədə hesabatlar hazırlayıb dövlətə təqdim edirlər.

Suyun çirkənmə dərəcəsinin meyari kimi Şəhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş "icazə verilən konsentrasiyanın son həddi" (İVKSH) normativlərindən (təqribən 500 normativ) istifadə olunur.

Suyun qorunması və ondan səmərəli istifadəyə nəzarət, Melorasiya və Su təsərrüfatı Nazirliyinə (və onu əvəz edən baş idarələrə) həvalə edilmişdir. Sudan istifadəyə nəzarət orqanları şəbəkəsi hövza prinsipi üzrə təşkil olunmuşdur.

Hövza müfəttişlikləri sudan istifadə edən sənaye müəssisələri və başqa obyektlərdə sudan istifadənin vəziyyətini, habelə su təmizləyici qurğuların tikilməsinə və dövlətin bu məqsədlər üçün ayırdığı investisiyanın mənimşənilməsinə nəzarət edir.

Şəhiyyə Nazirliyinin sanitər-epidemioloji xidməti içməli su mənbələrində suyun fiziki-kimyəvi keyfiyyətinə, habelə istifadə prosesində suyu çirkəndirən təsərrüfat obyektlərində təmizləyici qurğularдан sonra suyun kimyəvi çirkənmə dərəcəsinə nəzarət edir. Bu təşkilat deyilənlərdən əlavə müntəzəm olaraq səhər sularını bakteriyalarla çirkənmə dərəcəsini da yoxlayır.

Ətraf mühitin çirkəndirilməsinə dair statistik informasiyanın əsas mənbəyi ətraf mühitə nəzarət məntəqələrinin apardığı ilkin uçot sonadlıdır.

Bu məlumatlar statistika orqanlarının başqa mənbələrdən aldığı məlumatlarla birləşdirilərək statistik ümumiləşdirməyə məruz qalır və təhlil edilir.

Ətraf mühitin vəziyyəti, çirkənmə dərəcəsi və təbiətdən istifadənin səmərəliyinin qiymətləndirilməsi üçün yaratlı məlumat hazırlamaq üçün statistika orqanları ətraf mühitin bütün komponentləri üzrə ilkin məlumatlarını vahid metodologiya üzrə toplanmasının, müşahidələri sayının, bu müşahidələrin zaman və məkan üzrə bölgüsürlülməsinə statistik prinsiplərə əsaslanmasını vacib sayır.

§1.8. Ətraf Mühitə təsir edən amillər və onların təsnifikasi

«Mühit» dedikdə adətən orqanizmin birbaşa və ya dolayı yolla əlaqədə olduğu təbii şərait (hadisələr, əşyalar) başa düşülür. Uyğunlaşma (adaptasiya) reaksiyası ilə orqanizmin cavab verdiyi ətraf mühitin ayrı-ayrı ənslürləri «amil» adlanır.

Orqanizmin «yaşadığı mühit» termini ilə yanaşı «ekoloji mühit», «yaşadığı yer», «ətraf mühit», «ətraf təbii mühit» və s. terminlərindən də istifadə olunur. Bu terminlər arasında dəqiq sərhəd qoymaq çətindir. Lakin onlardan bazılırı üzərində dayanmaq lazımdır. Məsələn, bu terminlər arasında son vaxtlar çox populyar olan «ətraf mühit» termini işlədirikən bir qayda olaraq insanlar tərəfindən bu və ya digər dərəcədə dəyişdirilmiş mühit başa düşülür. Bu terminə mənaca «texnogen mühit», «antropogen mühit» və «sənaye mühit» anlayışları daha yaxındırlar.

«Təbii mühit» və «ətraf təbii mühit» dedikdə isə insan tərəfindən dəyişdirilməyən (və ya az dəyişdirilmiş) mühit nəzərdə tutulur. «Yaşama yeri» termini ilə adətən canlı orqanizmin və ya bioloji növün həyat təklinin həyata keçirildiyi təbii mühiti əlaqələndirirlər.

Tətbiqi və sosial ekologiyada adətən «ətraf mühit» terminindən istifadə olunur.

Mühitin orqanizmə təsiri adətən ayrı-ayrı amilər (latınca «eləyon», «yaradan» mənasında işlədilən «faktor» sözündən götürülüb) vasitəsilə həyata keçirilir və qiymətləndirilir.

İnsanı əhatə edən mühitin aşağıdakı dörd komponentini ayırmak olar:

1. İlkən (insan tərəfindən dəyişdirilməmiş) təbii mühit. Buraya insan tərəfindən heç bir kənar təsiro məruz qalmayan (və ya çox az məruz qalan) təbii mühit aiddir. Hal-hazırda belə sahələr quru ərazinin təqribən 1/3-nə bərabərdir. Lakin belə ərazilər əsasən istifadə üçün olverişsiz (və ya az olverişli) olan, sərt təbii şəraitə malik (yüksek dağlıq ərazilər şimaldakı buzlaqlar, bataqlıqlar və s.) ərazilərdir. Belə ərazilər Antraktidada (100%), Kanadada (37,5%), MDB ölkələrində (33,6%), Avstraliya və Okeaniyada (27,9%), Afrikada (29,5%), Cənubi Amerikada (20,9%), Asiyada (13,6%) və Avropada (2,8%) geniş yayılmışdır. Belə ərazilərin özəlliyi özü-özünü tənzimləmə və özü-özünü bərpa etmə xassəsini saxlamalarındadır. Bu xüsusiyyətə malik ərazilərə son vaxtlar «ekoloji ərazilər (sahələr)» də deyirlər. Lakin belə sahələrin ərazisi son dövrlərdə sürətlə azalmaqdadır.
2. İnsan tərəfindən dəyişdirilmiş təbii mühit, N.F.Reymer tərəfindən «Kvazi-təbii mühit» (və ya ikinci təbii mühit) adlandırılmış ərazilər. Belə təbii mühit uzunmüddət özünün müdafiəcəmə qabiliyyətinə malik olmur və onun mövcudluğu müçyyon vaxtdan bir insanların müdaxiləsini tələb edir. Buraya əkin sahələri, otlqlar, bağlar, üzümlükler, parklar və s. aiddir.

3. İnsan tərəfindən yaranmış mühit (və ya üçüncü təbiət). Buraya yaşayış binaları, sənaye kompleksləri, şəhərlərin tikilmiş sahələri və s. aiddir. Belə mühit daima insanlar tərəfindən vəsait və enerji qoyuluşunu tələb edir. Belə qayıçı olmadıqda həmin mühitin dağılması labüddür. Ətraf mühitin on çox çirkənməsi də məhz belə mühitin payına düşür.
4. Sosial mühit. Belə mühit get-gedə insana daha çox təsir göstərir. İnsanlar arasındaki qarşılıqlı münasibətlər psixoloji iqlim, maddi təminatın səviyyəsi, sahiyyə, təhsil, mədəniyyət, sabaha inam və s. məsələlərin təsiri ilə formalanmış ətraf mühit buraya aiddir. İnsan orqanizmində təsir baxımından ictimai mühitin «çirkənməsi» təbii mühitin çirkənməsindən heç də az təhlükəli deyildir.

Sivilizasiya inkişaf etdikdə insan özünü ətraf mühitdən daha çox ayırrı. Belə vəziyyət «İkinci və üçüncü təbii mühit»ə aid sektorların saxlanması və mühafizəsinə daha çox vəsait qoyulması tələb edir.

İrəlidə deyildiyi kimi, «Ekoloji amil» dedikdə uyğunlaşma reaksiyası ilə orqanizmin cavab verdiyi təbii mühitin istənilən ünsürü və ya şəraitini nəzərdə tutulur. Amilin uyğunlaşma reaksiyasından kənar qiymətləri orqanizmin möhvini səbəb olur.

Ekoloji amilləri aşağıdakı üç qrupa bölgürərlər:

1. Canlı tabii (biotik) amillər. Buraya bir və ya bir neçə orqanizmlər birliyinin başqa bir orqanizmə təsiri aid edilir. Belə təsirlər bitkilər (fitogen), heyvanlar (zoogen), mikroorganizmlər, köbələklər və s. tərəfindən həyata keçirilə bilər.
2. Qeyri-canlı təbii (abiotik və ya fiziki-kimyəvi) amillər. Buraya iqlim, atmosfer, torpaq (edofik), geomorfoloji (oroqrafik), hidroloji və s. amillər daxildir.
3. İnsan fəaliyyəti ilə əlaqədar (antropogen) amillər. Buraya birbaşa orqanizmə və dolayısı yolla (orqanizmin yaşadığı əraziyə) təsir edən (məsələn, mühiti çirkəndirən, yem sahələrinin möhvi, çayların üzərində bəndlərin tikilməsi və s.) amillər aid edilir.

Müasir ekoloji problemlər əsasən antropogen və qismən də təbii amillərin təsirinin güclənməsi ilə əlaqədar yaranır.

Amillərin dövrliliyinə, hərəkət istiqamətlərinə və orqanizmlərin onlara uyğunlaşmaya dərəcəsinə görə təsnifatlaşdırılması da müəyyən

maraq doğurur. Amillərin dövrülüyünə görə təsnifatlaşdırarkən ciddi olaraq dövrü şəkildə baş verən (sutkadakı vaxtin və ilin mövsümünün dəyişməsi, dəniz suyunun qabartması və çəkilməsi və s.) təbii hadisələrlə əlaqədar olan amilləri və ciddi dövrülükə olmasa da müəyyən vaxtdan bir təkrar olunan amilləri (subasmalar, tufanlar, zəlzələ və s.) hadisələrlə əlaqədar olan amilləri fəqləndirirlər.

Təsirinin istiqamətləndirilməsi baxımından bütün amillərin təsiri müəyyən səmtə istiqamətlənən (iqlimin soyuması və istilənməsi, su tutarlarının ot basması, ərazinin bataqlıqlaşması və s.) və fəaliyyəti (təsiri) müəyyən istiqamətə yönəldilə bilməyən (radiasiya, maqnetizm və s.) təhlükəli antropogen amilləri fəqləndirirlər.

İnsan organizmi yuxarıda göstərilən amillərdən an çox ciddi dövrüliyə malik və istiqamətləndirilə bilən amillərə daha çox uyğunlaşır.

Organizmin təbiəti müəyyənələşdirilməmiş amillərə uyğunlaşması müəyyən çətinliklərə müşayiət olunur. Organizmlər belə amillərin təsirinə reaksiya verməyə hazır olmadığı üçün müəyyən mənfi təsirlərə məruz qalırlar. Məsələn, Çernobol AES-də baş verən qəza nticəsində yüz minlərlə insan və geniş orazi radiasiyaya məruz qaldı. Belə hadisələr əsasən antropogen xarakterli amillərə aid edilirlər.

Ətraf mühitə və iqtisadiyyatın inkişafına təsir edən amillər arasında təbii proseslərin (zəlzələ, sel və su basmaları, ildirimvurma, torpağın sürüşməsi, eroziyası, sahralaşma və s.) rolu çox böyükdür. Respublikamızın ərazisində müxtəlif təbii fəlakət növlərinin təkrarlanmasına tez-tez rast gəlinir. Baş verən fəlakətli təbii hadisələr iqtisadiyyata böyük məbləğdə zərər vurmaqla yanaşı, həm də təbii ətraf mühitə mənfi təsir edir və onu çirkəndirir. Mütəxəssislərin (prof. N.A.Babaxanov) hesablamalarına görə təbii fəlakətlər nticələrində dəyen zərərin dəyəri 10-20 il əvvəller ildə təqribən 6 milyon dollar həcmində idisə, hal-hazırda bu məbləğ 10 milyon dolları ötüb keçmişdir. 2000-ci ildə Bakıda baş verən torpaq sürüşəsi nticəsində şəhər təsərrüfatına 50-60 milyon dollarlıq zərər dəymışdır.

Aynı-ayrı təbii fəlakət növlərinin baş verməsində respublikadaxili fərqlər müşahidə olunur. Məsələn, Kür-Araz ovalığında əsasən daş-qınlar, Abşeronda, Şəki, Zakatala, Quba, Xaçmaz, Lənkəran-Astara və Laçın-Kəlbəcər zonasında başqa dağlıq rayonlarda sürüşəmlər, Şəki, Zakatala, Balakən, Ordubad və başqa rayonlarda sellər, Şama-

xi, Gence və Abşeronda zəlzələlər daha tez-tez baş verir.

Öz dağıdıcı təsirinə görə zəlzələlər başqa təbii fəlakət növlərindən fərqlənir.

Azərbaycanın ərazisinin seysmik zonada yerləşməsi zəlzələlərin tez-tez təkrarlanması üçün şərait yaradır. Respublika ərazisinin 30%-ə qədəri 8-9 ballıq zəlzələ ehtimli olan zonadadır. Bu zonada mosunlaşmış əhalinin sayı bir milyon nəfərdən çoxdur. Başqa təbii fəlakət növlərindən fərqli olaraq, zəlzələnin baş vermə vaxtını, yerini və gününü əvvəcədən dəqiq proqnozlaşdırmaq (bəzi ehtimallar nəzərə alınmazsa) hələlik mümkün deyildir. Lakin mənzil tikintisi və başqa tikinti-quraşdırma işlərini həyata keçirərkən onun güclü zəlzəleyə davamlılığını təmin edən tədbirlərə xüsusi diqqət yetirmək lazım gəlir. Yüksek seysmik zonalarda tikinti işlərini məntiqi hədlərədək məhdudlaşdırmaq və həmin tikinti işlərinin özüllüklerinə bələd olan xüsusi ixtiyaslaşdırılmış tikinti təşkilatları yaratmaq da bu sahədə müsbət şəmərə verərdi.

Zəlzələlər on çox tikililərə zərər vursa da, öz dağıdıcı gücü ilə təbiət də ciddi təsir göstərir. Dağ zirvələrinin (məsələn, Kəpəz dağ) və qayalıqlarının uçması zamanı çay axarlarında göllərin (məsələn, Göy-göl, Maral göl və s.) yaranması zəlzələlərin ətraf mühitə təsirinin əyni nümunəsidir. Zəlzələ zamanı hidrotexniki qurğular və kommunikasiya xətləri dağılaraq su basmalarına, torpaq sürüşəmlərinə, yanğınlara və başqa təbii fəlakətlərə şərait yaradır.

Azərbaycanda on çox baş verən təbii fəlakət növlərinin təzahür formallarından biri sellərdir. Mütəxəssislərin fikrincə Azərbaycan ərazisinin 60%-indən çoxunda sellərin olma ehtimalı yüksəkdir. Respublikamızın 28 inzibati rayonu və orada yerləşən 100-dən çox yaşayış məntəqəsi sellərə daha çox məruz qalırlar. Sellərin baş verəməsi nticəsində hidrotexniki qurğular və kommunikasiya xətləri sıradan çıxır, torpağın üst məhsuldar qatı yuyulur, torpaq uçqunları yaranır və becərilən torpaqlar müxtəlif tullantılarla çirkənir. Şəki, Qax, Ordubad, Sabunçu, Balakən və Zakatala rayonları ərazisində sellər daha tez-tez baş verir.

Tarixi mənbələrdə göstərilir ki, Azərbaycan ərazisində on dağıdıcı sellər 1772-ci ildə Şəkidə, 1910-cu ildə Baş Köynükdə, 1931-ci ildə Ordubadda olmuşdur.

Sellər gözlənilməz və faciəli təbii fəlakət növlərindən biri olsa da ona qarşı mübarizə aparmaq mümkün dür. Sellərə qarşı mübarizə tədbirlərini həyata keçirməmişdən əvvəl ölkənin bütün yaşayış

məntəqələrinin sellərə məruzalma dərəcəsi müyyən edilməli, onların geniş müdafiə planı hazırlanmalı və bu programın icrası vahid dövlət təşkilatı tərəfindən həyata keçirilməlidir.

Sürüşmələr də ən çox dağıdıcı təbii fəlakətlərdən biri hesab olunur. Azərbaycan Respublikasının 30-a qədər dağlıq və dağətəyi rayonlarında 100 min nəfərdək əhali yaşayan 100-dən çox yaşayış məntəqəsində torpaq sürüşmələri baş verir. Tarixi qaynaqlarda göstərilir ki, Xızı rayonunun Bəyəhmədyurd, Yuxarı Fındaqan və Tumarxanlı, Quba rayonunun Ruçuk və Atuc, İsmayıllı rayonunun Lahic, Tircan, Varna, Zarnava, Axan, Bizlak, Müdrəsə, Vata, Ximran və Qaftasiyar kəndləri, Ağsu rayonunun Nurən kəndi, Şamaxı rayonunun Çaylı, Göylərdağ və Muğanlı kəndləri, Kəlbəcər rayonunun Alçalı və Susuzluq kəndləri, Şərur rayonunda Aluş kəndi, Şahbuzda Kükü kəndi, Ordubadda Bilav və Bahrud kəndləri və başqa kəndlər sürüşmələr nəticəsində döndə-döndə tamamıyla dağılımışdır. Respublikamızın ərazisində dağıdıcı sürüşmələr 1943, 1963, 1981 və 2000-ci illərdə qeydə alınmışdır. Son dağıdıcı sürüşmə 2000-ci ilin mart ayının 6-7-də Bakıda və may ayının 11-12-də İsmayıllıda baş vermişdir. Belə sürüşmələr nəticəsində Bakı şəhərinin mərkəzi hissəsi ilə Bayıl rayonu arasındaki əlaqə müvəqqəti kəsilmiş, İsmayıllı rayonu ərazisində avtomobil yolu dağılmış, kəndlərdə dağıntılar baş vermiş və Azərbaycan Respublikasının iqtisadiyyatına 40-50 milyon ABŞ dolları dəyərində zərər dəymışdır.

Sürüşmələrin və dağıntıların vurduğu zərəri minimuma endirmək üçün sürüşmə ehtimalı olan və mütamadi sürüşmələrə məruz qalan kəndlər təcili olaraq müayinədən keçirilməli, pasportlaşdırılmalı, sürüşməni yaradan amillər tam müyyən edilməli və bütün kəndlər sürüşmədən müdafiə imkanlarına görə qruplaşdırılmalıdır. Müdafiə imkamı mədud olan yaşayış məntəqələri Respublika Nazirlər Kabinetinin qərarı ilə daha təhlükəsiz ərazilərə köçürülməsi haqqında məsələ qaldırılmalıdır.

Mütamadi sürüşmə qorxusu olan ərazilərdə tikinti işləri aparmaq qanunla (müvəqqəti də olsa) qadağan olunmalıdır. Belə ərazilərdə bitki və meşə örtüyünün toxunulmazlığı təmin edilməlidir.

Azərbaycanın təbiətinə və iqtisadiyyatına zərər vuran təbii fəlakətləndən biri də daşqınlardır. Daşqınlar Kür və Araz çaylarının aşağı axarlarında (Yevlax-Zərdab, Sabirabad, Saath, Səlyan və Nəştəala rayonları) daha tez-tez təsadüf olunur. Bu ərazilərdə yaşayış məntəqələri bir-birinə yaxın məsafədə yerləşdiklərinə görə bir kənddə

baş verən daşqınlar tezliklə başqalarına da keçə bilir və dəyən zərərin həcmini də artırır. Yuxarıda adı çəkilən rayonların 150-yə qədər yaşayış məntəqəsi müyyən fasilədən bir daşqınlardan zərər çökir.

Daşqınlar daha böyük dağıntılara səbəb olmasın deyə tacili tədbirlər görülməlidir. Bu baxımdan yeni istifadəyə verilmiş həcmi 158,5 milyon m³ olan Yenikənd su anbarının müsbət rolü olacaqdır. Lakin bu çox azdır. Kür və Araz çaylarının Azərbaycan Respublikası ərazisindən keçdiyi 800 km dək məsafədə qurulmuş torpaq bəndlərin müyyən hissəsinin möhkəmləndirilməyə ehtiyacı vardır. Bu bəndlərin bəziləri yaşayış məntəqələrinin içərilərində qalmış, çəkilən arxlər və yollar bu torpaq bəndlərə çox böyük zərər vurur.

Daşqınlar dağıtmaqla yanaşı həm də geniş əraziləri basır, yeralı suların səviyyəsini qaldırır və torpaqları şorlaşdırır.

Kürün daşması ilə əlaqədar öz təbii yatağından çıxmış artıq su çay boyunca çox sayılı göllər və axmazlar yaradır. Keçmişdə sədləri daşqınlar zamanı çayla əlaqədar olan belə göllər və axmazlar aşib gələn artıq suları qəbul edir və əsas çayın (Kürün) suyu quruduqda geriye (yəni çaya) axmaqla onun suyunun tənzimlənməsində iştirak edir.

Hal-hazırda belə axmazların çoxunun suyu qurudulmuşdur. Çayla axmazlar arasında belə təbii əlaqələr kəsildiyinə görə Kür çayı özünün təbii tənzimlənmə imkanlarının xeyli hissəsini itirmişdir. Göllər və axmazların quruması isə respublikamızın bəltiq ehtiyatlarının azalmasına, flora və faunanın bir hissəsinin möhviniə səbəb olmuşdur.

Respublikamızın iqtisadiyyatına təsir göstərən təbii fəlakətlərdən biri də Xəzər dənizinin səviyyəsinin kəskin surətdə qalxıb enməsidir. Tarixi qaynaqlar göstərir ki, Xəzər dənizinin suyunun səviyyəsi sabit qalmır, mütamadi olaraq o gah qalxır, ya da enir. Tarixi mənbələrin verdiyi məlumatlardə göstərilir ki, sonuncu buzlaşma dövründən (10-12 min il əvvəl) sonra dəniz bütün Xəzəryani çökəkliyi əhatə edirmiş və onun suyunun səviyyəsi idiki səviyyədən 70-75 metr yüksəkmiş. Bu dövrə Xəzər dənizi Kuma-Manç çökəkliyi vasitəsilə Qara dənizlə (və beləliklə də dünya okeanı ilə) əlaqəyə malik olmuş. Sonradan suyun səviyyəsi aşağı düşdüyünenə görə bu əlaqə kəslmiş və Xəzər dənizi qapalı su tutarına çevrilmişdir.

Xəzər dənizinin suyunun səviyyəsi əsasən Volqa (80%-dək), Ural, Kür və başqa çayların hesabına təmin olunur.

Xəzərin suyunun səviyyəsinin tənzimlənməsi prosesində ikinci yeri Qara-Boğaz-Qol körfəzi tutur. Dərinliyi az olan bu körfəzdə ilə 4-17

km^3 /il su buxarlanır.

Bütün bu prosesler nticəsində Xəzərdə suyun səviyyəsi gah qalxır, gah da azalır. Məsələn, məlumatdə ki, XX əsrin əvvəline nisbətən 1945-ci ildə onun səviyyəsi 1,75 m və 1977-ci ildə isə 3,0 m aşağı düşmüşdür. Bu dövr ərzində dənizin sahəsinin sahəsi təqribən 37000 km^2 (Azov dənizinin sahəsi qədər) kiçilmiş və suyun həcmi isə 1000 km^3 (Volqa çayından iki il ərzində axan su qədər) azalmış, 1978-1996-ci illərdə suyun səviyyəsi 2,5 metr qalxmış və 1997-ci ildən sonra 0,5 metr aşağı düşmüştür. Bu proses indi də davam etməkdədir.

Xəzər dənizinin indiki sahəsində onun səviyyəsinin 1 sm dəyişməsi 4 km^3 suyun artıb-azalmasına bərabərdir. Dənizin səviyyəsinin belə əksin dəyişməsi təsərrüfat sahələrinə böyük maddi ziyan vurur. Mütəxəssislərin (Ə.Əliyev - Xəzər dənizinin səviyyəsinin tərəddüdləri haqqında «İqtisadiyyat və həyat» jurnalı, № 6-8, 1992-ci il səh. 59) hesablamalarına görə 1930-1956-ci illərdə Xəzərin səviyyəsinin 2-3 m aşağı düşməsi Respublikamıza 2 milyard manata qədər ziyan vurmusdur. Dənizin səviyyəsinin birinci on ildə aşağı düşməsi neft sənayesinə 50 milyon manat zərər vurmusdur. Xəzərin səviyyəsinin belə intensiv şəkildə aşağı düşməsinin səbəbini ilk dövrlərdə alımlar iqlim amili ilə əaqələndirənlər də, 45-50-ci illərdə antropogen amillərin təsirinə üstünlük verdilər, 50-ci illərin əvvəllərində Volqa çayının 180 km^3 həcmində suyu süni yaradılmış su tutarlarına toplanmışdı. Bundan əlavə hər il 10-15 km^3 su suvarmaya sərf olunur və 5 km^3 su isə buxarlanmışdır. Hesablamalar göstərir ki, 1990-ci ildə Xəzərə tökülen suyun həcmi 1930-cu ilə nisbətən xeyli (Volqadan 12%, Uraldan 24% və Terekden 60%) azalmışdır. Bəzi proqnozlara görə XXI-ci əsrin əvvəllərində Xəzərin suyunun səviyyəsinin enməsi müşahidə olunmalı idi. Xəzərdə suyun səviyyəsinin aşağı düşməsinin qarşısını almaq məqsədilə müxtəlif nəhəng tədbirlər (şimala axan çayların istiqamətini dəyişərək Xəzərə gətirmək, Xəzərin Qara dənizə Kuma-Maniç çökəkliyi vasitəsilə bərpə etmək və s.) nəzərdə tutulur. Lakin belə öncəgörənlər özünü doğrultmadı. İndi Azərbacanın Xəzəryəni hissəsində (Lənkəran, Neftçala, Astara və s. rayonlarda) dənizin səviyyəsinin qalxması nticəsində bir çox yaşayış məntəqələrini və torpaq sahələrini su basmağa başlamışdır.

Xəzər dənizi balıq sərvətlərinin həcmində və tərkibində görə unikalıdır. Keçmişdə (XIX əsr) dünyada ovlanmış nərə balığının 90%-i Xəzərin payına düşündü. XX əsrin 60-ci illərində Xəzərdə tutulan balığın 3/4-ü qiymətli balıq növleri idi. Lakin 80-ci illərdə

ovlanan belə balıq növləri bütün balıq növlərinin 10%-ni təşkil edirdi. Hal-hazırda Xəzərin nərə balığı cətiyatlari tamamıyla məhv olmaq əraflasındadır. Bunun səbəbi həddindən artıq ovlanma, suyun çirkənəməsi, balıqları miqrasiyası yollarının keşilməsi və s. kürü tökmə yerlərinin azalması və antropogen amillərdir.

Bəzi hesablamalara görə Xəzərdə nərə balıqlarının kürü tökmə yerlərinin ümumi sahəsi 3600 hektardan 450 hektaradək azalmış, bu balıqlarda əvvəl müşahidə olunmayan miopatiya xəstəliyinə tutulması kütləvi hal almışdır. Bütövlükdə götürdükdə Xəzər dərin böhran vəziyyətində olduğu üçün özü-özünü tənzimləmə və təmizləmə imkanını sürətlə itirməkdədir. Belə vəziyyət onu balıq məhsullarından məhrum edərək çirkəb suları yıylan ölü dənizə çevirə bilər. Dənizin dibindəki və sahil yataqlarındaki neft hasilatının günü-gündən artırılması bu prosesi daha da sürətləndirir.

Ətraf təbii mühitdə dağdıcı təsir göstərən amillər sırasında ekstremal amillər xüsusi yer tutur. Ekstremal amillər antropogen (hərbi fəaliyyət, qızalar, fəlakətlər) və təbii xarakterli (təbii olakətlər) ola bilər.

Qızalar, fəlakətlər, hərbi fəaliyyət və ya təbii fəlakət nticəsində ətraf mühitdə baş verən mənfi dəyişikliklərin insanın sağlığımına, təbii ekoloji sistemlərə, bitkilərin və heyvanların genetik fonduna təhiükə yarandığı ərazilər fəvqələdə ekoloji zona hesab edilir.

İnsanın ətraf mühitdə on dağdıcı təsiri mühəribələr nticəsində baş verir. Müharibələr bəsoriyyətə və ekosistemlərə eşidilməmiş dərəcədə zərər yetirir. Məsələn, 3,3 milyon km^2 ərazini əhatə edən ikinci dünya müharibəsi nticəsində 55 milyon nəfər insan həlak olmuşdur. Ermenistanın Azərbaycana təcavüzü nticəsində əraziyimizin 20%-i dağıdılmış, talan edilmiş, meşələr qırılmış və llora və faunaya ciddi zərər dəymmiş, 20 minədək insan olmuş, 55 minədək yaralanmış və bir milyonadək qaçqın və köçkün düşmüşdür.

1991-ci ildə İran körfəzində gedən müharibə zamanı 1250 neft buruğunu dağdıldı və bunun nticəsində hər gün yandırılan bir milyonadək neftin tüstüsü Küveytdən yüzlərlə km aralıda havanı çirkəndirirdi.

1999-cu ildə Yuqoslaviya əraisinə mülki və hərbi obyektlərə NATO-nun endirdiyi raket-bomba zərbələri nticəsində güclü yanğınlara baş verdi, hava, torpaq və su tutarları çirkəndi, unay çayının suyunda toksiki maddələri və neft məhsullarının qarışığının nisbi səviyyəsi artdı.

Çernobol AES-da baş verən qaza nöticəsində Ukraynada, Belorusiyada və bir sıra Şərqi Avropanın ölkələrində ətraf mühit güclü radiasiyaya məruz qaldı və yüz minlərlə adam əliş oldu.

İstənilən hərbi əməliyyat ətraf təbii mühitə nəzərəçarpacaq zərbə vurur. Belə hərbi əməliyyatlar geniş ərazilərdə və uzun müddət aparıldığda dəyən zərərin həcmi daha da böyük olur. Lakin qısamüddəti hərbi konfliktlər zamanı da səvqələdə ekoloji situatsiyalar yaranır bilir.

İnsanın təbiətə və ətraf mühitə hərbi möqsədlər üçün qərəzli təsiri ekotsid (ekoloji, müharibə, biotsid) adlanır.

Hal-hazırda mövcud olan kütləvi qırğın silahları (nüvə, kimyəvi, bakterioloji, hidrogen və s.) böyük dağıdıcı potensiala malikdirlər. Bu silah növlərinin tətbiqi və hətta sinəqləri ətraf mühit üçün çox töhlükəlidir.

Nüvə silahi böyük dağıdıcı gücü malik olmaqdan əlavə ətraf mühitə qidalanma, radiasiya, hava dalğası zərbəsi, elektromaqnit impulsu və radioaktiv çirkələnmə yolu ilə də ətraf mühitə təsir göstərir.

Kimyəvi silahlara insanları və başqa bioloji varlıqları zəhərləyici maddələrlə (qazlar, mayełor və s.) zəhərləyərək məhv etmək üçün nəzərdə tutulur. Birinci dünya müharibəsində və Vietnam (1961-1975-ci illər) müharibələrində zəhərləyici kimyəvi maddələrdən geniş istifadə olunmuşdur.

Bakterioloji (bioloji) silahlara bakterial vəsítələr (bakteriya, virus və s.) və zəhərlər vəsítələrlə insanları və bütün canlı aləmi məhv etmək üçün nəzərdə tutulur.

Biosferə antropogen təsirin xüsusi növləri sırasına ətraf mühitin töhlükəli tullantıların, səs-küyə vastəsili, bioloji çirkəndiricilərlə, elektromaqnit sahəsi, şüalanma və başqa yollarla çirkənənləri də daxil etmək olar.

Ətraf mühitə zərərlə fiziki təsir göstərən amillərdən biri də səs-küydür. Ətraf mühitin səs-küylə çirkənməsi səs tərəddüdlərinin təbii səviyyəsinin yol verilməz dərəcədən artıq olması nöticəsində baş verir. Ekoloji baxımdan həddindən artıq səs-küy eşitmə orqanlarına xoşagalmaz təsir etməklə yanaşı, həm də insan organizmi üçün ciddi mənfi fizioloji nöticələr də yaradır. Dünyanın inkişaf etmiş ölkələrinin urbanizasiyaya məruz qalmış zonlarında on milyonlarla insan səs-küydən azyiyət çəkirler.

İnsanın səs qavrama qabiliyyətindən asılıl olaraq 16-dan 20000 hertsədək tezlikli diapozonlu elastiliklilikdə kənarlaşmalar səs hesab

edilir. 16 hertsdən az titrəmələr – infrasəs, 20000-dən 1-10⁹ – ultrasəs və 1-10⁹ – dən yüksək tezliklər isə hipersəs adlanır. İnsan yalnız 16-20000 herts tezlik diapozonunda səsi qavramaq qabiliyyətinə malikdir. Səsin hündürlüyüünün ölçü vahidi səsin gücünün insan qulağı tərəfindən qəbul edilsə bilən intensivliyin nisbətinin 0,1 loqorifmasına bərabər olmaqla desibel (dB) adlanır. İnsanın eşitdiyi səsin diapozonu 0-dan 170 dB arasında olur.

Təbii səslər insanın ekoloji vəziyyətinə bir qayda olaraq təsir etmir.

Antropogen mənbələr hesabla yaranan səs diskomfortu (narahatlılığı) insanı əsəbləşdirir, yorğunluğunu artırır, əqli imkanlarını azaldır, əmək məhsuldarlığını aşağı salır, ömrünü azaldır və s. Səs-küyün 60 dB-dən yüksəkliyi adamların çıxayılı şikayətlərinə səbəb olur və 130 dB-dən artıqlığı ehtiməl orqanlarına dağıdıcı təsir göstərir. Müşahidələr göstərir ki, 180 dB-dən yüksək olan səs-küy metalda çatılar əmələ gətirir.

Səsin əsas antropogen mənbəyi nəqliyyat (avtomobil, hava, dəmir yolu) və sənaye müəssisələridir. Ətraf mühitə mənfi təsir edən səs-küyün 80%-i avtomobil nəqliyyatının payına düşür. Ekoloqların müşahidələri göstərir ki, səs-küyün səviyyəsi iri şəhərlərdə gündüz vaxtı 90-100 dB-dən və gecə vaxtı isə 70 dB-dən aşağı düşmür (gecə vaxtı səs-küyün ən yüksək icazə verilən hədi 40 dB-dir). Qərbi Avropa əhalisinin yarıdan çoxu səs-küyün səviyyəsi 50-70 dB-dən yüksək olan rayonlarda yaşayırlar.

16 Qs-dən az olan səs tezlikləri də (infrasəslər) insan orqanizminə və heyvanların həyatına mənfi təsir edir. Danimarka alimlərinin tədqiqatına əsasən 12 Qs-dən az tezliyə malik ultrasəsler dəniz xəstəliyinə bənzər vəzyyyət yaradır. Bütün yuxarıda deyilənlər səs-küyün müasir dövrün ən ciddi ekoloji problemlərindən biri olduğunu göstərir.

Günəş sisteminə daxil olan Yer planetinin mövcud olduğu milyard illər ərzində təbii maqnitzm ekoloji sistemlərə təsir edən əsas ilkin amillərdən biri olmuşdur. Ekosistemlərin struktur – funksiyası təşkilinin təkamülünün bütün mərhələlərində belə təbii sona uyğunlaşaraq mövcud olmuşlar. Lakin günəşin aktivliyi dövrlərində güclü korpuskulyar axın nöticəsində Yerin maqnit sahəsi özünün əsas səviyyəsini qısa müddət ərzində kəskin şəkildə dəyişir. Maqnit tusanı adı almış belə hadisələr insan orqanizminə daxil olmaqla bütün ekosistemlərə mənfi təsir göstərir. Belə «maqnit tusanları» dövründə ürək-damar sistemi, əsəb-samatik və başqa xəstəliklərdən əzab çəkən

xəstəliyin həl pişləşir. Maqnit sahələri heyvanlara (xüsusilə quşlara və həşaratlara) da təsir göstərir.

Eti-texniki tərəqqimin indiki mərhələsində insanların əməli fəaliyyəti nəticəsində təbii maqnitizmə güclü təsir edən yeni istiqamətlər əlavə edilir. Belə təsir formalarından biri yüksək gərginliyə malik elektrik ötürүcü xələrinin (YGEÖX) radio və televiziya verlişləri şəbəkəsinin günü-gündən artması ilə əlaqədardır. YGEÖX yaratdığı gərginlik sahəsinin (Σ) hər metrə düşən həcmi on minlərlə volta çata bilir.

Elektromaqnit sahəsinin insana və ekosistemin bù və ya digər komponentinə mənfi təsiri maqnit sahəsinin gücündən və şüalanma vaxtından voltundan aslidir. YGEÖX-nin yaratdığı elektromaqnit sahəsinin xoşagalmaz təsiri özünü 1000 V/M gərginlik sahəsi yarandıqda göstərir. Belə halda insanların endrokrin sistemində mübadilə prosesləri, baş beyinin funksiyaları pozulur.

İnsanın yaşadığı ətraf mühitin radio-televiziya və radiolokasiya xidmətləri sayasında şüalanması yüksək tezlikli enerjinin yaranması ilə əlaqədardır. Yapon alimləri müəyyən etmişlər ki, güclü radio-televiziya verlişləri mərkəzlərinə yaxın orazılarda yaşayan əhalinin arasında gözün katarakti xəstəliyi daha geniş yayılmışdır. Tezlik artdıqca (başqa sözlə dalğaların uzunluğunu qısaldıqca) elektromaqnit şüalanmasının tibbi-biooloji neqativ təsiri də artır.

Bütövlükda götürdükdə, radio, televiziya və başqa elektrik rəbişə vasitələri obyektləri tərəfindən yaranmış ionlaşdırımayan elektromaqnit şüalanması insanların və heyvanların fizioloji funksiyalarının pozulmasına səbəb olur. Yapon alimi S. Nitin fikrincə ətraf mühitin gözə görünməyən, lakin insan orqanizmində mənfi təsir göstərən elektromaqnit çirkəlməsi elektronikanın özünün inkişafından daha sürətlə artır.

4. Ətraf mühitin qorunması statistikasının vəzifələri hansılardır?
5. Ətraf mühitin qorunmasına nəzarət necə təşkil edilir?
6. Ekoloji-iqtisadi üçöt sistemin milli hesablar sistemindən fərqi nədir?
7. EDM və UDM göstəricilərinin fərqi və oxşar cəhətləri nədən ibarətdir?

Nəzarət üçün suallar:

1. Ətraf mühit nədir və onun komponentləri hansılardır?
2. Ətraf mühitin qorunması statistikası nəyi öyrədir?
3. Ətraf mühitin qorunması statistikasının predmeti nədir və onun hansı metodları vardır?

II FƏSİL

SU RESURSLARININ VƏZİYYƏTİ, İSTİFADƏSİ VƏ ÇIRKLƏNMƏDƏN QORUNMASININ STATİSTİKASI

§ 2.1. Su canlı aləmin mövcudluğunun əsas şərtidir

Təbiətdə canlı aləmin mövcudluğunun əsas şərtlərindən biri suyun olmasıdır. Su yer kürəsinə en çox yayılmış qeyri-üzvü birləşmədir. Mütəxəssislərin hesablamalarına görə su planetdə bitən bitkilərin 90%-ni heyvan organizminin isə 75%-ni və insan organizminin 65-70%-ni təşkil edir. Cavan organizmlər embrionda və meduzada su suyun nisbəti 97-99% təşkil edir. Organizmlər daxilində gedən mürəkkəb kimyəvi reaksiyalar suyun tö'siri ilə baş verir. Susuz insanlar təqribən bir həftə heyvanlar isə daha az (4-8 gün) yaşaya bilirlər. Konkret ərazinin relyefinin formallaşmasında da suyun rölu böyükdür. Bioloji vahid kimi insanın mövcudluğu və onun çoxsaylı təsərrüfat fəaliyyəti susuz qeyri mümkündür. Bütün yaşayış məntəqələrinin əsası su mənbələrinə yaxın yerdə qoyulur. Dünyanın bütün şəhərləri su yollarının və çayların sahilində salınmışdır. Yer planetinin 70,8%-ni okeanlar və dənizlər, qalan 29,2%-ni isə quru (torpaq) təşkil edir. Yer kürəsində olan suyun həcmi 1370 milyon km³ olduğu halda onun yalnız 2,53% içməli su ehtiyatlarıdır. İcməli sular əsasən dağlıq və buzlaq sahələrdə olduğu üçün onun yalnız 0,06-0,07 %-indən istifadə edilir. Dünya sahəsi ildə təxminən 7 milyard ton su işlədir.

Planetimizdə olan su ehtiyatları dünya okeanında, çaylarda, göllərdə, su ambarlarında qütb və dağ buzlaqlarında torpaqdakı nəmişlik və atmosferdəki rütubətin cəmindən ibarət olan hidrosferdə birləşir. Dünya okeanının ümumi sahəsi 361,3 milyon km², orta dərinliyi 3700 metrdir.

Materikin ümumi sahəsinin 11 %-i buzla örtülü sahələr təşkil edir. Buzlaqların və qarların suyu 24064 min km³, daimi donuşluq ərazisinin sahəsi 16 milyon km²-dan artıqdır. Yeraltı buzlaqların ümumi sahəsi 21 milyon km²-dir ki, burada 300 min km³ su ehtiyati deməkdir. Yerin təkinin su ilə doyulmuş hissələrində yerləşən, qravisiyası su adlanan qatlara dolmuş, buxar şəklində sükurlarda qalmış və yeraltı suların tərkibində aid edilən suların ümumi ehtiyatı 23,4 milyon km³-ə bərabərdir.

Yer kürəsinin beş kilometrlik qalınlığa malik qatunda 60 milyon km² su ehtiyatı vardır.

Mütəxəssislərin hesablamalarına görə ümumiyyətlə, torpağın tərkibində 25,0 milyon km³-ə qədər su vardır.

Yer kürəsindəki çaylarda 21120 km³ su ambarları və göllərdə isə 176,4 min km³ su ehtiyatı vardır. Bundan əlavə atmosferdəki su buxarları hesabına hidrosferdə olan şirin su fasılısız kondensasiya edilir.

§ 2.2. Su resurslarının mövcudluğu, vəziyyəti, istifadəsi və qorunmasının statistikası göstəriciləri sistemi

Ətraf mühitin qorunması statistikasının göstəricilər sistemində daxil ola su resurslarının mövcudluğu, istifadəsi və çirkənmədən qorunmasını səciyyələndirən geniş alt göstəricilər sistemi mövcuddur.

Bu göstəricilər sisteminə aşağıdakılardır:

Göstəricilərin adı	ölçü vahidləri
1. Su ehtiyatları və suyun keyfiyyəti	min m ³
1.01. Su ehtiyatları - cəmi	min m ³ /il
o cümlədən:	
a) çayların və kanalların səth axınları	min m ³
b) su ambarları:	min m ³
i) tam həcm	min m ³
faydalı həcm	min m ³
v) göllər və başqa daxili su tutarları:	min m ³
tam həcm	min m ³
faydalı həcm	min m ³
q) buzlaqlar	min m ³
d) yeraltı sular - cəmi	min m ³
o lərləndən:	min m ³
şirin sular	yeraltı su
inşəatlı sular (növləri üzrə)	ehtiyatlarının ümumi həcmindən görə %-la
1.02. 1 nəfərə düşən su ehtiyatları	min m ³
o lərləndən içməli keyfiyyəti olanlar	min m ³
1.03. Ərazinin hər km-nə düşən su ehtiyatları	min m ³
1.04. Çayların və kanalların uzunluğu	km
o lərləndən aid etmək olar:	
a) I kateqoriyaya (təmiz sular)	km,

b) II kateqoriyaya (az çirkənmiş sulara)	1.04-a nisbatən %	onlardan təmizlənmədən	min m ³	min m ³
v) III kateqoriyaya (çirkənmiş sulara)	min m ³	kifayət qədər təmizlənməyən	min m ³	min m ³
q) IV kateqoriyaya (çox çirkənmiş sulara)	min m ³	b) normativə uyğun təmiz (təmizlənmədən)	min m ³	min m ³
2. Su istehlakı	min m ³	v) təmizlənmə qurğularında normativə uyğun təmizlənmiş:	min m ³	min m ³
2.01. Götürülən ümumi sular	min m ³	bioloji	min m ³	min m ³
o cümlədən:	min m ³	fiziki-kimyəvi	min m ³	min m ³
a) təbii mənbələrdən	min m ³	mexaniki	ton	ton
b) şəhər su borularından	min m ³	3.02 Su tutarlarına axıdalan çirkəb sularında olan çirkəndiricilərin miqdarı (ayrı-ayrı inqredientlər üzrə)	min m ³	min m ³
2.02. İstifadə edilən sular-cəmi	min m ³	3.03. Ayrıca çaya (və başqa su axarlarına) düşən yüksək axıdalan çirkəb sularında olan çirkəndiricilərin miqdarı	min m ³	min m ³
o cümlədən aşağıdakı ehtiyaclarla:	min m ³	3.04 Atılan çirkənmiş çirkəb sularının azalması(il ərzində)- cəmi	min m ³	min m ³
a) təsərrüfat ehtiyaclarına və içilməyə	min m ³	o cümlədən təmizləyən təmizləyici qurğuları işə buraxmaqla	min m ³	min m ³
b) istehsal ehtiyaclarına	min m ³	istehsal texnologiyasını təkmilləşdirən və başqa tədbirlər hesabına	min m ³	min m ³
onlardan:	min m ³	3.05 Təmizlənməmiş çirkəb sularının axı- dılmasını dayandıran müəssisələrin sayı	pede	pede
icilma keyfiyyətinə malik olanlar	min m ³	3.06 Ləğv edilməli olan süzgəcli su topluyıcılarının miqdarı	min m ³	min m ³
ardıcıl istifadə edilənlər	min m ³	3.07 Hesabat ilində ləğv edilmiş süzgəcli su topluyıcılarının miqdarı	min m ³	min m ³
dövriyyə edilən sular	min m ³	3.08. Təmizləyici qurğuların miqdarı və onların gücü	min m ³	min m ³
v) kənd təsərrüfatında suvarmaya:	min m ³	3.09 Sahil və üzən təmizləmə stansiyasına verilməli olan çirkənmiş ballastlı düzlu suyun həcmi	m ³ /sutka	m ³ /sutka
müntəzəm	min m ³	3.10 Sahilə və üzən təmizləmə stansiyalarına verilən çirkənmiş ballastlı suların təmizlənməsi	3.09-a nisbatən%-lə	3.09-a nisbatən%-lə
liman	min m ³	3.11 Liman və akvatoriyaların ərazilərindən atılan neft, zibil və başqa maye və bərk tullantılar üçün toplanması	t/sutka	t/sutka
q) su basmasına	min m ³			
d) kənd təsərrüfatının su təchizatına	min m ³			
2.02 Başqa istehlakçılarına verilmiş sular-cəmi	min m ³			
o cümlədən:	min m ³			
istifadə edilmədən	min m ³			
istifadədən sonra	min m ³			
2.03 Nəql edilən zamanı itkilər	min m ³			
2.04 Mineral sularından istifadə cəmi	min m ³			
o cümlədən:	min m ³			
icməli müalicə suları	min m ³			
bioloji icməli sular	min m ³			
sənaye-kommunal məqsədlərinə	min m ³			
2.05 Kimyəvi elementləri çıxarmaq üçün yeraltı sənaye suları istifadə olunmuşdur	min m ³			
3. Atılan çirkəb sularının həcmi, onların çirkənmesi və təmizlənməsi	min m ³			
3.01. Təbii obyektlərə atılmış çirkəb suları- cəmi	min m ³			
o cümlədən:	min m ³			
a) çirkənmiş	min m ³			

3.12 Meşə materiallarının axıdılmasını hayatı keçirən çayların sayı və uzunluğu	ədəd/km	5.02. Kommunal çirkab sularını təmizləmək üçün qurğuların saxlanması və istismarına çəkilən xərclər	min man
3.13. Çaylar üzrə axıdılan meşə materiallarının həcmi	min m ³	5.03. Su resurslarının qorunması üzrə nəzarət xidmətinin saxlanması büdcədən çəkilən xərclər	min man
3.14. Suda batan oduncağın həcmi	3.13-ə nisbətən %-la	5.04. Su resurslarının səmərəli istifadəsi və qorunması ilə əlaqədar aparılan elmi-tədqiqat işlərinə (dövlət bütçəsi hesabına maliyyələşdirilən) çəkilən xərclər	min man
3.15. Suda batmışlardan sahildə çıxarılan oduncaqlar	3.14-ə nisbətən %-la		
3.16. Axıdılan oduncağın ixtisas olunması	min m ³		
4. Su resurslarının qorunması tədbirlərinə yönəldilən əsaslı məsrəflər	min man		
4.01 İstehsalatda çirkənmiş çirkab sularını təmizləmək üçün qurğulara o cümlədən:	min man	Statistika su ehtiyatlarının həcmini müəyyən edərkən ölkə ərazisindəki bütün su tutarlarında olan bütün suyun ümumi miqdarnı üçota alır.	
mechaniki təmizləmə üçün fiziki-kimyəvi təmizləmə üçün bioloji təmizləmə üçün	min man	Statistika üçotu sonradan istifadə olunmaq üçün yerüstü təbii mənbələrdə (çay, göl, dəniz) olan və yeraltı lay sularının həcmini şəhər edir. Buraya həm də faydalı qazıntıları hasil edərkən, şaxtalardan qrunut sularını nasosla yer səthində çıxararkən alınan sular da daxil edirlər. Əhali tərəfindən qeyri-mərkəzləşmiş qaydada quyularдан, çaylardan və artezan buruqlarından götürürlən sular da burada üçota alınır. Gəmiləri şlyuzlamaq məqsədilə hidro -qurğulardan buraxılan sular gəmiçilikdə müəyyən dərinliyi saxlamaq üçün və elektrik enerjisi almaq üçün istifadə olunan su istehlakı hesab edilmir.	
4.02 Kommunal çirkab sularının təmizlənməsi üçün qurğulara o cümlədən:	min man	Su istehlakı göstəricisi müəssisələrin bütün su tutarlarından, kommunal su boru xətlərindən və başqa su təsərrüfatı sistemlərindən istehsal ehtiyacları, suvarma və başqa kənd təsərrüfatı ehtiyaclarına, habelə içilməyə istehlak olunan suyun həcmini göstərir. Belə sular dövriyyə və ardıcıl (təkrar) istehlak olunan çirkab sularına və kollektor-drenaj axarlarına aid edilmir.	
4.03 Təkrar dövriyyə formasında su təchizatı sistemləri	min man	"İstifadə üçün təbii su mənbələrindən su götürülməsi" anlayışına sonradan istifadə etmək məqsədilə səhər su mənbələrindən (çaylar, göllər, dənizlər) və yeraltı laylardan götürülmüş su resurşlarının həcmi aid edilir. Götürülmüş suyun ümumi həcmində faydalı qazıntılarının çıxarılması və tikinti üçün özül yerlərindən torpaq sularının nasosla çəkilməsi zamanı əmələ gələn və istifadə edilən şaxta-mə'dən suları da aid edilir. Elektrik enerjisi almaq, gəmiləri şlyuzlardan keçirmək, balıq boşaltmaq, gəmilerin hərəkəti üçün dərinliyi saxlamaq və başqa məqsədlər üçün su qovşağından buraxılan suyun həcmi bu göstəricilərə aid edilmir. İri kanallara	
4.04 Ballastlı suların sahil təmizlənmə stansiyası	min man		
4.05 Çayların, su tutarlarının və daxili dənizlərin akvatoriyasından neft, zibil və başqa maye və bərk tullantılarına toplanması üzrə qurğuları	min man		
4.06 Su qoruyucu zonalar	min man		
4.07 Özü axan kran-tənzimlənən iş rejiminə keçirilən və ya lağv edilmiş buruqların sayı	ədəd		
4.08 Kiçik çayların yataqlarının təmizlənməsi və onların hidroloji rejiminin bərpası	min man		
5. Su resurslarının qorunması və səmərəli istifadəsinə sərf edilən məsrəflər	min man		
5.01. Su resurslarının qorunması və səmərəli istifadəsinə istehsal müəssisələrinin məsrəfləri	min man		

tökmək üçün quyulardan, təbii su hövzələrindən, mərkəzləşdirilmiş qaydada götürülmüş suyun həcmi də bu göstəricilərə aid edilmir.

Sudan istifadə edilməsi istər müəssisəyə məxsus olunan su götürənlərdən, istərsə də kommunal su kamərlərindən və sair su təsərrüfatı sistemlərindən alınan bütün növlərdən olan sulardan (səthi, yeraltı lay, şaxta, dəniz və s.) təsərrüfat ehtiyaclarını tə'min etmək üçün istifadə edilməsi deməkdir. Dövrü və ardıcıl (təkrar) istifadə edilən çirkabın (itkinin əvəzini ödəmək üçün bu dövrü və ardıcıl su təsərrüfatı sistemlərinə daxil olan su istisna olmaqla), habelə kollektor-drenaj sularının həcmi sudan istifadəyə daxil edilmir.

Sudan dövrü və ardıcıl (təkrar) istifadə edilməsi dövrü və ardıcıl su təchizat hesabına (o cümlədən çirkli və kollektor-drenaj suların da daxil etməklə) istifadə olunma və qənaət edilən təmiz suyun həcmini göstərir. Kommunal və istehsal istilik təchizatı sisteminde sərf olunan suyun həcmi dövrü istifadəyə aid edilir. İstehsal ehtiyacları üçün istifadə olunan suyun ümumi həcmində dövrü və ardıcıl su təchizatının payı dövrü və ardıcıl istifadə edilən suyun həcminin istehsal ehtiyacları üçün (kənd təsərrüfatında su istehlakı nəzərə alınmadan) sərf edilən suların həcminin cəminə bölünməsi yolu ilə (dağ doğrusu quruluş – xüsusi çəki göstərən nisbi kəmiyyət kimi) hesablanır.

Suların qorunmasına yönəldilmiş əsas tədbirlərə kapital qoyuluşlarına aşağıdakılardan daxil edilir:

1. Sənaye və komunal çirkab sularını təmizləyən qurğuların qurulmasına çəkilən xərclər;
2. Suları təmizləyən qurğuların tikilməsinə çəkilən xərclər;
3. Çaylardan, su tutarlarından, limanlardan və başqa su obyektlərindən zibili, maye və bərk tullantıları toplamaq üçün avadanlıqların hazırlanması və əldə edilməsinə investisiya qoyuluşu;
4. Şəhər kanalizasiya sisteminin tikilməsinə çəkilən məsrəflər;
5. Suların keyfiyyətinə nəzarət edən qurğuların və laboratoriyaların habelə onlar üçün avadanlıqlar əldə etmək üçün çəkilən xərclər;
6. Su resurslarının çirklnməsinin aradan qaldırılması üçün kompleks texnoloji, hidrotehniki və sanitər tədbirləri həyata keçirməklə su qoruyucu zonalarının yaradılmasına çəkilən məsrəflər.

Su resursları statistikasının mə'lumatları nazirliliklər, orazilar və ayrı-ayrı çay və su tutarları üzrə ümumiləşdirilir.

Azərbaycan Respublikasında sudan istifadə və onun keyfiyyəti haqqında əsas İformasiya mənbəyi Azərbaycan Respublikası DSK-nın 13 iyul 2000-ci il 33/5Nö-li qərarı ilə təsdiq edilmiş illik 2-TK (su təsərrüfatı) nömrəli forma üzrə tərtib edilən "Sudan istifadəyə dair hesabat"dır. Bu hesabat mülkiyyət forması və tabeçiliyindən asılı olmayaraq bütün sudan istifadə edənlər tərəfindən Məlyorasiya və Su Təsərrüfatı Komitəsinə, Dövlət Hidromeliorasiya Komitəsinə, Dövlət Geologiya və Mineral ehtiyatlar Komitəsinə, Dövlət Ekologiya və Təbiətdən istifadə Komitəsinə və Dövlət Statistika Komitəsinə təqdim edilir. Məlyorasiya və Su Təsərrüfatı Komitəsi aprelin 25-nə kimi aidiyyatı təşkilatları ümumiləşdirilmiş mə'lumatla tə'min edir.

2-TK (su təsərrüfatı)Nö-li forma üzrə tərtib edilən hesabat, aşağıdakı üç cədveldən ibarətdir:

I cədvəl. Suların götürülməsi və istifadəsi. Bu cədvəldə su mənbələrinin adı və növü, su götürülmüş müəssisə, suyun keyfiyyət kateqoriyaları, su obyektləri, mənsabdan məsafə (km-lə), cəmi il ərzində (aylar üzrə) götürülmüş və ya qəbul edilmiş suyun məqdarı (min-kub metr), istifadə edilmiş suyun hansı ehtiyaclarla (təsərrüfat-məşət, sonayə ehtiyaclarına, suvarmaya, kənd təsərrüfatına, su təchizatına və digər ehtiyaclarla) sərf edilən suların, habelə digər ehtiyaclarla (istifadə olunmadan və istifadədən sonra) sərf edilən suyun məqdarı göstərilir.

II cədvəl. Suların axıdlılması və keyfiyyəti. Bu cədvəldə su obyektlərinə axıdalın suların tərkibi göstərilir. Bu bölmədə istifadə edilən suyun tərkibində an çox təsadüf edilən mineral maddələrin (HC_3 , SO_4 , Cl , NO_2 , NO_3 , Sa , Md , Natk , NH_4) və metalların (Fe , Ci , Al , Zn) məqdarı göstərilir.

III cədvəl. Digər göstəricilər. Bu bölmədə dövrü su təchizatı sistemlərində su məsrəfi, təkrar su təchizatı sisteminə su məsrəfi, ötən illə müqayisədə atılan çirkab suların azalması, hesabat ilində sudan istifadə edənin iş görmələrinin sayı (gün). Gün ərzində iş saatlarının orta sayı, bioloji təmizləyici qurğuların gücü, mexaniki təmizləyici qurğuların gücü və sahələrə, yığımlara, yerin reliyfinə ötürən tənzimləyici qurğuların gücü (min metr kub) haqqında mə'lumat verilir.

İl ərzində suvarma sistemləri üzrə suyun götürülməsi və verilməsi

haqqında ətraflı məlumat 1-su təsərrüfatı №-li illik hesabat formasında verilir. Azərbaycan Respublikası DSK-nin 31 avqust 2000-ci il tarixli 45/11 №-li qərarı ilə təsdiq edilmiş 1-su təsərrüfatı №-li forma suvarma sistemi idarələri tərəfindən yanvarın 3-də statistika idarəsini və öz yuxarı təşkilatının təqdim edilir.

1-su təsərrüfatı №-li illik hesabat formasının əsas göstəriciləri aşağıdakılardır:

1. Suvarma mənbələrinəndən faktiki götürülən suyun miqdari (min metr kub);
2. Sudan istifadə edənlərə ayırma nöqtəsindən faktiki verilən suyun miqdari (min metr kub);
3. O cümlədən kənd təsərrüfatı müəssisələrinə, əhaliyə və kəndli (fermer) təsərrüfatlarına;
4. Sudan istifadəyə görə kənd təsərrüfatı müəssisələri, əhli və kəndli (fermer) təsərrüfatlarından daxil olan cəmi pul vəsaiti (min manatla).

Su resursları statistikası növləri üzrə mövcud suların komiyyəti və keyfiyyətini, onların istehsal, təsərrüfat və məişət ehtiyaclarına istifadə olunmasının istifadə edilən suyun keyfiyyətinə, təmizlənmənin səmərəliliyi, çirkəb sularının səth su tutarlarına və torpağa axıdılması, habelə çirkəb sularının təmizlənməsi qurğularının və təkrar istifadə sistemlərinin işə buraxılmasını öyrənir.

Su resursları üzrə statistika müşahidəsinin obyekti müxtəlif məqsədlərə istifadə etmək üçün su götürən su istifadə ediciləridir. Statistika müşahidəsi bataqlaşmış suqoruyucu sahil, su qoruyucu zona, torpaqları, xırda çayların və sututları yataqlarının tənzimlənməsi kimi məsələləri əhatə edir.

Statistika müşahidəsinin vahidi iqtisadiyyatın bütün sahələrinə aid su istehlakçısı və çirkəb suların qəbul edəcək müəssisə, idarə və təşkilatlardır.

Statistika su resursları ilə tə'minatı səth və yeraltı sular üzrə ayrılıqda həcm ölçüləri (km^3 , m^3/il) ilə müəyyən edir.

§ 2.3. Su resursları və onlardan istifadənin statistik ucuğu. Su balansı

Azərbaycan Respublikasının 1997-ci ildə qəbul olunmuş və 1999-cu ildə (№418-IQ) təsdiq edilmiş su kodeksinin 5-7-ci maddələrinə əsasən Azərbaycan Respublikasının su fonduna ölkə ərazisində olan bütün daxili sular və Xəzər dənizinin Azərbaycana aid sektorunun suları aid edilər.

Azərbaycan Respublikasının su fondu təbiətdə olduğu yerinə, fiziki-coğrafi, inzibati-ərazi və başqa əlamatlarinə görə səth, yeraltı, sərhəd və Xəzər dənizinin Azərbaycan Respublikasına aid sektorunun sularından ibarətdir. Quru ərazinin səthində olan su axarları, su tutarıları, buzlaqlar və qar örtükleri səth su obyektləri hesab olunurlar. Səth su obyektləri su tutarında olan sulardan, su tutarının dibi və sahilindən ibarət olur. Səth su obyektləri çox funksiyalı əhəmiyyətə malik olduqları üçün eyni vaxtda bir neçə məqsəd üçün istifadə edilə bilir.

Yerin təkindəki geoloji strukturlarda yiğilmiş sular yeraltı su obyektlərinə aid edilir. Yeraltı su obyektlərinə aşağıdakılardır:

1. Yerin təkində olan və biri-biri ilə geoloji əlaqəsi olan sulu təbəqələr;
2. Yeraltı su hövzələri - bir geoloji strukturda daxilində olan qatlarda, boşluqlarda və sulu laylarda olan sular;
3. Yeraltı su yataqları - buraya yerin üstüne çıxarmaq üçün olverişli şəraitli olan sulu layın bir hissəsi daxildir.

Su obyektləri içməli və məişət ehtiyacları üçün, müləcio, kurort, istirahət və idman məqsədləri, sənaye, tikinti və enerji əldə etmək, kənd təsərrüfatı meşə təsərrüfatı, nəqliyyat, baliqçılıq, ovçuluq və başqa məqsədlər üçün istifadə edilə bilir. (Su kodeksinin 35-ci maddəsi)

Ölkəmizin su balansında çayların rolü çox böyükdür. Azərbaycan Respublikasının çay şəbəkəsi 8350-dən çox müxtəlif ölçüyə malik çayları əhatə edir. Onlardan 7860-nın uzunluğu 100 km-dən az və 22-nin uzunluğu isə 100 km-dən artıqdır. Respublikamızdakı bütün çayların ümumi uzunluğu 33665 km-dir. Bu çayları aşağıdakı beş qrupa bölmək olar:

1. Uzunluğu 25 km-dən az olan ən kiçik çaylar;
2. Uzunluğu 25-50 km olan kiçik çaylar;
3. Uzunluğu 51-100 km olan orta çaylar;

4. Uzunluğu 101-500 km olan ırı çaylar;
 5. Uzunluğu 500 km-dən çox olan ən ırı çaylar.
- Bütün çayların su axarının tutduğu sahə 5550 km^2 -dən çoxdur. Bütün Qafqazın və eləcə də Azərbaycanın ən böyük su arteriyası Kür çayıdır. Ümumi uzunluğu 1500 km-dən çox olan Kür çayının 900 km-i Azərbaycanın ərazisindən keçərək Xəzər dənizinə töküür. Öz mənbəyini Türkiyədəki Çaldırın suayricinin şimal ətəklərindən götürən Kür çayının hövzəsi cənubi Qafqazın mərkəzi və şərqiñin geniş ərazilərini, Türkiyə və İran ərazisinin bir hissəsini əhatə edir. Bu ərazinin ümumi sahəsi 188042 km^2 -ə bərabərdir.

Azərbaycanın ikinci ən böyük çoxsulu çayı Kürün sağ qolu olan Arazdır. Öz başlanğıcının Türkiyənin Bingöl dağ yamaclarından (dəniz səviyyəsindən 2600 m yüksəklikdə olan) alan Araz çayının uzunluğu 1072 km və hövzəsinin sahəsi isə 101937 km^2 -dir.

Suyunun bulanmasına görə Araz çayı dünyadan ən bulanıq çayları sırasında ilk yerlərindən birini (hətta Nil çayını da arxada qoyaraq) tutur. Onun suyunda olan altı maddənin çökisi orta hesabla 2.5 q/l -ə bərabərdir.

Kür-Araz hövzəsinə tökülen çayların hamısı öz başlanğıcını Böyük və Kiçik Qafqaz dağlarından götürürler. Bunlardan əlavə öz başlanğıcını Böyük Qafqazın Şimal-Şərqindən və Azərbaycanın cənubi-Şərqindəki Talyış dağlarından götürən bir neçə kiçik çaylar Xəzər dənizinə töküülərlər.

Kür və Arazdan sonra respublikamızın ərazisində axan nisbatən uzun çaylar sırasına Alazan-Qanıx (413 km), İori-Qabırı (389 km), Tərtər (200 km) və Samur (216 km) çayları daxildirlər.

Respublikamızda şirin suya olan tələbatın öyrənilməsində göllərin də rolü nəzəre çarpacaq dərəcədədir. Ölkəmizin hidrografiyası 700-dən çox şirin sulu və çoxsaylı şor sulu göllər şəbəkasını əhatə edir. Şirin sulu göllərin yaranması, regionlarda yerləşməsi və təsərrüfat keyfiyyətləri eyni deyildir. Bu göllərin hamısı kiçik göllər hesab edilirlər. Məsələn, Böyük Qafqaz ərazisində yerləşən 250 gölün əksəriyyətinin sahəsi $0,3-1,0 \text{ hektar}$ dan kiçikdir və onların əksəriyyəti yayda quruyurlar. Bu göllər əsasən Göyçay, Ağsuçay, Girdmançay, Pirsaatçay, Gilgilçay, Auçay, Sumqayıtçay və başqa çayların hövzəsində yerləşirlər. Bu göllərin ən böyükü Fəhra gölüdür. Sahəsi 30 hektar olan Fəhra gölünün suyu düzü deyildir və suvarma üçün yararlıdır.

Kiçik Qafqazda yerləşən göllərin (Göy-göl, Maral göl, Ağgöl,

Qaragöl və başqları) əksəriyyəti Kürəkçayı hövzasındadır. Bu göllər 1139-cu illerdə baş verən zəlzələ nəticəsində yaranmışdır. Bu göllərin dərinliyi Azərbaycanda yerləşən başqa göllərə nisbatən xeyli dərindir. Məsələn, Göygölün maksimum dərinliyi 90 metrə çatır.

Respublikamızdan düzənlik ərazisində yerləşən göllərdən nisbatən böyükü Sarisu (dərinliyi 67 m), Ağ göl (dərinliyi 56,2 m), Ağzıbirçala (dərinliyi 37 m), Mehman gölü (dərinliyi 35 m) və başqlarıdır.

Lənkəran və Talyış dağlarında, baş verən sürüşmə nəticəsində yaranmış göllərin (Komuşavan, Siyobilən və s.) çoxu yayda ya quruyur və ya da bataqlığa çevrilirlər. Komuşavan gölü isə üç xırda gölə çevrilir (Həsənov M., 1977).

Abşeron yarımadasında yerləşən 50-yə qədər gölün demək olar ki, həmçinin suyu duzludur. Müxtəlis minerallaşma dərəcəsinə malik olduğunu görə bu göllərdən duz istehsal etmək üçün istifadə olunur. Abşeron göllərindən nisbatən böyükü Böyükşor və Masazır gölləridir.

Azərbaycan Respublikasının ərazisində 30-a qədər su ambarı vardır. Böyük Qafqaz və Kiçik Qafqaz zonalarında yerləşən belə su tutarıları suvarmaq, (Xanbulançay, Sərsənk və başqları.) Əhalini içməli su ilə tə'min etmək (ceyranbatan) və elektrik enerjisi istehsal etmək (Mingəçevir, Şamaxı, Yenikənd su elektrik stansiyaları) üçün tikilmişdir. Kür çayı üzərində 1953-cü ildə tikilmiş Mingəçevir su elektrik stansiyası respublikamızın elektrik enerjisine olan tələbatı ödəməklə yanaşı ümumi su tutarı $9641-17092 \text{ milyon m}^3$ olan nəhəng (maksimal dərinliyi 75 metr olan) su ambarının da yaranmasına səbəb oldu. Mingəçevir su ambarından çəkilən Yuxarı Qarabağ və Yuxarı Şirvan kanalları respublikamızın Kür-Araz ovlağında yerləşən təsərrüfatlarının su ilə tə'min edilməsində böyük rol oynayır.

Azərbaycan Respublikasında olan 1,1-1,3 milyon hektar əkin sahəsinin suvarılmasında Əlinçöçay, Tərtərcay və Türyançay üzərində qurulmuş su ambarlarının da böyük təsərrüfat əhəmiyyəti vardır. Respublikamızın ərazisində yaradılmış belə hidrotexniki qurğulardan başlayan 46 min km suvarma kanalları vasitəsilə 34 min hektar əkin sahəsinə suvarmaq mümkün olmuşdur.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da suya olan tələbatın bir hissəsi yeraltı şirin su yataqları hesabına ödənilir. Respublikamızda olan bir sırə aran və dağətəyi rayonlarda yeraltı şirin su mənbələrinində içmək və təsərrüfat ehtiyaçıları üçün istifadə edilir. Yeraltı sular təbii və istismar olunan sular kimi

təsnifatlaşdırılır. Təbii yeraltı sulara yer səthində sərbəst çıxan su cəhətiyatlari aid edilir. Yeraltı suların ekoloji cəhətdən təmizliyi diqqəti daha çox cəlb edilməlidir.

Azərbaycanda yerləşen göllərdə olan suyun ümumi miqdarı 40 km³-a bərabərdir ki, onlardan 16-18 km³-nu şirin (içməli) sular təşkil edir. Respublikamızda 4 böyük və 50-dən çox kiçik və orta həcmli su tutarları, habelə 80-ə dək şirin su ilə doldurulmuş irriqasiya gölləri vardır. Onların tam su tutarının həcmi 13638,2 milyon m³ və su güzgüsünün sahəsi 1373,4 milyon km²-ə bərabərdir.

Respublikanın hidrologiyasında buzlaqların və qar yiğilan sahələrin də azacıq da olsa rolü vardır. Onlar əsasən Qusarçay, qismən də Qudyalçay və Gilgilçay hövzələrində yerləşmişlər. Respublikamızın coğrafi vəziyyəti və iqlim əzellikləri ilə əlaqədər olaraq göllər su resursu mənbəyi kimi az əhəmiyyətə malikdir. Dağlıq və dərələrlə şırımlanmış relyef ərazilərin gölləşməsinə imkan vermir. Belə xırda gölliklərə Kür-Araz çökəkliklərində (Köhnə Axmazlar), Lənkəranda və Samur-Dəvəçi çökəkliklərində rast gəlmək olur. Əsas magistral irriqasiya kanalları yaxınlığında suyun infiltrasiyası nəticəsində və qrunt sularının səviyyəsinin qalxması hesabına da az miqdarda bataqlaşmış sahələrə rast gəlmək mümkündür.

Respublikamızın ərazisində 3500-dən çox təbii bulaq qeydə alınmışdır.

Yeraltı su axarlarının resursları çay axarlarının 25 %-ni təşkil edir.

Yeraltı suların potensial istismar cəhətiyatlari 14068,4 min m³/sutka (o cümlədən 11617,6 min m³/sutka istifadə üçün təsdiq olunmuşdur) həcmində qiymətləndirilir.

Bulaqların debiti Böyük Qafqazın cənub yamaclarında 7-8 l/saniyəyə və şimalı-şərq yamaclarında isə 50 l/saniyəyə bərabərdir.

Yeraltı mineral su ehtiyatlarına görə Azərbaycan regionlarındakı dövlətlər arasında müstəsna yere malikdir. Respublikada 200-dən çox mineral su yataqları koşf edilmişdir. Mineral su dedikdə tərkibində həll edilmiş mineral birləşmələr olan sular başa düşülür. Statistikadə mineral suların istismar ehtiyatları ilə yanaşı çıxarılan, istifadə edilən, hasilat və istifadə zamanı itirilən mineral sular ayrıca uçota alınır.

Mineral su mənbələri aşağıdakı üç kateqoriyaya bölündürler:

1. Karbohidrogenli;
2. Kükürdlü hidrogenli;
3. Karbon turşulu.

Əsasən respublikanın dağlıq və dağətəyi rayonlarında yerləşən bu

mineral su mənbələri aşağıdakı tektorik ərazilərdə cəmlənmişlər:

1. Kiçik Qafqazdan tektonik ərazilərində yerləşənlər. Buraya 30 qrupdan çox tərkibi qələvili, hidrokarbonatlı, karbon turşulu və demir ionları ilə zəngin olan mineral su yataqları daxildir. Bunlardan ən məşhuru İstisu, Minkənd, Qotursu və Slavyanski sularıdır.
2. Böyük Qafqazın kükürdlü-hidrogenli mineral su yağları. Burada hidrokarbonatlı - xlorlu su yataqlarını xüsusiylə ayırmak olar. Bu suların tərkibi nitrat, kalsium, maqnezium duzları ilə zəngindirlər. Bu mənbələr arasında İlisu, Bum, Qonaqkənd, Xinalı, Dəvəçi, Xudat və başqalarını xüsusiylə ayırmak olar.
3. Quzey Azərbaycanın Talyş zonasında soyuq, iihq və istiliyi 64°-a çatan isti mineral su mənbələri. Onların ümumi sayı 25-ə qədərdir. Bu mənbələrin çoxu sulfitli-xlorlu, natriumlu və kalsiumlu mineral su tipinə aiddirlər. Bu mənbələr arasında ən əhəmiyyətli yodlu və bromlu tərkibə malik olanlardır.
4. 50-dən çox mineral su mənbəyi qeyd alılmış Naxçıvan MR-ı ərazisindəki mineral suları. Bu sulara aşağıdakı qruplara bölmək olar:
 - a) tərkibi acı-duzlu maddələrlə zəngin olan Qızıl Vəng, cugin, Toroş və dəstə mineral su yataqları;
 - b) tərkibi duzlu və acı-duzlu maddələri zəngin olan Vayxir, Darrıdağ və s. su mənbələri;
 - v) tərkibində karbon turşusu və əhəng qarışığı olan Batabat, Gemyur, Darıdağ, Sirab, Badamlı, Nahadçın və başqa mineral su mənbələri.
5. Kür-Araz vadisində rast gəlinən yodlu su mənbələri – Eldar çökündə və Baba-Zənən mənbələri də bu tipli mineral sulara aiddirlər.

Bir sira mineral su mənbələri palçıq vulkanları ilə əlaqədardır. Onların tərkibi özünə məxsus kimyəvi və qaz qarışıqları ilə zəngindir. Belə mənbələr arasında öz müalicəvi əhəmiyyətinə, fiziki-kimyəvi və bioloji xassələrinə görə dünyada yeganə olan Naftalan yataqlarını ayrıca qeyd etmək lazımdır.

Azərbaycanda geniş səni suvarma şəhəkəsi yaradılmışdır. Burada su resursu mənbəyi kimi böyük əhəmiyyətə malik olan 6 magistral və 3 kollektor kanalı və 50-dən çox su ambarı (onlardan 5-nin hər birinin su tutumu 1 milyon m³-dan çoxdur) mövcuddur. Suyun və

onlardan istifadənin uçotu dedikdə konkret ərazidə olan suyun kəmiyyət və keyfiyyətini habelə istifadəçilər üzrə götürülmüş, istifadə edilmiş və axıdılmış suyun müntəzəm qeydiyyatı nəzərdə tutur.

"Suyun və ondan istifadənin uçotu" anlayışı "su kadastrı" anlayışı (səhər və yeraltı sular haqqında hidroloji məlumatlar toplusu) ilə bilavasita əlaqədar olmaqla mövcud su ehtiyatlarının, kəmiyyət və keyfiyyət göstəricilərini, habelə istifadəçilər üzrə istifadə olunan suyun uçotuna dair məlumatları əhatə edir. Suların mövcudluğu, keyfiyyəti, çırklənməsi və istifadəsinin uçotu yerlərdə yaradılmış hidrometrik postlar, stansiyalar, habelə informasiya əldə etməyə köməklik göstərən başqa vasitələr (yerin sün'i peykləri, aviomüşahidələr və s.) şəbəkəsi ilə həyata keçirilir.

Sudan istifadənin vəziyyəti və hacmində dair informasiya əldə etmək üçün sudan istifadə edən müəssisə, idarə və təşkilatlarda mövcud olan ilk uçot və bu barədə onların tərtib etdikləri hesabatlardan istifadə olunur. Yeraltı su ehtiyatları (mineral və termo sular da daxil etməklə) haqqında informasiya bu işə nəzarət edən Geologiya Komitəsi tərəfindən aparılan uçot və hesabat sisteminə əsasən müəyyən edilir. Dövlət Statistika Komitəsi aidiyyatı olan təşkilatlarla razılışdırılmaq yolu ilə sudan istifadəyə dair hesabatlar və onların doldurulmasına dair təlimatlar hazırlanır.

Konkret dövr ərzində hər hansı su hövzəsində və ya ərazidə su ehtiyatlarının həcmi, toplanması və məsrəflərinin müqayisəli əlaqələndirilməsi məqsədilə su balansını tərtib edilir. Su balansının mədaxil hissəsini yağışlar və başqa üsullarla daxil olan suların həcmi, məsrəflər hissəsini isə geri qaytarılmadan istehlak olunan sular, buxarlanması və başqa itkişlər təşkil edir.

M.N.Lvoviçin hesablamalarına görə yer kürəsindən buxarlanan suyun illik ümumi miqdarı təqribən $525,1 \text{ min km}^3$ -ə (o cümlədən qurudan $72,5 \text{ min km}^3$, okeandan $452,6 \text{ min km}^3$), bərabər olur. Atmosferdən yer kürəsinə qar, yağış və dolu şəklində düşən yağıntı sularının miqdarı da (cəmi $525,1 \text{ min km}^3$, o cümlədən quruya $113,5 \text{ min km}^3$, okeana isə $411,6 \text{ min km}^3$) suyun miqdarını balanslaşdırır. Hidrosferdəki suyun belə dəmir hərəkəti nəticəsində çayların, göllərin və yeraltı mənbələrin suları tənzimlənir və müəyyən miqdarda təzələnir.

Yer kürəsində su balansını aşağıdakı bərabərlik şəklində ifadə etmək olar:

$$O_{\delta} + \Gamma_{\delta} = O_j + \Gamma_j$$

Burada O_{δ} - okean səthindən buxarlanan suyun miqdarmı, Q_{δ} - qurudan buxarlanan suyun miqdarmı; O_j - okeana düşən yağışının miqdarı; Q_j - isə quruya düşən yağışının miqdarmı göstərir.

Tutaq ki, il ərzində okean səthindən $452,6 \text{ min m}^3$, qurudan isə $72,5 \text{ min m}^3$ su buxarlanmış və okeana düşən yağışının miqdarı $411,6 \text{ min m}^3$ və quruya düşən yağışının miqdarı isə $113,5 \text{ min m}^3$ -ə bərabər olmuşdur. Bu məlumatlara əsasən su balans əlaqəsini

$$452,6 + 72,5 = 411,6 + 113,5$$

$$525,1 \text{ min km}^3 = 525,1 \text{ min km}^3 \text{ kimi yazmaq olar.}$$

Yer kürəsində su resursları bərabər bölünməmişdir. İcməli su resursları Cənubi Amerika, Kanadada və Asiyada daha çox, Orta Asiyada, Əfqanistanda, Ərəb ölkələrinin çoxunda, Şimali Afrikada və Afrikanın tropik ölkələrində isə nisbətən azdır.

Azərbaycan Respublikasında su ehtiyatları qonşu cənubi Qafqaz respublikaları nisbətən möhduddur. Onun çaylarında ildə 32 km^3 su axır. Adambaşına düşən suyun həcmində görə Azərbaycan keçmiş SSRİ məkanında olan MDB ölkələrinə nisbətən 10 dəfə, Ermənistən və Gürcüstana nisbətən 2-9 dəfə az təchiz edilmə imanına malikdir. Bütün bunlarla yanaşı insanların bütün fəaliyyəti və canlı aləmin mövcudluğu sudan geniş miqyasda istifadəni tələb edir. Dünya tosərrüfatının sür'ətli inkişafı, urbanizasiyanın sür'ətlənməsi və əhalinin sayının sür'ətli artımı suya olan tələbatı gündən-gündə artırır. Dünya tosərrüfatında istifadə olunan suyun 86 %-i sənayenin, qalan hissəsi isə (14 %) başqa tosərrüfat sahələrinin payına düşür.

Ajımların (Q.P.Zarobin, Y.I.Pavlov) hesablamalarına görə 1 ton nikelin istehsalına $800-4000 \text{ m}^3$, mis istehsalına 227 m^3 , 1 litr neft hasilatına 10 litr, 1 ton poladin əridilməsinə 20 min litr, 1 hektar ekin sahəsinə $12-14 \text{ min m}^3$ və 1 ton otin istehsalına 20 min³ su sərf edilir.

İcməli suyun xeyli hissəsi insanlar tərəfindən içilir və məşətdə istifadə edilir. Dünya üzrə əhali hər nəfəri gündə orta hesabla 150 litr, kənd əhalisi isə bir qədər az (60-80 litr) su istehlak edir. Bir nəfərə düşən gündəlik su istehlakı Nyu-York və San-Fransiskada 800 litr, Moskvada 500-600 litr, Parisdə və Berlində 450 metrə bərabərdir.

Bütün bunlara görə su istehlakının həcmi ildən ilə artır. Məsələn, ABŞ öz su ehtiyatlarının 1900-ci ildə 6 %-ni istifadə etdiyi halda 1960-ci ildə bu rəqəm 60 %-ə dək artmışdır. Dünya əhalisinin 60 %-i su qılığından əziyyət çəkir, 50 ölkədə isə işlənmiş suyu təmizləyərk

yenidən istifadə edirlər. Su qılığının əsas səbəbi suya tələbatın günü gündən artması, su itkisinin olması və suların çirkənməsidir.

İnsanlar suya olan tələbatlarını ödəmək üçün yerüstü (çaylar, göllər, nohurlar, bataqlıqlar), yeraltı (artezian, kəhriz, bulaq və qrun) sularından istifadə edirlər. Son dövrlərdə Arktika və Antraktidanın aysberqlərindən (buz dağlarından) şirin su mənbəyi kimi istifadə etmək üçün xüsusi layihələr hazırlanmışdır.

İrəlidə deyildiyi kimi, Azərbaycan Respublikası su ehtiyatlarının həcmində görə Cənubi Qafqaz ölkələri arasında sonuncu yeri tutur. Ərazinin hər kvadrat kilometrinə düşən suyun miqdarı Gürcüstanda 300 min m^3 , Ermənistanda 230 min m^3 və Azərbaycan Respublikasında 100 min m^3 -ə bərabərdir. Azərbaycanda əhalinin hər nəfərinə düşən suyun miqdarı Gürcüstandan 7 dəfə, Ermənistandan isə 2 dəfə azdır. (Rüstəmov s., 1971) Bütün bunlara baxmayaraq Azərbaycanda aparılan böyük quruculuq işləri və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı suya olan tələbatın həcmini ildən-ilə artırır. Məsələn, Azərbaycanın suya olan tələbatın həcmi 1975-ci ildə $12,8$ milyard m^3 , 1985-ci ildə $19,2$ milyard m^3 (Ş.Göycayı, N. Mikayılov, A.Xəlilov, R.Abdullayev, T.Həsənov və Ç.İsmayılov "Ətraf mühitin qorunması və təbii ehtiyatlardan istifadə", 1996) və XX əsrin sonlarında $20,0$ milyard m^3 -dan çox olmuşdur. Azərbaycanda suya olan tələbatın ödənilməsi üçün əsasən yerüstü və yeraltı şirin su resurslarından istifadə edilir. Bu resurslardan səmərəli istifadə edilərsə respublikamızın suya olan tələbatı uzun illər ərzində tam ödəniləbilər. Lakin bütün bunlara baxmayaraq alımlarımız və geoloqlarımız respublikamızın ərazisində yeni yeraltı şirin su yataqlarını açması və mövcud su ehtiyatlarından səmərəli istifadəsi yollarının axtarışı ilə ciddi məşğul olurlar.

Hər bir ölkənin özünün ərazisində olan su hövzəsi və qonşu ərazilərdə yerləşən su hövzələri hesabına formalaşır. Məsələn, Azərbaycan Respublikasının ərazisində olan $62,8 \text{ km}^3$ suyun $65\%-i$, Gürcüstanda olan $62,8 \text{ km}^3$ suyun $14\%-n$, Ermənistanda olan $7,9 \text{ km}^3$ suyun isə $17,5\%-i$ bu ölkələrin ərazisində kənardan daxil olur. Respublikamızın ərazisində olan kiçik çayların əksəriyyəti yaz və yayda quruyur. Belə vəziyyət yaz-yay aylarında hava temperaturunun artması, yağışların dövriyyəsinə calb edilməsi ilə əlaqədardır.

Statistika su resurslarının mövcudluğunu su ehtiyatları və hidroenergetik baxımından da öyrənir.

Ümumi su ehtiyatları su növləri (çaylar, göllər, su ambarları

bataqlıqlar, buzlaqlar, yeraltı sular, dəmizlər) üzrə həcm ölçülərində (adətən m^3 -la) istifadə olunur.

Axıdilan suların mexaniki enerjisi elektrik enerjisini çevirdikdə hidro-enerji resursları yaranır. Onların potensial gücü su axımının gücü (bir saniyə ərzində axıdilan suyun miqdarı) ilə və suyun şəlaləsinin ucalığı ilə müəyyən edilir. Enerji resurslarının belə potensial həcmi orta illik göstərici kimi axıdilan suyun minimum həcmindən görə hesablanılır və kilovatla ifadə olunur.

Statistika sudan istifadəni öyrənərkən istehsal, içmək və təsərrüfat içmək ehtiyaclarına (o cümlədən dövrü su təchizati yolu ilə) sərf edilən suları fırqləndirir. Bundan əlavə statistikada axıdilan suyun çirkənməsi, su tutarlarına və torpağa axıdilan çirkəbin və çirkənməmiş suların miqdarı, istifadə olunmuş su resurslarının təmizlənməsi, su resurslarının qorunmasına və hidrotexniki qurğuların tikilməsinə kapital qoyuluşların həcmi, axıdilan çirkənməmiş suların həcminin azaldılmasına xidmət edən texnologiyaların təkmilləşdirilməsinə yönəldilmiş vəsaitin həcmi və başqa göstəricilər də öyrənilir.

Su tutarlarında suyun çirkənmə dərəcəsi suda olan çirkəndiricinin bu və ya digər növünün faktiki miqdarını həmin çirkəndiricinin mümkün olan konsentrasiya həddi MKH və ya normativi ilə müqayisə etməklə müəyyən edilir. Çirkəndiricinin MKH həddi suda çirkəndiricinin elə qarışığdır ki, ondan sonra həmin su istifadəyə yaramır. Bu səviyyə sehiyyə nazirliyinin sanitə xidməti tərəfindən müəyyən edilir. İstifadə edilən suyun keyfiyyətinin insanların səhhətinə mənfi tə'sir etməməli və istifadə olunan avadanlığın vaxtından əvvəl sıradan çıxmasına səbəb olmamalıdır. Suda çirkəndiriciləri 300-dən artıq növü üzrə MKH-müəyyən edilmişdir.

Su tutarlarında olan suyun çirkənmə dərəcəsinə görə onları on təmiz, təmiz, nisbətən təmiz, nisbətən çirkənməmiş və başqa su tutarları kimi təsnifatlaşdırırlar.

Sudan sənaye məqsədləri üçün istifadə zamanı ona xüsusi qayğı ilə yanaşmaq lazımdır. Belə vəziyyət bəzi istehsal sahələrində suyun texnoloji prosesin ən vacib ünsürü kimi istehlakı, çirkənməsi, çirkənməmiş su qarışığının yerüstü su tutarlarına axıdılması və həmin su tutarlarının kimyəvi vəziyyəti ilə əlaqədardır. Məsələn, istilik enerjisi hasil edilərlən avadanlıqların soyudulması üçün çay sularından istifadə olunur. Soyutma məqsədilə istifadə olunmuş su çirkənməklə yanaşı özü də qızır. Çirkənməmiş və xeyli qızmuş su yenidən çaylara

axıdır. Bu sahədə istifadə edilən texnologiya əsasən belə halda İES-ni yaxın sahalarində temperaturu (10°) 3-5 dərəcədən çox qızmamalıdır, çayın suyunun ümumi temperaturu isə 25 $^{\circ}$ -dən yüksək olmamalıdır. Əks təqdirdə suyun bioloji tərkibi pişmiş və onun florası və faunası üçün çox böyük təhlükə yaranır. Azərbaycan Respublikasında su resurslarından istifadəni səciyyələndirən aşağıdakı göstəricilərə nəzər salaq:

1-ci cədvəl
1990-1998-ci illərdə Azərbaycan Respublikasının su ehtiyatlarının mühafizəsini və onlardan səmərəli istifadə edilməsini səciyyələndirən əsas göstəricilərin dinamikası (milyon m³)

Göstəricilərin adı	İllər	1990	1993	1995	1997	1998	1998-ci il 1990-ci ilə nisbətən % -lo
1. Təbii mənbələrdən götürülen su, cəmi, adambaşına m ³	16176 2241	16344 2165	13971 1808	12514 1589	10235 1288	63,3 57,5	
2. Su istehlakı (təzə sulardan istifadə)-cəmi o cümlədən	12477	12149	10223	19037	7294	58,9	
Təsərrüfat-icmali su ehtiyacları üçün	402	390	327	222	264	65,7	
Istehsal ehtiyacları üçün onlardan icmali su	3418	3239	2173	2132	2293	67,1	
Kənd təsərrüfatı su ilə təchizatı	317	246	111	35	27	8,5	
Kənd təsərrüfatı su ilə təchizatı	8627	8512	7720	6534	4552	52,8	
3. Dövrü və ardıcıl istifadə olunan suyun həcmi	1629	1477	1696	1539	1698	104,3	
4. İstehsal ehtiyacları üçün istifadə edilən suyun ümumi su istehlakına nisboti, faizə	32	30	44	42	43	134,4	
5. Nəql edilərən itən su	4206	4195	3747	3477	2941	169,9	
6. Çirkab sularının səth su tutarlarına atılan onlardan cırkləndirilmiş	5026	4266	4247	4477	4377	87,1	
	303	255	134	179	157	51,8	

Cədvəldən göründüyü kimi, 1990-1998-ci illərdə təbii mənbələrdən götürülmüş (o cümlədən də adambaşına düşən), istehlak edilmiş (o cümlədən iqtisadiyyat sahələri üzrə) və nəql edilmə zamanı itən suyun miqdarı 40-42 % azalmış, dövrü və ardıcıl istifadə olunan suyun miqdarı (4,3 %) və ümumi istehlakın tərkibində istehsal ehtiyaclarına sərf edilən suyun miqdarı isə 34,4% artmışdır. Müqayisə edilən illərdə çirkab sularının səth su tutarlarına axıdlılması da 12,9 %

azalmışdır. 1990-1998-ci illərdə istehsal ehtiyacları üçün istehlak edilən suyun miqdari respublika üzrə 33 %, o cümlədən Bakı şəhərində 71,8 %, Gəncədə 94,4 %, və Sumqayıtda 82,2 % azalmışdır.

Respublikamızın ərazisində istehsal ehtiyacları üçün on çox su istehlakı Mingəçevirdə və Əli-Bayramlı şəhərlərdə olmuşdur. Respublika üzrə istehsal ehtiyaclarına sərf edilən ümumi suyun tərkibində Mingəçevirdə istehsal edilmiş suyun miqdarı 1990-ci ildə 44,9 % və 1998-ci ildə 65,6 %, Əli-Bayramlıda isə müvafiq olaraq 21,1 % və 22,8 % təşkil etmişdir. Belə vəziyyət həllini şəhərlərdə İstilik elektrik stansiyalarının olması ilə əlaqədardır.

2 - ci cədvəl

1993-1998-ci illərdə Azərbaycan Respublikasına iqtisadiyyat sahələri üzrə təbii mənbələrdən götürülen suyun miqdarının dinamikası (milyon m³)

İqtisadiyyat sahələri	Götürülmüş suyun miqdarı			
	1993	1995	1997	1998
Sənaye	1048	2057	2057	2251
kənd təsərrüfatı	13591	11353	9945	7549
nəqliyyat	7	44	4	20
mənzil-kommunal təsərrüfatı	975	512	506	410

Cədvəldən göründüyü kimi, təbii mənbələrdən götürülmüş suyun əsas hissəsi (94-99 %-i) sənaye və kənd təsərrüfatı ehtiyaclarına, 4-6 %-i isə mənzil-kommunal təsərrüfatının ehtiyacları üçün istifadə olunur. 1998-ci ildə təbii mənbələrdən götürülmüş suyun miqdarı suyun əsas istehlakçısı olan kənd təsərrüfatında 74,5%, sənayedə 22,2% qalanları isə başqa sahələrə sərf edilmişdir.


İşlənilən ölkədə su ehtiyatları nə qədər çox olsa da o qənaətlə istifadə edilməli və çirkənmədən qorunmalıdır. Bütün başqa ne mətlər kimi su ehtiyatları da səmərəli istifadə edilmədikdə qurtarır və çirkənmədən qorunmadıqda su qılığı yaranır. Su çatışmamazlığının əsas səbəbi suya tələbatın artması, su itkisi və suların çirkənməsidir.

İrəlidə deyildiyi kimi, ümumi su ehtiyatları həcm ölçülərində (adətən m³-la) xarakterizə olunur. Daxili su ehtiyatlarının təbii dövranı yağışlılar hesabına artır, buxarlanması və istifadə (axıdalan) hesabına isə azalır. Buna görə də ümumi ehtiyatlardan fərqli olaraq onların orta illik axını və ya dinamik ehtiyatlar adlı göstəriciləri də förgələndirilir. Belə göstəricilər su ehtiyatlarının istehsal-təsərrüfat

ehtiyaclarına sərf edilə biləcəyi su ehtiyatlarının on geniş həddini göstərir. Axıdalan suyun (dinamik ehtiyatların) miqdarını A, ərazinin tələbatını T ilə müqayisə etməklə su resursları ilə tə'min olunma dərəcəsini (TOD) səciyyələndirən göstərici müəyyən edilir.

$$TOD = \frac{A \times 100}{T}$$

Sudan istifadəni öyrənərkən istehsal və təsərrüfat ehtiyaclarına (o cümlədən dövriyyə üsulu ilə su təchizatını ayırmaqla) su sərfini fərqləndirirlər.



Şəkil 1. 1998-ci ildə Azərbaycan Respublikasında sudan müxtəlif ehtiyaclar üçün istifadə edilməsi

§ 2.4. Suyun keyfiyyəti və çirkənlənmədən qorunmasının statistikası

bioloji tərkibi aid edilir. İrlidə qeyd edildiyi kimi, istifadə edilən su

Həyat mənbəyi olan su istehlak olunmaq üçün müəyyən keyfiyyətə malik olmasınaidir. Buraya ilk növbədə istifadə edilən suyun fiziki, kimyəvi və

şəhərin sağlamlığına mənfi tə'sir etməməli, sənayedə istehsal edilən məhsulların keyfiyyətini pisləşdirməməli, istehsal avadanlıqların vaxtından əvvəl sıradan çıxmasına yol verməməlidir və suvarmada istifadə edilən zaman torpağın şoranlaşmasını artırırmamalıdır.

İnsanların məişətdə istifadə etdikləri suyun keyfiyyəti Səhiyyə Nazirliyinin müəyyən etdiyi normativ sənədlərinə əsasən müəyyən edilir. Bu sənədlərə əsasən su ambarları və su axarları birinci və ikinci kateqoriyalara ayrılırlar. Birinci kateqoriyaya aid edilən sular içmək və yeyinti sənayesində istifadə etmək üçün, ikinci kateqoriyaya aid edilənlər isə idman, kommunal xidməti, və çimmək üçün istifadə edilə bilər. Suyun keyfiyyətinə tələbat onun hansı məqsədlər üçün istifadə ediləcəyindən asılı olaraq müəyyən edilir. Lakin, ümumi şəkildə götürülmüş suda insanların və heyvanların həyatı üçün zəhərli maddələr konsentrasiyası və bakteriyalar müşahidə olunmamalı, su səthində üzən üzvü qarışqlar (yağlar, ləkələr və s.) olmamalıdır. Götürülmüş su nümunələrinin şaquli qatlarında (su ambarlarında 20 sm, axar sularda 10 sm) rəng nəzərə çarpılmamalı, suyun iyi və dadı bütün sutka ərzində iki baldan yuxarı qalxmamalı mineral çöküntünün miqdarı 1000 mq/l-dən (o cümlədən xloridlər 350 və sulfidlər 500 mq/l) artıq olmamalıdır.

Müəyyən edilmişdir ki, su çirkənləndiricilərinin sayı 400-dən çoxdur. Belə zərərli çirkənləndiricilər siyahısında duran birinci üç çirkənləndiricilərdən (sanitar-texniki, ümumi sanitər və orqonometrik) heç olmasa biri ilə qarışmış sular çirkənmiş hesab edilir.

Suyun kimyəvi, bioloji və fiziki çirkənləndiricilərini fərqləndirirlər. Kimyəvi çirkənləndiricilər arasında on geniş yayılmışları neft və neft məhsullarıdır. SASM (sintetik aktiv-səth maddələri), pestisidlər, turşular, duzlar, fenollar, amonyaklı və nitratlı azotlar, ağır metallar, dioksidlər və başqalarıdır. Bioloji çirkənləndiricilərə viruslar, bakteriyalar, göbələklər və xəstəlik törədən başqa organizmlər aid edilir. Belə çirkənləndiricilər müvəqqəti xarakterə malikdirlər. Fiziki çirkənləndiricilərə isə radioaktiv elementlər, asılı bərk hissəciklər, istilik, orqanoletik (rəng iyi, dad və s.) lill, qum, gil və başqa qarışqlar aididir. Fiziki çirkənləndiricilər arasında on təhlükəlisi (hətta on az kon-sentrasiyada) radioaktiv çirkənlənmədir. Onlar su ilə qarışaraq hərəkət edir və daha uzun ömürlü olurlar.

İstilik çirkənləndiriciləri yerüstü və yeraltı tutarlarının qızdırılmış səth sularının və ya texnoloji suların qarışdırılması nəticəsində təzahür edirlər. Məsələn, Kama atom elektrik stansiyasının əsas korpusunun

yaxınlığında stansiya fəaliyyət göstərdikdən 7 il sonra yeralu suların istiliyi 6° S-dən 19° S-dək yüksəlmişdir. Temperatur artıqca suda kimyəvi və qaz tərkibi də dəyişir, zəhərli qazlar və rəngli suların (metan, kükürdlü hidrooksidlər) yaranması baş verir. Mövcud sanitər normasına görə su tutarlarını istiliyi $3^{\circ}\text{--}5^{\circ}$ S-dən çox artmamalıdır.

Ətraf mühitin təbii komponentləri arasında texnogen tə'sir nəticəsində ciddi dəyişikliyə ən çox məruz qalan sudur. Bəşəriyyət sudan geniş miqyasda istifadə edir. Təqribi hesablamalara görə ildə hər bir nəfər 1000 tonadək su sərf edir. İqtisadiyyat inkişaf etdikcə istehlak edilən suyun həcmi ildən-ilə artır.

Yer kürəsində olan suyun həcmi 1,6 milyard km³-dan çoxdur. (bax: Львович М.И. Мировые водные ресурсы и их будущее. М; Мысл, 1974, сəh. 323). Lakin texnologiyanın müasir inkişaf səviyyəsində təsərrüfatlarda yalnız şirin (icməli) sudan istifadə edilir ki, onun da planetdə ümumi həcmi 32,4 milyon km³-a bərabərdir. Buzlaqlarda və yer qabığının olğatmaz dörin qatlarında olan bu sular hesablamalara daxil deyildir. Göstərilən su resurslarından yalnız 3 milyon km³-u praktiki istifadə oluna bilər.

Su resurslarının təsərrüfat potensiyasını qiymətləndirərkən onun təbii təzələnməsi sür'əti əsas götürülür. Təbii təzələnmə qabiliyyəti götürülmüş suyun miqdarının yenidən təbii bərpa olunma süt'əti ilə səciyyələndirilir. Əgər istehlakin tempi (sür'əti) onların bərpasından yüksək olarsa su resursları azalır. Hər il yer kürəsində təqribən 38,8 min km³ şirin su bərpa olunur. Həmin suyun istifadə olunmayan hissəsi çaylar vasitəsilə dünya okeanına axıb gedir.

Su obyektlərinin (çaylar, göllər, su ambarları və s.) çoxunda su kütləsi təbii təzələnmə qabiliyyətinə malik olurlar. Onların arasında çaylar daha yüksək özünü təzələmə qabiliyyətinə malik olurlar.

Bütün bunlara baxmayaraq insanların təsərrüfat fəaliyyəti və məişət davamlıları nəticəsində təbii su ehtiyatları və onun mənbələri çirkənlərlər. Çay hövzələri yaşayış məskənlərinin təsərrüfat-məişət tullantıları, sənaye, dağ-mə'dən, kənd təsərrüfatı və nəqliyyat məssisələrinin tullantıları ilə çirkənləndirilir:

Çirkənləmiş axar suların aşağıdakı növlərini fərqləndirirlər:

1. Axar sularında oksigen ədən başqa çirkəb suları;
2. Yoluxucu xəstəliklərin bakteriyalarının olduğu sular;
3. Bitkilərin qidalanması üçün lazımlı maddələr, üzvü duzlar və turşular;

4. Mineral və üzvü turşular olan sular; Suda həll olunmayan qarışıq olan sular;
5. Radioaktiv maddələr və istilik çirkənləndiriciləri ilə qarışıq sular;
6. Saç çirkənləndiricilərə qarışıq sular.

Bu çirkənləndiricilərin hər birinin özünə məxsus xüsusiyyətləri vardır. Məsələn, birinci qrup sularda anreob bakteriyalarının tə'siri ilə parçalanması çətin olan üzvü maddələr əmələ gəlir. Belə çirkənlənmələrin əsas mənbəyi məişət obyektlərindən və yeyinti sənaye müəssisələrindən çaya tökülen çirkəb sularıdır. Belə çirkəlnəmə nəticəsində suda oksigen çatışmazlığı yaranır, bu da öz növbəsində suda canlı orqanizmlərin məhvino və suyun iyələnməsinə səbəb olur. İkinci növbədə çirkənləndiricilər keçici xəstəliklərin yayılmasına imkan yaradır. Belə çirkənləndiricilərin mənbəyi insan və heyvan badənin ifraz etdiyi tullantılar, gön-dəri və et məhsullarını c'mal edən, sənaye müəssisələrinin tullantıları ola bilər. Ətrafında radioaktiv maddələrin (uran, qurğunun, civa və s.) yataqları və bu sərvətləri hasil edən müəssisələr olan sahələrdən keçən çayların suları radioaktiv qarışıqlarla çirkənləndirilir, Belə qarışıqlı olan sulardan istifadə etmək insan orqanizmi və ətraf mühit üçün çox təhlükəlidir.

Dənizlərin, göllərin və su ambarlarının çirkəlnəməsi onların sahilində yerləşən yaşayış məntəqələrinin məişət-təsərrüfat tullantıları, sənaye və kənd təsərrüfatı müəssisələrinin tullantıları, bu su tutarlarına tökülen çayların gotirdiyi çirkənləndiricilər və həmin su tutarlarının özünün başqa təsərrüfat məqsədləri (gəmiçilik, meşə materiallarının axıldılması və s.) üçün istifadəsi nəticəsində baş verir.

Az çirkənləmiş çay suları təbii və sünii yollarla təmizlənir. Təbii yolla təmizləməsi prosesi sular öz axarı boyunca 8-20 km məsafə axıldıqdan sonra başa çatır. Göstərilən məsafəni, qəd etdikdən sonra suda astı hələdə olan cisiimlər ya çökür, ya da günəş şüalarının tə'siri nəticəsində, habelə kimyəvi və bioloji amillərin tə'siri ilə çirkənləndiricilər zərərləndirilirlər. Çox çirkənləmiş suların bioloji tənzimlənmə potensialı olmadığı üçün öz-özünü tənzimləmə prosesi ya heç getmir, ya da zəif gedir.

Suların sünii yolla tənzimlənməsi xüsusi təmizləyici qurğularda mexaniki, fiziki kimyəvi və bioloji üsullarla həyata keçirilir. Bu tənzimlənmə üsulları kompleks şəkildə tətbiq edildikdə daha yaxşı nəticə əldə edilir. Çirkəb sularını mexaniki üsulla tənzimlənmə üçün bir neçə ardıcıl tənzimləyici (qumisaxlayıcı, çökdürmə hovuzu, adsorbsiya və s.) qurğular qurulur və çirkənləmiş sular bu qurğulardan

ardıcıl keçirilir. Suda olan iri hissəciklər birinci qurğuda qalır, nisbətən təmizlənmiş sular qumsaxlayıcı hovuza axıdılır. Belə hovuzların başlangıcı dərin, qalan hissəsi isə tədricən dayazlaşır. Belə halda suda olan qum və başqa iri hissəciklər qumsaxlayıcı hovuzun dərin hissəsində, xırda və yüngül hissəciklər isə dayaz yerində çökür. Bu sular sonradan durulducu-təmizləyici qurğulara axıdılır. Durulducu qurğularда lili və asılı hissəciklər çökdürülür, mikroorganizmlərin köməkliyi ilə üzvü maddələr parçalanır. Belə təmizlənmiş sular bundan sonra ikimərtəbəli durulduğu hovuzlara verilir. Belə hovuzlarda su qızdırıldıqda lildə gedən anaerob parçalanma suda olan iyverici qazların (metan, karbon, və s.) çıxması prosesi güclənilir. Məxaniki üsulla çirkli suların tərkibinin 60 %-ə qədərini təmizləmək mümkündür.

Çirkənmiş su turşu və ya qələvi ilə reaksiyaya girmək xassasının malik olduğu halda kaoqulyatorları tətbiq etməzdən əvvəl onları neytrallaşdırmaq lazımdır. Çirkənmiş su kalsium oksidi reaksiyasına girdiyi halda suya əhəng əlavə etmək lazımdır. Tərkibində sink, qurğunun və başqa metal olan suların təmizlənməsi zamanı da əhəngdən istifadə etmək yaxşı nəticə verir.

Son zamanlarda suların məxaniki üsullarla təmizlənməsi zamanı aerasiya metodu geniş tətbiq edilir. Belə halda suyun tərkibinə oksigen vurulduğu üçün onun keyfiyyəti yaxşılaşır.

Fiziki-kimyəvi tənzimləmə zamanı suda həll edilmiş üzvü və qeyri-üzvü maddələr sudan ayrılır. Belə tənzimləmə zamanı kimyəvi reagentlər (hidroliz, elektroliz, ion mübadiləsi, adsorbsiya, kaoqulyasiya, ozonlaşdırma və s.) tətbiq edilir. Belə kaoqulyasiyalara aliminium, kükürd oksidi, dəmirli xlor və başqaları aiddirlər.

Suların kimyəvi üsulla təmizlənməsi çirkəndiricilərin kimyəvi xassalarına əsaslanır. Belə halda hər bir çirkəndirici əlavə edilən reaktivlərlə reaksiyaya girərək zərərsiz maddə əmələ goturur və sonralar onları sudan ayıırlar.

Üzvü tərkibli çirkəndiricilərə çirkənmiş suların təmizlənməsində bioloji üsuldan istifadə edir. Əsas reagent kimi aerob biokimyəvi proseslər yaradılır. Bu yolla tənzimləmə aparıllarkən suda həll olunmuş oksigen və nitratlar ondan ayrırlar.

Bioloji tənzimləmə təbii və sünii şəraitdə aparıla bilir. Səh su obyektlərinə tullanan çirkli sular üç kateqoriyaya bölünür:

1. Çirkəndirilmiş (tənzimləməyən və lazımi dərəcədə tənzimləməyən) sular;

2. Normativ təmizlənmiş sular;
3. Normativ təmiz sular.

Çirkəndirilmiş sular çirkli istehsal və məişət (kommunal) suları (şaxta, mədən, lay, drenaj suları da daxil edilməklə), habelə heç bir təmizlənmə işi aparılmadan və ya lazımı dərəcədə (tam) təmizlənmədən təbii səh su obyektlərinə daxil olan və tərkibindəki çirkəndirici maddələr icazə verilən normalardan çox olan və yayılan tullantıları özündə birləşdirir. Süzmə sahələrinə, təbii və ya sünii toplayıcılara, yerli relyeflərə və sairəyə daxil olan çirkabin höcmi, kollektor-drenaj sularının əsas hissəsi və leysan suları bu göstəriciyə daxil edilmir.

Normativ təmizlənmiş çirkli sular müvafiq qurğularda təmizlənmiş və təbii səh su obyektlərinə axıdılması su rejimi yoxlanılan yerlərdə və sudan istifadə edən məntəqələrdə suyun keyfiyyət normalarını pozmayan bütün növlərdən olan çirkli istehsal və kommunal sularını eks etdirir. Belə suların tərkibindəki çirkəndirici maddələr icazə verilən həddə uyğun gəlməlidir. Suların çirkənmə dərəcəsini səciyyələndirərkən onun tərkibində bu və ya digər çirkəndiricisinin səviyyəsini icazə verilən konsentrasiyasının son həddi ilə müqayisə edirlər. Bütün bunlara baxmayaraq su obyektləri istifadə olunma prosesində keyfiyyət dəyişikliklərinə məruz qalırlar. Belə vəziyyət suyun tərkibinə müxtəlis (ba'zən də təbii mühitdə rast gəlinməyən) maddələrin qarışması nəticəsində yaranır. Belə qatışqlar su mühitinin fiziki-kimyəvi və bioloji parametrlərini dəyişir. Belə transformasiya zamanı suya qarışan yad cismərin höcmi təbii neytrallaşmanın mümkün olan həddini aşında suyun keyfiyyəti ciddi surətdə pişloşır və sudan istifadə də böhran vəziyyəti yaranır. Belə vəziyyət əhalinin SIX yaşadığı və sənaye istehsalının çox suya tələbatı olan sahələrinin (məs. aliminium istehsalı müəssisələri olan yerlərdə) yerləşdiyi orazilərdə və sudan istifadənin tənzimlənməsi prosesinə nəzarət edilmədikdə baş verir.

Hal-hazırda dünya təsərrüfatının təqribən 3500 min km³-dək su istehlak olunur. Bu sular enerji istehsalında, torpaqların suvarılmasında sənaye və ya kommunal-məişət su təchizatında istifadə olunur. İstifadə prosesində götürülmüş suyun müəyyən hissəsi müxtəlis səbəblərdən (buxarlanması, hopma və s.) itirilir. Su itgisinin qarşısının almaq üçün bir çox təsərrüatlarda ciddi tədbirlər görülür. Bir çox müəssisələrdə istifadə olunmuş çirkli sular təmizləyən və təkrar istehlaka yararlı hala gətirmək üçün xüsusi qurğular tətbiq

edilir. Bütün bunlara baxmayaraq göləcəkdə suya tələbat daha da artacaqdır. Mütəxəssislərin hesablamalarına görə XX əsrin sonlarında istehlak olunan suyun miqdarının artım tempi 0,5 %-la 2,1 % arasında tərəddüd cəmişdir. XXI əsrin əvvəlində isə planetdə suya tələbat dörd dəfə artacaqdır.

3 -ci cədvəl

1993-1998-ci illərdə Azərbaycan Respublikasının iqtisadiyyat sahələri üzrə çirkabın kənara atılması dinamikası (min ton m³)

İqtisadiyyatın sahələri	Atılmış çirkabın miqdarı			
	1993	1995	1997	1998
Sənaye	412	819	636	743
Kənd təsərrüfatı	3374	3008	3437	3266
Nəqliyyat	2	18	1	2
Mənzil-kommunal təsərrüfatı	483	433	476	412

Cədvəldən göründüyü kimi, sənayedən başqa bütün iqtisadiyyat sahələrində kənara atılan çirkab sularının həcmi nəzərə çarpacaq dərəcədə azalıb, sənayedən atılan çirkab sularının həcmi isə 1,8 dəfə artmışdır.

İrəlidə deyildiyi kimi, Respublikamızda şirin suya olan ehtiyacın əsas hissəsi Kür və Araz çayları, habelə bu çaylara tökülen qolların suyu hesabına və qismən də yeraltı sular hesabına ödənilir. Azərbaycanda olan şirin su tutarlarının mikrobioloji baxımdan öyrənilməsinə 1958-ci ildən başlanılmışdır. Bu məqsədə su hövzələri zonalar (Quba-Xaçmaz, Şəki-Balakən, Masallı-Astara, Daşkəsən, Şamxor-Qazax, Dağlıq Qarabağ, Naxçıvan və s.) üzrə tədqiq edilmişdir. Çox təsəssüflər olsun ki, respublikamızın əsas su arteriyası hesab edilen Kür və Araz çayları və onların qolları respublikamızdan kənarda çirkəlməyə məruz qalırlar. Həm Kür çayı və həm də Araz çayları öz başlangıclarını Türkiyə ərazisində yerləşən bulaqlardan götürürler. Tədqiqatlar göstərir ki, Kür çayı Gürcüstan ərazisində keçidkən sonra Borjomiyədək olan 200 km-lük məsafədə öz təbii təmizini dəyişmir. Lakin yuxarı hissəsində yerləşən Varziya, Axalkalaki, Aspinziya və Axalsixe rayonları ərazisində Kür çayına tökülen çoxlu matbax tullantıları onun suyunda zərərlili mikroorganizmlərin 3-4 dəfə artmasına şərait yaratır. Borjomi, Xaşuri, Qori və Msxeti rayonları ərazisində Kürə axıdılan çirkab

suları və müxtəlif tullantılar isə Canubi Qafqazın baş su arteriyasının özünü tənzimləmə prosesi longiyir. Kürün intensiv çirkəlməsi isə Msxetidən, və İES-dən başlayır. Tbilisi və Rustavi şəhərlərinin çirkab suları, sənaye müəssisələrinin və məşət tullantıları da Kürə axıdılır. Həm də bu çirkab sularının yalnız 15-20 %-i mexaniki üsulla təmizlənmədən keçir. (Salmanov, 1983). Bütün bunların nəticəsində Kürə qarışan üzvü və qeyri-üzvü maddələrin miqdarı artır, suda karbon turşusu (fenol) və başqa aşılacyjı maddələrin miqdarı artır.

Rustavi, Tbilisi, Qardabani, Mingəçevir və Əli-Bayramlı ərazilərində işə buraxılan istilik elektrik stansiyalarından aqreqatları soyutmaq üçün istifadə edilən qızılış sular yenidən Kürə qaytarılır. Bu proses nəticəsində Kür çayının sularında mikroorganizmlərin inkişaf ritmi pozulur, cüründücü mikrobolarının miqdarı kəskin dərəcədə azalır.

Kür vadisində yaşayan əhali tərəfindən Kürə axıdılan sənaye matbax və kənd təsərrüfatında istifadə edilən azot və fosfor tullantıları da suyun keyfiyyətini ciddi surətdə pişəşdirir.

Böyüküyündən görə Araz çayı Azərbaycanda ikinci yeri tutur. Bu çay Türkiyədən başlısa da sonradan Ermənistən ərazisindən keçir. Çox tövüsü ki, Ermənistən ərazisində ona qarışan kiçik çaylar vasitəsilə Arazın suyu çirkənlər.

Zəngi (Razdan) və Qarasu çayları əhəliyi bir milyon nəfərdən artıq olan Yerevan şəhərinin çirkab sularını, Oxçuçay və Börgüşəd çayları isə Ermənistən bir çox dağ-mədən müəssisələrinin zəhərli sularının Araza axıdılır. Bu çaylar vasitəsi ilə axıdılan suların tərkibində Ermənistən filiz saflaşdırma kombinatlarında istifadə edilmiş suların tərkibində çoxlu miqdarda qurğuşun, kükürd, mis, molibden, sink və başqa zəhərli birləşmələr Kür çayının və hətta Xəzərin da sularını çirkələndirir.

Azərbaycan çaylarının suları codluğu ilə fərqlənir, codluluq suda həll edilməli kalsiumun və maqneziumun miqdarı ilə müəyyən edilir. Suda həll olunmuş duzların miqdarına görə çay sularının çox yumşaq, az codlu, codlu və çox codlu növlərini fərqləndirir. Həll edilmiş kalsium və maqnezium duzlarının miqdarı çox yumşaq suların hər litrində 1,5 mq, yumşaq suda 1,5-3,0 mq, az codlu suda 3-6 mq, cod suda 6-8 mq, və çox codlu suda 9 mq-dan çox olur. Tərkibində həll olunmuş mineral duzlarının miqdarı hər litrdə 1,5 mq-a dək olan sular içmək üçün yararlı, 4 mq-dan çox olan sular isə içmək üçün yararsız hesab edilir. Suyun tərkibində duzun miqdarı 6

qramdan çox olan sular heyvanların içməsi üçün da yararsız hesab edilir. (Karimov A., 1975).

Qobustan çaylarından başqa Azərbaycanın bütün çayları suvarma üçün yararlıdır. Ceyrankeçməz çayının suyu bütünlüklə boyu və Qobustan çayının suyu isə su az olduğu mövsümlərdə içməyə yararsız olur.

Azərbaycanda suyun çirkəlməsindən danışarkən Xəzərin çirkəlməsi üzərində ayrıca dayanmaq lazımdır. Xəzərin Abşeron sahilindən nəft hasilatının ildən-ilə artması Bakı şəhərinin sürətlə böyüyəsi, şəhərdə nəftçixarma, nəft e'mali və nəft-kimya sənayesinin sürətlə inkişafı Bakı şəhərində ağır ekoloji şəraitin yaranmasına səbəb olmuşdur. Təbii şərait və ekoloji imkanlar nəzərə alınmadan sənaye müəssisələrinin sürətlə artması urbanizasiya prosesinin inkişafına gətirib çıxarmışdır. Respublika əhalisinin 1/3 hissəsinin və iqtisadi potensialının 3/4-ə qədərinin bu regionda cəmlənməsi ekoloji vəziyyəti son dərəcə ağırlaşmışdır.

Xəzər dənizinin en çox çirkəlmənin hissəsi Bakı körfəzidir. Bakı şəhərinin sənaye müəssisələrinin, nəftçixarma mədənlərinin və məişət çirkəb sularının çox hissəsi təmizlənməmiş halda birbaşa Bakı körfəzinə axıdir. Nəticədə buxta suları nəft karbohidrogenləri, fenollar, ağır metal duzları və digər kimyəvi maddələrlə çirkəlməyə məruz qalır.

Bakı körfəzinin əsas çirkəlmə mənbələri nəstçiyarma zavodları, Bibiheybat nəstçixarma mədənləri, şəhər kanalizasiyasının sənaye və məişət çirkəb suları, həmçinin nəft daşıyan gəmilərin yuyulmasından yaranan çirkəb sularıdır. Körfəzin dib çöküntülərində toplanmış nəft qalıqlarından ayrılan karbohidrogenlər də sahil sularının əsas çirkəlmə mənbələrindən biri hesab olunur. Hövən su təmizləyici qurğusundan və hövən kanalından axıdan çirkəb suları da dəniz cərəyanları, küləklər və s. vasitələrlə Bakı körfəzinin çirkəlməsində iştirak edir.

Bakı körfəzinin yerləşdiyi Abşeron yarımadası yayı isti və quru, qış müləyim və rütubətli iqlimində yerləşdiyindən il ərzində günəşli günlərin miqdarı çox olur ki, bu da bioloji aktivliyi, üzvi birləşmələrin və nəft çirkəlməsinin bioloji tənzəzzül prosesini gücləndirir.

Bakı körfəzi çirkəblərin toplanmasında cənub-qərb və cənub-şərqi küləklərinin, onların açıq dənizə aparılmasında isə şimal-şərqi və şimal-qərb küləklərinin xüsusi rolü vardır. Bakı körfəzi yarımadairovı formada olduğundan və qarşısını Böyük Zirə adası kəsdiyindən

cərəyanlar körfəzə tə'sir edə bilmir və bu da çirkəblərin yiğilib qalmاسına səbəb olur.

Tədqiqatlar (Bax: Ə.A.Əliyev və İ.B.Xəlilov, "Bakı Buxtasının ekoloji vəziyyətin dairəsi", "Audit" jurnalı, №3, 2000-ci il) göstərir ki, Bakı körfəzi fiziki, kimyəvi və bioloji yollarla çirkələnir.

Fiziki çirkəlməyə əsasən su hövzələrinə bəzi sənaye müəssisələrindən işlənilən çıxmış isti sularla çirkəlmə aid edilir. Belə çirkəlmə suların təbii rejiminin dəyişməsinə, onların tərkibində oksigenin miqdarının azalmasına səbəb olur. Nəticədə suların "çirkəlməsi" prosesi baş verir. Radiaktiv tullantılar da fiziki çirkəlməyə səbəb olur.

Kimyəvi çirkəlmə su hövzələrinə müxtəlif kimyəvi maddələrin və onların birləşmələrinin çirkəb suların tərkibində axıdılması nəticəsində baş verir. Bu suların tərkibində olan metallardan qurğuşun və cive daha təhlükəli hesab olunur. Digər xarakterik kimyəvi çirkəlmə sulara nitratlar, fosfatlar, səthi səal maddələrin, karbohidrogenlərin axıdılmasından baş verir.

Bioloji çirkəlmə isə sulara müxtəlif çirkəlmə mənbələrindən axıdan xəstəliklərdən mikroorqanizmlər vasitəsilə baş verir.

Bakı körfəzinin əsas çirkəlmə mənbələrindən biri Xəzərin sahilində yerləşən "Azərcəfətyağ" zavodunun çirkəb sularının birbaşa Bakı körfəzinə axıdılmasıdır. Zavodun köhnəlmış texnoloji qurğu və avadanlıqlarından axıb çıxan çirkəb suları da Bakı körfəzinə axıdılır. Zavodun çirkəb sularını təmizləmək üçün mexaniki təmizləmə qurğusu olmasına baxınmayaraq qurğu şımlarla dolduğu üçün çirkəblər təmizləyə bilmir və nəticədə ildə körfəzə zavoddan 200-500 ton karbohidrogenlər və 500 kq fenol axıdılır. Buxtaya axıdan çirkəb sularının tərkibində nəft karbohidrogenlərinin miqdarı hər litrdə 35-85 mq arasında dəyişir.

Bakı körfəzinin ikinci çirkəlmə mənbəyi Bibiheybat nəstçixarma buruqlarından suya axıdan çirkəblərdir. Bibiheybat nəft mədənləri Azərbaycanın on qədim nəft çıxarma mədənlərindən biridir. Hazırda bu mədənlərdə yataqlar tükənmək üzrədir. 1ldə bu yataqdan 130 min ton nəft çıxarılır. Nəftin köhnəlmış qurğularla çıxarılması nəticəsində daim dənizə nəft axıdılır. Nəft çıxarma zamanı yer səthində çıxan lay suları Bakı körfəzinə axıdılır ki, bu da suyun ildə 1200-6000 ton karbohidrogenlə çirkəlməsi deməkdir.

Bakı şəhər kanalizasiyası vasitəsilə gündə 400 min m³ təmizlənməmiş sənaye və məişət çirkəb suları Bakı körfəzinə axıdılır.

Həmin sular vasitəsilə buxtaya ildə 500-1000 tona yaxın karbohidrogenlər, oksigenlə təxmin olunmuş 15 min ton çirkab suları daxil olur.

Bakı körfəzinə neft daşıyan tankerlərin tullantıları və onları yuyub təmizləyən zaman yaranan çirkab suları da axidiştir. Qapalı su hövzələrində neft tankerlərinin yuyulması beynəlxalq konvensiyaya əsasən qadağan olunsa da bu iş indi də davam etdirilir.

Son tədqiqatların nəticəsinə əsasən məlumat olmuşdur ki, hazırda Bakı körfəzinə 5 yerdən çirkab suları axidiştir. Buxtaya axidılan həmin çirkablar cənub küləkləri dövründə sahil zonasına yiğilərək ekoloji dözülməz mənzərə yaradır. Bununla yanaşı xarab olmuş, batmış gəmilərin, tullanmış neft borularının sahil sularında yiğilib qalması da ətraf ərazilər üçün mənfi ekoloji nəticələr yaradır. Hazırda körfəz 1990-ci ildən etibarən dəniz suları altına atılmış 200 neft buruğu qalmışdır ki, bu da ciddi ekoloji nəticələrə səbəb ola bilər.

Bakı körfəzi sularının tərkibində karbohidrogenlərin və fenolun miqdarı suların keyfiyyət standartları üzrə olan miqdardını 3-6 dəfə ötüb keçir. Keyfiyyət göstəricilərinə görə belə sular "təhlükəli" sular hesab olunur.

Bakı körfəzinin dib çöküntülərində neft karbohidrogenlərinin miqdarı 1 kq quru qaliqda 110 qr. təşkil etmişdir. Bu kəmiyyət körfəz ərazisinin 40 %-ni şəhər edir. Dib çöküntülərinin çirkənlərinə sahələrinin qalınlığı 2 m-ə yaxın təşkil edir. Neft karbohidrogenləri ilə çirkənləmiş dib çöküntülərinin ümumi həcmi 100-150 mln. m³ təşkil edir ki, onun da tərkibində 4-5 mln.t neft karbohidrogenləri vardır. Həmin göstəricilər əsasında belə bir ümumi nəticəyə gəlniək olar ki, Bakı körfəzi sularındaki neft karbohidrogenlərinin 25-75 %-i dib çöküntülərindən ayrılan karbohidrogenlərdir. Dib çöküntülərinin tərkibinin 80 %-i 0,05 mm ölçüdə olan gilli lili və 15-20 %-ə qədəri isə üzvi elementlərdən ibarətdir. Tədqiqatlar göstərir ki, 0,5-1,5 m dərinliklərdə həm Azərnəftyağ zavodunun çirkablarının axıldıığı ərazilərdə və həm də Bibiheybat və dəniz gəmiçiliyi ərazilərində neft qalqlarının toplanması və həm də Bibiheybat və dəniz gəmiçiliyi ərazilərində neft qalqlarının toplanması müşahidə edilir. Belə ki, 0,5 m-dək qalınlığı olan dib çöküntülərinin tərkibində neft karbohidrogenlərinin miqdarı 1 kq quru qaliqda 70 q, 0,5-1,5 m dərinliklərdə 30 q, 1,5-2,5 m dərinliklərdə isə 20 q təşkil edir.

Bakı körfəzi sularında aparılan tədqiqatların nəticələrinə əsasən sularda neft məhsullarının miqdarının ayrı-ayrı məntəqələr üzrə 0,12-

0,32 mq/l, fenolların miqdarının 0,003-0,006 mq/l arasında dəyişilməsi müşahidə edilmişdir. Bu göstəricilərə əsasən neft məhsullarının və fenolların miqdari mümkün norma həddini (3-6 dəfə) ötüb keçir. Buxta sularının tərkibində mis elementinin miqdarnı da mümkün norma həddindən 5-10 dəfə yüksək olduğu müəyyən edilmişdir. Deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, Bakı körfəzi daha çox neft karbohidrogenləri vasitəsi ilə çirkənir. Həmin neft karbohidrogenlərinin 10-40 %-i Bibiheybat neft mədənlərinin, 5-10 %-i neftstırma zavodlarının və şəhər kanalizasiyasının, 10 %-i yaxına atılmış neft qazma quyularının və gəmilərin yuyulmasının, 25-75 %-i isə dib çöküntülərinin payına düşür.

Çox çirkənləmiş sularda oksigenin bərpa olunması zəif getdiyindən, su hövzəsi özünütəmizləmə funksiyasını itirir. Nəticədə su hövzəsinin canlılıq aləmi möhv olur ki, bu da həmin sahənin açıq çirkab mənbəyi olduğunu göstərir. Belə su sahələrində özünütəmizləmə üçün vacib olan mikroorganizmlər möhv olur və nəticədə tədricən bahılannın da azalmasına və möhvino gətirib çıxarır.

Göründüyü kimi, sənaye müəssisələrindəki istehsalat prosesləri zamanı yaranan və möşət çirkab sular ətraf mühit üçün zərərlə sayılan müxtəlif növ zəhərli və həyat üçün təhlükəli kimyəvi maddələr və birləşmələrlə zəngindir. Ona görə də Bakı körfəzinin təmizliyinə nail olmaq məqsədilə ilk növbədə ciddi mühafizə işlərini həyata keçirmək lazımdır.

Çirkab sularını təmizləmək üçün fiziki, kimyəvi, bioloji və digər metodlardan istifadə edilir. Bunların içorisində on mükəmməl metod olan bioloji yolla təmizləmə nəticəsində belə çirkab sularının tərkibində 10 % üzvi, 60-90 % qeyri-üzvi maddələr və 100 % ağır metal duzları təmizlənməmiş halda qalırlar.

Hazırda Bakı şəhərinin kanalizasiya sularını təmizləmək üçün iki təmizləyici qurğu fəaliyyət göstərir. Bunlar Bakı buxtasının şimal-şərqində yerləşən Zığ və Hövsən təmizləyici qurğularıdır.

Bakı şəhər əhalisinin suya tələbatı hər adam sutkada 550-600 litr olduğundan böyük həcmdə çirkab suları yaranır ki, bunun da 65 %-i Zığ və Hövsən təmizləyici qurğularında təmizlənir. Zığ təmizləyici qurğusu yalnız mexaniki təmizlənməyə əsaslanır və qurğudan çıxan sular Bakı buxtasına axıdır. Hövsən təmizləyici qurğusu isə həm mexaniki və həm də bioloji üsulla çirkab sularının müəyyən bir hissəsini təmizləyir. Qurğudan çıxan sular Xəzər dənizinə axıdır. Zığ təmizləyici qurğusu sutkada 0,13 mln. m³,

Hövsan təmizləyici qurğusu isə 0,6 mln. m³ çirkab sularını təmizləyə bilir. Lakin Bakı şəhər əhalisinin 35 %-nin məişət çirkab suları və bəzi müəssisələrin sənaye çirkab suları təmizlənməmiş şəkildə birbaşa Bakı buxtasına axıdır. Həmin çirkab sularının tərkibində yüksək konsentrasiyası ilə nəzərə çarpan sink, civa, qurğunun kimi ağır metallara, fenollara, neft karbohidrogenlərinə və digər zorərlı birləşmələrə rast gəlinir. Bütün bu çirkablar Bakı hövzasının əsas çirkənləmə mənbələri olmaqla sahil sularının öz təbii sabitliyinin itirilməsinə səbəb olmuşdur. Nəticədə suların tərkibində ixtidai canlıların azalması və oksigen çatışmamazlığı problemləri yaranmışdır.

Bakı hövzasının ekoloji təmizliyinə nail olmaq üçün ilk növbədə buxtaya axıdılan bütün çirkab sularını yalnız təmizlədikdən sonra axıtmalı, sənayedə dövriyyə su sistemi tətbiq etməklə sulardan təkrar istifadə etmək, gələcəkdə xarici investisiya cəlb etməklə körfəzin sularını və dib çöküntülərini neft karbohidrogenlərindən təmizləmək lazımdır. Bunun üçün buxta ətrafındaki köhnəlmış qurğuları sökmək, Bibiheybət neft mədənlərini modernlaşdırmaq və ya bağlamaq, neftayırma zavodlarının tullantılarını cəmal edən qurğular yaratmaq, neftayırma zavodlarını yenidən qurmaq və digər tədbirləri həyata keçirməklə Bakı körfəzinin təmizliyinə nail olmaq mümkündür.

Bakı körfəzinin problemlərini Xəzərin ümumi ekoloji problemlərdən kənarda həll etmək mənlikün deyildir. Bunun üçün Xəzəryani dövlətlərin beynəlxalq əməkdaşlığını yaratmaq, Xəzərdə fəaliyyət təşkilatlarının yardımı ilə Xəzərin ekoloji təmizliyinə nail olmaq tələb olunur. Xəzərin mühafizəsində qanuni və inzibati aktların yerinə-yetirilməsinə nəzarətin və təhligat vasitəsi kimi kütłəvi informasiya vasitələrindən istifadənin də əhəmiyyəti böyükdür.

Hidrosferanın qorunması yerüstü və yeraltı suların zibillənmədən, çirkənlənmədən və zəifləməsindən (əldən düşməsindən) qorunması problemlərini shatax edir. Yerüstü su tutarlarının çirkənlənmədən qorunmasının qarşısını almaq üçün yerin üstündə olan çaylara, göllərə və başqa su tutarlarında suyun keyfiyyəti ilə bahılqların yaşama şəraitinə mənfi tə'sir göstərən inşaat tullantılarının, su ilə axıdılan məşə materiallarının qahnılıqların və başqa cisimlərin düşməsini aradan qaldıran tədbirləri həyata keçirmək lazımdır. Səhər sularının zibillənməsinin aradan qaldırılmasına çirkab sularının müəyyən edilmiş minimum həddinə ciddi nəzarət etməklə də nail olmaq mümkündür. Səhər sularının çirkənlənmədən qorunması isə ən mühüm

və ən mürəkkəb məsələlərdən biridir. Bu məqsədi aşağıdakı ekoqoruyucu tədbirləri həyata keçirmək mümkündür:

1. Tullantısız və susuz texnologiyaların inkişafı, dövriyyəli su təchizatı sistemlərini tətbiq etmək;
2. Çirkab sularının (sənaye, kommunal və məişət) təmizlənməsi;
3. Çirkab sularının dərin su qatlarnı vurmaqla;
4. Su təchizatı və başqa məqsədlər üçün istifadə olunan səhər sularının təmizlənməsi və yoluxmazılaşdırılması.

İrəlidə deyildiyi kimi, suların çirkənləməsi dedikdə onların biosfer funksiyasını və ekoloji məhiyyətinin aşkar edilməsi başa düşülür.

Suların çirkənləməsi onun tərkibinin fiziki və organometrik xassalarının dəyişməsində (şəffashığının, rənginin, dadının və iyisinin) tərkibində sulfanitlərin, xloridlərin, nitratların, toksik ağır metalların artması, həll olunmuş hava oksigeninin miqdarının azalması, radioaktiv elementləri yaradan bakteriyaların və başqa çirkəndiricilərin daxil olması formasında təzahür edir.

§ 2.5. Suyun qiymətləndirilməsini səciyyələndirən statistika göstəriciləri

Su təsərrüfatının inkişafına yönəldilmiş tədbirlərdən biri su resurslarından istifadəyə görə düzgün qiymətin müəyyən edilməsidir.

Götürülmüş suyun miqdarının üçotunun olmaması və istifadə edilmiş suya görə haqqın ödənilməməsi su təchizatına kapital qoyuluşlarının sonorolılıyini daqiq müəyyən etməyə imkan vermir. Götürülmüş və istifadə edilmiş suyun daqiq üçotunun olmaması məhlulun maya dəyərininə dair mə'lumatları təhrif edir və saxtalaşdırır.

Suyun qiymətləndirilməsi zamanı əsas meyar kimi, çayda, hövzədə və ya onun bir hissəsində su axarının tənzimləmə dörcəsi götürülür. Fəaliyyətdə olan və layihələndirilən su qurğularının göstəricilərinin təhlili materiallarına əsasən bir sıra ümumiləşdirici göstəricilər əldə etmək imkanı yaranmışdır ki, onların əsasında da illik istismar xərclərini müəyyən etmək çətin deyildir. Belə məsrəflər ümumi şəkildə hidroqurğunun tam smeta dəyərinə əsasən aşağıdakı nisbatda müəyyən edilir: amortizasiya ayırmaları – 1,4 %, cari tə'mir xərcləri 1,0 %, əmək haqqı 0,05 %, sair məsrəflər (əməyin mühafizəsinə, avtonəqliyyatın saxlanması, texniki təhlükəsizliyə və s.) – 5,0 %. Belə irişdirilmiş normativlər tənzimlənməli – su axarının illik cari xərclərini müəyyən edərkən istifadə olunur.

Bəzi müəlliflərin fikrincə illik məsrəflərin səviyyəsini hesablamaq

üçün çəkilən xərclərin möbləğini su istehlakçılarının rejimində uyğun gələn istifadə ediləcək suyun həcmində nisbətən müəyyən edilmişdir. Bu məqsədə aşağıdakı düsturdan istifadə edilsə bilər:

$$V_u = (20\% + 50\% + \frac{V_{\text{faydalı}}}{V_{r/95}} 100\%) V_{r/95}$$

Burada V_u -su istehlakçılarının rejimində görə istifadə edilən suyun həcmini (milyon m³),

$V_{\text{faydalı}}$ - su tutarının faydalı həcmini (milyon m³),

$V_{r/95}$ -su az olan ildə tənzimləyici qurğu vasitəsilə tələbatı 95 %-dən az olmayaraq tənzimləmək üçün lazım olan suyun miqdardını göstərir.

Hesablamalar aparılan dövr üçün su axarının mümkün olan həcmi təbii şəraitdə istehlakçıdan aslı olaraq şəhərinin və sonayenin (20 %) və suvarmanı (50 %) tə'min etmək üçün lazım olan suyun miqdardını göstərir.

Buradan tənzimlənən su təchizatı mənbəyində olan suyun maya dəyərini (S) aşağıdakı düsturla hesablaşdırmaq olar:

$$S = X/V_u$$

Burada X -xərcləri göstərir. Bu yolla hesablanmış göstərici məhiyyətcə su istehlakçıları üçün sudan istifadə üçün çoxdiyi xərcin həcmini göstərir.

Istifadə edilən su başqa hövzədən alındıqdan sonra e'mal edilərək istifadə olunduqda onun maya dəyəri aşağıdakı düsturla hesablanır,

$$S_1 = S_2 + X/V_u$$

Burada S_1 - götürülən suyun maya dəyərini,

S_2 - suyun götürüldüyü hövzədə suyun maya dəyərini,

X - birinci hövzədə götürülən suyun maya dəyərini,

V_u - götürülən suyun miqdardını göstərir.

Yuxarıdakı göstəricilər (su axarının) su təchizatını təmizliyi su qurğusundan, yuxarı olan hissəsinə aid edilə bilər. İstehlakçıların suya olan tələbləri tənzimləyici qurğular olmadan həyata keçirildiyi halda haqqı ödənilməklə həyata keçirildiyi su təchizatı zonasında olmur.

Nəzarət üçün suallar:

1. Canlı aləmin mövcudluğunda suyun rolu nədən ibarətdir?
2. Su resurslarının həcmi necə öyrənilir?
3. Sudan istifadənin vəziyyəti hansı statistika göstəriciləri ilə səciyyələndirilir?
4. Suyun keyfiyyəti nə deməkdir?
5. Suyun çirkənmə dərəcəsi necə müəyyən edilir?
6. Su balansı nədir və onun əsas tərkib hissələri hansılardır?
7. Suyun qiymətləndirilməsini səciyyələndirən statistika göstəriciləri hansılardır və onlar necə qurulur?

III FƏSİL

ATMOSFER HAVASININ VƏZİYYƏTİ, ÇIRKLƏNMƏSİ VƏ QORUNMASININ STATİSTİKASI

§ 3.1. Atmosfer havası haqqında anlayış, onun quruluşu və tərkibi

gələrək, Yer kürasını (və başqa göy cismalarını) əhatə edən qaz örtüyü mənasında başa düşülür. Müasir Yer örtüyü atmosferi bərk örtükdən ayıran qazlardan əmələ gəldiyi güman edilir. Mütəxəssislərin hesablamalarına görə Yer atmosferinin alt hava qatının ləqəribən 78,8 %-ni oksigen, 20,95%-ni azot, 0,93%-ni argon, 0,03%-ni karbon qazı yerdə qalan hissəsini isə hidrogen, helium, kripton, ksenon, neon və başqa qazlar təşkil edir.

Atmosferin kimyəvi tərkibi (və bununla da əlaqədar olaraq yer qabığında baş verən bioloji proseslər) günəş radiasiyasının ultrabənövşəyi şüalarının təsiri ilə daima dəyişir. Buna görə də ətraf mühitin qorunması istiqamətində aparılan işlərdən biri hava basseyninin (atmosferdəki) çirkənməsinin qarşısını almaqdır. Hələ XIII əsrə Böyük Britaniyada daş kömürün yanacaq kimi istifadəsinə qadağan edən xüsusi kral sərəncamı verilmişdir. Belə sərəncamın verilməsinə səbəb kimi "daş kömürün yandırılması nəticəsində kral sarayı ətrafında havanın çirkənməsi" göstərilirdi.

Dünya təsərrüfatı atmosferdə canlı orqanizma müxtəlisf dərcədə mönfi təsir göstərən yüz milyon tonlarda müxtəlisf adlı və formalı zərərli maddə tullayır. Atmosferin özü-özünü təmizləmə prosesi çirkəndirici maddələrin kimyəvi fə'al oksigenlə oksidasiyası və sonradan yağıntıların köməkliyi ilə onların yuyulmasına əsaslanır.

Hal-hazırda havada sərbəst oksigenin ehtiyatları çox böyükdür. Lakin aparılmış hesablamalara görə bu ehtiyatların təqribən 10%-i yanacağın yandırılması zamanı istifadə olunur.

Atmosfer çirkənməsinin əsas komponentləri toz, SO_2 , NO_x və karbonlu hidrogenlardır. Bundan əlavə sənaye şəhərlərində, insanların təsərrüfat fəaliyyəti nəticəsində atmosferə xlor, qurğunun, kükkür hidrojeni, sink və başqa turşular atılır. Təqribi hesablamalara görə hər il havaya 150 milyon ton NO_x və 19 milyon tonadək karbohidrogen tullanılır. (bax: Актуальные проблемы изменения природной среды за рубежом. М, MDU-nin nəşriyyatı, 1976, səh.21).

Atmosfer bir neçə qatdan ibarətdir. Atmosferin hər qatı özəl

xüsusiyyətə malikdir. Hündürlüyündə asılı olaraq havanın tərkibi iki hissəyə-homosferə (yunanca homos- cyni) və heterosferə (yunanca hetosfer- müxtəlisf) bölünür. Homosfer qatında havada olan oksigen molekulları azot molekullarından ayrıılır və burada azotun miqdari oksigenin miqdarına nisbətən 4 dəfə çoxdur. Heterosferdə oksigen və azot molekullarının parçalanması nəticəsində havanın tərkibi hündürlükdən asılı olaraq dəyişir. 20-30 km hündürlükdə molekullara parçalanma prosesi başlanır. Toxminən 100 km-dən yuxarıda isə qaz sərbəst atomlar şəklində olur.

Atmosfer kütlösinin təqribən yarısı atmosferin beş km-lük alt qatındadır. Hündürlük arttıkca atmosferin sıxlığı da azalır və planetlər arası fəzaya keçir.

Quruluşuna görə atmosfer müxtəlisf təbəqələrə bölünür. Atmosferin alt təbəqəsi troposfer (dönüş təbəqəsi) adlanır. Troposferin qalınlığı yerin qüblerində 8-10 km, müləyim en dairalarında 10-12 km, ekvator üzərində isə 16-18 km-ə çatır. Azərbaycan Respublikasının ərazisi üzərində atmosferin qalınlığı 12 km-ə bərabərdir. Atmosfer kütlösinin toxminən 3/4-ü troposferdə yerləşir.

Atmosferdə baş verən bütün meteroloji proseslər su buxarının kondensasiyası, buludların əmələ gəlməsi, yağıntılar və s. bu qatda baş verir. Troposfer yerlə daha çox tomasda olduğu üçün yerdə təqdimin yaranması prosesində iştirak edir. Troposferdə havanın istiliyi yüksəklikdən asılı olaraq hər 1 km-də orta hesabla 1°S aşağı düşür. Troposferin yuxarı sərhədində havanın temperaturu ekvatorda $-70\text{-}80^{\circ}\text{S}-\text{ya}$, müləyim qurşaqda $55\text{-}60^{\circ}\text{S}-\text{ya}$, Azərbaycan üzərində isə $55\text{-}56^{\circ}\text{S}-\text{ya}$ çatır. Hündürlük arttıkça troposferin hər km-də küləyin sürəti 2 m/san-yə artır. Troposferin yuxarı qatlarında küləyin sürəti də artır. Bəzən burada sürəti 500-600 km/saata çatan hava axımı da müşahidə olunur.

Troposferdə stratosferi biri-birindən qalınlığı 1-2 km olan tropopauza ayırrı. Stratosferdə havanın seyrek, su buxarlarının isə az olmasına baxmayaraq istilik mübadiləsinin əsasən qida-istilik inübadiisi şəklində getməsinə imkan yaradır. Stratosferin hündürlüyü 40 km-ə çatır. Onun yuxarı təbəqələrində canlı orqanizmin həyatı üçün təhlükəli olan ultrabənövşəyi şüaları intensiv udan ozon qatı var. Ozonun çox hissəsi $25\text{-}28$ km hündürlükdə olur.

Stratosferin yuxarı sərhədindəki stratopauza adlı kecid təbəqəsindən sonra qalınlığı $55\text{-}80$ km-ə çatan təbəqə mezosfer adlanır. Bu qatın aşağı hissəsində avvalca temperatur $25\text{-}30^{\circ}\text{S}-\text{dək}$

artır ve sonradan yukarı qatlarda -75-90° S-dən aşağı düşür. Bu təbəqənin aşağı və orta qatlarda qərb, yuxarı qatlarda isə şimal küləkləri daha çox əsir.

Mezopauza qatından sonrakı təbəqə termosfer adlanır. Bu təbəqənin elektrik xüsusiyyətinə görə ona bazan ionosfer də deyirlər. Termosferin yuxarı həddi təqribən 800 km hündürlükdədir. Bu təbəqədə havanın seyrək olması və yüksək temperatur şəraiti molekulların yüksək sürətlə hərəkətinə imkan yaratır. Günəşin korpuskulyar ultrabənövşəyi və kosmik şüaları burada molekulların ionlaşmasına səbəb olur. Yüksək dərəcədə ionlaşmış qatlar güclü elektrikkeçirmə xassasına malik olduğuna görə bu qatlarda radio dalğalarının yayılması, udulması, sınaması, qayıtması və polyarlaşması hadisəsi baş verir.

Bu qatdan yuxarıda ekzosfer (kənar) təbəqə yerləşir. Ekzosferdə qazlar çox seyrək olduğundan şəquili istiqamətdə hərəkət edən zərrəciklərin toqquşması cəhimişli çox azdır. Buna görə də ekzosferə bəzən səpələnmə təbəqəsi də deyilir. Ümumiyyətlə, ekzosfer üçün yüngül qaz molekulları və atomların Yerin cazibə tə'sirindən çıxıb planetlararası fəzaya keçməsi xarakterikdir. (ASE, I cild, səh. 456, 976).

§ 3.2. Atmosfer havasının cirkənməsinə statistika müşahidəsi

havası həm təbii hadisələr (vulkan püskürmələri, meşə yanğınları, tozlu tufanlar və s.) və həm də insanların təsərrüfat fəaliyyətləri nəticəsində baş verə də cirkənmənin antropogen növü bir çox canlı orqanizmlər, insan əməyi nəticəsində yaranan maddi dəyərlərə və insanın özüne daha çox neqativ tə'sir göstərir. Şəhərlərin əsasən sənaye və nəqliyyat mənşəli tullantılarla cirkənməsi bir çox xroniki xəstəliklərin inkişafına səbəb olur.

Zərərli cirkəndiricilərin hava axımı kütləsi vasitəsilə gətirilməsi hava hövzisinin transsərhəd cirkənməsinə səbəb olur. Buna görə də atmosfer havasının cirkənməsi planetar məhiyyəti problemdir.

Atmosfer havasına texogen tə'sirə statistika müşahidəsinin obyekti stasionar mənbaələri havanı cirkəndirən zərərli maddələr, onları zərərsizləşdirilməsi, tutulması və sonradan utiləşdirilməsidir. Təbii hadisələr nəticəsində atmosferin cirkənməsi statistika

müşahidəsi ilə əhatə olunmur.

Istismar prosesində hava hövzisinə zəhərli maddələr ayıran texnoloji aqreqatlar (aparatlar, qurğular və s.) zərərli maddə ayıran stasionar mənbəcə hesab edilir. Zəhərli maddə tullantılarını tutmağın və zərərsizləşdirmənin səməralılıyi baxımından stasionar mənbəcələr təşkil olunmuş və təşkil olunmamış mənbəcələri forqləndirilir.

Atmosfer zərərli maddələr buraxan hərəkət etməyən mənbəcələrə əvvəlcədən qazsorucu və havasorucu qurğularдан (ventilyasiya qurğuları, tüstü boruları və s.) keçirilməklə atmosferə zərərli maddələr atauq qaz təmizləyici və qaztutucu qurğuları olan mənbəcələr aid edilir. Atmosferə birbaşa zərərli maddələr buraxan (texnoloji avadanlığın kip bağlanmaması ucundan, rezervuarların ekoloji tələblərə uyğun təchiz edilməməsi ucundan və s.) mənbəcələr təşkil olunmamış (qeyri mütləşəkkil) mənbəcələr hesab olunurlar.

Ayrıca ev təsərrüfatının qızdırıcı qurğuları sistemi (sobalar, buxaralar və s.) atmosfer havasının cirkəndirici mənbəyi hesab olunmur.

Atmosfer havasının qorunması statistikasının müşahidə vahidi təmizləyici qurğularla təchiz olunub-olunmamasından asılı olmayaq hava hövzəsinə cirkəndirən stasionar (mütləşəkkil) mənbəcələri olan idarə və müəssisələr, habelə mənzil komunal təsərrüfatlarının, nəqliyyat və başqa orqanların balansında olan qazanxanalardır.

Atmosfer havasının qorunması statistikasında tullantıları müfəssəl səciyyələndirə bilən göstəricilərdən istifadə olunur. Hər şeydən əvvəl atmosferi cirkəndirən stasionar mənbəcələrinin sayını, habelə stasionar və qeyri-stasionar qurğularda təmizlənməmiş və qismən təmizləndikdən sonra atmosferə atılan cirkəndiricilərin ümumi həcmi (ton/l) üçota alınır.

Təmizlənməyə daxil olan hava hövzisinin cirkəndiricilərinin ümumi miqdardan toz və qaztutucu qurğuların köməkliyi ilə tutulan zərərli tullantıların faktiki miqdarı ayrıca üçota alınır. Belə halda texnoloji layihələrə uyğun olaraq alınan və istehsal prosesində başqa məhsul istehsal üçün xammal və ya yarımfabrikat kimi istifadə edilən maddələr havanı cirkəndirən maddə hesab edilir. Tutulmuş və zərərsizləşdirilmiş zərərli maddələrin ümumi həcmindən faydalı istifadə edilənlər (utiləşdirilənlər) ayrıca üçota alınır. Utiləşdirilən maddələr bütün tullantıların təqribən yarısını təşkil edir. Zərərsizləşdirilmiş tullantıların qalan hissəsi zibilliklərə və başqa saxlangıç yerlərinə atılır.

Atmosfer havasına atılan maddələr aqreqat vəziyyətinə görə

(maye, bərk qazabənzər) və mühüm inqredientlər (küükürd anhidridi, azot turşusu, karbon turşusu və uçan üzvü birləşmələr) üzrə səciyyələndirilir. Məsələn, 1998-ci ildə Azərbaycan Respublikası ərazisinə olan stasionar mənbələrdən atmosferə atılan 352,4 min ton zərərlı tullantılardan 21,6 min tonu bərk maddələrdən, 330,9 min tonu qazaoxşar və maye maddələrdən ibarət olmuşdur. Bütün qazaoxşar və maye maddələrdən 236,8 min tonu karbohidrogenlər, 41,3 min tonu küükürd anhidridi, 25,3 min tonu azot dördəksid və 15,2 min tonu karbon iki oksiiən ibarət olmuşdur.

Zərərləri maddələri atmosfer havasına atan stasionar mənbələr mütəşəkkil və qeyri-mütəşəkkil olaraq iki qrupa bölündür. Zərərləri maddələri qaza və ya hava buraxan sistemlər (tüstü boruları, aerasiya fənərləri, ventilasiya şaxtaları və s.) vasitəsi ilə havaya atan və bu zaman, bir qayda olaraq, zərərlə məhsulları tutub zorərləşdirmək üçün müvafiq qaztəmizləyici və toztutən qurğulardan istifadə edən qeyri-səyyar səyyar mənbələr aid edilir. Texnoloji aqreqatların Germetik olmaması və yüksək boşaltma sistemlərinin (məsələn, sement boşaltma yerlərinin) ekoloji cəhətdən yararlı avadanlıqla təchiz edilməməsi nəticəsində havaya zərərlə maddələr tullayan mənbələr qeyri-mütəşəkkil mənbələr hesab edilir. Yanan turrikonlar, tüstülənən laylar və s. bura aiddir.

Ayri-ayrı ev təsərrüfatlarının istilik sistemləri (sobalar, kaminalar və s.) yuxarıda göstərilənlər hava çirkənləndirici mənbələrə daxil edilmir.

Təhlükəli tullantılara tərkibində təhlükələrə xüsusiyyətlərə (zəhərlilik, partlayış təhlükəsi, yanım təhlükəsi, yüksək reaksiya vermə xassəsi) malik olan zərərlə maddələr olan tullantılar (yonı sərhəd və ya başqa maddələrlə əlaqəyə girərək təbii ətraf mühiti və insanın sağlamlığı üçün birbaşa və ya potensial təhlükə yarada bilən maddələr) aid edilir.

Atmosfer havasının qorunması statistikasında atmosferin transsəhəd çirkənlənməsi də uçota alınır. Atmosferin transsəhəd çirkənlənməsinin azaldılmasına dair beynəlxalq razılışmalarla (məsələn Avropa iqtisadi komissiyasının qərarı ilə) əsasən ölkələr öz ərazi-lərində yerləşən obyektlər üzrə zərərlə tullantıların azaldılmasına yönəldilmiş tədbirləri həyata keçirməyə borcludurlar.

Hava hövzəsinə kütləvi neqativ tə'sir edən amillər sırasında qazalar və təbii proseslər (vulkan püşkürmələri və s.) də xüsusi yer tutur. Bu sıraya nəst və qaz hasilatı zamanı buruqlardan nəzarətsiz

çıxan tullantıları da aid etmək olar. Belə halda atmosferi çirkənləndirən qazalar və birdəfəlik kütləvi təbii hadisələrdən ətraf mühiti dəyərini kütləvi zərərin məbləği haqqında mə'lumat da toplanılır.

Bütün çirkənləndirmə mənbələri üçün tullantıların icazə verilən son (kənar) həddi işlənilib hazırlanır. Bu normativlərə əməl edilməsi yer səthində atmosfer havasının normativ təmizliyi səviyyəsini tə'min etməyə imkan verir.

Ətraf mühitin qorunması statistikasında atmosferin qorunmasına yönəldilmiş tədbirlərə (kənarlaşdırılan qazlardan zəhərli maddələri tutan və zərərsizləşdirən qurğuların işə buraxılması, tullantısız və az tullantılı istehsal texnologiyasını tətbiq etmək, mövcud təmizləyici qurğuların yenidən qurulması və səmərəliliyinin artırılması, daha az təksikliyə malik yanacağın istifadəsi və s.) həyata keçirilməsinə dair də informasiya toplanır.

Atmosferin çirkənlənməsinə qarşı mühasifə tədbirləri canlı əmək, elektrik enerjisi, xammal, yanacaq və başqa xərclərlə əlaqəli həyata keçirilir. Belə cari xərclərin tərkibində qaz və qaztəmizləyici qurğuların istismarı və xidmətləri ilə əlaqədar xərclər, aqrotullantıların azaldılmasına xidmet edən kənar təşkilatların xidmətlərinin ödənilməsi xərcləri və avtomobilərin atmosferə atdığı zəhərli qazların yoxlanılmasına və azaldılmasına çəkilən xərclər aiddir.

Atmosfer havasının qorunmasına dair əsas informasiya mənbəyi 2 TG (hava) Nö-li forma üzrə tərtib edilən statistika hesabatı, müəssisənin ekoloji pasportu. Dövlət Hidrometrolojiya Komitəsinin monitorinqləri və seçmə müşahidəsi materiallarıdır.

Bu mə'lumatlara əsasən aqreqat tullantılarının ümumi kütləsində mütəşəkkil və qeyri mütəşəkkil tullantıların tutduğu hissəsinə səciyyələndirmək, çirkənləndiricilərin növüne və mənbələrinə görə tərkibin müəyyən etmək, tutulan dəyərli maddələrdən və müdafiə fəaliyyətinə çəkilən bütün xərclərin ümumi həcmində cari və əsaslı investisiyaların xüsusi çökisinin dinamikası və başqa göstəriciləri hesablamamaq olar.

§3.3. Atmosfer havasının vəziyyəti, çirkənlənməsi və qorunması statistiki kanun göstəriciləri sistemi

Ətraf mühitin qorunması statistikasının alt sistemləri sırasında atmosfer havasının vəziyyəti, çirkənləndirilməsi və qorunması statistikası mühüm yerlərdən birini tutur. Statistika atmosfer havasının vəziyyəti, çirkənlənməsi və qorunmasını öyrənmək üçün

geniş göstəricilər sistemindən istifadə edir. Belə göstəricilər müxtəlif elm sahələri tərəfindən eldə edilmiş biliklərə əsaslananmaqla statistik metodologiyanın tələblərinə uyğun qurulur.

Son on illiklərdə ekolojiya və ətraf mühitin qorunması milli sərhədləri aşaraq beynəlxalq qlobal problemlər çevrildiyindən bütövlükdə ətraf mühitin və elcə də atmosfer havasının çirkənməkdən qorunması beynəlxalq statistika orqanlarının ən çox diqqət yetirdiyi problemlərdən birinə çevrilmişdir. BMT-nin statistika orqanlarının tövsiyələrinə əsasən atmosfer havasının vəziyyəti, çirkənməsi və qorunması göstəriciləri sistemində aşağıdakılardır aid etmək olar:

Atmosferin vəziyyəti, çirkənməsi və qorunmasının statistika göstəriciləri

Göstəricilərin adı	Ölçü vahidləri	Pepe
1. Atmosferin çirkənməsi		
A. Sənaye müəssisələri tərəfindən		
1.01 Atmosferin çirkənməsi mənbələrinin sayı – cari o cümlədən		Pepe
a) təmizləyici qurğuları yoxdur onlardan təmizləyici qurğulara ehtiyac olanlar;		Pepe
b) təmizləyici qurğuları olanlar:		Pepe
Onlardan təmizləyici qurğuları tam təmizləyici maddələrlə təmizləndiricisi mənbələrdən keçən çirkəndirici maddələri miqdarı (inqredientlər)	ton/il	Pepe
o cümlədən:		
a) təmizlənmədən atmosferə atulanlar	ton/il	Pepe
b) təmizləyici qurğulara daxil olanlar onlardan:	ton/il	Pepe
utilaşdırılır	ton/il	Pepe
təmizləyici qurğulardan atmosferə tullanır	ton/ii	Pepe
1.03. Qəza vəziyyəti səviyyəsində tullantılar		
a) miqdarı	Pepe	Pepe
b) cəmi müddəti	saat	Pepe
v) atılan zərərli maddələrin təmumlu miqdarı	ton	Pepe
B. Avtomobil nəqliyyatından		
1.04. Daxili yanacaq mühərrikləri ilə işleyen avtomobillərin miqdarı		Pepe
o cümlədən:		
a) minik	Pepe	Pepe
b) yüksək	onlardan dizel mühərrikləri ilə işleyən	Pepe
v) avtobuslar	v) ixtisaslaşmış	Pepe
q) ixtisaslaşmış	1.05. Daxili yanacaq mühərrikləri ilə işleyen avtomobillərin getdiyi yol	Pepe
o cümlədən:	km	Pepe
a) minik	km	Pepe
b) yüksək	km	Pepe
onlardan dizel mühərrikli ilə işleyən:		
v) avtobus	km	Pepe
q) ixtisaslaşmış	km	Pepe
1.06. Daxili yanacaq mühərrikləri ilə işleyen avtomobillər tərəfindən istehlak olunan yanacağın miqdarı (avtomobil markalar üzrə)	ton/sutka	Pepe
o cümlədən:		
a) benzİN	ton/sutka	Pepe
b) dizel yanacağı	ton/sutka	Pepe
1.07. Avtoməqliyyat tərəfindən atılan tullantıların ümumi miqdarı (inqredientlər üzrə)	ton/sutka	Pepe
V. Mənzil fondunun istilik sistemi üzrə		
1.08. Fördi isıtma sistemi olan mənzillərin sayı:		Pepe
a) qazla	Pepe	Pepe
b) odunla	Pepe	Pepe
v) neftlə	Pepe	Pepe
q) torfla	Pepe	Pepe
d) sarı	Pepe	Pepe
1.09. Fördi isıtma sistemi olan mənzillərdən atmosferə atılan zərərli tullantılar (inqredientlərsiz)	ton/sutka	Pepe
2. Atmosferin qorunması üzrə tədbirlər		
2.01. Qaz və toztutan qurğuların və aparatların miqdarı		Pepe
2.02. Qaz və toztutan qurğuların işinin səmorəliliyi (inqredientlər üzrə)	%	Pepe
2.03. Atmosferə atılan zərərli tullantıları azaldan tədbirlərin sayı (plan üzrə və həqiqi)		Pepe
o cümlədən tədbirlərin qrupları üzrə		
a) texnoloji proseslərin təkmilləşdirilməsi	Pepe	Pepe
b) yeni təmizləyici qurğuların tikilməsi	Pepe	Pepe
v) mövcud təmizləyici qurğuların səmorəliliyinin və gücünün artırılması	Pepe	Pepe
2.04. Həyata keçirilən tədbirlərin nəticəsində zərərli tullantıların azalması	ton/sutka	Pepe

o cümlədən tədbirlərin qruplar üzrə:

- a) texnoloji proseslərin təkmilləşdirilməsi
- b) yeni təmizləyici qurğuların tikilməsi
- v) mövcud təmizləyici qurğuların gücünün və səmərəliyinin yüksəldilməsi

2.05. Avtomobilərdən atılan toksik qazların yoxlanılması və azaldılması üzrə nəzarətedici qurğuların sayı

2.06. Nəzarət edilən avtomobilərin sayı

Onlardan tullanılan zəhərli qazların neytrallaşdırıran və zərərləşdirən qurğularla təchiz edilənlər

2.07. Atmosferi çirkəndirən işləyən avtomobilərin sayı

- a) elektrömobilər
- b) qazbalonlu avtomobilər
- v) sair

2.08. Olverişsiz hava şəraiti ilə əlaqədar zərərlə tullantıların atılmasının azaldılmasının zəruriliyinə dair müəssisələrə xəbərdarlıq edilmiş şəhərlərin sayı, onlardan avtomatik xəbərdarlıqedicisi sistemlərlə təchiz edilmişlər

2.09. Hava şəraiti ilə əlaqədar tullantıların azaldılmasının zəruriliyi haqqında müəssisələrə xəbərdarlıq edilməsi hallarının sayı

3. Atmosferin qorunmasına çəkilən xərclər

3.01. Qaz və toz tutucu qurğulara və apparatlara kapital qoyuluşları

3.02. Hava hövzəsinin qorunmasına müəssisələrin cari xərcləri

3.03. İstehsal edilmiş emtəəlik məhsulun hər min manatına müəssisələr tərəfindən çəkilən xüsusi məsraflar

3.04. Avtomobilərdən havaya atılan zəhərli toksik qazların yoxlanılması və azaldılması üzrə nəzarət-tənzimləyici məntəqələr kapital qoyuluşları

4. Atmosferin vəziyyəti və ona nəzarətin təşkili

4.01. Atmosferin vəziyyətinə nəzarət təşkil edilmiş şəhərlərin sayı

4.02. Əhalinin hər 1000 nəfərinə düşən çirkəndiricilərin ölçütlerinə görə şəhərlərin bölüşdürülməsi

4.03. Atmosferi çirkəndirmə dərəcəsinə görə şəhərlərin sayı (yol verilən, təhlükə doğuran, ləvqalədə dərəcədə təhlükəli)

4.04. Müəssisələrin sanitər-mühafizə edici zonaları daxilində yaşayan əhalinin sayı

pepə
pepə
pepə
ədəd
ədəd
ədəd
ədəd

ədəd
pepə

min/manat
min/manat
min/manat
min/manat

pepə
pepə
pepə
nəfər

İrəlidə deyildiyi kimi, respublikamızda atmosfer havasının vəziyyəti, çirkənməsi və mühafizəsinə dair əsas informasiya mənbəyi Azərbaycan respublikasının DSK-nın 18.08.2000-ci il 38/5 №-li qərar ilə təsdiq edilmiş 2 TG (hava) №-li "Atmosfer havasının mühafizəsinə dair illik hesabat"dır. Bu hesabat mülkiyyət formasından və tullantıların miqdardından asılı olmayaraq atmosfer havasını çirkəndirən stasionar mənbələrə malik istehsalat birləşkləri, istehsalat vahidləri, müəssisələr, təşkilatlar və idarələr tərəfindən yanvarın 25-də aşağıdakı ünvanlara göndərilir:

1. Yerləşdikləri orazi üzrə statistik orqanına (Dövlət Ekologiya Komitəsinin orqanları ilə razılışdırıldıqdan sonra);
2. Respublika Dövlət Ekologiya Komitəsinin yerli orqanına;
3. Öz yuxarı təşkilatına.

2 TG (hava) №-li hesabat hər biri ayrıca cədvəldən ibarət olan aşağıdakı hissələrdən ibarətdir:

1. Çirkəndirici maddələrin atmosferə atılması, onların təmizlənməsi və utilizə edilməsi;
2. Spesifik çirkəndirici maddələrin atmosferə atılması;
3. Zərərlə maddələrin atmosferi çirkəndirmə mənbələri;
4. Atmosferə atılan tullantıların azalması üzrə tədbirlərin yerinə yetirilməsi;
5. İlin axırına qaztəmizləyici qurğuların sayı.

Birinci bölmənin mübtədəsində çirkəndirici maddələrin bərk, qaz və maye formaları ayrılaq təsnif edilir, maye və qaz halında olan çirkəndiricilərdən kükürd anhidridi, karbon oksidi, azot oksidi (NO_x -a hesablamalıqla) karbohidrogenə (uçucu üzvi birləşmələrsiz), uçucu üzvü birləşmələr, digər qaz və mayelər xüsusi alt qruplara bölünür.

Bu bölmənin xəbər hissəsində təmizlənmədən atılan çirkəndiricilərin cəmi (o cümlədən mütəəkkil çirkəndirici mənbələrindən ayrı), təmizləyici qurğuya daxil olan çirkəndiricilərin cəmi və onlardan utilizə edilənlər (hesabatında və cari ilde), və çirkəndirici maddələrin atılmasının müəyyən edilmiş normativləri (yol verilmiş tullantılar və müvəqqəti razılışdırılmış tullantılar) haqqında məlumat verilir.

2 TG (hava) №-li hesabat formasının ikinci bölməsində spesifik tullantı kimi (benzonların, sulfat turşusu və s.) atmosferə atılan çirkəndiricilərin hesabat ilinə müəyyən edilmiş normativləri (yol verilən və müvəqqəti razılışdırılmış tullantılar ayrıca) haqqında

mə'lumatlar verilir.

Bu hesabat formasının 3-cü bölməsində zərərlı maddələrin ətrafi çirkəndirmə mənbələrinin cəminin, habelə onun tərkibində ayrıca olaraq yol verilən və müvəqqəti razılışdırılmış tullantıların mənbələrinin sayı, çirkəndirici tullantıların yol verilən və həqiqi tullantılarının çoxluğu (tonla) haqqında mə'lumat verilir.

4-cü bölmədə isə atmosfera atılan tullantıların azalması üzrə tədbirlərin yerinə yetirilməsi haqqında mə'lumat verilir. Belə mə'lumatlar sənaye istehsalının və texnoloji avadanlığın ekoloji baxımından təkmilləşdirilməsini nəzərdə tutan tədbirlərin adı, tədbirin qrupları, tədbirin yerinə yetirilməsinə başlanan andan xərcənən faktiki vəsaitin möbəlli, faktiki tədbirlərin həyata keçirilməsindən sonra atmosferə atılan çirkəndirici maddələrin miqdarı haqqında mə'lumat verilir.

Bu hesabatın sonuncu (5-ci) bölməsində ilin axırına qaztəmizləyici qurğuların sayı (o cümlədən hesabat ilində istifadəyə buraxılanlar ayrıca) haqqında mə'lumat verilir.

2-TG (hava) forması üzrə "Atmosfer havasının mühafizəsinə dair hesabat" tərtib edərkən ilkin göstəricilər "Stasionar çirkəndirmə mənbələrinin uçotu və onların xarakteristikası". "Atmosfer havasının qorunmasına dair tədbirlərin yerinə yetirilməsinin uçotu jurnalı" və "Qaztəmizləyici və toztutdan qurğuların işləməsinin uçotu jurnalı" əsasında tərtib edilir. Müəyyən edilmiş qaydalarla uyğunlaşdırılan sahə forma və göstərişlərindən də ilkin uçot sənədlərində istifadə olunmasına icaza verilir.

Atmosfer havasının mühafizəsinə dair hesabatda stasionar çirkəndirmə mənbələrini tutulan və zərərsizləşdirilən, istifadə olunan (utiləşdirilən), atılan zərərlı maddələrin miqdarını və bir səra digər mə'lumatları xarakterizə edən göstəricilər öz əksini tapmalıdır. Göstərilən hesabatda, hərəkətədə olan (avtonəqliyyat daxil olmaqla) çirkəndirmə mənbələr haqqında göstəricilər eks olunmamalıdır.

Müəssisələrdəki stasionar çirkəndirmə mənbələrindən ayrılan qazların tərkibindəki və aspirasiyon havadakı bütün zərərlı maddələr uçotə daxil edilir. Hesabat dövrü üçün zərərlı maddələrin miqdarı (yekun, bark, qazşəkilli və maye, ayrı-ayrı inqrediyentlər üzrə) müəyyən edilmiş qaydada təsdiq olunan sahə metodikasına uyğun olaraq keçirilən instrumental ölçmələr və hesablamalara əsasən tə'yin olunur.

Hesabatda (3-cü bölmədə) zərərlı maddələr atan mənbələr

haqqında göstəricilər eks olunur. Buraya atmosferə zərərlı maddələr atan xüsusi qurğular, başqa sözle, mütəşəkkil mənbələr daxildir. Buraya borular, verosinal fanarlar, texnoloji qurğuların qeyri-germetikliyi nəticəsində qazburaxan və digər mütəşəkkil olmayan mənbələrdən zərərlı maddələri atmosferə daxil olan yanın terrikonlar və otvallar, rezervuarlar və s. mənbələr aid edilir.

Hesabatın 1-ci bölməsini doldurarkən 2-ci qrafada bütün mütəşəkkil və qeyri-mütəşəkkil mənbələrdən, həmçinin zərərlı maddələrin tutulması və zərərsizləşdirilməsi üçün nəzərdə tutulmayan qaztəmizləyici və toztutdan qurğularдан keçən və maddələrin miqdarı göstərilir.

3-cü qrafada atmosferə xüsusi təchiz olunmuş queğulardan (borular, verasional fonarlar, ventilyasiya qurğuları və s.) daxil olan, lakin ilkin təmizləmədən keçməyən, həmçinin zərərlı maddələrin tutulması və zərərsizləşdirilməsi üçün nəzərdə tutulmayan qaztəmizləyici və toztutdan qurğulardan keçmiş tutulmayan çirkəndirici maddələrin miqdarı qeyd edilir.

Hesabatın 2-ci bölməsini doldurarkən 3-cü bölmədə atmosferə atılan bir səra spesifik çirkəndirici maddələr ayrıca göstərilir. Hesabatda müəssisələrdən atılan çirkəndirici maddələrin adı və kodu, həmçinin çirkəndirici maddələrin kodu məcburi qaydada göstərilir (əlavə 1-ə salınmamış qatışışlar üzrə, "Zərərlı maddələrin kodu" yalnız yerli dövlət statistika orqanlarının göstərişi olduqda doldurulur.) Bölmənin göstəriciləri vergüldən sonra mində bir dəqiqliklə il ərzində tonlara göstərilir.

Hesabatın 3-cü bölməsini doldurarkən nəzərə almaq lazımdır ki, bölmə, müəyyən edilmiş normativlərə malik olub-olmamasından, bu işin tam görülməməsindən və ya işlənib hazırlanmasından mərhələsindən asılı olmayaq bütün müəssisələr tərəfindən doldurulur.

Hesabat dövründə, hava hövzəsinə atılan zərərlı maddələrin normalaşdırılmasına dair iş görməyen və ya bu iş tam yerinə yetirməyen və nəzarətedici orqanlardan tullantıların atılması üçün müvafiq icazə almayan müəssisələr yalnız 301-ci sətri (qr. 1, 2, 3, 4, 5, 7) doldururlar, 6-ci qrafada isə "—" qoyulur.

Atmosferə çirkəndirici maddələrin atılması üçün, müəyyən edilmiş qaydada normativlərini işləyib hazırlayan və bu tullantıların atılması üçün icazəsi olan müəssisələr 301-303-cü sətrləri doldururlar.

1-ci qrafada müəssisələrdə olan stasionar tullantı mənbələrinin

(mütəşəkkil olmayanları daxil etməklə) ümumi sayı göstərilir. 2-ci qrafada çirkəndirici maddələr atan mütəşəkkil mənbələr, 3-cü qrafada isə təmizləyici qurğularla təchiz olunmuş mənbələr üzrə göstəricilər ayrıca göstərilir. 4-cü və 5-ci qrafalarda təmizləyici qurğuların cəmi, o cümlədən hesabat ilində işə salınmış qurğular göstərilir. 4-cü qrafada bütün tullantı mənbələrinin atmosferə daxil olan zorəli maddələrin ümumi miqdari göstərilir. 301-ci sətr üzrə 6-ci qrafanın göstəriciləri, 1-ci bölmənin 101-ci sətrin 7-ci qrafasının göstəricilərinə bərabər olmalıdır.

1-ci və 5-ci qrafanın göstəriciləri tam rəqəmlərlə, 6-ci və 7-ci qrafaların göstəriciləri isə vergüldən sonra mində bir dəqiqliklə ilə rəqəmlərlə göstərilir.

Hesabatın 4-cü bölməsini doldurarkən müəssisə tərəfindən yekunlaşdırılması hesabat ilində nəzərdə tutulan, atmosferə atılan zorəli maddələrin miqdarının azaldılması üzrə tədbirlərin yerinə yetirilməsi qeyd edilir. Buraya dövlət proqramlarında, direktiv orqanlarının qorarlarında müəyyən edilmiş, təşkilatlar və ya müəssisə tərəfindən tə'yin edilən tədbirlər daxildir. Bu tədbirlər, onların faktiki yerinə yetirilməsi səviyyəsində asılı olmayaraq hesabata daxil edilir. A qrafasında 401-ci sətirdən başlayaraq (aşağı) hər bir tədbir məcburi qaydada kod (sıra nömrəsi) qoyulur.

"E" qrafasında hava mühafizəsi tədbiri yerinə yetirilən sənaye istehsahının (texnoloji proses, xəttlər, avadanlıqlar və s.) konkret adı yazılır.

"V" qrafasında hesabat ilində, hökmən yerinə yetirilməsi nəzərdə tutulmuş, atmosfer havasının mühafizəsinə dair tədbirlərin adı göstərilir.

1-ci qrafada, aşağıdakı siyahıya müvafiq olaraq, tədbirlərin uyğun kateqoriyaları qruplarının kodu göstərilir:

Tədbirlərin qrupları	Kod
Texnoloji proseslərin təkmilləşdirilməsi (yanacağın, xammalın və s. digər növlərinə keçilməsi daxil olmaqla)	3
Yeni qaztəmizləyici avadanlıq və qurğuların təkliməsi və istifadəyə verilməsi	5
Mövcud təmizləyici qurğuların səmərəliliyinin artırılması (onların modernlaşdırılmasını, yenidən qurulmasını və təmirini daxil etməklə)	7
Çirkəndirmə mənbələrinin ləğv edilməsi	9

Müəssisənin (sex. sahə) və başqa məhsul buraxılmasına 11 ixtisaslaşdırılmışın
Digər tədbirlər.

13

3-cü qrafaya bütün maliyyə mənbələri üzrə, hava mühafizə tədbirlərinin (onların qruplarının) keçirilməsi üçün, smeta dəyərinə əsasən, xərclərin ümumi möbləği qeyd olunur

4-cü qrafada, tədbirlərin yerinə yetirilməsinə başlanan andan faktiki mənimşənilən vəsait eks olunur. Bu halda bütün maliyyə mənbələri üzrə xərciə nəzərə alınır.

5-ci qrafada, hesabat ilinin axırına planlaşdırılan bu və ya digər tədbirlərin həyata keçirilməsindən sonra, atmosferə atılan zorəli maddələrinin hesablamalar üzrə əldə olunması nəzərdə tutulan illik azalma miqdari göstərilir.

6-ci qrafada, hesabat ilinin axırına, tədbirin faktiki yerinə yetirilməsi anından sonra, atmosferə atılan çirkəndirici maddələrinin faktiki azalma miqdari qeyd olunur.

3-cü və 4-cü qrafaların göstəriciləri vergüldən sonra bir işarə ilə, 5-ci və 6-ci qrafaların göstəriciləri isə vergüldən sonra 3 işarə ilə göstərilir.

Atmosfer havasının çirkənməsinin kompleks göstəricisi galəcəkdə daha da təkmilləşdirilməlidir. Bu istiqamətdə ilk növbədə aşağıdakı konkret problemləri həll etmək tələb olunur:

1. Nəzarət edilən çirkəndiricilər dəstə eyni olmadıqda müxtəlif yaşayış məntəqələrində atmosferin çirkənmə dərəcəsini necə müqayisə etmək olar?

2. Havadə eyni vaxtda mövcud olan çirkəndiricilərin müxtəlif kombinasiyasını eks etdirən göstəriciləri necə qurmah?

Bu sahədə statistikanın qarşısında duran ən mürəkkəb məsələlərdən biri də konkret ərazidə havanın çirkənmə dərəcəsini eks etdirən dəqiq göstəriciləri müəyyən etmək və onların hesablanması metodikasını hazırlamaqdır.

Bu problem konkret şəhərdə və ya ərazidə atmosferin vəziyyətini öyrəndikdə qarşıya çıxır. Məsələnin həllinin çətinliyi konkret şəhərdə və ərazidə havanın çirkənmə dərəcəsinin və ona nəzarət edən məntəqənin sayının müxtəlifliliyindən irəli gəlir.

Nəzarət məntəqələrinin sayı birdən çox olduğu halda bu məntəqələrin mə'lumatlarına əsasən ərazini çirkənmə dərəcəsinə görə tərkib hissələrinə görə hissələrə ayırmaq zəruriyyəti yaranır.

Dövlət hidrometrologiya Komitəsinin mə'lumatlarından da istifadə etməkla konkret şəhərin ərazisində çirkənləndiricilərin konsentrasiya (toplantma) sahələri müəyyənlaşdırılır. Rayon, vilayət və ölkə üzrə havanı çirkənləməsinin ümumiləşdirici göstəricilərini qurarkən ən mürəkkəb problem seçilmiş regionda nəzarət məntəqələrinin sayının məhdud olduğu halda qarşıya çıxır.

Bələ haldə orta göstəriciləri adı statistik orta göstəriciləri kimi hesablamaq qeyri-mümkün olduğu üçün çirkənləmiş ərazi boyunca yayılma dərəcəsini müəyyənlaşdırmaq imkan veren mütəxəssislər tərəfindən müəyyən edilmiş daha sadə üsullarını işləyib hazırlanmaq lazımlıdır.

Ən mühüm məsələlərdən biri də havanın çirkənləməsinin zaman daxilində dəyişməsinin öyrənilməsidir.

Çirkənləmə səviyyəsinə dair keyfiyyətli məmulat əldə etmək məqsədilə vaxt anının (momentinin) seçilməsi da praktiki baxımdan çox inliliklərlə əlaqədardır.

Hava mühitinin vəziyyəti və qorunması statistikasının təkmilləşdirilməsinin əsas istiqamətlərindən biri onun göstəriciləri sistemində bu və ya digər şəraitdə yaşayan əhalinin sayını daxil etməkdir. Bu məsələnin həlli atmosferin bir neçə inqredientlərlə çirkənləmə dərəcəsini əks etdirən kompleks göstəricisini hesablaşdırıqdan və ayrı-ayrı çirkənləndirici ilə çirkənlənən əraziləri müəyyən etdikdən sonra mümkündür.

Götürülmiş şəhərin əhalisinin havanın çirkənləmə dərəcəsinə görə bölgüsünü hər konkret ərazilə olañ mənzil sahəsinə görə də bölmək olar.

Yalnız yuxarıdakı əməliyyatları yerinə yetirdikdən sonra atmosferin çirkənləndirilməsinin (aylıq və ya illik) indekslərini qurmaq olar. Atmosfer havasının çirkənləndirilməsi indeksini qurarkən çəki kimi atmosferin konkret çirkənləndirilmə səviyyəsində yaşayan əhalinin sayı (S) götürülür:

$$J = \frac{\sum X_1 S_1}{\sum X_0 S_1} \text{ və ya } J = \frac{\sum X_1 S_0}{\sum X_0 S_0}$$

Burada

X_1 və X_0 cari və əsas dövrlərdə atmosfer havasının çirkənləmə dərəcəsini göstərir.

Bu sahədə statistikanın təkmilləşdirilməsinin ən vacib istiqəmotlarından biri çirkənləmiş atmosfer havasının adamların sağlamlığına tə'sirini əks etdirən göstəricinin hesablanmasıdır. Belə göstəricilərin hesablanması isə yalnız fənnlərarası tədqiqatlara əsaslanmalıdır.

§ 3.4. Atmosferin havasının

çirkənləməsi və qorunmasının statistikası

Atmosfer havası insani əhatə edən təbbi mühitin ən zəruri komponentlərindən biri olmaqla onun tərkibində qaz halında müxtəlif maddələr (oksi-

gen, azot, karbon, arqon, hidrogen, helium, kripton, ksenon, neon və s.) vardır. Havadə qazların, buxarların, bərk və maye halında müxtəlif maddələrin, həmçinin radioaktiv elementlərin canlı orqanizmlərin həyat şəraitinə mənfi tə'cir edə biləcək miqdarda olmasına atmosfer çirkənləməsi deyilir. (A.Ə.Əsgərov, 1989)

İrəlidə deüldüü kimi, Atmosfer havasının çirkənləməsi təbii və əsasən də antropogen tə'sir (insanların təsərrüfat fəaliyyəti nəticəsində) yolu ilə baş verir. Havanın təbii çirkənləməsi təbii proseslər nəticəsində baş verir. Buraya vulkanların fəaliyyəti, dağ səxurlarının küləklə aşınması, külək eroziyası, meşə və səhra yanğınları və s. təbii proseslərin nəticəsi aiddir. Bunlardan əlavə atmosferdə aeroplanktonlar, müxtəlif bakteriyalar, göbələk sporları, müxtəlif bitki tozcuqları və başqa xırda hissəciklər olur. Belə çirkənləmənin həcmi çox da böyük olmur.

Atmosfer havasının çirkənləməsinin əsas hissəsi insanın həyat və təsərrüfat fəaliyyəti nəticəsində atmosfərə atılan müxtəlif çirkənləndirici maddələrin tə'siri nəticəsində (antropogen çirkənləmə) baş verir. Belə çirkənləmə öz miqyasına görə təbii çirkənləmədən qat-qat çox olur.

Yayılma miqyasına görə atmosfer çirkənləmələrinin yerli, regional və global növləri fərqləndirilir. Yerli çirkənləmə çox da böyük olmayan ərazilərin (şəhərin, sənaye rayonlarının, kənd təsərrüfatı zonasının və s.) havasının tərkibində çirkənləndiricilərin artması ilə xarakterizə olunur. Bakı sement zavodunun tozu ilə ətraf rayonlarının (Abşeron, Əlibayramlı və Səlyan rayonlarının) havasının çirkənləməsi buna misal ola bilər. Regional çirkənləmə zamamı çirkənləndirici maddələr xeyli miqdarda böyük əraziləri və regionları əhatə edir. Çernobil qəzası nəticəsində ətraf mühitin (Ukrayna, Belorus və RSFSR

ərazisinin) radioaktiv maddələrlə çirkənməsi buna misal ola bilər.

Qlobal çirkənmə bütövlükdə atmosferin zərərli maddələrin təsirdən çirkənmələrdir. Buna misal olaraq ozon təbəqəsinin naziləşməsini, radioaktiv çirkənməni, planetdə iqlimin istiləşməsini və s. göstərmək olar.

Aqreqat vəziyyətinə görə, atılan zərərli tullantıları aşağıdakı kimi təsnifatlaşdırmaq olar:

- 1.Qazabonzer (kükürd iki oksid, azot oksidləri, karbon oksidi, karbohidrogenlər və s.) tullantılar;
- 2.Maye halında olan (turşular, qələvələr, duzlu məhlüllər və s.) tullantılar;
- 3.Bərk (kantserogen maddələr, qurğunun və onun birləşmələri, üzvü və qeyri-üzvü tozlar, qurum, qətranlı birləşmələr, civo, vanadıum, nikel, xrom, manqan və onun birləşmələri, fторlu birləşmələr və s.) tullantılar.

İnsanın fəaliyyəti nəticəsində yaranan atmosfer havasının əsas çirkəndiriciləri (polyutantlar) kükürd iki oksidi (SO_2), karbon oksidi (CO_2), azot oksidi və bərk hissəciklərdir. Bütün tullantıların tərkibində onların xüsusi çəkisi 98%-ə çatır. Yuxarıda deyilənlərdən əlavə şəhərin və qəsəbələrin atmosferində 70-dən çox başqa çirkəndiricilər (formaldehid, fторlu hidrogen, qurğunun) da daxildir. Lakin iri şəhərlərin havasında məhz əsas çirkəndiricilərin icazə verilən həddi daha tez-tez ötüb-keçilir.

Atmosfer havasına qarışan zərərli çirkəndiricilərin ilkin üçütunun obyektləri atmosfer havasına belə çirkəndiricilər atan müəssisə və təsərrüfatlar Dövlət hidrometroligiya Komitəsi, Səhiyyə Nazirliyi və başqa idarələrdir.

Zərərli maddələrin miqdari bütün çirkəndirici mənbələrdən atmosfer havasına atılan təmizlənmədən, təmizləndikdən sonra, tutulmuş və zərərsizləşdirilmiş maddələrin miqdari ilə səciyyələndirilir. Təmizlənmənin utilşdırma dərəcəsi tutulmuş və zərərsizləşdirilmiş zərərli çirkəndiricilərin miqdarmı bütün çirkəndirici mənbələrdən atmosfer havasına atılan zərərli maddələrin ümumi miqdarına nisbəti ilə səciyyələndirilir.

Qaz halında olan tullantılar atmosferi daha çox çirkəndirir. Belə qazlar əsasən nəqliyyatda, sənaye müəssisələrində, metallurgiya, neft-qaz, neft-kimya, kimya, sement və tikinti materialları istehsal edən məhsulların istehsalı zamanı ayrılan zəhərli qazlardır. Kənd təsərrüfatında işlədilən toz, qaz və maye halında istifadə olunan mi-

neral maddələr, qazanxanalarda ayrılan tüstü və qazlar, habelə bərk tullantı mənbələri də ətraf mühitin çirkənməsində faal iştirak edir.

Professor C. Mahmudovun hesablamalarına əsasən havanın çirkənməsinin 30-40%-i nəqliyyatın, 20-25%-i istilik-elektrik stansiyalarının, 15-25%-i sonayədə texnoloji proseslərin payına düşür (C. Mahmudov, İstehsalat sahələrinin texnologiyası və sənaye, Bakı 1994, səh.126). Ətraf mühitin çirkənməsi nəticəsində insanların sağlamlığı pişəşir, iş qabiliyyəti azalır, ömrü qısalır, təbiətdə maddələr mübadiləsinin təbii tsiklləri pozulur və iqtisadiyyata ciddi zərər dəyir.

Təbiətin çirkənməsindən dəyən zərərin həcmi də çox böyükdür. Məsələn, bu məbləğ XX əsrin sonuncu onilliyində bu rəqəm ABŞ üzrə ildə 20-30 milyard dollar arasında tərəddüd edirdi. Alımların hesablamalarına görə atmosferin çirkənməsi nəticəsində dəyən zərəri aradan qaldırmak çirkənmənin qarşısını almaqdan daha bahadır. Lakin atmosferin çirkənməsinin qarşısını almaq üçün nezərdə tutulan tədbirlər də çox böyük vəsait xərclənməsini tələb edir. B.Kommonerin hesablamalarına görə ABŞ-da bütün sənaye müəssisələrində təmizləyici qurğuların tikilməsi 200 milyard dollar tələb etdiyi halda bütün ABŞ sənayesi "təmiz ekoloji" vəziyyətə gətirmək üçün 600 milyard dollar xərclənməlidir.

Atmosferə atılan milyonların ton tullantılarının tərkibində karbon iki oksidi (SO_2), zəhərli karbohidrogen, azot və kükürd oksidləri (NO_2) və başqa bərk hissəciklər olur. Belə zəhərli maddələrlə çirkənən hava bronxit, ağciyər və müxtəlif şüşə xəstəliklərinin yaranmasına, habelə başqa xəstəliklərin şiddetlənməsinə səbəb olur. Tibb elminə çoxdan bəlli dir ki, havada $0,049 \text{ mg/m}^3$ kükürd qazı olduqda ümumi xəstələnmə artır, karbon iki oksid qazının miqdarı 0,1%-dən artıq olduqda isə ürək-damar xəstəliyi çoxalır.

Atmosfer havasının çirkənməsi müxtəlif formalarda təzahür edərək canlı aləmin (flora, fauna, insan) həyat şəraitində mənfi təsir göstərir. Vulkan püskürmələri nəticəsində havaya atılan qazlar günəş şüalarının qarşısını aldığına görə iqlimin soyuması prosesi baş verir. Bəzi vulkanlardan çıxan zəhərli qazlar (məsələn, karbon qazı) və earozollar $6000-12000 \text{ km-dək}$ məsafədə yerləşən ölkələrin atmosfer havasını çirkəndirməyə yər səthində yaxın yüksəkliklərdə toplanaraq heyvanların kütləvi qırılmasına səbəb olur. Şərqi Afrikada Kivu Park rayonunda fillərin, Orta Asiyada antilopların kütləvi məhv yuxarıda deyilən təbii proseslərlə izah edilir. Orta

1990-1998-ci illərdə Azərbaycan Respublikasında atmosfer havasının mühafizəsi və ona zərərli tə'siri səciyyələndirən əsas göstəricilərin dinamikası¹

GÖSTƏRİCİLƏR	ILLƏR				
	1990	1993	1995	1999	1998
1. Atmosfer havasının çirkəndirici maddələr atan stasionar mənbələrin sayı, ədəd	13619	12459	12259	11386	10507
2. Stasionar mənbələrdən atılan və tutulan (zərərləşdirilən) maddələrin miqdarı, min ton	804	314	154	118	105
3. Stasionar mənbələrdən ayrılan bu maddələrin ümumi miqdarına nisbəti, faizlə	28	17	15	23	23
4. Çirkəndirici maddələrin atmosferə atılması, min tonla o cümlədən:	2877	2086	1326	849	665
a) stasionar mənbələrdən	2109	1533	879	390	352
b) avtomobil nəqliyyatından	738	553	447	459	313

Cədvəldən göründüyü kimi müqayisə edilən 1990-1998-ci illərdə cədvəldə verilən bütün göstəricilərin səviyyəsi xeyli (ba'ziləri isə bir neçə dəfə) azalmışdır. Belə azalmanın əsas səbəbi son dövrlərdə respublikamızın iqtisadiyyatının böhran vəziyyətində olmasıdır. İqtisadi böhranla yanaşı müəyyən illərdə Russiyanın öz sərhədlərini bağlanması və Ermenistan tərəfindən torpaqlarımızın 20%-nin zəbt olunması nəticəsində respublikamızın sənayesi iflic vəziyyətinə düşmüş, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Əli Bayramlı şəhərlərdə müəssisələrimizin çoxu dayanmış, ya da tam gücə işləyə bilməmişdir. Məhz elə bu proseslər nəticəsində atmosfer havasına atılan çirkəndirici maddələrin həcmi də təqribən dörd qat $\left(\frac{665}{2847}\right)$ azalmışdır. Buna baxmayaraq havaya atılan çirkəndirici maddələrin həcmi 1998-ci ildə 665 min tona (o cümlədən stasionar mənbələrdən

¹ Cədvəl "Azərbaycan Respublikasında ətraf mühit" adlı statistika külliyatından götürülmüşdür, Bakı, 1999-cu il sah.30.

Asiyada və Afrikadakı şəhərlərdə şoran torpaqlardan küləklə ayrılan tozlar ora yaxın ərazilərdə iqtisadiyyata ciddi zərər vurur. Havanın tərkibindəki xeyli miqdarda sulfat duzlarının tə'siri ilə metalların korroziyası sürətlənir və metal konstruksiyaların vaxtından əvvəl sıradan çıxmazı baş verir. Belə təbii proseslər nəticəsində yaranmış zərərlər və qəribə hadisələrə dair elmi və populyar ədəbiyyatlarda çoxsaylı misallar vardır. Məsələn, məlumdur ki, 1972-ci ilin qışında Almaniyanın RUR kömür hövzəsində havanın çirkənməsindən İsvəçrədə qara rəngli qar yağmışdır. Çirkənmiş su buxarları nəticəsində dünyanın müxtəlif rayonlarında yağlı (1952, 1963-cü illərdə) qırmızı, qara, qurbağalı, balyqlı və xərcəngli yağıntıların yağması son vaxtlarda daha tez-tez rast gəlinir. Belə "məcüzəli" çirkəli yağıntıların yağmasına Azərbaycanın Zəngilan və İsmayıllı rayonlarında (1956, 1958-ci illərdə) və Bakıda da müşahidə olunmuşdur (C.Mahmudov, 1997-ci il, sah. 129).

Atmosfer havasının antropogen çirkənməsinin əsas mənbəyi şəhərlərdə fəaliyyət göstərən sənaye müəssisələri, istilik sistemləri və avtomobil nəqliyyatıdır. Bu mənbələrdən hər gün atmosferdə külli miqdarda zərərlər qazlar və müxtəlif bərk tullantılar atılır. Belə tullantılar ətraf mühitin (xüsusilə də atmosfer havasının) çirkənlərdirilməsi ilə yanaşı həmin yerlərin mikro iqliminə də tə'sir göstərir.

Sənaye müəssisələrində istifadə olunan texnologiyadan, xammal və yanacağın növündən asılı olaraq atmosferə tullanın qazların və başqa zəhərli maddələrin də tərkibi müxtəlif olur. Məsələn, qara metallurgiya müəssisələri yerləşən ərazilərdə zəhərli hidrogen oksidi, aluminium zavodları olan yerlərdə itorlu birləşmələr, istilik elektrik stansiyaları və cement zavodları olan ərazilərdə havanı tozlu hissəciklər çirkəndirir.

Təxminini hesablamalara görə yer atmosferinə ildə 100 min tonlarla zəhərli qazlar və tozlar tullanır.

Dünya atmosferinə atılan dörd əsas çirkəndiricinin (kükürd iki oksidi, azot oksidləri, karbon oksidi və bərk hissəciklər) ümumi çəkisi 1990-ci ildə 401 milyon ton, və Azərbaycan respublikası üzrə isə 2,8 milyon ton olmuşdur.

Avtomobilin atmosfer havasına atdığı zəhərli qazların insan organizminə tə'siri

Zəhərli maddələr	İnsan organizminə təsirinin nəticəsi
Kömür oksidi	Qana oksigen sorulmasına maneçilik törədir. Bu da öz nəticəsində düşünmə qabiliyyətini azaldır, refleksləri yavaşdır, və huşun itirilməsinə və ölümə səbəb olur.
Qurğuşun	Qan-damar, əsəb və sidik buraxma sistemine təsir edir, insanların əqli qabiliyyəti azalır, və sümüklərdə toplandığı üçün orqanizmə uzun müddətli mənfi təsir göstərir.
Azot oksidi	Viruslu xəstəliklərə həssaslıq artırır, ağ ciyəri qıçıqlandırır, bronxito və pnevmaliyaya səbəb olur.
Ozon	Tənəffüz orqanlarının sefikli qışasını qıçıqlandırır, öskürək yaradır, ağ ciyərin işnai pozur, soyuqlama xroniki xəstəliklərini kəskinləşdirir, astma və bronxit xəstəliklərinə səbəb olur.
Toksik tullantılar (ağır metallar)	Xərçəngə və cinsiyət sisteminin pozulmasına səbəb olur, yeni doğulan körpələrdə qüsurlara səbəb olur.

352 min ton və avtomobil nəqliyyatından 313 min ton) bərabər olmuşdur. Son illərdə sənayemizdə baş verən yüksəlik meyli ümidi verir ki, yaxın gələcəkdə bütün müəssisələr tam gücləri ilə işləyəcək və bununla əlaqədar olaraq atmosfer havasına atılan zərərlə tullantıların həcmi də artacaqdır.

Hal-hazırda (2000-ci ilin sonunda) Azərbaycanda təqribən 430 min avtomobil var, hər il onların sayı təqribən 16-17 min ədəd artır. Avtomobil nəqliyyatının belə intensiv artması hesabına respublikamızın atmosfer havasının daha çox çirkəlməsi müşahidə olunmalıdır.

Avtomobilin istismarı zamanı havaya atılan yanmış qazların tərkibi çox müxtəlidir. Onları aşağıdakı altı qrupa böölürələr:

I qrup. Buraya azot, oksigen, hidrogen kimi zəhərsiz maddələr və su buxarları daxil edilir.

II qrup. Buraya avtomobildən buraxılan bütün qazların 2%-ni təşkil edən çox zəhərli karbon oksidi aid edilir.

III qrup. Buraya çox zəhərli azot oksidi və azot iki oksidi daxil edilir.

IV qrup. Buraya karbohidratların üstünlük təşkil etdiyi müxtəlid qazlar (metan, propan, toluol, etilen, asetilen, benzin və s.) daxil edilir.

V qrup. Bu qrupa aldichidlər və çox zəhərli olan formaldehidlər daxil edilir.

VI qrup. Bu qrupa dizel mühərriklərdən və başqa mənbələrdən alınan his (qurum) aid edilir.

Avtomobilərdən alınan zəhərli qazların miqdarı və tərkibi mühərrikin tipindən, işlədiyi yanacağın tipindən və keyfiyyətindən, mühərrikin sazhlıq dərəcəsindən və başqa səbəblərdən asılı olaraq yaranır.

Avtomobilin istismarı zamanı atmosfer havasına atılan zəhərli qazların və bərk maddələrin insan organizminə mənfi tə'siri çox geniş miqyasda baş verir. Canlılar aləminə zəhərli tüstü, duman və toz qarışıqları da tə'sir göstərir. X.F. Forengə görə avtomobilin atmosfer havasına atdığı zorərlə maddələrin insan organizminə tə'siri aşağıdakı formalarda təzahür edir.

Bakı və Abşeron yarımadası dünyada ən çox nəfər istehsal, cəmal və istehlak edən rayonlardan biridir. Avtomobil yanacağı kimi istifadə edilən yanacağın tərkibində olan əsas çirkəndicilər hidrogen oksidi, azot oksidi, karbohidratlar, aldehid və etilləşdirilmiş benzinlərin tərkibində olan qurğuşundan ibarətdir. Benzinin etilləşdirilməsi prosesi ona bromlu qurğuşun əlavə edilməsi yolu ilə həyata keçirilir. Çox zəhərli maye olan belə benzindən istifadə edilənisi mühərrikin iş rejiminin yaxşılaşdırıraraq və xeyli yanacağa qənaət olunmasına şərait yaratса da ətraf mühiti qurğunun tullantıları ilə zəhərləndirə bilir. Mütəxəssislərin hesablamalarına görə bütün dünyada işləyən avtomobilərdən ildə atmosferə 300 min ton qurğuşun tullanır.

İri sənaye şəhərlərində avtomobil nəqliyyatının tullantısı ilə sənaye müəssisələrinin zəhərli tullantılarının birləşməsindən havada kəsafat-smoq yaranır. Smoq ingiliscə tüstü, duman deməkdir. Smoqun (kəsaftənin) yaranmasına səbəb avtomobil tullantılarında olan karbohidrogen, karbon iki oksid və s. maddələrə günəş işığının tə'siridir.

Kəsafətin yaranması zərərlərin konsentrasiyanın çıxalmasıdır. Daş kömürün və neftin istehsal və istifadə olunduğu rayonlarda belə vəziyyət daha tez-tez müşahidə olunur. Sakit və yağmursuz hava şəraitində yaranmış kəsafət nəticəsində havada xoşagəlməz iyələr baş verir, görmə qabiliyyəti pişəşir, qrip epidemiyası baş verir və bir çox başqa xəstəliklər artır. Belə kəsafətlər əsasən payız-qış mövsümündə baş verdiyi üçün "London tipli kəsafət" adlanır. Həmin tipli kəsafət 1952-ci ildə Londonda 4000 nəfərin və 1956-ci ildə 1000 nəfərin ölməsinə səbəb olmuş, 1975-ci ildə Tokioda duda (qurum) xəstəliyindən 456 nəfərin xəstələnməsi və məktəblərin bağlanması mə'lumdur.

Müxtəlif qazların (avtomobil məşəyli) və kimya zavodlarından atılan maddələrin ultrabənövşəyi radasiyasi vasitəsilə fotokimyəvi reaksiyadan yaranan kəsafət isə LOS-Anjelos tipli kəsafət adlanır. İlk dəfə ABŞ-in Los-Anjelos şəhərində qeydə alınmış belə kəsafət ilin isti fasillərində də baş verir və London kəsafətindən də təhlükəli hesab edilir. Dünyanın bir çox iri şəhərlərində (Nyu-york, Çikaqo, Boston, Detroit, Tokio, Milan, Madrid və s.) Los-Anjelos kəsafəti tez-tez müşahidə olunur. Son vaxtlarda fotokimyəvi kəsafət adlanan bu kəsafət nəticəsində insanların görmə qabiliyyəti azalır, burun, boğaz, ciyər və başqa orqanların fəaliyyəti pozulur, boğulmalar baş verir, ölüm halları çıxılır, bitki orqanizmləri zədələnir, məhsuldarlıq aşağı düşür, məhsulun keyfiyyəti pişəşir, və bəzi hallarda flora və faunanın məhvini səbəb olur.

Müxtəlif alımların tədqiqatları (Z.Y.Linberq və s.) göstərdi ki, superfosfat zavodunun (bizim Sumqayıt şəhərində də belə zavod vardır) tullantıları tə'sir edən ərazilərdə yaşayan əhalinin xəstəliyə tutulma halları təmiz havası olan şəhərlərin əhalisində nisbətən 1,6-5,7 dəfə çox olur. Belə sahələrdə kartofun məhsuldarlığı 47% azalır. Belə vəziyyət superfosfat zavodunun tullantısı sayılan dəm qazının fторlu birləşmələri, sulfat turşusu aerozolları, azot oksidi və s. zəhərli maddələrin hesabına baş verir. Çirkənmiş mənbələrdən yaranmış zəhərli maddələr yüzlərlə km aralıda yerləşən kənd təsərrüfatı sahələrinin məhsuldarlığına da tə'sir göstərir. Alman mütəxəssislərinin hesablamalarına görə bu amil hesabına Leyspiq şəhərinin ətrafında yerləşən ərazilərdə hər il dənli bitkilərin məhsuldarlığı 7-13 s/ha və yoncanın məhsuldarlığı isə 28 s/ha aşağı düşür.

Zəhərli fтор və başqa fторlu birləşmələr ev heyvanlarına böyük zərər verir. Metallurgiya, aluminim zavodlarında və fosfat

kubrələrinin istehsalı zamanı əmələ gələn belə tullantılar yemla heyvin organizmində düşəndə əsasən sümükda və dişdə toplanaraq onu zəiflədir, məhsuldarlığı azaldır. Məhsulun istifadəyə yararsızlaşdırın zəhərli qazlar və aerozollar qədim mədəniyyət və incəsənət abidələrini dağıdır, əl yazmalarının və başqa muzey eksponatlarının vaxtından tez sıradan çıxmasına səbəb olur.

Göründüyü kimi, ətraf mühitin zəhərli tullantılarla çirkənəmisi global əhəmiyyətli ekoloji prosesdir. Statistika atmosferin qlobal çirkənəməsinin on mühüm ekoloji nəticələri sırasına aşağıdakılardır:

1. İqlimin mümkün olan istiçəməsi (parnik effekti);

2. Azot qatının pozulması;

3. Turşulu yağıntıların yağması.

Dünyanın böyük alımları bunları müasir dövrün ən böyük problemləri hesab edirlər.

Keçən əsrin ortalarından başlayaraq atmosfer iqliminin istilənməsi müşahidə edilir. Dünya alımlarının çoxu bu hadisəni atmosferə çoxlu miqdarda karbon iki oksid, metan, ozon, freon və azot oksidlərinin yüksələşməsi (parnik effektinin yaranması) ilə əlaqələndirilir. Parnik qazları, xüsusilə də SO₂ yer səthində uzun dalğalı istilik şüalanmasına mane olur. Parnik qazları ilə dolmuş atmosfer istilikxananın damu rolunu oynayır. O, bir tərəfdən böyük miqdarda günəş enerjisini içəri buraxır, başqa bir tərəfdən isə verdikti artıq şüalanma nəticəsində yaranan istiliyi konara buraxır. İnsanlar tərəfindən yandırılan yanacağın həcminin ildən-ilə artması (orta hesabla hər il 9 milyard ton şərti yanacaq yandırılır) nəticəsində atmosferə daha çox SO₂ toplanır. Sənaye istehsalından yaranan və məişət tullantılarının atmosferə toplanması hesabına freonların miqdarı da artır, il ərzində metan qazının atmosfer havasında miqdarını 1-1.5% artırır, atmosferdə azot oksidinin xüsusi çəkisini get-gedo azaldır. Belə qazların konsentrasiyasının artması nəticəsində atmosfer havasının orta istiliyi qlobal miqyasda artır, son 100 ildə on yüksək istilik 1980, 1981, 1983, 1987 və 1988-ci illərdə müşahidə olunmuşdur. 1988-ci ildə planetin orta illik temperaturu 1950-1980-ci illərə nisbətən 0.4 °S yüksək olmuşdur. Bəzən alımların hesablamalarına görə 2005-ci ildə havanın orta temperaturu 1950-1980-ci illərin orta temperaturundan 1,3°S yüksək olacaqdır. İqlim dəyişiklikləri üzrə beynəlxalq komissiyanın hazırladığı və BMİ-yə təqdim etdiyi məruzadə göstərilir ki, 2100-cü

ildə Yer kürəsinin temperaturu indikindən 2-3 dərəcə yüksək olacaqdır. Belə nisbətən qısa vaxt müddətində havanın belə istiləşməsi miqyası buzlaşma dövründən sonrakı istiləşmə ilə müqayisə ediləcəkdir. Bu işə o deməkdir ki, yer kürəsində atmosfer havasının istiliyinin artmasının ekoloji nəticəsi fəlakətli ola bilər. Bu, ilk növbədə qütb buzlarının əriməsi və dağ buzlaqlarının əriməsi nəticəsində dünya okeanının səviyyəsinin qalxması ilə əlaqədardır. Bir sıra alimlərin proqnozlarına görə XXI əsrin axırında dəniz okeanının səviyyəsini 0,5-2,2 metr qalxması iqlim tarazlığının pozulmasına, 30-dan çox ölkədə dəniz sahili düzənlilikinin su altında qalmasına, geniş bataqlıq sahələrinin yaranmasına və başqa xoşagolmaz nəticələrə gətirib çıxarıcaqdır. Başqa alimlərin fikrincə işə iqlimin ehtimal edilən istiləşməsi müsbət ekoloji nəticələrə da gətirib çıxara bilər. (Воронски, Парниковый эффект, 1989). Belə alimlərin fikrincə SO_2 -nın atmosferdə toplanması nəticəsində iqlimin nömliliyi artacaq.

**6-cı cədvəl
1990-1998-ci illərdə inqrediyenlər üzrə stasionar mənbələrdən Azərbaycan Respublikasının atmosfer havasına atılan çirkəndirici maddələrin dinamikası¹**

İllər	Atmosferə canni atılmışdır	o cümlədən				
		bərk maddələr	qazaoxşar və maye maddələr	onlardan		
				kükünd anhidridi	azot 4 oksid	Karbon 2 oksid, dəm gazı
MİN TONLA						
1990	2108,5	148,1	1960,4	90,3	59,2	70,6
1993	1533,3	61,5	1471,8	57,7	21,6	38,1
1995	878,6	22,7	855,9	50,0	31,6	21,6
1997	389,6	22,0	367,6	37,8	26,2	22,7
1998	352,2	21,6	330,6	41,3	25,3	15,2
Adambasa hesabı ilə (kg)						
1990	292	21	272	13	8	10
1993	203	8	195	8	4	5
1995	114	3	11	6	4	3
1997	49	3	47	5	3	3

¹. Cədvəl "Azərbaycan Respublikasında ətraf mühit" adlı statistik kütülyatından götürülmüşdür. Bakı, 1999-cu il səh.57.

1998	44	3	42	5	3	2
Ərazinin 1 km ² na düşən (kg-la)						
1990	24348	1710	22638	1043	684	815
1993	17706	710	16996	666	365	440
1995	10145	262	9883	577	365	249
1997	4499	254	4244	436	303	262
1998	4069	249	3821	477	292	176

Cədvəldən göründüyü kimi, respublikamızın havasına atılan çirkəndirici maddələrin miqdari ildən-ilə azalmağa doğru meyli etsdə müləq ifadədə çox böyük ədədlərlə ifadə olunur. Respublikamızın hər km²-na düşən bərk çirkəndiricilərin, çəkisi 50-710 kq, maye və qazabənzər maddələrin miqdari isə 3800-22600 kq arasında tərəddüd edir. Bütün çirkəndiricilər arasında maye və qazabənzər çirkəndirici maddələrin xüsusi çəkisi bərk maddələrə nisbətən 10-15 dəfə çox olmuşdur. Bu nisbət adambasa hesabı ilə hesablanmış göstəricilər üzrə də müşahidə edilir. Maye və qazabənzər çirkəndirici maddələr arasında kükürd anhidridi daha yüksək xüsusi çəkiyi malik olmuşdur.

Atmosferə atılan çirkəndirici maddələri müləq həcmiin azalması işə bir tərəfdən qoruyucu tədbirlərin həyata keçirilməsi ilə əlaqədar olsa da əsasən iqtisadiyyatda mövcud olan böhran nəticəsində bir çox müəssisələrin öz fəaliyyətini dayandırmaları ilə əlaqədar formalılmışdır.

Dünya alimləri bir sıra məsələlərdə həm fikirdirlər. Buraya ilk növbədə atmosferə antropogen tə'siri azaltmaq problemi aiddir. Bu sahədə atılacaq ilk addım təbii biosferanın qorunmasına yönəldilməlidir. 1985-ci ildə Kanadanın Toronto şəhərində keçirilən beynəlxalq konfransda bütün dünya energetiklərinin qarşısında qoyulmuş əsas vəzifələr sırasında 2005-ci ildə atmosferə atılan karbon tərkibli sənaye tullantılarının həcmiin 20%-azaldılması məsəlesi ayrıca qeyd edilmişdir. Əlbəttə, bu sahədə səmərəli nəticələr əldə etmək üçün qlobal miqyashi ekoloji siyasetin hazırlanması və həyata keçirilməsi lazımdır.

Ozon təbəqəsinin bütün yer kürəsin əhatə edir və ondan 10-50 km hündürlükdə yerləşir. Ozonun maksimal konsentrasiyası işə 20-25 km yüksəklilikdə yerləşir. Yerin ayrı-ayrı sahələrində atmosfer havasında ozonun miqdari daima dəyişir və yaz aylarında qütblerdə maksimum həddə çatır.

Ozon təbəqəsinin azalması ilk dəfə 1985-ci ildə Antraktida

üzərində Ozonun səviyyəsi çox (50%-ə dək) olan fəza aşkar edildikdə içtimaiyyətin diqqətini colb etdi. Sonralar belə fəza sahəsi "Ozon deşiyi" adlandırıldı. Həmin vaxtdan sonra aparılan müşahidələr göstərir ki, ozon təbaqəsi planetin hər yerində müntəzəm olaraq tədricən azalır. Məsələn, son on ildə Rusiya üzərində ozon qatının toplanması yay aylarında 3% və qış aylarında isə 4-6% azalmışdır.

Hal-hazırda ozon qatının azalması qlobal təhlükəli ekoloji hadisə kimi həm tərəfindən qəbul edilmişdir. Ozon toplanmasının aşağı düşməsi Yer üzərində bütün canlı ələmi ultrabənövşəyi şüalanmadan qoruyan atmosferin müqavimətini azaldır. Belə şüaların hətta bir fotom užvü molekulların çoxunun kimyəvi olamətlərini məhv etməyə qadirdir. Ozon qatının azaldığı rayonlarda çoxsaylı günəş yanığı, göz xəstəliklərinin (kotoraks) və dəri xəstəliklərinin artması da bu proseslərlə əlaqədardır. Ekolojiya alimlərin fikrincə, ozon qatının azalması nəticəsində 2030-cu ildə Rusiyada dəri xərçəng ilə xəstələnlərin sayı 6 milyon nəfərə çatdırı bilər. Yuxarıda deyilənlərdən əlavə insan orqanizmində immun sisteminin müqaviməti azalır, ultrabənövşəyi şüalanmanın tə'siri nəticəsində bitkilərin fotosintez qabiliyyəti itirilir, planktonların həyat fəaliyyəti pozulur, su ekosistemlərində bioloji əlaqələr məhv olur.

Ozon qatının pozulmasına səbəb olan əsas proseslər əlm tərəfindən axıradək tam müəyyən edilməyib. Ozon deşiyinin yaranmasına həm təbii və həm də antropogen mənşəli amillərin tə'sir etdiyi güman edilir. Alimlərin bir çoxunun fikrincə bu prosesin sürətlənməsində antropogen amillər (atmosfer havasında freonun çoxalması) daha güclü tə'sir göstərir. Freonlar istehsalatda və məişətdə (səyuducularda, əridicilərdə, aerosol qurğularında) çox geniş istifadə olunur. Freonlar atmosferə qalxdıqca parçalanan ozon molekullarına məhvədici tə'sir göstərə bilən xlor oksidi yaradır.

"Qrimpis" adlı beynəlxalq ekoloji təşkilatının mə'lumatlarına görə yuxarıda göstərilən proseslər nəticəsində atmosferdə azon deşiyinin sahəsi ABŞ-in təqsiri üzündən 7 milyon km² və Yaponiyannın təqsiri üzündən milyon km² (Yaponiyannın öz sahəsindən 7 dəfə çox) artmışdır.

Beynəlxalq ekoloji təşkilatlarının tövsiyyələrinə uyğun olaraq milli dövlətlərin atmosfer mühitin qorunmasına dair qəbul etdiyi qanunlar bütün müəssisə və təşkilatlar ozondağıdan maddələrin istehsalını və istifadəsini əvvəlcə ixtisar, sonradan isə təmamilə aradan qaldırmahıdırlar.

Bəzi alımların fikrincə ozon deşiyinin yaranması ozonosferin təbii dəyişiklikləyi və günsən təslik aktivliyi ilə, başqalarının fikrincə isə bu proseslər yerin qazlaşdırılması prosesi ilə əlaqədardır.

Ən mühüm ekoloji problemlərdən biri təbii mühitin oksidləşməsi turşulu yağıntıların yağmasıdır. Turşulu yağıntılar sənaye təsəffündə atmosferə atılmış SO₂ və azot oksidinin atmosfer nəmişliyi ilə birləşməsi nəticəsində sulfat və azot turşularının yaranması ilə əlaqədardır. Bu prosesin tə'siri ilə yağan yağış və ya qar oksidloşur (turşuyur). Havanın turşulaşmasına səbəb olan iki ən mühüm çirkəndiricinin (SO₂, NO_x) ümumi illik miqdari 255 milyon tona (1994-cü il)borabərdir. Adətən turşulu yağışların özü deyil, onun tə'siri nəticəsində baş verən proseslər təhlükə tərəfdər. Belə proseslər nəticəsində bitkilərə lazım olan qida maddələri torpağından sızılırlar. Aliminium, qurğunun və s. kimi toksik yüngül və ağır metalların konsentrasiyası artır. Sonradan bu maddələrin özü toksiki birləşmələrə çevrilib bitkilər və torpaqda olan başqa orqanizmlər tərəfindən mənimsənilərək daha da neqativ nəticələrə gətirib çıxarır. Məsələn, turşulmuş sularda aliminium qarışığının 0,2 % artması su tutarlarında balıqların məhvini səbəb olur və meşələr quruyur. Turşulu yağışlar ozon və toksiki metalların daxil olduğu çirkəndirici maddələrin təsiri nəticəsində Avropana 50 milyon hektar meşə məhv olmaq qorxusu altındadır.

XX əsrin axırıncı onilliyində (1992-ci il) Kanadada 14 mindən çox göl həddindən artıq turşulmuş, ölkənin içərisində olan göllərin 1/7-inci bioloji zərər dəyişib, Norveçdə sahəsi 13 min km² olan su tutarında balıqlar qırılmış, bundan əlavə sahəsi 20 min km² olan su tutarları düzlu yağışlar nəticəsində zəhərlənmiş, İsveçdə 14 min göldə bitki və heyvanlar alımı məhv edilmiş, daha 2200 göldə isə bütün canlı ələm inəhv edilmişdir. Fransada göllərin 8 %-i turşuluğu məhv etmək qabiliyyətini itirmiş, ABŞ-da isə bir min gölün suyu turşulmuş, 1500-dək gölün suyu çox ciddi şəkildə turşulmuşdur. Rusiyada turşulu yağıntıdan zəhərlənmiş torpaq sahələri on minlərlə hektara çatmışdır.

Hava bascının zərərlə maddələrlə çirkənməsinin neqativ tə'sirindən qorumaq üçün aşağıdakı tədbirlərdən istifadə edilir;

1. Texnoloji prosesləri ekologiyalaşdırmaq;
2. Qaz tullantılarını zərərlə qarışqlardan tömizləmək;
3. Qaz tullantılarını atmosferə səpələmək;
4. Sanitar-qoruyucu zonalar və memar-planlaşdırma işlərini

yaratmaq.

Hava basseyninin çirkönmeden qorumaq üçün istifadə oluna biləcək ən radikal tədbir texnoloji proseslərin ekoloqiyalasdırılmasıdır. Burada ilk növbədə atmosferə zərərlı çirkənləndirici maddələrin düşməsini aradan qaldıran qapalı texnoloji tsikllərin, tullantısız və az tullantılı texnoloqiyalarn yaradılması addır.

Texnoloji proseslərin ekologiyalaşdırılması hər şeydən əvvəl fasiləsiz texnoloji prosesləri yaratmaq, yerli qazan qurğularını mərkəzlaşdırılmış istilik sistemi ilə əvəz etmək, kompressorların nasosları və başqa aqreqatlardan elektrik intiqallarına keçirmək, yerli yanacağı və xammalı əvvəlcədən təmizləmək, yandırılan kömürü və mazutu təbii qazla əvəz etmək və sairəni həyata keçirməyi tələb edir.

Atmosfer havasının avtomobilərdə işlənmiş qazlarla (İQ) zəhərlənmədən qorunmasının aktuallığını nəzərə alaraq ən birinci məsələ kimi ekoloji nəqliyyat növünü yaratmaq lazımdır.

Hal-hazırda benzinə nisbətən "daha təmiz" yanacaq növü axtarılmaqdadır. Onun əvəzedicisi kimi ekoloji baxımdan daha təmiz qaz yanacaqları, metil spirti (metanol), az toksikli amonyak və ideal yanacaq hesab edilən hidrogen nəzərdən keçirilir. Karbüratorlu mühərriklərin ekoloji baxımdan daha təmiz hesab edilən dizel, buxar, qaztrubinli və başqa mühərriklərlə əvəz edilməsi istiqamətində intensiv axtarışlar aparılır. Sınaq konstruktur bürolarında elektrik akkumulyatorlarının enerjisi ilə işləyən, habelə günəş bəfareyası ilə işləyən avtomobil modellərinin sınaq nümunələrinin hazırlanması istiqamətlərində axtarışlar gedir.

Çox təsüflər olsun ki, atmosferə toksik maddələrin atılması qarşısını tam ala biləcək texnoloji proseslərin ekologiyalaşdırılmasının tətbiqi istiqamətlərində görülən işlərinindiki səviyyəsi qanecidi deyildir. Buna görə də müəssisələrin havaya buraxılan qazların ierosillərdən (tozlardan, qurumlardan, hislərlərdən) və toksiki qazlar və buxarabənzər qarışqlardan (NO_2 , SO_2 , SO_3 və s.) təmizləmək məqsədilə müəssisələrdə müxtəlif qurğu və metodlardan istifadə edilsə də gələcək baxımdan onların heç birinin perspektivi yoxdur. Təcrübədə müxtəlif konstruksiya və iş prinsipinə malik (quru və yaş tozuducuları, filtrli və elektrofiltirlili toz udular) qurğuların istifadə edilir.

Tullantıların toksiki qaza və buxarabənzər qarışqlardan (NO_2 , SO_2 , SO_3 və s.) təmizlənməsinin üç üsulunu fərqləndirirlər.

1. Katalitik çevrilmələr yolu ilə qarışqların udulması üsulu;

2. Tullantıların halədici (əridici) qarışqlarının yuyulması (absorbasiya) üsulu;

3. Qazabənzər qarışqların ultramikroskopik quruluşlu bərk kütlələrlə udulması (adsorbasiya) üsulu.

Birinci üsulla sənaye müəssisələrinin toksiki tullantılarını sistemə katalizatorları daxil etməklə ətraf mühit üçün zərərsiz və ya az zərərlı maddələrə çevirirler. Təcrübədə palladium və vanadiymənşöyü katalizatorlardan daha çox istifadə olunur. Bunların köməkliyi ilə karbon oksidi dioksidədək və kükürd dioksidini oksidədək katalitik yanması baş verir. Bu üsulun başqa bir forması da zərərlı qarışqların qaz, məşəllərinin köməkliyi ilə yandırılmasıdır. Bu üsuldan Yeni Bakı Neftayırma zavodunda da istifadə olunur.

Absorbisiyon metod zərərlı qaz qarışqlarının maye uduların (absorbentlərin) köməkliyi ilə udulması prinsipinə əsaslanır. Absorbent kimi su, qələvi məhlulları (sodalar), aminyak və başqa maddələrdən istifadə olunur. Məsələn, qazabənzər ionlu birləşmələr 5%-li dəmir kuporusu tərəfindən absorbasiya edilir.

Adsorbasion metod ultramikroskopik quruluşlu sənaye tullantılarının tərkibində zərərlı komponentlərin çıxarılmasına imkan verir. Məsələn, AES-larda radioaktiv maddələrin kömür süzgəcərinin köməkliyi ilə təmizlənməsi metodundan geniş istifadə olunur.

Qaz qarışqlarının atmosferə dağılması üsulundan təhlükəli qarışıqlığın təhlükəli konsentrasiyasının icazə verilən konsentrasiya hərədi səviyyəsinə çatdırmaq lazımlı gəldikdə istifadə olunur.

Qaz-toz tullantılarının bir ərazidə toplanmasının qarşısını almaq üçün uca tüstü borularından istifadə olunur. Boru nə qədər hündür olsa onların tullantıları yayma effekti bir o qədər çox olur. Məsələn, Sadbori (Kanada) Mis-Nikel kombinatında bu məqsədilə istifadə edilən borunun yüksəkliyi 407 metrə bərabərdir.

Zərərlı maddələrin atmosferə yayılması metodu məcburi və müvəqqəti tədbirdir. Bu üsuldan mövcud təmizləyici qurğular tullantıları zərərlı maddələrdən tam təmizləyə bildiyi halda istifadə olunur.

Atmosfer havasının müəssisələrin zərərlı tullantılarından qorunması sanitar-mühafizəcidi zonaların və memarlıq-planlaşdırıcı qurğuların yaradılmasından da çox asıldır.

Sanitar-mühafizəcidi zonalar əhalinin zərərlı istehsal tullantılarından qorumaq məqsədi ilə sənaye tullantıları mənbələrini yaşayış və ictimai binalarını ayıran zolaqdır. Sanitar - mühafizəcidi zonaların eni istehsalın həcmindən, növündən, atmosferə buraxılan

maddelerin zərərlilik dərəcəsi və miqdarından asılı olaraq (50 metrdən 100 metrədək) müəyyən edilir. Belə zolaqların eni tozlu istehsal sahələrində (məsələn, sement istehsalı zonasında) çox, tozu az olan sahələrində (məsələn, həsir, qamış məmulatları istehsalı) az olur. Bu zonaların yaradıldığı yerlərdə abadlıq işləri aparılmalıdır, qaza və tozadavamlı ağac və bitkilərlə yaşıllaşdırılmalıdır. Müşahidələr göstərir ki, hava çirkəndiriciləri mənbələrinin yaxın ərazilədə əkilmış iynəyarpaqlı meşələrin hər hektarı orta hesabla 32 ton, enli yarpaqlı ağacların hər hektarı 68 ton toz tutur. Hava çirkəndirici mənbəyindən 500 metr məsafədə (NO_2 , SO_2 , SO_3 və s.) ilə zəhərlənmiş sahələrdə zəhərlənmə dərəcəsi zəhərlənmə mənbələrindən 500 m məsafədə belə yaşıllaşdırma olmadığı şəraitdə iki dəfə, yaşıllaşdırma olduğu şəraitdə isə üç-dörd dəfə az olur. Hava basçeyinin qorunması məqsədilə yuxarıda qeyd edilənlərlə yanaşı başqa tədbirlər də həyata keçirilir. Onlardan en əsasi ozon qatının qorunma tədbirləridir. Bir çox dövlətlərin "Ötrəf təbii mühitin qorunmasına dair" qanununda insanların təsərrüfat fəaliyyəti nəticəsində ozon qatının dəyişməsinə nəzarəti təşkil etmək, ozon qatını dağıdan istehsal sahələrini tənzimləyən və bu sahədə mövəud normativlərə əməl olunmasını tələb edən tədbirlər nəzərdə tutulur.

Hava hövzəsinə atılan zərərlili tullantılar hesabına iqtisadiyyata dəyən zərəri qiymətləndirərkən aşağıdakı düsturdan istifadə edilir:

$$Q = \sum C_i(\lambda) N_i F Z(\lambda) V(\lambda)$$

Burada: Q-tullantılar hesabına yaranan iqtisadi zərərin dəyərini;

$C_i(\lambda)$ -i-ci növ qarışığın toksikliyini;

N_i -i-ci növdən olan qarışığın tullantısının havada olan miqdarnı (ton/il);

F-atmosfer havasına tullantılardan dəyən ekoloji zərərin normativ həcmini (min man/şərt ton);

$Z(\lambda)$ -ərazinin tipindən asılı olaraq atmosferin çirkənməsinin nisbi təhlükəlik göstəricisini;

$V(\lambda)$ -zəhorli maddənin atmosferdə yayılma xarakterini öks etdirən əmsali göstərir.

C , Z və V göstəriciləri amillərin (λ) təsirindən asılı olaraq hesablanılır və normativ cədvəllərdə verilmiş göstəricilərdir.

Atmosfer havasının qorunması statistikasının məlumatları

sahalar, arazilər, sənaye mərkəzləri və yaşayış məntəqələri üzrə ümumiyləşdirilir və təhlil edilir.

Nəzarət üçün suallar

1. Atmosfer haqqında nə bilirsiniz?
2. Atmosfer havası hansı mənbələr hesabına çirkənir?
3. Atmosfer havasının statistik öyrənilməsi hansı məqsədlər üçün lazımdır?
4. Atmosfer havasının çirkənməsi hansı statistika göstəricilərinin köməkliyi ilə öyrənılır?
5. Atmosfer havasının çirkənməsi indeksi necə hesablanılır?
6. Hava hövzəsinə tullantıların təsiri nəticəsində yaranan iqtisadi zərərin həcmini necə müəyyən etmək olar?

IV FƏSİL

TORPAQ RESURSLARININ VƏZİYYƏTİ, İSTİFADƏSİ VƏ QORUNMASININ STATİSTİKASI

§ 4.1. Torpaq resursları haqqında anlayış və bu sahədə statistika- nın vəzifələri

yaraq bəşəriyyətin ANA adlandırdığı torpaq insanların yaşaması üçün lazımlı olan hər şeyin (qida, geyim, su və s.) təbii mənbəyi hesab olunur. İnsanlar ona lazımlı olan qidalı və suyu alıb etmək üçün torpağı becərməli və qorumağıdır. Dədəmiz Qorqudun vəsiyyəti belədir: "Torpağı becərmək və qorumaq lazımdır. Torpağı becəmrir, sənsə onu qorumaq lazımdır. Dəyər torpaq qorunmursa onu da becərməyinə dəyməz." Təbiətin başlıca nəməti olan torpaq Yer kürəsinin daxilində və səthində gedən uzun süren proseslər bioloji və atmosfer amilləri nöticəsində daima dəyişir.

Mütəxəssislərin fikrincə Yerin yaşı 5-7 milyard ilə yaxındır.

Mə'lum olduğu kimi Yer üç qatdan: bərk qabıq hissə, mantiya və nüvədən ibarətdir. Yerin kütləsinin 0,8 %-ni qabıq hissə, 41 %-ni mantiya və qalan hissəsini isə nüvə təşkil edir. Yerin üst bərk qatı litosferdən (Yunanca "litios"-daş), və su örtüyü hidrosferdən ("hidros" isə su deməkdir). ibarətdir. Litosferin üst qatı torpaq adlanır. Genetik torpaqşünaslıq elminin banisi V.V.Dokuçayevin fikrincə torpaq, torpaq əmələgötürən amillərin qarşılıqlı əlaqəsi və tə'siri nöticəsində əmələ gələn, özünəməxsus xassə və xüsusiyyətlərə malik olan təbii-tarixi cisimdir. Torpaq əmələgötürən amillər dedikdə sükür və minerallar, onların yayıldığı ərazi və yaşıl bitki və heyvanlar aləmi, relyef, iqlim, qrunt suları və insanların təsərrüfat fəaliyyətinin tə'siri nözardə tutulur.

Torpaq fiziki və coğrafi amillərin tə'siri ilə yaranmış müəyyən münbitliyə malik 1-1,5 metrdən artıq olmayan qatdır.

Mə'lum olduğu kimi, diametri 40 min km-ə borabər olan Yer planetinin ümumi sahəsi 510 milyon km²-dir. Onun 149 milyon km²-i quru, 361 milyon km²-i isə (yo'nı 71 %-i) sudur. Qurunun 11 %-ni buzlaqlar, 2,1%-ni göllər, sular, su ambarları və çaylar, 3,3 %-ni çalpaq qayalar, subinval sahələr, 7,4 %-ni suvarılmayan arid sahələr və sahil qumluqları, 27,0 %-ni meşələr, 19,0 %-ni kolluqlar, otlaklar və təbii çəmənliliklər, 2 %-ni sonaye müəssisələri, yollar və

şəhərlər altında qalan sahələr, 3 %-ni antropogen bedləndər (yo'nı insan tərəfindən yaradılmış boş ərazilər) və qalanları isə başqa ərazilərdir.

Ümumi sahəsi 86,6 min km² olan Azərbaycan Respublikasının torpaq sahəsi 8,6 milyon hektardır. Respublikamızın ümumi ərazisinin təqribən yarıya qədərini (49,9 %-i) kənd təsərrüfatı üçün yararlı və becərilən torpaqlar, 11,5 %-ni meşələr, 1,6 %-ni su hövzələri və 36,9 %-ni sair torpaqlar təşkil edir.

Ətraf mühitin çirkənməsi nöticəsində insanın normal yaşaması üçün təbiətin yaratdığı nemətlər və ətraf mühit tədricən məhv olur. (planetin flora və faunası məhv olur, litosferdə möhsuldularlıq azalır, atmosfer havası və sular zəhərlənir), insanın sağlamlığı pisləşir, orta ömürlü müddəti qısalır.

Torpaq resursları statistikası «İqtisadi, statistika»nın on kōhnə və əsas sahələrindən biri olmaqla torpaq fondunun həcmini və vəziyyətini, torpaq sahələrinin transformasiyasını, onların istifadəsinin nöticələrini (su basma, bataqlaşma, şoranlaşma və s.), bərpası və yaxşılaşdırılması tədbirlərini öyrənir.

Torpaq fondu inzibati vahid daxilində (ölkə, vilayət, rayon) və ya ayrı-ayrı idarə, təşkilat və təsərrüfatların istifadəsinə olan torpaq sahəsinin (su altında olan əraziləri də daxil etməklə) ümumi həcmidir.

Beynəlxalq təsnifata əsasən torpaq fondu məqsədli iqtisadi tə'yinatına görə aşağıdakı kateqoriyalara bölünür:

1. Kənd təsərrüfatı üçün yararlı torpaqlar;
2. Yaşayış məntəqələri (şəhər, kənd, qəsəbə) altında olan torpaqlar;
3. Sənaye, kənd təsərrüfatı, nəqliyyat, kurort, qoruq və başqa qeyri-kənd təsərrüfatı torpaqları;
4. Dövlət meşə fondu torpaqları;
5. Dövlət su fondu torpaqları;
6. Dövlət ehtiyatı torpaqları.

Torpaqların istifadəçilər arasında bölüşdürülməsi zaman daxilində ciddi surətdə dəyişə bilir. Meliorasiya işlərini və ya başqa tədbirləri, həyata keçirməklə torpaqların müxtəlif kateqoriyaları arasındaki nisbat də ciddi surətdə dəyişə bilər.

Kənd təsərrüfatı üçün yararlı torpaq sahələri istifadə növlərinə (əkili torpaqlar, təbii otlaklar, biçənəklər, üzümüklər, meyvə və giləmeyvə becərilən sahələr), keyfiyyət tərkibinə görə (şoranlaşmış,

çirkəndirilmiş, turşulaşmış) və başqa əlamətlərə görə də təsnifat, laşdırılırlar.

Torpaqların istifadə tə'yinatı və istifadə istiqamətləri öyrənilərkən statistikanın qarşısında aşağıdakı vəzifələr durur:

1. Torpaqdan istifadə edənlərin kateqoriyaları və torpaqların istifadə tə'yinatlarına görə torpaq fondunun ümumi sahəsini və tərkibini öyrənmək;
2. İstifadə olunan torpaqların vəziyyəti və onların transformasiyasını öyrənmək;
3. Torpaqların keyfiyyətinin müqayisəli xarakteristikasını (hər şeydən əvvəl məhsuldarlığını) vermək;
4. Torpağın təbii xassələrinin köklü dəyişmələrini və məhsuldarlıq səviyyəsinə görə quruluşunu öyrənmək.

Torpaq fondunun tərkibi və onun hərəkəti natural ifadədə (ha, km²) və dəyər ifadəsində (torpaq sahələrinin iqtisadi qiymətləndirməsi və torpaq üçün ödənişler) verilmiş mütləq və nisbi göstəricilərin köməkliyi ilə öyrənilir.

Kənd təsərrüfatı üçün yararlı torpaq sahəsi məhdud olan Azərbaycan Respublikasında torpaqların mühafizəsi, səmərəli istifadəsi və təkrar istehsalı ilə əlaqədar problemlərin həllini həmişə diqqət mərkəzində saxlamaq iqtisadiyyatımızın qarşısında duran ən mühüm məsələlərdən biridir.

Azərbaycan şəraitində kənd təsərrüfatının inkişafı əsasən meliorasiyanın həcmi və səmərəli təşkili ilə bilavasitə əlaqədardır. Respublikamızda əkinçilik məhsullarının təqribən 80 %-dən çoxu suvarılan torpaqlardan götürülür. Respublikamızın səhra və yarımsəhra zonalarının, habelə şoran torpaqların mövcudluğu meliorasiya işlərinə daima qayğı göstəriləşinin tələb edir. XX əsrin son 20 ilində respublikamızın iqtisadiyyatında ciddi iqtisadi böhranın mövcudluğuna baxmayaraq meliorasiyanın inkişafına xeyli əmək və vəsait sərf edilmişdir. Bu illər ərzində şoran torpaqların yuyulmasına, erroziyadan qorunmasına, su təsərrüfatı qurğularının qurulmasına və s. işlərə sərf edilən vəsait hesabına bir sıra suvarma şobəkələri yenidən qurulmuş, 70 min hektardan çox torpağı meliorasiya şəraiti və 200 min hektardan çox sahənin su təchizatı xeyli yaxşılaşdırılmışdır.

Torpaqın qorunması və səmərəli istifadəsi statistikasının əsas vəzifəsi aşağıdakılardır:

1. Dövlət idarəciliyi orqanlarını mövcud torpaqların köməyyəti

və keyfiyyət tərkibinə dair lazımi mə'lumatlarla tə'min etmək;

2. Torpaqların qorunması və torpaqdan istifadənin səmərəliyinə yönəldilmiş tədbirləri əks etdirmək;
3. Torpaq qoruyucu tədbirlərə və onların səmərəliliyinə yönəldilmiş məsəflərin həcmini müəyyən etmək;
4. Torpaq resurslarından istifadənin səmərəliliyini səciyyələndirmək;
5. Torpaqların vəziyyəti, qorunması və istifadəsini əks etdirən göstəricilərin, beynəlxalq miqyasda müqayisəsini aparmaq və təhlil etmək.

Torpaq resurslarının mövcudluğuna dair statistika göstəriciləri təsərrüfat dövriyyəsinə cəlb edilmiş torpaqların dinamikasını, mənimsonilmiş torpaqların transformasiyasını və onların rekultivasiyasını əks etdirməlidir. Torpaq resurslarından istifadəyə nəzarəti həyata keçirmək baxımdan torpaqların transformasiyasını əks etdirən göstəricilər xüsusi əhəmiyyətə malikdirlər. Bu baxımdan məhsuldar torpaqların qeyri-kənd təsərrüfatı məqsədlər üçün ayrılmamasına xüsusi diqqət yetirmək tələb olunur.

Torpaq resurslarının keyfiyyətini əks etdirən göstəricilərə isə həm təbii proseslər və cləca də insanların təsərrüfat fəaliyyəti nəticəsində torpaqların vəziyyətinin dəyişməsini qeydə almalıdır. Bu qrupa aid olan göstəricilərin əsas vəzifəsi sənaye müəssisələri və məişət tullantıları ilə, habelə həddindən artıq verilən mineral kübrolurlar və başqa çirkəndiricilərlə çirkənmiş torpaqları ayrıca uçota almalıdır. Belə uçotun aparılmasında məqsəd insanların intensiv təsərrüfat fəaliyyəti nəticəsində keyfiyyəti pisloşmış torpaqları aşkar etməkdir. Bunlarla yanaşı təbii proseslər (quraqlıq, duzlaşma, zəlzəla, defilyasiya, və s.) nəticəsində yararsız hala düşmüş torpaqların yeri və həcmində dair mə'lumatların da əldə edilməsi çox gərklidir. Torpaq resursları məhdud olduğuna görə, belə məlumatların ünnumilosdırılması və təhlili torpaqqoruyucu tədbirlərin hazırlanması və həyata keçirilməsinə nəzarət etmək çox gərklidir.

Son illərdə iqtisadçıların qarşısına çıxan problemlərdən biri də ətraf mühitin əsas komponentlərinin qorunması üzrə çoxilən məsəflərin, (o cümlədən torpaq resursları üzrə) ümumi məbləğini müəyyən etməkdir. Bu problemin aktuallığı son vaxtlaradək bə'zi təbii resursların (ilk növbədə də torpaq resurslarının) təkrar istehsalı içtimai təkrar istehsalın tərkib hissəsinə çevriləməsi ilə əlaqədardır. Bununla əlaqədar olaraq də həmin prosesdə lazım olan

məsrəflərin üçətə alınmasına ehtiyac yaranır. Torpaqqoruyucu tədbirlərə məsrəflərin müəyyən edilməsi problemlərinin həlli bu məsrəflərin müəyyən edilməsinə dair metodikanın hazırlanması ilə əlaqədardır. Belə metodikanın hazırlanması isə ətraf mühitin qorunması statistikasının alt sistemi kimi torpaq resursları statistikasının göstəriciləri sisteminin hazırlanmasını tələb edir.

§ 4.2. Torpaq resurslarının vəziyyəti, istifadəsi və qorunması statistikasının göstəriciləri sistemi

Torpaq resurslarının təhlili torpaqdan istifadə sahəsində həm iqtisadi və həm də ekoloji baxımdan optimal qərarların qəbul edilməsinə köməklik edə bilər.

Torpaq resurslarından istifadə statistikasının göstəriciləri sistemi aşağıdakı kimidir;

Torpaq resurslarının vəziyyəti, istifadəsi və qorunması statistikasının göstəriciləri sistemi

Göstəricinin adı

I Torpaq fondu və onun tərkibi

1.1 Torpaq fondunun ümumi sahəsi

- a) əkinlər
- b) çoxillik əkmələr
- v) yem bitkiləri əkilən sahələr
- q) dincə qoyulmuş və otlaq kimi istifadə olunan sahələr

1.1.2. Yaşayış məntəqələrinin tutduğu sahə (kateqoriyalar üzrə)

- a) tikililər altında olan sahə

o cümlədən:

1. şəhər tipli

onlardan:

bağlar və yaşlılıqlar altında
bağçalar, yem bitkiləri əkiləni və s.
sahələr

2. Kənd tipli

onlardan:

Ölçü vahidi

Ha

ha, ümumi yekuna nisbatən %-la
ha, ümumi yekuna nisbatən %-la
ha, ümumi yekuna nisbatən %-la

ha, ümumi yekuna nisbatən %-la

ha, ümumi yekuna nisbatən %-la

ha, ümumi yekuna nisbatən %-la

ha, ümumi yekuna nisbatən %-la

ha, ümumi yekuna nisbatən %-la

ha, ümumi yekuna nisbatən %-la

ha, ümumi yekuna nisbatən %-la

bağlar və yaşlılıqlar altında
bağçalar, yeni bitkiləri əkilən və s.
sahələr

b) sənaye obyektləri altında olan
sahə

onlardan:
yaşlılıqlar və bağlar altında olan
v) dağ-mədən sənayesi altında olan
sahələr

onlardan:
yaşlılıqlar və bağlar altında olan
q) nəqliyyat obyektləri altında
onlardan:

yaşlılıqlar və bağlar altında olan
d) bərk və maye halında olan
tüləntilərin saxlanması və
zərərləşdirilməsi üçün istifadə
istifadə edilən sahələr

1.1.3. Təbii-qeyri məhsuldar olan
torpaqlar (buzlaqlar, qayalı çıxıntılar)

1.1.4. Meşə fondu sahələri

1.1.5. Su obyektlərinin tutduğu sahələr

1.1.6. Qorunan torpaqlar (o cümlədən
qoruq sahələri)

1.1.7. İstirahət qoyulmuş (rekrasiya
edilmiş) torpaqları

1.1.8. Sair torpaqlar

II. Torpaqların transformasiyası

2.1. Dövriyyədən çıxmış kənd
təsərrüfatı torpaq sahələri – cami
o cümlədən aşağıdakı məqsədlər üçün
istifadə olunan:

2.1.1. Selit(tikinti) tə'yinatlı (kənd və
səhər tipli tikintilər)

2.1.2. Sənaye məqsədləri üçün istifadə
olunan

2.1.3. Faydalı qazıntıların, torfun
çıxarıldığı və geoloji keşfiyyat işləri
üçün istifadə olunan
onlardan:

Məhsuldar qat: götürməklə

2.1.4. Nəqliyyat tə'yinatlı sahələr

ha, ümumi yekuna nisbatən %-la

ha, ümumi yekuna nisbatən %-la

ha, ümumi yekuna nisbatən %-la

ha, ümumi yekuna nisbatən %-la

ha, ümumi yekuna nisbatən %-la

ha, ümumi yekupa nisbatən %-la

ha, ümumi yekuna nisbatən %-la

ha, ümumi yekuna nisbatən %-la

ha

ha

ha

ha

ha

ha

ha

ha, II-yə nisbatən %-la

ha, II-yə nisbatən %-la

ha, II-yə nisbatən %-la

ha, II-yə nisbatən %-la

ha, II-yə nisbatən %-la

2.1.5. Meşa təsərrüfatı sahələri	ha, II-yə nisbətən %-la	v) zəhərli kimyəvi maddələr q) bioloji çirkəndirici maddələr d) çirkəb suları və zərərin komponentlərlə çirkənmiş atmosfer yağıntıları ilə çirkənmiş e) neft məhsulları ilə çirkənmiş	ha
2.1.6. Su təsərrüfatı sahələri	ha, II-yə nisbətən %-la		
2.1.7. Bərk tullantıların saxlanması və utilşədirilməsi üçün istifadə olunan sahələr	ha, II-yə nisbətən %-la		
2.1.8. Maye tullantıları toplamaq və zərərləşdirmək üçün istifadə olunan sahələr	ha, II-yə nisbətən %-la		
2.2. Kənd təsərrüfatı dövriyyəsinə çəlb olunmuş torpaq sahələri o cümlədən:	ha, II-yə nisbətən %-la	3.12. Nəzarət məntəqələrinin sayı	adəd
2.2.1. Dağ-mədən, geoloji kaşfiyyat, tikinti torf çıxarılması zamanı pozulmuş torpaq sahələrinin rekultivasiyalı nəticəsində	ha, II-yə nisbətən %-la	IV. Kənd təsərrüfatı torpaqlarının keyfiyyətini yükseltmək üzrə tədbirlər	
2.2.2. Bataqlıqların mənimşənilməsi nəticəsində	ha, II-yə nisbətən %-la	4.1. Su məlyorasiyası ilə əhatə olunmuş torpaq sahələri-cəmi o cümlədən:	ha
2.2.3. Meşa torpaqlarının mənimşənilməsi nəticəsində	ha, II-yə nisbətən %-la	a) suvarılan onlardan; sünii yağış yağıdırma yolu ilə sair üsullarla	ha
III. Yaxşılaşdırılmağa cətiyacılı kənd təsərrüfatı torpaqları		b) qırğudan onlardan; açıq drenaj sistemi ilə sair üsullarla	ha
3.0.1. Qurululmağa cətiyacılı torpaqlar	ha, II-yə nisbətən %-la	4.2. Kimyəvi məlyorasiya ilə əhatə olunmuş torpaqlar-cəmi o cümlədən kübra verilmiş sahələr onlardan: üzvü mineral	ha
3.0.2. Erroziya	ha, II-yə nisbətən %-la	4.2.1. hər hektara verilmiş kübrənin orta miqdəri	kq/ha
3.0.3. Deformasiya olunmuş onlardan qumsallaşmaya mə'ruz qalmış Su və külək erroziyasına mə'rüz qalmaq təhlükəsi olan torpaqlar	ha	4.2.2. hər hektardan yuyulmuş kübrənin miqdəri onlardan: üzvü mineral	ha
3.0.5. Daşlarla zibillənmiş torpaqlar	ha	4.2.2.a. Zəhərli kimyəvi maddə verilmiş sahə	ha
3.0.6. Kolluqlar basmış torpaqlar	ha	4.2.3. Hər 1 hektardan verilmiş zəhərli kimyəvi maddələrin orta miqdəri	kq/ha
3.0.7. Təkrarlı şoranlaşmış torpaqlar onlardan suvarılan torpaqlar	ha	4.2.4. Hər 1 hektardan yuyulmuş zəhərli kimyəvin maddələrin orta miqdəri	kq/ha
3.0.8. Hidrotexniki qurğuların tikiləsi nəticəsində su altında qalan sahələr	ha	4.3. Bioloji meliorasiya ilə əhatə olunmuş sahə o cümlədən	
3.0.9. Bataqlaşmış sahələr	ha	a) yuyulmuş torpaqlarda torpaqqo- ruyuğu yem əkilən və tarla növbəli əkin dövriyyəsi sistemi tətbiq edilmiş sahələr	ha
3.10. Təkrar bataqlaşmış sahələr	ha		
3.11. Maksimum konsentraşıya dərəcəsindən çox çirkəndirici maddələr qeydə alınmış torpaq sahələri - cəmi o cümlədən	ha		
a) radioaktiv maddələr	ha		
b) ağır metallar	ha		

b) yeni selleksiya bitkilərinin tətbiq edildiyi torpaq sahələri	ha	yaradılması və becərilməsinə çəkilən xərclər	Min man.
4.4. Aqrötexniki meliorasiya ilə əhatə olunmuş torpaq sahələri-cəmi o cümlə- dən eroziya əleyhini və sel əleyhini tədbirlərlə əhatə olunmuş torpaq sahələri o cümlədən: eroziyaedici becərə metodikası ilə terraslaşdırmaq yolu ilə tarlaqoruyucu məşə zolaqları yaratmaqla	ha	5.6. Dağ-mədən işləri ilə əlaqədar pozulmuş torpaqların rekultivasiyasına çəkilən xərclər	Min man.
4.4.1. kolluqlardan və daşlardan temizlənmiş torpaq sahələri	ha	5.7. Elmi-tədqiqat işlərinə çəkilən xərclər	Min man.
4.4.2. dağ-mədən və torf çıxarılması ilə əlaqədar pozulmuş torpaqlarla rekultivasiyası-cəmi onlardan: a) əkin qorumaq üçün b) su tutarları yaratmaq üçün v) tikinti ehtiyacları üçün	ha	Torpaqların vəziyyəti, istifadəsi və qorunmasını əks etdirən yuxarıda verilmiş statistika göstəriciləri sisteminin I bölməsindəki göstəricilər əsasən mövcud torpaq resurslarının həcmi, quruluşu və istifadəsinin istiqamətlərini əks etdirir. Bu göstəricilər hal-hazırda da kənd təsərrüfatı statistikasında istifadə edilirlər. Bu bölmədə insanların yaşadıqları ərazilərin geniş təsviri verilmişdir. Son vaxtlarda içtimai istehsalda yaranan tullantıların həcminin artması ilə əlaqədar olaraq statistika göstəriciləri sisteminin bu bölməsinə tullantıların saxlanması və zərərsizləşdirilməsi üçün ayrılmış torpaq sahəsinin həcmindən dair göstəricilər də daxil edilmişdir.	
4.4.3. Məhsuldarlıq götürülmüş torpaqlar	ha	Göstəricilər sistemini II bölməsinə torpaqların transformasiyasını sociyyələndirən çoxsaylı göstəricilər daxil edilmişdir. Belə göstəricilər 22 -kə №-li hesabat formasının 1-ci və 2-ci əlavələrində verilir.	
4.4.4. Məhsuldar qat əlavə edilmiş torpaqlar	ha	Göstəricilər sisteminin III bölməsində yaxşılaşdırılması tələb olunan torpaq sahələrinə aid göstəricilər daxil edilmişdir. Buraya desfalyasiyaya, erroziyaya və başqa proseslərə məruz qalmış torpaq sahələrinin yaxşılaşdırılması məqsədilə suvarılmasına, qurudulmağa və başqa yaxşılaşdırma tədbirlərinə ehtiyacı olan torpaqları sociyyələndirən göstəricilər daxil edilmişdir. Deyilənlərdən əlavə bu bölmədə istehsalat tullantıları ilə çirkənmiş torpaq sahələrini sociyyələndirən statistika göstəricilər də vardır.	
4.5.0 Sair meliorasiya	ha	Göstəricilər sisteminin IV bölməsində insanların təsərrüfat fəaliyyətinin torpaqdan istifadəyə neqativ təsirini aradan qaldırmaq üçün həyata keçirilən tədbiri (melyorasiya, torpağın yuyulması), bioloji təmizləmə, rekultivasiya və s. əhatə edən göstəricilər daxil edilmişdir.	
4.5.1. Əhəngli maddələrlə əhatə olunmuş turşulu torpaq sahələri	ha	Göstəricilər sisteminin V bölməsinə daxil edilmiş göstəricilər torpaq resurslarının qorunmasını və səmərəli istifadəsini təmin etmək məqsədilə çəkilən xərclərin möbləğini və istiqamətlərini əks etdirir.	
4.5.2. Gipsləşərək şoranlaşmış torpaq sahələri	ha	Bu sistemə daxil edilmiş göstəricilərin kompleks təhlili torpaq	
V. Torpaq resurslarının qorunması və səmərəli istifadəsinə çəkilən məsrəflər			
5.1. Eroziya əleyhini hidrotexniki qurğuların tikilməsinə və istismarına çəkilən xərclər	Min man.		
5.2. Sel əleyhini qurğuların tikilmə- sininə və istismarına çəkilən xərclər	Min man.		
5.3. Yamacların terraslaşdırılmasına çəkilən xərclər	Min man.		
5.4. Tarlaqoruyucu zolaqların yaradıl- masına və becərilməsinə çəkilən xərclər	Min man.		
5.5. Çalalar, yarpaqlar və s. boyunca eroziya əleyhini məşəliklərin	Min man.		

resurslarının vəziyyəti, istifadəsi və qorunması haqqında geniş təsəvvür yaradır. Lakin göləcəkdə bu göstəricilər sistemi daha da təkmilləşdirilməli və tamamlanmalıdır. Belə təkmilləşdirmə ilə növbədə torpaqların iqtisadi qiymətləndirilməsi istiqamətində aparılmalıdır. Məhz torpaqların iqtisadi qiymətləndirilməsini səciyyələndirən göstəricilər torpaq resurslarından istifadənin səmərəliliyini müəyyən edən əsas göstərici olmalıdır.

Torpaqların iqtisadi cəhətdən düzgün bölgündürülməsi kənd təsərrüfatı istehsalının düzgün yerləşdirilməsi üçün də çox gərəklidir. Bu məqsədlə torpaqların fərdi iqtisadi qiymətləndirilməsi (başqa sözlə təbii-iqlim şəraitində asılı olaraq kənd təsərrüfatı bitkilərinin becərilme imkanları nəzərə alınmaqla qiymətləndirmə) böyük maraq doğurur. Torpaqların iqtisadi qiymətləndirilməsinə dair belə mə'lumatlar olduqda mövcud torpaqların konkret kənd təsərrüfatı məhsullarının istehsal üçün yararlılıq dərəcəsini müəyyən etmək çətin deyildir. Beləliklə, torpaq resurslarından istifadənin statistika göstəriciləri sistemində əsas kənd təsərrüfatı məhsullarının becərilməsi üçün lazımlı olan əkin sahələrinin diferensiallaşdırılmış miqdarını əks etdirən göstəricilərində olması çox vacibdir.

§ 4.3. Torpağı əmələ götərən Müxtəlif minerallardan ibarət olan yer qabığının üst hissəsi torpaq adlanır.

"Torpaq yer səthində litosferin mineral və təkamül nəticəsində birləşməsindən əmələ gəlmış və özünməxsus xassələri olan təbii mühitdir". (Ə.A.Əsgərov, "Ətraflı mühitin qorunması və təbii sərvətlərdən istifadə" Bakı, 1989, səh. 68). Başqa sözlə, torpaq qatı həm mineral və həm də üzvü birləşmələrdən ibarətdir. Torpaq bitki və heyvan organizmlarının, iqlimin, relyefin və ərazinin geoloji tərkibinin qarşılıqlı əlaqəsindən əmələ gəlmış, inkişaf etmiş və indi də dəyişiklikdə olan maddi varlıqdır.

Torpağın yaranmasını tə'min edən saboblar torpağı əmələ götərən amillər adlanır. Müəxəssislərin fikrine (məsələn, V.V.Dokuçayev) torpaq, aşağıdakı amilin tə'siri (birgə fəaliyyəti) nəticəsində əmələ gəlməsidir:

1. Torpaq əmələgötürən səxurlar (S);
2. Bitki çürüntüləri (B);
3. Heyvan organizmləri (H);
4. Iqlim (I);
5. Relyef (R).

6. Zaman-ərazinin yaşı (t).

Torpaqşunas alımların fikrine bu amillər sırasına insanın fəaliyyəti (In) və qrunt suları (Qs) da daxil edilməlidir. QRUNT suları torpaqdaxili proseslərin inkişafına bilavasitə tə'sir etməklə konkret torpaq tipinin formasını tə'min edir.

Torpaq əmələgötürən amillərin əlaqəsini aşağıdakı funksional əsiliqliş şəklində ifadə etmək mümkündür:

$$T = S B H Q_s R I_n t$$

Torpaqla onu əmələ gətirən amillər arasındaki əsiliqliş kəmiyyətə (rəqəmlə) ifadə etmək çox mürəkkəb bir məsələ olduğundan onu dəqiq göstərici kimi hesablamak hələlik mümkün deyildir. Çox gümən ki, bu məsələnin riyazi və iqtisadiyyat baxımından həll edilməsi yaxın göləcəkdə mümkün olacaqdır.

Torpağın ümumi kütləsinin çox hissəsini torpaq əmələgötürən səxurlar təşkil edir. Hər birinin özünməxsus fiziki və kimyəvi xassəsi olan belə səxurlar müxtəlif minerallardan ibarət olurlar. Bu mineralların bəziləri müxtəlif kimyəvi reaksiyalarda fəal iştirak etməklə müxtəlif birləşmələr şəklində torpağı zənginləşdirirlər. Kimyəvi reaksiyalarda fəal iştirak etməklə maddələr torpağın fiziki və mexaniki xassələrini formalaşdırırlar.

Torpaqların əmələ gəlməsi prosesində onun biokimyəvi xassələrinin və məhsuldarlığının formalaşmasında və dəyişməsində ana səxurların mexaniki, bioloji, fiziki və kimyəvi xassələrinin rolü böyükdür. Bu amillərin tə'siri nəticəsində səxurlar parçalanaraq humus adlı qarışıqla birləşdikdən sonra "torpaq" adlı maddi varlığı yaradır.

Torpaq əmələgölmə prosesində ibtidai (bakteriyalar), ali bitkilər (otlar, ağaclar, kollar) xırda onurğasız canlılar (molyuskalar, qurdal və s.) heyvanlar və insanlar müxtəlif formalarda iştirak edirlər. Canlılar aləminin torpaq əmələgötürmə prosesində iştirakçı torpaq əmələgötürilmənin bioloji amili hesab olunur.

Torpağın əmələ gəlməsi prosesində iqlim amili mühüm rol oynayır. "İqlim amili" dedikdə torpağın istilik enerjisi və su ilə tə'min olunması dərəcəsi başa düşülür. Yer səthində düşən istiliyin, yerüstü və yeraltı sututarları, atmosfer çöküntüləri və küləyin miqdarı konkret ərazinin coğrafi kordinatlarından, relyefindən və başqa kompleks amillərin tə'siri nəticəsində formalaşır.

Təbiətşünaslığın qanunlarına əsasən hər bir təbii proses konkret zaman və məkan şəraitində dayışır. Bu o deməkdir ki, torpağın əmələ gəlməsi üçün müəyyən zaman və coğrafi şərait tələb olunur. Məsələn, amerikan alimi H.Bentenin hesablamalarına görə xalis ana süxurdan 2-3 sm qalınlığında torpağın əmələ gəlməsi üçün 200-1000 il lazımdır.

Torpaqəmələgəlmə proseslərindən və yerin süxurlarından asılı olaraq müxtəlif məhsuldarlığa malik müxtəlif torpaq tipləri (tundra, podzol, qaratorpaq, narincı, boz, qırmızı, sarı və s.) yaranır.

İnsanların təsərrüfat fəaliyyəti də torpağın əmələ gəlmə prosesində təsir edən amillərdən biri hesab edilir. İnsanlar öz tələblərini ödəmək üçün torpağı şumlayır, suvarır və müxtəlif kübrətlər verərək yüksək məhsuldarlıq əldə etməyə çalışırlar. Belə əməliyyatlar isə torpağın keyfiyyətini və xassalarının dayışməsinə götərib çıxarırlar.

§4.4. Torpaqların vəziyyəti və çirkəlmədən qorunmasının statistikası

tində baş verən dayışıklılıyi əks etdirir. Bu göstəricilərin əsas vəzifəsi iqtisadiyyat sahələrindəki fəaliyyət nəticəsində yaranmış tullantılar və həddindən çox mineral kübrətlər verilməsi nəticəsində çirkəlmış torpaqları uçota almaqdır. Belə göstəricilərə ehtiyac iqtisadiyyatın müxtəlif sahələrində torpaq resurslarından istifadənin intensivliyinin cəmiyyətin təsərrüfat fəaliyyəti nəticəsində keyfiyyəti pişmiş torpaqların xüsusi çökisinin gündən-günə artması ilə əlaqədar yaranmışdır. Bununla yanaşı torpaq resurslarının məhdudluğunu ucundan təbii proseslər (eroziya, defilyasiya, şoranlaşma, sohralaşma və s.) nəticəsində dağidici təsirinə məruz qalmış torpaqların uçotu aparılmalıdır. Vahid bir sistemdə birləşdirilmiş belə mə'lumatların təhlili torpaqqoruyucu tədbirlərin hazırlanmasına yönəldilmişdir. Həm də bu tədbirləri əks etdirən göstəricilər statistika göstəriciləri sistemində öz yerini tutmalıdır ki, sonradan torpaqqoruyucu işlərin gedişinə səmərəli nəzarəti təşkil etmək mümkün olsun.

Torpaq təbii amillər və insanların təsərrüfat fəaliyyəti və möşətdə yaranan tullantılar hesabına müntazam olaraq çirkələr. Belə

tullantıların və həmin maddələrin birləşmələrinin (mineral kübrətlərin, pestisidlərin, radioaktiv elementlərin və s.) daxil olması nəticəsində torpaq çirkələr. Torpağın çirkəlməsinin müxtəlif baxımdan (məkaniki, fiziki, kimyəvi, bioloji və sanitariya) öyrənilirlər.

Torpaq səthinin müxtəlif bərk (tikinti materialları, metal, dəmir-beton konstruksiyaları və s.) geoloji axtarış və dağ-mədən işləri nəticəsində çıxarılan süxurlar və möşət tullantıları ilə çirkəlməsi, torpağın məkaniki çirkəlməsi hesab edilir. Torpağın səthində uzun müddət qalan belə çirkəndiricilərin tədricən korroziyası, aşınması, mikrobioloji və fiziki-kimyəvi parçalanması nəticəsində torpağın xassaları dayışır. Çirkəlmış torpaqların öz-özünü təmizləmə prosesi zəif olduğu üçün torpağa daxil olan elementlər orada uzun müddət qalır, başqa elementlərlə reaksiyaya girərək müxtəlif maddələr əmələ götərir. Həmin maddələr torpaqdan bitkilərə, bitkilərdən isə heyvanlara keçərək ümumi bioloji dövranda iştirak edir.

Sənaye müəssisələrindən, istilik qurğularından, təyyarələrdən və avtomobil lərindən torpağa düşən tullantılar içərisində elə kimyəvi maddələr (qurğunun, cıvə, sink, mərgümüş, flor, manqan, dəmir, pestisidlər və s.) var ki, torpağa düşdükdən sonra onlar canlı həyat üçün təhlükə mənbəyinə çevrilirlər.

Mütəxəssislərin hesablamalarına görə hər il dünyada əridilən 500 milyon ton metaldan 25 %-i korroziyaya uğrayır və sürtünmə nəticəsində toz halına düşür. Orta hesabla yer səthinin hər km^2 -nə 2000 kq dəmir düşür. Dəmirin torpaqdan müxtəlif turşularla birləşmələrində yaranan xelatlar suda çox asan həll edilir və torpaqdan yuyulur.

Kağız sənayesinin tullantıları, pestisidlərin, soda və xlor istehsalı məhsularının tərkibində olan cıvənin üzvü birləşmələri (xüsusi dəmetil cıvə) daha yüksək toksiki xassəyə malikdir.

Torpağın çirkəlməsində qurğunun, mis, sink və onların birləşmələrinin də rolü nəzərə çarpacaq dərəcədədir.

Torpağın əsas çirkəndirilməsi mənbələrindən biri olan avtomobil nəqliyyatının torpağa atdığı qurğunun, benzin və başqa yanacaq növlərinin tərkibinə antidentor kimi alava edilir. Yer səthinə düşən qurğun ağır olduğu üçün dərhal torpağa çökür.

Torpağın mislə çirkəlməsi üzümçülükdə istifadə edilən gəydəş məhlili, mədənlərdən çıxan mislə zəngin sular, sənaye qurğularından toz şöklində atmosferə və oradan da torpağa çökəsmi yolu ilə baş verir. Tədqiqatçı alımların hesablamalarına görə dünya üzrə

yer səthinin hər km^2 -nə ildə 35 kq mis və 26 kq sink daxil olur ki, bu da torpaqdə olan biogen mənşəli konsentrasiyadan müvafiq olaraq 100 və 15 dəfə çoxdur.

Yuxarıda qeyd edilənlərlə yanaşı torpaq nikel, manqan, aluminium və başqa texnoloji mənşəli çırkləndiricilərin, habelə kənd təsərrüfatında istifadə edilən pestisidlərin, mineral kübrələrin, tibbi dəvə və baytarlıqda istifadə olunan zəhərli maddələrin tə'siri nəticəsində də çırklənir. Bu maddələr torpaq düşdükdən sonra torpaqdə olan elementlərlə reaksiyaya girərək onun quruluşunu və kimyəvi tərkibini pozur, mikrobioloji prosesləri zəiflədir və ya dayandırır. Bütün bunların nəticəsində isə insanların və heyvanların zəhərlənməsi, bitkilərin inkişafından qalması və məhsuldarlığın azalması baş verir.

Torpağın çırklənməsi təbii hadisələr (quraqlıq, çox şaxtalı havalər, yağışlılar, firtına, vulkan püşkürmələri, daşqınlar, zəlzələlər və s.) nəticəsində də baş verir. Belə proseslərin bə'zilərinin (zəlzələ, vulkan prosesləri və s.) qarşısını almaq demək olar ki, mümkün olmadığı halda onların bə'zilərinin mənfi tə'sirini müəyyən oks tədbirlər görməkla azaltmaq olar. Məsələn, meşəlik sahələrini genişləndirmək, yeni su tutarları yaratmaqla, suvarma sistemlərini genişləndirmək quraqlığın mənfi tə'sirini zəiflətmək və beləliklə də torpağın müdafiə etmək olar.

Torpağın təbii vəziyyətinin və keyfiyyətinin pişəşməsi sahralaşma, eroziya, desiflyasiyaya uğrama və şoranlaşma nəticəsində də baş verə bilir. Sahralaşma torpaqların hətta ot örtüyündən belə mərhum olması deməkdir. Dünyada olan sohra və yarımsəhraların sahəsi 48,4 mln. km^2 -dir. Bu, həyat üçün yararlı olan sahələrin 43 % ni təşkil edir. İnsanların fəaliyyətləri nəticəsində yaranan sohraların sahəsi 10 mln. km^2 -dir ki, bu da quru hissənin 6,7 %-i deməkdir. Hesablanmışdır ki, 1 saatda dünya üzrə 700 hektar sahədə sahralaşma gedir. İldə 2,5 mln. hektar kənd təsərrüfatı üçün yararlı olan və becərilən torpaq sahələri eroziya və sahralaşma nəticəsində yararsız hala düşür. Bunun yarısı suvarılan torpaqlardır. Hal-hazırda 30 mln. km^2 ərazi sahralaşma qorxusu altındadır. 1 sm məhsuldar torpaq qatının yaranması üçün isə 10-50 il, bə'ən 300 ilədək vaxt tələb olunur.

Sahralaşma prosesinin və bunun yaranma səbəbələrini öyrənmək və ona qarşı mübarizə aparmaq böyük xərc tələb etdiyinə görə xüsusi dövlət programının hazırlanması lazımdır.

Respublikamızda hal-hazırda sür'ətlə sahralaşma və torpaqların eroziyaya uğraması prosesi gedir. Hələ 10 il bundan önce aparılan elmi-tədqiqat işlərinin nəticəsində müəyyən olunmuşdur ki, respublikamızın torpaqlarının 42 %-i bu və ya digər dərəcədə eroziya prosesinə məruz qalmışdır. Kənd təsərrüfatında istifadə edilən torpaqların isə 48 %-i eroziyaya uğramışdır.

Respublikanın bir çox dağ rayonlarında eroziyaya uğramış torpaqların sahəsi rayonun ümumi ərazisinin 50 %-dən 90 %-ə qədərini təşkil edir. Məsələn, Şəki rayonun ərazisinin 68,8 %-i, Şamaxı rayonunun ərazisinin 67 %-i, Lerik rayonunun ərazisinin 63 %-i bu və ya digər dərəcədə eroziya prosesinə düşür olmuşdur. Bu proseslər arası kəsilmədən indi də davam edir və genişlənərək yeni-yeni sahələri sıradan çıxarır. Mərhum akademik Həsən Əliyevin hesablamalarına görə 1 hektar münbit torpaq sahəsi 12 ailəni yedirdir, içirdir və geyindirir. Dövrümüzdə bu məsələnin qloballaşması, dönyanın inkişaf etmiş aparıcı dövlətlərinin və BMT-nin diqqətlərini belə bir vacib məsələyə yönəltmələrini tələb edir.

Azərbaycan hökuməti hələ 4-5 il bundan əvvəl Birleşmiş Millətlər Təşkilatının "Dünya iqliminin dəyişməsi üzrə çərçivə" Konvensiyasına, "Səhralaşmaya qarşı mübarizə və biomüxtəlifliyin qorunması haqqında" Konvensiyaya imza atmışdır. Hal-hazırda respublika səviyyəsində bu məsələlər öyrənilir və konkret Dövlət proqramının hazırlanması üçün səmərəli iş aparılır.

Respublikamızda ətraf mühit, torpaq, su, meşə, yaşlılıqlar, bir səzə, ekosistemin digər elementləri haqqında bilgilərimiz və məlumatlarımız çox aşağı səviyyədədir.

Torpaqdan istifadə zamanı əkinçilik qaydalarına düzgün əməl etmədiyində torpağın üst münbit qatı şiddətli küləklərin, qarın, yağışın və irriqasiya sularının dağıdıcı tə'sirindən eroziyaya və desiflyasiyaya məruz qalır. «Torpağın xərcəngi» adlanan eroziya küləyin, suyun, daşqınların və başqa amillərin tə'siri nəticəsində torpağın üst münbit qatının itmosuna deyilir. Yer səthinə düşən yağışının hamisi dərhal yera hopa bilmədiyindən axıb bir yera yığılaraq sellər, çaylar və daşqınlar əmələ gətirir. Belə güclü su axınları nəticəsində yer səthində yaranan dərələr, selovlar və yarğanlar da torpağın eroziyası hesab olunur. Torpağın şumlanması eroziya prosesinin sür'ətlənməsinə şərait yaradır. İnsanların təsərrüfat fəaliyyəti nəticəsində yaranan eroziya antropogen eroziya adlanır.

Torpağın münbit qatının küləyin tə'siri ilə sovrulması "desif-

yasiya" adlanır. Akademik N.P.Fedorenkonun, A.V. Mixaylovanın, E.Y. Çernixovun və başqalarının fikrincə XX əsrin ilk 70 ilində dönyanın əkin sahəsinin 15 %-i öz keyfiyyətini itirmiş və yararsız hala düşmüşdür. Ən güclü eroziya Çində, Hindistanda, Pakistanda, Avstraliyada və bir sıra Aralıq dənizi ölkələrində qeydə alınmışdır. Torpağın eroziyası dağlıq orazilər də düzənliliklərə nisbətən daha sür'əti baş verir.

Torpaq eroziyasının qarşısını almaq və qorumaq ümumdüvlət və ümumxalq əhəmiyyətli problem olduğundan həmişə diqqət mərkəzində olmalıdır. Torpağın eroziyasına qarşı mübarizə tədbirləri aşağıdakı üç istiqamətdə aparılmalıdır:

1. Eroziya tərəfdən səbəbləri aradan qaldırmaqla;
2. Eroziyaya qarşı tədbirləri fasılısız həyata keçirməklə;
3. Eroziyanın iqtisadiyyata tə'sirini aradan qaldırmaqla.

Torpaq eroziyasının qarşısını almaq (və ya bu prosesi zəiflətmək) üçün mütəxəssislər tərəfindən müxtəlif səmərəli tədbirlər işlənilib və həyata keçirilməkdədir. Belə tədbirlərin həyata keçirilməsi torpağın konkret istifadə istiqamətlərinin tələblərinə uyğun seçilməlidir. Məsələn, torpaq, çəmən və otlaq kimi istifadə edildikdə ot örtüyünün torpaqqoruyucu xassələrinin zəifləməsinə, çim qatının korlanmasına, torpağın həddindən çox tapdanmasına, dəməyə əkinçilik zonalarında dik yamacların (dikliyi 15 %-dən artıq olan sahələrdən) şumlanmasına, suvarma əkinçiliyi rayonlarında irriqasiya eroziyasına yol verilməməli, bina və qurğuların tikintisi zamanı torpağın korlanmasına qarşı ciddi mübarizə aparılmalı, inəşəcilikdə görülən işlər onun torpaqqoruyucu funksiyasının zəifləməsinə yol verilməməlidir və s.

Torpağın defilyasiyası planetar miqyasda baş verən prosesdir. Güclü səmum külüyi, qara yel, qum tufanı və sairənin tə'siri nəticəsində torpağın defilyasiyası prosesi güclənir, yəni dezertifikasiya yaranır. Defilyasiya ilə əlaqədar dezertifikasiya prosesi quraq iqlimli ərazilərdə torpağın mühafizəsi üzrə tədbirlər həyata keçirilməyən ərazilərdə baş verir. Şumlanmış torpaqlar quruduqdan sonra sovrulmaya davamlılığı azalır. Güclü küləklər və hava burulqapları belə torpaqların üst qatını asanlıqla min km-lərlə uzaqlara aparırlar. Tədqiqatçılar Orta Asiyadan qalxan tozanağın cənubi Qafqaza, Afrikadan qalxan tozanağın isə Atlantik okeanın üzərində keçərək Amerika qitəsinə çatması və bu kimi başqa faktları qeydə almışlar. Bütün yuxarıda deyilən və bunlara bənzər

təbii və antropogen amillərin tə'siri nəticəsində torpağın keyfiyyəti pişəşir və beləliklə də insanların maddi tələblərinin ödənilməsi üçün əlavə vəsait və əmək sərf etmək lazımlı gəlir. Belə amillərin neqativ tə'sirinin qarşısının alınması və ya qismən zəiflədilməsi üçün lazımi kompleks tədbirlərin həyata keçirilməsi isə çox böyük məbləğdə vəsait tələb edir.

İnsanların təsərrüfat fəaliyyəti nəticəsində keyfiyyətini itirmiş (dağlımış, sahralaşmış, tullantılarla çirkənmiş və s.) torpaqların yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər kompleksi rekultivasiya adlanır. Torpağın rekultivasiyası texniki və bioloji mərhələlərdə aparılır. Torpağın rekultivasiyasının texniki mərhələsində texniki vəsitiylərə hamarlanması, bərk çirkəndiricilərdən təmizlənməsi, əlavə yeni keyfiyyətli torpaq gətirilməsi və s. yolu ilə normal və yararlı hala salınması kimi işlər daxildir.

Rekultivasiyanın bioloji mərhələsində torpağın keyfiyyətini artırmaq və tam istifadəyə yararlı hala salmaq üçün müəyyən ardıcılıqla müxtəlif aqrakimyəvi və aqrotexniki tədbirlər həyata keçirilməlidir. Belə sahələrdə ovvələcə mühitə az tələbkər bitkilər əkilərək tədricən münbitliyi artırıldıqdan sonra daha məhsuldar bitkilərin əkilməsinə keçmək olar.

Rekultivasiya işlərinin səmərəliliyi torpağın xassələrindən, tərkibində olan toksiki maddələrin çoxluğundan və başqa spesifik amillərdən asılıdır. Konkret ərazidə rekultivasiya işlərinin aparılması geniş və hərtərəfli informasiyanın olmasını tələb edir. Belə informasiya isə xüsusi statistika müşahidələrini təşkil etmək, müxtəlif istiqamətlərdə elmi-tədqiqat işləri aparmaq və dərin iqtisadi təhlil aparılması nəticəsində əldə edilə bilər.

Başqa təbii sərvətlərdən fərqli olaraq torpaq sərvəti bərpa olunmur. Sünii torpaq yaratmaq mümkün olmadığına görə gölöcəkdə əhalinin tələbatını ödəmək və ölkəni xammalla tə'min etmək üçün torpağın mühafizəsi hər bir comiyətin əsas vəzifəsi hesab edilir.

Torpağın qorunması çox vacib, vaxtında, düzgün görülmüş və elmi əsaslarla ycrinə yetirilmiş kompleks mübarizə tədbirlərindən ibarətdir.

Torpağın qorunması, onun səmərəli və düzgün istifadə edilməsi üzərində nəzarəti təmin etmək üçün ilk növbədə onların mövcudluğu, tərkibi, keyfiyyəti və istifadə istiqamətləri haqqında hərtərəfli statistika məlumatlarının olmasını tələb edir. Belə informasiyaya əsaslanaraq dövlət idarəcilik orqanları və torpaqdan istifadə edənlər

torpağın qorunmasını təmin edən kompleks tədbirlər hazırlayır və onu həyata keçirir. Belə kompleks tədbirlərə mövcud meşə zolaqlarının saxlanması və yenilərinin salınması, torpağın tullantılarla və zəhərli maddələrlə çirkəndirilmədən qorunması, eroziyaya qarşı mübarizə, bataqlıqların qurudulması, suvarmanın düzgün təşkili, torpağın rekultivasiyası, sanitariya və gigiyena mühafizəsi tədbirlərinin yerinə yetirilməsi və s. aid edilir. Bu tədbirlər kompleks şəkildə yerinə yetirildikdə torpaq zərərlə amillərinin təsirindən qorunur və onun məhsuldarlığı artır.

İrəlidə deyildiyi kimi, torpağı qorumaq üçün onun çirkənmə vəziyyətini sanitari-epidemioloji baxımdan yoxlamaq lazımdır. Belə yoxlamalar zamanı yoxlanılan ərazidə torpağın fiziki (məsaməliliyi, quruluşu, nəmliyi və s.), bioloji (bakterioloji, helmintoloji, entomoloji, sanitariya ədədi, və s.) və kimyəvi (rN) vəziyyəti yoxlanıllaraq qiymətləndirilir.

Sanitariya ədədi torpaqdə olan azotun miqdarnı göstərir (təmiz torpaqlarda sanitariya ədədi vahid, kolititr 1.0 və anaeroblarının titri 0,1 -dir). Sanitariya ədədinin artması torpağın çirkənməsini göstərir.

Kimyəvi yoxlanma zamanı torpağın tərkibində zəhərli kimyəvi maddələrin və ağır metal birləşmələrinin (civa, mis, nikel, üzvü xlor və s.) miqdarı müəyyən edilir.

İri sənaye rayonlarında torpaqlar sənaye müəssisələrinin tüstü və başqa istehsal, məişət-kommunal tullantıları ilə çirkənlərlər. Belə tullantılardan ən təhlükəlisi azot və sulfat oksidləridir. Bu birləşmələr atmosfer çöküntüləri və havanın kondensasiyası vasitəsi ilə torpağa çökərək onun turşuluğunu artırır, münbitliyini azadır və alınan məhsulun keyfiyyətini aşağı sahr.

Ağır metalların torpaqdə artması həmin ərazinin landşaftını kasadlaşdırır. Çirkənməyə həssas olan bitkiləri sıradan çıxarırlar və texnogen bitkilərin əmələ gəlməsinə səbəb olur. Ağır metallarla çirkənləmiş torpaqları bərpa etmək üçün ilk növbədə çirkəndirmə mənbəyi olan müəssisələrdə istehsal texnologiyası təkmilləşdirilməli və tullantıların ətrafa yayılması qarşısı alınmalıdır. Təcrübədə çirkəndirmənin qarşısını almaq üçün torpağa neytrallaşdırıcı kimyəvi maddələr vurulur, landşaftı pozulmuş torpaqların mənimşənilməsinin ilk illərində torpaq tənzimləyici və münbitliyin artırılması tədbirləri (yonca və başqa paxlalı bitkilər əkilir və s.) görülür. Landşaftın mənimşənilməsini sürətləndirilməsi prosesini

artırmaq məqsədilə həmin ərazilərdə palid, ağ akasiya, feyxua, çay tikanı, şam və başqa ağaç növləri əkilir.

Son dövrlərdə iqtisadçılar arasında duran problemlərdən biri ətraf mühitin və o cümlədən torpaq resurslarının əsas komponentlərinin qorunması üzrə görülən tədbirlərə çəkilən xərclərin məbləğini müəyyən etməkdir. Bu problemin aktuallığı həziz təbii sərvətlərin və ilk növbədə torpağın tekrar istehsalı ictimai tekrar istehsalın tərkib hissə olması ilə izah edilir. Bununla əlaqədar əlaraq bu prosesdə istifadə edilən məsəfləri də uçota almaq lazım gəlir. Bu problemləri həll etmək üçün ilk növbədə torpaqqoruyucu tədbirlərə çəkilən məsəflərin müəyyən edilməsi metodologiyasını işləyib hazırlanmaq lazımdır. Belə metodikanın hazırlanması isə ilk növbədə məsəflərin göstəriciləri sisteminin hazırlanması ilə yanaşı ətraf mühitin qorunması statistikasının alt sistemlərindən biri olan torpaq resursları statistikasının əsas vəzifələrindən biridir.

Statistika göstəricilərinin vacib ünsürü müxtəlis təyinathı torpaq resurslarının istifadəsinin səmərəliliyini səciyyələndirməyə imkan verən məlumatlar olmazdır. Belə göstəricilərin təhlili torpaqdən istifadə sahəsində həm iqtisadi və həm də ekoloji baxımdan optimal qərarlar qəbul etməyə köməklik göstərə bilər. Torpaq sahələrinin çirkəndirilməsini öyrənərkən nəzərə almaq lazımdır ki, hal-hazırda çirkənləmiş torpaqların sahəsi, və çirkənmə mənbələrinin tam və müntəzəm uçotu yoxdur.

Antropogen amillər nəticəsində öz ilkin keyfiyyətini itirərək ətraf mühitə mənfi tə'sir göstərən mənbəyə çevrilmiş torpaqlar çirkənləmiş (pozulmuş) torpaqlar hesab olunur. Zootexnik əsaliyyət və ya torpağın kimyalaşdırılması nəticəsində qismən və ya tamamilə çirkənləmiş torpaqlar belə torpaqlara aid edilirlər.

Çirkənməsi nəticəsində torpaqların məhsuldarlığının azalmasından dəyən zərərin məbləğini aşağıdakı düsturun köməkliyi ilə müəyyən etmək olar:

$$S = PQ_1(P_1 - P_2)$$

Burada P - çirkəndirilmiş torpaq sahəsini,

Q_1 - çirkənmədən əvvəl hər hektardan alınan kənd təsərrüfatı məhsulu vahidlərinin qiyməti (min manat/ton)

R_1 və R_2 - çirkənmədən əvvəl və sonra hər hektardan alınan kənd təsərrüfatı məhsulunun miqdarnı göstərir.

(ton/ha).

Tutaq ki, A məhsulu istehsal edilən 100 ha sahəsinin çirkənməsi nəticəsində hər hektardan yiğilan məhsulun həcmi 4 tondan 2 tona enmişdir. Hər ton məhsulun alış qiyməti çirkənləndək 700 min manat və çirkənmədən sonra 500 min manat olduğunu bilsək məhsuldarlığın azalması nəticəsində yaranmış zərərin məbləği

$$S = PQ_1(P_1 - P_2) = 100 \cdot 500 \cdot (2-4) = -100 \cdot 000 \text{ min manata}$$

bərabər olacaqdır.

Faydalı qazıntı yataqlarının işlənilməsi başa çatdırıldıqdan, əsas xammalla yanaşı çıxan qiymətli komponentlər çıxarıldıqdan və aparılmış geoloji, tikiötü və başqa işlər nəticəsində qismən və ya tamamilə pozulmuş torpaqlar işlənilmiş torpaqlar hesab olunurlar. Öz sərəncamlarında olan torpaqların yeraltı sorvətlərini istifadə etdikdən sonra müəssisələrin onlara marağı azalır.

Torpaq resurslarının keyfiyyətini statistik baxışdan qiymətləndirmək üçün rekultivasiya olunmuş torpaq göstəricisindən istifadə olunur. "Torpağın rekultivasiyası" dedikdə faydalı qazıntıların geoloji axtarışı və çıxarılması, bina və qurğuların tikilməsi, kommunikasiyaların çəkilməsi, bark tullantıları və çirkəb sularından yığmaq üçün torpaqdan istifadə nəticəsində üst qəli pozulmuş torpaqların məhsuldarlığını artırmaq və ya başqa keyfiyyət parametrlərini bərpa etmək məqsədilə yerinə yetirilən işlər kompleksi başa düşülür. Bəzən torpaqlar qanunvericilikdə nəzərdə tutulan qaydada rəsmi laşdırılırlar sonradan istifadə olunmaq üçün başqa iqtisadiyyat sahəsinə verilir.

Rekultivasiya torpağın səthini pozmuş idarə və müəssisələrin hesabına bərpa edilir. Statistikada pozulmuş, rekultivasiya edilmiş və başqa məqsədlər üçün işlənilmiş torpaq sahələri ayrıca uçota alınır.

§4.5. Torpaqların qiymətləndirilməsi və torpaq vergisi

Azərbaycan respublikasının toraq kodeksinə görə (94-cü maddə) torpağın qiymətləndirilməsi təbii resurs kimi dəyəri müəyyənləşdirərkən torpaq haqqının məbləğini və eləcə də torpaq dövriyyəsini tənzimləmək məqsədilə həyata keçirilir.

Torpağı qiymətləndirərkən torpağın normativ qiymətindən və bazar qiymətlərindən istifadə olunur. Torpağın normativ qiyməti

dəyər göstəricisi olmaqla torpaq sahəsinin təbii və iqtisadi potensiyasına ekvivalent olan iqtisadi kateqoriyadır.

Torpağın normativ qiyməti aşağıdakı hallarda meyar kimi istifadə olunur:

1. Alqı-satqı zamanı;
2. Torpaq sahəsi ayrıklärkən (ipoteka);
3. Onları nizamnamə fonduna və icarəyə verərkən;
4. Sığortalama zamanı;
5. Torpaq sahəsini bir kateqoriyadan başqasına çevirərkən.

Torpağın normativ qiymətlərini hesablayarkən istifadə olunan tariflər inflyasiyanın seviyyəsinə uyğun olaraq indeksləşdirilir icra hakimiyyəti orqanları tərəfindən təsdiq olunur.

Torpağın bazar qiymətinin formallaşmasının əsasları aşağıdakılardır:

1. Torpağın bazar qiyməti torpaq sövdəleşməsinin növündən, satışın formasından, satış obyektiinin təyinatından, hüquqi statusundan, torpağın normativ qiymətindən və eləcə də tələb və təklifdən asılı olaraq formallaşır.

2. Xüsusi mülkiyyətdə olan torpaqlar bilavasitə satılarkən qiymətlər bazarının məzənnəsi nəzərə alınmaqla tərəflərin razılığına əsasən müəyyən edilir.

3. Bələdiyyə mülkiyyətdə olan torpaqlar bilavasitə satılarkən, qiymətlər bələdiyyələr tərəfindən (normativ qiymətlərdən aşağı olmamaq şartılı və bazar məzənnəsini nəzərə almaqla) müəyyən edilir.

4. Kənd təsərrüfatı üçün yararsız və az yararlı bələdiyyə torpaqları kənd təsərrüfatı məqsədləri üçün satılarkən qanunda nəzərdə tutulan güzəştlər nəzərə alınır.

5. Bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlar hərraclar və konkurslar vasitəsilə satılarkən ilkin qiymət (konkursda-qıymət) sahibkarla satış təşkilatçılarının razılışmağına əsasən (normativ qiyməti və bazar məzənnəsini nəzərə almaqla) müəyyən edilir.

6. Dövlət və ictimai ehtiyacları (ödəmək məqsədilə). Dəyəri ödənilməklə sahibkarlardan torpağı geri alarkən onların qiyməti müstəqil qiymətləndiricilərin (ekspertlərin) rə'yini nəzərə alınmaqla tərəflərin razılığına əsasən müəyyən edilir.

7. Torpaqdan istifadə hüququndan istifadənin və icarənin qiyməti bazar məzənnəsi nəzərə alınmaqla aşağıdakı kimi müəyyən edilir:

- a) bilavasitə satış zamanı qarşılıqlı razılığa əsasən;
- b) hərraclar (və ya müsabiqə) zamanı isə ilkin qiymət kimi sahibkarla satışı təşkil edənlərin razılığına əsasən.

8. Torpaq sahələri bağışlanarkən, döyişdirilərkən və irdən verilərkən (xüsusi mülkiyyətdə olan torpaqlardan başqa) müvafiq icra hakimiyyəti orqanları və ya bələdiyyələr tərəfindən müəyyən edilmiş (normativ qiymətdən aşağı olmamaqla) qiymətlərdən istifadə olunur.

9. Nizamnamə fonduna verilen torpaq sahələrinin döyeri tərəflər arasında bazar məzənnəsinə uyğun bağlanmış müqaviləyə əsasən müəyyən edilir.

Azərbaycan Respublikasının torpaq kodeksində (94-cü maddə) əsasən Azərbaycan Respublikasında torpaqdan istifadəyə görə vergi aşağıdakı kimi müəyyən edilir:

1. Azərbaycan Respublikasında torpaqdan istifadəyə görə vergi tutulur.
2. Mülkiyyətdə torpaq sahəsi olan hüquqi və fiziki şəxslər torpaq vergisi ödəyirlər.

3. Torpaq vergisi torpaq sahibləri və torpaqdan istifadə edənlərin təsərrüfat fəaliyyətinin nəticəsindən asılı olmayaraq torpaq sahəsinə görə sabit qaydada hesablanır.

4. Torpaq vergisinin dərəcəsi torpaqların tə'yinatı, sahəsi, coğrafi yerləşməsi və keyfiyyətdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.

Torpaq vergisini müəyyən etmək məqsədilə müəyyən vaxtdan bir renta qiymətləndirilməsi keçirilir.

5. Torpaq sahəsinin daxil olduğu inzibati rayon (şəhər) üzrə keyfiyyət xarakteristikası müəyyən edilməmiş torpaq sahəsinə torpaq vergisini hesablamak məqsədiylə torpaqların orta bonitet bali tətbiq edilir.

Torpaq üçün ödəniləcək haqların səviyyəsi onların kənd təsərrüfatı və qeyri kənd təsərrüfatı məqsədləri üçün istifadə edilməsindən və istifadə olunmamasından asılı olaraq müəyyən edilir.

Torpaqdan istifadə üçün haqqın səviyyəsi torpaq kənd təsərrüfatı məqsədləri üçün istifadə edildiyi halda

S=PN₁

qeyri kənd təsərrüfatı məqsədləri üçün istifadə edildiyi halda isə

S=PN₁ Z₁ Z₂ Z₃

düsturları ilə müəyyən edilir.

Burada, P- kənd təsərrüfatı məhsulları istifadə etmək üçün istifadə edilən sahələri;

N₃- istifadə ofunan torpaqların olduğu yer, onun tərkibi və keyfiyyətlərinin nəzərə almaqla müəyyən edilmiş torpaq vergisinin normativ qiymətini;

Z₁- torpaq vergisi stavkasının yüksəlməsi əmsalını;

Z₂- tarixi tikililəri uçota almaqla torpaq vergisi stavkasının yüksəlməsi əmsalını;

Z₃- kurort zonalarında torpaq vergisi stavkasına düzəliş əmsalını göstərir.

Azərbaycan Respublikasının "Torpaq bazarı haqqında" 1999-cu il tarixli qanununun 16-ci maddəsinə əsasən torpaq bazarında qiymətlər əqdilərin növlərindən, satışın formalarından, satış obyektinin tə'yinatından, hüquqi statusundan, rejimindən, torpaqların normativ qiymətlərindən, habelə tələb və təklifdən asılı olaraq formalasılır.

Xüsusi mülkiyyətdə olan torpaq sahələri bilavasitə satıldıqda qiymətlər tərəflərin razılığı ilə bazar mənzərəsi nəzərə alınmaqla müəyyənləşdirilir.

Bələdiyyə mülkiyyətdə olan torpaq sahələri bilavasitə satıldıqda qiymətlər normativ qiymətdən az olmaqla şartlı bazar mənzərələri nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir.

Bələdiyyələrin kənd təsərrüfatına az yararlı və yararsız torpaqları kənd təsərrüfatı məqsədləri üçün satıldıqda torpaq qanunvericiliyindəki güzəştlər nəzərə alınırlar.

Bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin hərrac və müsabiqə vasitəsilə satışında ilkin qiymət (müsabiqədə isə qiymət), bazar məzənnəsini nəzərə almaqla, mülkiyyətçi ilə satışın təşkilatçıları arasında razılışma əsasında torpağın normativ qiymətdən az olmamaq şərti ilə müəyyən edilir.

Torpaq sahələri dövlət və ictimai ehtiyacları ödəmək məqsədilə mülkiyyətçilərdən evəzi ödənilməklə alındıqda onların qiyməti, müstəqil qiymətləndiricilərin (ekspertlərin) rə'yini nəzərə alınmaqla, tərəflərin razılığı əsasında müəyyənləşdirilir. Tərəflər arasında mübahisə məhkəmə qaydasında həll olunur.

Torpaq üzərində istifadə və icarə hüquqlarının qiyməti bazar məzənnələri nəzərə alınır, bilavasitə satış zamanı qarşılıqlı razılaşma əsasında, hərrac vasitəsilə satıldıqda isə ilkin qiymət kimi mülkiyyət, əmlakçıların satışın təşkilatçıları arasında razılaşma əsasında müəyyən edilir.

Torpaq sahələri üzərində istifadə və icarə hüquqları (xüsusilə mülkiyyətdə olan torpaqlar istisna olmaqla) bağışlandıqda, dəyişdirildikdə və vərəsəliyə verildikdə onlar müvafiq icra hakimiyəti orqanı və bələdiyyələr tərəfindən müəyyən edilən qaydada normativ qiymətlərdən az olmamaq şərti ilə qiymətləndirilirlər.

Torpaq bazarda məzənnələri tənzimləmək və ehtiyat fonduna əlavə torpaq sahələri cəlb etmək məqsədilə bələdiyyələr torpaq hərraclarında öz mülkiyyətlərinə torpaq sahələri ala bilirlər.

İndi də Azərbaycan Respublikasının ümumi torpaq fondunun təyinatına görə bölgüsünə nəzər salaq:

**7-ci cədvəl
1990-1998-ci illərdə Azərbaycan Respublikasında ümumi torpaq fondunun təyinatına görə bölgüsü (min ha)**

Torpaq sahələrinin təyinatına görə bölgüsü	1990	1993	1995	1997	1998
Cəmi respublika üzrə torpaq sahəsi	8641,5	8641,5	8641,5	8641,5	8641,5
O.cümüldən:					
Kənd təsərrüfatı istehsal ilə məşğul olan torpaq mülkiyyətçiləri və istifadəçilərinin torpaqları	6644,7	6653,6	6658,0	5111,1	4770,2
Onlardan:					
Kənd təsərrüfatı müəssisələri, təşkilatları və vətəndaşların torpaqları	6644,7	6653,6	6658,0	5111,1	4770,2
Yerli icra orqanlarının öhdəsində olan torpaqlar	-	-	-	1046,3	2133,2
Sənaye, yol və başqa qcəri kənd təsərrüfatı təyinatlı torpaqlar	395,4	451,2	445,9	1147,5	339,1
Xüsusi qorunan ərazilərin torpaqları	121,0	139,3	145,6	191,6	191,0
Məsə fondu torpaqları	1049,3	1028,2	1028,3	1000,1	1083,9
Su fondu torpaqları	132,0	134,0	139,6	144,9	124,1
Ehtiyat torpaqlar	299,1	235,2	224,1	-	-

7-ci cədvəldən göründüyü kimi tədqiq edilən 1990-1998-ci illərdə respublikamızdakı torpaq fondunun tərkibində nəzərə çarpacaq dəyişikliklər baş vermişdir. Bu müddət ərzində respublikanın torpaq fondunun tərkibində kənd təsərrüfatı istehsal ilə məşğul olan torpaq mülkiyyətçiləri və istifadəçilərinin torpaqlarının o cümlədəndə kənd təsərrüfatı müəssisələri, təşkilatları və vətəndaşların torpaqlarının xüsusi çökisi azalmış, xüsusi qorunan ərazi torpaqları və müəssisələrin torpaq sahələrinin xüsusi çökisi artmışdır. 1997-ci ildə "Yerli icra orqanlarının öhdəsində olan torpaq sahələri" artmışdır və 1995-ci ildən sonra "ehtiyat torpaqlar" kateqoriyası ləğv edilmişdir.

Bu müddət ərzində kənd təsərrüfatı ilə məşğul olan torpaq mülkiyyətçilərinin və istifadəçilərinin sərəncamında olan torpaq sahələrinin tərkibində, kənd təsərrüfatı üçün yararlı torpaqların xüsusi çökisi 62,6 %-dən 71,9 %-dək yüksəlmüşdür. Deyilənlərlə yanaşı kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin tərkibində əkin sahələrinin də xüsusi çökisi 38,8 %-dən 44,8 %-dək artmışdır. Başqa istifadəçilər üzrə də torpaqdan istifadə göstəricilərində nəzərə çarpacaq dəyişikliklər baş vermişdir.

Torpaqlardan istifadənin səmərəliliyinin artırmaq və torpaqların çirkənəmdən qorunması dövlət orqanları tərəfindən konkret qanunvericilik sənədləri ilə tənzimlənir. 1990-1998-ci illərdə Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən istifadəyə nəzarət komitəsi orqanları tərəfindən torpaq ehtiyatlarının mühafizəsinə dövlət nəzarəti

**8-ci cədvəl
1990-1998-ci illərdə Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən istifadəyə nəzarət Komitəsi orqanları tərəfindən torpaq ehtiyatlarının mühafizəsinə dövlət nəzarəti**

Göstəricilər	1990	1993	1995	1997	1998
Torpaq qanunvericiliyinin pozulmasına görə inzibati məsulliyətə cəlb edilmiş vəzifəli şəxslər və vətəndaşlar – cəmi, nəfər	161	72	47	112	44
Cəmənlərin məbləği, min manat	0,6	30,0	1131,0	4592,5	2986,0
Torpaq qanunvericiliyinin pozulmasına görə iddialar qaldırılmışdır, min manat	-	460,4	6209,7	10774,0	9931,0

Yuxarıdakı cədvəldən göründüyü kimi, 1990-1998-ci illərdə torpaq qanunvericiliyinin pozulmasına görə inzibati mə'suliyyətə cəlb edilmiş vəzifəli şəxslər və vətəndaşların sayı tədricən azalsada, Respublikamızda torpaq qanunvericiliyinin pozulmasına görə qaldırılan iddiaların və alınnmış cərimələrin möbləğ ildən-ilə artır. Təhlil edilən illərlə müqayisədə 1997-ci ilin səviyyəsinin daha sürətlə artması diqqəti cəlb edir.

Nəzarət üçün suallar

1. Torpaq haqqında nə bilirsiniz?
2. Torpaq resursları statistikasının vəzifələri hansılardır?
3. Torpaq əmələ gətirən amillər hansılardır?
4. Torpaqların mövcudluğu, vəziyyəti və çirkənməsi statistikasının göstəriciləri sistemində hansı göstəricilər daxildir?
5. "Torpağın çirkənməsi" dedikdə nə başa düşülür?
6. Torpağı çirkənmədən necə qorumaq olar?
7. Torpaq necə qiymətləndirilir?
8. Torpaq vergisi necə müəyyən edilir?
9. Torpaqın resursları statistikasına dair əsas mə'lumat mənbələri hansılardır?

VƏSİL MEŞƏ RESURSLARININ VƏZİYYƏTİ, İSTİFADƏSİ VƏ QORUNMASININ STATİSTİKASI

§ 5.1. Təbii və iqtitsadi proseslərin formalşmasına meşələrin rolü

IV fəsildə deyildiyi kimi, litosferin xeyli hissəsini meşə örtüyü tutur. "Meşə ilə örtülü sahə" dedikdə meşə əkinləri yaranan meşə (ağac) növləri ilə faktiki

olaraq tutulmuş meşə fondunun bir hissəsi sayılan meşə torpaqlarının ərazisi başa düşülür. Bu torpaqların meşə ilə örtülməyən hissəsini, yanmış, kasılmış sahələr, boş yerlər, talalar, ağacların ən seyrək olduğu yerlər tutur. Azərbaycan Respublikasının ərazisinin 11,5 %-i meşəliklərlə örtülmüşdür. Yer kürəsində canlı ələmin qorunub saxlanılmasında, torpaqla oksigen və karbon balansının səviyyəsinin tənzimlənməsində, bəzi kimyəvi elementlərin bioloji təbii dövranında, ayri-ayrı coğrafi zonalarda iqlim şəraitində atmosferdə istiliyin, torpaqda nəmliliyin, çaylarda və göllərdə su ehtiyatlarının yaranmasında meşəliklərin rolü avaz edilməzdür.

Meşəliklər torpağın küləklə və su ilə eroziyasının yayılmasının qarşısını alır. Meşə zolaqlarının mövcudluğu yamaclarda torpağın yuyulmasının, söhralarda torpağın üst qatının küləklər tərəfindən sovurulmasına mane olur, qışda qarlı saxlayır, və yayda isə quru küləklərin və tozlu tufanların qarşısını alır.

Sübut olumuşdur ki, nəmliliyi az olan və ya sabit olmayan zonalarda meşəliklər səhə sularının axıb getməsinin qarşısını iki dəfəyədək alır, qeyri məhsuldar buxarlanması 15-20 % azaldır.

Meşələr su tutarlarını kimyəvi, bioloji, üzvü və istiliklə əlaqədər çirkənmədən səmərəli şəkildə qoruyur. Su tutarları boyunca meşələrin səmərəsiz qırılması, həmin su tutarlarında temperaturun 7-8°C artırır. Belə vəziyyət isə şirin sularda yaşayan canlıların oksigen tələbatını ciddi surətdə (2-3 dəfə) artırır, oksigenin miqdarı tələb ediləndən az olduqda isə onlar məhv olurlar.

Dünyanın az meşəli regionlarından biri olan Azərbaycan Respublikasında mövcud olan meşələr ərazicə qeyri-bərabər paylanmışdır. Belə ki, meşəliklərin 48,7 %-i Böyük Qafqazda, 34,2 %-i Kiçik Qafqazda, 14,6 %-i Lənkəran-Talış regionunda, 2,5 %-i Kür-Araz ovalığında yerləşmişdir. Bu bölgələrin öz daxilində də meşələrin yayılma dərəcəsi müxtəlidir. Respublikanızda geniş meşə örtüyü

olan Balakən (ərazisinin 49,8 %-i) və Lənkəran (ərazisinin 44 %-i) rayonları ilə yanaşı Biləsuvar, Zərdab, Sədərək və Şərur kimi meşəsiz (və ya meşəlik sahəsi az olan) rayonlarda vardır.

Sənaye şəhərlərinin sürətli inkişafı və şəhər əhalisinin sayıının artması şəraitində meşələr böyük sanitər-gigiyenik funksiyasını yerinə yetirir. Meşəliklərdəki ağacların kökləri bərk tozabənzər hissəcikləri tutub saxlamaqla yanaşı həm də müxtəlif tozabənzər ingredientləri zəhərsizləşdirir. Müəyyən edilmişdir ki, iri meşə-park massivləri görünən və ultrabənövşəyi radiosiyamı 15-20 % artırır, aerosol bulanlığımı 20-40 % azaldır, bəzi ağaç növlərinin ayırdığı fitosidlər bir çox xəstəlik törədən mikrobları, göbələkləri və virusları məhv edir. Fitosidlərin təsiri nəticəsində meşələrin havası steril hala düşür.

Meşələr müxtəlif cir meyvələrlə, giləmeyvələrlə, göbələklərlə və dərman bitkiləri ilə zəngin olduğu üçün həm də qiyamətli qida maddələrinin mənbəyidir. Meşələrdə bitən qoz, badam və fisdiq ləpələri öz kaloriliyinə görə süddən və buğda çörayından yüksəkdir.

Bütün yuxarıda deyilənlərdən əlavə meşələr çoxsaylı heyvan və quş növlərinin yaşayış şəxsləndirmələri təbii mühitdir.

Dünyanın inkişaf etmiş bir sıra ölkələrini, xüsusilə BMT-ni dünya meşələrinin hazırlı vəziyyəti, sahralaşma, torpaqların eroziyası, biomüxtəlifliyin qorunması, ətraf mühitin çirkənməsi məsələləri çox narahat edir və bütün burlara qarşı birgə mübarizə aparılmasında, zəif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrə yardım göstərmək arzusunda olduqlarını bildirirlər. Hətta bir sıra ölkələrə bu sahədə özərinin milli programını hazırlanmaq üçün müəyyən həcmində vəsait də verilmişdir.

Son illər dünya iqlimində istiləşmə getdiyi müşahidə olunur və bu faktdır. Dünya iqlimində dəyişmələr iki cür baş verə bilər: təbii iqlim dəyişmələri və bir də insanların fəaliyyəti nəticəsində baş verən iqlim dəyişmələri. İnsanların fəaliyyəti nəticəsində qlobal iqlim dəyişmələri baş vermiş və orta illik temperatur artmışdır. Bunun nəticəsidir ki, dünya əhalisinin hazırda $\frac{1}{4}$ -i sudan korluq çökir. Bu rəqəmin 2010-cu

ildə $\frac{1}{3}$ -o çatacağı gözlənilir. Bunun əsas səbəbi insanların fəaliyyətləri nəticəsində sənayedən, enerji istehsalından, yer, hava və su nəqliyyatından, meşələrin sistemsiz qırılıb yandırılmasından, kənd

tasarrufatından, yaşayış sahələrində atılan tullantıları kanalizasiya suların və atmosferə buraxılan zəhərləyici qazların buraxılmasıdır. Bu qazlara ozon qatının yeyiciləri də deyirlər.

Havaya buraxılan zəhərlə qazların 75 %-ə qədəri yüksək inkişaf etmiş bir neçə dövlətin payına düşür. Məhz onların da narahatlılığı elə bundan irəli gelir.

Bütün bu məsələlərlə əlaqədar olaraq son 5-6 ildə bir neçə dəfə zirvə toplantıları keçirilmiş və dünya iqlimində baş verən dəyişikliklərin qarşısını almaq üçün konkret tədbirlər proqramı hazırlanmışdır.

Azərbaycan hökuməti öz növbəsində konvensiyanın tələblərindən irəli gələn məsələlərə bigana qalmamış, 2000-ci ildə BMT-nin "İqlim dəyişmələri üzrə çərçivə konvensiyası" na əsasən, 1-ci "Milli iqlim məlumatları"ni işləyib başa çatdırılmışdır.

Mütəxəsislərin fikrincə ilk növbədə atmosferə buraxılan parnik effektli qazların miqdarını azaltmaq üçün bütün sahələrdə yeni mütərəqqi texnologiyalar tətbiq edilməli, okean və dəniz sularının təmiz saxlanmasına nail olunmalı, meşələrin sistemsiz qırılımasının qarşısı alınmalıdır və yeni-yeni ərazilərdə böyük həcmində meşə massivləri yaradılmalıdır.

Atmosferə buraxılan zərərlə qazların 95-97 %-ni karbon qazı təşkil edir ki, bunun da uducusu və neytrallaşdırıcısı dəniz və okean suları, meşə və yaşlılıqlardır. Məlumat üçün bildirim ki, normal sıxlıqlı meşə sahəsinin bir hektarı gündə 220-280 kq karbon qazı udur və bunun 2/3 hissəsi qədərini oksigenə çevirərək atmosfer havasını tənzimləyir. 1 hektar meşə sahəsi, il ərzində ətraf mühitə yayılmış 70 ton tozu filtrləşdirib zərərsizləşdirə bilir.

BMT-nin məlumatına görə, son 10 ildə yanacaq üçün sərf edilən oksigen itkisinin miqdari xeyli artmışdır. Bu müddət ərzində isə sənayedən və digər sahələrdən atmosferə 360 milyard ton karbon və digər zəhərlə qazlar buraxılmışdır. Dünyada meşə və yaşlılıqların yaratdığı oksigenin təxminən 23 %-i sənayeyə, yaşayış sahələrinin qırılımasına sərf edilir. Hesablanmışdır ki, bu miqdardan oksigenlə il ərzində 43 milyard adam tə'min edilə bilər. Bütün bu göstərilən faktlar və rəqəmlər onu sübut edir ki, artıq bu sahədə düşünüb-düşünməyin vaxtı çatmışdır.

Göstərilən səbəblərdən dünya iqlimində baş verən və canlı aləmə zərər gətirə bilən dəyişmələr, bizim ölkəmizdən də yan keçməmişdir.

Bu, son bir neçə il yay aylarında baş verən dəhşətli istilərdə, payız, qış aylarında isə havaların qeyri-sabit keçməsində özünü bürüzo vermişdir. Yay aylarında Araz çayının quruması, Kür çayının səviyyəsinin 2-3 metr, Mingəçevir, Şəmkir və Yenikənd su hövzələrində suyun səviyyəsinin son dərəcədə aşağı düşməsi nəticəsində Mingəçevir gölündən və Araz çayından suvarma kanallarına su götürülməsi, demək olar ki, minimuma çatmışdır. Bunun nəticəsində də suvarılan regionlarda kənd təsərrüfatı bitkilərindən normal məhsul götürülməsi çətinloşmuşdur.

Bütün bunların hamisi qlobal miqyasda istilaşmə prosesinin getməsilə əlaqələndirilir. Dünya ölkələrində iqlimin qeyri-sabit keçməsi isə, o ölkənin yerli şəraitindən, ekoloji durumundan və buna olan münasibətdən aslidir. Ekoloji tarazlığın pozulmasına gətirib çıxara bilən amillərdən insafsızcasına istifadə edilməsi, atmosferə hər adambاشına hesablanmış normadan qat-qat çox parnik effektli qazların buraxılması, nəticə e'tibarılı yaşadığımız planetin uzun müddətli perspektivliyini şübhə altına almışdır.

1998-ci ilin oktyabr ayında İstanbul şəhərində ekspertlər səviyyəsində çağırılan beynəlxalq toplantıda Kosto-Rika və Kanada hökumətlərinin təşəbbüsü ilə dünya meşə sərvətlərində səmərəli istifadə edilməsinin, qorunmasının, mühafizəsinin və bərpa olunmasının vahid hüquqi qanunlar əsasında idarə olunmasının mümkünüyü barədə 72 bənddən ibarət qanun toplusunu müzakirəyə hazırlamışlar. Bu təşəbbüs ümumiyyətlə, toplantı iştirakçıları tərəfindən prinsipcə bəyənilmişdir. Onların bəzi bəndləri istisna olmaqla, dövlətlərarası razılaşmadan sonra hüquqi cəhətcə qüvvəyə minəcəyi şübhəsizdir. Bundan sonra dünyanın bütün dövlətləri onların ərazilərində olan meşə və yaşıllıqlardan istədikləri kimi istifadə edə bilməyəcəklər. Bu məsələnin digər tərəfi isə ondan ibarətdir ki, hər bir dövlət əgər istəyirse ki, onun məmləkətində su qılığının, quraqlığın, torpaq eroziyasının, səhralaşmanın qarşısı alınsın, vaxt itirmədən mövcud meşə və yaşıllıqları ciddi şəkildə qorunmalıdır və böyük ərazilərdə yeni meşələr salımlı və seyrək meşələri bərpa etməlidir.

Respublikamızın meşəsi az olan ölkədir. Onun ərazisinin təqribən 11%-i meşə ilə örtülüdür. Beynəlxalq normativlərə görə hər bir sakinə orta hesabla 0,25-0,26 ha meşə sahəsi düşməlidir ki, bu da ərazimizin təxminən 20 %-nin meşə ilə örtülü olması deməkdir. Əgər buna biz

nail ola bilsək, ya'nı olan meşələrimizi qoruyub saxlamaqla yanaşı, ildə az 25-26 min hektar yeni meşə sala bilsək 2025-2030-cu il illərdə meşə sahəsini normativ həddə çatdırıbılırik. Nəzərə almaq lazımdır ki, "Azərbimeşə" istehsalat Birliyi respublikada meşə əkib yetişdirməklə məşğul olan yeganə təşkilatdır. Onun təbəciliyində olan müəssisələrin gücü ilə ildə 5-5,5 min hektar sahədə meşəbörpa tədbirləri aparılır. Dövlət meşə fondundan könar ərazilərdə də, milli iqlim programı layihəsində 600 min hektara qədər sahədə meşə meliorasiya tədbirlərinin və yaşıllaşdırma işlərinin aparılması nəzərdə tutulmuşdur. Son illər, demək olar ki, bu sahədə çox zəif iş aparılır. Dövlət meşə fondunda salınan meşələrin həcmi isə tələb olunduğuundan azdır. Buradan belə nəticəyə gəlmək olar ki, ilbəil torpaqların eroziyaya düşər olmasına və səhralaşma prosesinin getməsini nəzərə almasaq, biz bu həcmində meşə salmaqla nəzərdə tutulan programı ancaq 100 il ərzində başa çatdırıbılırik. Biz buna heç cür yol verə bilmərik. BMT-in məlumatına görə, XXI əsrə əhali indiki templə artırsa yer səthində orta qlobal temperatura 0,95 dərəcədən 3,50 dərəcəyədək arta bilər. Dəniz suyunun səviyyəsi isə 15 sm-dən 95 sm-ə qalxa bilər. Ona görə vaxt itkisini və vermədən meşələrin və yaşıllıqların salınmasının həcmi artırılaraq optimallı həddə çatdırılmalı, mövcud meşə və yaşıllıqlarımız isə ciddi şəkildə qorunmalıdır.

Bundan başqa əhalinin ekoloji təbiyəsinin artırılmasına xüsusi diqqət yetirilməli, bütün ibtidai və orta təhsil məktəblərində meşə və yaşıllıqların ətraf mühitin sağlamlaşdırılmasındaki rolu haqqında şagirdlərin bilgiləri artırılmalıdır, hamı bu vacib, olduqca məsuliyyətli işə qoşulmalı, respublikamızı ekoloji bələlərdən qurtarmaq üçün əlindən gələni əsirgəməməlidir.

Azərbaycan Respublikası DSK-nin məlumatlarına əsasən ölkəmizdə meşə resurslarını qorumaq məqsədilə 1998-ci ildə 4,5 min hektar sahədə meşə bərpa işləri görülmüş, ağaclarla qulluq və seçmə sanitariya məqsədilə 5,0 min hektar sahədə ağaclar qırılmış, 274 hektar sahədə (yarğanlarda, qobularda və digər yararsız kənd təsərrüfatı torpaqlarında) sün'i meşəliklər yaradılmışdır.

Yeni salınımış meşəliklər əsasən Səlyan (110 ha), Dəvəçi (70 ha), Xaçmaz (50 ha), Abşeron (38 ha) və Naxçıvan (8 ha) payına düşür. Son beş ildə bu sahədə qalan rayonlarda nəzərə çarpacacaq bir iş görülməmişdir. Bütün bunlarla yanaşı atmosferin, suyun və torpağın sonayə müəssisələrinin tullantıları ilə çirkənməsi nəticəsində meşələr

üçün büyük təhlükə yaranır. Ətraf mühitin çirkənməsi nəticəsində ağaclar xəstələnir və quruyurlar. Meşəliklərin azalması çaylarda axar suların və yeraltı suların azalmasına və bəzən də su tutarlarında şor suların meydan olmasına gətirir.

Elə buna görə də meşə resurslarının qorunması və səmərəsiz qırılmasının qarşısını alınması istiqamətində tə'sirli tədbirlər həyata keçirilməlidir.

Meşə resurslarının qorunması ciddi dövlət nəzarətində olmaqla bütün idarələrin, müəssisələrin və ayrı-ayrı vətəndaşların qarşısında ciddi bir vəzifə kimi qoyulmalıdır.

§ 5.2. Meşə təsərrüfatı Meşə resurslarının mövcudluğu, kəmiyyatistikasının vəzifələri yəl və keyfiyyət xarakteristikası və qorunması haqqında dəqiq informasiya meşə təsərrüfatı statistikası tərəfindən əldə edilir. Meşə təsərrüfatı statistikası meşələri ilk növbədə iqtisadi kateqoriya (resurs) kimi nəzərdən keçirir. Bu sahədə statistikasının əsas vəzifəsi meşə təsərrüfatlarının meşə sənayesinin inkişafını tə'min etməyə imkan verən perspektiv planlar tərtib etmək, meşəçilik təsərrüfatlarının inkişafı və meşələrin istismarını yaxşılaşdırmağa şərait yaradən problem məsələləri həll etmək üçün lazımi informasiya toplamaqdan ibarətdir.

Ətraf mühitin qorunması statistikasının alt sistemlərindən biri kimi meşələrin vəziyyəti və qorunması statistikası ilk növbədə meşələrə sosial-gigiyenik baxımdan yanaşılmağı zəruri hesab edir və meşələrə iqtisadiyyat sahələrinin xammal bazast kimi istifadə edilməyə üstünlük verir. Bununla da əlaqədar olaraq meşələrin vəziyyəti, istifadəsi və qorunması statistikasının əsas vəzifəsi dövlət idarəciliğin orqanlarını ətraf mühitin mühüm ünsürü olan meşələrə dair müxtəlif və coxsahəli informasiya ilə tə'min etməkdir.

Müsəir bazar iqtisadiyyatı şəraitində statistika meşələrin vəziyyəti və qorunması sahəsində perspektiv imkanları və proqnozları tərtib etməyə imkan verməlidir. Meşələrin vəziyyəti, qorunması statistikasının kompleks göstəriciləri sisteminin əsas vəzifəsi insanın təsərrüfat fəaliyyəti nəticəsində və təbii amillərin təsiri nəticəsində meşə resurslarının kəmiyyəti və keyfiyyətində baş verən dəyişiklikləri və bu dəyişikliklərin meşələrin özünəməxsusluğuna və mühafizədici funk-

siyalarına necə tə'sir etməsini xarakterizə etməkdir. Bu sistemo meşələrin qırılması, məhvi və bərpası prosesini əhatə edən göstəricilər daxil edilmişdir. Bunlardan əlavə göstəricilər sistemində yanınlar, xəstəliklər və zərərvericilərin yoluxması göstəriciləri ilə yanaşı həm də ətraf mühitin (havanın, suyun, torpağın) çirkənməsi nəticəsində meşələrin məhvini dair məlumatları ayrıca göstərmək lazımdır. Bu göstəricilər sistemində meşələrin istifadəsi ilə əlaqədar doğranmasından əlavə mülki tikililərin, kabel və boru magistrallarının, habelə başqa kommunikasiyaların çökülməsi ilə əlaqədar meşələrin qırılmasına dair də geniş informasiya əldə etmək imkanı olmalıdır. Nəzərə almaq lazımdır ki, belə hallarda meşələr qırılırlən heç bir elmi əsaslarla əmlə edilmir. Bu da öz növbəsində meşələrin sanitər və yanğından müdafiə vəziyyətinə və təkrar istehsal prosesinin mənfi tə'sir göstərir.

Meşələrin elmi əsaslarla qırılmasının təşkili onun qorunmasını tə'min edən şərtlərdən biri olduğu üçün statistika meşələrin qırılması üsullarına dair də göstəricilər işləyib hazırlanmalıdır. Statistika meşə təsərrüfatına hər şeydən əvvəl iqtisadi resurslar kimi baxır. Meşə təsərrüfatına dair göstəricilərə əsasən meşə təsərrüfatının, meşə sənayesinin və meşələrin səmərəli istifadəsinə dair problem məsələlər həll edilir.

§ 5.3. Meşə resurslarının mövcudluğu, istifadəsi və qorunmasının statistika göstəriciləri

Meşə resurslarının qorunması və səmərəli istifadəsi sahəsində qarşıya qoyulmuş vəzifələri yerinə yetirmək üçün meşələrin vəziyyəti, istifadəsi və meşələrin bərpası ilə əlaqədar çəkilən xərclərə dair hərəkəflə informasiyanın olması lazımdır. Belə informasiyanın əldə edilməsi üçün isə geniş statistika göstəriciləri sisteminin hazırlanması tələb olunur.

Ətraf mühitin qorunması statistikasının alt sistemlərindən biri kimi meşə resurslarının vəziyyəti, mühafizəsi və qorunmasının səciyyələndirən əsas statistika göstəriciləri sistemi aşağıdakılardır:

Meşə resurslarının vəziyyəti, istifadəsi və qorunması statistikasının əsas göstəriciləri sistemi:

Göstəricinin adı	Ölçü vahidi		
I Meşə resurslarının mövcudluğu və vəziyyəti			
1.01. Meşə fondo o cümlədən cəmi meşəlik sahə onlardan meşəliklə örtülü kölə salmamış (birləşməmiş) meşə bitkiləri	min ha min ha	man man	man
1.02. Meşəliklə örtülmüş bütün sahənin içi növlər üzrə bölündürülməsi	min ha min ha min ha	man man	man
1.03. Meşə ekini ehtiyatları-cəmi o cümlədən yaşları və yetişmə kateqoriyaları üzrə	min m ³ /min ha	min ha	min man
1.04. Meşəyə örtülməyən sahələrin kateqoriyalar üzrə bölündürülməsi	min ha min ha	man man	man
1.05. Xüsusi qorunan meşələr - cəmi o cümlədən növ qruplarına və mühafizə funksiyalarına (su qoruyucu, torpaqqoruyucu və s.) görə	min ha min ha	min ha	min ha
1.06. Qurumaq təhlükəsi altında olan meşələr - cəmi o cümlədən səbəblər üzrə (yanğın, sonaye tullantıları ilə çirklənmə, su altında qalma və s.)	min ha min ha	min ha	min ha
2. Meşə resurslarının hərəkəti			
2.01. Əsas istifadə üzrə doğranma- cəmi o cümlədən çoxluq təşkil edən növ qrupları üzrə	min m ³ /min ha	min ha	min ha
2.02. Meşəyə qulluqla əlaqədar doğranmalar	min m ³ /min ha	min ha	min ha
2.03. Sanitar doğranmalar	min m ³ /min ha	min ha	min ha
2.04. Sair doğranmalar - cəmi o cümlədən avtomobil və dəmir yolu, elektrik xətləri, çökəldikdə, başqa mülki, kommunal və idman obyektlərinin tikilməsi ilə əlaqədar	min m ³ /min ha	min ha	min ha
2.05. Xüsusi qorunan meşələrin doğranması - cəmi o cümlədən suqoruyucu və başqa mühafizədici funksiyaları yerinə yetirənlər	min m ³ /min ha	min ha	min ha
2.06. Məhv olmuş meşələr - cəmi o cümlədən səbəblər üzrə (havanın, suyun, torpağın, sonaye tullantıları ilə çirklənməsi, yanğınlar, su basma və s.)	min ha	min ha	min ha
2.07. Meşə ilə örtülü bütün sahəyə nisbəten doğranmış və yanmış sahələr	%	%	%
3. Meşə resurslarının qorunması və mühafizəsi tədbirləri			
3.01. Zərərvericilərlə və xəstəliklərlə aviokimyəvi mübarizə	min ha	man	man
3.02. Kimyəvi tədbirlər	man		
o cümlədən profilaktik 3.03. Bioloji tədbirlər 3.04. Yanğın əleyhinə tədbirlər o cümlədən meşələrin aviasiya vasitəsi ilə qorunması			
3.05. Hidro meşə meliorasiya tədbirləri 3.06. Meşələrin qorunması və mühafizəsi üzrə tədbirləri həyata keçirmək üçün lazım olan obyektlərin tikilməsi və istismarı (xəstəliklərlə və zərərvericilərlə mübarizə aparmaq üçün lazım olan maşınların və avadanlıqların əldə edilməsi, aviasiya üçün zolaqlarının tikilməsi və s.)			
4. Meşə resurslarının bərpası			
4.01. Hər il bərpa olunacaq meşə sahəsi - cəmi o cümlədən növ qrupları üzrə illik bərpası təlab olunan meşə sahəsindən: təbii bərpaya ehtiyac olan sahələr sünii bərpaya ehtiyac olan sahələr o cümlədən qeyri-meşəlik sahələrdə(yarğanlarda, qumsaşlıqlarda, qobularда və s.)			
4.02. Faktiki bərpa olunmuş meşə sahələri- cəmi o cümlədən növ qrupları üzrə			
4.03. Hər il meşə bərpa işlərinə ehtiyacı olan meşə sahəsindən xüsusi qorunanlar - cəmi o cümlədən mühafizə funksiyaları və növlər üzrə			
4.04. Faktiki bərpa olunmuş meşə sahələrinin doğranmış və məhv olmuş sahələrə nisbəti			

§5.4 Meşə təsərrüfatına dair statistika məlumatlarının mənbələri

Statistika meşələrin mövcudluğu, tərəstatistika məlumatlarının kibi, vəziyyəti, becəriləməsi və qorunmasına dair informasiya toplayaraq müvafiq dövlət idarəçilik orqanlarına təqdim edir. Geniş əhatə dairəsinə malik olan belə informasiyanı əldə etmək üçün Meşə təsərrüfatı statistikası çoxsaylı statistika hesabatlarından istifadə edir. Azərbaycanda qüvvədə olan bütün hesabatlar "Azarməşə" istehsal birliyi ilə razılışdırıldıqdan sonra Azərbaycan Respublikası DSK tərəfindən təsdiq edilir.

Meşə təsərrüfatı üzrə hesabatlar meşə bərpası işlərinin, qoruyucu meşə salınması, meşə təsərrüfatının təşkili, meşəyə qulluq edilməsi üçün ağacların kəsilməsi və sanitariya kəsimləri və meşə təsərrüfatı ilə

əlaqədar başqa işləri həyata keçirilməsi (bu işlərin hansı maliyyə mənbələri hesabına aparılmasından asılı olmayaraq) bu kimi işlərlə məşğul olan bütün meşə təsərrüfatları və başqa müəssisələr (təşkilatlar) tərəfindən doldurulmalı və təqdim olunmalıdır.

Meşə təsərrüfatı üzrə tərtib edilən əsas statistik hesabat formaları aşağıdakılardır:

9-cu cədvəl

Meşə təsərrüfatı statistikası üzrə əsas hesabat formaları tərtib edilən

F №-si	Formanın adı	Dövrülüyü	Hesabat formasının təqdim edilmə müddəti
1-mt	Meşə bərpa tədbirlərinin aparılmasına dair hesabat (ilin əvvəlindən artan yekunla)	Rüblük göstəricilər üzrə yazılıq və payızlıq meşə bərpa tədbirləri ilə əlaqədar işlərin keçirilməsi dövründə on günlük	Hesabat dövründən sonrakı ayın 5-də ayın 1,11,21-də telegrafla - yalnız yuxarı təşkilatın ünvannına
3-mt	Meşəyə xidmət və sanitariya qırmaları haqqında hesabat (ilin əvvəlində ar-tan yekunla)	Yarimillik	hesabat dövründən sonrakı ayın 3-də
4-mt	Meşə qırma sahələrində oduncaq qalığı və qırma yerlərinin təmizlənməsinə dair hesabat	iyunun 1-i vəziyyətinə ildə bir dəfə	iyunun 20-də
5-mt	Meşə yanğınları haqqında hesabat	noyabrın 1-i vəziyyətinə ildə 1 dəfə	noyabrın 10-da
7-mt	Meşə təsərrüfatı işlərinin aparılmasına dair hesabat	illik	yanvarın 10-da
12-mt	Meşə mühafizəsi haqqında icmal hesabatı	illik	fevralın 10-da

Mövcud təlimata əsasən statistika hesabatlarına daxil edilən bütün mə'lumatlar düzgün olmalı, plana və meşə təsərrüfatı üzrə istehsal planının yerinə yetirilməsi haqqında mühasibat hesabına (f.Nº

10-mü) tam uyğun gəlməli, ilkin uçot materiallarına əsaslanmalıdır. İlkin sənədlər aşağıdakılardır hesab olunurlar: işlərin qəbulu aktları, naryadları, cədvəlləri, meşə yanğınları haqqında aktlar, ağacların kəsildiyi yerlərin yoxlanması aktları, meşə mədəni əkinlərinin, meşə yanğınlarının, meşə qaydaların pozulmasının uçutu kitabları və s.

Hər bir hesabat müəssisənin (təşkilatın) rəhbəri və hesabatın düzgünlüyünü və dolğunluğuna, onun müəyyən edilmiş müddətdə və ünvanlara vaxtında təqdim edilməsinə görə mə'suliyyət daşıyan vəzifəli şöxsər tərəfindən imzalanmalıdır.

Hesabatlarda mə'lumatlar hesabat formalarında nəzərdə tutulmuş ölçü vahidləri ilə göstərilməlidir. Natural ifadədə göstəricilər üzrə mə'lumatlar tam rəqəmlərlə: hektarla, min ədədə, kiloqramlarla və s. dəyər ifadəsində göstəricilər üzrə isə onda bir dəqiqikə min manatla göstərilməlidir.

Hesabat verən müəssisələr (təşkilatlar) tərəfindən doldurulmayan qrafa və sətirlərdə xətt çəkilməlidir.

Əgər hesabat verən müəssisənin (birliyin, yaxud bölmənin) tərkibində hesabat dövründə quruluş döyişiklikləri edilmişsə, bu zaman bütün göstəricilər müəssisənin (təşkilatın) yeni quruluşuna uyğun olaraq göstərilməlidir.

1-mi №-li "Meşə bərpa tədbirlərinin aparılması haqqında hesabat" formasını doldurarkən "Dövlət əhəmiyyətli meşələrdə meşə bərpası" sətrinə meşə əkinin və səpini, meşənin təbii bərpasına kömək tədbirləri haqqında mə'lumatlar daxil edilir.

Dövlət əhəmiyyətli meşələrə dövlət meşə təsərrüfatı orqanlarının tabeliyində olan meşələr, şəhər meşələri, təhkim edilmiş meşələr və qorucu meşələri aid edilir.

Hesabatın "O cümlədən meşə əkinin və səpini" sətrində dövlət əhəmiyyətli meşələrdə əkin və səpin haqqında mə'lumatlar göstərilir. Meşə əkininə açıq meşə sahəsində (qırıntı aparılmış sahələrdə, talalarda, yanğından sonra açılmış sahələrdə və s.) toxumların, tınglərin, qələmlərin əkilməsi aid edilir.

"Meşə səpini" dedikdə, səpin üsulundan asılı olmayaraq, hazırlanmış meşə sahəsində ağac və kol toxumlarının səpilməsi başa düşür. Az qiymətli təbii ağacların təsərrüfatında qiymətli ağac növlərinin əkilməsi yolu ilə əvəz edilməsi də meşə əkinin və səpini işlərinə aid edilir.

Texniki qəbul aktı əsasında mə'lumatlar meşə əkinin və səpini

tapşırıqlarının yerinə yetirilməsinə daxil edilir. Ağacların növləri, əkinlərin aparılması texnologiyası və aqrotexnikası üzrə layihədən yol verilməz kənarlaşma ilə salınmış meşə əkinin sahələri hesabata daxil edilməməlidir. Belə sahələr düzəldilməli və texniki cəhatdən təkrar qəbul edilməlidir.

Sün'i göllərin, hovuzların, su anbarlarının, çayların və kanalların sahilləri, qaz kəməri yolları, və başqa obyektlər boyu salınmış qoruyucu əkinlər də "otlaq-yarğanlarda, qobularda, qumluqlarda, və başqa yararsız-namünəsib torpaqlarda meşə əkinlərinin salınması" sətrində əks etdirilir.

Hesabatın «Otlaq torpaqlarında qoruyucu meşə əkinlərinin yaradılması» sətrində qəbul olunmuş texnologiyaya uyğun olaraq yaradılmış otlaq-qoruyucu meşə zolaqlarının sahəsi, o cümlədən həmmin zolaqların içorisindəki cərgolərarası əkinlər daxil edilməklə göstərilir.

1-mt №-li hesabat formasının «Meşənin təbii bərpasına kömək tədbirləri» göstəricisində meşə bərpasını tə'min etmək üçün qırıntı yerlərində və meşə çətri altında torpağın yumşaldılması; təbii toxum sapılması və tingilərlə tə'min olunmuş qırıntı yerlerinin çəpərlənməsi; meşə tədarükü zamanı təsərrüfat-qıymətli ağaç növlərinin yeniyetmərinin saxlanması aparılmış sahələr əks etdirilir. Belə sahələr yerinə yetirilmiş tədbirlərin texniki qəbulu aktı tingi saxlanan sahələr isə qırıntı yerlərinin yoxlanması aktı əsasında hesabata daxil edilir və meşə tədarükü zamanı təsərrüfat-qıymətli ağaç növlərinin tingilərinin saxlanması haqqında mə'lumatlar göstərilir.

Meşə təsərrüfatı müəssisələri özəlləşdirilmiş torpaqlarda «Müqavilələr üzrə tarlaqoruyucu meşə zolaqlarının salınması» sətrində torpaqdan istifadə edənlər ilə bağlanmış müqavilələr əsasında kənd təsərrüfatı müəssisələrinin torpaqlarında yerinə yetirilmiş tarlaqoruyucu meşə zolaqlarının əkinin və səpini haqqında mə'lumatları göstərirlər.

Tarlaqoruyucu meşə zolaqlarının yaradılmasına dair plana malik olan təsərrüfatlararası meşə təsərrüfatı və başqa kənd təsərrüfatı müəssisələri bu sətrində öz qüvvələri ilə yerinə yetirilmiş tarlaqoruyucu meşə zolaqlarının əkinin və səpini haqqında mə'lumatları göstərirlər.

Hesabatın "tingliklərdə, ağaç və kol cinslərinin toxumları sapılmışdır" sətrində hesabat ilində ağaç və kol cinslərinin toxumları sapılan tingliyin əkin materialı sahəsi əks etdirilir.

Tingliyin səpin şö'bəsinin əkin materialı verən sahəsinə lək səpinlərində cərgoarası, zolaq səpinlərində zolaqlararası boş yerlərdə və suvarma şırımlarında ağaç və kol cinslərinin səpini altında olan sahələr daxil edilir.

Hesabatın "Birdəfəlik hesabla meşə əkin və səpinlərinə xidmət cəmi" sətri doldurularkən nəzərə almaq lazımdır ki, "başa çatdırılmış xidmət" dedikdə aşağıdakılardan nəzərdə tutulur:

1. Sıralarda cini zamanda mexanikləşdirilmiş və ol ilə xidmət aparıldığı sahələr (konkret sahə üçün tələb olunan);
2. mexanikləşdirilmiş, yaxud ol ilə qulluğun aparıldığı sahələr (komplekslik olmadıqda):

Meşə əkinlərinə xidməti sahəsi aparılmış xidmətlərin sayına görə xidmət göstərilmiş meşə səpini və əkinin (cari ilin və ötən illərin) altında olan sahələri ümumi sahəsini cəmləmək yolu ilə müəyyən edilir. Məsələn, 2001-ci ildə sahəsi 200 hektar olan, 2000-ci ildə əkilmiş və sapılmış meşə bitkilərinə 3 dəfə; sahəsi 300 hektar olan 1999-cu ildə əkilmiş və sapılmış meşə bitkilərinə 2 dəfə; sahəsi 150 hektar olan, 1999-cu ildə əkilmiş və sapılmış meşə bitkilərinə 1 dəfə qulluq edilmişdir. Birdəfəyə köçürmədə meşə bitkilərinə qulluğun ümumi sahəsi:

200 hek. x. 3	=	600 hek.
300 hek.x. 2	=	600 hek.
150 hek.x 1	=	150 hek.
cəmi		1350 hek. təşkil edəcəkdir.

1-mt nömrəli formanın "Meşə əkinləri, tingliklər, plantasiyalar və böyütmə şö'bəsi üçün altı tam işlənmiş torpaqların cəmi" sətrində dövlət əhəmiyyətli məşələrdə, yarğanlarda, qobularda, qumluqlarda, otlaq yerlərində, təsərrüfatların başqa namünəsib torpaqlarında meşə əkinin və səpini altında, habelə hesabat ilində hazırlanmış torpaq ilə birlikdə həm gələcək, həm də cari il üçün tinglik, plantasiya və böyütmə şö'bəsi üçün hazırlanmış sahə əks etdirilir. Bu zaman otlaq yerlərində qoruyucu meşə zolaqlarının yaradılması altında melorasiya olunmuş deyil, faktiki istifadə olunan sahələr göstərilir. Əkinə, yaxud səpina başlamazdan qabaq torpaq hazırlığı (torpağın bərpa edilməsindən başqa), aqrotexnika ilə nəzərdə tutulmuş hazırlığın hamısı aparılan və meşə bitkilərinin, tingliklərində səpinlərin

edilmesindən başqa), aqrotexnika ilə nəzərdə tutulmuş hazırlığın hamisi aparılan və məşə bitkilərinin, tingliklərində səpinlərin hazırlanması, böyütmə şö'bəsi və plantasiyaların əsasının qoyulması üçün hazırlanmış sahə tamamlanmış torpaq hazırlığına aid edilir.

Hesabatın "Ağac və kol cinslərinin (təmizlənmiş) toxumları tədarük olunmuşdur - cəmi" sətrində yalnız müəssisənin özü tərəfindən tədarük olunmuş toxumlar eks etdirilməlidir. Başqa müəssisələrdən, təşkilatlardan və əhalidən tədarük olunmuş toxumlar buraya daxil edilmir.

Hesabatın iynəyarpaqlı, enliyarpaqlı ağac və kol cinslərinin toxumlarının tədarükü üzrə məlumatların cəmi "Ağac və kol cinslərinin (təmizlənmiş) toxumları tədarük olunmuşdur - cəmi" sətrinin məlumatlarına uyğun gəlməlidir.

Hesabatın "Dövlət əhəmiyyətli meşələrdə cavan ağaçlıların yetişdirilməsi və onların qiymətli meşələr kateqoriyasına daxil edilməsi" sətrində meşənin təbii təzələnməsinə yardım tədbirlərinin görüləməsi, az qiymətli əkinlərin və xidməti qırma aparılan sahələrinin yenidən əkilməsi nəticəsində yetişdirilmiş məşə bitkilərinin və cavan ağacların qiymətli meşələr kateqoriyasına aid edilən sahələri göstərilir.

Hesabatın "Məşə sahələrinin qurudulması və yuyulması" sətrində müəssisənin öz gücü, habelə podrat üsulu ilə layihələrə uyğun olaraq quruducu və ya yuyucu şəbəkənin (meliorasiya kanallarının) tikintisi üzrə işlər aparılan və istismara verilməyən sahələr uçota alınır.

"Qurudulmuş və ya yuyulmuş məşə sahələri istismara verilmişdir" sətri doldurularkən nəzərə alınmalıdır ki, layihə-smetə sənədlərində nəzərdə tutulmuş quruducu və yol şəbəkəsinin tikintisi üzrə bütün kompleks işlər yerinə yetirilən və sıfarişçilər tərəfindən təsdiq olunmuş istismara qəbul aktları olan obyektlər tikintisi qurtarmış və istismara verilmiş hesab olunur.

3-mt №-li "Məşə xidmət və sanitariya qırmaları haqqında hesabat" forması müəssisələr tərəfindən yerinə yetirilmiş məşə xidmət və sanitariya qırmalarının ümumi həcmində (sahə, ümumi və yararlı kütłə) dair göstəriciləri əhatə edir.

Məşə xidmət qırmaları meşənin lazımi tərkibini, formasını yaxşılaşdırmaq və artımı sürətləndirmək məqsədilə meşənin əmələ gəldiyi məqamdan əsas qırıma qədər məsədə ağacların və kolların vaxtaşırı qırılmasından ibarətdir.

Məşə xidmət qırmaları cavan meşələrə xidmət (ışıqlandırma və

təmizləmə), seyrəltmə və keçid qırmalarından ibarətdir.

Müəssisələr tərəfindən yerinə yetirilmiş xidməti və sanitariya qırmalarının həcmi (sahə, ümumi və yararlı kütłə) hesabatda bu işlərin maliyyələşdirilməsi mənbələrindən (büdcə vasitələri və ya təsərrüfat hesablı fəaliyyət hesabına) müyyəyon edilmiş plana müvafiq surətdə hesabatda əks olunur.

Mexaniki üsulla aparılmış xidmət qırımlarına motorlu alətlər ilə və başqa mexanizmlərlə yerinə yetirilmiş xidməti qırmaları əhatə edir. Kimyəvi xidmət mexanikləşdirilmiş xidmətə aid deyildir.

Hesabatı doldurarkən yadda saxlamaq lazımdır ki, "Xidmət və sanitariya qırmaları üzrə cəmi yekun" sətrinin məlumatları və "sanitariya qırmaları" sətrlərinin cəminə bərabər olmalıdır.

4-mt №-li "Məşə qırma sahələrində oduncaq qahğı və qırma yerlərinin təmizlənməsinə dair hesabat" forması məşə təsərrüfatları, habelə tabeliyindən asılı olmayaraq məşə təsərrüfatını aparması həvalə olunmuş digər müəssisələr və təşkilatlar tərtib edirlər. Hesabat iyunun 20-də formada göstərilən ünvanlara təqdim olunur.

Hesabatda rəqəmlər yoxlama aktları və iyunun 1-dək olan vəziyyətə görə qırılma yerlərinin müayinə edilməsi əsasında göstərilir.

Rəqəmlər tam vahidlərlə: sahə üzrə hektarla, oduncağın kütłəsi (həcmi) üzrə kub metrlə (satıla bilən oduncaq), cərimələr isə min manatla göstərilir.

Hesabatın B qrafasında tabeliyində ağac tədarük edən və qırılmış yerləri təmizləyən müəssisələrin olduğu nazirliklər (baş idarələr) ayrıca sətrlərdə göstərilir.

5-mt №-li "Məşə yanğınları haqqında hesabat" forması məşə təsərrüfatının idarə edən müəssisələr tərəfindən, məşə yanğınları və meşələrdə yanğından mühafizə qaydalarının pozulması hallarının uçotu kitabının məlumatları əsasında tərtib olunur. Hesabatı doldurarkən dövlət məşə fondunun ərazisində baş vermiş yanım hadisələrinin hamisi, yanmış sahənin növündən, kateqoriyasından, ölçüsündən və yanığın baş verənə səbəblərindən asılı olmayaraq uçota alınmalıdır. Bu hesabatın "Yanığın hadisəsi baş vermiş sahə" adlı I-ci bölməsi doldurularkən nəzərə alınmalıdır ki, ağaclarla örtülü məsələ sahəyə bu ağac cinsləri ilə faktiki tutulmuş, məşə əkinləri, sıxlığından qırılmış məşə bitkiləri, məşə şitillikləri və plantasiyaları əmələ gətirmiş, habelə məşə salınması (seyrək əkinmiş ağac sahələri, yanım, möhv olmuş əkinlər, kəsilmiş ağaclar, tarlalar və boş yerlər) üçün

müəyyən edilmiş ağaclarla örtülməmiş sahələr aid edilir.

Əgər bu və ya digər yanğından alovun yayılması müxtəlif formalarda (aşağıdan, yuxarıdan, yeraaltı torpaq, torpaq-lor) baş vermişsə, hər bir növdən olan yanım sahəsi ayrıca uçota alınır və hesabatın I bölməsinin uyğun sətrində qeyd olunur.

Məşə orazisində aparılan təsərrüfat məqsədli yanığın işlərinin qırılacaq ağaç sahələrində, kəsilmiş ağacların qalıqlarının qalaqlarda və təpələrdə yandırılması, sanitariya və məşə bərpası məqsədilə ipak qurdı saxlanan, möhsul verməyən sahələrdə ağaç qırıntılarının (qurumuş, yixilmiş ağacların) yandırılması məşə yanğınları haqqında hesabata daxil edilmir.

Bu hesabatın "Yanığın baş verəsi səbəbləri" adlı II bölməsində hesabat dövründə qeydə alınmış məşə yanğını hadisələrinin sayı göstərilir və onların baş verəsi səbəbləri şərh olunur. Göstərilən səbəblər üzündən baş verən yanğınlardan üzrə sətrlərin cəmi, baş verən səbəbi aşkar edilməmiş yanğınlardan hesabında "Dövlət məşə fondunda baş vermiş yanğınlarnın cəmi" sətrində göstərilmiş məşə yanğını hadisələrinin ümumi sayıma uyğun gəlməyə bilər.

5-mt №-li hesabatda yanım tərədənlərin (məşə tədarükçüləri, ekspedisiyalar, başqa təşkilatlar, ayrı-ayrı vətəndaşlar) kimliyi haqqında da mə'lumat verilir.

"Məşə yanğınlarının vurduğu ziyan" hesabatın III bölməsində I-ci qrafada kökü üstə yanmış və zədələnmiş ağacların (kub. m-iə) (sətr 14) və məşə təsərrüfatını idarə edən müəssisələr tərəfindən tədarük olunmuş məşə möhsullarının (sətr 15) miqdarı əks etdirilir.

"Yanımların məşə təsərrüfatına vurduğu zərərlə fəaliyyətdə olan" məşə qanunvericiliyinin pozulmasına görə məs'uliyətə cəlb edilmə qaydaları haqqında təlimata uyğun olaraq hesablanmış ümumi məbləğin (manatla) 2-ci qrafada (sətr 13) göstərilir. Sonrakı sətrlərdə bu məbləğin şəhəri əsas tərkib hissələri üzrə verilir:

1. 14-cü sətrdə - kökü üstə buraxılan ağaclar üçün həmin yerdə fəaliyyətdə olan məzənnə üzrə hesablanmış kökü üstə yanmış və zədələnmiş ağacların əməə dəyəri;
2. 15-ci sətrdə - məşə təsərrüfatını idarə edən müəssisələr tərəfindən tədarük edilmiş, məşədə yerləşən möhsulların məhv olması və zədələnməsi ilə vurulan zərər;
3. 16-ci sətrdə-məşə təsərrüfatının idarə edən müəssisələrin məşədə olan binaların, qurğularının və başqa əmlaklarının məhv olması

və zədələnməsi ilə vurulan zərər;

4. 17-ci sətrdə - məşə təsərrüfatının bərpası və təbii əməə gəlmış körpa ağacların yetişdirilməsi işlərinin dəyəri;
5. 18-ci sətrdə - dövlət məşə fondunun orazisinin yanğınlardan nəticəsində əməə gəlmış zibilliklərdən təmizlənməsi üzrə işlərin dəyəri;
6. 14-19-cu sətrlərin cəmi 13-cü sətrdə göstərilmiş məşə yanğınları nəticəsindəki zərərin ümumi məbləğinə bərabər olmalıdır.

5-mt №-li hesabatın IV bölməsində məşə yanğını tərədənlərə qarşı görülmüş tədbirlər, çəriliklərin məbləği, və corayanların sayı haqqında mə'lumat verilir.

7-mt №-li "Məşə təsərrüfatı işlərinin aparılmasına dair hesabat" formasını doldurarkən məşə təsərrüfatı işlərinin dəyəri müəssisənin öz hesablaşdırığı qiymətlərə əsasən müəyyən edilir. Müəssisənin istehsal etdiyi möhsulun ümumi dəyəri isə məşə təsərrüfatı möhsulunun satışının həcmi ilə ilin sonuna qalmış tamamlanmış istehsal qalığının cəminə bərabərdir.

7-mt №-li hesabatın "Məşə təsərrüfatının təşkiləti" adlı 04-cü sətrində müəssisə və podratçı (məşə təsərrüfatı təşkiləti ilə məşədə olan təşkilat) tərəfindən imzalanmış qəbul-təhvil aktları əsasında göstərilən faktiki yerinə yetirilmiş işlərin həcmi əks etdirilir. Hesabatın 05-ci sətrdə isə - yolların və cığırların, avtomobil daynacaqları üçün sahələrin düzəldilməsi; kiçik arxitektura formalarının, talvarların, keçid körpülərinin hazırlanması və quraşdırılması, təbii mənbələrin düzəldilməsi; rekrasiyon (istirahət və müalicə əhəmiyyətli) məşələrə və onlara yerləşən sadə obyektlərin tə'miri, rekrasiyon (istirahət və müalicə əhəmiyyətli) məşələrdə torpaq örtüyünün bərpası işləri, obyektlərin tikintisi başa çatmış, şəhər və qəsəbələrin ətrafında yaşıl zonaların abadlaşdırılmasına dair təsdiq olunmuş layihəyə uyğun olaraq işlər aparılmış sahələr haqqında mə'lumat verilir.

Hesabatın "Şərti etalon hektarlara köçürmədə traktorlarla görülmüş bütün işlər" adlı sətrində, məşədə qırılmış ağacları daşıyan traktorlar da daxil edilməklə, bütün tikintilərdə olan traktorlarla görülmüş işlərin və kənar yerlərdə görülmüş işlər daxil edilməklə, məşə təsərrüfatında və təsərrüfat hesabı istehsalatlarda görülmüş bütün növlərdən olan işlərin həcmi göstərilir.

12-mt №-li "Məşələrin mühafizəsi haqqında ictimai hesabat forması" məşələri ziyanvericilərdən və xəstəliklərdən qorumaq üçün

tədbirlər görən, habelə meşələrin vəziyyətinə nəzarət edən meşə təsərrüfatları, müəssisələri, istehsalat birlikləri, təşkilatlar tərəfindən tərtib edilir və yanvarın 5-də öz yuxarı təşkilatına və müəssisənin yerləşdiyi ərazi üzrə statistika orqanına göndərilir. Hesabat aşağıdakı ilkin sənədlərin mə'lumatlarına əsaslanmalıdır: meşə ziyanvericiləri və xəstəlikləri mənbələrinin aşkar edilməsi haqda aktlara, işlərin qəbul edilməsinə dair aktlara (naryadlara), meşə ziyanvericiləri və xəstəlikləri mənbələrinin və meşə mühafizəsi tədbirlərinin uçotu kitablarına, müfəssəl və araşdırma nəzarətinə, məşəquruluşuna və xüsusi müayinələrə. Hesabat müəssisənin (təşkilatın) rəhbəri tərəfindən imzalanır, və o, hesabatın düzgün tərtib olunmasına, müəyyən edilmiş müddətə və lazımi ünvanlara vaxtla-vaxtında təqdim edilməsinə görə mə'suliyyət daşıyır. Üç hissədən ibarət olan hesabatın «Meşə mühafizəsi tədbirlərin yerinə yetirilməsi» adlı birinci bölməsində meşələrin ziyanvericilərdən və xəstəliklərdən bioloji metodla mühafizəsinə (01-ci sətir) meşə ziyanvericiləri və xəstəliklərin qarşı yürücü və parazit (tüseylə) həşəratlardan (entomofaglardan) istifadə edilməsi ziyanvericiləri məhv edən göbələk, bakterial və virus preparatlarının tətbiq edilməsi həşəratyeyən quşlardan istifadə edilməsi və attraktantların tətbiq edilməsi yolu ilə aparılan mübarizə işlərinin həcmi haqqında informasiya verilir.

Bu bölmənin "Biopreparatlarla aviamübarizə" adlı 2-ci sətrində təyyarələrdən istifadə edilməklə bitkilərin mikrobioloji preparatlarla dərmanlanması aparılmış sahələr (məsələn, bitkilərin, qomalin, döndrobisilin, insektin, Birin, diprin və s. suspenziyaları ilə çılınması) göstərilir.

Bu bölmənin "Yerüstü bioloji mübarizə tədbirləri" adlı 3-cü sətrində meşələrin yerüstü üsulla bioloji metodla ziyanvericilərdən və xəstəliklərdən mühafizə sahələri göstərilir. Bu sətirdə bitkiləri biopereparatlarla tozlanmış və ya çılınmış, həşəratyeyən quşların colb edilməsi üçün yuvalar asılmış və yem təknələri quraşdırılmış, meşə qarışqlarının faydalı növləri qorunmuş və yerləşdirilmiş, ziyanvericilərin mənbəyinə entomofaglar buraxılmış sahələr 04-cü ("Onlardan mikrobioloji") sətrində isə göbələk, bakterial və virus preparatları tətbiq edilməklə meşənin ziyanvericilərdən və xəstəliklərdən qorunması haqqında mə'lumatlar göstərilir.

Təyyarələrin köməyi ilə pestisidlər (zəhərli kimyəvi maddələr) tətbiq edilmiş sahələrə dair informasiya, 05-ci sətirdə yerüstü üsulla

yerüstü aparatlarla meşənin dərmanlanması, şitilləri xəstəliklərdən mühafizə etmək üçün tingliklərin profilaktiki çılınması, torpaqda yaşayan ziyanvericilər ilə mübarizə aparılması və digər işlərin yerinə yetirilməsi aid edilir.

12-mi №-li hesabatın "Tələf olmuş meşə ağaçlılarının mövcudluğu" adlı bölməsini doldurularkən düşdüyü vəziyyətə görə sanitariya baxımından ucdantutma kəsilməli olan ağaçlılar tələf olmuş ağaçlılara aid edilir və 07-ci sətirdə göstərilir. Bu zaman meşə mədəni əkinləri də daxil edilməklə, hesabat ilində tələf olmuş ağaçlıların ümumi sahəsi eks etdirilir.

Bu bölmənin 12-ci sətirində müəssisələrin atmosfere atdıqları sənaye tullantılarının tə'siri naticəsində tələf olmuş ağaçlılar haqqında mə'lumatlar, 13-cü sətirdə isə olverişsiz hava şraitinin (quraqlıq, şaxta, yeraltı suların soviyyəsinin dəyişməsi, tufan, külək, qar) tə'siri ilə tələf olmuş ağaçlıların sahəsi göstərilir.

Əgər ağaçlılar bir neçə səbəbdən tələf olmuşdursa, bu ağaçlıların sahəsi on əsas səbəblər üzrə müəyyənləşdirilib göstərilir.

"Meşə ziyanvericiləri və xəstəlikləri mənbələrinin mövcudluğu" addlı III bölməsindən 25-27-ci sətirlərdə sadalanan "Yarpaq gəmiriciləri" ziyanverici növlərindən başqa bu rayonda zərər vuran digər yarpaq gəmirən ziyanvericilər, (məsələn, səyyar palıd ipəksarıyanı, ağ Amerika kəpənəyi, qış qarışqası və s.) tərəfindən zədələnmiş sahə göstərilir. Qalan bütün zərərli həşəratlar və gəmiricilər sair meşə ziyanvericilərinə (rişə süngəri, xoruzgöbələyi, seryanka xərçəngi, unlu şəh, holland xəstəliyi, borulu mikoz və s.) aid edilir.

Eyni bir ağaçlı sahəsində bir neçə növ ziyanvericinin möskunlaşlığı və ya onun bir neçə növ xəstəliyə tutulduğu hallarda, bu sahə bir dəfə - üstünlük təşkil edən növ üzrə göstərilir.

§ 5.5. Meşələri səciyyələndirən ümumiləşdirici statistika və qorunmasına dair irəlidə verilən göstəriciləri

Meşələrin mövcudluğu, istifadəsi səciyyələndirici göstəricilər sistemindən istifadə etməklə meşəlik oraziləri və meşələri səciyyələndirən bir sıra mühüm ümumiləşdirici göstəricilər hesablaşmamışdır. Onlardan bir neçəsinə nəzərdən keçirək,

1.Ərazinin meşəlik göstəricisi. Bu göstərici meşəlik altında olan sahəni regionun ümumi sahəsinə bölmək yolu ilə hesablanır. Alınmış göstərici regionun ümumi sahəsinin tərkibində meşəliklə

sahoni regionun ümumi sahəsinə bölmək yolu ilə hesablanır. Añmış göstərici regionun ümumi sahəsinin tərkibində meşəliklə örtülü sahələrin xüsusi çəkisini göstərir. Tutaq ki, ümumi sahəsi 200 min m² olan regionda meşələrlə örtülü sahə 60 min m²-a bərabərdir.

Buradan ərazinin meşəlik göstəricisi $\frac{60 \cdot 100}{200} = 30\%$ olacaqdır.

Bu göstəriciyə əsasən regionun bütün ərazisinin 30 %-i meşələri örtülmüşdür.

2. Əhalinin hər nəfərinə düşən meşəlik sahəsi. Bu göstərici regionun meşə ilə əhatə olunmuş sahəsinə həmin regionda yaşayan əhalinin ümumi sayına bölməklə müəyyən edilir. Yuxarıdakı misalda ərazidə yaşayan əhalinin ümumi sayının 300 min nəfər olduğunu

bilərək hər nəfərə $\frac{60}{300} = 0,2 \text{ km}^2$ meşəlik sahə düşdүүнү müəyyən etmək olar.

3. Əhalinin hər nəfərinə düşən meşə materialları (m³). Bu göstərici meşəlik ərazidə kök üstə olan (bitmiş, okılmış) meşə materiallarını (oduncağın, budaqların) m³-la höcmini həmin ərazidə yaşayan əhalinin sayına bölmək yolu ilə müəyyən edilir.

4. Meşəlik sahəsinin ümumi mütlaq artımını hesablamaq üçün meşəliklərin hesabat dövründəki sahəsindən əsas dövürdəki sahəni çıxmaqla müəyyən edilir. Tutaq ki, əsas dövrdə meşəlik sahəsi 120 ha olan rayonda hesabat ili ərzində 25 ha ərazidə yeni meşəlik salılmışdır. Buradan mütlaq artım (120+25)-120=25 ha, nisbi artım isə $25 \cdot 100 / 125 = 20\%$ olacaqdır. Bu göstəricini hər bir növ üzrə də hesablamək olar.

5. Meşə ilə örtülmüş sahənin hər hektarına düşən mütlaq artım. Bu göstəricini hesablamaq üçün mütlaq artım göstəricisinin meşəliklərin əsas dövrdəki ümumi sahəsinə bölmək lazımdır.

6. Hər hektar meşə sahəsinə (ha) düşən meşə materiallarının əlavə mütlaq artımı (m³/ha). Bu göstərici, il (və ya dövr) ərzində meşə materiallarının ümumi mütlaq artımını əsas dövürdəki meşəlik sahəsinə bölmək yolu ilə hesablanılır.

Cəmiyyətin inkişafı ilə təbii mühit arasındaki münasibətlərin saxlanmasından meşələrin əvəzənilməz rolunu nəzərə alarkən landşaftın ən mühüm ünsürü kimi, onların qayğısına qalmak, qorumaq və

imkan daxilində meşə sahəlerini tədricən genişləndirmək lazımdır. İqtisadiyyatın mühüm sahələrindən biri kimi, meşə təsərrüfatı idarələrinin fəaliyyətinin əsas istiqamətlərindən biri meşə sərvətlərinin təkar istehsalı və səmərəli istifadə olunmasını təmin etməkdən ibarətdir. Buraya qurumış və ya qırılmış köhnə meşələrin bərpası, yeni meşə sahələrinin salınması, yarğan, qobu və başqa əlverişiz sahələrdə torpağı müdafiə edən meşə zolaqlarının yaradılması və s. daxildir. Mövcud meşə resurslarının səmərəli istifadəsi meşələrin yanından, səldən, torpaq sürüşməsi, qar uçqunu və s. kimi təbii proseslərin mönfi təsirindən də qorunmasını tələb edir.

Təbii resursların bir çoxu kimi, meşə resursları da tükənməz deyildir. Meşə resurslarından səmərəli və uzun müddət istifadə edilməsinə nail olmaq üçün ilk növbədə onu qorunma və geniş təkrar istehsalına nail olmaq lazımdır. Bu məqsədə meşə təsərrüfatının inkişafını təmin edən kompleks tədbirlər sistemi və meşələrdən səmərəli istifadənin prinsiplərini hazırlanmaq lazımdır. Belə opleks tədbirlər sistemi çox geniş olmaqla yanaşı həm də konkret ərazinin əzəlliyindən, meşələrin təyinatından, bitən ağacların növündən və sair şərtlərin mövcudluğundan asılı olaraq formallaşır.

Meşə təsərrüfatlarında geniş təkrar istehsal təmin etmək üçün ilk növbədə təbiətşünaslıq elminin əsas qanunlarına və nailiyyətlərinə əsaslanaraq meşə-becərmiş işlərinə əməl edilməlidir. Bu işlər sırasına meşələrin təbii artımını yardım etmək məqsədilə əvvəlcədən müəyyən edilmiş qrafik üzrə qırılacaq meşə sahələrinin müəyyən edilməsi, əsas istifadə olunan meşədə və meşəbərpası məqsədilə ağacların qırılması, ağacların qırıldığı, yandığı sahələrdə və boş yerlərdə meşələrin bərpası, meşə əkinin və səpini, sanitariya məqsədi ilə əlaqədar ağacların kəsilməsi və s. aiddir.

Əvvəlcədən müəyyən edilmiş qrafikə əsasən qırılacaq meşə sahəsi əsas istifadə olunan meşədə qırılacaq və meşə bərpası məqsədilə kəsiləcək ağacların illik höcmərinin normasını müəyyən etməyi tələb edir. Əvvəlcədən hesablanmış qırılacaq meşə sahəsi meşə təsərrüfatının təşkili və aparılması ilə əlaqədar tədbirlərin görüldüyü zamanı yetişmiş ağacların sayı, təkrar istehsalının xüsusiyyətləri, ağaca olan tələbatın və digər amilləri nəzərə alınmaqla, meşədən daima və tükəndirmədən istifadə edilməsi prinsiplə əməl edilməklə hesablanır. Bu prinsiplər isə ağacların faktiki kəsilməsi ilə müqayisədə ağaclarдан səmərəli istifadə edilməsi dərəcəsinin müəyyənləşdirilməsinin meyari

hesab olunur.

Əsas istifadə olunan meşədə meşəbərpası məqsədi ilə ağacların qırılması, oduncaq tədarükü və qocalmış ağacların kəsilməsi deməkdir. Bu tədbir əsas və məhdud istifadə edilən meşələrdə təsərrüfat üçün qiymətli ağaç növlərinin bərpasına və onlardan səmərəli istifadə edilməsinə yönəldilmiş üsullarla həyata keçirilir. Xüsusilə qiymətli (qorunan) meşələrdə meşəbərpası məqsədilə ağacların qırılması tədbiri meşə mühitinin yaxşılaşdırılmasına yönəldilmiş üsulla həyata keçirilir. Meşəyə qulluq məqsədilə ağacların qırılması göstəricisi buraya daxil edilmir.

Meşələrdən istifadəyə dair hesabatları tərtib edərkən aşağıdakı sözlərə daha çox rast gəlmək olur.

1. Meşəbərpası – ağacların qırıldığı, yandığı sahələrdə, boş yerlərdə, açıqlıqlarda və əvvəllər meşə ilə örtülmüş sair meşələrin bərpa edilməsi tədbirlərinin həyata keçirilməsi deməkdir. Meşə bərpasına meşə əkini və səpini, meşənin təbii təzələnməsinə yardım işləri daxildir.

2. Meşə əkini- meşə bitkiləri sahələrində toxumlarının, tıniklərin, cılıkların və digər əkin materiallarının əkilməsi ilə əlaqədar işlərdir.

3. Meşə səpini- ağaç toxumlarının səpin üsullarından asılı olma-yaraq (əl ilə və ya mexanikləşdirilmiş üsulla, təyyarə ilə) meşə bitkiləri sahələrində səpin işləridir.

4. Meşə əkini və səpinindən savayı meşəbərpasına meşənin təbii təzələnməsinə yardım, yeni, daha qiymətli növlərdən olan cavan ağacların yetişdirilmesi və qorunub saxlanılmasına köməklik edən tədbirlər məcmusu (toxumların torpağa düşməsi nəticəsində meşənin bərpasını təmin etmək, meşə qırılların təsərrüfat-qiyəmətli növlərdən olan cavan ağacları qoruyub saxlamaq üçün ağacları kəsilmmiş yerlərdə torpağın qismən yumşaldılması) daxil edilir.

5. Meşəyə qulluq məqsədilə ağacların kəsilməsi-əkilmiş ağacların lazımi tərkibini, formasını yaratmaq və daha yüksək artım əldə etmək üçün əkilmiş sahələrdə ağaç və kolların bir hissəsini dövrü olaraq kəsilməsi deməkdir.

6. Sanitariya məqsədi ilə ağacların kəsilməsi-müxtəlif xəstəliklərə tutulmuş və ziyanvericilər tərəfindən zədələnmiş ağacların kəsilməsi və yiğisdirilmesi məqsədi daşıyır.

İrəlidə deyildiyi kimi, Azərbaycan Respublikasının ərazisinin 11,5 %-ni meşəliklər təşkil edir. Əsasən Büyük Qafqaz, Kiçik Qafqaz və

Talış dağlarının yamacları və ətəklərində, habelə qismən də Kür-Araz ovalıqlarında yerləşmiş meşələrin qorunması, bacarılməsi və istifadəsi ilə məşğul olan fəaliyyət sahəsi ərazicə və miqyasına görə genişdir. Meşəçilik Azərbaycanın iqtisadi fəaliyyət sahələri arasında özünməxsus yer tutur. Meşəliklərin qorunması, bərpası, bacarılməsi və istifadəsi sahəsində aparılan işlərin həcmi böyük və çoxsahəlidir. Deyilənləri aşağıdakı cədvəldən də görmək olar:

10-cu cədvəl

1990-1999-cu illərdə Azərbaycan Respublikasında meşə təsərrüfatlarının işini səciyyələndirən əsas statistika göstəricilərinin dinamikası

Meşə işləri	1990	1993	1994	1995	1996	1997	1998	1999	2000
Dövlət əhəmiyyətli meşələrdə meşə bərpası min ha	6.8	4.9	4.1	4.2	4.0	3.8	4.5	4.6	
o cümlədən: meşənin əkilməsi və sapılması	3.1	1.4	1.6	1.6	1.3	1.3	1.7	1.8	
Meşə bərpası aparılmış ümumi sahədə əkini və səpini sahəsinin xüsusi, %	45.2	27.9	39.2	37.9	32.5	32.5	38.4	39.1	
Yarığanlarda, qobularda, qumluqlarda, kolxoz və sovxozlardan əhəmiyyətli torpaqlarda gəçəşlərin salınması, min ha	1.0	0.2	0.3	0.3	0.2	0.3	0.3	0.3	
Dövlət əhəmiyyətli meşələrdə cavan ağaçların qiymətli əgəcələrin əkilişlərinin keçirilməsi, min ha	1.3	6.5	4.3	3.7	4.6	4.3	3.6	4.6	
o cümlədən meşə bitkiləri	0.5	4.3	2.1	1.8	1.7	1.5	0.9	1.2	
Meşədən əsas istifadə və meşə bərpası qırmaları: sahə, min ha	0.3	-	-	-	-	-	-	-	
Satıla bilən oduncaq qırılmışdır, min kub m.	11.9	-	-	-	-	-	-	-	
Yanğıñ baş vermiş meşə sahəsi, ha	-	2.0	6.8	37.9	-	-	155.5	115.3	
Meşəyə xidmət və sanitariya qırmaları: sahə	8.4	6.3	6.2	4.9	5.8	5.3	5.0	5.0	

min ha									
Satılık bilən oduncaq qırılmışdır, min kub m.	91	71.1	72.6	53.7	66.8	60.7	60.6	56.9	
Meşə təsərrüfatının təşkili, min ha	77.0	98.0	-	-	-	-	-	-	
Biooji üsulla meşənin zərərvericilərdən və xəstiliklərdən qorunması min ha	5.1	1.0	-	-	1.2	0.7	0.5	-	

Cədvəldən göründüyü kimi, meşələrin qorunması, bərpası və istifadəsi istiqamətində respublikamızda hər il yerinə yetirilən işlərin həcmi çox böyündür. Belə ki, hər il respublikamızda yalnız dövlət əhəmiyyətli meşələrdə meşə bərpası 3,8-6,8 min hektara, o cümlədən meşə əkinləri və səpinləri 1,3-3,1 min hektara bərabər olmuşdur. Meşə bərpası aparılmış ümumi sahənin tərkibində meşə əkinləri və səpinləri aparılmış sahələrin xüsusi çökisi 1990-1999-cu illarda 27,9-45,2 % arasında tərəddüb etmişdir. Bu dövr ərzində yanğınlarda, qobularda, qumluqlarda, təsərrüfatların əlverişsiz torpaqlarında 2,9 min hektar meşə salınmışdır. Dövlət əhəmiyyətli meşələrdə 40 min hektardan çox cavan ağaclar qıymətli ağaçlıqlar, kateqoriyasına keçirilmişdir, 14 min hektar sahədə meşə bitkili əkilmişdir. 46,9 hektar sahədə meşə xidməti və sanitariya qırmaları aparılmış, satılmaq üçün 533,6 min m³ oduncaq qırılmış və geniş miqyasda biooji üsulla zərərvericilərdən və xəstiliklərdən meşə sahəsi qorunmuşdur. Meşələrin qorunması sahəsində on böyük təhlükələrdən biri yanğınlara əlaqədardır. Təbii hadisələr (ildırım, vulkan və s.) və ayrı-ayn şəxslərin ehtiyatlı hərəkətləri nəticəsində meşə sahələrində törənən yaşıllıqlar ətraf mühitə ciddi zərər vurur və ətraf mühiti çirkəkdir.

11-ci cədvəldən göründüyü kimi, 1990-1999-cu illərdə qeyd edilmiş yanğınların sayı kifayət qədər çox olmuşdur. Göstərilən dövrdə onların sayı 7,9 % azalsada yanğın nəticəsində dəyən zərərlə ümumi məbləği 168,5 dəfə artmışdır. Belə yanğınlar nəticəsində göstərilən illər ərzində 280 nəfər (orta hesabla hər il 40 nəfər) həlak olmuş və 3406 tikili məhv edilmişdir.

11-ci cədvəl

1990-1999-ci illərdə Azərbaycanda qeyd olunmuş yanğınların dinamikası

İller Göstəricilər	1993 1994 1995 1996 1997 1998 1999							
Qeyd olunmuş yanğınların sayı	2649	2442	2355	2268	2370	2460	2441	
Yanğınlar nəticəsində dəyən zərərin ümumi məbləği, mln. manat	35	69	557	2989	3601	3695	5898	
Meşə bərpası aparılmış ümumi sahədə əkinin və səpinin sahəsinin xüsusi, %	45,2	27,9	39,2	37,9	32,5	32,5	38,4	
İnsan həlak olmuşdur, nəfər	49	55	51	47	42	41	38	
Tikili məhv edilmişdir.	793	550	500	250	502	420	391	

Yuxarıda göstərilənlər respublikamızın iqtisadiyyatına vurulan maddi zərərdir. Yanğınlar nəticəsində dəyən mənəvi və ekoloji zərərin həcmini isə dəqiq müəyyənləşdirmək mümkün deyildir. Məhz buna görə də respublikamızda meşəqoruma tədbirlərinin həyata keçirilməsinə dövlət əhəmiyyətli məsələ kimi baxılır. 1990-1998-ci illərdə Azərbaycan respublikasında meşəqoruma tədbirlərinin yerinə yetirilməsi aşağıdakı məlumatlarla səhiyyələndirilir.

12-ci cədvəl

1990-1999-ci illərdə azərbaycan respublikası meşəqoruma tədbirlərinin yerinə yetirilməsinin dinamikası (min hektar)

Göstəricilər	1990	1993	1995	1997	1998
İlin axırına meşə zərərvericiləri və xəstiliklərinin mənbəyi olan sahələr	33,2	22,3	17,6	17,4	17,4
o cümlədən mübarizə tədbirlərinin görülməsini tələb edən mənbələr	33,1	18,1	14,4	14,0	14,1
Meşələrin biooji metodlarla zərərvericilərdən və xəstiliklərdən qorunması	5,1	1,0	-	0,7	-
Aviasiya vasitəsilə kimyəvi maddələrin səpilməsi yolu ilə mübarizə	10,6	-	-	-	-
Yerüstü kimyəvi tədbirlərlə mübarizə	1,2	1	2,7	0,07	0,6

Cədvəldən göründüyü kimi, respublikamızda meşəqoruyucu tədbirlərin müxtəlif üsullarından istifadə edilir. Meşələrin bioloji, aviasiya vasitələri kimyəvi tədbirləri mübarizə üsulları belə üsullara aiddirlər.

Meşəqoruma tədbirlərinin belə geniş spektrinon tətbiq olunmasına baxmayaraq respublikamızda meşə zərərvericiləri və xəstəliklərinin mənbəyi olan sahələr hələ də çoxdur. (orta hesabla hər ilin sonuna 19,5 min hektar). Bu sahələrin də çox hissəsi (81-99 %-i) təcili olaraq mübarizə tədbirlərinin həyata keçirilməsini tələb edir. Odur ki, meşə təsərrüfatı işçiləri meşəqoruyucu tədbirləri müntəzəm və daha geniş miqyasda həyata keçirməlidir.

Azərbaycan Respublikası DSK-nin məlumatlarına əsasən ölkəmizdə meşə resurslarını qorumaq məqsədiylə 1998-ci ildə 4,5 mln hektar sahədə meşə bərpa işləri görülmüş, ağaclarla qulluq və seçmə sanitariya məqsədiylə 5,0 min hektar sahədə ağaclar qırılmış, 274 hektar sahədə (yarğanlarda, qobularda və digər yarasız kənd təsərrüfatı torpaqlarında) sünü meşəliklər yaradılmışdır.

Yeni salınmış meşəliklər əsasən Salyan(110 ha), Dəvəçi (70 ha), Xaçmaz (50 ha), Abşeron(38 ha) və Naxçıvanın (8 ha) payına düşür. Son beş ildə bu sahədə qalan rayonlarda nəzərə çarpacaq bir iş görülməmişdir. Bütün bunlarla yanaşı atmosferin, suyun və torpağın sənaye müəssisələrinin tullantıları ilə çirkəlməsi nəticəsində meşələr üçün böyük təhlükə yaranır. Ətraf mühitin çirkəlməsi nəticəsində ağaclar xəstələnir və quruyur. Meşəliklərin azalması çaylarda axar suların və yeralı suların azalmasına və bəzən də su tutarlarında şor suların peydə olmasına götürir.

Ela buna görə də meşə resurslarının qorunması və səmərəsiz qırılmasının qarşısının alınması istiqamətində təsirli tədbirlər həyata keçirilməlidir. Meşə resurslarının qorunması ciddi dövlət nəzarətində olmaqla bütün idarələrin, müəssisələrin və ayrı-ayrı vətəndaşların qarşısında ciddi bir vəzifə kimi qoyulmalıdır.

Nəzarət üçün suallar

1. Təbii və iqtisadi proseslərin formallaşmasında meşələrin rolü nədən ibarətdir?
2. Meşə təsərrüfatı statistikasının vəzifələri nədən ibarətdir?

3. Meşə resurslarının mövcudluğu, istifadəsi və qorunması hansı göstəricilərlə səciyyələndirilir?
4. Meşə təsərrüfatına dair statistika göstəricilərinin mənbələri hansılardır?
5. Meşələrin mövcudluğu, vəziyyəti, istifadəsi və qorunması səciyyələndirən ümumiləşdirici göstəricilər hansılardır?

VI FƏSİL

QORUQLAR VƏ BAŞQA QORUNAN ƏRAZİLƏRİN QORUNMASI STATİSTİKASI

§ 6.1. Qoruq və başqa qorunan ərazilər haqqında anlayış və bu sahədə statistikanın vəzifələri
tutulur.

Qoruq canlı və cansız təbii komplekslərin ilk halda olduğu kimi saxlanılan və qorunan ərazilər deyilir. Ekoloji baxımdan qoruqlar heyvanların, quşların, balıqların, bitkilərin, hələtə təbii sərvətlərin, təbii gözəlliklərin (şəlalə, mağara və s.) və tarixi yerlərin qorunub saxlanması məqsədilə yaradılaraq qorunan ərazilərdir. Belə qorunan ərazilər özəllikləri və təyinatlarına görə həqiqi qoruqlara, milli parklara, təbii parklara, təbii cətiyat ərazilərə, və xüsusi qorunan ovçuluq sahələrinə bölünür.

Qoruqlar təbii kompleksin saxlanması və onun qorunan sərhədləri daxilində və ondan kənarda ekoloji vəziyyəti müqayisə edilərək öyrənilməsi üçün coğrafi zonaların təsərrüfat istifadəsindən çıxarılmış nadir və on tipik sahələridir. Qorunan sahələr qorunma qaydalarına və başqa əlamətlərinə görə müxtəlis olurlar. Buraya qoruqlar, yaşılıqlar, ovçuluq təsərrüfatları, vəhşi heyvan yetişdirmə məntəqələri, milli parklar, bulvarlar və s. daxildir.

Qoruqlar təbiətin mühafizə formalarından biridir. Burada müxtəlis təbii zonaların özəl landsaftlar, kökü kəsilməkdə olan, yaxud, nadir hallarda rast gələn bitki və heyvan növləri, eləcə də aradan çıxmış komponentləri mühafizə olunur. Qoruqların təbiəti kompleks öyrənilir. Onlar yer kürəsinin bütün təbii zonalarını əhatə edir.

“Qoruq” termini aşağıdakılardı bildirmək üçün istifadə olunur:

- häudularında xüsusiyyəti, yaxud mədəniyyət əhəmiyyətli təbii obyektlər olan və mütləq mühafizə edilən quru və yaxud su sahəsi;
- həmin sahələrin elmi məqsədlərlə təhlil olunduğu elmi-tədqiqat müəssisələri.

Qoruqların torpaqları bütünlükə təsərrüfat dövriyyəsindən çıxarıılır. Onun ərazisində ov etmək, heyvanlar və quşları tutmaq və məhy etmək, yuvalarını dağıtmak, yumurta və tük yiğmaq, kolları,

ağacı və başqa bitkiləri korlamaq, balıq tutmaq, heyvan otarmaq, ot biymek, qazıntı işləri aparmaq və qoruq fəaliyyəti ilə əlaqədar olmayan tikinti işləri aparmaq qadağan edilir. Qoruq ərazisinə yalnız xüsusi icaza ilə və xüsusi ayrılmış yolla daxil olmaq olar. Belə icazəsi olmayan silahlı və ov aləti olan şəxslər brakonyer adlanır. “Brakonyerlik” dedikdə qadağan olmuş yolla (sahələrdə və vaxtda) ovçuluqla, balıq tutmaqla və meşəni qırmaqla, yaranı quşların yumurtalarını və tükünü yiğmaqla, yuvalarını dağıtmakla və başqa formalarda heyvanlar aləminə ciddi zərər vuran fəaliyyət nəzərdə tutulur. Brakonyerliklə məşğul olan şəxslər qanunla nəzərdə tutulan qaydada cəzalandırılırlar.

Qoruqlardan fərqli olaraq yasaqlıqda bütün təbii kompleks deyil onun ayrı-ayrı komponentləri (bitki örtüyü, heyvan, quş, adı hidroloji rejimi ilə fərqlənən göllər, turizm və istirahət əhəmiyyətli manzorəli yerlər, faydalı qazıntılar, həmçinin tarixi-xatirə əhəmiyyətli olan ərazilər və s.) mühafizə edilir. Yasaqlıqlar müvəqqəti (10-20 il) və ya daimi olurlar. Yasaqlıq təbii cəhətdən əlverişli şəraitdə bəzi bitki və heyvan növlərinin mühafizəsi məqsədilə yaradılır. Yaşlılıqların yaradılmasında əsas məqsəd quşların yuva qurması, tükədöyişməsi, qışlaması, balıqların kürü tökməsi və başqa vəhşi heyvanların artmasını təmin edə biləcək təbii mühit (və ya ona oxşar) yaratmaqdır.

Təbii milli parklar əhalinin sağlamlığını qorumaq, estetik və mədəni tələblərini ödəmək məqsədilə yaradılan və qorunan ağaclıq və yaşılıq zonalarıdır. Bakıdakı dəniz kənarı bulvar Respublika prezidentinin sərəncamına əsasən Milli park e'lan edilmişdir. Milli parklar adətən təbiətə zəngin, bitki örtüyü, gözel havası və iqlimi cəlbədici olan ərazilərdə yaradılır və əhalinin istirahətinə xidmət edir. Dünyanın müxtəlis ölkələrində 100-dək, keçmiş SSRİ məkanında 10 təbii tipli park vardır. Dünyada ən böyük milli park Afrikadakı markəzi Kalaxarsk milli parkı hesab olunur. Əhalinin istirahət və əyləncə yeri olan milli parkların çoxunda müxtəlis vəhşi heyvanlar (fil, meymun, kərgədan, begemot və s.) və quşlar yetişdirilir.

Qoruqlar, yasaqlıqlar, milli parklar və qorunan başqa ərazilər ölkənin heyvanlar və bitkilər aləminin (flora və faunasının) qorunmasında mühüm rol oynayır. Azərbaycan ərazisində belə ərazilər yalnız XX əsrin əvvəllərində yaradılmışdır. Qoruqların və yasaqlıqlar kimi xüsusi qorunan sahələrin (ərazilərin) olmaması ucundan

Respublikamızda vaxtilə yaradılmış pələng, şir və başqa bir çox heyvan növlərinin nəslə kəsilməşdir. Mütəxəssislərin hesablamalarına görə indi Azərbaycanın heyvanlar aləminə təqribən 526 növ daxildir ki, bunların 340 növü quş, 90 növü balıq və 98 növü məməli heyvanlardır. (Y.Mustafayev). Antropogen amillər hesabına heyvanların sayı ildən ilə azaldığına görə Azərbaycan ərazisində yaşayan ceyran, maral, cüyür, təkə, qaya keçisi, dağ qoyunu, kəpgir, ayı, xallı pələng, boz kəklik, bəzkək, boz durna, qızıl qaz, soltan toyuğu, çöl gəyərçini, ərsindimdik, cüllüt və bir çox başqa heyvan növlərinin adı qırmızı kitaba düşdürünenə görə qorunur və ya qorunmağa ehtiyacı var. Vəhşi heyvanların yayılmasının coğrafiyası, həyat tərzı, qorunması və səmərəli istifadəsi ovçuluq təsərrüfatları məşğul olurlar. Ovçuluq Dövlət ov fəndündən istifadə edən, onun təşkili və qorunması ilə məşğul olan iqtisadi fəaliyyət sahəsidir. Ov heyvanlarının ehtiyatlarından səmərəli istifadəsində və sayının bərpasında ovçuluq təsərrüfatlarının rolü böyükdür. Qiymətli heyvan və quş növlərini mühafizə etmek və çoxaltmaq məqsədilə yaradılmış qoruqlar, qoruq-ovçuluq təsərrüfatları və vəhşi heyvan yetişdirmə məntəqələri təbiətin qorunması istiqamətində çox faydalı işlər görürler. Qoruqlar və xüsusi qorunan ərazilərin mövcudluğu, vəziyyəti, qorunması və bərpası işinə dövlət seviyyəsində rəhbərlik etmək üçün geniş və hərtərəfli ilk uçotunun təşkili, informasiyanın toplanması və toplanmış materialların təhlili ilə ətraf mühitin qorunması statistikası məşğul olur. Statistika topladığı bu informasiyaya əsasən müşahidə obyektini dinamikada, məkan etibarılı və əsas istiqamətlər üzrə ümumiləşdirici göstəricilər üzrə xarakterizə edir.

§6.2. Azərbaycan Respublikasında qoruqların və başqa qorunan ərazilərin mövcudluğu və istifadəsi istiqamətləri

və onların istifadələrini səciyyələndirən göstəriciləri müəyyən etməkdir. Xüsusi qorunan ərazilərin mövcudluğu onların sayı ilə, tərkibi tə'yinatları və növlərinə görə, quruluşu və istifadəsi isə həmin ərazilərin sahəsi, yerinə yetirilən işlərin noticəsi, əldə edilən iqtisadi səmərə, əhaliyə göstərilən xidmətlərin sayı, keyfiyyəti və s.

göstəricilərlə xarakterizə olunur. Azərbaycanda olan dövlət qoruqları aşağıdakılardır:

13-cü cədvəl

Azərbaycan dövlət qoruqları

Qoruqların adı	Yaradılıduğu il	Sahəsi (min/ha)	Əsas qorunan obyekt
1. Zaqatala dövlət qoruğu	1929	23,8	Təkə, dağ keçisi, çöl donuzu, kəpgər, nəcib Qafqaz maralı, cüyür, ulaq, subalp və alp çəmənləri və s.
2. Qızılıağac dövlət qoruğu	1929	88,0	Soltan toyuğu, vəhşi qaz, qu, qaz-qaldag, qızıl qaz, ördək, bəzəgək və s.
3. Türyançay dövlət qoruğu	1958	12,2	Ardic, eldar şanlı, ağ yarpaq qovaq, ağ əsmə, saqqız ağacı, 95 quş növü (kəklik, qırqovul, kərkəs və s.)
4. Göt-Göl dövlət qoruğu	1965	7,5	76 növ ağac və kol cinsləri, siğnə, Qafqaz maralı, dağ keçisi, dağ hind qoyunu, Xəzər uları və s.
5. Qobustan dövlət qoruğu	1966	4,4	Azərbaycanın tarixi, mədəniyyət abidələri və s.
6. Pirqulu dövlət qoruğu	1968	1,5	Kəklik, bildirçin, dəla, tülkü, çöl donuzu, vaşaq.
7. Şirvan dövlət qoruğu	1969	17,7	Ceyran, qu, durna, bəzkək, doydaq və s.
8. Hirkan dövlət qoruğu	1969	2,9	Endemik və relikt bitkiler Qafqaz xurması, domirağac, yunan qozu, qızıl göz, azat ağacı, şümşad, küləbrisin, şahad-yarpaq, palıd, heyvanlardan xallı maral, bəbir, bəzəkli kəponək və s.
9. Ağ-Göl dövlət qoruğu	1978	4,4	Outraq və köçəri quşlar, habelə çöl donuzu, porsuq, su qunduzu.
10. Basutçay dövlət qoruğu	1976	0,107	Çınar, özgil, zoğal və s., heyvanlardan: çöl donuzu, qunduz, porsuq, dovşan və s.
11. Qarayazı dövlət qoruğu	1978	4,8	Maral, çöl donuzu, qunduz, porsuq, dovşan və s.
12. İsmayılli dövlət qoruğu	1981	5,8	Yerli flora və faunanın qorunması.
13. İlisu dövlət qoruğu	1987	9,3	Yerli flora və faunanın qorunması.
14. Altıağac dövlət qoruğu	1990	4,4	Yerli flora və faunanın qorunması.
15. Qara-Göl dövlət qoruğu	1987	0,3	Yerli flora və faunanın qorunması.

Azərbaycanda mövcud olan qoruqlar arasında sahəsinə görə ən böyükü Qızlağac (88,4 ha), Şirvan (25,8 ha), və Zaqatala (23,8 ha) qoruqlarıdır. Qorunan növlərin sayına görə isə ən zəngini bitkilər aləmi üzrə Zaqatala (866 növ), Türyançay (865 növ), Pirqulu (520 növ), İlisu (500 növ), Göygöl (416 növ) və Hirkan (400 növ) qoruqları, heyvanlar aləmi üzrə isə Qızlağac (270 quş, 47 bahq və 23 heyvan növü), Pirqulu (150 quş, 26 heyvan növü) və İsmayıllı (104 quş, 40 heyvan və 4 bahq növü) qoruqlarıdır.

14-cü cədvəl

1998-ci ilin axırına Azərbaycan Respublikasında olan qoruqların xiisusi səciyyələri

Qoruğun adı	Təşkil olunduğu il	Ümumi sahəsi (min ha)	Qorunan növlərin sayı			
			Heyvanlar	Quşlar	Bitkilər	Bahqlar
Ağ-göl	1978	5,2	15	140	40	12
Altıağac	1990	4,4	9	-	35	-
Busaçıçay	1974	0,1
Qarayazı	1978	4,9	10	40	77	8
Qara-göl	1987	0,3
Qızlağac	1929	88,4	23	270	310	47
Zaqatala	1929	23,8	38	103	866	1
İlisu	1987	9,3	35	90	500	1
İsmayıllı	1981	5,8	40	104	38	4
Göy-göl	1965	7,1	9	4	416	1
Pirqulu	1968	1,5	26	150	520	-
Turancay	1958	12,6	11	95	865	3
Hirkan	1969	2,9	10	25	400	-
Şirvan	1969	25,8	12	57	80	4

Bunlardan əlavə Azərbaycan ərazisində ən qədim tariqi mədəniyyət obyektlərini qoruyan Qobustan dövlət qoruğu da fəaliyyət göstərir.

Azərbaycan ərazisində 16 yasaqlıq, 4 ovçuluq təsərrüfatı və 4 vəhi heyvan yətişdirme məntəqəsi də fəaliyyət göstərir. Azərbaycanda olan yasaqlar aşağıdakılardır:

Azərbaycanda olan yasaqlıqlar və orada qorunan heyvanların növləri

Yasaqlıqların adı	Yarandığı il	Qorunan heyvanların növləri
Abşeron dövlət yasaqlığı (Bakının Əzizibəyov rayonunda)	1969	Ceyran, çöl donuzu, çöl dovşanı
Ağcabədi dövlət yasaqlığı (Ağcabədi rayonu)	1964	Göyərçin, turac, soltan toyuqu, bataqlıq quşları
Barda dövlət yasaqlığı	1966	Qırqovul, turac, ceyran, çöl donuzu, çöl dovşanı
Bəndovan dövlət yasaqlığı	1961	Ceyran
Qarayazı-Akstafa dövlət yasaqlığı	1964	Nəcib maral; çöl donuzu, qırqovul,
Qubadlı dövlət yasaqlığı	1969	Dağ keçisi, maral, cüyür, ular, qafqaz çəmən bitkiləri
Qusarçay dövlət yasaqlığı	1964	Çöl donuzu, qırqovul, kəklik
Zuva dövlət yasaqlığı (Lerik və Yardımlı rayonlarında)	1969	Qırqovul, kəklik, dağ keçisi
İsmayıllı dövlət yasaqlığı	1969	Nəcib maral, cüyür, dağ keçisi
Kiçik qızlağac dövlət yasaqlığı (Lənkaran rayonu)	1970	Su quşları
Kürəkçay dövlət yasaqlığı	1964	Ceyran, çöl donuzu, çöl dovşanları
Giladam dövlət yasaqlığı (Bakı şəhəri Qaradağ rayonu)	1964	Ceyran, qağayı
Laçın dövlət yasaqlığı	1961	Dağ keçisi, cüyür, çöl donuzu, dəlo, kəklik
Ordubad dövlət yasaqlığı	1969	Dağ qoyunu (muflan), dağ keçisi, bəbir
Şamaxı dövlət yasaqlığı	1964	Ceyran, çöl donuzu, qırqovul, turac
Şəki dövlət yasaqlığı		Qırqovul

Azərbaycan Respublikası ərazisində aşağıdakı ovçuluq təsərrüfatları və vahşi heyvan yetişdirmə məntəqələri fəaliyyət göstərir:

16-ci cədvəl

Azərbaycan Respublikasında ərazisində fəaliyyət göstərən ovçuluq təsərrüfatları və vahşi heyvan yetişdirmə məntəqələrinin yaranma tarixi və istiqamətləri

Təsərrüfatların adı	Yarandığı il	Fəaliyyətin istiqaməti və qorunan heyvanların növləri
1. Bakı herpetologiya laboratoriyası	-----	İlanlardan alınan zəhərdən müxtalif dərmanlar hazırlanır
2. Ulduz dövlət ovçuluq təsərrüfatı	1959	Cüyür, qırqovul, çöl donuzu, kaklik və dovşan qoruğu
3. Xanlar dövlət ovçuluq təsərrüfatı	1958	Ceyran, qırqovul, turac, çöl donuzu və dovşan qoruğu
4. Bərdə cins qırqovul yetişdirmə məntəqələri	1962	Qırqovul, turac yetişdirib meşələrə buraxır

17-ci cədvəl

1990-1998-ci illərdə Azərbaycan Respublikasında qoruqlar, milli parklar, onların sahəsi və saxlanılması xərclərinin dinamikası

Göstəricilər	1990	1993	1995	1997	1998
1. Qoruqların sayı	12	14	14	14	14
2. Onların sahəsi, min hektar	187	192	192	192.2	192
3. Qoruqların saxlanması xərcləri	83.4	9716.6.	184418	164979.0	362397.7
4. Milli parkların sayı	-	-	-	-	1
5. Onların sahəsi, hektar	-	-	-	-	80

Göründüyü kimi, respublikamızda fəaliyyət göstərən qoruqlar və xüsusi qorunan ərazilərin sayı və onların saxlanılmasına çəkilən xərclərin məbləği ildən-ilə artır.

§ 6.3. Flora və faunanın qorunması statistikası

Canlı təbiət çoxsaylı bitki (flora) və heyvan (fauna)növləri birləşmişdir. Torpağın bitki örtüyünü meşələr, çəmənliliklər, biçanəklər, otlaqlar və Savannalar daxildir. Bitkilerələmə ibtidai və ali bitkiler qrupundan ibarət olurlar. İbtidai bitkiler sadə quruluşa malik olan, əsasən gövdədən ibarət olurlar. Buraya yosunlar və şibyələr daxildir. Mürəkkəb quruluşlu ali bitkiler vegetativ orqanlara (kök, gövdə, yarpaq) malik olurlar. Buraya maimurkimilər, qızıkimilər, çılpaqtioxumlular, örtülütoxumlular və s. aidirlər.

Yer planetində 500 minə yaxın (onlardan 300 mini ali, 200-250 mini isə çiçəkli bitkilərdir), Azərbaycanda isə 4100 bitki növü vardır.

İnsanların qidalanmasında və iqlimin formalaşmasında bitkilerələminin rolü böyükdür. Bütün canlıların həyat mənbəyi olan oksigenin əsas istehsalçısı da bitkilərdir. Əsas qida mənbələrindən diri olan bitkiler insan bədənini onun normal inkişaf üçün zəruri olan zülal-larla, yağlarla, mineral duzlar və müxtəlif vitaminlərlə təmin edir.

Azərbaycan Respublikası ərazisi bitkilerələmə (flora) ilə çox zəngindir. Qafqazda olan 156 bitki ailəsindən 125-i, 1286 növdən 920-si Azərbaycanda geniş yayılmışdır. İrəlidə deyildiyi kimi, respublikamızın ərazisinin 11.4 %-i (989.9 min hektar) meşəliklərlə örtülmüşdür. Bu ərazilərin 48.8 %-i Böyük Qafqazda, 34.2 %-i Kiçik Qafqazda, 14.5 %-i Talyşda, 2.5 %-i Kür-Araz ovalığında və 0.5 %-i Naxçıvan MR-nın ərazisindədir.

Azərbaycanın heyvanlarələmə də çox zəngindir. O, öz tərkibində çoxsaylı relikt (çox qədimdən qalma), endemik (yalnız bir yerde yayılmış) və nadir heyvan növləri birləşdirir. Heyvanlar alımına 18 min növ (o cümlədən həşaratlar 14 min, hörümçəkimir 1100-dən çox və onurğalılar 600-dən çox) daxilidir. Doxsaninci ilin əvvəlində respublikamızın təzələnmiş "Qırımızı Kitab"ına məhv olmaq qorxusu olan 36 növ quş, 5 növ balq, 40 növ həşarat, 13 amfibiya növünə başqa heyvan növü və daxil edilmişdir.

Xəzər dənizinin sahili bir çox gəmiricilər və quş növləri üçün əsas miqrasiya dəhlizi, qışlama, yaşama və çoxalma sahəsidir.

Ötəf mühitin qorunması ilə məşğul olan dövlət orqanlarının (Baş ekoloji idarəsi, meşəçilik, ovçuluq və qoruq təsərrüfatları, Azərbaycan DSK və s.) apardığı uçota əsasən 1990-1998-ci illərdə Azərbaycan ərazisində öv heyvanlarının əsas növləri üzrə sayı aşağıdakı kimi olmuşdur:

18-ci cədvəl

**1990-1998-ci illərdə Azərbaycan Respublikasında ov
heyvanlarının növlər üzrə sayının dinamikası**

Vəhşi heyvanların növləri	1990	1993	1995	1997	1998
Qonur ayı	986	1752	2005	864	1003
Qaban	5965	4603	5685	5471	6579
Qırmızı tülkü	14380	10899	14448	13617	21452
Dələ	2110	-	25	27	27
Dovşan	25279	28561	36210	142302	192280
Maral	810	940	1100	870	900
Məşədələsi	2798	161	58	1121	-
Canavar	6212	2566	8797	10143	12079
Cüyür	2040	2083	2558	1790	1792

18-ci cədvəldən göründüyü kimi dələ və cüyürdən başqa əsas ov heyvanlarının sayı artmışdır. On çox artım dovşanlar (7.6 dəfə), canavar (1.9 dəfə) və qırmızı tülkü (1.5 dəfə) müşahidə olunmuşdur. Tədqiq edilən dövr ərzində qonur ayıların sayı 1.7%, qabanların sayı 10.3% və maralların sayı 11.1% artmışdır. Vəhşi heyvanların uçota alındığı sahələrin 91.6% azaldığı şəraitdə belə artımın sürəti çox yüksəkdir. 1990-1998-ci illərdə respublikamızda ovçuluq qaydalarının pozulması hallarının sayı 178-dən 35-dək (yəni 80.3%) azalsada, ovçuluq qaydalarının pozulması ilə əlaqədar cərimə və iddiaların sayı 1.4 min manatdan 2596 min manatadək (yəni 1854.2 dəfə) artmışdır. Bu o deməkdir ki respublikamızda flora və fauna qorunması sahəsində bəzi işlər görülməkdədir. Aşağıdakı rəqəmlərə diqqət yerişir:

19-cu cədvəldən göründüyü kimi, 1990-1998-cu illərdə Azərbaycan Respublikasında vəhşi heyvanların və quşların qorunmasına dövlət himayəsi göstərilir. Belə qayığının nəticəsidir ki, təhlil edilən dövr ərzində (bəzi illər istisna olmaqla) ovçuluq təşkilatları ilə əhatə olunmuş sahələrin əhatə dairəsi 1.9 dəfə genişlənmiş və ovçuluq təsərrüfatının idarə edilməsinə çəkilən ümumi xərcələrin məbləği 4.3 dəfə artmışdır. Belə tədbirlər nəticəsində ovçuluq təsərrüfatlarının fəaliyyətindən əldə edilən gəlirlərin məbləği isə 5,8 dəfə çoxalmışdır. Lakin bu dövr ərzində ovçuluğa icazə verilən (ovçuluq yerinin) ümumi sahəsi yalnız 0.2% artmışdır.

19-cu cədvəl

**1990-1998-ci illərdə Azərbaycan Respublikasında vəhşi heyvan
və quşların qorunması və təkrar istehsalının dinamikası**

Göstəricilərin adı	1990	1993	1995	1997	1998
Ovçuluq yerlərinin ümumi sahəsi, min hektar	5396	5396	707	707	5408
O cümlədən ovçuluq təşkili ilə əhatə edilmiş	171	40	40	40.0	322
Vəhşi heyvanlar sayının uçota alındığı sahə, min hektar	4090	471	526	526	335
Vəhşi heyvanların qorunması və təkrar istehsalı, min manat	31.8	614.8	6176.0	-	-
Ovçuluq təsərrüfatının idarə edilməsinə çəkilən xərcələr, min manat	97.8	1721.8	32459.8	34205.1	43285.3
Ovçuluq təsərrüfatının fəaliyyətindən əldə edilən galır, min manat	21.2	6200.5	13381.5	16104.4	12127.0

Flora və faunanın mövcudluğu təbiətin insanlara əvəzsiz baxış etdiyi nemətlərdir. Bu nemətlər insanların maddi mədəni və estetik tələblərini ödəmək baxımından çox gərəkli və əvəz edilməzdir. Flora və faunanın six harmoniyada mövcudluğu insanları fasılısız olaraq qida ilə təmin edir, zövqünü oxşayaraq ona mənəvi güc verir və aktiv istirahət üçün şərait yaradır. Elə buna görə də insanlar bu nemətlərdən səmərəli və qayğılaşılı istifadə etməyi öyrənməlidirlər. İnsanlar bilməlidir ki, təbiətin yaratdığı bitki və ya heyvan növünün hamisi gərəklidir və təbiətdə baş verən fasılısız dövriyyə prosesində onların hər birinin öz yeri var. Odur ki, təbiətin baxış etdiyi bu əvəzsiz nemətlərə həssashiqla və qayğı ilə yanaşmaq lazımdır. Büyük şairimiz Səməd Vurğun

“Hər gülə çiçəyə salam verməsən,
Xoş üz göstərməsən, xoş üz görməsən,
Nərgizlər, reyhanlər inciyər məndən
Güllərin yarpağı tökürlər dən-dən”

deyərək təbiətin gözəlliklərindən zövq almağı vəsiot etmişdir. Təbiətin yaratdan canlıları qorumağı vacib hesab edən xalq şairimiz

“Ovçu insaf cıylə keçmə bu düzdən,
O ellsər qızını ayırma bizdən.
Qoyma ağrı çəksin ürəyimizdən,
Qiyma, al qanına boyana ceyran”

deyərək bir anlıq nəşə üçün və bir qarın yemək üçün ceyrana gülə atmamağı vəsiət etmişdir.

Bəli, təbiət qorunmazsa və səmərəli istifadə edilməzsə məhv olar. Deməli, təbiət və onun komponentləri hər cürə zərərlə təsirlərdən qorunmalı və səmərəli istifadə olunmalıdır.

Respublika Nazirlər Kabinetinin qərarılıq təşkil olunmuş bütün qoruqlar, qoruq-ovçuluq təsərrüfatları və milli parklar, idarə tabeliyindən asılı olmayaraq yanvar ayının 25-də 1-qoruq №-li formaya üzrə Azərbaycan Respublikası DSK-nə və özlərinin baş idarələrinə illik hesabat verirlər.

Hesabata daxil olan məlumatlar, ilk uçot sənədlərinə (torpaq ayrılmazı sənədlərinə, akltlara, meşə təsərrüfatının təşkili barədə materiallara, heyvanların və bitkilərin uçotuna, fərdi uçot kartoçkalarına, işə qəbul olunma barədə ömrələrə, sərəncamlara, cədvəllərə və sairələrə) əsaslanmışdır.

Hesabat, formada nəzərdə tutulmuş ölçü vahidlərində tərtib olunur. Natura ifadəsindəki göstəricilər üzrə məlumatlar tam adədlə (hektar, vahid, baş və s.), dəyər (qiymət) ifadəsində verilmiş göstəricilər isə min manatla onda bir dəqiqliklə göstərilir.

Hesabatın «Təşkil olduğu il» sətrində qoruğun (qoruq-ovçuluq təsərrüfatının, təbii milli parkın) yaradılmasına dair respublika Nazirlər Kabineti qərarının tarixi və nömrəsi göstərilir. Onun ləğv olunduğu və sonradan bərpa edildiyi hallarda, ilkin təşkil olunma, ləğv edilmə və bərpa edilmə illəri göstərilir.

Hesabatdakı «Qoruğun, qoruq-ovçuluq təsərrüfatının təbii milli parkın əsas istiqaməti» sətri üzrə fəaliyyətinin əsas istiqaməti (təyinatı) mühafizə olunan landşaft və elmi ixtisas göstərilir.

Hesabatın 01-ci sətrində, təsdiq olunmuş sərhədlərə ümumi sahəsi göstərilir. Sərhədlər və sahə dəyişildiyi halda, nəyə əsasən dəyişiklik

edilməsi səbəbi barədə hesabata izahat vərəqəsi əlavə edilir və əmsali (qararin, sərəncamın nömrəsi və tarixi) göstərilir.

Bu hesabatın 02-ci sətrində, ağaç və kol-bitki cinsləri ilə tutulmuş faktiki sahə (meşə təsərrüfatı təşkilinin axırıcı materialları üzrə), 03-cü sətrində, meşə ilə örtülməmiş, təbii əmələ gəlmış çoxillik otlar ilə tutulmuş sahə (biçənəklər, otlqlar, örüşlər), 04-cü sətrində isə çayların, dəniz akvatoriyalarının, su anbarlarının, nohurların, hovuzların sahələri göstərilir.

Hesabatın 05-ci sətrində aşkar çıxarılmış uca boylu bitkilərin ümumi sayı göstərilir və onlardan region üçün nadir (aztəpəilan) növlərin miqdarı (respublika Qırmızı kitabına daxil edilmiş) ayrıılır.

Hesabatın 07 və 14-cü sətrlərində aşkar çıxarılmış vohşي heyvanların və quşların ümumi sayı göstərilir. Onlardan əsas kateqoriyalara (fon rəngli) və nadir növlərə aid edilən vohşي heyvanların və quşların ayrı-ayrı növlərini adlandırmak lazımdır. Nadir növlərə respublikanın Qırmızı kitabına daxil edilmiş növlər aiddirlər. Əsas növlərə isə, ilk növbədə cini metodika üzrə hər il uçotu aparılan vəhşi heyvanları və quşları aid etmək lazımdır.

Hesabatın 20-ci sətrində üzrə göllərdə (nohurlardı) qeydə alınmış balıq növlərinin miqdarı və 21-ci, 22-ci sətrlərdə isə hesabat ilinin axırına qoruqların (qoruq-ovçuluq təsərrüfatlarının, təbii milli parkların) siyahı tərkibində olan işçilərin ümumi sayı göstərilir. Elmi işçilərə tutduqları vəzifədən və onların işlərinin xarakterindən asılı olmayaraq elmi dərəcəsi, yaxud elmi adı olan şoxslər, elmi iş üzrə direktor müavimi, elmi katib, elmi tədqiqat şöbəsinin və bölmələrinin rəhbərləri, baş elmi işçilər, aparıcı elmi işçilər, böyük elmi işçilər, elmi işçi və kiçik elmi işçi vəzifələrini tütən (onların elmi dərəcəsi, yaxud elmi adının olub-olmamasından asılı olmayaraq) şoxslər göstərilir.

§ 6.4. Qoruq və başqa qorunan ərazilərin statistika göstəriciləri sistemi və onların mənbələri

Qoruq və başqa qorunan ərazilərin maksimum qorunması probleminin həlli bu ərazilərin vəziyyətinə və qorunmasına nəzərəti təmin edən göstəricilər sisteminin işləyib hazırlanmasını tələb edir. Bu məsələləri öyrənmək üçün statistikanın hazırladığı göstəricilər sistemine aşağıdakılardır:

Göstəricilərin adı	Ölçü vahidləri
1.Qoruqların,qoruq-ovçuluq təsərrüfatlarının və milli parkların qorunan ümumi sahisi-cəmi o cümlədən:	ha
1.1. Meşə sahisi	
1.2. Orada xüsusiyyətlə qorunan növlər-cəmi onlardan:	pedəd
a) endemiklər (az ərazidə yayılmış bitkilər və heyvanlar)	pedəd
b) nadir	pedəd
v) yoxa çıxmışlar	pedəd
2. Botanika bağları və dendroloji parkların sahisi	ha
3.Yaşayış məntəqələrində olan yaşıllıqların ümumi sahisi	ha
o cümlədən:	ha
a) meşələr	ha
b) yaşıllıq və mühafizəcidi zonalar	ha
v) meşə parklar	ha
q) sair yaşıllıqlar (bağlar, bulvarlar və s.)	ha
4.Qoruqların, qoruq-ovçuluq təsərrüfatları və təbiət qoruyucu başqa sahələrin yaradılmasına çəkilən əsaslı və cari xərclər	min.man
5.Seliteb (tikinti üçün ayrılmış) ərazilərdə yaşıllıqların yaradılmasına çəkilən əsaslı və cari xərclər	min.man

Qoruq ərazilərində baş verən təbii hadisələrin kompleks tədqiqi vəhşi heyvanların və bitkilərin həyatının öyrənilməsinə və yayılmasına dair geniş material verir. Belə informasiya isə ekologianın vəziyyəti və təbii resursların qorunması və səmərəli istifadə olunmasına nəzarət edilməsi üçün istifadə olunur.

Qoruq ərazilərinə dair məlumatlar Qoruq sahələrinə dair 1-P (qoruq) №-li hesabatdan meşə fondunun siyahıya alınması materiallarından götürürlə bilsər.

Yaşayış məntəqələrində olan yaşıllıqlar haqqında mənzil-kommunal təsərrüfatı orqanlarının cari hesabatlarında geniş informasiya vardır.

Ovçuluq təsərrüfatları, ovçuluq cəmiyyətləri və vəhşi heyvanların mühafizəsi və artırılması (təkrar istehsal) tədbirlərinin yerinə yetirilməsinə dair informasiya isə 2-TP (ovçuluq) №-li "Ovçuluq təsərrüfatı üzrə hesabat" formasından götürülür. Azərbaycan Respublikası

DSK-nin 31 avqust 2000-ci il tarixli (45/11 №-li) qararı ilə tətbiq edilmiş 2-TP (ovçuluq) №-li illik hesabat dövlət və kooperativ tədarükat təşkilatları, dövlət meşə-ovçuluq və ovçuluq təsərrüfatları, ovçuluq cəmiyyətləri, vəhşi heyvanları yetiştirmək və qorumaq üzrə tədbirləri yerinə yetirən sair müəssisə və təşkilatlar tərəfindən doldurularaq hesabat ilindən sonrakı ilin fevral ayının 5-də yerli statistika orqanlarına və öz yuxarı təşkilatlarına təqdim edirlər. Azərbaycan ovçuluq və bahqçılıq ittifaqı, birləklər, və təşkilatlar isə yekun hesabatını fevralın 15-də Dövlət Statistika Komitəsinə və Baş hesablaşma mərkəzini təqdim edirlər.

2-TP (ovçuluq) №-li hesabata daxil edilən bütün mə'lumatlar ilkin uçot materiallarına əsaslanmalıdır.

Vəhşi heyvanların və quşların mühafizəsinə və artırılmasına (təkrar istehsalına) yönəldilmiş tədbirlərin uçotu üzrə ilkin sənədlər aşağıdakılardır; işlərin qəbulu haqqında aktlar, naryardlar, cədvəllər, vəhşi heyvanların və quşların yetişdirilməsi üçün məntəqə və fermaların uçotuna dair sənədlər (vəhşi heyvanların yetişdirilməsi məntəqələrinin ov quşları fermalarının təşkili üçün icazələr, əmrlər, qaimələr, naryadlar, aktlar, dövlət ovçuluq fondunun mühafizəsinə dair sənədlər, ovçuluq qaydalarının pozulmasına dair protokollar, jurnallar) və s.

Hesabatı müəssisənin, təşkilatın, cəmiyyətin rəhbəri və baş (böyük) mühəsib imzalayıb. Onlar hesabatın düzgün tərtib olunmasına, vaxtında lazımı ünvanlara təqdim olunmasına görə məs'uliyyət daşıyırlar.

Hesabat formada nəzərdə tutulmuş ölçü vahidləri əsasında dəqiq və aydın doldurulmalıdır. Natural ifadədə göstəricilər üzrə mə'lumatlar (baş, min hektar, hadisələrin sayı və i.a.) tam rəqəmlərlə verilir.

Hesabat verən müəssisə (təşkilat) tərəfindən doldurulmayan qrafa və sətirlərin üstündən xət çəkilməlidir.

Əgər hesabat dövründə təşkilat və ya ovçuluq təsərrüfatı bir sistemində başqa birsinə verilmişdirsa, bu zaman başqa sistemə verilmiş təşkilat və ya ovçuluq təsərrüfatı haqqında mə'lumatlar onu qəbul etmiş bölmənin hesabatına daxil edilir və hesabata əlavə olunmuş izahatda bu haqda mə'lumat verilir.

Hesabat respublikada mövcud olan ovçuluq və ovçuluq təsərrüfatı haqqında əsasnaməyə uyğun olaraq doldurulur.

2-TP (ovçuluq) №-li hesabat aşağıdakı bölmələrdən ibarətdir:

I bölüm. Vahşi heyvanların mühafizesi ve artırılması (tekrar istehsalı) üzre tədbirlər. Bu bölmədəki "Biotexniki tədbirlər, dövlət ovçuluq nəzarəti və yeger (ovlaqqçı) xidmətləri xərcləri daxil olunmaqla vahşi heyvanların yetişdirilməsi və qorunması" sətrində vahşi heyvanların sayının uçotunun aparılmasına, onların qorunmasına, dövlət ovçuluq nəzarətinin və "yeger" mühafizə xidmətlərinin saxlanması, habelə vahşi heyvanları saxlanması və artırılması (tekrar istehsalı) tədbirlərinin həyata keçirilməsinə sərf olunan bütün məsrəflər və digər məsrəflər haqqında mə'lumatlar daxil edilir. 01-ci sətrin mə'lumatları 02+03+04+05-ci sətirlərin mə'lumatlarının cəmına bərabər olmalıdır. Bu bölmənin 02-ci sətirində heyvanat aləminin qorumaq vəzifəsini yerinə yetirən dövlət ovçuluq nəzarətinin və yeger mühafizə xidmətlərinin saxlanması sərf olunan məsrəflər göstərilir. Bu məsrəflərə dövlət ovçuluq nəzarəti və məşəhəyi mühafizə xidməti işçilərinin əmək haqqı, xüsusi geyimin, tabel silahının dəyəri, nəqliyyat, yanacaq, rabitə vasitələri, xüsusi inventar almaq və onları saxlamaq üçün xərclər və bu xidmətin saxlanması üzre digər xərclər daxil edilir. Bu bölmənin 03-cü "Vahşi heyvanların sayının uçota alınması" sətrində cəlb edilmiş nəqliyyata görə ödəmələr də daxil edilməklə qeyri-siyahi tərkibi işçilərinə əmək haqqı ödənilməsi, kartografiya materialının dəyəri və digər məsrəflər göstərilir. Əgər uçot işləri təsərrüfatın ştat işçilərinin və ya icimaiyyətin gücü ilə (onların nəqliyyatını cəlb etməklə), yəni təsərrüfat tərəfindən əlavə xərclər çökilmədən yerinə yetirilmişdirsa, bu zaman uçotun aparılmasına sərf olunmuş məsrəflər göstərilir. Bu halda II bölmənin 16-ci sətrində yalnız heyvanların sayının uçotu aparılan sahəyə dair mə'lumatlar göstərilir.

I bölmənin 04-cü "Vahşi heyvanların qorunması" sətrində nəqliyyatın içarçığa götürülməsinə, rabitə vasitələrinin, yanacağın alınmasına və saxlanması sərf olunan məqsədli (əlavə) məsrəflər habelə vahşi heyvanların qorunması ilə bağlı olan digər məsrəflər göstərilir. Bölmənin 05-ci "Vahşi heyvanların saxlanması və yetişdirilməsi üzrə biotexniki tədbirlər" sətrində bündə vəsaiti və xüsusi vəsait hesabına, habelə kooperativ təşkilatlarının və icimai təşkilatların vəsaiti hesabına xərclənən möbləğ göstərilir.

Vahşi heyvanların və quşların köçürülməsinə, vahşi heyvanları yemləmək üçün yem alınmasına, tədarükünə və boşaldılmasına, yem meydancalarının, yem sahələrinin, sün'i yuvaların yaradılmasına,

biotexniki qurğuların (yem təknələrinin, yem anbarlarının, silos quyuşlarının, duzlaqların, çinqıl daşlarının) tikintisine, vahşi heyvanların tutulduğu xəstəliklərlə mübarizə tədbirlərinin həyata keçirilməsinə çökilmış xərclərin möbləği, vahşi heyvanların və quşların saxlanması və yetişdirilməsi üzrə biotexniki tədbirlərə sərf olunan məsrəflərə aid edilir. Müəyyən olunmuş qiymətlər əsasında yuxarıda göstərilən işləri yerinə yetirən qeyri-siyahi tərkibində olan işçilərə verilən əmək haqqı, zorərli heyvanların (məsələn, canavarların, səfil itlərin) tutulmasına və ya öldürüləməsinə görə ödəmələr (Dövlət Sığortası tərəfindən bu məqsədlər üçün ayrılmış vəsaitdən başqa), habelə vahşi heyvanların yetişdirilməsi üçün məntəqə və fermaların saxlanması sərf olunan məsrəflər, nəqliyyat xərcləri və biotexniki tədbirlərin həyata keçirilməsi ilə bağlı olan digər xərclər də bu məsrəflərə daxil edilir.

Vahşi heyvanların və quşların qorunmasına və artırılmasına (tekrar istehsalına) və biotexniki tədbirlərə sərf olunan məsrəflərə ovçuluq cəmiyyətinin üzvlərinin biotexniki tədbirlərin yerinə yetirilməsində sərf etdikləri əməyin həcmi (pul ifadəsində) 20-ci sətrində göstərilən ovçuluq təsərrüfatında çalışan işçilərə verilən əmək haqqı, habelə ov itlərinin, atların saxlanması və yemlənməsinə sərf olunan məsrəflər və ovçuluq təsərrüfatının digər tədbirlərinə çökilən xərclər daxil edilir.

I bölmənin "Vahşi heyvanların və quşların yerləşdirilməsi" sətrində vahşi heyvanların məhsuldarlığını artırmaq üçün onların alınmasına, ovçuluq torpaqlarına götürülməsinə və buraxılmasına sərf olunan məsrəflər göstərilir. Buraya heyvanların, yemlərin, heyvan və quşları daşımaq üçün avadanlıqların dəyəri, nəqliyyat xərcləri və ov heyvanlarının yerləşdirildiyi və onların yaşadığı ovçuluq torpaqlarının müayinəsinə çökilən xərclər, habelə qeyri-siyahi tərkibində olan işçilərin əmək haqqına dair mə'lumatlar aid edilir.

Bu bölmə "Vahşi heyvanları yemləmək üçün yem tədarükü" sətrində yemləmə sahələrindən və meydancalarından yiğilan toxum və məhsulların dəyəri də daxil edilməklə, yemlərin tədarükü və alınması ilə bağlı olan və hesabat ilində sərf olunmuş bütün məsrəflər (min manatla), 08-09-cu "ovçuluğun təşkilinin və iqtisadiyyatının tədqiqatı" sətirlərində issa işlərin görüləməsinə sərf olunan məsrəflər və ovçuluq təsərrüfatının idarə olunmasının təşkili və inkişaf etdirilməsi üçün ovçuluq sahələrinin təsərrüfat daxili və təsərrüfatlararası təş-

kilinin və iqlisadiyyatının tədqiq edilməsi üzrə aparılan işlərin sahəsi göstərilir.

II bölmə “Ovçuluq təsərrüfatının aparılmasına çəkilən xərclər, ovçuluq ərazisinin sahəsi və işçilərin sayı” adlanır. Bu bölmənin “Ovçuluq təsərrüfatının ümumi xərcləri” sətrində maliyyəlaşdırma mənbəyindən asılı olmayaraq bu məqsədlərə çəkilmiş bütün xərclər göstərilir. Vəhşi heyvanların qorunmasına və artırılmasına (təkrar istehsalına) çəkilən xərclərin möbləği (01-ci sətir), ovçuluq təsərrüfatında çalışan işçilərin əmək haqqı (20-ci sətir), ovçu evlərinin, ov bazarlarının, komalarının, xidməti orqanlarının, istehsal qurğularının (istilik, işıq, cari tə'mir), giriş yollarının, nəqliyyatın saxlanması üçün məsrəflər, müvafiq əsas fondlara, ov itlərinin, ahci quşlarının, atların saxlanması, ov silahının, azqiyəməli inventarın (ləvazimatın) alınmasına və tə'mirinə amortizasiya ayırmaları, dəstərxana xərcləri və ovçuluq təsərrüfatının tədbirlərini həyata keçirmək üçün digər xərclər ovçuluq təsərrüfatının idarə edilməsinə sərf olunan məsrəflərə daxil edilir.

Əsaslı tikintiye və tə'mira çəkilən xərclər, habelə ovçuluq cəmiyyətinin üzvlərinin biotexniki tədbirlərin və başqa işlərin yerinə yetirilməsində sərf etdikləri əməyin dəyəri ovçuluq təsərrüfatının idarə olunmasına sərf olunan ümumi məsrəflərə daxil edilmir.

Bölmənin “Ovçuluq təsərrüfatının tədbirləri” sətrində ovçuluq təsərrüfatının idarə olunmasına sərf olunan ümumi məsrəflərdən giriş yollarının, ov yolları və cığırlarının yaradılmasına, ovçuluq evləri və bazalarının saxlanması, atıcılıq qüllələrinin tikintisine və tə'mirinə, heyvanların tutulması üçün qurğuların hazırlanmasına və quraşdırılmasına çəkilən xərclərin möbləği və ovçuluq fondunda istifadə edilməklə əlaqədar olan digər məsraflar seçilib ayrılır.

Vəhşi heyvanların və quşların yaşıdığı və ovçuluq təsərrüfatı üçün istifadə edilə bilən torpaq, meşə və su ilə örtülü sahələr ov yerləri hesab olunur. “Ovçuluq ərazisinin ümumi sahəsi” sətrinin mə'lumatları torpaq fondunun uçotuna əsaslanaraq göstərilir.

“Təhkim edilmiş ovçuluq torpaqlarının sahəsi” sətrində Respublika Nazirlər Kabinetinin qərarı ilə ovçuluq üçün istifadəyə təhkim olunmuş torpaqların sahəsi göstərilir. Burada ovçuluq təsərrüfatının idarə olunmasına dair layihəyə uyğun olaraq artıq ovçuluq təşkil olunmuş təhkim edilmiş ovçuluq torpaqlarının sahəsi ayrıca göstərilir.

“Vəhşi heyvanların sayının uçota alındığı sahə” sətri dolduru-

larkən uçotun aparılmasına dair mövcud metodiki tövsiyyəyə və təlimata uyğun olaraq ov heyvanlarının sayı və müəyyənləşdirilmiş ovçuluq torpaqlarının sahəsi göstərilməlidir. Əgər uçot bir sahədə bir neçə dəfə aparılmışdırsa, bu zaman o, on böyük əhatə dairəsinə malik olan sahə üzrə hesabata yalnız bir dəfə daxil edilir. Bu bölmənin “Hesabat ilinin sonuna ovçuluq təsərrüfatında işləyən işçilərin siyahısında olanlar” sətrində vəhşi heyvanların və ov quşlarının yetişdirildiyi məntəqə və fermalarda işləyənlər də daxil edilməklə hesabat ilinin axırına ovçuluq təsərrüfatının siyahı tərkibində olan işçilərin ümumi sayı, “ovçuluq təsərrüfatında işləyənlərin əmək haqqı” sətrində vəhşi heyvanların və ov quşlarının yetişdirildiyi məntəqə və fermalarda işləyənlər də daxil edilməklə, ovçuluq təsərrüfatının siyahı tərkibində olan işçilər üçün hesablanmış pul möbləği “ovçuluq təsərrüfatının faaliyyətdən əldə edilən gəlir” sətrində isə idman və ovçuluq atıcılığından, heyvanların tutulmasından, onların digər məhsulların və satışından (əti, dəri, xəz, piy, buynuz), habelə ovçulara göstərilən xidmətlərdən (nəqliyyat, mənzil, geyim və s.) əldə edilən möbləğ göstərilir. Cəmiyyətə qəbul olunma və üzvlük haqları, habelə digər məqsədlə daxil olmalar bu gəlirlərə daxil edilmir.

III bölmə, “Ov heyvanlarının sayı, yerləşdirilməsi və ovlanması” adlanır. Bu bölmədəki “Ümumi sayı” qrafasında hesabat ilində aparılmış uçota əsaslanaraq təhkim olunmuş ovçuluq torpaqlarında ov heyvanlarının və quşlarının sayı (baş sayı) haqqında mə'lumatlar göstərilir. Uçot aparlarkən mövcud metodiki tövsiyyələrdən və təlimatlardan istifadə edilməlidir.

Əgər hesabat ilində uçot bir neçə dəfə aparılmışdırsa, hesabata heyvanların və quşların baş sayını daha taməhata etmiş mə'lumatlar daxil edilir. Bu və ya digər növdən olan ov heyvanlarının sayı üzrə uçotun hesabat ilində aparılmadığı hallarda bu növ üzrə axırınca uçotun mə'lumatlar göstərilir. Bu bölmədəki “yerləşdirilmişdir” qrafasında məhsuldarlığı artırmaq üçün gotirilmiş və ovçuluq torpaqlarına buraxılmış vəhşi heyvanların sayı, “ovlanmışdır” qrafasına ovun qeydiyyatı cədvəlinə, lisenziyalara (icazələrə), ovlama kariotckalarına, puiyovkalara əsasən ovçuluq torpaqlarından faktiki kənar edilmiş (çixarılmış) vəhşi heyvanlar və quşlar haqqında mə'lumatlar daxil edilir. Bu qrafaya həmçinin tutularaq başqa təşkilatlara satılmış (başqa yerlərə köçürülmək, heyvanat parklarına göndərilmək üçün) heyvanlar da daxil edilir.

Ovçuların öz şəxsi ehtiyacları üçün ovlanmış ov heyvanları "o cümlədən satılmışdır" qrafasına daxil edilmir. Bu qrafadakı məlumatlar dırnaqlıqlar və ov quşları üzrə-cəmədəklərin, xəz dərili heyvanlar üzrə-dərilərin sayı ilə əks etdirilir.

Bölmənin "Vəhşi dırnaqlı heyvanların atı satılmışdır" və "Tədarük təşkilatlarına ovlanmış heyvan xəzi-dəri təhvil verilmişdir" sətirlərində qəbul-təhvil sənədlərinə əsasən ticarət və tədarük təşkilatlarına təhvil verilmiş heyvan və quşların miqdarı və dəyəri haqqında məlumatlar göstərilir.

IV bölmə. "Vəhşi heyvanların və quşların sün'i artırılması" adlanır. Ovçuluq torpaqlarının zənginləşdirilməsi məqsədilə vəhşi heyvan və quşlar yetişdirən məntəqə və fermalar ümumiyyətlə vəhşi heyvan və quşlar yetişdirən məntəqə və fermalara aid edilir. Bu bölmədəki "Ösas baş sayı" qrafasında bala almaq üçün saxlanan yaşı heyvanların sayı, "yararlı cavan heyvanların əldə edilməsi" qrafasında hesabat ilində vəhşi heyvan yetişdirilən məntəqə və fermalarda əldə edilən, satış və əsas sürünü təzəloşdurmək (artırmaq) üçün istifadə olunan cavan heyvanların ümumi sayı, "vəhşi heyvan yetişdirilən məntəqə və fermaların saxlanmasına sərf olunan məsrəflər" qrafasında isə vəhşi heyvan yetişdirilən məntəqə və ya sermanın fəaliyyətini tə'min etməklə əlaqədar olan xərclərin möbləğlə (yemə, məntəqə və fermaların tə'mirinə sərf olunan məsrəflər) göstərilir.

V bölmə. "Dövlət ovçuluq fondunun qorunması" adlanır. Bölmənin "Ovçuluq qaydalarının pozulması aşkar edilmişdir - cəmi" sətrində aşkar edildiyinə görə protokollar tərtib olunmuş hadisələrin sayı, "işlərə inzibati orqanlar və xalq məhkəmələri tərəfindən baxılmışdır" sətrində hesabat ilində və ya daha əvvəl göndərilməsindən asılı olmayaraq hesabat ili ərzində baxılmış işlərin sayı, "cərimə alınmış və iddia qaldırılmışdır" sətrində dövlət ovçuluq fonduna zərər vurmuş günahkar şəxslərdən və ovçuluq qaydalarını pozanlardan inzibati qaydada və xalq məhkəməsi vasitəsi ilə cərimə alınmış möbləğlər və "xəz-dəri xamimalının qanunsuz satışı (satın alınması) və e'mali" sətrində müsadiro olunmuş heyvan dərilərinin dəyəri göstərilir.

Xəz-dəri heyvanlarının saxlanması ilə məşğul olan təsərrüfatlar hər ilin əvvəlinə (yanvarın 1-nə) "xəz-dərili heyvanların vəziyyəti haqqında" 26-kənd təsərrüfatı №-li forma üzrə hesabat verilir. 26-kənd təsərrüfatı №-li forma üzrə yanvarın 5-də rayon statistika idarəsinə təqdim edilən illik hesabatda tükü, şimal tüküsü, su

sığovulu və qunduzlar üzrə hesabat ilində alınan balaların sayı, onların cinsi damazlıq üçün satılmışlar, dəri üçün kəsilənlər və bu heyvanların cins tərkibi haqqında məlumat verilir.

Müəyyən edilmiş qaydada təsdiq olunmuş elmi işlər planı üzrə (tutduqları vəzifədən asılı olmayaraq) sistematik olaraq elmi tədqiqat işi aparan (temaların rəhbərleri və məsul icraçıları, mühəndislər və ali təhsili olan laborantlar, texniklər və başqaları) şəxslər addırılar. Elmi tədqiqat işi aparan, lakin ali təhsili olmayan texniklər və laborantlar, elmi-köməkçi və elmi-texniki işçi heyətinin sırasından, yalnız təcrübəvi və eksperimental işləri yerinə yetirmək üçün cəlb olunmuş, lakin təsdiq edilmiş elmi işlər planına uyğun olaraq bilavasitə elmi-tədqiqat işi aparmayan şəxslər, aspirantlar və stajçı-tədqiqatçılar (əgər onlar elmi tədqiqat temalarının, temaların bölmələrinin, yaxud mərhələlərinin yerinə yetirilməsi üçün cəlb edilmişlərə də) elmi işçilərin sayına daxil edilmirlər.

23-cü sətrdə göstərilən meşə və MTİ-rə baş meşəbəyləri, meşəbəylərinin köməkçiləri, meşə təsərrüfatının mühəndisləri və meşənin keşikçiləri, meşə texnikləri, meşə gözətçiləri, yecərlər (peşəkar ovçular), meşə ustaları addırılar.

24-cü sətrdə əmək haqqını və sair məsarifləri daxil etməklə, hesabat ilində qoruqların (qoruq-ovçuluq təsərrüfatlarının, təbii milli parkların) saxlanması üçün sərf edilmiş bütün vəsaitlər, o cümlədən homin məqsəd üçün dövlət büdcəsindən ayrılmış möbləğ hesabına və sair məndələr hesabına (xüsusi vəsaitlər, təsərrüfat hesablı fəaliyyət vəsaitləri və digər maliyyələşdirmə mənbələri) həyata keçirilən ödənişlər aid edilir.

Nəzarət üçün suallar

1. Xüsusi qorunan ərazilər nədir və onların tərkibinə hansı ərazilər daxil edilir?
2. Qoruqlar və yasaqlıqlar hansı məqsədlər üçün yaradılır və onların fərqi nədən ibarətdir?
3. Xüsusi qorunan əraziləri xarakterizə edən statistika göstəriciləri hansılardır?
4. Xüsusi qorunan ərazilərə dair statistika məlumatlarının mənbələri hansılardır?

VII FƏSİL

TƏBİİ SƏRVƏTLƏR VƏ YERİN TƏKİNİN SƏMƏRƏLİ İSTİFADƏSİNİN STATİSTİKASI

§7.1. Təbii sərvətlər və yerin təki haqqında anlayış

İrəlidə deyildiyi kimi, kəmiyyət təbii sərvətlərlə qarşılıqlı münəsibətlərdə mövcuddur və inkişaf edir. Buraya torpaq, meşə, su və atmosfer resursları, heyvan və bitki resurslarından əlavə, yerin təkindəki təbii mineral (və qeyri mineral) sərvətlər də aiddir. Bəşəriyyət bu təbii sərvətlərdən istifadə edərək yaşayır və inkişaf edir. Bu kitabın əvvəlki fəsillərində torpaq, hava, su, meşə, flora və fauna resursları haqqında geniş məlumat verildiyindən bu bölmədə yerin təki və mineral təbii sərvətlər haqqında məlumat verməyi lazım bilirik.

«Yerin təki» dedikdə məhsuldar qüvvətlərin müasir inkişafı səviyyəsində yer səthinin qabığı altında olan və istifadə edilə bilən sahə başa düşür. Müxtəlif geoloji dövrlərdə yaranmış yer qabığı magmatik, çöküntü və metaformik sūxurlardan ibarət olan bu qabıqda insanlara lazım olan çoxsaylı qiymətli sərvətlər toplanmışdır. Geoloji axtarışlar nəticəsində aşkarlanan bu təbii sərvətlər cəmiyyətin tələblərinə uyğun olaraq istifadə olunurlar. Müxtəlif məhsulların istehsalının əsasını təşkil edən bu sərvətlər hər bir ölkənin iqtisadi qüdrətinin artmasında və əhalinin rüfahının yüksəldilməsində mühüm rol oynayır. Təbii sərvətlərlə zəngin olan hər bir ölkənin iqtisadi inkişafının potensial imkanları təbii sərvətləri az olan ölkələrə nisbatən daha çox olur. Bu baxımdan Azərbaycan Respublikası mineral sərvətlərin sayına və cətiyatlarının həcmində körə dünyadan ən zəngin ölkələri sırasına daxildir.

İstehsalın inkişafı və əhalinin şayının artması təsərrüfat dövriyyəsinə ildən-ilə daha çox təbii sərvət cəlb edilməsini tələb edir. Məsələn, XVIII əsr də ictimai istehsalda 28 adda kimyəvi maddə istifadə olunurdusa, XX əsrin sonlarında bunların sayı 100-dən çox olmuşdur. Lakin belə artım müəyyən çətinliklər də yaradır. Bunlardan ən başlıcası həmin resurslar sırasında yerin təkindən çıxarılan resursların təbii mühitə etdiyi neqativ təsirdir. Belə təsirlər sırasına havannın, suyun və torpağın (ətraf mühitin) çirkəndirilməsi, istilik rejiminin və su balansının dəyişməsi, torpağın eroziyasının artımı və s. aiddir. Əgər belə neqativ təsirlərin aradan qaldırılmasına

yönəldilmiş tədbirlər vaxtında görüləməzsa, indiki və gələcək nəslin sağlamlığına ciddi ziyan doğur, insan əhatə edən və min illər ərzində mövcud olan təbii mühitin dinamik tarazlığı pozula bilər. Təsərrüfat dövriyyəsinə yeni mineral cətiyatların cəlb edilməsi isə ilk növbədə səmərəli geoloji-axtarış işlərinin aparılması tələb edir. Bu məqsədlə ən müasir metodlardan istifadə edilsə də yer qabığının mineral sərvətləri tam öyrənilməyib. Müxtəlif geoloji axtarış metodlarından istifadə olunsa da, yer qabığının yalnız 16 km-dək dərinliyi öyrənilmişdir. Mütxəssislərin hesablamalarına görə yer qabığının litosfer çökisinin 74,8%-ni oksigen və silisium təşkil edir. Yer qabığının 8,8%-ni aluminium, 5,1%-ni dəmir, 3,6%-ni natrium, 2,6%-ni kalsium, 2,1%-ni maqnezium təşkil edir. Mineral sərvətlərinin başqa növlərində fərqli olaraq yerin təkindən çıxarılan faydalı qazıntılar bərpa olunmayan resurslar olduğu üçün onlardan qənaətli istifadə etmək və qorumaq lazımdır.

İrəlidə qeyd edildiyi kimi, Azərbaycanın ərazisi yeraltı və yerüstü təbii sərvətlərlə çox zəngindir. Odlar diyarı Azərbaycan ən qədim dövrlərdən dünyanın ən zəngin neft və qaz mədənlərinə malik olan ölkədir. Azərbaycanın ən məşhur neft-qaz yataqları sırasına Suraxani, Balaxanı, Sabuncu, Ramana, Qaraçuxur, Binəqədi, Qaradağ, Lökbatan, Puta, Siyəzən, Neftçala, Kürsəngi, Qum adası, Nefi daşları, Gunoşli, 28 may, Şahdəniz və başqaları hesab edilir. Bunlardan əlavə Nefiçalada müalicə əhəmiyyətli neft yataqlarından da istifadə olunur.

Azərbaycanın Zəylik, Filizçay, Katedxağ, Paraqçay, Gümüşlü, Misdağ və Gədəbəyda yataqlarında kolçedan - polimetall, mis, molibden və başqa əlvan metal filizləri, Şorbulaq və Levçay yataqlarında civa, Daşkəsəndə mərmər və dəmir filizi, Nehrəm və Duzdağında (Naxçıvan MR-da) daş duz, Çardaxlıda odadavamlı gillər, Qazax, Küzdək, Qaradağ, Ağdam və Tovuz rayonlarında tikiñti üçün daşlar, Qaradağ, Ağdam, Tovuz və Qazax rayonlarında sement xammali, Daşsalahlıda bentonit gillər, Kəlbəcər - Laçın rayonları ərazisində qızıl, perlit, dəvəgözü xammali, Bəhrəmtəpədə, Mingəçevirdə, Tərtərcayda, Ağstafada, Şıxlarda qum-çınqıl, Yuxarı Xanigöldə (Quba) və Hacıvallidə və Abşeronunda şüşəqumu, Badamlıda, Sirab, İstisu, Turşuda, Qızılıçada, Vayxırda, Bədoda, Qalalıda və bir çox başqa yerdə zəngin mineral su yataqları vardır.

Azərbaycan ənənəsinin 70%-indən çoxu yerli xammal hesabına işləyir.

Azərbaycanın mineral ehtiyatlarından istifadə etmək üçün 1998-ci ildən sonra dönyanın inkişaf etmiş dövlətləri tərəfindən 149,1 milyon ABŞ dolları vəsait qoyulmuşdur.

20-ci cədvəl
1990-1998-ci illərdə Azərbaycan Respublikasında mineral-xammal ehtiyatlarının hasilatının dinamikası

Mineral xammalların adı	1990	1993	1995	1997	1998
1. Alunit filizi, min ton	470,5	90,5	9,0	55,0	-
2. Dəmir filizi, min ton	1725,7	1362,5	-	21,2	9,6
3. Gips, min ton	37,0	76,9	13,6	-	-
4. Mərmər əhəngi, min m ³	13,0	5,6	2,8	-	-
5. Mişar və üzük daşları, min m ³	1652,6	1046,0	237,9	-	-
6. Əhənk daşı, min ton	974,0	882,2	194,6	1721,1	150,0
7. Sement, istehsal üçün gil, min ton	100,7	84,2	40,2	51,9	45,9
8. Tras, min ton	30,0	-	12,7	36,3	12,1
9. Neft, milyon ton	12,5	9,2	9,2	2,1	11,4
10. Qaz, milyon m ³	9,9	6,6	6,6	6,0	5,6

İrəlidəki cədvəldən göründüyü kimi, Respublikamız mineral xammalla çox zəngindir. Son dövrlərədək Azərbaycanın hasiledici sənaye müəssisələri böyük məhsuldarlıqla işləyirdilər. Lakin Respublikamıza erməni tacavvüzi və iqtisadi böhranla əlaqədər hasiledici və emaledici sənaye müəssisələrinin çoxu (bəzi sahələr üzrə

hamısı) öz fəaliyyətini təmamilə dayandırmışlar. Ermənistanın zəbt etdiyi Dağlıq Qarabağ, Kəlbəcər və başqa rayonlarda yerləşən mərmər, əhəngi, əhəng daşı, mişar və üzük daşı istehsal edən müəssisələri fəaliyyətinə dair heç bir məlumat yoxdur. Daşkəsəndə yerləşən dəmir filizi və alunit mədənlərində filiz hasilatı demək olar ki, dayandırılmışdır.

Azərbaycanda neft və qaz istehsalının azalması isə köhnə yataqlarda olan ehtiyatların azalması və avadanlığın köhnəlməsi nəticəsində yaranmışdır. Son illərdə Respublikamızın sonayesində xarici investisiyanın çəlb edilməsi hesabına yaxın illərdə neft və qaz istehsalı sürətlə artırılaçaqdır.

§ 7.2. Təbii sərvətlər statistikasının predmeti, obyekti və vəzifələri

Milli sərvətin əsas ünsürlərindən biri təbii sərvətlərdir. «Təbii sərvət» dedikdə istehsal olunmayan resurclar başa düşülür.

Təbiatda verən bütün hadisə və proseslər bir-biri ilə və insanın həyatı və fəaliyyəti ilə əlaqədar olduğu üçün təbii sərvətlər statistikası sahələrarası (makroiqtisadi, sosial, demoqrafik, səhiyyə, müəssisələr statistikası və s.) xarakter daşıyır. Təbii sərvətlər statistikasının predmeti bütün təbii sərvətlərin və onun komponentlərinin mövcudluğunu, vəziyyətini və istifadəsinin səmərəliliyini, təbii proseslərin və antropogen amillərin təsiri nəticəsində dəyişməsinin köməyyət və keyfiyyət xarakteristikasını vermək və bununla əlaqədar çəkilən məsrəfləri öyrənməkdən ibarətdir. Təbii sərvətlər statistikası yuxarıda göstərilən istiqamətlərdə hadisələrin dəyişməsi meyllərini və dəyişmələrin qanuna uyğunluqlarını da öyrənir.

Təbii resurslar statistikasının obyekti təbii resursların əzələridir.

Təbii sərvətlər statistikasının vəzifəsi müxtəlif səviyyəli dövlət və yerli idarəcilik orqanlarını, təsərrüfat subyektlərini, habelə təbii sərvətlərin mövcudluğu, vəziyyəti, tərkibi və istifadəsinin səmərəliliyi ilə maraqlanan bütün hüquqi və fiziki şəxsləri lazımi informasiya ilə təmin etməkdir.

Təbii sərvətlərin həcmi, vəziyyətinin, yerləşdiyi ərazinin və şəraitin dəyişməsi ölkənin təbii-resurs potensialına və beləliklə də sosial-iqtisadi potensialına və milli sərvətinə təsir köstərir.

Təbii sərvətlər statistikasının topladığı informasiya təbiətdən istifadə prosesində təbiəti qoruma siyasetini hazırladıqda və həyata keçirdikdə istifadə olunur.

Təbii sərvətlər statistikasının qarşısında duran vəzifələr aşağıdakılardır:

1. Təbii sərvətləri xarakterizə edən göstəricilər sisteminə hazırlanmaq;
2. İnformasiyanın alınma, toplanma, işlənmə və tohlili üsullarını hazırlanmaq;
3. Təbiəti və ətraf mühiti qoruma sahəsində qanunvericiliyin yerinə yetirilməsinə nəzarət küməklilik etmək;
4. Təbii sərvətlərin mövcudluğu, vəziyyəti, keyfiyyəti yerləşməsini səciyyələndirmək;
5. Öyrənilmə dərəcəsinə və iqtisadi dövriyyəyə cəlb edilmə dərəcəsinə görə təbii sərvətlərin həcmini müəyyən etmək;
6. Təbii sərvətlərin istifadəsinin səmərəliliyini səciyyələndirmək və təbii sərvətlərin vəziyyətinə insan fəaliyyətinin təsirini qiymətləndirmək;
7. Təbii sərvətlərin insanın fəaliyyətinə və onun həyat şəraitinə təsirini qiymətləndirmək;
8. İstehsal və məişət tullanılarının yaranması, utilloşdırılması, basdırılması və bununla əlaqədar olaraq yaranmış zərəri səciyyələndirmək;
9. Ölkə və region üzrə təbii sərvətlərin yerləşməsini və təbii resurs potensialını müəyyən etmək;
10. İqtisadi dövriyyəyə cəlb edilmiş resursların və ehtiyatların həcminin dinamikasını öyrənmək;
11. Təbii resursların hasilatı və istifadəsi zamanı itkilərin qiymətləndirilməsi;
12. Təbiətqoruyucu fondların formalşamasını, onların istifadəsini və yaranma mənbələrini səciyyələndirmək;
13. Təbiətqoruyucu tədbirlərin səmərəliliyini onların nəticələrini qiymətləndirmək;
14. Ekoloji təyinatlı məsəllər və onların səmərəliliyini səciyyələndirmək;
15. Təbii mühitdə baş verən prosesləri dinamikada təhlil etmək və səciyyələndirmək.

§ 7.3. Təbii sərvətlər statistikasında tətbiq edilən əsas təsnifatlar və qruplaşdırımlar

Təbii sərvətlər, onların potensialı və reallaşdırılması imkanları müxtəlif əlamətlər üzrə təsnifatlaşdırılır və qruplaşdırılırlar. Təbii resurslar statistikasında tətbiq edilən əsas qruplaşdırımlar aşağıdakılardır:

1. Təzələnən və təzələnə bilməyənlər;
2. İstehsal olunanlar (insan tərəfindən) və istehsal olunmayanlar (təbiətin hədiyyəsi);
3. Tərkib ünsürləri (su, meşə, mineral və s.) üzrə;
4. Təyinatına (iqtisadi, sağlamlaşdırıcı, sanitər-gigienik və s.) görə;
5. Regionlar üzrə;
6. Kəşf edilmiş dərəcəsinə və potensialına görə;
7. Mülkiyyət formasına görə və s.

Təbii resurslar statistikası üçün ən mühüm qruplaşdırımlardan biri bütün təbii resursları təzələnə bilən və təzələnə bilməyən qruplara ayrılmasıdır. Təzələnə bilən təbii resurslar bərpə oluna və təkrar istehsal oluna bilirlər. Buraya su, meşə, atmosfer havası, heyvanlar və bitkilər ələmi daxildir. Onların təkrar istehsal imkanları bu prosesin və onun nəticələrinin statistika tərəfindən səciyyələndirilməsini tələb edir. Bundan əlavə resursların müəyyən hissəsinin təkrar istehsal imkanları təbii resursları təbiətin töhfələrinə (təbii-istehsal olunmayan) və insan tərəfindən yaradılan (süni) ünsürlərə (istehsal aktivlərinə), resurslara bölməyə imkan verir.

Təzələnməyən təbii resurslar təkrar istehsal edilmir və təzələnmir. Təkrar olunmayan resursların (torpaq, mineral resurslar) mövcudluğu onların istifadəsinin səmərəliliyini öyrənməyi (qiymətləndirməyi) statistikanın qarşısına əsas vəzifə kimi qoyur. Lakin nəzərə almaq lazımdır ki, resursların təzələnənlərə və təzələnməyənlərə bölünməsi bir qədər şartıdır, məhsuldar qüvvələrin və texnikanın inkişafı nəticəsində belə bölgünün tərkibi və nisbatları dəyişə bilər. Məsələn, vulkan püşkürməsi nəticəsində dənizdə yeni adaların yaranması və yaxud da dənizdəki adaların və sahil torpaqlarının dəniz dalgaları nəticəsində yuyulması torpaq resurslarının təzələnməməsi məsələsini mübahisəli edir.

§ 7.4. Təbii resurslar statistikasının göstəriciləri sistemi

1. Təbii sərvətlərin bütün növlərinin (o cümlədən hava atmosferi, su, torpaq, meşə, saydalı qazıntılar, qoruqlar, bitki və heyvanlar aləmi) mövcudluğu, istifadəsi, çirkənməsi və qorunması göstəriciləri;

2. Təbii-resurs potensialı və onun tərkib hissələrinin vəziyyəti göstəriciləri;

3. Təbii ətraf mühitin komponentlərinin keyfiyyəti və onun dəyişməsi göstəriciləri;

4. Müxtəlif fəaliyyət növlərinin təbii resursların vəziyyətinə təsir dərəcəsini eks etdirən göstəricilər;

5. Ətraf mühitə mənfi antropogen təsiri neytrallaşdırmaq üçün həyata keçirilən tədbirlərin səmərəliliyi göstəriciləri;

6. Sənaye və möişət tullantılarının yaranması, tutulması, utilloşdırılması və basdırılmasını səciyyələndirən göstəricilər;

7. Təbii sərvətlərin qorunması və təbiətdən istifadənin səmərəliliyini artırmaq məqsədilə avanslaşdırılmış və cari məsrəflərin səmərəliliyi göstəriciləri;


Təbii resurslar statistikasının göstəriciləri sistemi aşağıdakı şəxəm şəklində göstərmək olar.

Səxəmdən göründüyü kimi, hər bir alt sistem həmin komponent üçün spesifik olan bir - biri ilə qarşıqliq əlaqəli göstəricilərdən ibarətdir.

Təbii resurslar statistikası göstəricilərinin xeyli hissəsi natural və şərti-natural ölçü vahidləri ilə ifadə olunurlar. Belə vəziyyət onların bilavasitə cəmlənməsini imkan verməsə də onların dinamikasını qurarkən infilyasiyanın təsirini aradan qaldırılır.

Dəyər ifadəsi ilə ölçülərin tətbiqi milli sərvətin bu hissəsinə ümumiləşdirməyə və ümumi yekun göstəricisini əldə etməyi imkan verir. Lakin dəyər ölçülərinin tətbiqi dinamikanı qurarkən təbii resursların qiymətləndirilməsi qiymətlərin dəyişməsi və müqayisəli qiymətlərlə yenidən qiymətləndirilməsi kimi məsələlərin həllini tələb edir.

Təbii sərvətlər statistikasının göstəriciləri sisteminə aşağıdakılardır:



Səxəm 1. Təbii resurslar statistikasının göstəriciləri sistemi

Təbii resursların keyfiyyəti hər bir komponent növü üçün özünəməxsus göstəricilərlə ifadə olunur. Məsələn, təbii resurs komponentinin çirkəlməsi dərəcəsi öyrənilərkən çirkələnən qarışıqları icazə verilən həddi (IVH) göstəricisindən və bərk tullantıların həcmi və basdırılması normalarının icazə verilən həddi habelə suda, torpaqda və havada zərərli maddələrin qalığının normativlərindən istifadə olunur. Ətraf mühiti səciyələndirərkən bir qayda olaraq, onu çirkələndirən mənbələrin sayı və yayılma dərəcəsi (hər min nəfərə, hər kilometrə düşən avtomobilərin sayı, atmosferə atılan tullantıların həcmi və s.) göstəricilərdən istifadə olunur.

Milli sərvətin tərkibində təbii resurslar natural ifadədə uçota alınırlar. Lakin bazar münasibətlərinin inkişafı təbii resursları dəyər ifadəsilə də uçota almağı tələb edir. Son vaxtlaradək təbii resurslar dövlət mülkiyyətində olduğundan onların bazar qiymətləri yox idi.

Qərb ölkələrinin iqtisadiyyatında təbii sərvətlər qiymətləndirərkən köşfiyyat və hasilat dəyəri, iqtisadiyyatda qüvvədə olan topdansatış qiymətlərindən və konsensus (dövlət faydalı qazıntı yataqlarını istismarı üçün fərdi şəxslərə və təşkilatlara verildiyi halda) göstəricilərindən istifadə olunur. Belə qiymətlərin hər üçü aşağı salınmış qiymətlər hesab edildiyindən təbii resursların real qiymətləndirilməsi üsullarının işləniləb hazırlanması tələb olunur. Bu problemi həll etmək məqsədilə təklif edilən - «Məsrəflər üsulu»nda təbii sərvətlərin iqtisadi qiymətləndirilməsinin həcmi təbii resursların mənimsənilməsinə çökilən məsrəflərlə əlaqələndirilir. Məsrəflər prinsipi təbii resurslar üçün haqq ödənişlərinin əsasını təşkil edir. Belə haqqların ödənişi səviyyəsi faydalı qazıntıların köşfiyyatını, meşə təsərrüfatının aparılması və başqa hallarda müəyyən edilir. Lakin təbiətdən ödənişli istifadə təcrübəsi və aparılan eksperimentlər göstərir ki, məsələyə belə yanaşma tərzi səmərəsizdir. Çünkü təklif edilən metod resursların istifadəsinə və itkilişin azaldılmasına gətirib çıxarmır. Deməli, torpaq və təbii resurslar insan əməyinin nəticəsi olmadığına görə onların bazar dəyərlərindən başqa yolla qiymətləndirmək olmaz.

Təbii resursların ayrı-ayrı növlərini öyrənərkən onların hər birinin özünəməxsusluğunu əks etdirən qruplaşdırılmışdan istifadə olunur. Məsələn, mineral resursların (faydalı qazıntıların) ümumi həcmində geoloji, köşf edilmiş, iqtisadi dövriyyaya çəlb edilmiş və s. ehtiyatlara ayırtular.

İralidə deyildiyi kimi, başqa təbii sərvətlərdən fərqli olaraq faydalı qazıntılar yenidən bərpa olunmur və onlara tələbat gündündən artır. Bu da yerin təkidindəki sərvətlərdən qənaatla istifadə edilməsini tələb edilir.

Yerin təkinin qorunmasına dair dövlətin qəbul etdiyi qərara əsasən yerin təkində aşkar edilmiş və müəyyən edilmiş qaydada təsdiq edilmiş bütün resurslar uçota alınmalıdır. Faydalı qazıntıların belə uçotunun əsas vəzifəsi hər ilin əvvəlinə müəssisələrdə, iqtisadiyyat sahələrində və ölkə üzrə bütövlükdə mineral - xammal bazasının vəziyyətinə, dağ - məden sənayesini tömən etmək üçün faydalı qazıntı yataqlarının köşf edilmə dərəcəsi və onların məniləşdirilməyə hazırlıq dərəcəsi haqqında dəqiqliq və hərtərəfli məlumat verməkdir.

Faydalı qazıntılar Dövlət Geologiya Komitəsi tərəfindən təsdiq edilmiş təsnifata uyğun olaraq iqtisadiyyatdakı mahiyyətinə görə iki qrupa - balans və balansarxası qruplara bölünür. Bu qrupların hər birinin uçotu ayrıca aparılır. İstifadəsi iqtisadi baxımdan məqsədə uyğun olan və yerin təkində olan ehtiyatları hesablaması üçün müəyyən edilmiş meyarlara uyğun gələn bütün ehtiyatlar balans ehtiyatları, müasir texniki imkanlara görə istifadəsi məqsədə uyğun olmayan (yatağın kiçik olması, tərkibində faydalı qazıntıının azlığı, istifadənin mürəkkəb şərtləri, mürəkkəb emal prosesi tələb edən və s.) ehtiyatlar balansarxası ehtiyatlardır.

Yataqların köşfiyyatı, xammalın keyfiyyətinin öyrənilməsi və yataqların işlənilməsinin dağ-texniki şəraitlərinə görə yataqlar A, B, S₁ və S₂ kateqoriyalarına bölünür.

A kateqoriyasına daxil olan ehtiyatlar aşağıdakı tələbləri ödəməlidir:

1. Bərk faydalı qazıntılar üzrə:

- a) faydalı qazıntı yatağının həcmi, ölçüsü, yataqda faydalı qazıntıının yatımı, forması və şəraiti müəyyən edilməlidir;
- b) faydalı qazıntıların yataqlarının morfolojiyası və daxili quruluşunun xarakteri və dəyişməsinin qanuna uyğunluğunu öyrənilməlidir;

v) faydalı qazıntı suxurlarının yerləşdiyi yerlərin tərkibində külçəsiz və kondisiyaya uyğun gəlməyən sahələrin konturları müəyyən edilməlidir;

q) yatağın dağıntısı ile əlaqədar müxtəlif pozuntular olduğu şəraitdə onların vəziyyəti və yerdəyişməsinin amplitudası müəyyən edilməlidir;

d) təbii müxtəlifliyi müəyyən edilməlidir;

c) faydalı qazıntıların sənaye tipi və növü ayrılması, konturları müəyyən edilməlidir;

j) mineralların və onların tərkibində olan zərərlə komponentlərin tərkibi və keyfiyyəti öyrənilməlidir.

Bu kateqoriyaya (A) aid olan ehtiyatların texniki xassələri elə öyrənilməlidir ki, faydalı qazıntı suxurlarının və onun əsas komponentlərinin kompleks halında sənaye emalının texniki sxemini layihələndirmək üçün müfəssəl məlumat əldə etmək mümkün olsun.

2. A kateqoriyaya aid olan nest və qaz elə müfəssəlliklə öyrənilməlidir ki, əldə edilmiş informasiyaya əsasən yataqların tipini, formasını və ölçüsünü, nestli-qazlı təbəqənin qalınlığını, kollektorun tipini, kollektor özəlliyinin dəyişməsinin xarakterini, məhsuldar təbəqəsinin nefliliyini və qazlılığı dərəcəsini, layda olan qazın və kondesatin tərkibini və xassələrini, habelə yatağın işlənməsinin əsas xüsusiyyətlərini müəyyən etmək mümkün olsun.

Bələliklə, A kateqoriyaya aid olan ehtiyatlar üzrə faydalı qazıntı yataqlarının yerləşməsi, forması, faydalı qazıntıının texnoloji xüsusiyyətləri və dağ - mədən işlərinin aparılması üçün lazım olan şərtləri müəyyən edən amillərin quruluşu və s. özəllikləri tam müəyyən edilməlidir.

B kateqoriyaya aid edilən ehtiyatlar aşağıdakı tələbləri ödəməlidir:

I. Bərk faydalı qazıntılar üzrə;

a) A kateqoriyada olduğu kimi bütün faydalı qazıntı yataqları üzrə deyil, yalnız yataqların əsas formalarında faydalı qazıntıının həcmini, daxili quruluşu, yerləşməsinin xüsusiyyətləri, yatağın daxilində qeyri-siliz və kondisiyaya, uyğun əzəməyən sahələrin

yerləşməsi müəyyən edilməlidir;

b) yataqların iri pozuntularının vəziyyəti və iri pozuntuların amplitudasını, habelə kiçik amplitudalı pozuntuların inkişafı dərəcəsini xarakterizə edilməlidir;

v) faydalı qazıntıının sənaye tipi və növlərinin təbii müxtəlifliyinin ayrılması, mümkün olduğu halda yatağın sərhədləri, habelə

mineralin tərkibində faydalı və zərərlə komponentlərin miqdarı müəyyən edilməlidir;

q) faydalı qazıntı yataqlarının yerləşdiyi sahə elə müəyyənləşdirilməlidir ki, onların əsas kəmiyyət və keyfiyyət göstəricilərini tam xarakterize etməyə və yatağın açılmasına və işlənməsinə təsir edən amillər aşkar etmək mümkün olsun.

2. B kateqoriyasına aid olan nest və qaz ehtiyatları üzrə yataqların tipi, həcmi, nestli və qazlı yataqlarının səmərəli qalınlığı, kollektorun tipi, kollektor özəlliyinin dəyişməsinin xarakteri, layların nestli və qazla toplanmış sıxlığı, habelə yatağın tam olmasa da işlənməsi üçün layihənin tərtibü üçün lazım olan başa parametrlər müəyyən edilməlidir.

Bələliklə, B kateqoriyasına aid olan ehtiyatlar üzrə yatağın əsas xüsusiyyətləri, faydalı qazıntıının texniki xüsusiyyətləri və keyfiyyəti aşkar edilməlidir.

3. S₁ kateqoriyasına faydalı qazıntı yatağının formasını, keyfiyyətini və texnoloji özəlliklərini ümumi şəkildə müəyyən etmək üçün kifayət edən qədər keşfiyyat işləri aparılmış və öyrənilmiş ehtiyatlar daxil edilməlidir.

4. S₂ kateqoriyasına geoloji və coğrafi məlumatlara əsasən əvvəlcədən qiymətləndirilmiş və tək-tək buruqlar və ya işlənmə sahəsi açılmış yataqlardakı ehtiyatlar aiddir. Bəs halda faydalı qazıntıının keyfiyyəti və texnoloji xüsusiyyəti, habelə yatağın təbii şərait və tək-tək sınaqlar və başqa oxşar yataqlara bənzətmək yolu ilə müəyyən edilmiş ehtiyatlar əsas götürülür.

Sənaye tərəfindən mənimşənilməsi dərəcəsinə görə faydalı qazıntı yataqları istismar edilməkdə olan, istismara hazırlanmış, geoloji axtarış işləri, aparılmaqda olan və konservasiya edilmiş yataqlara bölgülərlər.

§ 7.5. Faydalı qazıntı ehtiyatları balansı

Üzrə tərtib edilən balansda tapır:

Faydalı qazıntı ehtiyatlarının mövcudluğu və ehtiyat göstəriciləri öz əksini aşağıdakı tipik sxem

Sıra №-si	Balansın maddeleri	Ehtiyatların kateqoriyaları					
		A	V	A+V	S1	A+V+S1	S2
1.	İlin əvvəlinə ehtiyatlar: A) balans ehtiyatları; B) balans arxası ehtiyatları;						
2.	Hasilat						
3.	Hasilat zamanı itkilər						
4.	Koşfiyyat						
5.	Yenidən qiymətləndirmə						
6.	Təsdiq olunmayan ehtiyatların silinməsi						
7.	Texniki sərhədlerin dəyişməsi və başqa dayışıklılıklar						
8.	İlin sonuna olan ehtiyatlar (sətir 1 - sətir 2 - sətir 3 + sətir 4 ± sətir 5 - sətir 6 ± sətir 7) A) balans ehtiyatları B) balans arxası ehtiyatları.						

Sxem 2. Faydalı qazıntı ehtiyatları balansı

§ 7.6. Yerin təkindən çıxarılan təbii sərvətlərdən istifadənin statistikası

Yerin təkindən çıxarılan təbii sərvətləri statistik baxımdan qiymətləndirərkən mineral təbii sərvətlərin həm ümumi hacmi və həm

də hər bir yataq üzrə ehtiyatların hacmi ayrıca öyrənilir. Ehtiyatların işiismara cəlb edilməsi məsəlesi də bu ehtiyatların hacmindən asılı olaraq müəyyən edilir.

İqtisadiyyatda əhəmiyyətinə görə faydalı qazıntı ehtiyatları aşağıdakı 2 qruplara bölünür:

1. Geoloji ehtiyatlar. Buraya təsərrüfat əhəmiyyətinə malik olan və hasilati mümkün olan ehtiyatlar daxil edilir.

2. Kimyəvi ehtiyatlar. "Geokimyəvi ehtiyat" dedikdə bu və ya digər kimyəvi elementlərin yer qatında mövcudluğu başa düşülür.

Qarışq dağ sistemləri qurşağıları arasında yerləşən çöküntü sūxurları ilə örtülüən geniş sahələr tutan qalxanlar və platformalar, «geokimyəvi sahələr» adlanır.

Geoloji elmi tədqiqatlar və geoloji axtarış işləri təcrübəsi göstərir ki, nadir və olvan metalların çox hissəsi (qızılın və platinin 3/4-ü uran, kobalt və nikel ehtiyatlarının 9/10-u və s.) qədim kristallik qalxanlarda və platformalarda neft, qaz və duz yataqları isə belə platformaların kənarlarında və dağətəyi çökəkliklərdə yerləşir. Təbii sərvətlərin və xammalın yerləşməsinin coğrafiyası ilk növbədə iqtisadi rayonun təsərrüfatının ixtisaslaşması üçün şərait yaradır. Abşeronun neft və qaz hasiləti üzrə, Daşkəsənin dəmir və aliminium və Naxçıvanın daş duzu, mineral sular və mərmər istehsalı üzrə ixtisaslaşması deyilənlərə misalıdır.

Dünya təcrübəsində faydalı qazıntılar yeraltı şaxta və açıq karxana üsulu ilə hasil edilirlər. Birinci üsul ikinciye nisbətən iqtisadi cəhətdən daha əlverişlidir. Məsələn, kömürün açıq üsulla hasil şaxta üsulu ilə hasilinə nisbətən 1,5-2 dəfə ucuz başa gəlir. Lakin açıq üsulla hasilat zamanı geniş miqyasda torpaq sahəsinin üst qatı korlanır və ətraf mühit daha çox çirkənir.

Dağ-mədən sonayesi müəssisələrinin əsas vəzifələrindən biri yerin təkindən hasil edilmiş təbii sərvətlərin kompleks istifadəsinə nail olmaqdır. Bu məqsədlə aşağıdakılara əməl edilməlidir:

1. Faydalı qazıntıların əsas komponentləri üzrə çıxarılması;
2. Xammalın kompleks şəkildə istifadəsi;

3. Tərkibindən əsas komponentlər çıxarıldıqdan sonra qalan «boş» sūxurlardan səmərəli istifadəyə nail olmaq;

4. Təkrar emal xammalından daha geniş istifadə etmək.

Təbii mineral ehtiyatların çıxarılması və emal zamanı əldə edilən böyük iqtisadi səmərə ilə yanaşı ətraf mühit çirkəknir, yer səthinin torpaqları pozulur və çoxlu tullantılar alınır. Respublikamızda əmələ gələn tullantıların 70-80%-i mineral xammalın hasilatı və emal zamanı yaranır. Mütəxəssislərin hesablamalarına görə yerin təkindən çıxarılan qeyri-filizlərin 60%-i tullantıya kədir. İndiyədək respublikamızda tikinti daşlarının doğranması zamanı əmələ gəlmış belə tullantıların həcmi 100 milyon tondan (o cümlədən Daşkəsən dağ-mədən kombinatında 20 milyon ton, Gəncə aliminium zavodunda 8 milyon ton və Sumqayıt boru-prokat zavodunda 1,3 milyon ton) çoxdur. İqtisadiyyatın böhran vəziyyətində olması tullantılsız istehsal texnologiyasının inkişaf etdirilməsinə və ekoloji sonayeni (təmizləyici və başqa qurğuların tikiləsi) yaratmağa imkan vermir. Bir çox müəssisələrdə yaranmış maliyyə uğursuzluqları təbii resurslardan səmərəli istifadəyə və ətraf mühitin çirkənditilməsinə görə ödənişlərin həyata keçirilməsi kimi iqtisadi tədbirlərin geniş miqyasda həyata keçirilməsinə imkan vermir. Bundan əlavə iqtisadiyyatın böhran vəziyyətində olması ekoloji cəhətdən təmiz texnologiyanın və istehsalların yaradılmasına marağın artırılması məqsədilə dövlət tərəfindən subsidilər və vergi güzəştlərinin tətbiqinə imkan vermir. Statistik təhlil zamanı müəssisələrin A+B və ya A+B+S₁ kateqoriyalı balans ehtiyatları ilə təmin olunma dərəcəsi göstəricisi ehtiyatların həcmindən müəssisənin illik gücünə bölünməsindən alınan ədədi yerin təkindən çıxarılan ehtiyatlar əmsalına vurmaqla müəyyən edilir. Yerin təkindən çıxarılan ehtiyatlar əmsalı yerin təkindən çıxarıdan xammalın həcmindən istifadə olunmuş ehtiyatların (hasıl edilmiş və hasılat zamanı yaranmış itkilər) dəyərinin cəmiə bölməsi yolu ilə müəyyən edilir.

Statistik təhlil zamanı bu əmsaldan əlavə həm də ehtiyatların itgisi əmsalını da hesablayırlar. Bu əmsalı hesablamaya üçün hasılat zamanı yaranmış itkilərin həcmini istifadə olunmuş ehtiyatların ümumi həcmində bölmək lazımdır.

Ehtiyatların yerin təkindən çıxarılma əmsali və hasılat zamanı itkilər əmsah yalnız ehtiyat növleri üzrə deyil, həm də ehtiyatlarda olan komponentlər üzrə də hesablamlırmış.

Faydalı qazıntıların istifadəsi və onun faydalı komponentlərinin zənginləşdirilməsi zamanı və metallurgiya emal zamanı faydalı alınma, habelə zənginləşdirmə və metoluroji emal zamanı yaranan itgilər əmsalının köməyi ilə təhlil edilir. Birinci əmsalı hesablamaya üçün zənginləşdirmədən alınan məhsulları emal edilən xammalın həcmində bölmək lazımdır. İkinci əmsalı hesablamaya üçün isə emal zamanı itgilərin həcmini emal edilən xammalın (və ya onda olan faydalı komponentlərin) həcmində bölmək lazımdır.

Yerin təkindən alınan resurslardan istifadənin təhlili zamanı hesablanan göstəricilərdən biri də istifadə olunmuş ehtiyatlarda birbaşa çıxmış (fayda alınma) əmsalıdır. Bu əmsalı hesablamaya üçün hazır məhsulda olan faydalı komponentlərin həcmini istifadə olunmuş ehtiyatların ümumi həcmində bölmək lazımdır.

Təhlil zamanı faydalı qazıntı ehtiyatları ilə yanaşı «proqnozlaşdırılmış resurslar» anlayışından da istifadə olunur. Proqnozlaşdırılan resurslar dedikdə mövcudluğunu geoloji köşfiyyat işləri nəticəsində hələ əsaslandırılmamış, ancaq ümumi geoloji və elmi-texniki təsəvvürlərə coğrafi geoloji xəritələşdirmə, geokimyəvi və geofiziki üsullarla müəyyən edilmiş ehtiyatlar nəzərdə tutulur. Proqnozlaşdırılan resurslara dair məlumatlar axtarış-qiyamətləndirmə və geoloji-köşfiyyat işlərini planlaşdırmaq üçün istifadə olunur. Əsaslandırma dərəcəsinə görə proqnozlaşdırılan resurslar müxtəlif kateqoriyalara bölünür.

§ 7.7. Yerin təkində olan təbii sərvətlərin axtarışı, hasilatı və istifadəsinə dair tərtib edilən əsas statistika hesabatları

Yer təkində olan təbii sərvətlərin aşkar edilməsi, istifadəsi və qorunması məsələlərinə düzgün nəzarətin təşkil etmək və bu sahəyyət sahəsinin səmərəliliyini

artırmaq məqsədilə müntəzəm, hərtərəfli və daqiq informasiyanın olması çox vacibdir. Belə informasiya isə ya Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş statistika hesabatlarında ya da (qişinən az hallarda) xüsusi təşkil edilmiş müşahidələr nəticəsində əldə edilir. Belə statistika hesabatları faydalı qazıntı yataqlarını geoloji köşfiyyat axtarışı və istismarını aparan partiyalar (eksplorasiyalar) və müəssisələr tərtib edirlər. Belə statistika hesablarından bəzilərinə nəzərdən keçirək:

I. 01 - geoloji köşfiyyat №-li “Geoloji köşfiyyat işlərinin yerinə yetirilməsi haqqında hesabat”. Azərbaycan Respublikasının

DSK-nin 18.08.2000-ci il 35/5 tarixi qərarı ilə təsdiq edilmiş bu illik hesabat forması geoloji dəstələr (ekspedisiyalar) tərəfindən yanvarın 25-də Dövlət Statistika Komitəsinə və öz yuxarı təşkilatlarına göndorilirlər. Komitələr, konsernlər, istehsalat birləşkəri və trestlər isə DSK-nə yekun hesablarım fevralın 3-də təqdim edirlər. 100-dən çox göstəricini əhatə edən bu hesabat forması aşağıdakı yeddi bölməni əhatə edir:

- I Geoloji keşfiyyat işlərinin həcmi;
- II Növlər üzrə geoloji keşfiyyat işləri;
- III Öz qüvvəsi ilə yerinə yetirilmiş əsas işlər üzrə məhsuldarlıq;
- IV Əsas növ işlərdə briqadanın iş vaxtının balansı;
- V Kateqoriyalar üzrə, mexaniki sütuncuqlu qazmanın yerinə yetirilməsi həcminin bölündürüləməsi;
- VI Yerinə yetirilən qazma həcminin, quyuların dərinliyinə görə bölündürüləməsi;
- VII Birliklərin müəssisələrin struktur vahillərinin sayı və həcmi üzrə bölgüsü.

Birinci bölmədə olan 18 göstəricini hər bir hesabat ilə üçün limit və faktiki icra ilə yanaşı, həm də hesabat ilinin qiymətləri ilə ötən il yerinə yetirilmiş geoloji keşfiyyat işlərinin dəyəri göstərilir.

Göstəricilərin sayına görə on böyük (42 göstərici) on böyük olan ikinci bölmədə növlər üzrə geoloji keşfiyyat işlərinə dair toplanan informasiya adbaad natural ifadə ilə yerinə yetirilən işlərin həcmini və yerinə yetirilmiş işlərin dəyərini (dövlət büdcəsi və digər vasitələr, kapital qoyuluşu və məhsulun maya dəyəri) əks etdirir.

Hesabatın üçüncü bölməsində əsas işlərin növləri üzrə bir işçiyə düşən məhsuldarlıq və bu göstəricinin əvvəlki ilin səviyyəsinə görə faizlə dinamikası göstərilir.

Dördüncü bölmədə əsas növ işlərdə briqadanın iş vaxtı balansı verilir. Burada cəmi iş vaxtının həcmi ilə yanaşı, o cümlədən vaxtin qeyri-istehsal məsrəfləri və ayrıca olaraq onlardan qazaların ləğvinə yönəldilmiş saatların miqdarı göstərilir.

Hesabat formasının beşinci bölməsində kateqoriyalar üzrə yerinə yetirilmiş qazma işləri (metr³) 12 qrupa bölünür.

Altıncı bölmədə hesabat ilində qurtaran quyuların yekun dərinliyinə (metr) görə qruplaşdırılması verilir.

Hesabatın sonuncu (7-ci) bölməsində geoloji keşfiyyat, axtarış və qazma işləri aparan birləşkələrin, müəssisələrin, struktur vahidlərinin sayı və həcmi üzrə bölgüsü verilir.

II. "Hasıl edilmə zamanı faydalı qazıntıların çıxarılması haqqında 70-TG №-li illik hesabat". Azərbaycan Dövlət Statistika Komitəsinin 18.08.2000-ci il 38/5 №-li qərarı ilə təsdiq edilmiş bu illik hesabat bərk faydalı qazıntıların hasilini yerinə yetirən müəssisələr tərəfindən yanvarın 25-də Dövlət Statistika Komitəsinə, öz yuxarı təşkilatına və Dövlət Geologiya Komitəsinin geologiya fonduna göndərilir.

Bu hesabatda yerin təkindən çıxarılan bütün faydalı qazıntı növləri, tipi, markası və onların faydalı komponentləri üzrə tərtib edilən bu hesabatda aşağıdakı göstəricilər əhatə olunur:

1. Çıxarılmış cəhiyatların cəmi (yerin təkindən çıxarılan və hasilat zamanı itkilər);
2. Yerin təkindən çıxarılmış ümumi hasilatın tərkibində ayrıca olaraq hasil edilən və hasilat zamanı alınan itkilərin xüsusi çəkisi (%-la);
3. Kasiblaşdırıcı suxurların faktiki həcmi və yerin təkindən çıxarılan cəhiyatlara nisbəton onun xüsusi çəkisi;
4. Tamamilə çıxarılıb qurtaran sahələr üzrə normativdən artıq itkilər;
5. Normativdən artıq itkilər üçün bütçəyə ödənilən vəsaitin möbləği (min. manatla).

III. 70-TG №-li hesabat forması. Bu formanın doldurulmasına dair təlimatına əlavə olunan siyahıda göstərilən bərk faydalı qazıntılarının (qara, əlyan və nadir metallar, kimyəvi mədən xammah, qeyri-metall faydalı qazıntıları) istismarı ilə məşğul olan hər bir istehsal birlüyü (kombinatı), müəssisə tərəfindən bir il üçün tərtib edilir.

Hesabat geoloji-markşeyder qeydiyyat sənədləri əsasında tərtib olunur. İtkilərin qeydə alınması Dövlət Dağtexnəzərət Komitəsinin xüsusi qərarı ilə təsdiq olunmuş "Bərk faydalı qazıntıların çıxarılması zamanı yaranan itkilərin təyini, normalaşdırılması, qeydə alınması və iqtisadi cəhətdən qiymətləndirilməsi üçün nümunəvi metodik göstərişlər"-də, itkilərin təyini, qeydə alınması və normalaşdırılması üzrə mədənçixarma nazirlikləri tərəfindən təsdiq olunmuş və Dövlət Dağtexnəzərət Komitəsi ilə razılışdırılmış sahə

təlimatlarında və həmçinin "Faydalı qazıntı ehtiyatların qeydə alınması və "5-geoloji-kəşfiyyat Nö-li balans hesabat formasının tərtib edilməsi və faydalı qazıntı ehtiyatlarının uçotu üzrə təlimatlar" a uyğun aparılır.

Hesabat müəssisənin ayrı-ayrı texnoloji sahələrinin (bloklarını, panelləri, lavaları, şaxta sahələri) məlumatlarını ayırmadan bütöv müəssisə üçün tərtib olunur.

Faydalı qazıntıların və faydalı komponentlərin adları, onlara verilmiş kodlar və ölçü vahidləri yalnız 1 və 2 Nö-li əlavələrə uyğun olaraq göstərilir. Çıxarılmış faydalı qazıntı, itkilar və kasiblaşmalar haqqında məlumatlar onda bir dəqiqliklə faydalı qazıntıların növü, tipini və çəsidiన görə müstəqil göstərilir.

Faydalı qazıntıının tərkibində olan faydalı komponentlər sənaye tiplərinə (növlərinə) bölməklə göstərilir. Keçmiş SSRİ Dövlət Ehtiyatlar Komissiyasının (DEK), sahə nazirlikləri və baş idarətinin Mərkəzi Ehtiyat Komissiyalarının (MEK), geoloji idarələrin Məhəlli ehtiyat komissiyaların (MEK) təsdiq etdiyi və müəssisə tərəfindən faydalı qazıntı yatağının ehtiyatını öz balansına qəbul etdiyi bütün faydalı komponentlər əmtəə məhsulunda bəzə hesaba alınmayaraq tullantıxanaya, qalıq anbarlarına və ya başqa məhsullar üzrə bölgündüründükə də - hesabata alınır.

Faydalı qazıntı və faydalı komponentin hər növü, tipi və çəsidi üçün ayrıca sətr tərtib edilir.

Bütün məlumatlar işlənmə üsullarına uyğun olaraq (açıq, yeraltı, drenaj, hidrolik) müstəqil göstərilir.

"Ehtiyat çıxarılmışdır" sütununda balans ehtiyatından hasil edilən (çıxarılan) və hasil etmə zamanı itkilorin cəmi göstərilir.

"Yerin təkindən hasil edilmişdir (çıkarılmışdır)" sütununda balans ehtiyatından yerin səthində qaldırılan (yeraltı işlər zamanı) və ya karxananadan aparılan (açıq işlər zamanı) faydalı qazıntıının miqdari göstərilir. Bu halda həmin sütuna kasiblaşdırılan sūxurlar (əgər onlar balans ehtiyatına daxil deyilsə) daxil edilmir.

Hasıl edilmiş faydalı qazıntıların bir qayda olaraq filizin quru halda olan çəkisi ilə qeydə alınır. Boksitlər, silikatlı nikel filizləri, dəmir, marqan filizləri, habelə təbii halda istifadə olunan (əhəngdaşları, gillər, mineral duzları və s.) faydalı qazıntıların hasilat qeydiyyatı, onların ehtiyatı hesablanarkən qəbul edilmiş rütubətlilik (nəmlilik) dərəcəsi ilə aparılır.

Hasıl edilmiş həcm müəyyən olunan nəmliyə (rütubətlilik) görə bu dəsturlarla təyin olunur:

$$D_{bal} = D_f \frac{100 - W_f}{100 - W_{bal}}$$

Burada:

D_{bal} - təsdiq olunmuş balans ehtiyatlarında nəmlik (rütubətlilik) dərəcəsinə çatdırılmış faktiki hasilatı (tonla);

D_f - faktiki hasilatı (tonla);

W_{bal} - təsdiq olunmuş ehtiyatda təbii nəmliyi (%-lə);

W_f - hasil edilən filizdə faktiki nəmliyi (%-lə) göstərilir.

"Yerin təkindən faydalı komponent hasil edilmişdir" (çıkarılmışdır) sətrində hasil edilmiş balans ehtiyatlarında faydalı komponentin miqdari, fəaliyyətdə olan təlimatlar əsasında hesablanaraq göstərilir. Məsələn, əlyan metallurgiya müəssisələrində bu göstəricini hesablamaq üçün hasil edilən balans ehtiyat miqdarının quru çəkisini onda olan faydalı komponentin faizi vurub alınan rəqəmi 100-a bölmək lazımdır.

Yataqların istismarı zamanı yerin təkindən çıxarılmayan, habelə çıxarılan və sūxur tullantıxanasına göndərilən, yiğilma, yükləmə yerlərində, mədən müəssisənin nəqliyyat yollarında tökülbə qalan faydalı qazıntıının balans ehtiyatı kimi hesablanmasıdır.

Faydalı qazıntı itkisi - bu itirilən faydalı qazıntıda olan faydalı komponentin miqdardır ki, bu da mövcud təlimatın 8-ci bəndində göstərilən qaydada hesablanır.

Norma üzrə itkilar haqqında məlumatlar təsdiq olunmuş normativlər (bu normativlər bərk faydalı qazıntı itkilerinin normalaşdırılmasına dair sahə təlimatlarına uyğun olaraq müəyyənləşdirilir) və mədən işlərinin inkişaf planları əsasında tərtib olunur.

"Kasiblaşdırıcı sūxurlar" sütununda faydalı qazıntı ilə birləşdirilmiş, ehtiyatın hesabat sərhəddi daxilində olmayan boş sūxurlar və kondisiyaya uyğun gəlməyən filizlərin miqdari göstərilir.

Kasiblaşdırıcı sūxurların norması hər bir işlənmə sistemi üçün təsdiq edilmiş normalara uyğun işlənmiş dağ işlərinin inkişafı

planının hesabatlarına əsaslanaraq təyin olunur. Kasıblaşdırıcı səxurların faktiki miqdari birbaşa və ya dolayısı yolla təyin olunur.

Kasıblaşdırıcı səxurların birbaşa üsulla təyini bilavasitə ölçmələr yolu ilə təyin edilir. Birbaşa üsulla təyinət mə metodunun tətbiqi mümkün olmadığı hallarda kasıblaşdırıcı səxurların miqdardan çıxarılan filiz kütlesində olan faydalı komponentin miqdarının, yerin təkindən balans ehtiyatında olan faydalı komponentin miqdarına nisbətən azalması faizinə əsasən təyin olunur. Həmçinin bu komponentin kasıblaşdırıcı səxurlarda olan miqdarı nəzərə alınmalıdır.

Tam işlənmiş sahələrdəki normadan artıq itkilərin faktiki miqdari ilə bərk faydalı qazıntıların itkilərinin normalaşdırılması və qeydiyyatı üzrə sahə təlimatlarına uyğun normativ itkilərin fərqi kim təyin olunmalıdır.

Dövlətdağtexnəzərat Komitəsi tərəfindən hesabat dövründən sonra əlavə olaraq aşkar edilmiş normadan artıq itkilər növbəti hesabatın 13-cü sütununda göstərilir.

Tam işlənmiş sahələrə (vahidlərə) istismara başlandığı ildən asılı olmayaraq hesabat ilində işlənilən sahələr aid edilir. Sahə ehtiyatlarının və hasilatının xüsusi uçotu apartlarkən, dağ işlərinin layihəsi, itkisinin və kasıblaşmasının normativi olan bloklar, kameralar, pillələr (horizontlar) və ya onların hissələri nəzərdə tutulur.

"Normadan artıq itkilər üçün büdcəyə ödənmüşdir" sütununda normadan artıq yol verilmiş itkilərə görə yüksək tariflərlə büdcəyə ödənmış məbləğin manatlarla göstərilir.

Hesabata əlavə olunan izahedici qeydlərdə itkilərin təyin olunma üsulu göstərilmeli, hasilat zamanı faydalı qazıntı itkilərinin təyinin və qeyd alınması üçün sahə təlimatlarına uyğun olaraq həqiqi itkilər izah edilərək əsaslandırılır, əgər itkilər azalmışsa buna nail olmaqdə həyata keçirilmiş tədbir əks etdirilir.

70-TG №-li toplu hesabat forması alınış hesabatların əsasında, xüsusi blanklarında tərtib edilir və fevralın 15-nə kimi formada göstərilmiş ünvanlara təqdim edilir.

Toplu hesabat bütövlükdə baş idarə və hər bir istehsal birliliyi (kombinasi) üzrə mineral xammalının hər növünü görə tərtib edilir.

Hər bir faydalı qazıntı üzrə hasilatı və itkilər, habelə normativdən artıq itkilər və onlara görə ödəniş məbləğləri üzrə yekun məlumatların hər bir toplu hesabatda hökmən göstərilməlidir.

Hesabat formasına 1-ci əlavədə hesabata aid olan bərk faydalı qazıntılarının, 2-ci əlavədə isə faydalı komponentlərin siyahısı göstərilir.

IV. «Təbii sərvətlərdən səmərəli istifadə və ətraf mühitin mühalizəsi üzrə kapital qoyuluşundan istifadə haqqında 18- əsash tikinti №-li forma üzrə illik hesabat».

Azərbaycan Respublikası DSK-nın 27.08.98-ci il 15/12 №-li qərarı ilə təsdiq edilmiş bu hesabat mülkiyyət və təşkilat-hüquqi formasından asılı olmayıaraq hesabat ilindən sonrakı ilin fevral ayının 4-dən gec olmayıaraq təbiəti mühafizə obyektlərinin tikintisini aparan sisariçi müəssisələr tərəfindən DSK-nın BHM-nə, hesabat verən təşkilatın yerləşdiyi ərazidəki statistikə orqanına, öz yuxarı təşkilatına, icarədara, təsisçiyə, Dövlət ekologiya və təbiətdən istifadəyə nəzarət komitəsinin yerli orqanına təqdim edilir.

Bu hesabatda cari ildə istifadaya verilən istehsal gücləri və obyektlərinə hesabat ilində və keçən ildə bütün maliyyə mənbələri üzrə istifadə olunmuş hesabına kapital qoyuluşundan (hesabat ilinin faktiki qiymətilə) məbləğ və o cümlədən ayrıca olaraq tikinti quraşdırma işlərinin dəyəri geniş göstəricilər sistemini əhatə edir. Buraya ətraf mühitin mühalizəsi və təbii sərvətlərdən istifadə olunmasına (o cümlədən çirkəb sularını bioloji, fiziki – kimyəvi və mexaniki təmizlənmə stansiyaları üzrə), çirkəb sularının ilkin təmizlənməsi üçün başqa tikililərə, suları təmizləyen sahil və üzən stansiyalara su təchizatının dövriyyə sisteminə, atmosfer havasının mühafizəsinə, torpağın mühalizə olunmasına və səmərəli istifadə olunmasına, avtomobildən çıxan işlənmiş qazların zəhərliliyinin yoxlanması və azalması üzrə nəzarət-nizamlayıcı məntəqələrə kapital qoyulşlarına dair göstəricilər aiddir.

Hesabatın sonunda ekoloji fond hesabına istifadə edilmiş kapital qoyuluşlarının məbləği arayış şəklində ayrıca göstərilir.

Azərbaycan Respublikasının DSK-nın hazırladığı təlimata əsasən 18 Əsash tikinti (illik) №-li forma üzrə hesabata, həm yeni tikilən müəssisələrin tərkibində olan və eləcə də fəaliyyətdə olan müəssisələrdə həyata keçirilən tədbirlər üzrə məlumatlar daxil edilir. Bu hesabatın 01-84-cü sətirlərində kapital qoyuluşu, ekoloji fondların vəsaiti, dövlət büdcəsinin əməliyyat xərcləri üzrə vəsaiti və başqa vəsaitlərin hesabına sisariçilər tərəfindən həyata keçirilən tədbirlər üzrə məlumatlar göstərilir. İstifadəyə verilən obyektlər, yerinə yetirilən kapital qoyuluşu və tikinti-quraşdırma işləri müvafiq

göstərişlərə əsasən hesabatda göstərilir. Kapital qoyuluşu və tikinti-quraşdırma işləri, həm cari ildə istifadəyə verilən və həmçinin tikintisi gölən ilə keçirilən obyektlər üzrə göstərilir. Hesabatın 01-ci sətirdə təbii sərvətlərdən səmərəli istifadə olunmasının mühasizəsi tədbirlərinə kapital qoyuluşu və tikinti-quraşdırma işləri göstərilir.

Bu hesabatda 02-ci sətirdə su ehtiyatlarından səmərəli istifadə olunması tədbirləri üzrə kapital qoyuluşu göstərilir. Bunlara aşağıdakılardır:

1. İstehsal kommunal çirkab sularının təmizlənməsi üçün təmizləyici stansiyalar (04-cü sətir);
2. Stansiyanın kompleksinə daxil olmayan, çirkab suların ilkin təmizlənməsi üçün başqa tikililər (11-ci sətir);
3. Ballast və lyal (podslanevix) suları təmizləyən sahil və üzən stansiyalar (17-ci sətir);
4. Su təchizatının dövriyyə sistemi (19-cu sətirdə);
5. Su mühafizə zonalarının yaradılması;
6. Öz-özüñə axan artezian suları kran-nizamlayıcı iş rejiminə keçirilməsi və ya lağv (tamponaj) edilməsi;
7. Suvarılan torpaqlar da daxil olmaqla, çirkab sularının təkrar təmizlənməsi üçün qurğular və tikililər;
8. Çirkab suların təmizlənməsi üçün metodların işləniləbiləcək hazırlanması ilə əlaqədar təcrübə qurğuları və sexləri;
9. İstehsal maye tullantılarının və təkrar kub qahıqların təmizlənməsi, yiğilması və daşınması üçün qurğular və tikintilər;
10. Su hovuzlarının və yeraltı suların zərərlə sənaye tullantılarından təmizlənməsi üçün sahil tikililəri;
11. Şəhərlərin kanalizasiya sistemi;
12. Sənaye çirkab sularının və yağış sel sularının axındılması üçün qurğular və əsas kommunikasiyalar;
13. Sənaye çirkab sularını (yağış, sel suları da daxil olmaqla) ötürmək üçün əsas kommunikasiyalar (kollektorlar) və qurğular, suqaldırıcı və nəzarətedici stansiyalar, çirkab sularını təmizləyib orta vəziyyətə gətirmək üçün iri hacımlı çənlər (qoza baş verən vaxtlarda çirkab suları təmizləmək üçün müvəqqəti bir yero yiğib normal hala gətirmək), sonra isə təmizləyici stansiyalara ötürmək. Beləliklə də sənaye müəssisələri daxili meydanda şəbəkələri kommunikasiyalara daxil edilmir;
14. Çirkəndirmə mənbələrinin lağv olunması və yeraltı sulara nəzarət etmə xərcləri;

15. Yığma süzgəclərinin yenidən qurulması (bağlanması);

16. Çirkab suların yeraltı laylara axındılması üçün sənaye-təcrübə kompleksi;

17. Su anbarlarının və təbii su göllərinin texniki vəziyyətinin yaxşılaşdırılması və abadlaşdırılması ilə əlaqədar işlər;

18. Kiçik çay sularının axarının qaydaya salınması, axar yerlərinin təmizlənməsi, düzəldilməsi, əlverişli hidroloji rejimə və sanitər vəziyyətə salınması;

19. Drenaj və tullantı sularının təkrar istifadəsi üçün keyfiyyətinin yaxşılaşdırılması tədbirləri (zəhərli maddələrin bioloji kanallar, ekranlar vasitəsilə tutulması, aerasiya ilə suyu təmizləyən qurğular, durulducu hovuzlar və akkumlyasiya çənləri və s.);

20. İstehsal və istehlak tullantılarının torpağa basdırılması ilə əlaqədar yerüstü və yeraltı suların çirkəndirilməməsi tədbirləri (sənaye radioaktiv tullantılarından başqa);

21. Mühüm su təsərrüfatı kompleksi olan çay sularının avtomatik sistemlə idarə olunmasının əhəmiyyətli çay hovuzlarında (ASİ) təşkilisi;

22. Suyun qorunması kompleksi, dəniz sularının, təbii və çirkab yağış sularının keyfiyyətinin nəzarət sistemi (almış xüsusi su sutəmizləyən gəmilər və laboratoriyalar da daxil olmaqla), dövlət su sistemi kadastrası, istifadə olunan suyun dövlət tərəfindən və ilin uçotunun təşkil və toplu uçot məlumatlarının işləniləbiləcək hazırlanması (yiğilan və tullanan suların həcmi və keyfiyyəti üzrə uçot məlumatlarının işləyib hazırlayan hesablayıcı mərkəzin avtomatlaşdırma stansiyalarının və ölçü qurğusunun tikintisi);

23. Su ehtiyatlarından səmərəli istifadə olunmasına və mühafizəsinə aid olan başqa tədbirlər;

24. Su mənbələrinin sanitər-qoruyucu zonalarına çəkilən xərclər, həmçinin təmizlənməyən çirkab suların axındılması üçün kanalizasiya sisteminin tikinti xərcləri hesabata daxil edilmir.

Hesabatın 04-cü sətir üzrə bütün istehsal və kommunal çirkab suları (bioloji, fiziki-kimyəvi və mexaniki) təmizləmək üçün stansiyaların yekunlaşdırılmış məlumatları daxil edilir və öz təyinatlarına uyğun bu hesabatın 05, 06, 07-ci sətirləri üzrə bölündürülür.

«Stansiya» dedikdə, bioloji, fiziki-kimyəvi, ya da mexaniki təmizləmə kompleksi qurğuları, yəni çirkab suların texnoloji qaydada təmizlənməsinin gedisi prosesində çirkab sulardan normal təmiz su alınması qurğuları başa düşülməlidir.

Stansiyanın gücü sutka ərzində təmizləyici qurğulardan keçirilən cirkab suların həcmi ilə müəyyən edilir.

Hesabatda hər bir stansiyanın gücünü uyğun olaraq, axırına təmizləmə mərhələni yerinə yetirən qurğuların gücü üzrə göstərilir.

Məsələn, bioloji təmizləmə üçün stansiyanın gücü nəticə etibarı ilə ancaq axırmış bioloji təmizləmə mərhələni yerinə yetirən qurğunun gücü üzrə göstərilir.

Təmizləyici stansiyanın bütün kompleks qurğuları üzrə onun tərkibinə daxil olan və mərhələ-mərhələ bütün təmizlənməni təmin edən, layihədə tikintisi nəzərdə tutulan stansiya üzrə kapital qoyuluşları bütövlükdə göstərilməlidir.

Əgər fəaliyyətdə olan təmizləyici stansiyanın genişləndirilməsi ya da yenidən qurulması nəticəsində onun layihə gücü artırılırsa, onda həmin stansiyanın artım gücünün dair məlumatları və kapital qoyuluşu bütövlükdə göstərilməlidir.

Hesabatın 05-ci sətrində cirkab suları təmizləmək üçün stansiyanın kompleksinə daxil olan qurğuların məlumatları göstərilir. Belə stansiyanın kompleksinə bioloji, fiziki-kimyəvi və mexaniki ya da ki, bioloji və mexaniki təmizləmə qurğuları daxil ola bilər.

Bioloji təmizləmə üçün stansiyanın tərkibinə daxil olan fiziki-kimyəvi təmizləmə qurğuları üzrə məlumatlar 06-ci sətər daxil edilməməlidir, həmin stansiyanın tərkibinə daxil olan mexaniki təmizləmə qurğularının məlumatları 07-ci sətər daxil edilir.

Hesabatın 06-ci sətirdə, ancaq cirkab suların fiziki-kimyəvi təmizlənməsi üçün stansiyanın tərkibinə daxil olan fiziki-kimyəvi və mexaniki təmizləmə qurğuları üzrə məlumatlar göstərilir. Fiziki-kimyəvi təmizləmə üçün stansiyanın tərkibinə daxil olan mexaniki təmizləmə qurğuları üzrə məlumatlar 07-ci sətər daxil edilmir.

Hesabatın 07-ci sətrində, ancaq cirkab suların mexaniki təmizlənməsi üçün stansiyanın tərkibinə daxil olan bütün qurğular üzrə məlumatlar göstərilir.

Hesabatın 04-10-cu sətirlərində stansiyalar kompleksinə daxil edilməyən ayrı-ayrı (lokal) mexaniki, fiziki-kimyəvi və bioloji təmizləyici qurğular (durulduyu hovuzlar, orta hala gətirmələr və aerotenklər) aid edilir. Bu ayrı-ayrı (lokal) qurğular üzrə məlumatlar 02 və 11-ci sətirlərə göstərilir. Su təchizatının dövriyyə sisteminə daxil olan təmizləyici qurğuların məlumatları 19-cu sətirdə və həmçinin 02-ci sətirdə göstərilir.

Hesabatın 11-ci sətrində stansiyanın kompleksinə daxil edilməyən, ayrı-ayrı (lokal) mexaniki, fiziki-kimyəvi və bioloji təmizləyici qurğuların, durulduyu hovuzların, orta hala catdırmanın, nelt və yağ tutan tələlərin, flotasiya qurğularının, şlamları zərərləşdirən qurğuların və s. gücünü dair məlumatları göstərilir.

Hesabatın 19-cu sətrində qapalı su təchizatın dövri sistemi üzrə (axırdılan cirkab axar suların təmizlənməsinə və emalna müvafiq texniki məqsəd üçün qaytarılan su təchizatı), müxtəlif şlamların hidrokültəmizləmə və hidrotəmizləmə dövri sisteminin, istehsalın dövri su təchizatı sisteminin, həmçinin suların ardıcıl və təkrar istifadə edilmə sistemi də daxil olmaqla, o cümlədən başqa müəssisələr də daxil edilənlər üzrə məlumatlar nəzərdə alınır.

Dövri edən suların ya da təkrar istifadə olunan suların təmizlənməsinə təmin edən təmizləyici qurğular (binalar) onun növbəti dövrədə istifadə olunmasından əvvəl bu sistemin kompleksinə daxil edilir.

Dövri su təchizatı sistemi üzrə hansı ki, müəssisənin tikintisinə əvvəller tövsiyə olunmuş layihədə nəzərdə tutulmuş, lakin hesabat ilinin əvvəlinə öz vaxtında tikilməmiş və istifadəyə verilməmişdir.

Hesabatın 25-ci sətrində cıraklı maddələrdən atmosferin qorunması üzrə tikilən qurğular kapital qoyuluşları göstərilir. Buraya texnoloji aqreqatların və ventilyasiya havasının atmosferə buraxılmasından əvvəl çıxan qazlardan alınan zərərlərin zərərsizləşdirilməsi üçün əvvəlcədən nəzərdə tutulmuş qaz tozlarını tutan qurğular və avadanlıqlar aid edilir. Bu qurğuları onlar öz təyinatlarına görə sanitər cəhətdən məqsədə uyğun olduqda, yəni atmosferə buraxılan zərərlərin ümumi tullantılarının miqdarının azaldılmasını təmin etdikdə, təbiəti mühafizə qurğularına aid etmək olar.

Bu sətər tikinti üzrə aşağıdakı xərclər daxil edilmir: texnoloji skemin ünsürü kimi mineral xammaldan planlaşdırılmış məhsulun alınmasına xidmət edən qaz tozlarını tutan qurğuların (texniki karbon zavodlarında qurum itehsalı üzrə reaktorlardan çıxan qazların təmizlənməsi; fosforun itehsal zamani filiztermik peclərdən çıxan qazların təmizlənməsi; kimyəvi zavodlarda kükürd turşusu itehsalında «qaynar qat» peçindən çıxan qazların təmizlənməsi və s.); əlvən və qara metallurgiya kimya və neft-kimya, enerji və başqa sahələrin zavodlarından çıxan qazlardan planlaşdırılmış məhsulların alınmasına xidmət edən kükürd turşusu və

başqa sexlər (texnoloji qaz-toz yiğan qurğular və ikiqat absorsiya və ikiqat kontaktlaşma sistemləri) quru külən yiğilması üzrə qurğular və s., iş yerində normal sanitər - gigiyena şəraitinin yaradılmasına xidmət edən qaz ötürүcü (hava ötürүcü), tüstü soran (ventilyatorlar), ventilyasiya və kondisioner sistemləri və sanitər-qoruyucu zonaların; şamlarda qazın yandırılması üçün qurğular, yaşıllaşdırma, sənaye-sanitariya və abadlaşdırma texnoloji sxemlərin tərkib ünsürlərinin yaradılmasına çəkilən xərcdir.

Çıxan qazların zərərli maddələrini tutmaq və zərərloşdurmək üçün qurğular ya tək-tək, ya da qrup halında qaz tozu tutan aparata, həmçinin yardımçı avadanlığa və kommunikasiyaya ardıcıl olaraq qoşula bilər və qurğuların ayrılmaz hissəsi kimi onun normal istismarını təmin edər.

Qaz tozlarını tutan aparatlara toz oturdan kameralar, jalyuz toz tutanlar, qasırğalar, qasırğa batareyaları, tüstü soranlar, toz tutanlar, kətan süzgəclər, karkas süzgəclər, dənəvar süzgəclər, toxuma-parca süzgəcləri, qol süzgəcləri, metal-saxsı süzgəcləri, yarım stansiyaları təmin etmək üçün quru və yaş elektrik süzgəcləri, skruberlər, absorberlər, venturi skruberləri, damcı tutanlar, adsorberlər, katalitik reaktorlar, düz və katalitik peçlərdə yandırmalar və s. aiddir.

Müstəsna hallarda çəkibsonan maşınlar düz mütonasib olaraq qaz tozları tutan aparatin müqavimətindən asılı olur. Belə maşınlara çəkilən xərclər də atmosferə havanının qorunmasına aiddir.

Əgər sorucu ventilyasiya sisteminde qaz tozu tutan aparat qoyulursa, ancaq əslində bu aparat elementləri ilə onun istismarını təmin edirə (onun suvarılmasına çəkilən su xətti, toz yiğan və s.) bunlar atmosfer havasının qorunmasına aiddir, lakin bütün hava ötürüclərini və ventilyasiya sistemini aid etmək olmaz.

Hesabatın 25 və 30-cu sətirlərində çıxan qazlardan zərərli maddələrin təmizlənməsi və zərərsizləşdirilməsi üçün qurğuların məlumatları göstərilir.

Hesabatın 35-ci sətrində, torpağın qorunmasının və səmərəli istifadə olunması üzrə (meliorasiyadan başqa) kapital qoyuluşu göstərilir. Buraya aşağıdakılardan aid edilir:

1. Eroziyaya qarşı hidrotexniki sel axımına qarşı, torpağın sürüşməsi və qar ucuqununa qarşı, sahillərdəkilər də daxil olmaqla təkili qurğular;

2. Sildirrim yamacların (döşlərin) terraslaşdırılması (41-ci sətir);

3. Bəndin, səddin, limanın, su istimətlərinin, su aşırımlarının, dib qurğularının, damba-bəndin tikintisi (42-45-ci sətirlər);

35-ci sətrdə göstərilən kapital qoyuluşlarının və tikinti-quraşdırma işlərinin məlumatları, 41-45-ci sətirlərin məlumatlarından çox, ya da onların cəmində bərabər olmalıdır.

V. «Ətraf mühitin mühəsizəsinə və təbii ehtiyatların səmərəli istifadə edilməsinə dövlət nəzarəti haqqında yarimillik hesabat». Bu hesabat Azərbaycan Respublikasının DSK-nın 18.08.2000-ci il tarixli 38/5 №-li qərarı ilə təsdiq edilmişdir və aşağıdakı ünvanlara göndərilir:

1. Azərbaycan Respublikası Dövlət Ekologiya və təbiətdən istifadəyə nəzarət komitəsinə (iyun ayının 30-da və dekabrın 31-də).

2. Respublika Dövlət Ekologiya və təbiətdən istifadə Nazirliyi yekun hesabatını DSK-ya iyulun və yanvarın 3-də təqdim edir.

Bu hesabatın forması bir əsas bölmədən və iki arayışdan ibarətdir.

Hesabatın əsas bölməsində nəzarət edilən ehtiyatlar və mühafizə olunan ərazilər (su ehtiyatları, dəniz ehtiyatları, atmosfer havası, torpaq ehtiyatları) üzrə zərərli maddələrin qəza hadisələrinin sayı, tullantılar və atılmalar (hadisələrin sayı və ziyanın məbləği), hesabat ilində təqdim edilən müəssisələrin və təşkilatların sayı (cəmi və o cümlədən suya və havaya tullantılarım yol verilən normalarını aşan). Təbiəti mühafizə qanunculuğunu pozduğuna görə inzibati məsuliyyətə cəlb olunan vəzifəli şəxslərin və vətəndaşların sayı və cərimələrin məbləği, istehsal fəaliyyəti dayandırılan sexlərin, aqreqatların, obyektlərin sayı, təbiəti mühafizə qanunculuğunu pozduğuna görə cinayət məsuliyyətinə cəlb olunmuş vəzifəli şəxslərin və vətəndaşların sayı, təbiəti mühafizəsi qanunculuğunun pozulduğuna görə qaldırılan iddiaların sayı və məbləğləri haqqında məlumat verilir. Birinci arayışda nəzarət edilən təbii ehtiyatların (heyvanat aləmi, balıq ehtiyatları və bitki aləmi) üzrə aşkar edilmiş pozuntuların cəmi və qanun pozucuların sayı, inzibati məsuliyyətə cəlb edilmiş vəzifəli şəxslərin və vətəndaşların sayı və qoyulmuş cərimələrin məbləği, inzibati orqanlara verilmiş şəxslərin sayı, təbiəti mühafizə qanunculuğuna görə qaldırılan iddiaların sayı və məbləği haqqında məlumat verilir.

Bu hesabatın ikinci arayışında isə hesabat dövründə təbiəti mühafizə qanunculuğunu pozduğuna görə dayandırılmış müəssisələr və başqa təsərrüfat obyektləri haqqında məlumat verilir. Bu arayışı

doldurarkən təbiəti mühafizə qanunlarını pozduğuna görə fəaliyyəti dayandırılmış obyektin adı, yerləşdiyi ərazi, dayanma müddəti də göstərilir.

VI. «Emal zamanı təbii və yanaşı qazdan heliumun, kükürdün, etanın, propanın, butanın, pentanın və yuxarı valentli maddələrin çıxarılması haqqında illik hesabat», 31-TG №-li forma üzrə tərtib edilən bu hesabat Azərbaycan Respublikasının DSK-nin 18.08.2000-ci il 38/05 №-li qərarı ilə təsdiq edilmişdir. Təbii və yanaşı qaz, kondensat emal edən müəssisələr tərəfindən tərtib edilərək hesabat ilindən sonrakı ilin yanvarının 20-də poçta ilə Azərbaycan Respublikasının DSK-ə və öz yuxarı təşkilatlarına göndərilir.

31-TG №-li forma üzrə tərtib olunan bu hesabat aşağıdakı 2 hissədən ibarətdir:

1. Xammalın zavoda daxil olması;
2. Emal zamanı qazlarla yanaşı komponentlərin çıxarılması;

31-TG №-li forma üzrə hesabatda müəssisəyə (qaz emal zavoduna helium zavoduna) qazın daxil olmasını, habelə ehtiyatları, ondan helium, kükürd, etan, propan, butan, pentan və s. istehsalını və hasilini səciyyələndirən bütün göstəricilər əks etdirilir.

Hesabat ilkən sənədlərin məlumatlarına (xammalın hasil edilməsi, emal üçün daxil olması və məhsul istehsalı haqqında istehsal - dispetçer şöbəsinin məlumatlarına, hesabat ilində xammalın və əməkəlilik məhsulun material balansı məlumatına, qazın komponent tərkibinin laboratoriya təhlillərindən əldə edilən məlumat) əsaslanmalıdır.

Hesabatın 01-ci sətirində emal üçün daxil olan təbii və ya yanaşı qazın planda nəzərdə tutulan və faktik hacmləri əks olunur.

Helium, kükürd, etan, propan, butan, pentan və sairənin ehtiyatlarını səciyyələndirən plan göstəriciləri emal olunan qazda göstərilən komponentlərin nəst və qazçıarma birlikləri tərəfindən təsdiq edilən və qazdan məhsul istehsal planlarının hesablamalarında qəbul edilən miqdardı əsas tutulmaqla doldurulur.

Müəssisədə istehsal texnologiyası üzrə bu və ya digər komponentin çıxarılması nəzərdə tutulmamışdırsa, onda komponentin istehsalının və çıxarımının müvafiq sətirləri üzrə xətt əkkilir. Helium, kükürd, etan, propan, butan, pentan və sairənin plan və faktik ehtiyatlarını səciyyələndirən göstəricilərə dair sətirlərin doldurulması (02-07-ci sətirlər) bu cür müəssisələr üçün məcburidir.

Propan-butan və ya propan-butan-pantan fraksiyaları əksarılığı halda müəssisə hesabat forsmasında nəzərdə tutulmuş ayrı-ayrı komponentlərin hazır məhsulda xüsusi çakisının müvafiq surətdə onların istehsalı və çıxarılması haqqında göstəriciləri (plan və faktik göstəriciləri) yenidən hesablamalıdır. Həm də hesabata dair qeyddə propan-butan və ya propan-butan-pantan fraksiyasının çıxardılması kəmiyyətini həcm faizlərində, göstərmək lazımdır.

Helium ehtiyatları aşağıdakı düstur üzrə müəyyən edilir:

$$E = 10 \times h \times M$$

Burada:

E - helium ehtiyatlarını (min kubmetrlə);

10 - qazın hacminin milyon kubmetrdən min kubmetrlə yenidən hesablanmasıının əmsali;

h - qaz emalının həcmi (milyon kubmetrlə);

M - qazda heliumun %-la miqdaramı (həcmi) göstərir.

Kükürdün ehtiyatları aşağıdakı düstur üzrə müəyyən edilir:

$$E = 0,0135 \times h \times M$$

Burada:

E - qazda kükürdün ehtiyatlarını, (min ton);

0,0135-qazda hidrogen-sulfidin miqdaramının kükürdün miqdarına yenidən hesablanmasıının əmsalını;

h - qaz emalının həcmi (milyon kubmetr);

M - qazda hidrogen-sulfidin %-la miqdaramı (həcmi) göstərir.

Etan, propan, butan, pentan və s. ehtiyatları aşağıdakı düsturla müəyyən edilir:

$$E = 10 \times h \times M \times X\mathbf{C}$$

Burada:

$X\mathbf{C}$ - müvafiq komponentin xüsusi çakisini (kg/m^3);

h - emalının həcmi, (milyon kubmetr);

M-qazda etan, propan, butan, pentan və sairin miqdarını (həcmini) %-la göstərir.

Toplu hesabatda bütövlükdə Azərbaycan Respublikası və nazirliklər üzrə hər bir komponentə aid ehtiyatların göstəriciləri (02-07-ci sətirlər) kəsrə (surətdə-hesabatda məlum komponentin hesabat verən bütün müəssisələrin emal olunmuş qazdakı ehtiyatları, məxroda-faktik çıxarıldığı müəssisələr üzrə həmin komponentin ehtiyatları) verilir.

Müəssisələrdə bir neçə yataqdan (mədəndən) gələn qaz emal olunduqda qazda komponentlərin orta miqdari aşağıdakı düstur üzrə müəyyən edilir:

$$M = \frac{M_1 \times h_1 + M_2 \times h_2 + \dots + M_n \times h_n}{h}$$

Burada:

M_1, M_2, M_n - yataqlar üzrə qazda komponentin %-la orta miqdarını (həcmini);

h_1, h_2, h_n - yataqlar üzrə emal edilən qazın həcmərini (milyon m³-la);

h - emal edilən qazın milyon m³-la ümumi həcmini

$$(h = h_1 + h_2 + \dots + h_n)$$

göstərilir.

Kükürd, helium, və etanın faktik istehsalı hesabat ilində məlum müəssisədə bu komponentlərin əmtəəlik məhsulunun həcmində uyğun olmalıdır.

Propan, butan, pentan və sairənin istehsalı yüngül karbohidrogenlərin qazdan çıxarılan və sonra əmtəəlik məhsul (durulaşdırılmış qaz, sabit benzin) alınması üçün bölünməyə daxil olan və ya istehsalçılara əmtəəlik məhsul kimi göndərilən geniş fraksiyaların komponent tərkibini əsas tutmaqla müəyyən edilməlidir.

Faydalı komponentlərin çıxarılması (14-19-cu sətirlər) qazdan komponentlər istehsalının onların ehtiyatlarına %-la nisbəti kimi müəyyən edilir.

VII. 71 TG №-li forma üzrə «Açılmış səxurların və yerinə yetirilmiş işlərin və istehsalat tullantılarının saflaşdırılması və

metallurgiya emalı zamanı faydalı qazıntılarından kompleks istifadə olunması haqqında hesabat». Azərbaycan Respublikası DSK-nın 18.08.2000-ci il 38/5 №-li qərarı ilə təsdiq edilmişdir. Bu hesabatı bərk faydalı qazıntıların, konsentrantların və istehsalat tullantılarının çıxarılmasını və emalı yerinə yetirən birliliklər, müəssisələr fevralın 1-də DSK-nə, öz yuxarı təşkilatına və Respublika Dövlət Geolojiya Komitəsinin sahə geologiya fonduna təqdim edirlər.

71 TG №-li hesabatda ilkin mineral xammalın və onun emalından alınan məhsulların tərkibində olan bütün faydalı qazıntılar və komponentlər (faydalı komponentlərin hamısının və ya onların bir hissəsinin çıxarılmasından və istifadə olunmasından asılı olmayaraq) mütləq qeydə alınmalıdır.

Hesabat sahə nazirlikləri (baş idarələri) tərəfindən müəyyən-ləşdirilmiş qaydaya uyğun olaraq təşkil edilən və nəzarət olunan mineral xammalın və onun emalından alınan məhsulların ilkin qeydiyyatı məlumatları əsasında tərtib edilməlidir. İlkin qeydiyyat sənədləri aşağıdakılardır: markşeyder ölçməsi aktları, hasil olunmuş və emal edilmiş filiz üzrə əmtəə balansları, əmtəələşdirilən filizin keyfiyyətinin qeydiyyatı jurnalları, müəssisələrin anbarlarında məhsul qalıqlarını ölçmə kitabları, xammal qalıqlarının balansdan silinməsi haqqında aktlar, məsarif ölçütürünün məlumatlarına əsasən sənaye sularının və şor suların qeydiyyatı jurnalları və s.

71 TG №-li hesabat formasının I bölməsi «Saflaşdırma zamanı faydalı qazıntılarından istifadə edilməsi» adlanır. Bu bölmənin tərkibinə saflaşdırma fabrikləri daxil olan istehsal birlilikləri (kombinatları), zavodlar, mədənlər və sərbəst balansda olan saflaşdırma fabrikləri daxildir.

Faydalı qazıntıının və onun tərkibindəki faydalı komponentlərin emalını xarakterizə edən göstəricilər doldurularkən (I bölmə, V qrafası) emal edilmək üçün daxil olmuş filizin və aralıq məhsulların adı (cəmi, növər üzrə) və faktiki emal edilmiş xammalın və faydalı komponentlərin miqdarı göstərilir.

V qrafasında əvvəlcə faydalı qazıntıının adı (məsələn, dəmir filizi, mis filizi, kimyəvi xammalın növü və s.) göstərilir, sonra isə bu faydalı qazıntıının tərkibində olan bütün faydalı komponentlərin siyahısı verilir.

Faydalı qazıntılarının qeydiyyatı Dövlət Ehtiyatlar Komitəsinin təsdiq etdiyi ehtiyatların hesablanmasında qəbul edilmiş quru çəki

və ya təbii nəmlik üzrə və ya qəbul ediliş operativ hesabatlar üzrə aparılır.

Filizin tərkibindəki faydalı komponentlərin miqdari mövcud sahə təlimatlarına uyğun olaraq müəyyənləşdirilir.

Saflaşdırılmış məhsulların və çıxarılmış faydalı komponentləri xarakterizə edən göstəricilər tərtib edilərkən emal edilmiş xammaldan alınmış saflaşdırılmış məhsulların və onların tərkibində olan faydalı komponentlərin adları və miqdari göstərilir.

Konsentrantlara və digər saflaşdırılmış məhsullara metalin (mineralin) çıxarılması göstəricisini təyin etməkdən ötrü saflaşdırılmış məhsulların tərkibindəki metalin (mineralin) çəkisini emal olunmuş xammalın tərkibindəki metalin (mineralin) çəkisine bölmək və nəticəni 100-ə (hesabat ilinin axırına başa çatdırılmamış istehsalda metal (mineral) qalıqları nəzərə alınmaqla) vurmaq lazımdır.

Saflaşdırma fabrikinin tullantılarında və ya istehsalat tullantılarında faydalı komponentlərin itkisini xarakterizə edən göstəricilər doldurularkən (I bölmə, E qrafası) saflaşdırma tullantılarının tərkibində olan fabrik tullantılarında, şamlarda, ələntilərdə, tozlarda və s. olan bütün faydalı komponent itkilərinin, habelə çirkəndirmə, yuyulma, təbii nohurlara yuyub aparılma və istehsalat tullantılarının anbarlara yiğilması və saxlanmasında olan çatışmamazlıqlarla şərtlənən digər səbəblər nəticəsində həmişəlik itirilmiş faydalı komponentlərin adları göstərilməlidir.

5-ci qrafada itirilmiş komponentlərin faktiki miqdari göstərilməlidir.

71 TG №-li hesabatın «Texnoloji (metallurji) emal zamanı faydalı qazıntılarından istifadə edilməsi» adlı II bölməsinə mineral xammah emal edən bütün müəssisələr, o cümlədən metallurgiya zavodları, faydalı qazıntıları emal edən kimya müəssisələri, mineral gübrələr istehsal edən müəssisələr, tikinti materialları sənayesi müəssisələri doldururlar.

Faydalı qazıntıların, digər məhsulların və onların tərkibindəki faydalı komponentlərin emal edilməsi haqqında göstəricilər doldurularkən emal olunmuş bütün xammalın və onun tərkibindəki faydalı komponentlərin adları və faktiki miqdari göstərilməlidir. Bu halda əvvəlcə faydalı qazıntı (dəmir filizi, mis filizi), qeyri filiz xammalın növü, saflaşdırma məhsulları (konsentrat, sənaye məhsulu), sonra isə ilkin xammalın və saflaşdırılmış məhsullarının tərkibində olan bütün faydalı komponentlərin siyahısı göstərilir.

Əmtəə məhsuluna çatdırılmış faydalı komponentləri xarakterizə edən göstəricilər doldurularkən bütün məhsul növü üzrə emal üçün daxil olmuş xammaldakı komponentlərin siyahısına uyğun olaraq metallurji emal məhsullarının tərkibində olan elementlərin adları və miqdari göstərilir. İlkin və təkrar xammaldan və bütövlükda xammalın hamisindən faydalı komponentlərin çıxarılması ayrıca göstərilməlidir.

Metallurji emal zamanı əmələ gələn tullantılarda faydalı komponentlərin itkisi haqqında göstəricilər dodurularkən tullantıların bütün növlərinin (şlak, şlam, toz və s.) adları və miqdari, eləcə də hər bir tullantı üzrə emal üçün daxil olmuş xammaldakı komponentlərin siyahısına uyğun olaraq oların tərkibində olan elementlərin (o cümlədən həmişəlik itirilmiş) adları və miqdari göstərilir.

Bu hesabatın «Dağ-mədən müəssisəsinin tullantıxanalarındaki, saflaşdırma fabrikindəki tullantılarında və emal zamanı yaranan tullantılarda faydalı qazıntı ehtiyatlarının hərəkəti» adlı III bölməsi istər bərk faydalı qazıntıların hasilatı, istərsə də onların saflaşdırılması və emalı ilə möşgül olan bütün müəssisələr bu bölməni doldururlar.

B qrafasında hər bir dağ istehsal və saflaşdırma fabriklarının tullantıxanalarının, eləcə də çatın emal edilən filizlərin tullantıxanalarının, sənaye məhsullarının və istehsalat tullantılarının adları göstərilir.

5-ci qrafada tullantıxanada faydalı qazıntı ehtiyatlarının, onun tərkibində olan faydalı komponentlərin və hətta təyinatı üzrə istifadə olunmayan tullantıların yuyulması, aşınması və digər səbəblərdən itkilərin miqdari eks etdirilməlidir.

Hesabatın 7-ci qrafasında ölçü vahidləri göstərilməklə ilin axırına olan tullantıxanada digər tullantı növündə olan faydalı komponentlərin miqdari (bir tonda qramalrla və ya faizlə) göstərilir.

Hesabatın «Açılmış sxurların və saflaşdırma tullantılarından istifadəsi» adlı IV bölməsində faydalı qazıntı istehsalı ilə yanaşı hasil edilən açılış sxurlardan və qarışan sxurlardan, eləcə də mədən, saflaşdırma və digər istehsalat tullantılarından istifadə edilməsi eks olunur.

Faktiki istifadə olunmuş açılış sxurların, qarışan sxurların və istehsalat tullantılarının hesabat ilində hansı məqsədlər üçün istifadə olunması (dağ qazmalarının doldurulması üçün, ballastın tökülməsi də daxil edilməklə tikinti materiallarının istehsalı üçün, kəsiklərin,

karxanaların doldurulması üçün daxili tullantıxanalar) ayrıca göstərilməlidir.

Əger açılış suxurları, qarışan suxurlardan və istehsalat tullantılarından başqa məqsədlər (öz yollarının ballastlanması, torpaqların rekultivasiyası, dambaların, su anbarlarının, tullantıxanaların tikilməsi) üçün istifadə olunmuşdursa, onlardan faktiki istifadə olunması haqqında məlumatlar müvafiq qrasalar üzrə yalnız 03-cü sətrə daxil edilirək 04, 05 və 06-ci sətirlərdə göstərilir.

Əgər müəssisə digər saflaşdırma tullantılarından (şor su, pulpa, duz tullantılarından) istifadə edirəsə, onlar saflaşdırmadan əmələ gələn tullantılar qrasasında göstərilir. Əgər tullantılar onlardan faydalı komponentlərin çıxarılması üçün təkrar emala göndərilirsə, onlar haqqında məlumatlar bu bölmədə göstərilmir.

71 TG №-li hesabat formasının blanklarında tərtib edilərək və fevralın 1-də irəlidə göstərilmiş ünvanlara göndərilmiş toplu hesabatda qoşulan siyahılarda nəzərdə tutulmuş hər bir faydalı qazıntıının və komponentin çıxarılması və itkiləri haqqında yekun məlumatlar göstərilməlidir.

IV bölmədə bütövlükdə nazirlik üzrə istifadə olunan istehsalat tullantılarından, açılış (qarışq) suxurlardan və saflaşdırmadan alınan şamlardan (tullantılardan) istifadə edilməsinə dair məlumatları vermək lazımdır.

Lazım göldikdə hesabata qısa izahatlar əlavə edilir.

VIII. I – toksiki (zəhərləyici) tullantılar №-li forma üzrə hesabat, toksiki tullantılar törenən, istifadə olunan, zərərsizləşdirilən anbarlara yığılan və basdırılan, əhalinin sağlamlığı və ətraf mühit üçün təhlükə gətirən başqa məhsullar yaranan, fəaliyyət prosesində sənaye, kənd təsərrüfatı və iqtisadiyyatın başqa sahələrinin istehsalat birləşmələri, müəssisələri, idarələri və təşkilatları tərtib edirlər. İstehsalat birləşmələri toplu hesabatla birləşdirilən təbəliyində olan hər bir müəssisə və istehsalat vahidi üzrə də hesabat təqdim edirlər.

I – toksiki (zəhərləyici) tullantılar №-li forma «Müəssisədə tərədimiş yaxud istifadə olunmuş tullantıların pasportu», habelə mədaxil-məxaric sənədləri mədaxil və məxaric orderləri, materialların qəbulu haqqında aktlar, toksiki materialların və maddi cisimlərin buraxılması üçün qaimələr, anbar uçotu kartoçkaları və cədvəlləri, müəssisələrdən tullantıların daşınmaları üzrə sənədlər və başqaları əsasında tərtib olunur. İlkin uçot olmadığı halda, müstəsna olaraq formanı, material balansı üzrə hesablamalara,

qiymətlər və başqa məlumatlar əsasında tərtib olunmasına icazə verilir. Belə halda hesabata müvafiq qeydlər edilir.

Bütün növ toksiki (zəhərləyici) tullantılar, o cümlədən yarasız vəziyyətə gələnlər, tərkibində zərərli maddə saxlayan (yarasız vəziyyətə gələnlər və pestidsidlərin tətbiq olunmasına qadağan edilmişlər) üçətə alınmazdır.

Hazır məhsul hesab edilən zərərli maddələr (məhsullar, birləşmələr), gələcəkdə istifadə edilməli olan, habelə hazır məhsul almaq məqsədi ilə gələcəkdə emal etmək üçün istehsalat texnologiyası üzrə təyin olunmuş yarımfabrikatlar üçətə alınmırlar. Habelə, axıb gedən sular ilə su obyektlərinə və atomosfer havasına daxil olan toksiki tullantılar üçətə alınmırlar.

Toksiki (zəhərləyici) tullantılar dörd təhlükə sinfinə bölündürler:

1-ci sinif – fövqəladə təhlükəli;

2-ci sinif – yüksək təhlükəli;

3-cü sinif – mötədil təhlükəli;

4-cü sinif – az təhlükəli.

Tullantıların təhlükəlilik sinifini müəyyən etmək üçün sənaye tullantılarının müvəqqəti təsnifatının əsasnaməsini və sənaye tullantılarını zəhərlilik sinifini müəyyən etmək üzrə metodik tövsiyyələri əldə rəhbər tutmaq lazımdır.

Zəhərli tullantıların təhlükəlilik sinifi müəssisələrin texnoloji istehsalat laboratoriyaları, ətraf mühitin mühafizəsi üzrə idarələrin bölmələri mütəxəssislərin iştirakı ilə idarələrin climi-tədqiqat institutları, yerli təbiəti mühafizə orqanlarının mütəxəssisləri və sanitər-epidemiologiya stansiyaları tərəfindən müəyyən edilir.

Zəhərli tullantılar haqqında məlumatlar, hesabatda həmin tullantıların ümumi çəkisi mində bir dəqiqliklə tonla göstərilir.

Tullantılar forma da göstərilən qruplara, tərkibində daha artıq zəhərli komponentlər olan və on çox təsadüf edən qrup aid edilir (yanaşı komponentlər üçətə alınmadan).

Hesabat formasını doldurarkən B qrasasında, təhlükəlilik sinfi üzrə tullantı qruplarının adı hesabata əlavə ödənilən siyahıya uyğun olaraq göstərilir.

Zəhərli tullantıların ümumi növlərində, tullantının konkret növünün, bu və ya digər qrupa aid edilməsi, zəhərli tullantı qruplarının adları çəkilən siyahıda göstərilən müvafiq kimyəvi elementin yaxud maddənin on çox miqdarı ilə müəyyən edilir.

Əgər, tullantının tərkibində zərərli tullantıların müxtəlif qruplarına aid edilən iki və çox zərərli komponent daxildirsə, onda həmin növ tullantının müvafiq qrupa aid edilməsi an çox təhlükəli sinif olan komponent üzrə aparılır. Onlar bərabər təhlükəli olduqları halda, qrupa aid edilməsi, qrupların adlarında göstərilən komponentin an çox miqdarı üzrə aparılır. Müəssisədə olan tullantı, siyahıda ayrılmış zəhərli tullantılar qrupundan birinə aid edilə biləndiyi halda belə tullantılar müvafiq təhlükəli sinif aid edilməkə «Sair tullantılar» adı altında yazılır.

Hesabatın 1-ci qrafasında, hesabat ilinin əvvəlinə müəssisədə mövcud olan zəhərləyici tullantıların adı, 2-ci qrafasında il ərzində müəssisədə yaradılmış tullantıların miqdari, 3-cü qrafasında hesabat veren müəssisələrdə hər hansı bir məhsul almaq üçün istifadə olunmuş (emal edilmiş) tullantının miqdari, 4-cü qrafasında istifadə etmək yaxud zorarsızlaşdırılmək üçün başqa müəssisələrə verilmiş tullantıların miqdari, 5-ci qrafasında zərərli tullantıların saxlanması üçün düzəldilmiş sanitariya tələblərinə cavab verən və hesabat verən müəssisənin ərazisindən kənardə yerləşən xüsusi poliqonlara göndərilmiş tullantıların miqdari, 6-ci qrafasında, bərk məişət tullantılarının anbarlara yiğilması (basdırılması) üçün, müəyyən edilmiş qaydada (icazə verilmiş) fəaliyyət göstərən poliqonlara göndərilmiş tullantıların miqdari, 7-ci qrafasında, müəssisənin ərazisindən kənardə yerləşən icazə verilməmiş zibitxanalara göndərilmiş tullantıların miqdari, 8-ci qrafasında germetik tutumlarda anbara yiğilmiş və müvəqqəti müəssisənin ərazisində yerləşən tullantıların miqdari və 9-cu qrafasında, müəssisənin ərazisində qeyri mütəşəkkil anbara yiğma yerlərinə göndərilmiş tullantıların miqdari göstərilir. Əgər, zərərli tullantıların anbara yiğilması (saxlanılması) üçün müəssisənin xüsusi ayırdığı yer, atmosferin, su monbolörünün və torpaq ehtiyatlarının mühafizəsini təmin etmirse, yəni sanitariya tələblərinə cavab vermirse, onda, o qeyri-mütəşəkkil anbara yiğma yeri hesab edilir.

Hesabatın 10-cu qrafasında, hesabat ilinin axırına müəssisənin ərazisində bütün toplanmış tullantıların miqdari göstərilir. 10-cu qrafanın məlumatları =qr.1+qr.2-qr.3-qr.4-qr.5-qr.6-qr.7

Hesabatın 11-ci qrafasında ilin axırına mütəşəkkil müvəqqəti yiğma yerlərinin anbarlarındakı (germetik tutumlarda) mövcud tullantılar ayrıca göstərilir.

Nəzərat üçün suallar

1. Yerin təki və təbii sərvətlər haqqında nə bilirsiniz?
2. Azərbaycan Respublikası ərazisində hansı təbii sərvətlər vardır?
3. Təbii sərvətlər statistikanın predmeti və obyekti nədir?
4. Bu sahədə statistikanın qarşısında hansı vəzifələr durur?
5. Təbii sərvətlər statistikasında tətbiq edilən əsas təsnifatlar nə üçündür?
6. Faydalı qazıntı ehtiyatları balansı necə qurulur?
7. Təbii ehtiyatlar statistikasının göstəriciləri sistemi hansılardır?
8. Təbii sərvətlərdən istifadənin səmərəliliyi necə müəyyən etmək olar?
9. Təbii sərvətlərin axtarışına, hasilatına və istifadəsinə dair hansı statistika hesabatları tərtib edilir?

VIII FƏSİL

SƏNAYE VƏ MƏİŞƏT TULLANTILARININ YARANMASI, MÖVCUDLUĞU, İSTİFADƏSİ VƏ ÖTRAF MÜHİTİN BƏRK TULLANTILARLA CİRKLNMƏSİ STATİSTİKASI

§8.1. Sənaye və məişət tullantıları haqqında anlayış, onların yaranma səbəbləri və növləri

Urbanizasiyanın və elmi-texniki tərəqqinin sürətlənməsi cəmiyyətin həyat şəraitini və təsərrüfat fəaliyyətinin müasir inkişaf səviyyəsini və insanla təbiətin qarşılıqlı əlaqəsini də xeyli artırır. Belə artım xeyli dərəcədə insanları getdikcə artan tələbatının ödənilməsi məqsədi (istəyi) ilə bilavasitə əlaqədardır. İnsanlar öz maddi tələblərini ödəmək üçün təbiətə daha geniş miqyasda təsir edərək ondan faydalınlırlar. Ümumbaşarı tərəqqi öz əksini təsərrüfat sahələrinin nisbətində, məhsuldar qüvvələrin tərkibində və yerləşdirilməsində, istehsal və şəxsi təyinatlı istehlakın kəmiyyəti və keyfiyyətinin dəyişməsində tapır. Bütün bunların nəticəsində insanın təbii proseslərə müdaxilosunun xarakteri və həm də bu müdaxilənin nəticələri də dəyişir.

Bir sıra alımların hesablamalarına görə bəşəriyyət hər il dünya miqyasında 2 milyard ton son məhsul istehsal etmək üçün 10-11 milyard ton təbii üzvü və qeyri-üzvü material (o cümlədən 5 milyard tonadək yanacaq) işlədir. Beləliklə, yeni məhsul istehsal etmək üçün istifadə olunan ilkin materialın 80%-ə qədəri tullantıya çevrilir. Birdəfəlik və uzunmüddətli istehlak əşyalarının istifadəsi zamanı da xeyli miqdarda tullantı yaranır.

XX əsrin sonlarında MDB məkanında olan ölkələrin hasiledici və emaledici sahələrdə hər il 1,2-1,4 milyard ton və energetika sənayesində 120 milyon tonadək tullantı yaranır. Emaledici sənayedə yaranan tullantıların təqribən 1/3-i bu və ya digər dərəcədə toksikliyə (zəhərliliyə) malik olur.

Sənayecə inkişaf etmiş ölkələrdə hər gün orta hesabla bir nəfərə düşən məişət tullantılarının həcmi 1,5 kq-a bərabər olur.

Sənyenin müasir inkişaf səviyyəsi və urbanizasiya ilə əlaqədər bütün dünyada ən böyük problemlərdən biri məişət tullantılarının vaxtında yığılması, yaşayış məntəqələrindən uzaqlaşdırılması və emal edilməsidir. Tullantılardan istifadə edilməsi istehsalın səmə-

təliliyinin yüksəldilməsinin ən təsirli vasitələrindən biridir. Təbii resurların azlığı və istehlak mərkəzlərindən uzaqda yerləşməsi xammalın bahalaşmasına şərait yaradır. Belə hallarda tullantılardan istifadə edilməsi uzaqdan gətirilən xammalı müvəffəqiyyətlə əvəz edə bilər. Keçmiş SSRİ-də istehsal olunmuş poladın təqribən

$\frac{1}{3}$ -i, kağızın və kartonun $\frac{1}{4}$ -i, əlvan metalların isə $\frac{1}{5}$ -i tullantılardan əldə edildirdi.

Təkrar emal xammah (istehsal və istehlak tullantıları) aşağıdakı üstünlük'lərə malikdirlər:

1. Xam maldan məhsul çıxarılmanın artırmasına və təbii resursların bərpasına imkan yaradır;
2. Tullantıların miqdarını azaldır;
3. Enerji və istehsal xərcərini azaldır;
4. Ekoloji problemlərin həllinə imkan yaradır.

Təcrübə göstərir ki, əsas xammaldan istifadəyə müqayisədə bir ton metal qırıntılarının yenidən əridilməsi nəticəsində atmosferin cirkəlnəməsi 86% azalır, onun sərfinə 76% qənaət edilir, tullantıların xüsusi çöküsü 57% azalır.

Təkrar emal xammalından geniş istifadə edilməsinə çoxsaylı amillər təsir göstərir. Belə amillər sırasına səmərəli texnoloji layihələrin və iqtisadi baxımdan əsaslandırılmış metodların kifayaq qadər olmaması, bu sahədə əldə edilmiş nailiyyətlərə dair informasiyanın pis yayılması, təkrar emal xammalın miqdarına və tərkibinə dair statistik informasiyanın olmaması, belə tullantıları sənayenin tələbatının dəqiq müəyyən edilməsi və s. daxildir.

İstehsalın səmərəli təşkili elə qurulmalıdır ki, bir istehsal təsiklini tullantıları tam "utilizasiya" edilərək və hazır məhsula çevrilərək başqa bir istehsal üçün xammal rolunu oynaya bilsin. Bu baxımdan gələcəyin texnologiyasına əsas tələbat istehsalın tullantısız qapalı dairə formasında və resurslardan təkrar istifadəyə imkan verə bilən (retsirkulyasiya) formada qurulmasıdır. Burada resursların retsirkulyasiyası dedikdə istifadə olunmuş ilkin xammaldan alınmış tullantıların təkrar istifadə üçün yararlı hala salınması prosesi başa düşülür.

Ötrəf mühit aşağıdakı mənbələrdə yaranan tullantılar hesabına cirkəlenir:

1. Sənaye. Buraya dağ-mədən (hasiledici), emaledici, neft, neft-kimya, kimya, energetika və başqa sənaye sahələrində yaranaraq atmosferə, torpağa, su hövzələrinə atılan tullantular aid edilir.

2. Kənd təsərrüfatı müəssisələri. Buraya pestisidlərdən həddindən artıq istifadə olunması, torpağın becəriləməsi məqsədiylə intensiv şumlanma aparılması, meşələrin yandırılması ilə əlaqədar torpaqların eroziyaya uğradılması, heyvandarlıqda otarılmmanın düzgün aparılmaması ilə əlaqədar eroziyaya uğraması.

3. Nəqliyyat (əsasən avtomobil nəqliyyatı) mühərriklərdən ətraf mühitə çıxan zəhərli qazlar və başqa tullantılar.

4. Tikinti. Buraya inşaat materiallarının tullantılarının torpağa və su hövzələrinə atılan çirkənləndiriciləri hesabına ətraf mühitin çirkənməsi.

5. Başqa fəaliyyət sahələri və məişətdə yaranan tullantılar hesabına ətraf mühitin çirkənməsi.

Ətraf mühitin tullantılarla, ən çox çirkənləndirən sahələr arasında sənaye və nəqliyyat müəssisələri xüsusi şərqlənirlər. Maddi nəmətlərin istehsalı prosesində sənaye müəssisələri ətraf mühitə çox böyük miqdarda (təqribən 20 milyard ton) zərərlə maddə tullayır. İnsanların məişəti ilə də çox böyük miqdarda məşot tullantıları yaranır. Yaranmış məşot və xüsusi ilə də sənaye tullantılarının çox hissəsi təbii mühitdə çox yavaş neytrallaşır. Belə vəziyyət isə təbii mühitə xas olmayan elementlərin yüksək konsentrasiyasına səbəb olur. İstehsal prosesində yaranmış tullantıların emalı nəticəsində böyük həcmidə təbiətdə olmayan yeni kimyəvi birləşmələr (xalis aliminium, plastmas, sintetik materiallar və s.) alınır. Yeni yaranmış belə birləşmələrin çoxu canlı orqanizmlər tərəfindən həzm olunmadıllarına görə ya maddələrin təbiətdəki dövranından çıxır, ya da normal bioloji tsiklə ciddi əngəl törədir.

İri sənaye müəssisələrinin əsasən şəhərlərdə tikiləməsi ətraf mühitin zərərlə tullantılarla çirkənməsində zərər çəkənlərin sayının artmasına imkan yaradır. Sənaye tullantıları atmosferin zərərlə tullantılarla çirkənməsində böyük yer tutur. Azərbaycanın sənayesində böyük xüsusi çəkiyə malik olan kimya, qara və əlvan metallurgiya məhsulları istehsal edən sənaye müəssisələri atmosferə külli miqdarda toz, kükürdlü qazlar və müxtəlif kimyəvi birləşmələr ötürürülər. Məsələn, polad və çuqun istehsal edən metallurgiya müəssisələri hər ton çuqun hesabı ilə atmosferə 4,5 kq toz, 2,7 kq kükürdlü qaz, 0,6 kq manqan və çoxlu miqdarda fosfor - qurğuşun-

cıvə birləşmələri buraxır. Azərbaycanda 1990-ci ildə 491 min ton polad borular, 501 min ton dəmir filizi və 239 min ton gil - torpaq istehsal edildiyini nəzərə alsaq, havaya ötürülən zəhərli maddələrin təqribi həcmini hesablaşmaq çətin deyildir. Elektroliz üsü ilə aliminium istehsal edən müəssisələrdə boksidlə birlikdə krioltən istifadə edilir. Tərkibində fluor olan bu maddənin elektrolizindən alınan fluoranın bir qismi atmosfer havasına qarışır.

Xam malın və öz xidməti müddətinə başa vurmuş son məhsulun istehsalında tekrarən və bir neçə dəfə istifadəsi nəzərdə tutulur.

Hal-hazırda ən çox tullantı metal emalı, ağac emalı və başqa sahələrdədir. Metaldan istifadə əmsali maşınqayırmada 0,7-ya (o cümlədən dəzgahqayırmada 0,36-ya) bərabərdir. Neft hasilatı müəssisələrində neftlə birlikdə çıxan səmt qazının təqribən üçdə biri istifadə olunmayıaraq yandırılır. Metallurgiya müəssisələrinin qazabənzər tullantılarından isə pis istifadə olunur. Atmosferə tullanılan külli miqdarda kükürdlü birləşmələri sulfat turşusu istehsal üçün istifadə etmək olar. Havaya tullantı kimi atılan qazlardan istifadə etməklə yeni kükürd yataqlarının açılmasından imtina etmək olar. Hal-hazırda istehsal olunan sulfat turşusunun təqribən

$\frac{1}{3}$ -i əlvan metallurgiyada yaranan tullantı qazından ahnır. Belə halda istehsal xərcələri təbii xammaldan istifadədəkinqə nisbəton 30% az olur.

Dağ-mədən, energetika, seliloiz-kağız və başqa sənaye sahələrində də istehsal tullantılarının həcmi çoxdur. XX əsrin sonlarında MDB məkanında hər il əhalinin hər nəfəri hesabılıb ətraf mühitə atılan 3,7-7,0 ton tullantıdan təqribən 3-6 tonu göstərilən sənaye sahələrində yaranır.

Sənaye tullantılarından istifadə olunması problemi maddi resurslara qənaət edilməsi və iqtisadiyyatın yüksəldilməsində böyük əhəmiyyətə malikdir. Poladəritmə sahəsində əridilən metal qırıntılarının hər tonu bir ton çuquunu əvəz edir. İqtisadçıların hesablamalarına görə MDB məkanında qara metal tullantılarından istifadə nəticəsində hər il 670 min nəfərin əməyi qənaət etmək mümkündür. Bütün bunlara baxmayaraq, çox təəsüflər olsun ki, hər il yüz min tonlara metal tullantı həlmində itirilir. Belə tullantıların həcmi kənd təsərrüfatında, tikintidə, geoloji-keşfiyyat müəssisələrində və avtomobil nəqliyyatında da çoxdur.

İqtisadçılara çoxdan məlumdur ki, hasil olunan xammalın kompleks emalı bir qayda olaraq ona daxil olan komponentlərin ayrıldıqda çıxarılmasından xeyli ucuz başa gəlir. Məsələn, seliloyiz-kağız sənayesində kağız qırıntılarının utilizasiyali yolu ilə istehsal xərclərini 40%-ə dək azaltmaq mümkündür. Məsələn, keçən əsrin söksəninci illərində MDB məkanında kağız sənayesinin xammala olan tələbatının təqribən 20%-i və karton istehsalında isə bu tələbatın yarısını toplanmış kağız tullantılarının hesabına ödənilirdi. Göstərilən ərazidə yığılan kağız qırıntıları bütün tullantıları yalnız 22%-ni təşkil etdiyini nəzərə alsaq, bu sahədə chtiyatların hacminin nə qədər böyük olduğunu təsəvvür etmək çətin deyildir. İrlidə verilən rəqəmlər göstərir ki, sənaye tullantılarından istifadə etməklə təbii resurslara xeyli qənaət etmək və istehsal xərclərini isə nəzərə çarpacaq dərəcədə azaltmaq olar.

Tullantılardan istifadəyə ictimai istehsalın səmərəliliyinə təsir edən amil kimi və həm də ətraf mühitə dəyən zərəri azaltmaq baxımından da nəzərdən keçirmək olar.

Zibilliklər, şlam və şlak saxlanılan yerlər geniş torpaq sahəsi tutaraq havanı, yeraltı suları və əhalinin həyat şəraitinə sanitari-texniki baxımdan ciddi zərər vurmaqla yanaşı, onların saxlanılmasına böyük məbləğdə xərcin çökülməsini də tələb edir. Bəzi hallarda tullantılar üçün lazımi yerlərin yaradılması müəssisənin tikintisinə kapital qoyuluşlarının 10%-nə qədərini təşkil edir. Məsələn, istehsal tullantıları üçün ayrılmış torpaq sahəsi kiçik QRES-lərin tikintisi zamanı 30-50 ha və iri QRES-lərdə isə 1000 ha və daha böyük oraziyə berabər olur. Hasiledici sənayedə tullantıların təkildüyü sahə və terrikonlar (şaxtalardan çıxan boş suxurlardan düzələn konusşəkilli təpə) tozlu tufanların mənbələrinə çevrilərək təbii landşaftı ciddi şəkildə pisləşdirir. Onlardan bəziləri öz-özünə alovlanaraq və ya partlayaraq ciddi dağıntıllara səbəb olur ki, bu da atmosferi zərərlı qazlarla zəhərləyə bilir.

Dağ-siliz yataqlarının kompleks istifadəsi tullantıların və zibilliklərin tutduğu ərazilinin sahəsini xeyli azaltmaqla yanaşı, sənayenin xammal bazasını da xeyli genişləndirir. Belə nailiyyətə mane olan əsas səbəb geoloji - axtarış işləri və yataqlarda chtiyatların birtərəfli (əsas xammal növü üzrə) işlənilməsi və bu sahəyə rəhbərliyin qeyri-kompleks formada təşkilidir.

Hal-hazırda Nazirlər Kabinetinin müvafiq qərarına əsasən faydalı qazıntı yataqlarının işlədilməsi zamanı pozulmuş torpaq-

ların rekultivasiyası üzrə görülən işlərin maliyyələşdirilməsi qaydası müəyyən edilmişdir. Həmin layihəyə əsasən dağ-mədən işləri noticəsində pozulmuş torpaqları baliqçılıqda, kənd təsərrüfatı və meşə təsərrüfatında istifadə edilə biləcək hala salmaq üçün rekultivasiya edilməsi və rekultivasiya edilmiş torpaqların məhsuldarlığının artırılması xərcləri müəssisənin məhsulunun maya dəyərərinə daxil edilir.

Atmosfer havasının qorunmasına dair dövlət qanunlarında faydalı qazıntıların hasılı, terrikonların və tullantıların basdırıldığı (təkildüyü) yerlərin yerləşdirilməsi haqqında müəyyən tələblər müəyyən edilmişdir. Bu qanuna əsasən idarə və müəssisələrin yaşayış məntəqələri yaxınlığında, atmosfer havasını çirkəkdirən tozlu, zərərlı qazların, pis iyi maddələrin mənbəyi olan tullantıların təkilməsi, basdırılması, yandırılması, yığılanması və terrikonların yaradılmasını qadağan edilir.

§ 8.2. Sənaye tullantıları və təkrar emal maddi resurslarının statistik uşağı

Sənaye tullantılarına istehsal tullantıları və istehsal istehlakının tullantıları aid edilir. «İstehsal tullantısı» dedikdə məhsulun istehsalı prosesində yaranmış özünün faydalı və ya fiziki xassələrini tamamilə və ya qismən itirmiş xammal, material və yarımfabrikat qaliqları, faydalı qazıntıların hasılı, zənginləşdirilməsi zamanı və xammalın fiziki-kimyəvi emalı prosesində yaranmış tullantılar, tutulmuş qazlar və çirkəb sularının temizlənməsi zamanı yaranan tullantılar nəzərdə tutulur. «İstehsal istehlakının tullantıları» dedikdə isə öz təyinatı üzrə bundan sonra istifadə edilə bilməyən yararsız olan, müvafiq qaydada silinmiş alətlər, maşınlar, avadanlıqlar və istehsal-texniki təyinathı başqa məməlatlər nəzərdə tutulur. Elm və texnikanın inkişafının indiki səviyyəsində iqtisadi məqsədlər üçün istifadə edilə bilən istehsal və istehlak tullantıları (məşə tullantıları da daxil edilməklə) təkrar emal xammalını təşkil edir.

Bir sıra istehsal sahələrində əsas məhsul və tullantılarla yanaşı həm də ikinci dərəcəli və yanaşı məhsullar da alınır. «İkinci dərəcəli məhsul» dedikdə xammalın fiziki-kimyəvi emalı noticəsində əsas məhsulla yanaşı yaranan, lakin bu istehsal prosesinin məqsədində aid olmayan və iqtisadiyyatda hazır məhsul kimi (tamamlama işləri aparmadan) istifadə edilə bilən məhsullar başa düşülür. Bir çox hallarda ikinci dərəcəli məhsullar dövlət standartına (DÖST-ə) və

əmtəəlik məhsul kimi qiymətə malik olurlar və onların istehsalı planlaşdırılır. Yanaşı (səmt) məhsulları əsas xammalın hasilatı və zənginləşdirilməsi zamanı alınan məhsullardır. Belə məhsullar istehsal prosesinin əsas məqsədi olmasalar da, əlavə tamalama işləri aparmadan hazır məhsul və ya xammal kimi istifadə oluna bilərlər. Yanaşı (səmt) məhsulları da ikinci dərəcəli məhsullar kimi DÖST-ə və qiymətə malik olmaqla əmtəəlik məhsul kimi satılıb ilər.

Ikinci dərəcəli və səmt məhsulları tullantı olmadıqlarına görə mövcud texnologiyaya uyğun olaraq bu müəssisədə məhsul istehsal zamanı istifadə edilə və ya da xammal kimi başqa müəssisəyə verilo bilər. Bütün hallarda istehsal və istehsal istehlakı tullantılarının uçutu blankında eks etdirilməmişdir.

Üçüncü və statistika təcrübəsində geri qaytarılan və qaytarıla bilməyən tullantuları fərqləndirirlər. «Geri qaytarılan itki» dedikdə ilkin xammalın və materialın hazır məhsul çevirilməsi prosesində xammal, material və yarımfabrikat qahqları öz keyfiyyətini qismən və ya tamamilə itirdiyinə görə öz toyinati üzrə birbaşa istifadə oluna bilməyən ilkin materiallar başa düşülür.

Istehsalatda istifadə edilə bilən qaytarılan tullantılara müəssisənin özünün əsas və köməkçi istehsal sahələrində məhsul istehsal etmək üçün istifadə oluna bilən tullantıları aid edilir. Müəssisənin özü tərəfindən yalnız başqa təsərrüfat məqsədlər üçün yanacaq və material kimi istifadə oluna bilən tullantılar qaytarılan və istehsalatda istifadə olunmayan tullantılar adlanır.

Teknikanın müasir inkişafı səviyyəsində istifadə edilə bilməyən tullantılar və habelə texnoloji itkilər his, qurum, buxarlanması və s.) qaytarılmayan tullantılara aid edilir.

“Qaytarılan tullantılar” kateqoriyası mexaniki təsir nəticəsində sənayedə yaranmış tullantıların yalnız bir hissəsinə əhatə edir.

Buna görə də statistika uçotunda sənayenin bütün sahələrində yaranmış tullantıları daha tam eks etdirmək məqsədilə tullantıların başqa təsnifatından da istifadə edirlər. Tullantıların qaytarılan - istifadə oluna bilən, qaytarılan - istifadə edilə bilməyən və qaytarılmayan tullantılara bölünməsi isə maya dəyərinin kalkulyasiyası və material məsəflərini normallaşdırmaq prosesini düzgün eks etdirmək məqsədində xidmət edir. Lakin tullantıların bütöv iqtisadiyyat miqyasında istifadəsi tədqiq edilərkən «qaytarılan istifadə olunmayan tullantı» termini çox da dəqiq sayıla bilməz, çünkü yaranmış tullantılar ya müəssisənin özü tərəfindən təsərrüfat

əctiyalarına istifadə oluna və ya da müəssisə və təşkilatlara verilə bilər. Odur ki, istifadə edilməyən qaytarılan və qaytarılmayan tullantılar həmişə diqqət mərkəzində olmalıdır. Belə vəziyyət istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi, istehsalda daha çox tullantu cəlb edilərək onlardan yeni məhsul növləri hazırlamaq üçün cəhiyat mənbələrinin məhz burada yerləşməsi ilə əlaqədardır.

Tullantılardan qeyri-qənaətbəxş istifadə olunmasının əsas səbobi onların yarandığı yerlərdə emal üçün istehsal bazasının olmamasıdır. Bir çox hallarda belə tullantıların istifadə ediləcəyi mümkün olan yerlərdək daşınması çox baha başa gəlir və əvvəlcədən müəyyən emal (çəsidləmə, xirdalanma, presləmə və s.) prosesindən keçirilməyi tələb edir. Yuxarıda göstərilən əməliyyatları yerinə yetirmək üçün lazımlı olan avadanlıqların müəssisədə olmaması bu məsələnin həllini daha da çətinləşdirir.

Istehsal və istehlak tullantılarının kifayət qədər səmərəli istifadə olunmamasının əsas səbəblərindən biri də dövlət miqyasında bu işə vahid rəhbərliyin olmamasıdır. Tullantıların toplanması ilə çoxsaylı təşkilatların (təkrar emal xammalı toplayan idarələr, nazirliklər və s.) mövcudluğu tullantıların dəqiq uçotunu aparmağa və istifadəsini təmin etməyə imkan vermir. Müəssisələrin hesabatlarında istifadə olunan avadanlıqların və istehsalдан alınan təkrar emal xammalının (tullantıların) həcmi dəqiq eks etdirilmir.

Təbiətdən istifadənin və tullantılardan istifadə dərəcəsinin idarə olunmasının təkmilləşdirilməsi məsələsi geniş və dəqiq informasiya sistemini yaratmadan mümkün deyildir. Sənaye tullantılarını öyrənərkən dövlət statistikası bu tullantıların işlənməsi və ətraf mühiti çirkəlmədən qorunmasını təmin edən tədbirləri hazırlanmaq üçün lazımi informasiya ilə təmin etməlidir.

Hal-hazırda statistika tullantıların növü, miqdarı, məşəyi, uzaqlaşdırılması, zərərsizləşdirilməsi, istifadə üsulları, məhvi, utillesdirilməsi, bu işlərə çəkilən xərclər, satışından alınan vəsait, tullantıların ətraf mühitə təsiri və başqa məsələlər barədə informasiya əldə etməyi öz qarşısına məqsəd kimi qoyur. Statistikamın bu sahədə əsas vəzifələrindən biri göstərilən istiqamətlərdə görülən işləri dərindən təhlil etməyi, istehsalın səmərəliliyi və işlərin keyfiyyətini yaxşılaşdırılmasına yönəldilmiş tədbirləri düzgün işqlandırma bilən göstəricilər sistemini və hesabat formalarını hazırlamaqdır.

§ 8.3. Sənaye tullantıları statistikasının göstəriciləri sistemi

Sistemi aşağıdakı tələbləri ödəməlidir:

1. Tullantıların uçotu və statistikasının vəhdətinə nail olmaq;
2. Geniş təkrar istehsal prosesini tam əhatə etmək;
3. Sənayenin ayrı-ayrı sahələrinin konkret xüsusiyyətlərini əks etdirmək;
4. Sənayedə və məişətdə yaranmış tullantıların həcmini və istifadəsi istiqamətlərin düzgün əks etdirmək;
5. Hadisələrin kəmiyyət ifadəsini statikada və dinamikada əks etdirməyə yararlı olmaq.

Sənaye tullantıları statistikasının bəla tələblərə cavab verə bilən göstəricilər sistemi az xərcə tullantının uzaqlaşdırılması və istifadəsi üsullarını düzgün planlaşdırmaq üçün etibarlı baza yarada bilər.

Sənaye tullantıları statistikasının göstəriciləri sistemi aşağıdakı kimidir:

Sənaye tullantılarının yaranması, mövcudluğu, uzaqlaşdırılması və istifadəsi statistika göstəriciləri sistemi

	Göstəricilərin adı	Ölçü vahidi
1.	Tullantıların yaranması, tərkibi və mövcudluğu	ton, m ³
1.1.	Tullantılar yaranmışdır - cəmi	ton, m ³
1.1.1.	Onlardan istehsal tullantıları - cəmi və növləri üzrə	ton, m ³ və yekuna görə %-la
1.1.2.	İstehsal istehlakı tullantıları - cəmi və növləri üzrə	ton, m ³ və yekuna görə %-la
1.1.3.	Təmizləyici qurğularda tutulmuş məhsullar	ton, m ³ və yekuna görə %-la
1.2.	Zərərli komponentləri olan tullantıların miqdarı	ton, m ³ və yekuna görə %-la

Tullantıların yaranması, mövcudluğu, uzaqlaşdırılması və istifadəsinin statistika göstəriciləri

1.3.	İlin əvvəlinə (axırına) mövcud tullantılarının mövcudluğu və təmizləyici qurğular vasitəsilə tutulan məhsullar	ton, m ³ və yekuna görə %-la
1.4.	Tullantıların dəyəri (ilkin xammalı qiymətiylə və mümkün ola bilən istifadə qiymətləri ilə)	Manatla
2.	Bərk tullantılarla yer səthinin çirkənməsini səciyyələndirən göstəricilər	
2.1.	Tullatıların tutduğu ərazi - cəmi	ha
2.1.1.	Onlardan sənaye tullantılarının atıldığı zibilliklərinin tutuduğu ərazi	ha, %
2.1.1.1.	O cümlədən xüsusi hazırlanmış zibilliklər	ha, %
2.1.1.2.	Açıq zibilliklər	ha, %
2.1.1.3.	Qeyri mütəşəkkil zibilliklər (çuxurlar, çalarlar, karterlər)	ha, %
2.1.1.4.	Müəssisələrdə tullantıların yiğilması və zərərləşdirilməsi üçün ayrılmış ərazilər - cəmi	ha, m ² , 2.1.-ə nisbətən %-la
a)	xüsusi binalar, rezervuarlar və başqa tutularla töchiz olunmuş binalar	m ²
b)	zibilliklərin tutuduğu ixtisaslaşdırılmış binalar	m ²
v)	açıq hava olan zibilik sahələri onlardan xüsusi ayrılmış, rezervuarlar və başqa tuturlar üçün uyğunlaşdırılmamış sahələr	ha
2.1.1.5.	Müəssisədən kənardə olan ərazilər	ha, 2.1.-ə nisbətən %-la
3.	Tullantıların uzaqlaşdırılması, məhvi və utiləşdirilməsi	ton, m ³
3.1.	Daşınmış tullantılar - cəmi	ton, m ³
3.1.1.	Onlardan təkmilləşdirilmiş zibilliklərə və poligonlara	ton, m ³
3.1.2.	Açıq zibilliklərə	ton, m ³

3.1.3.	Qeyri müteşəkkil zibilliklər	ton, m ³	5.1.	Əvvəller zibilliklər altında olan torpaqların rekultivasiyası (cəmi il ərzində)	ha
3.1.4.	Su tutarlarına, şaxtalara, kar-yerlərə atılmışdır	ton, m ³	5.2.	Az tullantılı istehsal texnologiyasına keçmiş müəssisələrin sayı (sahələr üzrə)	adəd
3.1.5.	Zibil emal edən və zibil yandıran zavodlara verilmişdir	ton, m ³	5.3.	Təkmilləşdirilmiş zibilliklərin və poliqonların mövcudluğu və tutumu (o cümlədən il ərzində işə buraxılmışdır)	adəd, m ³ /il, ton/il
3.2.	Yandırılmışdır (yanacaq məqsədlərinə istifadə edilmədən)	ton, m ³	5.4.	Zibil yandıran və zibil emal edən zavodların mövcudluğu və gücü (o cümlədən il ərzində işə buraxılmışdır)	adəd, m ³ /il
3.3.	Öz müəssisəsində utiləşdirilmişdir – cəmi	ton, m ³	5.5.	Tullantıları emal edən müəssisələrin (sexlərin) mövcudluğu və gücü (o cümlədən il ərzində işə buraxılmışdır)	adəd, m ³ /il
3.3.1.	O cümlədən əsas istehsalda	ton, m ³	5.6.	Tullantıları zərərsizləşdirən qurğuların mövcudluğu və gücü (məqdarı, məhsuldarlığı, təmizləmənin səmərəliliyi)	adəd
3.3.2.	İstehlak malları istehsalında	ton, m ³	5.7.	Zibilliklərin, zibil saxlanan və zibil yiylan yerlərin tutumu (o cümlədən il ərzində işə buraxılmışdır)	ton/m ³
3.3.3.	Yanacaq ehtiyaclarına	ton, m ³	6.	Tullantıların istifadəsinin yaxşılaşdırılması və onların zərərlə təsirinin azaldılması üzrə tədbirlərin səmərəliliyi	
3.4.	Utiləşdirmə üçün verilmişdir və satılmışdır	ton, m ³	6.1.	Tullantıların utiləşdirmə əmsali	manat
3.4.1.	Onlardan başqa müəssisələrə və təşkilatlara	ton, m ³	6.2.	Tullantılardan istifadə hesabına qənaət edilən xammal	manat
3.4.2.	Tədarükət təşkilatlarına verilmişdir	ton, m ³	6.3.	Tullantılardan və onların tətbiqi ilə istehsal olunan məhsulun dəyəri	manat
3.5.	İstifadə olunmuş tullantıların dəyəri (ilkin xammalın qiymətləri ilə, mümkün istifadə qiymətləri ilə)	manat	6.4.	Tullantılardan istehsal olunmuş məhsulların rentabelliyi	%
4.	Ətraf mühitin tullantılarla çirkənməsindən qorunma tədbirlərinə məsrəflər		6.5.	Tullantılardan və ya onların istifadəsindən alnan məhsulların çeşidinin genişlənməsi	adəd
4.1.	Sənaye tullantıları ilə çirkənmədən qorunmaya o cümlədən əsaslı məsrəflər cari məsrəflər	manat			
4.1.1.	Onlardan tullantıları uzaqlaşdırılmasına və məhvini çəkilən xərclər	manat			
4.1.2.	Tutulan məhsulların uzaqlaşdırılmasına və məhvini çəkilən xərclər	manat			
5.	Sənaye tullantıları ilə yerin səthinin zibillənməsindən qorunma tədbirləri və vasitələri				

İştirakçı göstəricilər sisteminde natural ifadədə verilmiş göstəricilər əsasən tullantıların mütləq və nisbi həcmini, onların tərkibini və tullantıların tutuduğu ərazilərin sahəsinin xarakterizə edirlər. Dəyər ifadəsi ilə verilmiş göstəricilər isə tullantıların zərərsizləşdirilməsinə, utiləşdirilməsinə və uzaqlaşdırılmasına çəki-

lən xərclərin səviyyəsi, yaranmış və istifadə olunmuş tullantıların dəyişir haqqında təsəvvür yaradır. Bu göstəricilərin çoxu ümumiyyətləşdirilmiş (ayrı-ayrı müəssisələr və istehsal birlikləri üzrə toplanmış məlumatları cəmləməklə) həcm göstəricilərdir. Göstəricilərin yekunlaşdırılması və ümumiləşdirilməsi zamanı tullantılar yaranma mənbələrinə aqreqat vəziyyətinə (bərk, maye, qazabənzər) və özünməxsusluğunu (zəhərli, parlama və yanğın baxımdan təhlükəli və s.) istifadəsi istiqamətlərinə, uzaqlaşdırılmış yollarına və başqa əlamətlərinə görə qruplaşdırıla bilər. Tullantıların sahələr ərazilər üzrə qruplaşdırılması praktiki baxımdan daha böyük əhəmiyyətə malikdir. Belə qruplaşdırımlar arasında tullantıların əhalinin sayı müxtəlif olan şəhərlər üzrə bölündürülməsi diqqəti daha çox cəlb edir.

Hal-hazırda bir çox ölkələrdə ətraf mühitin qorunmasına çəkilən xərclərin 30-35%-ni maye və bərk tullantılarla çirkənməyə çəkilən xərclər təşkil edir. Belə məsəflərin həcmiin müəyyən etmək üçün əsaslı məsəflər, cari məsəflər, təbiəti mühafizə tikililərinin və qurğularının əsaslı təmirə çəkilən xərclər və təbiətin tullantılarla çirkənmədən qorunması ilə əlaqədar aparılan elmi-tədqiqat işlərinə çəkilən xərclərə dair informasiya əldə etmək lazımdır.

Əsaslı məsəflər tullantıların zərərsizləşdirilməsi və məhv ilə əlaqədə obyektlərin (zibili emal edən və zibil yandıran zavodlарın, poliqonların və s.) tikilməsinə və avadanlıqlarla təchiz edilməsinə, tullantıları yiğmaq üçün xüsusi yerlərin (ambarların, meydançaların və s.) və tullantıların daşınmasına üçün sistemlərin tikilməsinə yönəldilir.

İllik 35-ks nömrəli hesabat formasına əsasən yuxarıda göstərilən əsaslı məsəfə növlərinə (zibil emal edən və zibilyandıran zavodlardan başqa) dair tam və dəqiq məlumat əldə etmək çətindir. Belə vəziyyət tələb edir ki, statistika hesabatlarına zibilliklərin, poliqonların tikilməsinə, tullantıların yiğiləsi, daşınması üçün xüsusi yerlərin tikilməsi və avadanlıqlarla təmin edilməsinə, habelə tullantıları emal edən müəssisə və sexlərin tikilməsinə kapital qoyuluşlarına dair məlumatlar daxil edilməlidir.

Torpaqların istehsal tullantıları ilə çirkənmədən qorunmasına yönəldilən cari xərclərin həcmində dair informasiya «Təbiətin qorunmasına çəkilən xərclər haqqında» 4-OS №-li hesabata əsasən müəyyən edilir. Bu hesabat formasında poliqonların, zəhərli və istehsal tullantılarının zərərsizləşdirilməsi üçün istifadə edilən qurğuların saxlanması, istehsalı tullantılarının möhv edilməsinə və

daşınmasına, his, qurum və şlak tullantılarının ləğvinə çəkilən məsəflər haqqında məlumatlar verilir.

Tullantıların yiğiləsi, naql edilməsi, emal və utiləşdirilməsi sistemini təhlil edərkən tullantıların uzaqlaşdırılması sahəsində xidmətlərin müasir təşkili sahəsində xidmətlərin böyük kapital tutumuna malik olmasını qeyd etmək lazımdır. İndiki dövrdə bərk tullantılar zibilxanalar yaratmaq və ya bir yerdən başqa yere daşınması yolu ilə problemi həll etmək lazımdır.

§8.4. Məişət tullantılarının yiğiləsi, uzaqlaşdırılması, istifadəsi və ətraf mühitin məişət tullantıları ilə çirkənməsindən qorunması statistikası

Ətraf mühitin çirkənlərində arasında məişətdə yaranan tullantılar da böyük yar tutur. «Məişət tullantısı» dedikdə mənzillərdə, ticarət müəssisələrində, idarə və təşkilat-

larda yaranan istehlak tullantıları başa düşülür. Dəyilənlərdən əlavə buraya həm də küçədən yiğilan zibillər, mənzillərin qızdırılması ilə əlaqədar yaranan tullantılar, mənzillərin təmiri zamanı alinan tullantılar və utiləşdirilən sair məişət və ərzaq tullantıları da aid edirlər. Sonradan zərərləşdirilmə və utiləşdirilmə imkanlarına görə məişət tullantıları ərzaq, təkrar emal xammalı üçün utiləşdirilə bilməyən və başqa kateqoriyalara ayrılır.

Ərzaq tullantılarının əsas hissəsi yaşayış evlərində xəstəxanalar, ictimai işə müəssisələrində, hərbi hissələrdə, bazarlarda və ərzaq istehlak edilən başqa yerlərdə yaranır. Tullantıların bu kateqoriyasında aid olan üzvü maddələr təbii mühitdən çox tez parçalanaraq torpaq qatının, havanın, səh və yeraltı suların çirkənməsinə səbəb olur.

Təkrar emal xammalına utiləşdirilərək və təkrar emal müəssisələrinə verilə bilən kağız, əski parça, metal qırıntıları, sümük, şüso və s. aid edilir.

Utiləşdirilə bilməyərək yandırılan maddələrə rezin, ağaç, utiləşdirilməyə yaranmayan kağız, dəri, əski parça, qablaşdırma üçün polietilen materiaillar və yalnız yandırılmaqla möhv oluna bilən başqa sair predmetlər aid edilir.

Ballastlara şaxtalari, bataqlıqları, yarğanları, çuxurları, karxanalari və başqa qazılmış yerləri doldurmaq üçün adətən istifadə edilən daş qırıntıları, təmir işləri ilə əlaqədar yaranmış zibillər və s. aid edilir.

Ötəfə mühiti çirkəndirən insan həyatı üçün təhlükəli olan möşət tullantılarının yaranması, yerinin dəyişdirilməsi və zərərsizləşdirilməsi prosesinin tam öyrənilməsi və galəcəkdə bu tullantıların emalı və utiləşdirilməsinin daha mükəmməl texnoloji sxemini hazırlamaq üçün hərtərəfli informasiya toplamaq lazımlı golur. Bəzi statistika hesabatlarına zibillörin daşınması və basdırılmasına dair bəzi göstəricilər daxil olunsa da çox təəssüflər olsun ki, indiyadək bərk tullantılarla əlaqədar məsələlərin bütün tərəflərini eks etdirdən unifikasiya edilmiş statistika göstəriciləri sisteminin hazırlanması prosesi başa çatdırılmayıb. Mövcud statistika hesabatlarında olan göstəricilər tullantıların xammal imkanlarına və onlarda olan faydalı komponentlərin ölkə iqtisadiyyatında oynadığı iqtisadi rolü tam eks etdirmir.

Möşət tullantılarının yaranması, uzaqlaşdırılması, zərərsizləşdirilməsi və istifadəsinə səciyyələndirən statistika göstəriciləri aşağıdakı kimidir:

Möşət tullantılarının yaranması, zərərləşdirilməsi və istifadəsinin statistika göstəriciləri sistemi

Göstəricilərin adı	Ölçü vahidi
1. Tullantıların yiğilması	
1.1. Yaranmış möşət tullantının ümumi miqdari - cəmi	ton, m ³
o cümlədən növləri üzrə	
1.1.1. Tüstü tullantıları	ton, m ³ 1.1.-ə nisb.%-lo
o cümlədən kateqoriyalara	
1.1.1.1. Qida	ton, m ³ 1.1.-ə nisb.%-lo
1.1.1.2. Təkrar emal xammal	ton, m ³ 1.1.-ə nisb.%-lo
1.1.2. Tikinti zibili	ton, m ³ 1.1.-ə nisb.%-lo
1.1.3. Qızdırıcı sistemlərin	ton, m ³ 1.1.-ə

1.1.4. Müalicə və müalicə-sanitariya müəssisələrinin tullantıları	nisb.%-lo ton, m ³ 1.1.-ə
1.1.5. Küçə zibilləri	ton, m ³ 1.1.-ə nisb.%-lo
2. Tullantıların uzaqlaşdırılması	
2.1. Xüsusi avto nəqliyyatla daşınan tullantıların ümumi miqdarı	ton, m ³
2.2. Daşınmanın orta uzaqlığı	ton, km
3. Tullantıların uzaqlaşdırılması üzrə obyektlər	
3.1. Tullantıların uzaqlaşdırılması üzrə obyektlərin sayı - cəmi	ədəd, m ³ /km
o cümlədən	
3.1.1. Xüsusi avtotosorrufatlar	ədəd, m ³ /km
3.1.2. Zibil daşınma məntəqələri	ədəd, m ³ /km
4. Möşət tullantılarının basdırılması obyektləri və onlar üçün ayrılmış torpaqlar	
4.1. Tullantıların basdırılması üzrə obyektlər - cəmi	ədəd/ha
o cümlədən	
4.1.1. Açıq, təkmilləşdirilməmiş zibilliklər	ədəd/ha
4.1.2. Təkmilləşdirilmiş zibilliklər	ədəd/ha
5. Tullantıların yiğilması və məhv (istifadə)	
5.1. İstifadə olunmadan yiğilmiş və məhv edilmiş tullantıların ümumi miqdarı	m ³ /il, 1.1.-ə nisbətən %-lo
o cümlədən	
5.1.1. Açıq zibilliklərə yiğilmiş	m ³ /il, 5.1.-ə nisbətən %-lo
5.1.2. Təkmilləşdirilmiş zibilliklərə yiğilmiş	m ³ /il, 5.1.-ə nisbətən %-lo
6. Tullantıların emalı üzrə obyektlər	
6.1. Tullantıların emali üzrə obyektlər - cəmi	ədəd, m ³ /il
o cümlədən	
6.1.1. Zibil çeşidləyən zavodlar	ədəd, m ³ /il
6.1.2. Zibil yandırıran zavodlar	ədəd, m ³ /il

6.1.3.	Zibil emal edən zavodlar	ədəd, m ³ /il
6.2.	Zibil yandırıv və zibil emalı edən zavodların işinin səmərəliliyi	layihə gücünə nisbətən %-la
Tullantıların istifadəsi		
7.1.	Qismən və tam istifadə olunan tullantıların ümumi miqdarı o cümlədən	m ³ /il
7.1.1.	Buxar və enerji istehsal etmək üçün zibil yandırma zavodlarında yandırılanlar	m ³ /il, 7.1.-ə nisbətən %-la
7.1.2.	Zibil emaledici zavodlarda emal olunanlar	m ³ /il, 7.1.-ə nisbətən %-la
Tullantıların emalı zamanı məhsul çıxımı		
8.1.	Üzvü gübrə və bioyanacaq istehsal olunmuşdur	ton/il
8.2.	His, illak və balastik hissəciklər istehsal edilmişdir	ton/il
8.3.	Sonradan emal olunmaq üçün təkrar emal xammalı çıxımı - cəmi o cümlədən	ton/il
8.3.1.	Kağızlar	ton/il
8.3.2.	Qara metallar	ton/il
8.3.3.	Əlvən metallar	ton/il
8.3.4.	Util	ton/il
8.3.5.	Sair	ton/il

Yaranmış məişət tullantılarının dəqiq uçotu olmadığına görə onların kütləsi və ya həcmi dolayı yolla-məişət tullantılarının müxtəlis növləri üzrə hazırlanmış normativlərə əsasən müəyyən edilir. Məişət tullantısının yiğilma normativləri müəyyən dövr müddətində (il, ay, gün) müəyyən edilmiş hesablama vahidinə (yaşayış evlərində hər nəfərə, mağazalarda, restoranlarda, bazarlarda və sairdə hər m² sahəyə) düşən orta göstərici (məqdar) kimi kütə vahidlərində (kq, ton) və həcm ölçülərində (m³) müəyyən edilir.

Tullantıların yiğilma normativləri dəyişən kəmiyyət olduğu üçün coxşayı amillərin tasiri nəzərə alınmaqla müəyyən edilir. Belə amillər sırasına yaşayış məntəqəsinin şəhər və ya kənd yerlərinə aid

olması, fəaliyyət göstərən işitmə qurğularının tipi, ictimai təyinatlı müəssisələrin miqdarı və tutumu, şəhər tipli təkilişlərin abadlıq dərəcəsi və s. aiddir.

Yığilan tullantıların illik ümumi həcmi aşağıdakı düstura əsasən hesablanır:

$$Q = p \cdot m$$

Burada p - yiğilan tullantıların normativini;

m - əhalinin sayını;

Q isə - tullantıların, m³ və ya tonla, illik miqdarını göstərir.

Təqribi hesablamalara görə yer üzərində hər il 830 milyon ton məişət tullantısı yaranır. Dünyanın bir çox ölkələrində yaranmış məişət tullantılarının nisbi artımı 2-3%, dönyanın bəzi ölkələrində (məsələn, ABŞ-da) isə bu artım 5%-ə bərabər olmuşdur. Yiğilmuş tullantıların həcminin artımı ilə yanaşı həm də yeni materialların və yeni texnologiyaların yaranması ilə əlaqədar onların tərkibi dəyişir. İqtisadi inkişaf səviyyəsi yüksək olan dövlətlərdə məişət tullantılarının tərkibində kağız qırıntılarının qablaşdırıcı materialların və şüə tarasının xüsusi çökisi artır, ərzaq tullantılarının xüsusi çökisi isə azalır. Bütün tullantıların tərkibində kağız tullantıların xüsusi çökisi ABŞ-da 50% və Böyük Britaniyada isə 65 % təşkil edir.

Kağız və qablaşdırma üçün sintetik materiallar kimi başqa yüngül çökili komponentlərin xüsusi çökisinin artması hesabına yiğilmuş tullantıların ümumi çökisi azalmağa doğru məyl edir.

Tullantıların toplandığı yerdən ləğvetmə və ya zorarsızlaşdırma məntəqələrinədək daşınması böyük həcmdə vəsait və maddi məsəflər tələb edir. Hal-hazırda tullantıların daşınması əsasən ixtisaslaşmış avtoməqliyyat vasitəsilə həyata keçirilir. Tullantıların bu yolla daşınması böyük itkilərlə əlaqədardır. Belə itkilərin həcmi daşınma üçün uyğunlaşdırılmamış üstüaçıq yük avtomobillər ilə nəql edilərkən daha da çox olur. Belə daşınmalar zamanı iri konteynerli zibil daşıyıcılarından istifadə edilməsi itkilərin həcmini və otaf mühitin çirkənmə dərəcəsini azaldır.

Yaranmış tullantıların daşınmasının dəyəri müəyyən dərəcədə nəqliyyat vasitələrinin tutumundan və daşınmanın məsafəsindən asılıdır. Zibilin ixtilaşdırılmış zibildəşyanın maşınlarla daşındığı məsafə çox olmur (10-15 km.). Bu həmin maşınların tutumunun az

olması ilə əlaqədardır. Vəziyyətdən çıxməq üçün aralıq zibil tökülmə yerlərinin yaradılması və dəmiryolu ilə daşınmadan istifadə etmək lazımdır.

Yığılmış tullantıların tam təkrar emalı çox mürəkkəb proses olduğu üçün xeyli kapital qoyuluşu və texniki vasitələr tələb edir. Buna görə də tullantıların tam utiləşdirilməsi və təkrar emalı həm texniki və həm də iqtisadi problemdir.

Yadda saxlamaq lazımdır ki, iqtisadi hesablamaları apararkən zibilin utiləşdirilməsinin dəyəri yığılmış zibillərin ətraf mühitə vurduğu zərərin dəyəri nəzərə alınmur.

Təkrar emal dərəcəsinə görə tullantıların zərərsizləşdirilməsi metodları aşağıdakı üç qrupa bölünür:

1. Ləğvetmə metodu. Bu üsul yalnız yaranmış tullantıların tərkibindəki yararlı maddələri istifadə etmədən və mümkün olduqca onu gizlətmək və ya məhv etmək lazımlı gəldikdə tətbiq olunur. Tullantıların basdırılması, yandırılması, yerin relyefini düzəltmək üçün ballast kimi istifadə edilməsi və s. belələrinə aiddir. XX əsrin ikinci yarısında dünyadan bir çox qabaqcıl ölkələrində əlavə enerji və buxar almaq məqsədi ilə zibilin yandırılması üsulundan istifadə olunması istiqamətdə diqqəti cəlb edən nəticələr əldə edilmişdir. ABŞ-in 250 şəhərində zibilin yandırılması yolu ilə istilik alan 300 müəssisə vardır. Amerikan alimlərinin tədqiqatlarına görə yandırılan zibilin istilikvermə qabiliyyəti 2500 kkal/kq-dır. Bu da boz kömürün istilikvermə qabiliyyətinə bərabərdir. Tullantıların tərkibində kağız qırıntılarının və qablaşdırıcı sintetik materialların xüsusi çökisinin artması yandırılan zibilin istilikvermə qabiliyyətinin daha da yüksəldilməsini təmin edəcəkdir.

Tədqiqatlar göstərir ki, yandırılan hər ton zibildən orta hesabla 1000 kq buxar və 150 KVT/saat elektrik enerjisi almaq mümkündür.

2. Utiləşdirmə metodu. Bu metod zibilin bütün tərkib hissələrindən istifadəsinə əsaslanır. Tullantıların tam utiləşdirilməsi istehsal proseslərinin qapalı bitmiş tsiklini təmin etmək yolu ilə mümkündür. Belə halda tullantıların tam utiləşdirilməsi üçün güclü çəşidleyici maqnitlərdən və xirdalayıcı qurşularдан, bioloji emal üsulundan, üzvü maddələrin prolizi və ya qazlaşdırılması, buxar və enerji almaq üçün utiləşdirilməyən zibillərin yandırılması və başqa üsullardan istifadə olunur.

3. Kompostlaşdırma üsulu. Kompastlaşdırma tullantıların bioloji zərərləşdirilməsi yoludur. Təbii şəraitdə zibil xüsusi termofil mikro-

orqanizmlərin təsiri ilə mürəkkəb üzvü birləşmələr halında turşuyaraq daha sadə çürüməyən birləşmələrə çevirilir. Belə birləşmələrin tərkibində 2,5-3,0% azot, fosfor və kalsium, 6% əhəng və 25-30% karbon olur ki, onlardan kənd təsərrüfatında kimyozi məyarası zamanı qiymətli xam mal kimi istifadə etmək mümkündür.

Son illərdə üzvü tullantıların prolizi yolu ilə qaz və nəft əldə edilməsi geniş tətbiq edilməkdədir. Aparılmış eksperimentlərin nəticəsi göstərir ki, proliz üsulunu tətbiq etməklə 1 ton üzvü tullantından 160 l neft və 70 kq daş kömür əldə etmək olur.

Tullantıların təkrar emal nəticəsində təsərrüfatda istifadə olunan metalların bir çoxunu almaq mümkündür. Məsələn, ABŞ-da istehsal edilən sūrmənin 61%-i, misin 50%-i, aliminium və qurğunun 35%-i, qızılın 29%-i, dəmirin 28%-i, qalayın, platının və nikelin 25%-i və gümüşün 21%-i tullantıların təkrar emal yolu əldə edirlər.

Yaranmış zibilin kateqoriyalar üzrə həcmini müəyyən etmək üçün müəyyən vaxtdan bir xüsusü təşkil olunmuş müşahidələrdən istifadə edilir. Keçmiş SSRİ-də belə müşahidələr 1971-ci və 1978-ci illərdə keçirilmişdir.

§8.5. Ətraf mühiti çirkənlərinə toksiki tullantılar əmələ gələn istehsalat birləşmələri, kombinatları, müəssisələr, təşkilatlar və idarələrdə ildə bir dəfə 2-tk (toksiki tullantılar) №-li forma üzrə "Toksiki istehsal və istehlak tullantıların yaranması və dövriyyəsi haqqında statistika hesabatı" tərtib edirlər.

Toksiki istehsal və istehlak tullantılarının yaranması və dövriyyəsi haqqında hesabat Azərbaycan Respublikası Dövlət Statis-tika Komitəsinin 18 aprel 2000-ci il tarixli 355 №-li əmri ilə təsdiq edilmiş 2-tk (toksiki tullantılar) №-li forma üzrə tərtib edilir. Bu hesabat bütövlükdə hesabat ilə üçün tərtib edilir və hesabat verən obyektlər tərəfindən sonrakı ilin yanvar ayının 25-dən gec olmayıaraq yerləşdiyi ərazi üzrə statistika orqanlarına, Azərbaycan Respublikası Ekologiya Komitəsinə və öz yuxarı təşkilatına təqdim olunur. Nazirliklər, baş idarələr bu hesabatı tabeliklərində olan müəssisələrdən aldıqdan sonra onları birləşdirərək Azərbaycan Respublikası DSK-nə fevral ayının 1-də təqdim edirlər.

2-tk (toksiki tullantılar) №-li hesabat forması əhalinin sağlamlığı və ətraf mühit üçün təhlükəli olan toksiki istehsal və istehlak tullantıları yaranan (daxil olan), istifadə edilən, zərərsizləşdirilən (məhv edilən), saxlanan (anbarlara yiğilan) və basdırılan sənaye, kənd təsərrüfatı, ticarət, təchizat və satış, nəqliyyat, mənzil-kommunal təsərrüfatı, sahiyyə və əhaliyə möşət xidməti sahələrinin müəssisəsi, təşkilat və idarələri daxil edilməklə, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər, onların uyğunlaşdırılmış bölmələri tərafından tərtib edilir.

Tullantıları yarandığı (yiğildiği) yerdən onların tabeliyində olmayan daimi saxlama, anbara yiğma, basdırılma, zərərsizləşdirilən, istifadə və ya məhv edilən yerlərinə daşınması üzrə tranzit əməliyyatlarını yerinə yetirən nəqliyyat təşkilatları nəzərə alınır (hesabat tərtib etmir). Həmçinin idarəctəmə orqanları, mədəniyyət, təhsil və maarif, sosial təminat və maliyyə təşkilatları hesabatı təqdim etmirlər.

Hesabat tərtib edilərkən aşağıdakı əsas anlayışlardan istifadə edilməlidir:

Istehsal tullantıları məhsul istehsalı prosesində və ya istehsal xidmətləri göstərilən zaman yaranmış, çıxış materialının istehlak xüsusiyyətlərini (fiziki və kimyəvi) tam və ya qismən itirmiş xammal, material və yarımfabrikat qalıqlarıdır. Buraya həmçinin fiziki və ya mənəvi cəhətdən aşınma, bina və qurğuların sökülməsi və başqa amillər nəticəsində yararsız vəziyyətə düşmüş və ya siyahidən silinmiş əsas fondlar, eləcə də materiallar, maşın, avadanlıq və cihaz hissələri və komponentləri aid edilir. Bundan başqa, təbii resursların hasilatı və ya ətraf mühitdən çıxarılması prosesində onların gərəksiz olaraq qalmış hissəsi, yəni faydalı qazıntıların hasilatı zamanı üstü açılan (yeri dəyişdirilən) sūxurlar, ağacıların kesilməsi (meşə məhsullarının tədarükü) zamanı əmələ gələn tullantılar və s. istehsal tullantılarının tərkibinə daxil edilir.

Istehsal tullantıları qazların atmosfer havasına və çirkli suların su hövzələrinə atılmazdan əvvəl texnoloji təmizlənməsi prosesində tutulan məhsulları da əhatə edir. Müəyyən edilmiş tələblərə, dövlət standartlarına və s. uyğun gəlməyən (yəni brak), müəyyən edilmiş qaydada siyahidən silinən hazır məhsul da tullantıların tərkibinə daxil edilir.

Yanaşı məhsul sayılan və mövcud texnologiyada (onun layihəsində) əsas hazır məhsullun istehsal ilə yanaşı istifadə edilməsi

nəzərdə tutulan məhsullar, materiallar, yarımfabrikatlar, xammal istehsal tullantılarına aid edilmir. Heyvandarlıq fermalarında peyin, bitkiçilikdə qalıq məhsulları (külaş, bitki gövdələri, çoxillik bitkilərin yetişməmiş meyvələri və s.) tullantılara aid edilmir.

Əgər müəssisədə xammal və materialların emalının mövcud texnologiyasına əlavə olaraq təkrar material resursları kimi tullantılardan istifadə edilmişsi üzrə istehsal təşkil edilmişə (istifadəyə verilmişsə), yeni istehsalatların (sexlərin, qurğuların) dəyəri tam ödənilənədək onlar tullantı hesab ediləcəkdir. Sonra isə tullantılar yanaşı məhsul kimi qəbul ediləcəkdir.

Istehsal (məsələn, yerin altında faydalı qazıntıların hasilatı, xəstəlik nəticəsində mal-qaranın məhv olması və s. zamanı) və daşınma (boru nəqliyyatında, ağaçaxıtmada itki və qəzalar, açıq meydança və platformalardan üfürülmə nəticəsində) zamanı hazır məhsulun (xammalın, materialların, yarımfabrikatların) bir hissəsinin itirilməsi də həmçinin tullantıların tərkibinə daxil edilmir. Bundan başqa, təbii və texniki əslakatlar nəticəsində əsas və dövriyyə fondlarının (vəsaitinin) itki tullantılara aid edilmir.

Istehlak tullantıları qeyri-istehsal istehlakı prosesində fiziki və ya mənəvi aşınma nəticəsində öz istehlak keyfiyyətlərini tam və ya qismən itirmiş və müəyyən edilmiş qaydada siyahidən silinmiş, yaxud əhali tərəfindən tullanmış əvvəller istifadədə olan məmulat və materiallar, onların qalıqları və ya hissələridir (tərkib komponentləridir). Düzgün daşınmama, saxlama şəraitinin və ya müddətinin düzgün olmaması və s. nəticəsində yararsız vəziyyətə düşmüş və istehlak xüsusiyyətlərini itirmiş və müəyyən edilmiş qaydada siyahidən silinmiş hazır məhsullar da buraya daxil edilir.

Toksiki tullantılar tərkibində insanların sağlamlığı və ətraf mühit üçün xüsusi ilə zərərli maddələr və birləşmələr olan istehsal və istehlak tullantılarının bütün növlərini əhatə edir. Qəbul edilmiş standartlara riayət edilməyərək istehsal edilmiş və ya sonradan yararsız vəziyyətə düşmüş və ekologiya, yaxud sanitariya tələblərinə uyğun gölmədiyi üçün öz birbaşa təyinatı üzrə istifadə edilmişsi mümkün olmayan hazır məhsullar, xammal, yarımfabrikatlar, materiallar, ayrı-ayrı hissələr, komponentlər və s. (məsələn, normalara riayət edilməyərək istehsal edilmiş və ya yararsız vəziyyətə düşmüş, müəyyən edilmiş qaydada siyahidən silinmiş pestisidlər) toksiki tullantıların tərkibinə daxil edilir.

Sonradan istifadə ediləcək hazır məhsuldan, elcə də göləcəkdə hazır məhsul almaq məqsədi ilə istehsal texnologiyası üzrə sonradan emal edilmək üçün müəyyən olunmuş yarımfabrikatlarından ibarət olan zərərli maddələr (məhsullar, birləşmələr) 2-tg (toksiki tullantılar) №-li hesabat formasında eks etdirilər (yanaşı məhsulların və toksiki tullantıların ayrı-ayrılıqda uçotu alınması qaydası yuxarıda göstərilmiş ümumi tələblərə uyğun gəlməlidir). Həmçinin çirkab ilə su obyektlərinə və qaz-hava qatışığı ilə atmosfer havasına daxil olan zərərli maddələr burada uçota alınır. Onlar 2-tk (su təsərrüfatı) №-li "Sudan istifadə edilməsi haqqında hesabat" və 2-tk (hava) №-li "Atmosfer havasının mühafizəsi haqqında hesabat" formalarında eks etdirilir.

Bütün növliordən olan radioaktiv tullantılar 2-tk (toksiki tullantılar) №-li hesabat formasına daxil edilmir.

Tokisik istehsal və istehlak tullantıları təhlükəliliyinə görə dörd dərəcəyə bölünür:

I dərəcə	- son dərəcə təhlükəli;
II dərəcə	- yüksək dərəcədə təhlükəli;
III dərəcə	- orta dərəcədə təhlükəli;
IV dərəcə	- az təhlükəli.

Tullantıların təhlükəlilik dərəcəsini müəyyən etmək üçün "Tokisiki sənaye tullantılarının müvəqqəti təsnifatı və sənaye tullantılarının təhlükəlilik dərəcəsinin müəyyənləşdirilməsi üçün metodiki tövsiyyələrdən" dən və sonralar qəbul olunmuş digər sənədlərdən (adlarını göstərməklə) istifadə etmək lazımdır.

Tokisiki istehsal və istehlak tullantılarının təhlükəlilik dərəcəsi müəssisələrin texnoloji-istehsal laboratoriyalarında, idarə tabeliyində olan elmi-tədqiqat institutlarında, səlahiyyətli təşkilatlarda (icazəsi, lisenziyası və s. olan) ətraf mühitin mühafizəsi üzrə sahə bölgələrinin mütəxəssislərinin, yerli təbiəti mühafizə orqanlarının və sanitariya-epidemiologiya xidmətlərinin işçilərinin iştirakı ilə müøyənləşdirilir.

İstehsal və istehlak tullantıları haqqında məlumatlar hesabatda bu tullantının ümumi çökisi üzrə (bütün yanaşı məhsullar da daxil edilməklə) tonla, mindəbir dəqiqliklə göstərilir.

Tullantılar hesabat formanında göstərilən təhlükəlilik dərəcələrinə və onların tərkibində üstünlük təşkil edən toksiki komponent üzrə konkret növlərə aid edilir.

Əgər tullantıların tərkibində toksiki tullantıların müxtəlif dərəcələrinə aid edilən iki və daha artıq toksiki komponent daxildirsə, tullantıların bu tipi daha çox təhlükəlilik dərəcəsinə malik olan komponent üzrə müvafiq təhlükəlilik dərəcəsinə aid edilir. Əgər komponentlərin təhlükəlilik dərəcəsi eynidirsə, tullantının növünün adında göstərilən komponentlərdən tullantının tərkibində miqdarı daha çox olan komponent üzrə həmin tullantı müvafiq təhlükəlilik dərəcəsinə aid edilir.

Müəssisədə 2-ci əlavəyə daxil edilmiş və hesabat blankında birbaşa qeyd edilmiş toksiki istehsal və istehlak tullantılarından fərqlənən digər növlər vardırsa, boş sətirlərdə hesabat verən müəssisə üçün daha xarakterik olan tullantıların adı göstərilir.

Əgər hesabat blankında sətirlərin sayı çatmazsa, əlavə olaraq lazımı qədər blank doldurulmalıdır.

Hesabat onun düzgün tərtib edilməsində və formada göstərilmiş müddətdə və ünvana göndərilməsində görə məsuliyyət daşıyan müəssisə rəhbəri tərəfindən imzalanır.

Hesabatın B qrafasında hesabata əlavə edilən tullantıların nomenklaturasına uyğun olaraq, 2-tk (toksiki tullantılar) №-li hesabat formasında eks etdirilməli olan tullantıların tam adı yazılmalıdır.

Hesabatın 2-ci qrafasında müvafiq il ərzində bilavasitə hesabat verən müəssisədə yaranmış tullantıların miqdarı (müxtəlif məqsədlər üçün kənardan müəssisəyə daxil olmuş tullantılar uçota alınmadan) göstərilir. Tullantıların çıxış kütlösinin emalı, onlardan istifadə edilməsi və s. nəticəsində müəssisədə təkrar toksiki tullantılar yaranarsa, həmin yanaşı tullantılar hesabatın ayrı-ayrı sətirlərində eks etdirilməlidir.

3-cü qrafada emal edilmək, zərərsizləşdirilmək, istifadə edilmək, sonradan məhv edilmək, basdırılmaq, müvəqqəti və daimi olaraq anbara saxlanmaq və s. məqsədlər üçün başqa müəssisələrdən (kənardan) hesabat verən obyekti daxil olan toksiki tullantılar göstərilir. Abonentlərdən haqq ödənilmək, müqavilə və s. ilə alınmış tullantılar da buraya daxil edilir. Əgər emaledici avadanlıq, qurğu və s. toksiki tullantılarından hazırlanan və ya onlardan istifadə edilməklə buraxılan məhsul hesabına dəyərini ödəmişdirən, digər obyektlərə koopersiya texnoloji əlaqələr əsasında hesabat verən

müəssisə üçün xammal və ya yarımfabrikat sayılan materiallar burada eks etdirilir.

4-cü qrafada istifadə edilmək, emal edilmək, basdırılmaq və s. üçün xarici ölkələrdən (MDB ölkələri də daxil edilməklə) götürilmiş tullantıların miqdarı göstərilir.

5-ci qrafada hesabat verən müəssisədə əsas və ya yardımçı istehsalda hər hansı bir məhsulun (o cümlədən istilik və elektrik enerjisinin) əks edilməsi üçün istifadə edilmiş tullantıların miqdarı eks etdirilir. Bu zaman əvvəllər yiğilmiş, hesabat ilə ərzində yaranmış və kənardan daxil olmuş tullantıların emali da nəzərə alınır.

6-ci qrafada müəssisədə tam zərərsizləşdirilmiş və ya istilikdən, elektrik enerjisindən və s. istifadə edilmədən ixtisaslaşdırılmış qurğularda məhv edilmiş tullantıların sonrakı hərəkəti (ləğv edilməsi, anbarlara yiğilması, emal edilməsi, kənara satılması və s.) hesabatda eks etdirilmir.

Əgər istənilən tullantıların qismən zərərsizləşdirilmişsə, bu halda onlar müvafiq olaraq 5-ci (eyni vaxtda faydalı surətdə istifadə edilərsə) və ya 7-16-ci qrafalarda (sonradan kənara göndərilərsə və ya anbarlarda və basdırılma yerlərində yerləşdirilməsə) göstərilir.

7-10-cu qrafalarda ötürülmə formasından asılı olmayaraq (haqqı ödənilməklə, satılmaq nəticəsində, pulsuz, müqavilə əsasında və s.), emal edilmək, istifadə olunmaq, zərərsizləşdirilmək, anbarlara yiğilmaq, kənara daşınmaq və s. üçün başqa müəssisələrə ötürülmüş tullantılar eks etdirilir. Bu halda 8-ci qrafada başqa dövlətə (o cümlədən MDB ölkələrinə) göndərilmiş tullantıların miqdarı göstərilir. 9 və 10-cu qrafalarda sonradan basdırılmaq, eləcə də müayyənləşdirilmiş yerlərdə anbara yiğilmaq (9-cu qr.) və qeyri-mütəşəkkil saxlanma yerlərində saxlanmaq (10-cu qr.) üçün məqsədli qaydada kənara göndərilmiş tullantıların həcmi eks etdirilir.

Əgər tullantıların hərəkətinin son mərhəlesi haqqında dəqiq məlumat varsa, yalnız bu halda 9 və 10-cu qrafalar hesabat verən müəssisə tərəfindən doldurula bilər. Tullantılar müxtəlif məqsədlərlə kənar göndərilərsə və ya onları qəbul etmiş təşkilatlarda onlardan istifadə edilməsinin (onların yerləşdirilməsinin) üsulları haqqında məlumat yoxdursa, 9 və 10-cu qrafaların cəmi 7-ci qrafaya bərabər olmaya bilər.

11-16-ci qrafalarda tullantılar müəssisəyə məxsus olan və ya onun icarəyə götürdüyü ərazilərdə (16-ci qrafada - bundan başqa,

sahibsiz sahələrdə) onların yerləşdirilməsi üsulları (növləri) üzrə eks etdirilir. Bu halda aşağıdakı anlayışlar əldə rəhbər tutulmalıdır:

- tullantıların sənaye meydanlarında müvəqqəti saxlanması (11-ci qr.) - tullantılardan istifadə edilənədək, habelə emal edilmək və ya daими olaraq yerləşdirilmək üçün başqa müəssisələrə göndərilənədək onların müəssisənin ərazisində xüsusi quraşdırılmış yerlərdə yığılib saxlanması;

- tullantıların mütəşəkkil basdırılması yerləri (12-ci qr.) - müəssisənin əsas ərazisində və ya ondan kənarda yerləşən və müəssisəyə məxsus olan, tullantıların basdırılması üçün xüsusi olaraq quraşdırılan qəbiristanlar və poliqonlar. Basdırılma dedikdə, cirkələndirici maddələrin ətraf mühitə düşməsinin qarşısının alınması və bu tullantılardan sonradan istifadə etməyə imkan verilməməsi məqsədi daşıyaraq tullantıların təcrid edilməsi başa düşülür;

- tullantıların mütəşəkkil saxlanması (anbara yiğilması) yerləri (13-cü və 14-cü qrafalar) - müəssisəyə məxsus olan və onun əsas ərazisindən kənarda yerləşən anbarlar, toplayıcılar və tullantıların saxlanması (anbara yiğilması) üçün xüsusi təchiz edilmiş digər yerlər. Göstərilən tullantılardan gələcəkdə müxtəlif ehtiyaclar üçün istifadə edilə bilər;

- bərk məişət tullantıları üçün icazə verilmiş zibilliklər və poliqonlar (15-ci qr.) - bərk məişət tullantılarının yerləşdirilməsi üçün müəyyən edilmiş qaydada icra hakimiyəti orqanları tərəfindən təqdim edilən Tikinti normaları və qaydalarına uyğun olaraq qurulmamış ərazilər, eləcə də məişət tullantılarının zərərsizləşdirilməsi və basdırılması üçün ixtisaslaşdırılmış poliqonlar. Hesabatda yalnız bərk məişət tullantılarının müəssisəyə məxsus olan (icarəyə götürdüyü ərazilərdə yerləşən) poliqon və zibilliklərdə yerləşdirilməsi üzrə məlumatlar eks etdirilir.

- tullantıların yerləşdirilməsinə icazə verilməyən yerlər (zibilliklər) (16-ci qr.) - tullantıların yerləşdirilməsi üçün müəyyən edilmiş qaydada nəzərdə tutulmayan və (və ya) icazə verilməyən ərazilər. Hesabatda tullantıların hesabat verən müəssisə tərəfindən istə özüne məxsus olan (icarəyə götürdüyü) ərazilə, istərsə də sahibsiz sahələrdə yerləşən zibilliklərə göndərilməsi haqqında məlumatlar eks etdirilir.

Yerləşdirilmək üçün vasitəçi vasitəsi ilə və ya birbaşa kənar müəssisə və təşkilatlara verilən tullantılar 11-16-ci qrafalarda eks etdirilmir (7-10-cu qrafalarda göstərilir).

17-ci qrafada hesabat verən müəssisəyə məxsus olan və ya onun icarəyə götürdüyü ərazidə (o cümlədən sənaye meydançaları, qəbiristanlar, xüsusi poliqonlar, zibilliklər və s.) yerləşən tullantıların hesabat ilinin axırına olan vəziyyət görə uçota alınmış (hesablanmış, qiymətləndirilmiş) miqdarı göstərilir.

Ümumiyyətlə, hesabat formasındaki qrafalar arasında, bir qayda olaraq, aşağıdakı əsas əlaqəyə riayət edilməlidir:

$$qr.2+qr.3-(qr.5+qr.6)=qr.7+qr.(11+12+13+14+15+16)$$

Bu əlaqəyə riayət edilmədikdə hesabata izahat və arayış əlavə edilməlidir.

Arayışda hesabat ilinin axırına olan vəziyyətə görə müəssisənin tabeliyində olan, ona məxsus olan (icarəyə götürülmə) ərazidə yerləşən qəbiristanların, poliqonların, zibilliklərin, anbarların və təksiki tullantıların (o cümlədən bərk möişət tullantılarının) mütəşəkkil basdırıldığı, anbarlara yiğildiği və saxlandığı digər yerlərin sayı və təksiki tullantıların yerləşdirildiyi yuxarıda göstərilən yerlərin ümumi sahəsi göstərilməlidir.

Nəzarət üçün suallar

1. Sənaye və möişət tullantıları necə yaranır?
2. Sənaye və möişət tullantıları necə uçota alınır?
3. Sənaye və möişət tullantıları hansı statistika göstəriciləri ilə səciyyələndirilir?
4. Möişət tullantıları ilə ətraf mühitin çirkənməsinin qorunması üçün hansı tədbirlər görülməlidir?
5. Ətraf mühitin tullantılarla çirkənməsi statistikasına dair informasiya mənbələri hansılardır?

IX FƏSİL

ƏTRAF MÜHİTİN QORUNMASINA KAPİTAL QOYULUŞLARI VƏ TƏBİƏTDƏN İSTİFADƏNİN İQTİSADI SƏMƏRƏLİLİYİNİN STATİSTİKASI

§ 9.1. Ətraf mühitin qorunmasına kapital qoynuluşlarının statistikası

Ətraf mühitin qorunması ümumi və qlobal məsələ olduğundan onun çirkənməsinə qarşı mübarizə xüsusi dövlət qayğısı və böyük

məbləğdə kapital qoynuluşu və xərc çəkilməsini tələb edir. Ətraf mühitin mühafizəsinə və təbii resurslardan səmərəli istifadə edilməsinə kapital qoynuluşları dedikdə konkret ekoloji və resursqoruyucu güclərin, qurğuların, aqreqatların və s. tikintisinə, yenidən qurulmasına, genişləndirilməsinə və texniki cəhatdən silahlandırmasına qoynuların investisiyaların həcmi başa düşülür. Buraya, əsasən, çirkli istehsal və kommunal sularının təmizlənməsi üzrə qurğu və avadanlıqlar, tozqaztəmizləyici qurğular, dövri su təchizati sistemləri, eroziyaya qarşı hidrotexniki qurğular (səpməyə, çökəməyə qarşı qurğular da daxil edilməklə), sıradan çıxmış torpaqların (qismən) rekultivasiyası, vəhiş heyvanlarının, quşların və qiymətli balıq ehtiyatlarının qorunması və təkrar istehsalı üzrə qurğu və obyektlər, faydalı qazıntılarından tam və kompleks şəkildə istifadə edilməsi üzrə qurğular və s. aid edilir. Ümumi istehsal xərclərinin azaldılması, məhsulun keyfiyyəti və s. ilə bağlı olan texniki silahlanmaya, eləcə də ətraf mühitin mühafizəsinə kapital xərcləri bir qayda olaraq, buraya daxil edilmir.

Təbii şərvətlərdən səmərəli istifadə edilməsinə və ətraf mühitin çirkənmədən qorunmasına nail olmaq üçün müasir tələblərə cavab verən mürəkkəb tullantısız (və ya az tullantılı) texnologiyadan, yeni texnikanın son nailiyyətlərinə əsasən qurulmuş müxtəlif qurğulardan istifadə etmək və köhnəlmış avadanlıqları yeniləri ilə əvəz etmək lazımdır. Bütün bunlar isə böyük məbləğdə vəsait xərclənməsini tələb edir. Statistika hesabatlarında belə xərclər ətraf mühitin çirkənmədən qorunması tədbirlərinin həyata keçirilməsinə çəkilən əsaslı vəsait qoynuluşlarına və cari xərclərə bölündürənlər. Birinci qrupa ətraf mühitin əsas komponentləri (altı sistemləri) üzrə çirkənmənin qarşısını ala bilən yeni qurğuların tikilməsinə və ətraf mühitin çirk-

lənməsinin qarşısını alan başqa tədbirlərin həyata keçirilməsini çəkilən xərclər aid edilir. Belələri sırasına yeni kollektor - drenaj şəbəkələrinin və sutəmizləyici qurğuların, atmosfer havasına zəhərli qazların, kimyəvi maddələrin və zərərli tozların tutulmasına və zərərsizləşdirilməsinə imkan verən qurğuların tikilməsi, yeni meşə sahələri və zolaqlarının salınması və s. əsaslı işlərə çəkilən xərclər addır.

Cari xərclər isə əvvəllər görülmüş işlər nəticəsində ətraf mühitin mövcud vəziyyətini və çirkənmə dərəcəsini qorumaq üçün (cari işlər) çəkilən xərclər aid edilir. Başqa sözə, kapital məsrəflər ətraf mühitin çirkənmədən qorunmasını daha səmərəli formada, yəni ekoloji müdafiəni mühəndislik baxımından yeni səviyyəyə qaldırmak üçün çəkilən xərclər, cari xərclər isə ətraf mühitin qorunmasının mövcud vəziyyətinin saxlamaq üçün çəkilən xərclərdir.

Təbii ətraf mühitin çirkənmədən və antropogen təsirin başqa formalarından mühəndislik baxımından müdafiəsinin əsas istiqamətləri iş proseslərini həyata keçirərkən tullantısız və az tullantılı resursqoruyucu texnologiyam və biotexnologiyam tətbiq etmək, tullantıların utilxədirləməsi və detoksifikasiyasına (zəhərsizləşdirilməsinə), on başlıcası isə istehsalın bütövlükdə ekoliqiyalaşdırılmasından (bütün növbərinə ətraf mühitlə qarşılıqlı əlaqədə maddələrin təbii dövranı tsiklində iştirakını təmin etmə bilən) ibarətdir. Bu principial istiqamətlər maddi resursların tsiklik xarakterinə malik olması və təbiətdə mövcud olan qapalı tsikliklərlə əlaqəyə osaslanır. Ətraf mühitlə qarşılıqlı əlaqələri tam nəzərə alan və mənfi nəticələri aradan qaldıran texnoloji proseslər ekoliqiyalaşdırılmış hesab olunurlar.

Nəzərə almaq lazımdır ki, hətta on təknil təmizləyici qurğu da ətraf mühitin çirkənməsinin qarşısını tam ala bilmir. Belə hal ətraf mühitin çirkənməsinə qarşı mübarizənin səbəbə deyil, nəticə ilə bağlı olması ilə əlaqədardır. Biosferanın çirkənməsinin səbəbi xammalın emalı və çirkəndicili texnologiyadan istifadə olunmasıdır. Məhz belə ənənəvi emal texnologiyası adlanan texnologiya külli miqdarda tullantıların yaranmasına və təmizləyici qurğuların yaranmasına səbəb olur. Qeyd etmək kifayətdir ki, XX əsrin 80-ci illərində keçmiş SSRİ ərazisində idə 12-15 milyard ton bərk, 160 milyard ton maye və 100 milyard tonadək qazabənzər tullantı yaranırdı.

BMT Avropa İqtisadi Komisiyasının Deklarasiyasına (1979-cu il) əsasən tullantısız texnologiya dedikdə möhsul istehsalı prosesində

xammal resursları - istehsal - istehlakçı - təkrar emal xammalı tsiklində xammalın və enerjiini daha səmərəli və kompleks istifadəni təmin edən istehsal üsulu nəzərdə tutulur. Belə halda ətraf mühitə istənilən təsir onun normal fəaliyyət göstərməsinə təsir etmir. Əslində «tullantısız istehsal texnologiyası» anlayışı çox da dəqiq ifadə deyildir. Çünkü tullantısız istehsal qeyri - mümkündür. Hər bir istehsalda az da olsa tullantı yaranır. Elə buna görə də «az tullantılı istehsal texnologiyası» anlayışında istifadə etmək daha dəqiq olardı. «Az tullantılı texnoloji proses» dedikdə istehsal zamanı minimum bərk, maye və qazabənzər tullantı yaranmasını təmin edən istehsal texnologiyası başa düşülür. Elmi-texniki tərəqqinin müasir mərhələsində belə texnologiya reallığı daha düzgün aks etdirir.

Istehsahın həcmi azalmadan tullantıların həcminin azaldılması ətraf mühitin çirkənmədən qorunmasının başlangıç mərhəlesi hesab olunur. Lakin ətraf təbii mühitə atılan çirkəndicilərin həcminin azaldılmasına nail olmaq üçün böyük məbləğdə vəsait hesabına başa gələn müntəzəm və konkret məqsədönlü iş aparmaq lazımlı gəlit.

Azərbaycan Respublikasında da ətraf mühitin çirkənmədən qorunmasının təmin etmək məqsədi ilə çəkilən məsrəllerin həcminin tərkibi və dinamikası aşağıdakı kimi olmuşdur:

22-ci cədvəldən göründüyü kimi, tədqiq edilən illər ərzində respublikamızda ətraf mühitin qorunmasına və təbii resurslardan səmərəli istifadə yönəldilmiş əsas investisiya qoyuluşunun ümumi məbləği dalğavari qaydada olsa da, artımağa doğru meyl edir. On yüksək artım 1995-ci və 1998-ci illərdə qeydə alınmışdır. 1995-1996-ci illərdəki artım əsasən inflasiya ilə əlaqədardır. Investisiya qoyuluşunun ümumi məbləği ilə yanaşı onun əsas istiqamətləri üzrə də çox yüksək artım göz qabağındadır. Həm də bəzi sahələrdə qoyulan investisiyanın artım sürəti respublika üzrə artım sürətindən daha yüksək olmuşdur. Belə ki, göstərilən dövrə investisiya qoyuluşlarının məbləği respublika üzrə 2201 dəfə artıdı halda, bu artım atmosfer havasının mühafizəsi üzrə 8172 dəfə, torpağın mühafizəsi üzrə isə 3492 dəfəyə bərabər olmuşdur.

Son illərdə ətraf mühitin mühafizəsi tədbirlərinin həyata keçirilməsi tədbirlərinə çəkilən cari xərclərin də həcmi ildən - ilə artmışdır. Aşağıdakı cədvəl diqqət yetirək:

1990-1999-cu illərdə Azərbaycan Respublikasında
ətraf mühitin mühafizəsinə və təbii resurslardan səmərəli istifadəyə yönəldilmiş əsas investisiya
qoyuluşu.

	1990	1993	1994	1995	1996	1997	1999
Cəmi, min. manat o cümlədən	2,9	609,4	4202,3	26774	18998	11147	19153
Atmosfer havasının mühafizəsinə	0,4	149,2	1312,8	3410,6	8444,0	1463,7	3250,0
Su ehtiyatlarının mühafizəsinə	1,9	233,0	761,0	4133,0	1727,0	2225,0	12525,0
Torpaqların mühafizəsinə	0,6	227,1	2088,9	18976	8827,0	7458,4	3378,0


Ətraf mühitin mühafizəsi tədbirlərinin
keçirilməsinə çəkilən cari xərclər
(milyon manat)

Göstəricilər	1993	1995	1997	1998
Cəmi o cümlədən:	764,2	63007,4	57828,1	50712,2
Su ehtiyatları- nın mühafizəsi və onlardan səmərəli istifadə edilməsi üzrə	610,4	48646,0	36409,1	45487,3
Atmosfer havasının mühafizəsi üzrə	117,7	13718,4	19024,2	3720,3
Torpağın istehsal və istehlak tullantıları ilə çirkəndirilmək dan mühafizəsi üzrə	28,2	410,8	1980,3	924,1
Torpağın rekultivasiyası üzrə	7,9	232,3	414,5	580,5

Göründüyü kimi, nəzərdən keçirilən illər ərzində ən yüksək artım
su ehtiyatlarının mühafizəsi və onlardan səmərəli istifadə edilməsi
sahəsi üzrə və torpağın rekultivasiyası üzrə müşahidə edilmişdir.

1993-1998-ci illərdə respublika üzrə ətraf mühitin mühafizəsinə
və təbii ehtiyatlardan səmərəli istifadəyə yönəldilmiş ümumi
investisiya qoyuluşlarının tərkibində əsas kapitala investisiya
qoyuluşlarının tutduğu hissəni sütunlu diaqram şəklində aşağıdakı
kimi göstərmək olar:

1993-1999-ci illərdə Azərbaycan Respublikasında
təbiətin mühafizəsinə çəkilən xərclərin dinamikası
(milyon manat)



Şəkil 2. Otraf mühitin mühafizəsinə və təbii ehtiyatlardan səmərəli istifadəyə yönəldilmiş ümumi investisiya qoyuluşunun tərkibində əsas kapitala investisiya qoyuluşlarını payı (%-la)

İrolidə deyildiyi kimi ətraf mühitin qorunması çox böyük qayğı və vəsait xərclənməsini tələb edir. Belə xərclərə qoruqların saxlanması, vohşî heyvanların mühafizəsinə və -çoxaldılmasına ətraf mühitin mühafizəsinə və təbii resurslardan istifadəyə yönəldilmiş tədbirlərə, ətraf mühitin mühafizəsi üzrə əsaslı istehsal fondlarının əldə edilməsinə, qurulmasına və əsas təmirinə çəkilən cari və əsaslı kapital qoyuluşları aiddir. Yuxarıdakı cədvəldən göründüyü kimi, 1993-1998-ci illərdə respublikamızın təbiətin mühafizəsinə çəkilən xərclərin həcmi 6 dəfədən çox (o cümlədən ətraf mühitin qorunması tədbirlərinə çəkilən xərclər 14,3 dəfə və ətraf mühitin qorunması və təbii resurslardan səmərəli istifadəyə yönəldilən əsas kapitala investisiya qoyuluşu 3,1 dəfə) artmışdır.

Göstəricilərin adı	1993	1995	1997	1998	1998-ci il 1993-cü ilə nisba- tən %-la
Cəmi	1628,6	99341,0	99087,4	9087,4	608,6
O cümlədən: Ətraf mühitin mühafizəsi təd- birlərinin keçiril- məsinə çəkilən cari xərclər	764,2	63007,4	57828,1	50712,2	663,7
Ətraf mühitin mühafizəsi üzrə əsas istehsal fondlarının əsaslı təmirinə çəkilən xərclər-cəmi	157,1	6913,0	19891,7	24105,7	153,5
Qoruqların saxlanması, vohşî heyvanların mühafizəsinə və çoxaldılmasına çəkilən xərclər	10,3	190,6	727,6	1308,0	130,8
Məsa təsor- rütünün əmə- liyyat xərcləri	87,6	2456,3	3325,1	3808,4	432,7
Ətraf mühitin mühafizəsinə və təbii resurslardan səmərəli istifa- dəyə yönəldilmiş əsas kapitala investisiya qoyuluşu	609,4	26773,7	11147,1	19153,0	314,3

§ 9.2. Ətraf mühitin qorunmasında çəkilən xərclər və təbii ehtiyatlara görə ödənişlərə dair statistika məməlumatlarının mənbələri

Öz yuxarı təşkilatına və yerləşdiyi ərazinin Statistika idarəesinə 4-ətraf mühit №-li forma üzrə «Təbiəti mühafizəyə çəkilən cari xərcərə, ekoloji ödənişlərə və təbii ehtiyatlara görə ödənişə dair hesabat» təqdim edirlər. 4-ətraf mühit №-li forma üzrə hesabat ətraf mühitin mühafizəsi və təbii ehtiyatların səmərəli istifadə edilməsi üçün faktiki məsəflərin ilkin uçutu məlumatlarına əsasən tərtib olunur.

Hesabatın I bölməsini tərtib edərkən nəzərə almaq lazımdır ki, 010-cu sətirdə «Təbiətin mühafizəsi üzrə cari məsəflər-cəmisi», ətraf mühitin mühafizəsi və təbii ehtiyatların səmərəli istifadə edilməsi üzrə bütün cari məsəflərin yekunuñu eks etdirilməlidir. Kapital qoyuluşu və əsaslı təmir hesabına yerinə yetirilən işlərin və tədbirlərin döyüri bu sətirə daxil edilmir, ancaq dövlət bütçəsinin maliyyə vəsaitləri və müəssisələrin vəsaitləri hesabına yerinə yetirilən məsəflər daxil edilirlər.

«Su ehtiyatlarının qorunması və səmərəli istifadə edilməsi üzrə cari məsəflər», saxlanması və istismar edilməsi üzrə, aşağıdakı cari məsəflər 020-ci sətrə daxil edilirlər:

1. İstehsalat və kommunal axıb-gedən suyun bioloji, fiziki-kimyəvi və mexaniki təmizlənməsini stansiyalarının, əkinçilik suvarma tarası da daxil edilməklə, axıb-gedən suların təmizlənməsi tamamlamaq üzrə qurğuların və tikiintiləri, axıb gedən suların təmizlənməsi metodlarının işləniləbiləcək hazırlaşması ilə əlaqədar, müəssisələrdəki tikiintilərin və qurğuların, növurları (hovuzları), yaxud yeraltı suları cırkləndirən duru istehsalat tullantılarının toplanması, nəql edilən, yenidən emal edilməsi üçün qurğuların və tikiintilərin, istifadə etmək, anbarlara yığmaq və təmizləmək üçün təsərrüfat-məişət axıb-gedən suların və zir-zibillərinin gəmilərdən qəbul edilməsi üçün sahil qurğularının: axıb gedən suların təmizlənməsinin ilkin mərhələsi üçün qurğuların (neftyanıların, yağıyanıların, flotasiya qurğularını, şlamların zərərsizləşdirilməsi qurğularının neytrallaşdırma stansiyalarının): axıb-gedən suların təmizlənməsi üzrə qurğulara şəhərlərdə və başqa yaşayış məntəqələrində çəkilən kanalizasiya şəbəkələrinin;

Təmizləyici qurğuları olan və təbəti mühafizə tədbirlərini yerinə yetirən birliklər, müəssisələr, təşkilatlar, və geoloji kaşfiyyat idarələri nəqliyyat, tikinti və başqa təsərrüfat vahidləri hər il (fevralın 25-də)

Axıb-gedən suların, filtrasiya tərlələlərinə, suvarılan tərlələlərə, xüsusi tikilmiş toplayıcı buxarlandırıcı qurğulara çəkilib aparılması üçün kanalizasiya şəbəkələrinin; axıb gedən kommunal sularının təmizlənməsi üçün qurğuların; axıb gedən sənaye sularının (yağış sularını daxil etməklə) çəkilib aparılması üçün meydançakonarı kanalizasiya şəbəkələrinin və onlar üçün qurğuların çəkib vurma stansiyalarının, sonralar təmizləyici stansiyalara verilməklə şirkli və konsentrasiyası yol verilən normadan son dərəcədə yüksək olan suların qəzavi olaraq tullanması baş verdiyi halda axıb gedən sulara nəzarət edilməsi, onların hazırlanması, ortaqlaşdırılması üzrə stansiyaların və həmin suların müvəqqəti akumulyasiya edilməsi üçün tutumların və belə halda, sənaye müəssisələrinin meydançadaxili şəbəkələri əsas kommunikasiyalara daxil edilmirlər. Əgər şəhər, və başqa kanalizasiya şəbəkələri, təmizləyici qurğulara yaxınlaşdırılmamışdırsa və axıb gedən şirkli suların təbii su obyektlərinə tullanması aparılırsa, həmin şəbəkələrin saxlanması və istismar edilməsi üçün xərclər 020-setr üzrə göstərilənlər;

2. Ballast və lyaqo sularının sahil və üzən təmizləyici stansiyalarının;

3. Bağlanmış dövürlü su təchizatı sisteminin (axıb gedən suların texniki su təchizatı ehtiyacı üçün onların müvafiq təmizlənməsindən və işlənilməsindən sonra geri qaytarılması yolu ilə), müxtəlif şlamların hidrolojik etmə və hidrokənar etmə dövriyyə sistemlərini, istehsalat su təchizatının dövriyyə sisteminin, habelə suyun, o cümlədən başqa müəssisələrdən daxil olan suyun ardıcıl və təkrar istifadə edilməsi sistemlərini daxil etmək;

4. Neftin, zir-zibilin və sair maye və bərk tullantıların, çayların, hovuzların, limanların və daxili dənizlərin okvatoriyasından tutulub yığılması üzrə qurğuların avadanlığın və texniki donanmanın, habelə gəmilərdən dənizin çirkəlnəməsinin qarşısını almaq üzrə, beynəlxalq konvensiymanın tələbatına uyğun olaraq fəaliyyət göstərən gəmilərin təchizatını tamamlamaq üzrə tədbirlərin həyata keçirilməsi;

5. Su ehtiyatlarının çirkəlnəməsinin, zibillənməsinin və azalmasının qarşısını almağa yönəldilmiş kompleks texniki məşə meliorasiyası, aqrotehniki, hidrotexniki, sanitər və başqa tədbirlər ilə mühafizəsi zonasının müəyyən edilmiş qaydada saxlanılması;

6. Suların zorərlə təsiri ilə mübarizə üzrə xüsusi su anbarlarının müəyyən edilmiş qaydada saxlanılması;

7. Sahelərərəsi təyinatlı çaylaqların acrosiya stansiyalarının və başqa su mühafizəsi obyektlərinin;

8. Buraxılışların səpələnməsi;

9. Axıb gedən çirkli suların ayrılmaları və tullantıların yerüstü və yeraltı su ehtiyatlarının çırklənməsinə gətirib çıxartmayan filtrasıya tarlalarının, suvarılma tarlalarının, xüsusi tikilmiş toplayıcıların, buxarlandırıcıların və durulducların;

10. Kiçik çayların olverişli hidroloji rejiminin və sanitər vəziyyətinin bərpası və saxlanması üzrə, kiçik çayların axımının nizama sahnəsi, onların çaylaqlarının təmizlənməsi və başqa tədbirlərin həyata keçirilməsi;

11. Tullantı və drenaj suların (düyü tarlalarından tullantı suları daxil etməklə) tekrar istifadə edilməsi və onların keyfiyyətinin yaxşılaşdırılması üçün tədbirlərin keçirilməsi (akkumulyasiya tutumları, durulducu çənələr (hovuzlar) suların acrasiyası üçün qurğular, mexanizmlər, bioloji kanallar, pestisidlərin tutulması üçün ekranlar və başqaları);

12. On əhəmiyyətli çayların çarhovuzunda su təsərrüfatı komplekslərinə avtomatlaşdırılmış idarəetmə sisteminin (AİS). Su mühafizəsi komplekslərinə, dəniz, təbii və axıb gedən suyun keyfiyyətinə nəzarət sisteminə (xüsusi gəmilərin laboratoriyaların və i.a. istismarını daxil etməklə), su bölüşdürülməstirin idarəetmə sisteminə, (suvarılan torpaqlar daxil edilməklə), dövlət su kadastr sisteminə suyun ilkin uçotunun aparılmasını və suyun istifadə olunması barədə dövlət toplu məlumatlarının işlənməsinin təmin edilməsinə AİS (avtomatlaşdırılmış stansiyaların saxlanması və istismar edilməsinin, toplanan və atılan suyun həcmi və keyfiyyəti üzrə ölçü qurğularını və i.a.)

13. İslədilən sudan qiymətli maddə çıxarmaq üzrə qurğular, sexlər və həyata keçirilən tədbirlər.

Buraya su məhsullarından üzvi həllədiciləri, metalların birləşmələrini və başqa qiymətli komponentlərin, galvanik və aşındırma məhlullarından, qara və olvan metallurgiya və başqa sahələrin istehsalatının axıb gedən sularından, kino plynokalar istehsal və emal edilərkən və s. İslədilən sulardan duz, kalsium, magnezium, natrium, fторlu birləşmələr və başqaları emal edilərkən qiymətli maddələr çıxaran və regenerasiya edən qurğular və sexlər aid edilirlər.

14. Toplanılan suyun ilkin təmizlənməsi üzrə (suhazırlanması qurğuları daxil etməklə) sənaye və kommunal su kəmərlərinin saxlanması və istismarı üçün məsariflər 020-ci sətirdə göstərilirlər.

Bundan başqa bu sətir üzrə su təsərrüfatı sistemindən alınan su üçün sənaye müəssisələrinin yekun ödəmələri, habelə su qanunvericiliyinin pozuntusu üçün carimələr göstərilirlər.

15. 021-ci sətirdə, axıb gedən, qəbulu, noql edilməsi və təmizlənməsi üzrə xidmət üçün başqa müəssisələrə və təşkilatlara ümumi ödəmələr göstərilir.

Hesabatın «atmosfer havasının mühafizəsi üzrə cari məsariflər» adlı 030-cu sətri doldurularkən buraya aşağıdakı xərclər daxildir:

1. Onların bilavasitə atmosferə tullanmalarından qabaq texnoloji aqreqatlardan və ventilyasiya edilmiş havadan tutulan qazlardan zərərli maddələrin tutulması və zərərsizləşdirilməsi üçün qurğular. Həmin qurğuların hava mühafizəsi katiqoriyasına aid edilməsi ancaq o şərtlə həyata keçirilə bilər ki, həmin qurğular özünün bilavasitə təyinatı üzrə sanitər qurğuları olsun, yəni atmosfer havasında zərərli maddələrin ümumi tullantısının azaldılmasını təmin eisin. Həmin göstəriciyə atmosferə zərərli tullantıların qaz tullantılarının təmizlənməsi metodlarının işlənilib hazırlanması üzrə təcrübə-sənaye qurğularının və sexlərinin saxlanması və istismarı üçün məsariflər, habelə atmosfer havasının zəbillənməsinə nəzarətin avtomatlaşdırılmış sistem üçün atmosfer havasının zəbillənməsinə nəzarət edilməsi üzrə laboratoriyaların saxlanılması üçün məsariflər daxil edilirlər;

2. Tullantı qazlarının maddələrindən istifadə etmək üçün qurğular (istehsalat);

3. Avtomobilərin işlənmiş qazlarının zəhərliliyini yoxlamaq üzrə nəzarət-lənzimədici məntəqələr. Texnoloji sxemanın elementi olan, mineral xammallardan planlaşdırılan məhsul almaq üçün xidmət edən qaz tozluhan qurğular və quraşdırımlar hava mühafizəsinə aid edilirlər.

Atmosfer havasının mühafizəsi üçün cari məsəflər tərkibinə, ondan başqa aşağıda göstərilən məsariflər də daxil edilməməlidirlər: qazçəkənlərin (havaçəkənlərin) istismarı, bacaların (ventilyasiyaların), tüstü bacalarının; iş yerlərində normal sanitər-gigiyena şəraitini yaratmaq üçün xidmət edən ventilyasiya və kondisiyalasdırma sistemlərinin, sanitər mühafizə zonalarının, yaşıllıqlara xidmət üçün və i.a. məsariflər.

Qalıq qazlarının atmosferə bilavasitə tullanmasından əvvəl onları tamamilə yandırın və digər təmizləyici metodlarla yox edən qurğu və cihazların saxlanması və istismarı üçün (bunun nəticəsində atmosferin çirkənməsinin qarşısı alınır və ya çirkənmə azalır) çəkilən xərclər, istisna olaraq atmosfer havasının qorunması üçün çəkilən cari xərclərin tərkibinə daxil edilir.

Ondan başqa müstəsna hallarda sorucu-körükli maşınlı seçilib görlürüməsi, qaztoztutən aparatın yaratdığı müqavimətdən bir başa asılı olduğuna görə, həmin maşınların istismarı üzrə məsrariflər də atmosfer havasının mühafizəsinə aid edilirlər.

040-ci sətirə («İstehsalat tullantıları ilə torpaqların çirkənmədən (zibillənməkdən) qorunması üzrə cari məsrəflər») bərk tullantıların, habelə bərk zəhərləyici və digər zərərli (təhlükəli) istehsalat tullantılarının saxlanması üzrə poliqonların və xüsusi təşkil olunmuş yerlərin, saxlanması və istismarı üzrə məsrariflər daxil edilirlər. Buraya həmçinin bərk istehsalat tullantılarının ləğv edilməsi üzrə cari məsrəflər (o cümlədən axıb gedən çirkli suların və texnoloji qaz və ventilyasiya edilmiş hava tullantılarının təmizlənməsi prosesi nəticəsində tutulanların), tullantıların anbarlara yiğiləcəyi yerlərə noqç edilməsi yaxud ləğv edilməsi məsrəfləri aid edilirlər.

041-ci sətrdə bərk istehsalat tullantılarının, xüsusi ayrılmış saxlanma yerlərinə daşınması, ləğv (məhv) edilməsi, zərərsizləşdirilməsi, yaxud istifadə edilməsi üzrə xidmətlər üçün başqa müəssisələrə və təşkilatlara ümumi ödəmələr göstərilir.

50-ci sətr torpaqların rekultivasiyası (bərpası) üzrə cari məsrariflər (müəyyən edilmiş qaydada məhsulun maya dəyərinə aid edilən xüsusi texnikanın istismar edilməsi üzrə cari məsrəfləri daxil etməklə torpaqların rekultivasiyası, torpağın məhsuldar layının götürülməsi, saxlanması, istifadə edilməsi üçün məsrəflər) göstərirler.

Torpaqların rekultivasiya üçün kapital qoyuluşu hesabına həyata keçirilən məsrariflər həmin sətir üzrə eks etdirilmirlər. Hesabatın 020,030, 040 və 050 sətirləri üzrə göstərilən məsrariflər aşağıdakı elementlərdən toplanırlar:

a) Materiallar-təbiətin mühafizəsi təyinatlı fondların fəaliyyəti prosesində istifadə olunmuş materialların satın alınmış yarımfabrikatların dəyəri, habelə təbiəti mühafizəsi fondlarının texniki vəziyyətinin yaxşılaşdırılması və texniki təkmilləşdirilməsi, həmin fondların texniki təkmilləşdirilməsi üçün yönəldilmiş

təcrübələrin və sınaqların həyata keçirilməsi üçün istifadə olunmuş materialların dəyəri.

b) yanacaq və enerji-təbiətin mühafizəsi fondlarının fəaliyyəti prosesində istifadə olunmuş yanacağın və enerjinin dəyəri (tullantıların tərkibində olunan zərərli maddələrin miqdarının azaldılmasına və neytrallaşdırılmasına yönəldilmiş texniki proseslərin həyata keçirilməsi üçün yanacağın dəyərini daxil etməklə) və təbiətin mühafizəsi xarakterli başqa işlərin dəyəri.

v) Təbiətin mühafizəsi təyinatlı bütün fondlara xidmət göstərilməsində, rekultivasiya üzrə işlərin və torpaqların galəcəkdə istifadə edilməsi üçün yararlı vəziyyətə gətirilməsi işlərində və təbiətin mühafizəsi üzrə digər tədbirlərin həyata keçirilməsində məşğul olan işçilərin siğorta ayırmaları ilə əmək haqqı (əlavə olunur).

q) Amortizasiyanın və cari təmir üçün məsarifləri daxil etməklə təbiətin mühafizəsi təyinatlı fondların saxlanması və istismarı üçün məsariflər.

d) Sexin, müəssisənin, təşkilatın və təbiətin mühafizəsi xidmətləri idarəetmə aparatının saxlanması ilə əlaqədar xərclərin müvafiq maddələrinin namenklaturası üzrə sex və ümumizavod (ümumi istismar)xərcləri.

y) Təbiətin mühafizəsi təyinatlı fondlara xidmət göstərilməsinə, təbiətin mühafizəsi və təbiətdən istifadənin səmərələşdirilməsi ilə əlaqədar digər işlərin yerinə yetirilməsi ilə məşğul olan işçilərin əməyinin mühafizəsi üçün xərclər.

e) Səmərələşdirmə və ixtira etmə bürosu üzrə xərclər sex yaxud ümumizavod xərclərinə daxil edilmirlər.

c) Təbiətin mühafizəsi təyinatlı obyektlərin regiondakı müəssisələr və təşkilatlar tərəfindən birlikdə istifadə olunması ilə əlaqədar xərclər (təmizləyici qurğular, şlak-şlamrötürmələr, istehsalat tullatılarının zərərsizləşdirilməsi, saxlanması və ləğv edilməsi üzrə qurğular və başqaları) və müəssisəyə (təşkilata) təbiətin mühafizəsi xidməti göstərilməsi üçün ödəmələr (axımların təmizlənib qurtarması, qrup halında olan təmizləyici qurğularda axımların bioloji təmizlənməsi və başqaları)-sex ümumizavod xərclərini daxil etməklə.

Su ehtiyatlarının mühafizəsi 060-ci sətirdə və səmərəli istifadə edilməsi sətir 061-ci sətir və atmosfer havasının mühafizəsi və səmərəli səmərəli istifadə edilməsi 061-ci sətirdə və atmosfer havasının mühafizəsi 062-ci sətirdə qurğuların və quraşdırılmaların

əsaslı təmiri üçün, məsariflərin həcmini ayırmalı, təbiətin mühafizəsi təyinatlı əsas fondların əsaslı təmiri üçün məsariflər göstərilir. Su ehtiyatlarının və hava hövzəsinin mühafizəsi səmərəli istifadə edilməsi üzrə fondun tərkibi, təlimatının 4, 5 və 6-ci maddələrində adları çəkilən qurğuların və quraşdırılmaların siyahısına müvafiq olmalıdır. İstehsalat tullantılarının daşınması, saxlanması və məhv edilməsi, habelə torpaqların rekultivasiyası ilə əlaqəsi olan əsas fondların əsaslı təmiri, üçün məsariflər həyata keçirildiyi halda 061 və 062 sətirlərin yekunu 060-ci sətirin məlumatından az ola bilər.

070-ci sətirdə sənaye-istehsalat əsas fondları, habelə kommunal təsərrüfatlarının, kənd təsərrüfatının, nəqliyyatın və başqa müəssisələrin və təşkilətlərin müvafiq fondlarını daxil etməkla təbiətin mühafizəsi təyinatlı əsas fondların orta illik dəyəri göstərilir. Onların tərkibi təlimatın 3.4 və 5 maddələrində adları çəkilmiş fondlara müvafiq olmalıdır.

Bundan başqa, bu sətriə istismar edilməsi, yalnız istehsalat tullantıları ilə torpaqların zibillənmədən qorunması ilə, habelə torpaqların rekultivasiyası ilə əlaqədar əsas olan istehsalat fondlarının dəyərini daxil edirlər. İstehsalat tullantılarının daşınması, saxlanması və məhv edilməsi üzrə əsas istehsalat fondları, habelə torpaqların rekultivasiyası üçün xüsusi texnika mövcud olduğu halda 071 və 072 sətirlərin yekunu 070 sətirin məlumatından az ola bilər.

İlkin üçət məlumatları üzrə hesabatın tərtib edilməsi mümkün olmadığı, 020 və 030 sətirlərində göstərilən təbiətin mühafizəsi tədbirləri üçün cari məsariflərin müəyyənləşdirərkən aşağıdakı hesablama metodunun tətbiq olunmasına yol verilir (hesabat ilində işlənmiş quraşdırılmalar üzrə).

Bütün əmək məhsulun istehsal maya dəyərinin həcmindən (m) istifadə olunmuş xammalların və materialların dəyəri (x), popen ödənişi (p) və zay məhsuldən itgili (z) çıxılır.

Təbiətin mühafizəsi təyinatlı əsas istehsalat fondlarının orta illik dəyərinin (Fas) müəssisəsinin bütün əsas istehsalat fondunun orta illik dəyərinə (I) nisbəti tapılır, $M-(x+p+z)$ əməliyyatından alınan fərq (Fas)-dan alınan nisbətə vurulur.

010-cu sətir üzrə yekun əldə etmək üçün hesablama metodu ilə alınmış həcmə torpaqların rekultivasiyası üzrə cari məsariflər,

habelə tullantıların məhv edilməsi və zararsızlaşdırılması yerlarına daşınması üzrə sair xərclər əlavə cədilirlər.

Göstərilən hesablama üsulunu, ayrıca olaraq su ehtiyatlarının (sətir 020) və atmosfer havanın (sətir 030) mühafizəsi və səmərəli istifadə edilməsi üçün cari məsrofların həcmini müəyyən etmək üçün da tətbiq etmək lazımdır. Belə halda hesablama aparılırlar, təbii ehtiyatların həmin növünün mühavizəsi üzrə əsas istehsalat fondlarının orta illik həcmindən istifadə olunur.

Hesabatın üçüncü «Ekoloji ödənişləri və təbii ehtiyatlara görə ödəniş» adlı bölümündə ətraf mühitə çirkəndirici maddələrin (tullantıların, onların yerləşdirilməsi) atılması (yayılması) üçün hesablanmış ödənişlər, təbii ehtiyatlara görə ödənişlər, həmçinin yerli icra hakimiyəti orqanları və ya Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, digər təbii mühafizə orqanları tərəfindən müəssisələrə və onların vəzifəli şəxslərinə təqdim olunan corinə və iddialar əks olunur.

Müəssisələrdən ekoloji ödənişlərin alınması və onların hesablaşması üçün əsas kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları götürülür.

Hesabat ilində müəssisələrin faktiki ödənişləri və ödəmək üçün təqdim olunan vəsaitin həcmi hesabatın üçüncü bölümündə əks olunur.

Hesabatın 080-083 sətirində müəssisə üçün müəyyən edilmiş normativlər daxilində (tullantıların yol verilən həddləri, müvvəqəti razılışdırılmış tullantılar və s.) çirkəndirici maddələrin (tullantıları) atılması üçün ödənişlər əks etdirilir. Burada çirkəndirici maddələrin (tullantıları) elə növləri üzrə ödənişlər də göstərilir ki, bunlar üzrə müəssisəyə normativlər müəyyən edilməmişdir.

Hesabatın 090-093 sətirlərində ətraf mühitin normativdən artıq çirkənməsinə, yəni müəssisələrə müəyyən edilən normativlərdən artıq çirkəndirici maddələrin (tullantıları) atılmasına görə hesablanmış və ödəniş vəsait əks etdirilir.

080, 081, 083, 090, 091, 093 sətirlər üzrə göstəricilərdə müəssisə tərəfindən sututarlara axıtmaq üçün bilavasito mövcud tullantılar, habelə tullantıların saxlanılacaq yerlərə daşınması və hesabat verən obyektin ixtiyarında olan yerdə məhv edilməsi üçün ödəmələr əks etdirilir. Bundan əlavə həmin sətirlərdə müəssisənin kənar təşkilatlara (məsələn, kommunal kanalizasiyaya) çirkənmiş suluların və tullantıların saxlanması, daşınması və məhv edilməsi üçün ödənişlər

də buraya daxil edilir. Son halda kənar təşkilatlar tərəfindən iddia olunan ümumi ödəmənin ancaq o hissəsi nəzərə alınır ki, həmin təşkilatlar təbiəti mühafizə fonduna uyğun olaraq ətraf mühitin çirkənməsi üçün ekoloji ödəməni təmin etsin. Bu halda hesabat verən müəssisənin göstərilən abonent ödəmələri 1-ci bölməni 010-041-ci sətirlərdə əks etdirilmir.

Təbiəti mühafizə qanunvericiliyinin pozulması nəticəsində vurulan zərərin ödənilmesi üçün müəssisəyə verilən iddialar və ondan faktiki olaraq cərimə, alınan bütün vəsaitin, bu məbləğin məhkəmə (arbitraj) orqanların qorarları nəticəsində və ya başqa yollarla alınmasından asılı olmayaraq, 100-cü sətirdə uçota alınır. Onlara ətraf mühitin yayım və ya qəza çirkənməsi, təbiəti cəhiyatların xarab edilməsi və ya birdəfəlik səmərəsiz istifadə edilməsi və s. üçün cərimə sanksiyaları aid edilir. Konkret vəzifə sahiblərindən alınan müvafiq cərimələr buraya daxil edilmir.

110-113 sətirləri üzrə təbiəti cəhiyatlar üçün hesablanmış və faktiki ödəniş bütün ödənişlər, o cümlədən təbiəti cəhiyatlardan istifadə etmək hüququna görə təbiəti cəhiyatların təkrar istehsalına və qorunmasına görə və s. ödənişlər göstərilir. Burada təbiəti cəhiyatların bütün növlərinə görə mövcud qanunvericiliyi, hökumətin, yaxud müvafiq rəhbər orqanların qorarlarına uyğun olaraq verilmiş ödənişlər (xüsusü su təsərrüfatları sistemindən götürülən su cəhiyatlarına görə ödənişlər, torpağa görə ödənişlər) əks etdirilir. İstehsal prosesində enerji daşıyıcıları və ya xammal və material kimi istifadə olunan qazın, neft məhsullarının, digər yanacaq növlərinin dəyəri də buraya daxil edilmir.

2 nömrəli arayışın 120-ci sətirində hesabat verən müəssisə tərəfindən təbiəti mühafizə tədbirləri: - müvafiq qurğuların tikintisi, ekoloji cəhətdən təmiz məhsulun buraxılması, könüllü üzvülük haqları və s. yerinə yetirilərkən güzəştlər (ekologiya fonduna vəsait ödəməmək haqqında rəsmi olaraq alınmış icazə) üzrə vəsaitin ümumi məbləği göstərilir.

Hesabat formada nəzərdə tutulmuş ölçü vahidlərində tərtib olunmalıdır.

§ 9.3. Ətraf mühitin qorunması və iqtisadi səmərəliliyi göstəriciləri

Cəmiyyət təbiətin baxış etdiyi nemətlərdən səmərəli istifadə etmədən və onları qorunmadan inkişaf etdə bilməz. Planetmizdə və eləcə də ayrıca götürülmüş ölkədə əhalinin sayının, habelə onların daima artmaqdə olan maddi və mənəvi tələblərinin ödənilməsi təbiəti nemətlərdən daha çox istifadəyə gətirib çıxarır. Bu isə öz növbəsində təbiəti nemətlərin azalmasına, ətraf mühitin çirkənməsinə və insanın normal həyat sürməsi üçün lazımi şəraitin pisləşməsinə gətirib çıxarır. İnsanların təsərrüfat fəaliyyətinin (antropogen) təbiəti neqativ təsirini aradan qaldırmaq isə cəmiyyətdən əlavə xərc çəkilməsini tələb edir. Təbiətdən istifadənin səmərəliliyi də məhz bu nəticələrin (ictimai istehsalın nəticələri ilə ona çəkilən xərclərin) nisbatindən asılı olaraq formalıdır. Ümumiyyətlə götürürdükdə, təbiətdən istifadənin iqtisadi səmərəliliyi ictimai istehsalda xərclərin azaldılmasına və gölirlərin artmasına şərait yaratmalıdır. Mövcud təbiəti sərvətlərdən və enerjidən qənətə və təbiətə ciddi zərər vurmadan istifadə etmək lazımdır. Təbiətdən istifadənin əsas şərtlərindən biri ətraf mühitin daha yaxşı vəziyyətdə saxlanması və qorunmasına yönəldilmiş lazımi tədbirləri həyata keçirməkə müşayiət olunmasıdır. Yalnız bu yolla mövcud təbiəti resurslardan uzun müddət (fasiləsiz) istifadə etmək və insanın sağlamlaşmasına mənfi təsiri minimuma endirmək mümkündür. Başqa sözlə, insan cəmiyyətin tələblərini ödəmək üçün təbiətdən alıqları təbiəti sərvətlərin yerini doldurmalı və təbiəti mənfi təsirlərdən qorumağa çalışmalıdır. İnsan təbiətə yalnız «almaq» niyyəti ilə yanaşdıqda, aldığıının əvəzini qaytarmadıqda və yaxud da mövcud təbiəti mühiti sünü şəkildə dəyişdirmək istədiğdə təbiətdə ekoloji tarazlıq ciddi surətdə pəzənlər ki, bu da sonradan insanın özü üçün çox dəhşətli təbiəti fəlakətlərə gətirib çıxarır. Məsələn, Amerika qitəsi kaşf olunduqdan sonra Şimali Amerikada «Böyük sıçrayış» illərində (XX əsrin 50-60-ci illəri) Çinə meşələrin intensiv qırılmaları nəticəsində əvvəlki meşələrin heç on faizi qalmamışdır. Pambıq əkinin sahəsinin genişləndirmək məqsədilə Azərbaycanın Mərkəzi Aran rayonlarında kolluq və meşəlik sahələrinin qırılması torpağın duzlaşmasının artmasına səbəb olmuşdur. Bərdədə minillik palid meşələrinin doğranaraq yerində pambıq sahələrinin salınması regionun təbiəti iqlim şəratına mənfi təsir göstərməşdir. Amazonka çayı hövzəsində

meşəliklərin intensiv surətdə qırılması həmin regionun səhraya çevriləsi qorxusunu yaratmışdır.

Elmi-texniki təsərrüqinin sürətlə inkişafı təbiətdən istifadəyə antropogen mənfi təsiri gücləndirir. Bu da öz növbəsində ətraf mühitin qorunmasına çəkilən məsrəflərin ildən-ilə artmasına səbəb olur. İnsanların təsərrüfat fəaliyyətinin və kommunal - məişət şəraitinin dəyişməsinin ətraf mühitin mənfi təsirinin azaldılması ilk növbədə onun əsas istiqamətlərinin müəyyən edilməsini və ya bu təsiri aradan qaldırmaq, ya da heç olmasa zəiflətmək məqsədilə həyata keçiriləsi tədbirlərə vəsait sərfinin garaklilik dərəcəsini iqtisadi baxımdan əsaslandırılmışını tələb edir. «İqtisadi əsaslandırma» dedikdə təbiəti mühafizə və təbiətdən istifadə sistemində ən səmərəli istiqamətlərin seçilməsi nəzərdə tutulur.

Milli sərvətin tərkibinə daxil olan təbii sərvətlər natural ifadədə uçota alınırlar. Ölkəmizdə (və MDB ölkələrində) təbii resursların dəyər ifadəsi ilə qiymətləndirilməsi problemini bazar iqtisadiyyatı ilə əlaqələndirirlər. Yaxın keçmişdək təbii resurslar dövlət mülkiyyətində olduğu üçün onların bazar qiyməti yox idi.

Qərbi Avropa ölkələrinin iqtisadiyyatında təbii sərvətləri qiymətləndirmək üçün aşağıdakılardan istifadə olunur:

1. Koşfüyat və hasilatın dəyər göstəriciləri;
2. İqtisadiyyatda qüvvədə olan topdan satış qiymətləri;
3. Konsesiya dəyəri (Dövlət faydalı qazıntı yatağının istismar üçün fərdi şəxslərə və təşkilatlara verdikdə) göstəriciləri.

Qiymətləndirmənin bu hər üç növü azaldılmış hesab edildiyinə görə təbii resursların real qiymətləndirmə üsullarının hazırlanması tələb olunur. Bu məqsədə təklif edilən üsullardan biri «məsrəflər üsulu» adlanır. Məsrəflər üsulunun mahiyyəti təbii resursların iqtisadi qiymətləndirilməsini təbii sərvətlərin mənimşənilməsinə çəkilən xərclərlə əlaqələndirilməsindədir. Məsrəflər prinsipi təbii resurslar üçün haqq verilməsinin qüvvədə olan sisteminin əsasını təşkil edir. Məsrəflərə görə haqqın ödəniş səviyyəsi faydalı qazıntıların keşfiyyatı, məşə təsərrüfatının aparılması və başqa sahələrdə tətbiq edilir. Lakin təcrübə və aparılan eksperimentlər sübut edir ki, məsələyə belə yanaşma səmərəsizdir.

Milli sərvətlərin vacib ünsürü olan təbii sərvətlərin qiymətləndirilməsi zamanı təbii sərvətlərin mövcudluğu ilə yanaşı həm də onların vəziyyəti və istifadəsinin səmərəliliyi də nəzərə alınmalıdır.

Görünür, torpağın və başqa təbii sərvətlərin mövcud qiymətləndirilmə üsullarının hamısı qeyri təkmildir. Torpaq və insan əməyinin nəticəsi olmayan təbii resurslar üçün bazar dəyərindən başqa heç bir qiymətləndirmə növü mövcud deyildir.

Ətraf mühitin mühafizəsinə yönəldilmiş kapital qoyuluşunun səmərəliliyi bu sahədə mövcud olan metodikaya uyğun olaraq qurulmuş ümumiləşdirici və xüsusi göstəricilərə əsasən hesablanır.

Ekologiyaya kapital qoyuluşlarının səmərəliliyi müəyyən edilərkən həyata keçirilmiş tədbirlər nəticəsində əldə edilmiş nəticənin (milli gəlir, ümumi daxili məhsul və s.) ekologiyani yaxşılaşdırmaq məqsədli həyata keçirilən tədbirlərə çəkilən xərclərin həcmi müqayisəli şəkildə qiymətləndirilir.

Ekologiyaya kapital qoyuluşlarının ümumi iqtisadi səmərəliliyi göstəricisi qarşışı alınan itkiyərlə təbiəti qoruyan komplekslərin istismarına çəkilən cari xərclərin forqının cəminin bu nəticəni yaradan investisiyaya olan nisbətinə bərabərdir.

$$\Theta_c = \frac{\sum_{j=1}^n \sum_{i=1}^m C_{ij} I_x}{k}$$

Burada:

Θ_c - ekologiyaya qoyulan vəsaitin ümumi səmərəliliyi əmsalı;

C_{ij} - j obyektiindəki itkiyərin qarışımının alınmasından ötrü i növlü təbiətqoruyucu tədbirlərin səmərəliliyini;

I_x - səmərəliliyi təmin edən əsas fondun istismarına çəkilən illik istismar xərclərini;

k - ekoloji məqsədlərə kapital qoyuluşunun məbləğini;

m - hesablamaya cəlb edilən (nəzərə alınan) səmərəlilik növlərinin miqdarnı;

n - ətraf mühitin yaxşı vəziyyəti zonasındaki obyektlərin sayıı göstərir.

İqtisadi səmərəlilik əmsali (Θ_{ic}) hesablaşdırıldıqdan sonra onu həmin sahə üçün müəyyən edilmiş normativ səmərəlilik əmsali (Θ_{ii}) ilə (0,10-0,17%) müqayisə edilir.

Öğər hesablanmış səmərəlilik əmsali

$$\Theta_{ic} > \Theta_{ii}$$

şərtini ödəyirsə onda səmərəlilik dərəcəsi öyrənən istiqamətlərə kapital qoyuluşları səmərəli hesab edilir.

Ekologiyamın yaxşılaşdırılmasına yönəldilmiş kapital qoyuluşlarının ümumi səmərəlilik göstəriciləri ilə yanaşı hər hansı konkret bir tədbirə kapital qoyuluşlarının mütləq səmərəlilik göstəricilərindən də istifadə olunur.

Bələ göstəricilərdən bir neçəsini nəzərdən keçirək:

1.Havada, suda və torpaqda zəhərlili maddələrin azalması miqdarnının (ΔB) bu dəyişikliyi yaranan kapital qoyuluşunun hər vahidinə (k) nisbəti:

$$C = \Delta B : k$$

Burada:

$\Delta B = B_0 - B_1$ olmaqla təbiəti mühafizə tədbirləri həyata keçirməzdən əvvəl (B_0) və həyata keçirdikdən sonra (B_1) zəhərlili maddələrin həcmi arasındakı fərqi göstərir.

İllik ekoloji səmərəlilik göstəricilərini dəqiqləşdirmək məqsədilə tullantıların azalmasını ($B_0 - B_1$) xüsusi düzəliş əmsallarının (Θ) köməkliyi ilə təshih etmək gəlir.

$$\Delta B = \sum_j \Theta_j (B_{0j} - B_{1j})$$

Burada:

Θ_j - inqrediyentin zəhərlilik əmsalını;

B_{0j} və B_{1j} - inqrediyentin ilkin və sonrakı dövrlərdə tullantılarının həcmini göstərir.

2. Kapital qoyuluşlarının müqaişəli səmərəliliyi göstəricisi. Bələ göstəricilər regionda ətraf mühitin qorunması üzrə uzunmüddətli proqnoz və proqramlar işlənərkən, müxtəlif təbiəti qoruyucu tədbirlər hazırlanarkən, ətraf mühit qorunmasına yönəldilən yeni texnika və texnologiyaların tətbiqi variantları seçilərkən istifadə edilir. Bələ müqaişələr zamanı üstünlük daha az xərcə eyni dərəcədə və ya daha çox səmərə gətirən variantlara verilir.

$$H_x + \Theta_H \cdot K \rightarrow \min$$

Bu cür hesablamaları apararkən müqayisəliliyi təmin etmək üçün çəkilən xərcələr eyni vaxt «gətirilir».

3.Müqayisə edilən varianslar üzrə kapital qoyuluşu müxtəlif dövrlərdə aparıldığı və cari xərcələrin vaxt ərzində dəyişdiyi hallarda cari dövrün məsələlərinin köhnə illərlə müqayisəsini aparmamışdan əvvəl onları müəyyən (eyni) dövrə «gətirme əmsalından» istifadə olunur:

$$B = \frac{1}{(1 + \Theta_{ng})}$$

Burada:

t - hesablamaların eyni əsasə gətirildiyi şərti vaxtı (illəri);

Θ_{ng} - müxtəlif vaxtlarda eyni əsasə (dövrə) gətirilmiş xərcələrin normativini göstərir.

4. Ətraf mühitin çirkəlməsi nəticəsində həmin ərazidə olan insanlar, istehsal və məişət avadanlıqları, əsas fondlar, materiallar və məhsullar, kənd təsərrüfatı üçün yararlı torpaq sahələri, su hövzələri, meşə və balıq sərvətləri və s. maddi nemətlər zəhərlənir və ya da başqa formada öz yararlılıq keyfiyyətini itirir. Bu obyektlərə və əhalinin sağlamlığına antropogen amillərin təsirinin aradan qaldırılması (və ya azaldılması) böyük məbləğdə kapital qoyuluşları tələb edir. Bələ kapital qoyuluşların məbləği təbiəti mühafizə tədbirlərinin yönəldiyi sahənin özəlliyyəndən, yerindən və miqyasından aslı olaraq müəyyən edilir. Məsələn, məlumudur ki, ətraf mühitin çirkəlməsi nəticəsində insanların səhhəti pisləşir. Əhalinin əsas tərkib hissələrindən biri olan işçi qüvvəsi kateqoriyasına daxil olan şoxslərin xəstəlik ucundan işə çıxmamaları nəticəsində istehsal edilməyən məhsulun həcmi də azalır. Ətraf mühitin çirkəlməsi nəticəsində yaranmış xəstəliklərlə əlaqədar məhsul itkisinin qarşısının alınması iqtisadiyyat və ayrıca region miqyasında böyük iquşadı səmərə verir. Bələ itkilərin qarşısının aradan qaldırılması nəticəsində olda edilən iqtisadi səmərənin həcmini aşağıdakı düsturla müəyyən etmək olar:

$$C_m = B \cdot W \cdot (P_1 - P_2)$$

Burada:

B- xəsteliyə və xəstələrə qulluğa görə işə çıxmayan işçilərin sayı;

W- bir adam - günə düşən məhsulu (yəni günlük əmək məhsuldarlığı);

P₁ və **P₂** təbiatqoruyucu tədbirlərin həyata keçirilməsindən əvvəl və sonra hər işçiye düşən adam günlərin miqdarını göstərir.

Bəzən hesablamaları apararkən dəyər ifadəsi ilə verilmiş müxtəlif məhsul (istehsal edilmiş xalis, əmtəəlik və s.) göstəricilərindən istifadə oluna bilər.

Xəstəliklərlə əlaqədar sosial siğorta fondundan ayırmaların azaldılmasından alınan səmərə

$$C_{ee} = \Gamma_m \cdot M_a \cdot (P_1 - P_2)$$

düsturu ilə hesablanır.

Burada

Γ_m - ətraf mühitin zəhərlənməsi ilə əlaqədar xəstəliklərə görə müavinət alan işçilərin sayı;

M_a - müavinətin orta ölçüsünü göstərir.

Həmin səbəblər üzündən xəstə işçilərin sağaldılmasına çəkilən dövlət xərclərinin azadılmasından yaranan səmərənin həcmi işə

$$C_e = (B_a \cdot K_a - X_a) + (B_e \cdot K_e - X_e)$$

düsturu ilə müəyyən edilir.

Burada:

B_a və **B_e** - mühitin zəhərlənməsi nəticəsində xəstələnən işçilərdən poliklinika və stasionar xəstəxanalarda müalicə olunanların sayı;

K_a və **K_e** hər xəstənin poliklinika və stasionar xəstəxanalarda müalicə olunduğu günlərin sayı;

X_a və **X_e** hər xəstənin poliklinika və stasionar xəstəxanalarda müalicəsinə çəkilən xərclərin orta günlük həcmini göstərir.

5. Əmək cəhiyatları, materiallar və avadanlıqlardan istifadə dərəcəsinin yaxşılaşdırılması hesabına əldə edilən iqtisadi səmərəni müəyyən etmək üçün çoxsaylı göstəricilərdən istifadə olunur. Məsələn, əmək məhsuldarlığının yüksəldilməsi nəticəsində əldə

edilən səmərənin həcmi istehsal sahələrində istehsal edilmiş məhsulun həcminin artırılması, qeyri-maddi istehsal sahələrində işə yerinə yetirilməsinə çəkilən xərclərin azaldılması ilə təmin olunur. Çirkənmiş suyun, havanın əlavə təmizlənməsinə, səs səviyyəsinin və vibrasiyalı, dalğavari, radasiyalı təsirin azadılmasına çəkilən xərclərin aşağı salınmasından alınan ümumi səmərənin məbləği də bu qayda ilə müəyyən edilir.

Atmosferə atılan çirkəb suların, qazların, tozların və s. tullantıların tərkibində xeyli gərəkli maddi nəmətlərin olması həmiya məlumdur. Tullantılarla birlikdə atılan xammal, material yanacaq və başqa dəyərli məhsulların həcminin azadılması cəmiyyətin sərəncamında qalan məhsulun həcmini artırır. Bu sahədə əldə edilən səmərənin həcmi konkret təbiəti mühafizə tədbiri nəticəsində yaranmış məhsul artımına görə müəyyən edilir.

Cirkənmiş təbii mühitin bərpası nəticəsində istifadə olunan avadanlıqların və işçilərin əməyinin məhsuldarlığı artır, avadanlıqlara xidmət və təmirə əmək sərfi və boş dayanma vaxtıın həcmi azalır, məhsul istehsalına sərf edilən vaxtın həcmi isə artır. Bütün bu həllər nəticəsində həm məhsul istehsalının həcmi və həm də iqtisadi səmərənin məbləği artır.

Avadanlıqların işləmə müddətinin uzadılmasından alınan əlavə gəlirin həcmi aşağıdakı düsturun kəməkliyi ilə müəyyən edilir:

$$C = \Phi \cdot K_p \cdot (T_2 - T_1)$$

Burada:

Φ - avadanlıqların orta illik dəyərini;

K_p - avadanlıqların rentabellik əmsalını;

T₂ və **T₁** müvafiq olaraq zəhərli və təmiz mühitdə avadanlıqların işləmə müddətini göstərir.

6. Kənd təsərrüfatına yararlı torpaq sahəsinin məhsuldarlığının artırmasının ümumi səmərəliliyi zəhərli və təmiz mühit şəraitində həmin torpaq sahəsinin iqtisadi qiymətinin forqi ilə müəyyənlenir.

$$C_m = (Q_2 - Q_1) \cdot M,$$

Burada:

Q_2 və Q_1 çirkli və təmiz mühit şəraitində kənd təsərrüfatına yaralı torpaq sahəsinin illik iqtisadi qiymətləndirilməsini (manat/ha);

M_s - iş zəhərli mühit şəraitində yerləşən sahəni (ha) göstərir.

Təbiəti mühafizə tədbiri nəticəsində kənd təsərrüfatına yaralı torpaq sahəsinin artırılması hesabına əldə edilən səmərə işə aşağıdakı dösturla müəyyən edilir:

$$C_{km} = [y_2 \cdot (\Gamma_{mc} - Z_2)] - [y_1 \cdot (\Gamma_{mc} - Z_1)]$$

Burada:

y_1 və y_2 müvafiq olaraq zəhərlənmiş və təmiz təbii mühitdə yerləşən sahədən götürülen çoxillik orta məhsuldarlığı;

Γ_{mc} - məhsul vahidinin topdansatış (satınalma) qiymətini;

Z_1 və Z_2 - iş müvafiq olaraq zəhərlənmiş və təmiz təbii mühit şəraitində məhsul vahidinin maya dəyərini göstərir.

7. Məsə sərvətlərinin bərpasından, onların məhsuldarlığının yüksəldilməsindən alınan ümumi səmərə illik iqtisadi qiymətləndirmənin artımı ilə müəyyənloşdırılır.

8. Sənaye, bahq və kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsindən alınan ümumi səmərə ilə ərzində istehsal edilən məhsul artımı ilə müəyyən edilir.

9. Məhsulun keyfiyyətinin yüksəldilməsindən alınan səmərəni müəyyən etmək üçün aşağıdakı dösturdan istifadə olunur:

$$C_k = \bar{q}_k \cdot [(\Gamma_{mc} - Z_1)] - [(\Gamma_{mc} - Z_2)]$$

Burada:

\bar{q}_k - daha yüksək keyfiyyəli məhsulun orta illik həcmi; göstərir.

10. Qeyri-maddi istehsal (komunal, məşət, xidmət və s.) sahələrində çirkənmiş orazinin sanitər təmizlənməsinə, torpaqda bitki örtüyünün yeniləşdirilməsinə çəkilən xərclərin azaldılmasından

alınan ümumi səmərə, əlavə xərclərin aşağı salınması, maddi istehsalla məşğul olan müəssisələrdə işə istehsal olunmuş məhsulun artırılması yolu ilə müəyyən edildi.

Ötrəf mühitin qorunmasına çəkilən xərclərin səmərəliliyi tullantı və çirkəb sularından alınan qarışıqların səmərəli istifadəsi ilə bilavasita əlaqədardır. İstehsal tullantıları ucuz başa gəldiyindən iqtisadiyyat üçün əlavə xammal mənbəyi hesab edilir. Tullantıların istifadəsinin miqyasının genişləndirilməsi təbiətin mühafizəsinə sərf edilən vəsaitlərin və bütövlükdə iqtisadiyyatın səmərəliliyinin də artmasını təmin edir.

Bir çox ölkələrdə içməli su ən qiymətli əmək kimi xarici ölkələrdən iddal olunur. Məsələn, içməli su kamçı ilə Küveytə İrəandan və Honkonqa Çindən naqıl edilir. Bütün burlara baxmayaraq istehsalata verildən suyun yalnız 15-20%-i səmərəli istifadə olunur, onun qalan hissəsi işə çirkənərək su tutarlarına axıdılır (Ə.A.Əsgərov, 1989-cu il).

Su qılığı olan ölkələrdə təkrar təmizlənməsi yolu ilə alınmış su ətraf mühitin qorunmasına xidmət etməklə yanaşı istehsal sahələrində məhsulun maya dəyərini də aşağı salır.

Gələcəkdə urbanizasiyanın sürətlənməsi, əhalinin sayıının artımı və təsərrüfat sahələrinin genişlənməsi suya olan tələbatın həcmini də artıracaqdır.

Konkret yaşayış məntəqəsində təsərrüfat və içməli suya olan tələbatın həcmini müəyyənloşdirmək üçün aşağıdakı dösturdan istifadə etmək olar:

$$Q = \frac{N_q H \cdot \Theta_e}{86,4 \cdot 10^3}$$

Burada:

N - əhalinin perspektivdə gözlənilən sayı;

q - bir nəfərin suya olan tələbatının orta sutkanı normasını;

H - suyun verildiyi hündürlük;

Θ_e - sutkahq əmsali göstərir.

İrəlidə deyildiyi kimi, suya tələbatın və istehlakin həcmi sudan istifadə edən obyektlərin texniki təchizatından, texnoloji proseslərin müasirlik dərəcəsindən, sudan istifadə qrafikindən və su itkisinin

qarşısını alacaq qurğularla təchiz olunma dərəcəsindən asılıdır. Deyilənləri aşağıdakı cədvəldən də görmək olar:

24-cü cədvəl
Kommunal-meişət su tələbatı normaları*

Sıra №-si	Binanın texniki təminat dərəcəsi	Bir sutkaliq su norması		Bərabərsizlik əmsali	
		İl üçün orta sutkahq (m ³)	Sutka ərzində maksimu m (m ³)	Sutkahq əmsali %- la	Saatlıq əmash %-la
1	Su kəməri, ka- nalizasiya və mərkəzi su təc- hizatı	275-100	300-420	1,033-1,05	1,25-1,20
2	Su kəməri, kanalizasiya və qaz kalon- kali vannası	180-230	200-250	1,11-1,09	1,30-1,25
3	Su kəməri və kanalizasiya (vannsız)	145-150	140-170	1,12-1,13	1,50-1,40
4	Su kəməri, ka- nalizasiyasız	30-50	40-60	1,33-120	2,00-1,80

Yuxarıdakı cədvəldən göründüyü kimi, mənzilin abadlığı mükəmməl olduğu halda sərf edilən sütun məqdarı da bir o qədər çox olur. Belə ki, su kəməri, kanalizasiya və mərkəzi isti su qurğuları ilə təchiz olunmuş mənzildə sutkahq su norması (300-420 m³) yalnız su kəməri və kanalizasiya ilə təchiz edilmiş mənzil nisbətən (40-60 m³) təqribən yeddi dəfə çoxdur.

İstehlak olunan suyun xeyli hissəsi kənd təsərrüfatı istehsalının həyata keçirilməsinə, bağların və qismən də yeni salınmış məşələrin suvarılmasına sərf edilir. Beçərilən bitkiləri suvarmaqla

* Cədvəl Ş.Göyçaylı, İ.Mikayılov, A.Xəlilov, R.Abdullayev və T.Həsənov tərəfindən yazılmış «Ötrəf mühitin mühafizəsi və təbii cəhiylərdən səmərəli istifadə» (Bakı, 1996, səh. 97) adlı dərs vəsaitindən götürülmüşdür.

məhsuldarlığı qat-qat (3-4 dəfə) artırmaq mümkündür. Bitkilərin vegetasiya dövründə torpaqda lazımi nəmlilik dərəcəsi saxlanmalıdır. Belə nəmlilik dərəcəsinin saxlanması üçün lazım olan suyun məqdarı atmosferdən düşen yağıntılar vasitəsilə və suvarma yolu ilə təmin edilir. Konkret ərazidə yağıntıının məqdarı həmin ərazinin coğrafi xüsusiyyətləndən, iqlimindən və iqlim şəraitindən asılı olaraq formalaşır. Uzunillik müşahidərər göstərir ki, yağıntıının məqdarı dağlıq və dağlıq ərazilərdə aran yerlərinə nisbətən çox olur.

Bitkilərin normal inkişafını təmin etmək üçün lazım olan suyun qalan hissəsi sünə suvarmadan istifadə edilir. Vegetasiya müddətində bitkilərin normal inkişafı üçün lazım olan əlavə suyun məqdarının (m) aşağıdakı düstura əsasən hesablaması olar:

$$M = T - J - \Delta E + B$$

Burada:

- J - vegetasiya dövründə düşen yağıntıının məqdarını,
- B - buxarlanmanı,
- ΔE - torpaqda olan su ehtiyatının,
- T - transpirasiyam göstərir.

Torpağın suvarılması suyun soğğa axıdılması, sünə yağış yağdırma və torpağın altına hopdurma yolu ilə həyata keçirilir. Bu üsullardan hər hansı birinin seçilməsi ərazinin və torpağın xüsusiyyətlərdən və beçərilən bitkilərin növündən asılı olaraq müəyyən edilir. Suvarma normaları müəyyən edilərkən suvarılan torpaqlarda əkilən bitkilərin növü və onların beçəildiyi ərazinin coğrafi özlilikləri nəzərə alınmalıdır. Məsələn, nəzərə almaq lazımdır ki, ayrı-ayrı bitkilərin beçəildiyi sahələrin hər hektarına su sərfi norması pambıqçılıqda 5000-8000 m³/ha, buğda əkilən sahələrdə 1500-3500 m³/ha, düyü əkilən sahədə 8000-25000 m³/ha və çoxillik otlar əkinini sahələrdə isə 2000-8000 m³/ha-ya bərabərdir.

Su mənbəyindən götürülmüş suyun bir hissəsi əkin sahəsinə daxil olanadək yolda buxarlanır, filtrasiya zamanı və sisteminə əsas nasazhq ucundan itirilir. Bitgi novları üzrə suvarma normaları müəyyən edilən belə itgilər də nəzərə alınır. İrriqasiya sisteminin faydalı iş əmsali (Θ_{ϕ}) və sisteminin əsas göstəriciləri faydalı təsir əmsalıdır. Bu əmsallar mənbədən götürülen suyun məqdarının

(W_1) , sahəyə daxil olan suyun miqdarnı (W_2) ilə müqayisəsi principinə əsaslanır:

$$\Theta_{\text{ph}} = W_2 : W_1; \quad \Theta_{\text{fr}} = W_1 : W_2$$

Bu kəsirlərin surəti ilə mərcocları arasındaki sərg tarlaya çatanadək itirilmiş suyun miqdarnı göstərir. Sudan səmərəli istifadə ilk növbədə mövcud resurslardan istifadə və transformasiya zamanı itgilərin həcmini azaltmağı (mümkün olduğu halda təmamılıq etməyi) tələb edir. Azərbaycan ən çox su itgisiñə yol verən ölkələr sırasına daxildir. Buxarlanma və filtrasiya yolu ilə hər il respublikanın itirdiyi suyun miqdarı 8,1 km³-ə bərabərdir ki, bu ümumi su ehtiyatlarımızın 26-27%-ini təşkil edir (M.Qaşqay 1978).

Bütün yuxarıda deyilənlərdən əlavə suya tələbatın həcmi həm də ölkədə çox su tələb edən istehsal sahələrinin mövcudluğundan və onların inkişafının artım tempindən də çox asılıdır. Qonşu Cənubi Qafqaz ölkələrinən fərqli olaraq Azərbaycanda pambiqçılığın inkişafı, Gənəsədə aliminium kombinatının, Sumqayıtdakı Kimya və Metalurgiya müəssisələrinin fəaliyyətini təmin etmək üçün böyük həcdə su ehtiyatlarından istifadə olunması tələb olunur. Neftçixarma, neftin emalı, yeyinti sənayesi və başqa sənaye sahələri də çox su istehlak edən sənaye sahələrinə aiddirlər.

Suya tələbatın və istehlak həcminin durmadan artması dünya üzrə su qılığının yaranmasına səbəb olmuşdur. İndi bütün dünya ölkələrinin təqribən 1/4 -i su qılığından əziyyət çəkdiklərinə görə təmizlənmiş sulardan təkrar istifadə etmək məcburiyyətindədir.

Ətraf mühitin çirkənməsi ilə əlaqədar yaranmış iqtisadi zərərin (itginin) həcmini müəyyənləşdirmək üçün müxtəlif metodlardan istifadə olunur. Bu metodlar üzrə hesablanmış ətraf mühitin çirkənməsi nəticəsində yaranan itginin həcmi müxtəlif dərəcədə tamlıqla uçota alınır. Odur ki, bəzi müəlliflər ətraf mühitin çirkənməsi nəticəsində yaranan itginin həcminin natural ifadədə müəyyənləşdirilməsinə əslünlük verirler. Lakin cinsi ifadə ilə uçotun mövcud qüsurları bütövlükdə yaranmış itginin həcmini tam müəyyənləşdirməyə imkan vermədiyinə görə dəyər ifadəsi ilə uçotdan istifadə etmək lazımlıdır.

Lakin ətraf mühitin pişləşməsi (esasən çirkənməsi) nəticəsində yaranmış itginin həcmini dəyər ifadəsində müəyyənləşdirmək üçün təklif olunan metodlarda müəyyən ziddiyətlər və uyğunsuzluqlar mövcuddur. Onların bəzilərində itginin həcmini istehsal edilməyən (yaratılmayan) məhsulun həcmində görə, başqalarında çirkənmənin mənfi təsirini aradan qaldırmaq üçün həyata keçirilən tədbirlərə çəkilən məsrəflərə, digorlarda isə çirkənmış resursları qiymətləndirmək yolu ilə müəyyən etmək tövsiyyə olunur. Mövcud metodlarda kapital qoyuluşlarına səmərəliliyinə az diqqət yetirilir. Bəzi müəlliflər isə müqayisəli səmərəliliyin tətbiqi ilə kifayətlənməyi təklif edirlər. Belə vəziyyət bu sahədə vahid qayda yaratılmasını tələb edir.

Ətraf mühitin qorunmasına çəkilən məsrəflərin səmərəliliyindən damşarkən ilk növbədə onun məqsədi və tərkibi müəyyən edilməlidir. Təbiəti mühafizə tədbirlərinin məqsədi - insanların istehsal və qeyri-istehsal fəaliyyətləri nəticəsində ətraf mühitin bütün komponentlərinə xoşagelməz (zərərlü) təsiri aradan qaldırmaq, ixtisar etmək və ya azaltmaqdən ibarətdir. Ətraf mühitin neqativ dəyişməsi də öz növbəsində çox sayılı sosial-iqtisadi itgilərin yaranmasına səbəb olur. Əhalinin sohhətinin, istirahətinin və iş şəraitinin pişləşməsi, əmək cisişləri və əmək vasitələri kimi istifadə olunan təbii resursların məhsuldarlığının azalması, əsas istehsal və qeyri-istehsal əsas fondların köhnəlməsinin sürətlənməsi, istehsal olunan məhsulun keyfiyyətinin aşağı düşməsi və s. belələrinə aiddir. Buradan belə nəticəyə gəlmək olar ki, təbiətqoruyucu tədbirlərin sosial iqtisadi səmərəsi çoxsahəli və kompleks xaraktera malikdir. Təbiətqoruyucu tədbirlərin tətbiqi nəticəsində maddi və qeyri-maddi istehsal sahələrində itgilərin və artıq xərclərin ixtisar edilməsi ilə yanaşı əhalinin əmək və istirahət şəraiti yaxşılaşır, xəstəliklər azalır, vəhşi landşaft, flora və fauna qoruyub saxlanılır və s. Belə vəziyyət, təbiətqoruyucu tədbirlərinin həyata keçirilməsi nəticəsində aldə edilən səmərənin hesablanması zamanı müəyyən çatınlıklar yaradır. Bu tədbirləri həyata keçirilməsi aldə edilmiş sosial nəticələrin (xəstəliklərin azaldılması, əhalinin əmək və istirahət şəraitinin dəyişməsi və s.) dəyər forması yoxdur və onları pulla qiymətləndirmək mümkün deyildir. Belə ki, hər hansı bir xəstənin sağlanması çəkilən xərcləri müəyyən etmək olar,

lakin bu məbləğ insanın sağlamlığının dəyəri deyildir. Deyilənləri nəzərə alan bəzi alimlərin fikrincə təbiətqoruyucu tədbirlərin həyata keçirilməsi nəticəsində əldə edilən səmərənin müəyyən edilməsinin qeyri-mümkünlüyü müləhizasını irəli sürürlər. Onların fikrincə yalnız ətraf mühitin qorunması üzrə bu və ya digər nəticənin (məsələn su resurslarının və ya havanın təmizliyi üzrə müəyyən olmuş normativlərin) əldə edilməsininə çəkilən xərclərin səmərəliliyindən söhbət gedə bilər. Lakin belə fikirlə tam razılaşmaq mümkün deyildir, çünki müəyyən şərtliliklərə yol verməklə ətraf mühitin qorunmasından əldə edilən səmərəliyin həcmini müəyyən etmək mümkündür. Təbiətqoruyucu tədbirlər nəticəsində əldə edilən sosial səmərənin dəyər formasının malik olması da onlar iqtisadiyyata təsir edir və müəyyən iqtisadi nəticələrə gətirib çıxarırlar. Belə iqtisadi nəticələr hələ kifayət qədər tam öyrənilməyib və bir çox hallarda dəqiq ölçülü bilməsələr və iqtisadi səmərənin əldə edilməsində iştirak edilir və odur ki, dayar ifadəsində uçota alma bilirlər. Məsələn, atmosferin, suyun mənbələrinin və yaşayış məntəqələrinin çirkəlmə dərəcəsinin azalması əhalinin xəstələnməsi hallarının azalması, iş və istirahət şəraitinin yaxşılaşmasına, əhalinin xəstələnmə hallarının, xəstəliklərin müalicəsinə xərclərinin azalması və s. - səbəb olur. Müəssisələrdə havanın çirkələnməsinin ixtisar olunması əmək məhsüldarlığının yüksəldilməsi üçün şərait yaradır. Bütün bunlar isə öz növbəsində xərclərin ixtisar olunmasına, kadrların stabilliyinin möhkəmlənməsinə təsir edir.

Ətraf mühitin çirkələnməsinin azalması və yaşadığı şəraitin yaxşılaşdırılması nəticəsində əhalinin öz şəxsi vəsaitindən paltarın təmizlənməsinə, ayaqqabı təmirinə, camaşırın yuyulmasına çəkdiyi xərclərin ixtisarına səbəb olur. Bununla birləşdə mənzilin təmizlənməsinə, paltar yumaq və s işlərə sərf edilən vaxtin azalması hesabına əhalinin sərbəst vaxtı artır.

Ətraf mühitin qorunmasına çəkilən məsrəfləri və onun əsas hissəsi olan kapital qoyuluşlarını nəzərdən keçirərək, əldə olunan səmərənin ikinci mühüm cəhətin də diqqət yetirmək lazımdır. Nəzərə almaq lazımdır ki, maddi iqtisadi səfərasına kapital qoyuluşları müəssisələrin mənfəətinin və ölkənin milli gəlirinin artmasına və maya dəyərinin aşağı düşməsini şərait yaradır. Belə iqtisadi nəticələr

maddi istehsal səfərasına birdəfəlik çəkilən məsrəflərin iqtisadi səmərəsindir.

Ətraf mühitin qorunmasına qoyulan kapital qoyuluşlarının iqtisadi səmərəsi bir başqa xarakterə də malikdirlər - onlar itgilərin və izafə xərclərin (bunlar da itgi kimi nəzərdən keçirilir) aradan qaldırılmasında ifadə olunurlar. Bu isə öz əksini maddi iqtisadi səfərasında müəssisələrin mənfəətinin artırılmasının qeyri-iqtisadi səfərasında və əhalinin şəxsi bütçəsində izafə xərclərin ixtisarına səbəb olur. Buna görə də ətraf mühitin qorunmasına qoyulan (ekoloji təyinatlı) kapital qoyuluşların səmərəsini aradan qaldırmış zərər adı verilir və onların arasında bərabərlik işarəsi (=) qoyulur. Lakin o həmişə belə olmur. «Aradan qaldırılmış zərər» ətraf mühitin qorunmasından alınan iqtisadi nəticədir. Bununla yanaşı bu nəticələrin əldə edilməsi təbiətqoruyucu komplekslər birdəfəlik qoyuluşları ilə yanaşı həm də onların saxlanması cari xərclərin də çəkilməsini tələb edir. Buna görə də ətraf mühitin qorunmasına kapital qoyuluşlarından əldə edilən iqtisadi səmərə təbiətqoruyucu, tədbirlərə çəkilən xərclərin ümumi məbləğindən cari xərcləri çıxmaga müəyyən edilir.

Təbiətqoruyucu tədbirlərin həyata keçirilməsindən əldə edilən iqtisadi səmərənin bir özəlliyi də onun regional xarakterə malik olmasıdır. Maddi iqtisadi səfərasına kapital qoyuluşlarından əldə edilən səmərə əsasən yeni tikintiyə, rekonstruksiya və yeniləşdirməyə birdəfəlik kapital qoyuluşu həyata keçirən müəssisə, birləş və sahələrdə əldə edilir. Ekoloji kapital qoyuluşlarından əldə edilən iqtisadi səmərə yalnız həmin kapital qoyuluşunu həyata keçirən müəssisədə deyil, həm də bu tədbirin təsirinin yayıldığı bütün ərazilər üzrə hesablanır. Belə vəziyyət ekoloji tədbiri həyata keçirən bütün müəssisələrdə və sahələrdə, mənfi təsirdən qorunmuş resurslardan istifadə edilən müəssisə və sahələrdə və habelə həmin oradıda yaşayan əhalinin xəstəliklərinin azalması və həyat şəraitinin yaxşılaşdırılması nəticəsində əldə edilmiş səmərənin ümumi məbləğinin hesablanması (uçota alınması) zəruri edir. Ekoloji tədbirlərin iqtisadi nəticəsi onun təzahür etdiyi bütün sferalarda ətraf mühitin həqiqi nail olunmuş səviyyəsi ilə (və ya təbiətqoruyucu tədbirlər olmadan yarana bilən vəziyyət) layihələşdirilən səviyyələri arasındaki fərq kimi müəyyən edilir. Bu yolla hesablanmış göstəricilər maddi iqtisada və habelə dövlət bütçəsindən və əhalinin şəxsi bütçəsindən çəkilən xərcləri təbiətqoruyucu tədbirlər həyata

keçirilməzdən əvvəl və sonra əldə edilən nəticələrlə müqayisə etməyə imkan verir. Belə halda nəzərə almaq lazımdır ki, təbiətqoruyucu tədbirlərin həyata keçirilməsində məqsəd ətraf mühitdə neqativ halların yaranmasına gətirib çıxaran proseslərin aradan qaldırılması (ixtisar edilməsi) və ya ətraf mühitin kəşgin pisləşməsinə şərait yaranan qəza hallarının qarşısının alınmasıdır. Birinci halda ətraf mühitin vəziyyəti çoxillik orta göstəricilərlə müəyyən edilir və ya təbiətqoruyucu tədbirlər olmadan yaranan vəziyyətə əsasən müəyyən edilir. Məsələyə belə yanaşdıqda ətraf mühitin vəziyyətinin dəyişməsi (məsalən, sənayenin, nəqliyyatın inkişafı nəticəsində çirkənmə dərəcosinin artması, əhalinin artımı və s.) dərəcəsi mütləq nəzərə alınmalıdır. Ətraf mühitdə baş verən belə dəyişikliklər tədrici xarakter daşıdığını görsə bu və ya digər vaxt üçün onun vəziyyətini ekstropolyasiya yolu ilə müəyyən etmək olar.

Ətraf mühitin qızalar (zəhərli smoqların yaranması nəticəsində, havanın çirkəb suların axıdılması nəticəsində, su mənbələrinin quraqlıq nəticəsində məhsuldarlığın azalması və s.) nəticəsində dəyişməsinin qarşısını almaq üçün həyata keçirilən tədbirlərdən əldə edilən səmərənin həcmi müəyyən edilməsi bir qədər mürəkkəbdir.

Məlumdur ki, quraqlıq və nəmliyin azlığı hər hektardan yiğilan məhsulun miqdarını (orta məhsuldarlığı) azaldır. Məhsuldarlığın artmasının əsas yollardan biri sahələrin suvarılmasına nail olmaqdır. Bu məqsədlə böyük xərc hesabına irriqasiya qurğuları tikilir, kanallar, arxlar və başqa suvarma sistemləri çəkilir. Suvarılan torpağın məhsuldarlığı suvarılmayan torpaqlara nisbətən yüksək olur. Aşağıdakı şərti misala nəzər salaq.

25-ci cədvəl

Beş il ərzində suvarılmayan və suvarılan sahələrin məhsuldarlığı

ILLƏR	Orta məhsuldarlıq sent.(ha)	
	Suvarılmayan sahələr	Suvarılan sahələr
Birinci	11	20
İkinci	5	22
Üçüncü	15	30
Dördüncü	3	18
Beşinci	16	30
Beş il ərzində toplanmış cami məhsul	50	120
Orta illik məhsuldarlıq	5	24

Yuxarıdakı rəqəmlərə əsasən suvarmanın tətbiqi nəticəsində məhsuldarlığın orta illik artımını hesablamaq çotin deyildir:

24-5=19sen/ha

Bu göstəricini suvarılan sahənin vurmaqla və dəyər ifadəsinə çevirməklə suvarma sahəsində əldə edilən iqtisadi nəticələri müəyyən etmək olar. Bu nəticə isə suvarmanı maya dəyəri arasındaki fərq müvafiq tədbirin həyata keçirilməsindən əldə edilən səmərənin orta illik həcmini (məbləğini) göstərəcəkdir. Beləliklə, məsələyə belə yanaşmanın mahiyyəti ondan ibarətdir ki, qəza vəziyyəti (quraqlıq) ətraf mühitin mövcud quruluşunun tərkib hissəsi kimi və onun yaratdığı itki (zərər) isə ətraf mühitin yaranmış vəziyyəti nəticəsində əmələ gələn itqinin məbləği ilə cəmlənir. Itqinin orta illik məbləği də bu göstəricilərə əsasən hesablanır.

Təbiətqoruyucu tədbirlər layihələşdirilərkon məqsəd ətraf mühitin mövcud standartlarda müəyyən edilmiş keyfiyyətini tömən ediləcək vəziyyətə nail olmaqdan ibarət olmaqdır. Bu tələbə əməl etmək əhalinin su mənbələrinin və hava hövzəsinin çirkənməsini ixtisar edən və qarşısını alan tədbirlər üçün daha çox vacibdir. Bununla əlaqədar olaraq müvafiq tədbirlərin layihələşdirilməsi ətraf mühitin tibbi-sanitariya tələblərinə cavab verə bilən keyfiyyət səviyyəsində nail olmaqdan ibarət olmalıdır.

Hal-hazırda ətraf mühitin qorunması xərclərinə əsasən istehsal və kommunal-məişət təsərrüfatının su mənbələrinə, hava hövzəsinə və torpaq resurslarına mənfi təsirini aradan qaldırılmasına yönəldilmiş tədbirlərə çəkilən cari və birdəfəlik məsrəfinin cəmi aid edilir.

Istehsal və kommunal mənşəyi çirkəb suları təmizlənən zərərlı qazları tutan və zərərsizləşdirən qurğuların tikilməsini, torpağın rekultivizasiyasına, eroziya və şoranlaşmaya qarşı qurğuların tikilməsinə qoruyucu meşə zolaqlarının salınmasına, zibil emal edən və s. zibilyandırıyan zavodların tikilməsinə çökilən birdəfəlik xərclər və s. buraya aid edilir.

Bütün bunlarla yanaşı ətraf mühiti qorumaqla yanaşı istehsalın səmərəliliyinin artmasına və təbii resurslardan səmərəli istifadədən tömən etməyə yönəldilmiş kompleks xarakterli kapital qoyuluşları da həyata keçirilir. Hər şeydən əvvəl buraya yeni texnikanın və mütərəqqi texnologiyanın yaradılmasına, ətraf mühitə mənfi təsir göstərən istehsal tullantılarının azaldılmasına (və ya aradan qaldırılmasına) istehsal prosesinin səmərəliliyinin yüksəldilmesinə

yönləndilmiş birdəfəlik xərclər aid edilir. Az tullantı və tullantsız texnologiyanın yaradılmasına, qapalı su təchizatı sistemlərinin, tullantılardan müəyyən məhsul istehsal etmək üçün qaztəmizleyici və toztutan qurğuların yaradılmasına çökilən xərclər də belə məsrəflərə aid edilir. İrriqasiya-məlyorasiya sistemlərinin yaradılması, meşə resurslarının qorunması və səmərəli istifadəsinə bəliq cəhiyatlarının qorunmasına və təkrar istehsalına, sanitər-qoruyucu zonaların yaradılmasına və s. çökilən xərclər də kompleks xərclər sırasına daxil edilir. İqtisadi təhlil zamanı ən mühüm məsələlərdən biri kompleks məsrəflərin tərkibindən ətraf mühitin qorunması ilə əlaqədar olan kapital qoyuluşlarını və cari xərcləri ayırmadır. Bu yolla kompleks məsrəflərin səmərəliliyini düzgün və daha tam müəyyən etmək, onların təkmilləşdirilməsini təkmilləşdirmək, kompleks xarakter daşıyan tədbirlərin layihəlaşdırmasına və tətbiqinə nazirliliklərin və idarələrin marağını artırmaq mümkündür.

Ümumi kapital qoyuluşlarının tərkibindən ətraf mühitin qorunmasına qoyulan hissəni əldə edilmiş iqtisadi nəticələrə ya da ətraf mühitin qorunmasında əldə edilən səmərəyə münasib olaraq bölmək mümkündür. Məsələn, istehsal prosesində alınan zərərlə qazlarda olan maddələrdən yeni (başqa) məhsul istehsal etmək üçün qaztutucu qurğuları tikərkən ətraf mühitin qorunmasına yönəldilən birdəfəlik məsrəfləri hava hövzəsinin çirkənlərinin ixtisas edilməsi nəticəsində əldə edilən səmərəyə və istehsalı planlaşdırılan məhsul istehsalı nəticəsində alınan səmərəyə münasib olaraq ayırmak mümkündür.

Ətraf mühitin qorunmasının uzun müddəti proqramlarını tərtib edərək həm ümumi və həm də xüsusi məsrəflərin, habələ əldə ediləcək səmərənin dəyişə biləcəyi halları nəzərə almaq lazımdır. Məsrəflərin həcmiinin artması və ya azalması hər şeydən əvvəl istehsalın həcmiinin və əhalinin sayının artması nəticəsində ətraf mühitin vəziyyətinin dəyişməsi ilə əlaqədar (xüsusi şəhər yerlərində təbiətqoruyucu vəsítələrdə elmi-texniki tərəqqinin tətbiqi nəticəsində) baş verə bilir. Əhalinin xəstələnmə hallarının ixtisas edilməsindən alınan səmərəni hesablayarkən xəstəliklər nəticəsində istehsal edilmiş məhsulun həcmiinin dəyişməsindən yaranan itgiləri, səhiyyəyə və sosial siğortaya ayrılan xüsuslu məsrəflərin artımı nəzərə alınmalıdır. İstehsal edilmiş məhsuldan yaranan itgilərin artımı milli gəlirin artım sürətinə (ölkə üzrə bütövlükdə), ümumi daxili məh-

sulun artımı sürətinə (iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə) və ayrıca müəssisədə mənsətin artım sürətinə görə hesablanıa bilər.

Ətraf mühitin çirkənməsi nəticəsində yaranmış xəstəliklərin müalicəsinə çökilən məsrəfləri hesablayarkən müalicə üsullarının təkmilləşdirilməsinə, əhalinin daha tam əhatə edilməsinə və sairəyə çökilən xərclər nəzərə alınmalıdır. Belə məsrəflərin artım tempi əhalinin səhiyyəsinə, bədən tərbiyyəsinə, əmək qabiliyyətini müvəqəqəti itirdiklərinə görə işçilərə verilən müaviniatlarına ödənilən vəsaitlərin ümumi məbləği, əhalinin bir nəfərinə düşən vəsaitlərin orta həcmi göstəricilərinə əsasən müəyyən edilir.

Ətraf mühitin qorunmasının səmərəliliyinin müəyyən edilməsinin ən mühüm vəzifələrindən biri ekoloji təyinath kapital qoyuluşlarının ümumi (mütəq) səmərəliliyini hesablamadır. Ekoloji təyinath kapital qoyuluşlarının ümumi (mütəq) səmərəliliyinin hesablanması məsrəflərlə nəticənin müqayisəsinə əsaslanır. Ekoloji təyinath kapital qoyuluşlarının ümumi iqtisadi səmərəliliyi göstəricisi ilə ixtisas edilmiş (və ya tamam ləğv edilmiş) itgilərin ümumi məbləği təbiətqoruyucu komplekslərin istismarına kapital qoyuluşlarına aid edilən cari xərclər arasındakı fərqli həcmində əsasən müəyyən edilir. Başqa sözlə, bu göstərici il ərzində həyata keçirilən təbəti mühafizə tədbirləri nəticəsində əldə edilən səmərələrin ekoloji təyinath kapital qoyuluşlarının ümumi məbləğinə bölünməsi yolu ilə hesablanır:

$$HC_{kc} = \frac{\sum_{i=1}^n HC_i}{K_{ac}}$$

Bu iada:

HC_{kc} - ekoloji təyinath kapital qoyuluşlarının ümumi səmərəlilik göstəricisini;

HC_i - i -tədbirdən əldə edilmiş səmərənin (il üçün hesablanmış) məbləğini;

K_{ac} - ekoloji təyinath kapital qoyuluşlarının məbləğini;

n - səmərəliliyi hesablanan tədbirlərin sayıını göstərir.

Təbiətiqoruma tədbirlərinə kapital qoyuluşlarının ümumi səmərəliliyi ilə yanaşı kapital qoyuluşlarının ekoloji səmərəliliyinin mütləq göstəricisini də hesablamaq olar:

$$K/\Delta B = k$$

Burada:

$$\Delta B = B_s - B_{qabq};$$

B_s - tədbiri həyata keçirməzdən əvvəl, B_{qabq} isə ondan sonra tullantıların böcməni,

K - ekoloji təyinatlı kapital qoyuluşlarını,

k - xüsusi kapital qoyuluşlarını göstərir.

Bir sıra mənfi və müsbət tərəfləri olan xüsusi səmərəlilik göstəricisi səmərəliliyin təhlilində yalnız əlavə göstərici kimi istifadə oluna bilər.

Kənd təsərrüfatı məşəlik sahələrini baliq ehtiyatlarının azaldığı şəraitdə təbiətiqoruan tədbirlərə kapital qoyuluşunun nəticəsində əldə edilən mənfeətin əlavə (nisbi) artımını hesablamaq üçün aşağıdakı düsturdan istifadə etmək olar:

$$E_a = (\bar{M}_2 - \bar{M}_1)IC$$

Burada:

E_a - kənd təsərrüfatında məhsuldarlığı azaldılmasının qarşısının alınmasından əldə edilən səmərənin,

\bar{M}_2 və \bar{M}_1 - təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsindən əvvəl və sonra konkret məhsulun çoxillik orta məhsuldarlığını,

I - alış və ya tədarük qiymətlərin,

C - isə təbiətiqoruyucu tədbirin əhatə etdiyi sahəni göstərir.

Maya döyeri eyni olan sonaye, kənd təsərrüfatı, baliqçılıq məhsullarının keyfiyyətinin pişləşməsinin qarşısının alınması nəticəsində əldə edilən səmərəni hesablamaq üçün aşağıdakı düsturdan istifadə etmək olar:

$$E_k = K_1 I_1 - K_2 I_2$$

Burada:

E_k - məhsulun keyfiyyətinin aşağı düşməsinin qarşısının alınması nəticəsində əldə edilən səmərəni,

I_1 və I_2 - standart və keyfiyyəti aşağı düşmüş hər məhsul vahidinin qiymətini,

K_1 və K_2 - isə müvafiq standarta uyğun gələn və keyfiyyəti aşağı düşmüş məhsulların cinsi ifadə ilə miqdarını göstərir.

Ətraf mühitin çirkənməsi nəticəsində əmək qabiliyyətini müvəqqəti itirən əhaliyə sosial siğorta fondlarından ödəmələrinin məbləğinin ixtisar edilməsi nəticəsində əldə edilən səmərəni hesablamaq üçün aşağıdakı düsturdan istifadə olunur:

$$E_{cə} = Sc(T_2 - T_1)$$

Burada:

$E_{cə}$ - sosial siğorta fondlarından ödənilən məbləğin azaldılması nəticəsində əldə edilən səmərənin məbləğini,

S - xəstələndiyinə görə yardım alan əhalinin sayını,

c - əmək qabiliyyətini müvəqqəti itirənlərə ödənilən yardımın hər xəstəlik gününə düşən həcmi,

T_2 və T_1 - isə təbiəti mühafizə tədbirlərinin həyata keçirdikdən əvvəl və sonra bir nəsəri işçiyə düşən iş günlərinin sayıını göstərir.

Ətraf mühitin çirkənməsi nəticəsində əhalinin xəstəlik hallarının müalicəsinə səhiyyə sahəsində çəkilən məsrəflərin azalması nəticəsində əldə edilən səmərəni hesablaşdırda isə aşağıdakı düsturdan istifadə olunur:

$$E_c = (\bar{M}_a \bar{X}_a \bar{T}_a) + (\bar{M}_c \bar{X}_c \bar{T}_c)$$

Burada:

E_c - Ətraf mühitin çirkənməsi nəticəsində yaranan xəstəliklərin müalicəsinə səhiyyə orqanlarının çökdüyü məsrəflərin azalması nəticəsində əldə edilən səmərənin məbləğini,

\bar{M}_a və \bar{M}_c - ətraf mühitin çirkənməsi nəticəsində xəstələnmış şəxslərin müayinə olaraq ambulatoriyalarda və stasionar müalicəsinə çəkilən məsrəflərin məbləği,

\bar{X}_a və \bar{X}_c - həmin xəstəliklərdən müalicə edilən xəstələrin orta sayını,

\bar{T}_a və \bar{T}_c - iş ambulator və stasionar şəraitdə müalicə edilən xəstəliklərin bir nəfərinə düşən xəstələrin günlərinin sayıları göstərir.

Nəzarət üçün suallar

1. «Ötrəf mühitin qorunmasına və təbii resurslarından səmərəli istifadəyə kapital qoyuluş» dedikdə nə başa düşülür?
2. Ötrəf mühitin qorunması və təbiətdən istifadəyə dair statistika məlumatlarının mənbələri hansılardır?
3. Ötrəf mühitin qorunmasının və təbiətdən istifadəsinin səmərəliyi hansı göstəricilərin köməkliyi ilə öyrənilir?

X FƏSİL

ƏTRƏF MÜHİTİN QORUNMASI SAHƏSİNDE BEYNƏLXALQ ƏMƏKDAŞLIQ VƏ ƏTRƏF MÜHİTİN QORUNMASI STATİSTİKASI

§10.1. Ətrəf mühitin qorunması

İrəlidə deyildiyi kimi, ətrəf sahəsində beynəlxalq əməkdaşlıq və onun əsas principləri

İrəlidə deyildiyi kimi, ətrəf mühitin çirkəlməsi milli regionlar və qlobal miqyasda baş verə bilər. Təbii və ekoloji proseslər nə milli, nə də inzibati sərhədlərlə məhdudlaşdırır. Yer kürəsinin bir nöqtəsində ətrəf mühitin çirkəlməsi tədricən genişləndikcə regional ekoloji problemdən qlobal probleme çevrilir. Bununla əlaqədar olaraq bəzi qonşu dövlətlər (hətta bir sıra dövlətlər) hamı üçün təhlükəli olan ekoloji təhlükələri aradan birgə qaldırmaq məqsədilə birləşməli olurlar. Baltik, Xəzər və Arahıq dənizlərinin, Kür, Reyn, Dunay və Tissa çaylarının qorunması məqsədiylə aidiyyatı olan ölkələrin birgə əməkdaşlığını təmin edən beynəlxalq təşkilatların yaranması deyilənlərə misal ola bilər. Məsələn, Xəzərətrafi dövlətlərin (Rusiya, Azərbaycan, Qazaxstan və Türkmenistan) yaratdığı beynəlxalq birlik Xəzər dənizinin flora və faunasının qorunması, çirkəlmənin qarşısının alınması və dənizin dibinin sərvətlərindən istifadə etmək sahəsində vahid program qəbul etmişlər. Regional xarakter daşıyan belə beynəlxalq müqavilələr və qərarlar göstərilən təbii məkanda ətrəf mühitin pisləşməsinin qarşısının alınmasına yönəlsə də, öz mözmununa görə beynəlxalq xarakter daşıyır.

Təbii proseslər dövlət sərhədlərinin çərçivəsinə siğışmadığına görə bir ölkədə ekosistemin pozulması qonşu orazilərin ekologiyasına da mənfi təsir göstərir. Məsələn, Almaniyada və ya Böyük Britaniyada yerləşən müəssisələrin icazə verilən normadan artıq atmosferə buraxdıqları zəhərli qaz qonşu Avropa dövlətlərinin də (Norveç, İsveç, Danimarka və s.) ərazisində atmosfer havasının çirkəlməsinə səbəb olur.

Beynəlxalq miqyasda ekoloji amillərin prioritetliyinin müntəzəm artması biosferanın silsilə şəklində artması ilə bağlıdır. Ekoloji böhrəmin bütün tərkib hissələri (parnik effekti, ozan qatının nazılmasına, torpağın deqradasiyası, radiyasiya təhlükəsi, yerin tokinin enerji və başqa resurslarının tükənməsi və s.) çox güclü artan ekoloji qüvvəyə çevrilir və vəziyyətdən çıxmış yeni qaydalarını və

yollarını tapmağı tələb edir. Bu yol hansı yoldur? Günü gündən ekoloji fəlakətdən necə qurtarmaq olar? Ekologiya sahəsində tanınmış mütəxəssis M.Stronenin fikrincə «Biz birgə yaşamağa məcburuq, eks təqdirdə heç kim yaşaya bilməz» («Ətraf mühit və inkişaf» üzrə 1992-ci ildə BMT-nin Rio-de-Jeneyroda təşkil etdiyi konfransda çıxışından).

Mütəxəssislərin fikrincə dünya birliyinin beynəlxalq ekoloji böhrandan çıxış yollarından biri beynəlxalq ekoloji münasibətlərin hormonizasiyasıdır. Hami tərəfindən qəbul edilmişdir ki, belə böhran vəziyyətindən ancaq bütün dövlətlərin təbiəti qorumaq sahəsində fəaliyyətlərini birləşdirməklə və vahid strategiya üzrə hərəkət etməklə çıxməq mümkündür. Belə strategiyani həyata keçirmək məqsədilə ətraf mühitin qlobal miqyasda qorunmasına nail ola biləcək səlahiyyətlərə malik beynəlxalq orqanların yaradılmasınm zəruriliyi haqqında çoxsaylı təkliflər irəli sürülmüşdür.

Ətraf mühitin qorunması sahəsində BMT-nin fəaliyyəti 40-ci illərin sonlarından başlamışdır. 1949-cu ildə ABŞ-in Leyk-Saksees sahəsində təbiətin qorunması üzrə Beynəlxalq elmi-tekniki konfrans keçirildi. Bu illərdə əsasən vəhşi heyvanların və kökü kəsilməkdə olan bitki növlərinin qorunması, milli qoruqların və parkların təşkili və sairəye aid beynəlxalq əməkdaşlıq məsələləri yeni-yeni formalasdırı.

Ətraf mühitin qorunması məsəlesi BMT-də ilk dəfə kompleks şəkildə 1968-ci ildə Parisdə keçirilən biosfer problemlərinə həsr olunmuş beynəlxalq konfransda müzakirə olundu. Yuneskonun təşəbbüsü ilə təşkil olunmuş bu konfransda «İnsan və biosfera» adlı ekoloji tədqiqatlar programı işlənib hazırlanırdı. Bu programın vəzifəsi bütövlükdə biosistem resurslarının və ayrı-ayrı ekosistem tiplərində (dağlıq, tropik, səhra və s.) səmərəli istifadəsi və qorunmasının elmi əsaslarını hazırlamaq idi.

Ətraf mühitin qorunması sahəsində beynəlxalq əməkdaşlıq əsasında hami tərəfindən tanınmış prinsiplər və normalar duran beynəlxalq ekoloji hüquqa əsasən tənzimlənilər. Bu prinsiplərin yaranmasında BMT-nin 1972-ci ildə Stokholmda keçirilmiş ətraf mühitin problemlərinə həsr edilmiş konfransı, BMT baş Asambleyasının 1982-ci ildə (12 oktyabr) qəbul etdiyi təbiətin qorunması üzrə ümumdünya xartiyası (TQÜÜX) və ətraf mühitin qorunmasına və inkişafına dair BMT-nin 1992-ci ildə Rio-de-Jeneyroda təşkil etdiyi beynəlxalq konfransların rolunu xüsusiş

qeyd etmək lazımdır. Stokholm konfransı dövlətlərin və beynəlxalq birliyin ekoloji siyasetinin hazırlanmasında mühüm mərhələ hesab edilir. Bu konfransda qəbul edilmiş Deklarasiyada ətraf mühitin qorunması sahəsində dünya birliliyinin strateji məqsədi və hərəkət istiqamətləri müəyyən edilmişdir.

BMT Baş Asambleyası tərəfindən 1982-ci ildə qəbul edilmiş «Təbiətin Beynəlxalq Xartiyası» (TBX) beynəlxalq birliyin gələcək dövrə ekoloji fəaliyyətinin üstün istiqamətlərini müəyyən etdi. Bu istiqamətlər dövlətlərin ekoloji siyasetinin hazırlanması üçün baza oldu. Xartiyada aşağıdakı əsas prinsiplər boyan edildi:

1. Başarıyyat təbiətin tərkib hissəsi olduğunu dərk edir. Buna görə də təbiətə hörmətlə yanaşmalı və onun əsas prinsipləri pozulmamalıdır.

2. Yer üzündə həyatın genetik əsasları təhlükəyə məruz qalmamalıdır. Həyatın hər bir formasının (əhliləşdirilmiş və ya vəhşi) populyasiyası üçün lazım olan təbii mühit saxlanılmalıdır.

3. Yerin bütün regionları (quruda və suda) bu sahənin qorunması tələblərinə təbe edilməlidir.

4. Təbii sərvətlərin (resursların) istifadəsi zamanı israfçılığı yol verilməməlidir.

BMT ətraf mühitə və inkişafə dair 1992-ci ildə (3-14 iyun) Rio-de-Jeneyro şəhərində keçirdiyi konfransda 114 dövlət başçısı və 1600 qeyri-hökumət təşkilatının nümayəndəliyi görüşdülər. Bu görüş XX əsrde ekologiya üzrə ən böyük forum (toplantı) idi. Konfransın ən böyük naiiliyyəti aşağıdakı amilləri boyan etməsi oldu:

1. «Ətraf mühit və iqtisadi inkişaf problemləri ayrılıqda nəzərdən keçirilə bilməz» (4-cü prinsip);

2. Dövlətlər Yerdəki ekosistemləri saxlamaq, qorumaq, bərpa etmək məqsədilə hərtərəfli tərəfi-müqabilik ruhunda əməkdaşlıq etməlidirlər (7-ci prinsip);

3. Sülh, inkişaf və ətraf mühitin qorunması bir-biri ilə əlaqəli və bölmənəzdirlər (25-ci prinsip).

Konfransa yekun vuran təşkilat komitəsinin Baş katibi M.Stront (Kanada) belə toplantıların miqyasının və mahiyyətinin əvəzsiz olmasını qeyd edərək «...konfransdan sonra dünyadan başqa olacağını, diplomatiyanın və BMT-nin beynəlxalq münasibətlərinin, habelə öz üzərinə sabit inkişafə doğru hərəkət etmək öhdəciliyi götürməş hökumətlər də başqa olacaqlar»na öz əminliyini bildirdi.

1972-ci ilin 5-16 avqustunda Stokholmda keçirilmiş konfrans ətraf mühitin qorunması sahəsində BMT-nin fəaliyyətində əsas mərhələ oldu. Bu konfransda bir sira mühüm məsələlərdə onun iştirakçıları arasında ciddi fikir ayrılığı olduğu üzə çıxdı. Ümumi ekoloji situasiya və iştirakçı dövlətlərin öz üzərlərinə götürəcəkləri öhdəciliklər sahəsində ABŞ-la «Ümumi bazar» ölkələri arasında yaranmış fikir ayrılığı deyilənlərə misal ola bilər. Lakin belə fikir ayrıqlarına baxmayaraq ətraf mühitə dair Deklarasiyanın qəbul olunması böyük nailiyyyət idi. Bu sənəd bütün dünyada ətraf mühitin qorunması sahəsində prinsipləri, vəzifələri və həyata keçirələcək əsas tədbirləri, habelə bu sahədə beynəlxalq problemlərin həllinin hüquqi əsaslarını müəyyən etdi.

Stokholm konfransının açıldığı gün (yəni 5 iyun) ətraf mühitin qorunmasının ümumdünya günü elan edildi.

Stokholm konfransının qərarlarını yerinə yetirmək üçün BMT sistemində ətraf mühit üzrə Program (YUNEP) yaradıldı. Onun əsas vəzifəsi BMT sistemində ətraf mühitin problemləri ilə əlaqədar qərarlar tədbirləri hazırlanmaqdandır, həyata keçirməkdən, habelə belə tədbirləri əlaqələndirməkdən ibarət idi.

Bu programda əməkdaşlığın aşağıdakı istiqamətləri nəzərdə tutulurdu:

1. İnsanların məskunlaşması, sağlamlığı, yaşadığı mühit və rəsahı;
2. Torpaq, su və sohralaşmanın yayılması;
3. Ticarət, iqtisadiyyat, texnologiya və texnologiyaların başqasına verilməsi;
4. Okeanlar;
5. Təbiətin, vəhşi heyvanların və genetik resursların qorunması;
6. Enerji.

YUNEP programının irəlidə göstərilən istiqamətlərinə daxil olan məsələlərin çoxu onları həyata keçirmək üçün yaradılmış köməkçi və ümumdünya beynəlxalq orqanlarda müzakirə edildi. YUNEP-in fəaliyyətində mühüm mərhələlərdən biri qlobal miqyasda ətraf mühitin vəziyyətinə monitorinqin (müşahidənin) yaradılmasında iştirakı hesab edilir. Qlobal monitorinqin yaradılması ideyası 1971-ci ildə Beynəlxalq bioloji proqrama həsr edilmiş III Baş Ansambleyada yaranmışdır.

BMT çərçivəsində təbiətqoruyucu fəaliyyətlə əlaqəli olan başqa təşkilatlar da vardır. Məsələn, 70-ci illərin əvvəlində Avropa İqtisadi Komisiyasında (AİK) «Ətraf mühitin problemləri ilə məşğul olan

ölkələrin baş müşavirləri» adlı xüsusi təşkilat yaranmışdı. Bu orqan tərəfindən havanın çirkənmədən qorunması problemlərinə, təbii resurslardan səmərəli istifadə edilməsinə, iqtisadi inkişafın planlaşdırılmasının ekoloji aspektlərinə, ətraf mühitə atılan toksik tullantıların atılmasına nəzarət, suyun keyfiyyəti üzrə standartların hazırlanmasına, tullantıların əzaqlaşdırılması və zərərsizləşdirilməsinə dair və başqa programlar hazırlanmışdır.

Ətraf mühitin qorunması sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində Avropada təhlükəsizlik və əməkdaşlıq məsələlərinə həsr edilmiş müşavirənin (Xelsinsk, 1975-ci il) rolü böyükdür. Bu müşavirə qəbul edilmiş yekun aktuna əsasən müşavirə iştirakçısı olan ölkələrdə təbiətin qorunması siyaseti aşağıdakı istiqamətlərdə aparılmalıdır:

1. Ətraf mühitin mühalizəsi və yaxşılaşdırılması;
2. Təbiətin qorunması;
3. Təbii resurslardan səmərəli istifadə etmək.

Beynəlxalq əməkdaşlıq prinsiplərinə uyğun olaraq hər bir dövlət çalışmalıdır ki, onun ərazisində yerləşən müəssisələrin istehsal fəaliyyəti noticasında qonşu ölkənin təbiətinə ziyan vurmasın.

Helsinki müşavirəsinin yekun aktuna əsasən ətraf mühitin qorunması sahəsində beynəlxalq əməkdaşlıq havanın çirkənməsi uğrunda mübarizə, suyun çirkənmədən qorunması və şirin su resurlarından istifadə, dəniz mühitinin qorunması, torpağın qorunması və istifadəsi, təbiətin və qoruqların sabitliyinin qorunması, yaşayış məntəqələrinə ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması, ətraf mühitin dəyişməsinin fundamental tədqiqi, müşahidəsi və proqnozlaşdırılması, ətraf mühitin qorunması üzrə hüquqi və inzibati tədbirlər istiqamətində aparmaq tövsiyyə olunurdu.

Ətraf mühitin qorunması sahəsində beynəlxalq əməkdaşlığın en mühüm istiqamətlərindən biri qlobal monitorinqin, başqa sözə ətraf mühitin vəziyyətinə beynəlxalq müşahidə sisteminin yaradılması, insan fəaliyyəti nəticəsində təbiətdə baş verən dəyişiklikləri və bu dəyişikliklərin nəticəsini qeydə almaq və təhlil etməkdir.

Qlobal monitorinqin fiziki, kimyəvi və bioloji alt sistemlərini fərqləndirirler:

Fiziki monitorinq dedikdə biosferin coğrafi vəziyyəti və ətraf mühitin ümumi vəziyyətinin qiymətləndirilməsi məsələləri nəzərdə tutulur. Buraya qazaoxşar, maye və bərk tullantıların ətraf mühitə atılmasını qeydə almaq, ərazisində tikinti işlərinin aparılması və

təsərrüfat baxımından istifadəsinin parametrləri, bərpa olunan və bərpa olunmayan resurslar haqqında, habelə məşələrin vəziyyəti, torpaq örtüyü, urbanizasiya dərəcəsi və s. haqqında informasiya toplamaq addır.

Kimyəvi monitoring insanın təbiətə geokimyəvi təsirinin miqyası və intensivliyi, təbii sistemlərdə antropogen mənşəli kimyəvi maddələrin daxil olmalar, yerdəyişmə və akkumulyasiya haqqında suala cavab vermek, əsas kimyəvi elementlərin (karbon, oksigen, azot, fosfor və s.) lokal və qlobal dövranı haqqında təsəvvür yaratmalıdır.

Biooji monitoring irəlidə göstərilən iki monitoring növü ilə six əlaqədə olmaqla biooji sistemlər və landşaftın qiymətləndirilməsinə, onların sabitliyini müəyyən etməyə, ekosistemlərin və təbii komplekslərin texnogen təsirlərə reaksiyasına yönəldilir. Belə halda əsas məqsəd antropogen yüklənmə şəraitində təbiətin inkişafını proqnozlaşdırmaqdan ibarət olur.

Qlobal və milli monitoringlərin keçirilməsi üçün on ilkin şərtlərdən biri belə müşahidələrin aparılması, məlumatların toplanması və işlənmosunu təmin edən geniş göstəricilər sisteminin hazırlanmasıdır. Belə göstəricilər sistemi ətraf mühitin qorunması statistikası tərəfindən hazırlanır.

§ 10.2. Ətraf təbii mühitin qorunması statistikasının beynəlxalq obyektləri

Ətraf mühitin qorunması obyektləri milli (dövlətdaxili) və beynəlxalq (ümumdünya) obyektlərinə bölünürələr. Milli obyektlərə torpaq, hava, su, yerin təki, vohşي heyvanlar və təbii mühitin dövlətin ərazisində olan başqa ünsürləri aid edilir. Dövlət milli obyektləri sərbəst idarə edir, onları öz qərarları ilə və öz xalqının marağını nəzərə almaqla onları qoruyur.

Ətraf mühitin qorunmasının beynəlxalq obyektlərinə, ya beynəlxalq ərazilərdə olan (kosmos, atmosfer havası, dünya okeani və Antraktida), ya da müxtəlisif ölkələr arasında yer dəyişən obyektlər (migrasiya edən heyvan növləri) daxildir. Bu obyektlər dövlətin hüquq diksiyasına daxil edilmir və heç kimin milli əmlakı olmurlar. Onlar beynəlxalq birləş tərəfindən birgə qəbul edilmiş müxtəlisif müqavilə, konvensiya və protokollara əsasən mənimşənilir və qorunur.

Ətraf mühitin beynəlxalq obyektləri sırasına milli dövlətlər tərəfindən idarə olunan və qorunan, lakin beynəlxalq uçota götürülmüş obyektlər də (qoruqlar, milli parklar, təbiət abidələri və s.) daxil edilir.

Ətraf mühitin qorunmasının beynəlxalq obyektləri



Şəkil 3. Ətraf təbii mühitin qorunmasının beynəlxalq obyektlərinin təsnifikasi

Sxemden göründüyü kimi, ətraf mühitin qorunmasının mühüm beynəlxalq obyektləri sırasına kosmos, dünya okeani və atmosfer havası da aiddir.

Kosmos bütün bəşəriyyətin mülkiyyətidir. Dünyanın heç bir dövləti kosmik fəzaya malik olmaq hüququna malik deyildir. Bu və başqa prisiplər kosmik fəzanın istifadəsinə dair beynəlxalq müqavilələrdə əks etdirilmişdir. Bu sənədlərə əsasən kosmik fəzanın (ayı və başqa göy cismərinin də daxil etməklə) hər hansı dövlət tərəfindən hissələrə bölgünərək mənimşənilməsi, kosmosa mənfi təsir etmək və kosmik fəzani çirkənləndirmək yol verilməz hesab olunur.

Kosmosun hərbi məqsədlər üçün istifadəsinə məhdudlaşdırmaq məqsədilə müqavilədə raket əleyhinə müdafiə sistemlərinə və strateji silahların məhdudlaşdırılmasına dair razılaşdırılmaya böyük əhəmiyyət verilir.

Beynəlxalq müdafiə obyekti olan dünya okeani çox böyük miqyasda saydalı qazıntıları, bioloji resursları və enerjini birləşdirir. Dünya okeanının mənimşənilməsi bütün bəşəriyyətin maraqlını ödəmək istiqamətində həyata keçirilməlidir.

Ayri-ayrı dövlətlər XX əsrin 50-70-ci illərində dünya okeanının tutduğu ərazilərə və onun sərvətlərinə öz milli ideyalarını rəsmiləşdirməyə cəhd etmələri dünya okeanının mənimşənilməsinin hüquqi tənzimlənməsinə ehtiyac yaratdı. Üç beynəlxalq konfransda nəzərdən keçirilən bu məsələlər 120 ölkənin imzaladığı BMT-nin dəniz hüququ üzrə qəbul etdiyi Konvensiyası ilə rəsmiləşdi. BMT-nin 1973-cü il Konvensiyasına əsasən sahil dövlətlərinin sahildən 200 millik məsafəyədək dənizin bioloji resurslarını mənimşəməyə suveren hüququnu təsdiq edildi. Dünya okeanında hamının sərbəst üzmə hüququna malik olması da bir daha rəsmiləşdirildi. Bu konvensiyaya əsasən daxili sularda üzməyin hüdüdləri sahildən 12 millik məsafə ölçüsündə müəyyən edildi.

Yer kürəsinin beşinci qitəsi olan Antraktidən haqlı olaraq sülh və əməkdaşlıq materiki adlandırırlar.

ABŞ, Böyük Britaniya, Fransa, Argentina, Keçmiş SSRİ və başqa ölkələrin Antraktidə dair 1959-cu ildə imzaladıqları müqaviləyə əsasən bu qitədən yalnız sülh məqsədləri, elmi-tədqiqat işləri aparmaq azadlığı boyan edildi və Antraktidanın beynəlxalq hüquqi rejimi müəyyən edildi.

Antraktidə heyvanlar və bitki aləminin qorumaq, tullantıları uzaqlaşdırmaq və çirkənmənin qarşısını ala bilən yeni və daha sərt

tədbirlər Antraktidə əməkdaşlığa dair 1991-ci ildə Madriddə imzalanmış protokolda müəyyən edildi.

İrlida deyildiyi kimi, atmosfer havası da ətraf mühitin qorunmasının beynəlxalq obyektlərindən biri hesab edilir. Dünya birlüyü son vaxtlarda öz gücünü atmosfer havasının çirkəndiricilərinin transsərhəd hərəkətinin qarşısını almağa və ozon qatının dağılmaqdan qorunmasına yönəltmişdir. Bu məsələ ilə əlaqədar beynəlxalq münasibətlər 1987-ci ildə Monercalda və 1985-ci ildə Vyanada qəbul edilmiş Konvensiyaya əsasən tənzimlənir.

Hava hövzəsinin qorunmasına dair qəbul edilmiş konvensiyalar və razılışmalar arasında Moskva (1963-cü il) müqaviləsi xüsusi yer tutur. Bu müqaviləyə əsasən atmosferdə, açıq kosmosda və suyun altında nüvə silahlarının sınaqdan keçirilməsi qadağan olundu. 1996-ci ildə isə nüvə sınaqlarını təmamilə qadağan edən müqavilə BMT üzvü olan dövlətlərin çoxu tərəfindən imzalandı.

§ 10.3. Ətraf mühitin qorunması statistikasının yaradılması üzrə beynəlxalq fəaliyyət

«Ətraf mühitin qorunması statistikası» statistika elminin sərbəst bir sahəsi kimi, dünyamın inkişaf etmiş bir çox ölkələrində XX əsrin 60-ci illərindən sonra yaranmağa başlandı. Bu vaxtadək ətraf mühitin problemləri tam kəskinliyi ilə dünya ölkələri tərəfindən dərk edilmişdi. İnsana lazımlı olan bütün məmətərin mənbəyi və həyat fəaliyyəti nəticəsində yaranmış bütün tullantıları qəbul edən və utiliseşdirən qəbuledici kimi, bir çox dünya ölkələri tərəfindən tanınmaqla yanaşı, həm də dövlət və beynəlxalq səviyyələrdə ətraf mühitin qorunmasına dair kompleks qərarlar qəbul etməyə yönəldilmiş tədbirlər həyata keçirməyə başlamışdır. Belə tədbirlərin həyata keçirilməsi ilə əlaqədar ətraf mühitin və ona müxtəlis amillərin təsirini qıymətlənməyə imkan verən statistik informasiyanın toplanmasını zəruri edir. Belə məlumatlar həm də təbiət qoruyucu siyasetin hazırlanması və onun həyata keçirilməsi üçün də çox gərəkli idi.

Ətraf mühitin qurulması ilə əlaqədar problemlərin çoxu beynəlxalq xarakterə malik olduğu üçün beynəlxalq müqayisəliliyi təmin edən statistika göstəriciləri sistemini və hesablaşmasına dair göstərişlər hazırlanmaq lazımlı gəldi. BMT-nin statistika orqanları beynəlxalq miqyasda ətraf mühitin qorunması statistikasının yaradılmasına hələ Baş Asambleyanın XXVII-sesiyasından (1972-ci

il) əvvəl başlamışdır. Bu sessiya ətraf mühitin qorunması səhəsində beynəlxalq əməkdaşlığı təmin edən xüsusi Program (YUNEP) qəbul etdi. Bu programla yanaşı Baş Asambleya beynəlxalq əməkdaşlığın təşkilati və Maliyyə tədbirlərinin tənzimlənməsinə dair xüsusi qətnamə də qəbul etdi. Bu hazırlanmış işləri ilə BMT-nin Avropa İqtisadi Komissiyası məşğul olurdu.

1970-ci ilin sonunda baş dövlət müşavirələrinin yığınçığında milli və beynəlxalq məqyaslarda ətraf mühitə dair həlledici və qəti tədbirləri həyata keçirməyə lazımlı olan informasiya kateqoriyalarını müəyyən etmək haqqında məsələ müzakirə olundu. Avropa statistiklərinin 1972-ci ildən sonra ətraf mühitə dair keçirilən bütün müşavirələrdə tədqiqatlar və ekoloji siyaset hazırlamaq üçün lazımlı olan statistika məlumatlarına dair diskusiyalarını da bu işi davamı hesab etmək olar.

Beynəlxalq və milli səviyyələrdə ətraf mühit statistikasının göstəricilər sistemini geniş tövsiyyələr isə BMT katibliyinin 1973-cü ilin mart ayında Cenevrədə keçirilən yığınçığında qəbul edildi.

Memarandiumda göstərilirdi ki, ətraf mühiti öyrənmək, müvafiq siyaset hazırlamaq üçün beynəlxalq statistika məlumatlarının toplanmasının son məqsədi toplanılacaq məlumatların adımı, məzmununu, hesablanma qaydalarını, təsnifatlarını cədvəllərdə əks etdirmək imkanlarını və bu kimi başqa məsələləri müəyyən edən beynəlxalq tövsiyələr hazırlamaqdır. Daha sonra memarandiumda göstərilirdi ki, bu tövsiyələr həm də ayrı-ayrı ölkələrdə milli statistika orqanlarında ətraf mühitin qorunması statistikasının təşkilidən də gərəklili ola bilər.

Ətraf mühitin qorunması statistikası üzrə hazırlanmış bu tövsiyələr bir çox ölkələrdə ətraf mühit statistikasının bir çox sahələri üzrə statistika məlumatlarının toplanması və işlənilməsi prinsiplərinin statistika təcrübəsinə daxil edilməsini xeyli süratlaşdırıldı. Ətraf mühit statistikasının məqsədləri uzunmüddətli və qısa müddətli istiqamətlərini müəyyən etməyə imkan verdi.

Ətraf mühit statistikasının uzunmüddətli vəziyyətinə, habelə ətraf mühit üzrə dövlət siyasetinin hazırlanması üçün lazım olan geniş məlumatlar sistemi kompleksini hazırlamaq aiddir. Bu göstəricilər sistemi milli hesablar sistemi ilə, habelə sosial-dəmoqrafik statistikanın göstəricilərinin sistemləri ilə əlaqələndirilməlidir. Ətraf mühitin vəziyyəti və qorunmasına dair kompleks statistika göstəriciləri sisteminin hazırlanması zamanı

qarşıya çıxan çatılıklarla əlaqədar olaraq qısa müddətli məqsədlər müəyyən edilmişdir. Qısamüddətli məqsəd kimi ilk növbədə ətraf mühitin bərpaya və qorunmasına təcili cəhiyacılı sahələri üzrə məlumatlar hazırlanmaq tələb olunur.

Ətraf mühit statistikasının göstəriciləri sistemini qurarkən uzunmüddətli və qısamüddətli məqsədlərin ayrılmışının zərərliliyi aşağıdakı müləhizələrə görə aparılır:

1. Sistem üzrə bütövlükdə problemlərin həllinə vəsaitlərin calb edilməsi ilə əlaqədar təcili tədbirlərin görülməsini tələb edən sahələr üzrə informasiyanın toplanmasını və işlənməsini ləngitmək olmaz.

2. Bütün sistem üzrə göstəricilər sistemini qurmaq üçün ətraf mühitə dair statistika məlumatlarına olan bütün tələbatı bilmək lazımdır. Belə tələbatın həcmi və məzmunu in迪yədək tam dəqiqlişdirilməyib və bəzi hallarda isə onların məzmununu onun istehlakçılarının özüne də tam məlum deyirlər.

Tövsiyələrdə məsləhət bilinir ki, sisteme daxil olacaq göstəricilər sistemi üzrə işə başladığda on əvvəl (ilk növbədə) müxtəlis bölmələrə aid məlumatların qarşılıqlı əlaqəsinə diqqət yetirməklə bütün sisteme daxil ediləcək ümumişəm müzakirə olunmalıdır. Tabii olaraq, məsələyə belə yanaşmaq sxemi müəyyən mənada şərti xarakter daşıyır və öyrənmə obyektlərinə dair bilgilərin artması və təkmilləşdirilməsi ilə əlaqədar yenidən baxılmalıdır.

Tövsiyələrdə ətraf mühit anlayışına dəqiq tərif verilmir. Lakin qeyd edilir ki, geniş mənada «ətraf mühit» çox tutumlu anlayış olmaqla öz tərkibinə təbii komponentləri (hava, su, torpaq), səni yolla yaradılmış obyektləri (sənaye zonaları, şəhər və kənd yaşayış məntəqələrini və s.) və insan həyatının başqa bioloji, mədəni, etnik, mənəvi, iqtisadi aspektlərini daxil edir.

Hər bir ölkə üzrə ətraf mühitin on kəskin problemlərini müəyyən etmək üçün ətraf mühitin komponentlərini və onun funksiyalarının pozulmasının aşağıdakı siyahısı təklif edilir:

1. Su resurslarının çirkəlnəməsi və istifadə zamanı yaranan çatışmamazlıqlar;

2. Hava resurslarının çirkəlnəməsi və istifadə zamanı yaranan çatışmamazlıqlar;

3. Torpaqların çirkəlnəməsi və somərəsiz istifadəsi və ərazinin tələyfinin pozulması;

4. Böhrə səthin, korlanmış orzaq məhsullarının və canlı orqanizminin xarab olması;

5. Meniral və başqa təbii resurslardan səmərasız istifadə;
6. Səs-küy və vibrasiyanın yaratdığı mənəclər;
7. Ekoloji sistemlərin tarazlığının pozulması;
8. Müxtəlif sünü ünsürlerin təsiri ilə ətraf mühitə vurulan mənəvi zərər;

9. Təbiət tərəfindən yaranan pozuntular;
10. Tullantuların yaranması, uzaqlaşdırılması və məhvi ilə əlaqədar olaraq torpağın səthinin və ətraf mühitin başqa ünsürlerinin çirkənmesi.

Bu siyahı bir qədər natamam olsa da, hər bir ölkədə ətraf mühitin qorunması statistikanın təşkilinin başlangıç mərhələsi üçün yaralı ola bilər.

İrəlidə haqqında söhbət gedən tövsiyələrdə ətraf mühit statistikasının hər bir bölməsində aşağıdakı göstəricilər qrupunu ayırmak məsləhət bilinir:

1. Ətraf mühitin ünsürlerinin sayı və dəyişilməsini səciyyələndirən göstəricilər;
2. Müxtəlif fəaliyyət növlərinin ətraf mühitə təsirini səciyyəndirən göstəricilər;
3. Ətraf mühitin dəyişməsinin insanlara və cəmiyyətə təsirini səciyyələndirən göstəricilər;
4. Ətraf mühitin qorunması və bərpası üçün tədbirlər sistemini, onunla əlaqədar məsrəfləri və həmin məsrəflərin səmərəliliyini səciyyələndirən göstəricilər;

Təvsiyələrdə hər bir qrup üzrə göstəricilər sisteminin qurulması zamanı qarşıya çıxı biləcək problemlər haqqında geniş izahat verilsə də, problemlərin hamisinin hesablama yolları göstərilmir. Bütün bunlara baxmayaraq BMT statistika komissiyasının tövsiyələri milli səviyyələrdə ətraf mühit və onun qorunması statistikasının formallaşmasında böyük rol oynadı. Bu tövsiyələrin köməkliyi ilə az-çox inkişaf etmiş ölkələrin çoxu öz ölkələrində ətraf mühiti səciyyələndirə, bilən informasiya toplayan və emal edə bilən statistika orqanları şəbəkəsini yarada biliblər. Lakin bütün bunlara baxmayaraq bu sahədə müəyyən çətinliklər də qalmaqdadır.

1976-ci ilin sonunda BMT-in statistika komissiyası milli səviyyədə ətraf mühit statistikasının fəaliyyəti ilə əlaqədar sualları əhatə edən anket paylamışdı. Bu anketə aşağıdakı suallar daxil edilmişdir:

A. Ayri-ayrı ölkələrdə ətraf mühit statistikası sahəsindəki təcrübəsi:

- 1) Ölkədə çirkəndiriciləri təsnifatın mövcudluğu?
- 2) Faktiki çirkəndiricilər haqqında statistika məlumatı toplanır mı?
- 3) Çirkəndirmə mənbələrinin siyahısı mövcuddur mu?
- 4) Ətraf mühitdə çirkəndiricilərin konstrəntrasiyasına dair məlumat var mı?
- 5) Çirkəndiricilərlə mübarizə aparılmasına dair statistika məlumatları toplanır mı?
- 6) Yaşayış məntəqələrinin ətraf mühitində dair statistika məlumatı toplanır mı?
- 7) Ölkə, region və komponentlər üzrə ətraf mühitini ümumi vəziyyətini və onun dəyişilməsini qiymətləndirən hər hansı mərkəzi orqan mövcuddur mu?
- 8) Sizin idarə beynəlxalq miqyasda ətraf mühitə dair aparılan müzakirələrdə və tədqiqatlarda iştirak edibim?
- 9) Ölkənizdə ətraf mühit statistikası üzrə yerinə yetiriləsi başqa fəaliyyət növlərini göstərin.

B. Statistik məlumatlara tələbat planı və ödəmə ardıcılılığı:

- 10) Ölkə üzrə statistika məlumatlarına olan tələbatın ödənilməsi sahəsində ən ciddi çatışmamazlıqlar hansılardır?
- 11) Bu çatışmamazlıqları aradan qaldırmaq planı mövcuddur mu? Bu qüsürlərin ləğvi-qaydası və mümkin ola bilən müddəti hansılardır?
- 12) Mövcud statistika məlumatlarının ətraf mühit statistikasının ümumi göstəricilər sistemi daxil edilməsi planı mövcuddur mu?
- 13) Yuxardakı suallarda əhatə olunmayan ən mühüm planınızı və işlərinizi göstərin
- 14) Sizin fikrinizə statistikanın hansı sahəsində konsepsiyalara, təriflərə və təsnifatlaşdırılmalara dair təxirə salımmayan beynəlxalq tövsiyələr hazırlanmalıdır?

Bu anket üzrə toplanmış cavabların yekunlaşdırılmasına əsasən aşağıdakı mühüm nəticələr çıxarılmış məmkün oldu:

1. Ölkələrin bir çoxunda ətraf mühitə dair məlumatlar müxtəlif idarələr tərəfindən toplanır.
2. Belə halda həmin məlumatların toplanması prosesini kordinasiya etmək lazımlı gəlir. Belə kordinasiyanın çətinliyi ətraf mühit üzrə informasiyanın tamlığıni təmin etməkdir.

3. Bəzi ölkələrdə ətraf mühitin çirkəndirilməsinə dair məlumatların etibarlılığı şübhəlidir. Bu ölkələrdə məlumatlar qeyri-müntəzəm toplanıldığına görə etibarlı ola bilməz. Odur ki, ətraf mühiti çirkəndirirən və ya ona nəzarət edən təşkilatlardan çirkəndiricilərin həcmində dair müntəzəm məlumat ahıması sistemini yaramağı tələb etmək lazımdır.

4. Bir çox ölkələrdə ətraf mühitə dair müntəzəm məlumat toplayan idarələr artıq yaradılmışdır. Lakin belə orqanlardan çoxu ətraf mühitin qorunması ilə məşğul olan idarələrin işini kordinasiya edir və hərdən bir ətraf mühitin vəziyyəti və onların dəyişməsinə dair hesabatlar tərtib edirlər.

5. Ölkələrin bi çoxunun fikrincə ətraf mühit statistikasının ən mühüm bölmələrindən biri çirkənmənin insan həyatına, heyvanlara və bilgilər aləminə təsirinin tədqiqidir. Lakin bu sahədə bilgilərin azlığı ucundan statistikanın bu sahəsi kifayət qədər inkişaf etdirilməyib.

Bütün yuxarda qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, ətraf mühitin statistik öyrənilməsi prosesi tədricən inkişaf edir və təkmilləşir. Bu da öz növbəsində statistikanın yeni sahəsi olan «ətraf mühitin qorunması statistikası»nın yaranmasını sübut edir.

Nəzarət üçün suallar

1. Ətraf mühitin qorunması sahəsində beynəlxalq əməkdaşlıq nə deməkdir?
2. Beynəlxalq əməkdaşlığın əsas istiqamətləri hansılardır?
3. Ətraf mühitin qorunmasının beynəlxalq obyektlərinə nə daxildir?
4. Ətraf mühit statistikasının yaranması və formalaşmasında yadda qalan tarixlər hansılardır?

XI FƏSİL DÜNYANIN BƏZİ ÖLKƏLƏRINDƏ ƏTRAF MÜHİTİN QORUNMASI STATİSTİKASININ ÖZƏLLİKLƏRİ

İrəlidəki fəsillərdə deyildiyi kimi, ətraf mühitin qorunması və təbiətdən istifadə statistikası, statistika elminin ən göc sahələrindən biridir. Statistika elminin bu sahəsi keçən əsrin 70-ci illərindən sonra yaranmış və formallaşmaqdə davam edir.

Ətraf mühitin qorunması statistikasının yaranması və inkişafında BMT-nin statistika orqanlarının tövsiyyələri böyük rol oynamışdır. Lakin bütün bunlarla yanaşı milli dövlətlərin inkişaf səviyyələrinin və ictimai quruluşlarındakı fərqlər bütövlükdə statistika xidmətinin və o cümlədən də ətraf mühitin statistikasının təşkilində müəyyən əzəlliklər də mövcuddur. Belə əzəlliklərin yaranmasında konkret ölkənin iqtisadiyyatının inkişafı, dünya iqtisadiyyatına onun integrasiya dərəcəsi və beynəlxalq statistika orqanları ilə əməkdaşlığının dərəcəsi də böyük rol oynayır. Bütün deyilənləri nəzərə alaraq dünyanın bəzi ölkələrində ətraf mühitin qorunması və təbiətdən istifadə statistikasının təşkilinin əzəlliklərinə nəzər salaq:

§ 11.1. ABŞ-da və Kanadada ətraf mühitin qorunması statistikası

Dünyanın ən inkişaf etmiş ölkələrindən olan ABŞ-da və Kanadada ətraf mühitin çirkənməsi səviyyəsi də çox yüksəkdir. Bu ölkələrdə təbii mühitin yüksək çirkənmə səviyyəsinin mövcudluğu bu problemdə dair statistika məlumatlarının toplamlaması, işlənilməsi və tohlilinə xüsusi diqqət yetirilməsini və bu işlərlə məşğul olan yeni təşkilat formalarının yaranmasını tələb edir. Belə vəziyyət həm dövlət və həm də fərdi sektor üzrə lazımı informasiyanın hazırlanması ilə məşğul olan və bu sahədə ixtisaslaşmış mərkəzlərin yaradılmasını stimullaşdırır.

ABŞ-da mövcud olan bütün informasiya sisteminin bu sahədəki işini ətraf mühitin qorunması üzrə Agentlik (EPA) kordinasiya edir. EPA sərbəst olaraq yalnız suyun keyfiyyətinə nəzarət edir. Daxili işlər Nazirliyi mineral və torpaq resursları haqqında informasiya sistemi hazırlayır. Milli Baş idarəə elmi-tədqiqat mərkəzlərində (iqlim problemlərini öyrənən milli mərkəzdən, Milli Geofiziki Mərkəzdən, Ekspermentallayihələşdirmə və təhlil mərkəzinin, ətraf mühitə dair elmi informasiya mərkəzindən) öyrənilən problemlərə dair informasi-

ya əldə edilir. Kanadada ətraf mühitin vəziyyətinə dair informasiyanın toplanması və təhlili ilə Ətraf Mühit Nazirliyi, (DOE), Bələq Təsərrüfatı Nazirliyi, Statistika idarəsinin analitik şöbəsi və başqa təşkilatlar möşğül olurlar.

Hər iki ölkədə ətraf mühitin vəziyyətinə dair informasiya ümumi xarakterli statistika külliyyatlarında və ətraf mühit statistikasına aid xüsusi nəşrlərdə ayrıca göstərilir. Ümumi statistika nəşrlərində ümumi su ehtiyatlarının həcmi, sənaye kommunal-məşət, iri qasıya və enerji ehtiyatlarının su istehlakı hava mühitində atılan çirkəndiricilər (karbon turşusu, kükürd turşuları, bərk hissəciklər azot turşusu və s.) haqqında məlumatlar verilir. Yuxarıda sadalanan çirkəndiricilər üzrə tullantılar nəqliyyat, istilik elektrik stansiyaları, sənaye müəssisələri tullantıları emal edən qurğular və s. yaranma mənbələri üzrə ayrıca göstərilirlər.

Bunlardan əlavə ABŞ-da rekrasiya statistikası da geniş inkişaf etmişdir. Rekrasiya statistikası parkların, rekrasiya olunmuş orazilərin, bələq ovu və istirahət zonaları və vəhişi təbiət sahələri haqqında məlumat toplayır.

ABŞ-in məsə təsərrüfatı statistikasında ekoloji istiqamətdə göstərici hesablanmır. Lakin meşələrin məhv olma səbəbləri təhlil edildikdən quraqlıq, yanğın və başqa amillərin təsiri noticəsində məhv olmuş meşələr haqqında məlumat verilir.

ABŞ federal statistikasında bərk tullantılara dair məlumat toplayan xidmət sahəsi olmasa da, EPA 1967-ci ildən başlayaraq yaranma mənbələri üzrə bərk tullantıların müəyyən vaxtdan bir xüsusi müşəhidəsini keçirir. Belə məlumatlar ölkə üzrə, o cümlədən də şəhər və kənd üzrə ümumiləşdirilərək təhlil olunur.

ABŞ-da təbiətqoruyucu tədbirlərə sərf edilmiş kapital qoyuluşlarının istiqamətlər üzrə (hava, su, torpaq və s.) məbləği, bu xərcərin ödənilmə mənbələri, federal hökumətin, ştatların, bələdiyyələrin, xüsusi kompaniyaların vəsaitləri hesabına) və bu məqsədlə hazırlanmış programlar haqqında da informasiya nəşr edilir. Belə programların təhlili göstərir ki, təbiətqoruma tədbirlərinə çəkilən məsəflərin xeyli hissəsi «çirkəndiricilərə» nəzarət və onların azaldılmasına nəzarət programlarının payına düşür. Bu programın tərkibində ətraf mühitin keyfiyyəti normativlərinin hazırlanması və tətbiqi, ölçü - nəzarətedici cihazların yaradılması, xüsusi, təhlükəli olan çirkəndiricilərin və onun mənbələrinin müəyyən edilməsi, insan

orqanizminin və ətraf mühitə onların təsirini müəyyən etmək və başqa məsələlər daxildir.

«Ətraf mühitin vəziyyəti və keyfiyyətinə dair proqnozların təhlili» programı üzrə məsəflərin metodoloji təhlili göstərir ki, belə məsəflər əsasən meteoroloji, iqlim, okeanoqrafiya tədqiqatlarına sərf olunur.

Federal hökumətin «Ətraf mühitin qorunması və yaxşılaşdırılması üzrə tədbirlər» programına məsəflərin əsas hissəsi yaşayış məntəqələrinin rekresiya resurslarının yaxşılaşdırılmasına, nadir təbiət abidələrinin, milli parkların və s. kimi təbiətqoruyucu programların yerinə yctirilməsi ilə əlaqədardır. Mövcud statistika materiallarının təhlili göstərir ki, ABŞ və Kanadada ətraf mühitin vəziyyətinə dair informasiya sistemində ən ciddi qüsür ətraf mühitin çirkənməsində müqqəssir olan xüsusi firmalar haqqında məlumatın olmamasıdır. Belə vəziyyətə bazar iqtisadiyyatı şəraitində xüsusi kompaniyaların öz fəaliyyətinin «kommersiya sırrıtin» açmamaq, rəqabətdə öz mövqelərini saxlamaq istəyi ilə əlaqədar ətraf mühitə mənfi təsirlərinə dair informasiyanın gizlətmək (və ya saxtalaşdırmaq) istəyi ilə əlaqədardır. Belə halda lazımi informasiyanın əldə edilməsinin yeganə yolu anket üsulu ilə müşahidə aparmaqdır. ABŞ Ticarət Nazirliyi bu məqsədlə xüsusi firmaların təmizləyici qurğular alınmasına çəkdiyi məsəfləri öyrənmək üçün xüsusi müayinə aparmışdır.

Hal-hazırda hər iki ölkədə ətraf mühitə dair informasiyanın əsas mənbəyi manitorinq stansiyalarının apardığı uçtdur. Belə məlumat ətraf mühitin ayrı-ayrı komponentlərinin vəziyyətinə dair aqreqat göstəricilərin hazırlanması üçün istifadə olunur. Bu göstəricilər isə ətraf mühitin keyfiyyətini ümumiləşdirilmiş şəkildə qiymətləndirməyə imkan verir. Son dövrlərdə ABŞ-da və Kanadada ətraf mühitin keyfiyyətinin qiymətləndirilməsinin ümumiləşdirici göstəricilərinin işlənilə hazırlanması ətraf mühit statistikasında əsas istiqamətə çevrilmişdir. Ətraf mühitin keyfiyyətinin kompleks göstəricisi ətraf mühitin ayrı-ayrı ünsürlərinin vəziyyətinin hər komponentin nisbi qiymətilə çəkiləşdirilməsinə əsasən hesablanmış göstəricilərin cəmindən ibarətdir. Belə göstəriciləri qurarkən əsas problem, hər bir komponent üzrə ümumiləşdirici göstəricilərin hesablanması üsulunu işləyib hazırlamaq və ümumi mövcudluğun təmin edilməsində hər bir komponentin səmbahını müəyyən etməkdir. Ətraf mühitin keyfiyyəti göstəricilərinin qurulması prinsiplərinin müxtəlifliyi

müxtəlif müəlliflər tərəfindən təklif edilən cəmi adlı göstəricilərinin müqayisəliliyini çatınlaşdırır.

ABŞ-da ətraf mühitin keyfiyyətinin qiymətləndirilməsinin kompleks göstəricilərinin qurulmasına ilk dəfə keçən əsrin 70-ci illərində təşəbüs göstərilmişdi. Belə vəziyyət ətraf mühitin çirkənməsi və möhv olmaq təhlükəsi düzülməz dərəcəyə çatdıqda onun tənzimlənməsinə dövlətin müdaxiləsindən sonra ortaya çıxdı. Mütəxəsislərin hesablamalarına görə 1978-ci ildə ABŞ-da yalnız havanın çirkənməsinə dəyən zərərin həcmi 28 milyard dollara bərabər olmuşdur. Həmin vaxt ABŞ-da hesablanan ətraf mühitin keyfiyyəti göstəricisi öz tərkibində hava, su, torpaq, meşə, mineral resurslar, vəhşi təbiət, habelə «yaşamlan areal» başqa sözlə seçilmiş rayonda əhalinin sıxlığı və yaşayış məntəqəsinin tipi (şəhər, kənd, sənaye, rayon və s.) kimi komponentləri birləşdirirdi. Ətraf mühitin hər bir komponentinin keyfiyyəti sabit sistem üzrə aşağıdakı kimi qiymətləndirilirdi:

a) «0» qiyməti komponentin vəziyyətinin düzülməz (fəlakətli) olmasını göstərirdi.

b) «100» qiyməti isə ideal təbii tarazlığı əks etdirirdi.

Ətraf mühitin keyfiyyətinin kompleks göstəricisinin hesablanması haqqında təsəvvür yaratmaq üçün ABŞ-da vəhşi təbiət üzrə Milli Federasiyast tərəfindən tərtib olunan aşağıdakı cədvəldə məlumatlar bir qədər köhnə olsa da, göstəricilərin hesablanması qaydasını izləmək baxımından maraqlıdır.

27-ci cədvəldən göründüyü kimi, sonuncu qrafalarda göstərilən ətraf mühitin keyfiyyətinin qiymətləndirilməsinin yekun göstəricisini hesablamaq üçün hər bir ildə ayrıraqda konkret komponentin bal hesabı ilə qiymətini hər bir komponentin ümumi yekunda xüsusi çəkisini vurmaq lazımdır.

Bütün komponentləri əhatə edən kompleks yekun göstəricisini hesablamaq üçün isə həmin alınmış göstəriciləri cəmləmək kifayətdir. Bu hesablamaları apararken hər bir komponentin canlı orqanizmin mövcudluğunu təmin edən ümumi mühitin formalşamasında oynadığı rolun vacibliyinə görə xüsusi çəkisi həllədici rol oynayır. Lakin bu göstərici (xüsusi çəki) bir qədər şərti xarakter daşılığına görə amerikan statistikləri sonralar ətraf mühitin keyfiyyətini kompleks yekun göstəricisini görə qiymətləndirmə üsulundan imtina etdilər. Tədqiqatçılar bu məqsədlə əsas diqqəti ayrı-ayrı komponentlərin fərdi qiymətlərinə yönəltməyi daha səmərəli hesab etdilər.

Kompleks göstəricini hesablamaq üçün ətraf mühit komponentlərinin keyfiyyətinin qiymətləndirilməsi

Komponen tlərin adı	Komponentin keyfiyyətinin qiyməti		Hər bir komponenti n xüsusi çəkisi (%-la)	Ətraf mühitin keyfiyyəti göstəricisinin tərkibi (əmsalda)	
	1970	1971		1970	1971
Torpaq	80	78	30,0	24,00	23,40
Meşə	75	76	5,00	3,75	3,80
Yaşama arərah	60	58	12,50	7,50	7,25
Vəhşi təbiət	55	53	5,00	2,75	2,65
Mineral resurslar	50	48	7,50	3,75	3,60
Su	40	40	20,00	8,00	8,00
Hava	-35	-34	20,00	7,00	6,80
Kompleks göstəri- ci-nin ümumi qiyməti	-	-	-	56,75	55,50

Kanadadakı mütəxəssislər isə ətraf mühitin keyfiyyətini xarakterizə edən ümumləşdirici göstəricini hesablamaq üçün ayrı-ayrı komponentlərin fərdi qiymətlərinə söykənməyi daha məqsədə uyğun hesab edirlər. Onların fikrincə ətraf mühitin keyfiyyətini səciyyələndirən yekun göstəricisi bir-biri ilə qarşılıqlı əlaqədə olan bir neçə göstəricidən ibarət olmalıdır. Bu göstəricilərin hər biri isə özlərinə məxsus parametrlər dəstə ilə təsvir olunmalıdır. Məsələn, atmosfer havasının keyfiyyəti göstəricisi şəhərlərdə, şəhərətraftı və kənd yerlərində yerləşdirilmiş sənaye rayonlarında hava mühitinin vəxiyyətinin qiymətləndirilməsinə əsasən müəyyən edilmişdir.

Su resurslarının vəziyyəti axıdılaraq səh sularına qarışan sənaye və çirkəb sularının höcminin uçotuna və çirkənmənin nəticəsi meyarlarına (bulanlıqlığına, suyun çoxluğununa, metal qarışqlarının mövcudluğuna və s.) görə qiymətləndirilməlidir.

Torpaqların keyfiyyəti göstəricisi meşə resurslarının, torpaqların aşınma dərəcəsi, dib çöküntülərinin mövcudluğu, istirahət zonalarının yaşayış massivlərinə yaxınlığı, şəhərlərdə əhalinin məskunlaşması dərəcəsi, texnogen amillərin torpaq resurslarına təsir dərəcəsi və s. parametrlərinin köməkliyi ilə müəyyən edilir. Sair amillər qrupuna ətraf mühitin pestisidlərlə, çirkənmə dərəcəsi, təbii komponentlərin radiasiya ilə və s. çirkənmələri daxil edilir.

Ətraf mühitin keyfiyyətinin kompleks göstəricisi hesablanarkən ətraf mühitin ən yaxşı vəziyyəti «0»-a və «1-dən yuxarı» qiymətləri standartların pozulması dərəcəsinə uyğun götürülür. Ətraf mühitin keyfiyyətini əks etdirən yekun göstəracısını müəyyən edərkən hər bir komponentin nisbi qiyməti nəzərə alınmalıdır. Hər bir komponentin xüsusi göstəricilərini çəkiləşdirilən çəkilərin qiyməti bəzi hallarda ekspert qiymətləndirmə üsullarından və bəzi hallarda isə göstəricinin xarakterizə etdiyi orazidə yaşayış əhalinin sayına uyğun çəkilərin xüsusi qrupundan istifadə olunur. Qeyd etmək lazımdır ki, Kanadada ətraf mühitin keyfiyyəti göstəricilərinin siyahısına yalnız rəsmi statistikanın nəşr etdirdiyi göstəricilər daxil edilmişdir. Belə vəziyyət ətraf mühiti kompleks xarakterizə edən göstəricilərin sayının xeyli azalmasına səbəb olmuşdur. Məsələn, Kanadada mütəxəssislər torpağın keyfiyyətini qiymətləndirərkən sənaye və antropogen amillərin atmosfer yağışlarının zərərləri təsiri, çirkəb sularının axıdlılması və bu kimi başqa amillərin təsiri nəticəsində torpaqdan istifadənin dəyişməsi göstəricilərdən imtina etməli olmuşlar.

EVI - kompleks göstəricisinin mütləq qiymətini hesablamaq üçün isə aşağıdakı göstəricilərdən istifadə olunur:

$$EVI = \left[0,3(i_{\text{hava}})^2 \right] - \left[0,3(i_{\text{su}})^2 \right] + \left[0,3(i_{\text{torpaq}})^2 + 0,1(i_{\text{sair}})^2 \right]^{\frac{1}{2}}$$

Burada:

i_{torpaq} , i_{su} , i_{hava} və i_{sair} müvafiq olaraq hava, su, torpaq və sair amillərin keyfiyyət göstəricilərini göstərir.

Ətraf mühitin keyfiyyətinin ümumiləşdirici göstəricisi hesablanarkən hava, su və torpaq göstəricilərinə eyni (0,3) və sair amillərə isə 0,1 əmsalının verilməsi ətraf mühitin formalşamasında həmin amillərin rolunu etiraf etməkdir. Hesablanan kompleks

göstərici həddən artıq sadə olsa da ətraf mühitin keyfiyyətinin ümumiləşdirilmiş kəmiyyət xarakteristikasının qurulmasında müəyyən mərhələ kimi qiymətləndirilir. Ətraf mühitin keyfiyyətinin ümumiləşdirici xarakteristikasının əks etdirən göstəricinin qurulması ətraf mühitin hava, su, torpaq kimi mühüm komponentləri üzrə müsbət informasiyanın olmasına tələb edir. ABŞ-da ətraf mühitin ayrı-ayrı komponentlərini, xüsusilə də atmosfer havasının keyfiyyətinin fördi göstəricilərinin qurulmasının əsasını çirkənmənin faktiki səviyyəsinin ölkədəki ikinci səviyyəli normalarla müqayisəsi təşkil edilir.

ABŞ-da atmosfer havasının keyfiyyəti birinci və ikinci səviyyəli standartlarla müəyyən edilir. Burada «standart» dedikdə götürülmüş çirkəndiricinin müəyyən dövr ərzində konsentrasiyasının ən yüksək həddi nəzərdə tutulur. Havada çirkəndiricinin konsentrasiyasının ölçüləməsi dövründən aslı olaraq 1, 3, 8, 24 saatlıq standartları fərqləndirirlər. Birinci (ilkin) standartlar milli səhiyyə təskilatlarının tələbi ilə daha ciddi (ikinci) standartlar isə yalnız əhalinin sağlamlığını qorumaq deyil və həm də onların maddi və estetik dəyərlərinin qorumaq məqsədiylə müyyən edilir.

Havanın keyfiyyəti göstəricisi hesablanarkən belə mülahizə edilir ki, müvafiq ölçmələrin bölgüsü orta kəmiyyətlə və standart kənarlaşmalar vasitəsilə dəqiq əks etdirmək mümkündür.

ABŞ-da havanın çirkənmə dərəcəsinin müəyyən etmək üçün daha çox istifadə olunan **OPAQI** göstəricisinin düsturu aşağıdakı kimiidir:

$$OPAQI = 5,7 \sum_{i=1}^{j=5} (C_i / S_i)^{1,37}$$

Burada:

C_i - i -ci çirkəndirici maddəni;

S_i - i -ci maddənin havada müəyyən olmuş normativini göstərir.

Düsturdakı 5,7 əmsali və 1,37 qüvvəti emprik qaydada toplanmış və elə hesablanmışdır ki, $OPAQI = 10$ olması atmosfer havasında çirkənmənin olmamasını, 100-ə bərabər olması isə uçota alınan

bütün çırklendiricilərin konsentrasiyası milli standartlar səviyyəsinə çatmasını göstərir. Atmosferin çırklənməsinin ayrı-ayrı maddələrlə (kükürd turşusu, azot, bərk hissəciklər) çırklənməsinin fərdi səviyyələri yaşayış məntəqəsi atmosferinin çırklənməsinin nisbi səviyyəsinin ümumi xarakteristikasını əks etdirir. Amerikanın statistikasında su resurslarının keyfiyyətinin hesablanması ya ayrı-ayrı su obyektləri və ya da həmcins coğrafi rayonlar üzrə aparılır. Belə vəziyyət ölkədəki iqtisadi rayonların iqlimi, relyefi və s. coğrafi parametrlərdəki fərqlərin mövcudluğu üzündən ümummilli səviyyədə suyun keyfiyyətinə dair ümumiləşdirici göstəricinin hesabına bilməsi ilə izah edilir. ABŞ-da suyun keyfiyyəti əsasən ölkə ərazisinin bölgündüyü 110 bazis vahidləri üçün ayrıca hesablanır. Bu göstərici çırklənmənin yayılma dərəcəsi, müddəti və intensivliyi kimi parametrləri əhatə edir. Burada «yayılma dərəcəsi» dedikdə keyfiyyəti milli standartlara, ştatların standartlarına və ya başqa torpaqlara uyğun gəlməyən su axarlarının uzunluğu nəzərdə tutulur.

Çırklənmənin müddəti dedikdə il arzində suların çırkləndiyi rüblərin sayına görə müəyyən edilir. Belə hesablamaları apararkən ildəki 1-ci rüb 0,4-a, 2-ci rüb 0,6-a, 3-cü rüb 0,8-a və 4-cü rüb isə 1,0-a bərabər olan əmsallarla çəkilədirilir.

İntensivlik göstəricisi zonadakı suyun çırklənmə dərəcəsini əks etdirməkələ ekoloji, utilitar və estetik xarakterli zərərlərin qiymətlərinin cəmi kimi hesablanır. Belə halda dəyən zərərin qiymətlərinə 0-la 1 arasında qiymət ala bilən aşağıdakı kimi çökilər tətbiq edilir.

1. Estetik zərər hesablanarkən:

0,1- sututarında yaşayanlar üçün stress vəziyyəti yaranmaq imkanı olduqda;

0,2- stress vəziyyəti yarandıqda;

0,3- çay flora və faunasının məhsuldarlığı azaldıqda;

0,4-həyat proseslərinin normal gedişinə təhlükə şəraitini yarandıqda və bəzi növlərin məhv üçün təhlükə yarandıqda;

2. Utilitar zərər hesablanarkən:

0,1- suyu adi qaydada istifadə etmək üçün su tutarına əlavə xərc tələb olunduğu vəziyyətdə;

0,2- müəyyən məqsədlər üçün suyun istehlakı dövrü olaraq çətinləşdiyi və ya başqa mənbədən istifadə tələb etdildiyi şəraitda;

0,3- su tutarından arzu olunan qaydada istifadəyə daima əngəl tərəfdiliyi vəziyyətdə;

3. Estetik zərər hesablanarkən:

0,1- su vizual görkəminə görə xoşa gəlmədikdə;
0,2- su xoşagelməz rəngə, iyo və s-a malik olduqda.

Amerikan statistiklərinin fikrincə suyun çırklənməsini yalnız estetik baxımdan təhlil etmək kifayət deyildir. Beləliklə, ABŞ-da bazis ərazi vahidi üzrə hesablanmış suyun keyfiyyəti göstəricisini (V) aşağıdakı düsturla müəyyən edirlər:

$$V = \frac{PDI}{M}$$

Burada:

P - çırklənmənin yayılma dərəcəsini;

D - çırklənmənin müddətini;

I - çırklənmənin intensivliyini;

M - isə götürülmüş ərazi vahidində su yollarının uzunluğunu göstərir.

Aparılmış tədqiqatlar göstərir ki, suyun keyfiyyəti göstəricisinin hesablanmasının bu üsulu su tutarlarının çırklənmə dərəcəsini və onların rekreatsiya dəyərini müəyyən edərkən istifadə oluna bilər.

Kanadada ətraf mühitin keyfiyyətinin fərdi göstəricilərinin hesablanması bir qədər başqa yolla aparılır.

Kanada tədqiqatçılarının bu istiqamətdə tədbiq etdikləri metodun fərqləndirici özəlliyi həmin göstəricilərə subyektiv amillərin təsirini maksimum dərəcədə kənarlaşdırmadan və statistik məlumatlara istinad edilməsindədir.

Kanada tədqiqatçıları su resurslarını xarakterizə edərkən əsas diqqəti axıdılan sənaye və məşət çirkəb sularının həcmində və çırklənmənin növbələrinin dəyişilməsinə yönəldirlər.

Suyun keyfiyyətinin ümumiləşdirici xarakteristikasını hesablaşdırmaq ölkənin su tutarlarının çırklənməsinə aşağıdakı mənbələrin hər birinin «yüklənməsi» adlı göstərici əsas götürülür. Məsələn, selloyuz-kağız və balıq emalı sənayesi müəssisələrindən axıdılan çirkəb sularına həpmüş oksigenin və asılı hissəciklərin miqdarı, qeyri-üzvi kimya müəssisələrində konsentrasiya edilmiş civərin miqdarı, neft emalı müəssisələrində suda həll edilmiş oksigenin asılı hissəciklərinin, fenolun, amiyakim, sianit kalsium duzunun miqdarı, məşət - çirkəb sularında həpmüş oksigenin, fosfor birləşmələrinin miqdarı və asılı hissəciklərin mövcudluğu ölçülür.

Hər bir sahənin yükünü isə müvafiq maddələrin çəkiləşdirilmiş miqdarını (su mühitinə hər bir çirkəndiricinin «təhlükə» dərəcəsi nəzərə alınmaqla) cəmləməklə aşağıdakı düstura əsasən müəyyən edilir:

$$EL = W_1 P_1 + W_2 P_2 + \dots$$

Burada:

W - hər bir çirkəndiricinin həcmini əks etdirən əmsah, P - isə axıdılan çirkəb sularında hər bir maddənin miqdarnı göstərir.

Bütün sahələrin çirkəndiricilərlə yüklemə göstəricisinin dinamikası aşağıdakı düstur üzrə müəyyən edilir.

$$IL = \frac{EL_1 + EL_2 + \dots}{EL_{1B} + EL_{2B} + \dots}$$

Burada:

EL_1 - hesabat dövründə birinci sahənin yüklənmə göstəricisini,

EL_{1B} - əsas dövrde birinci sahənin yüklənmə göstəricisini əks etdirir.

Çirkəb sularının axıdılmasının nəticəsini (başqa sözlə, suyun həqiqi keyfiyyəti) qiymətləndirmək üçün düsturun ikinci hissəsində istifadə edilir. Bu kəmiyyətin hesablanması üç fərdi göstəricinin - su-da metal qarışığının miqdarı, sututarının bulanlıqlığı göstəricisi və sənaye emalı üçün ovlanmış balığın atında konsentrasiya olunmuş civənin miqdarnı xarakterizə edən göstəricilərə əsasən aparılır. Bu göstəricilər mövcud standartlara və konkret sututarında konsentrasiya olunmuş çirkəndiricinin (metal qarışığının, bulanlılıq dərəcəsi və s.) həqiqi səviyyələri arasındaki nisbatə uyğun olaraq müəyyən edilir.

Tədqiqatlar göstərir ki, xarici ölkələrdə ətraf mühitin ayrı-ayrı komponentlərinin keyfiyyətini əks etdirən göstəricilərin qurulması sahəsində müəyyən nəticələr əldə edilmişdir. Bu baxımdan ətraf mühitin müxtalif alt sistemlərinin vəziyyətini kəmiyyətcə qiymətləndirilməsinin müqayisəliyini əks etdirən göstəricilərin hesablanması təcrübəsi xüsusi maraq doğurur. Bütün bu üstünlüklərə baxmayaraq qərb ölkələrində hesablanan belə göstəricilərin bözülmənin subyektivliyi və qurulma qaydalarının tam əsaslandırılmışdan aparılı-

ması da göz qabağındadır. Belə qüsurlar bir çox hallarda ekspert qiymətləndirmə üsulunun geniş tədbiq edilməsi ilə əlaqədar yaranır. Qeyd edilən qüsurlara baxmayaraq hesablanan kəmiyyət göstəricilərinin müqayisəlilik prinsiplərinə uyğun qurulması ideyasi statistiklərin diqqətini colb edir və bu istiqamətdə işlər başqa ölkələrdə də davam etdirilməlidir. Müqayisəli kəmiyyət xarakteristikasını əks etdirən göstəricilərin olması ətraf mühitin vəziyyətinin dəyişilməsi həm məkan və həm də ərazilər üzrə müqayisə etməyə imkan verir.

Kanada statistiklərinin ətraf mühitin statistikası sahəsində yerinə yetirdikləri işlər sırasında ətraf mühitə təsirini və onun cavab reaksiyastının statistik üçöt sistemi adlı lahiyesi xüsusi yer tutur. Bu layihənin üstünlüyü təbii regionlarda iri ekosistemləri ayırmak, onlara antropogen və təbii amillərin təsirinə dair informasiya almaq və ekosistemlərin bu təsirlərə cavab reaksiyasını üçota almağa imkan verməsindədir. Bu layihədə ətraf mühitin keyfiyyətinə mənfi təsir edən mənbələr (stressorlar) ayrıraqda və yekun halında nəzərdən keçirilir. Burada «təsir» dedikdə stressorun təsiri nəticəsində ətraf mühitə təsir göstərən amil nəzərdə tutulur. «Ətraf mühitin cavab reaksiyası» dedikdə isə göstərilən mənfi təsirin «əks sadəsi» başa düşülür. Belə halda birbaşa və dolayı cavab reaksiyası fərqləndirilir. Birbaşa cavab reaksiyasının ətraf mühitdə və heyvanların bədənlərində konsentrasiya edilmiş çirkəndiricilərin miqdarma dair statistika məlumatları, dolayı cavab reaksiyasına isə çirkənmə nəticəsində yaranmış xəstiliklərə dair məlumatlar, məhv olunmuş bioloji növlərin sayına dair və s. məlumatlar aiddir. Beləliklə, irəlidə qeyd olunan layihənin əsasında statistika məlumatlarının maksimum və minimum məcmülləri durur:

1. Makro məlumatlar. Buraya ətraf mühitə təsir mənbələrini səciyyələndirən sosial-iqtisadi statistika göstəriciləri aiddir.

2. Mikro məlumatlar. Buraya stresserlərin təsirinə ekosisteminin cavab reaksiyasını xarakterizə edən məlumatları (monitorinqlərin məlumatları) aid edilir.

Beləliklə, ətraf mühitin keyfiyyətinin qiymətləndirilməsini onənəvi komponentlər üzünlərə nisbətən Kanada tədqiqatçılarının ekosistemlər üzrə hesablanması üsulu daha perspektividir. Lakin bu üsulun praktiki tətbiqi ətraf mühitin keyfiyyətinə dair informasiya toplanması qaydalarının yenidən qurulmasını tələb edir.

§ 11.2. Almaniyada ətraf mühitin qorunması statistikası

ral dövlət 70-ci illərin əvvəlində ölkə üçün mühüm sayılan bu problemin xüsusi diqqət yetirməyə başladı. Bu illərdə ölkədə ətraf mühitin çirkənməsindən damşarkan praktiki baxımdan ölü çayalarındakı köpükənmə, atmosferin qurğusun birləşmələri ilə çirkənməsi və çoxsaylı «özbaşına yaranmış zibilliklərin» mövcudluğunu yada salmaq kifayətdir.

Ətraf mühitin yüksək çirkənməsi şəraitində onun qarşısının alınmasını çətinləşdirən amillər sırasında bu ölkə iqtisadiyyatının idarə edilməsində olan bəzi özəlliklər də vardır. Belə özəlliklərdən biri ayrı-ayrı torpaqların (inzibati vahidlərin) iqtisadi fəaliyyətinə təhbərliyin geniş müxtəriyyət daxilində həyata keçirilməsidir. Bütün ölkə miqyasında ətraf mühitin qorunması ilə əlaqədar bütün problemləri torpaqlar üzrə müvafiq informasiyaların kordinasiyası yolu ilə həll etmək qeyri mümkin olduğu üçün bu sahada Federal dövlətin səlahiyyətləri bir qədər artırıldı. Bu məqsədlə ölkə Konstitusiyasına edilən əlavədə suyun qorunması, səs-küylə mübarizə və tullantıların loyğunlaşdırılması sahələrində qanunvericilik funksiyası dövlətə verildi.

Ölkədə təbiətin qorunması istiqamətində dövlətin atlığı ilk addım 1971-ci ildə qəbul edilən «Ətraf mühitin qorunması üzrə Federal dövlətin programı» oldu. Xüsusi statistika müşahidəsinin məlumatları əsasında tətbiq edilmiş bu programda ətraf mühitin komponentlərinin (hava, su, landşaft və s.) vəziyyəti qiymətləndirilir və bəzi çirkənləndiricilər (bərk tullantılar, kimyəvi maddələr, biotsidlər və s.) haqqında məlumat verilirdi. Bu programın bölmələrində ətraf mühitin nəzərdən keçirilən komponentlərinin vəziyyəti proqnozlaşdırılır və yerinə yetirilməsi vacib olan təbiətqoruyucu tədbirlər və onlara sərf ediləcək kapital qoyuluşlarının həcmindən dair informasiya verilir. Təbiətqoruma tədbirlərinin hazırlanması geniş informasiya bazasının yaranmasını tələb edirdi. Bu məqsədə Federal Statistika İdarəsinin nəzdində kommunal sferada axıdilan çirkəab suları və su təchizatı üçün zərərlə olan maddələr, tullantıların növü, həcmi və daşındığı məsafə, havada olan zərərlə maddələr və s. haqqında informasiya toplayan işçi qrupları yaradıldı. Sonralar ətraf mühitin statistikası haqqında xüsusi qanun qəbul edildi. Bu

Almaniyada ətraf mühitin hədən artıq çirkənməsi və bunun nticəsində də əhalinin xəstələnməsi halları çoxaldığı üçün federal dövlət 70-ci illərin əvvəlində ölkə üçün mühüm sayılan bu problemin xüsusi diqqət yetirməyə başladı. Bu illərdə ölkədə ətraf mühitin çirkənməsindən damşarkan praktiki baxımdan ölü çayalarındakı köpükənmə, atmosferin qurğusun birləşmələri ilə çirkənməsi və çoxsaylı «özbaşına yaranmış zibilliklərin» mövcudluğunu yada salmaq kifayətdir.

Ətraf mühitin yüksək çirkənməsi şəraitində onun qarşısının alınmasını çətinləşdirən amillər sırasında bu ölkə iqtisadiyyatının idarə edilməsində olan bəzi özəlliklər də vardır. Belə özəlliklərdən biri ayrı-ayrı torpaqların (inzibati vahidlərin) iqtisadi fəaliyyətinə təhbərliyin geniş müxtəriyyət daxilində həyata keçirilməsidir. Bütün ölkə miqyasında ətraf mühitin qorunması ilə əlaqədar bütün problemləri torpaqlar üzrə müvafiq informasiyaların kordinasiyası yolu ilə həll etmək qeyri mümkin olduğu üçün bu sahada Federal dövlətin səlahiyyətləri bir qədər artırıldı. Bu məqsədlə ölkə Konstitusiyasına edilən əlavədə suyun qorunması, səs-küylə mübarizə və tullantıların loyğunlaşdırılması sahələrində qanunvericilik funksiyası dövlətə verildi.

Ölkədə təbiətin qorunması istiqamətində dövlətin atlığı ilk addım 1971-ci ildə qəbul edilən «Ətraf mühitin qorunması üzrə Federal dövlətin programı» oldu. Xüsusi statistika müşahidəsinin məlumatları əsasında tətbiq edilmiş bu programda ətraf mühitin komponentlərinin (hava, su, landşaft və s.) vəziyyəti qiymətləndirilir və bəzi çirkənləndiricilər (bərk tullantılar, kimyəvi maddələr, biotsidlər və s.) haqqında məlumat verilirdi. Bu programın bölmələrində ətraf mühitin nəzərdən keçirilən komponentlərinin vəziyyəti proqnozlaşdırılır və yerinə yetirilməsi vacib olan təbiətqoruyucu tədbirlər və onlara sərf ediləcək kapital qoyuluşlarının həcmindən dair informasiya verilir. Təbiətqoruma tədbirlərinin hazırlanması geniş informasiya bazasının yaranmasını tələb edirdi. Bu məqsədə Federal Statistika İdarəsinin nəzdində kommunal sferada axıdilan çirkəab suları və su təchizatı üçün zərərlə olan maddələr, tullantıların növü, həcmi və daşındığı məsafə, havada olan zərərlə maddələr və s. haqqında informasiya toplayan işçi qrupları yaradıldı. Sonralar ətraf mühitin statistikası haqqında xüsusi qanun qəbul edildi. Bu

qanuna əsasən aşağıdakı istiqamətlərdə statistika müşahidələri aparmaq planlaşdırıldı:

1. Kommunal - məişət və tərkibcə ona yaxın olan sənaye tullantılarının uzaqlaşdırılması statistikası. Bu istiqamətdə aparılan tədqiqatlar tullantıları daşınan ərazidə yaşayış əhalinin sayını, xidmət olunan ərazinin sahəsini, yığylan və daşınan tullantıların həcmi və növü, tullantının məhv edilməsi qurğuların növü və qurulduğu yer və s. haqqında informasiya əldə etməyə imkan verirdi. Belə məlumatlar 1975-ci ildən sonra hər iki ildən bir kommunal sferada tullantıların uzaqlaşdırılmasının təşkilinə cavabdeh olan təşkilatlar tərəfindən təqdim edilir.

2. İstehsal müəssisələrində, ticarətdə, nəqliyyatda və xəstəxana, emalı müəssisələrində tullantıların kənarlaşdırılmasının statistik tədqiqi. Belə tədqiqatlar nticəsində kənarlaşdırılan tullantıların növü, həcmi və kənarlaşdırma üsulları haqqında ətraflı məlumat əldə edildi. Bu məlumatları müəssisələrin sahibləri və ya müəssisəni idarə edən şəxs verə bilər. Belə məlumatları 1975-ci ildən sonra hər iki ildən bir toplamlılar.

3. Kommunal su təchizatı və çirkəab suların axıdılması statistikası öz işini aşağıdakı iki istiqamətdə aparır:

a) kommunal su təchizatı. Buraya hasil edilən və ya başqa yolla qurunt, səhər və bulaq sularının həcmi, buraxılan suyun keyfiyyəti, xidmət edilən əhalinin sayı daxil edilir.

b) axıdilan çirkəab suların kommunal uzaqlaşdırılması. Buraya axıdilan çirkəab suların həcmi, yaranma mənbəyi və çirkəab suların emalının növü və səmərəliliyi, kommunal kanalizasiya, kommunal təmizləyici qurğuların xidmət etdiyi və xidmət etməyi əhalinin sayı, sənaye çirkəab suların kommunal kanalizasiyalara və təmizləyici qurğulara daxil olması, kənd təsərrüfatının hər nəfərə düşən çirkənləndiricilərin miqdardı və s. məsələlər aiddir. Belə statistika məlumatlarını çirkəab sularını təmizləyən qurğular saxlayan sahibkar və müəssisələri idarə edilən tərəfindən təqdim edilir.

4. Kommunal ehtiyatlar üçün enerji istehsalı. OM istilik elektrik stansiyalarının su təchizatı və çirkəab sularının uzaqlaşdırılması statistikası aşağıdakı məlumatları toplayır; su hasilatı və qəbul edilən suyun miqdarı, dövriyyə suları və bir neçə dəfə işlənən suların həcmi, soyudulan, emal edilən və uzaqlaşdırılan suların həcmi, bila-vasitə su tutarlarına atılan çirkəli sularda olan istiliyin miqdarı və s.

Bu məlumatlar kommunal ehtiyaclarla xidmət edən İES-i saxlayan sahibkar və ya belə müəssisəni idarə edən sahibkar tərəfindən iki ildən bir təqdim edilir.

5. İri mal-qara və başqa heyvan saxlanan yerlərdə axıdilan çirkab sularına dair informasiya həmin təsərrüfat vahidinin sahibkarı və ya onu idarə edən şəxs tərəfindən hər iki ildən bir təqdim edilir.

Belə təsərrüfatlarda saxlanılan kökaldılməkdə olan quşların sayı 30000, anac toyuqların sayı 20000, donuzların sayı 1250 başdan çox olmalıdır.

6. Suya zərər vuran maddələr saxlayan təsərrüfat vahidləri qəza tullantılarına dair (ambarın növü, suya zərər vuran maddənin hacmi, tullantıların sayı və baş verdiyi yer, qozanın səbəbi və a. nəticələri) statistika məlumatları 1975-ci ildən sonra hər il təqdim olunur.

7. Suya zərər vura bilən maddələrin daşınması zamanı baş vermiş qozalara dair (noqliyyat vasitələrin növü, suya zərər vuran maddənin növü, tullantının növü, hacmi, yeri, vaxtı və nəticələri) statistika məlumatları 1975-ci ildən sonra hər il təqdim edilir.

8. İstehsalçı müəssisələrin ətraf mühitin qorunmasına yönəldikləri kapital qoyuluşlarına dair (əsas fondların alınması və yaradılması suların və havanın qorunmasına və səs-küylə mübarizəyə başqa tədbirlərə yönəldilmiş vəsaitlər haqqında) statistika məlumatları on böyük sayılı (100000 müəssisə) seçmə prinsipinə əsasən 1975-ci ildən sonra hər il təqdim edilir. Belə məlumatları istehsal müəssisələrinin sahibləri və ya onu idarə edən şəxslər təqdim edirlər.

Alman statistikasında tullantıların doqiq kataloqların tərtibinə böyük diqqət yetirilir. Belə hallarda tullantıların yaranma mənbələrinə, aqreqat vəziyyətinə, əşya tərkibinə, kənarlaşdırılması qaydasına və təhlükəlilik dərəcəsinə görə qruplaşdırılmasına böyük əhəmiyyət verilir.

Ətraf mühit statistikasına dair qanunda təbiətqoruyucu - qurğulara kapital qoyuluşlarının ucotuna geniş yer verilir. Qanunda göstərilir ki, belə qurğuların istismarına çəkilən xərcləri də nəzərə almaq lazımdır. Lakin bu məsələni həll etmək üçün müəssisələrdə müvafiq uçot sistemi yaratmaq lazımdır.

Almaniyada «Atmosferin tömizliyinə nəzarət edən texniki rəhbər göstəricilər» mövcuddur. Bu sənəddə ətraf mühiti çirkənləndirən 50-dən çox toz və 120-dən çox qaza və tüstüyəbənzər çirkənləndirici növü

fərqləndirilir. Zərərlı tullantıların vahid normaları ilə yanaşı bu məqsədlə istifadə edilən texnologiya və avadanlıqlar üçün də sahə normativləri müəyyən edilmişdir. Bu ölkədə zərərlər maddələrin icazə verilən en yüksək konsentrasiyası ilə yanaşı 8 saatlıq iş günü ərzində verilən son həddi (MAK) və müəssisə tərəfindən ətraf mühitə buraxılan zərərlə qazaoxşar maddələrin maksimum icazə verilən konsentrasiyasının son həddi (MIK) normaları da mövcuddur. Ətrafa zərərlə qazlar buraxan müəssisənin qonşuluğunda yaşayan ərazi zərərlə maddələrin təsirinə sutkada 24 saat ərzində məruz qaldığı üçün MIK-in normativləri MAK-a nisbətən daha sərt müəyyən edilmişdir. Onlardan bəzilərinə nəzər salaq.

Maddələr	MAK-in qiymətləri	MIK-in qiymətləri
Kükürd iki oksid	13,0	0,4
Azot iki oksid	9,0	1,0
Xlor	1,5	0,3

Almaniyada ətraf mühitin qazabənzər maddələrlə çirkənləmə mənbələrinə görə tərkibi aşağıdakı kimidir: sənaye tullantıları - 40%, avtonoqliyyat - 35%, və ev mülklərin tüstü boruları - 25%.

Urbanizasiyanın ardıgi şəraitdə Almaniyada səs-küye qarşı mübarizə tədbirlərinin həyata keçirilməsinə böyük əhəmiyyət verilir. Bu məqsədlə şəhərlərdə səs-küydən qorunmağa qarşı texniki normativlər müəyyən edilmişdir. Belə normalar gündüz və gecə vaxtı üçün ayrıca müəyyənləşdirilir və aşağıdakı zonaları əhatə edir:

1. Yaşayış kvartalları və həftəlik istirahət üçün ayrılmış yerlər;
2. Kənd yerləri;
3. Adamların çox toplandığı yerlər (mağaza, idarə və s);
4. Sənaye rayonları.

Havani zəhərləndirən maddələr və səs-küyün səviyyəsinə dair irəlidə göstərilən normativlərə əməl edilməsinə nəzarət ayrı-ayrı ərazi vahidlərində (torpaqlarda) yaradılmış ölçü qurğuları şəbəkəsi, müəssisələrdəki nəzarət, xidmətlər və Federal dövlətin texniki nəzarət İttifaqının işçiləri tərəfindən həyata keçirilir.

Almaniyada son 10 illiklərdə aparılan təbiətqoruyucu tədbirlər əsasən «xəbərdarlı» xarakter daşıyır. Bu ölkədə Kordinasiyaedici orqanın olmaması ucundan ətraf mühitin qorunması işində və bununla əlaqədar problemlərin həllində müəyyən boşluqlar və paralelizm qalmaqdadır.

Sənayecə inkişaf etmiş Almaniya üçün on mühüm problemlərdən biri tullantıların çox olmasına görədir. Burada tullantıların əsas hissəsi zibilliklər daşıdır. Lakin belə zibilliklər mütəşəkkil və müasir tələblərə cavab verən formalarda təşkil olunmuşlar.

Hal-hazırda Almaniyada ətraf mühitin qorunması statistikasının təkmilləşdirilməsi sahəsində çoxistiqamətli işlər aparılmaqdadır.

§ 11.3. Bolqaristanda ətraf mühitin qorunması statistikası

İqtisadiyyat sahələrinin inkişaf səviyyəsinə görə Bolqaristan Şərqi Avropa ölkələri sırasında yüksək yerlərdən birini tutur. Belə vəziyyət öz növbəsində ətraf mühitin qorunmasını günün on aktual problemlərində birinə çevirmişdir.

Bütün inkişaf etməkdə olan ölkələrdə olduğu kimi, bu ölkədə də ətraf mühitin əsas komponentləri (su, hava, torpaq) zərərlə istehsal və mösət tullantıları ilə həddən artıq çirkənmişdir.

Qonşu ölkələrə nisbətən sudan qıt olan Bolqaristanda uzunluğu 19760 olan bütün çayların 20%-nin sularının həddindən artıq çirkənmişsi ucundan onları təsərrüfat məqsədləri üçün istifadə etmək mümkün deyildir.

İqtisadiyyatın inkişafı ilə əhalinin sayının sürətlə artımı suya olan tələbatın da həcmiin artırmasına səbəb oldu. Belə ki, 1 nəfərə düşən istehlak olmuş suyun miqdarı 1944-cü ildə 80 m³ olduğu halda bu göstəricinin səviyyəsi səksəninci illərdə 660-700 m³ və XX əsrin sonlarında isə 2000 m³ bərabər olmuşdur.

Bu ölkənin coğrafi və iqlim əsaslılıqları torpaqda eroziya proseslərinin genişlənməsinə və torpağın üst məhsulda qatının yuyulmasına əlverişli şərait yaradır. Buna görə də su və torpaq resurlarının qorunmasına dövlət əhəmiyyətli məsələ kimi baxırlar. Odur ki, hələ 1964-cü ildə ətraf mühitin çirkənmesinin qarşısını almaq məqsədiylə havanın, suyun və torpağın qorunmasına dair xüsusi dövlət qanunu qəbul edildi. Bu qanun sonrakı dövrlərdə ətraf mühitin qorunması istiqamətində dövlət siyasetinin hazırlanması üçün əsas oldu. Bu qanuna uyğun olaraq bütün nazirliklər, idarə və təşkilatlar, yerli sovetlər və icimai təşkilatlar müntəzəm olaraq

havanın, suyun və torpağın çirkənmesinin qarşısını ala biləcək tədbilər həyata keçirilməlidirlər. Təbii resurslardan səmərəli istifadəni və ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması işlərinin tənzimlənməsi və qorarların qəbul edilməsi işlərinin koordinasiyaedici mərkəzi Təbii Mühitin Qorunması üzrə Komitədir. Bu komitə 1976-ci ildə Bolqaristan Xalq Respublikası (BXR) Nazirlər Sovetinin nəzdində yaranmışdır.

Bolqaristan Xalq Respublikasının Dövlət statistika orqanları ətraf mühitin əsas tərkib hissələrini (hava, su, torpaq, meşə) vəziyyətini ətraflı surətdə öyrənir.

BXR-da hava baseyinin vəziyyətinə nəzarət «Əməyin gigiyenasi və mühafizəsi Elmi Tədqiqat İstututu» və «Gigiyena-Epidemiologiya İstututu» tərəfindən yaradılmış geniş nəzarətedici məntəqələr sistemi tərəfindən həyata keçirilir. Bu sistemin əsas vəzifəsi havanın çirkənmesinə nəzarət, hava mühitində dair informasiya toplamaq, sahə və ərazi prinsiplərinə görə havanın çirkənmesinə qarşı mübarizə tədbirləri həyata keçirmək üçün proqramlar və proqnozlar hazırlamaq, profilaktik tədbirlərin icrasına nəzarət, çirkənmiş havanın insan orqanizminə təsirini öyrənmək və sairədən ibarətdir. Ölkənin bütün şəhərlərində müntəzəm olaraq havanın vəziyyətinə nəzarət həyata keçirilir. Müşahidə məntəqələri hər ayın 1-ci və 3-cü haftələrində (2 dəfə) 4 gün müddətində yoxlama üçün nümunələr götürürək havanın tərkibində olan toz və aerozolların miqdalarını yoxlayırlar. Çirkənmiş qeydə alınan yerlərdə konkret çirkəndiricinin (manqan, misyak, azot iki oksid və s. ağır metallar) qeydə ahndığı yerlərdə əlavə nümunələr götürülərək havanın tərkibi dəqiq tədqiq edilir. Belə tədqiqatların nəticələri xüsusi bülətenlərdə dərc edilir və bütün aidiyəyi olan təşkilatlara göndərilir. Bülətenlərdə havanın çirkənmesi dərəcəsini və mənbələrini eks etdirən göstəricilərlə yanaşı həm də havanın təmizliyi normativlərinin pozulması hallarına dair informasiya verilir.

BXR-da atmosferi zərərlə qazlarla çirkəndirən sənaye, tikinti, kimya, energetika və nəqliyyat müəssisələrinin xüsusi uçotu aparılır. Belə təsərrüfat vahidlərində olan təmizləyici qoruyucuları tam səciyyələndirən xüsusi kartoçka tərtib edilir. Mövcud dövlət qanunlarına əsasən sənaye müəssisələrinin tikintisi və yenidən qurulması layihələşdirilərkən sənaye tullantılarını yüksək dərəcədə təmizləməyə qadir qurğuların olmasına xüsusi diqqət yetirilir. Bu məqsəd üçün təkiliyi nəzərdə tutulan bütün qurğuların layihəsi Dövlət sanitariya

və gigiyena-epidemialogiya institutları tərəfindən nəzərdən keçirilir və razılaşdırılır.

BXR-da içməli suyun keyfiyyətinə bütövlükdə nəzarət ölkənin sanitar epidemialogiya xidməti və ətraf mühitin qorunması Komitəsi nəzdində olan suyun keyfiyyətinə nəzarət müşəttişliyi tərəfindən həyata keçirilir. Ölkənin statistika orqanları yeraltı və səth sularını, onların çirkənmə dərəcəsini, çirkəndiricilərin növünü (bərk hissəcikləri, pestisidləri, mineral duzlar və s.) ayrıca uçota ahr. Normativ sənədlərdə müxtəlif kətiqoriyalı çirkəndiricilərin icazə verilən həddi ayrıca göstərilir. Toplanmış statistika məlumatları müəssisələr tərəfindən (o cümlədən kommunal müəssisələri ayırmalı) axıdılan çirkəb sularının hacmini, habelə sudan istifadənin iqtisadiyyat sahələri üzrə tərkibini oks etdirir. Hal-hazırda BRX-də su ehtiyatlarının mövcud həcmi, su istchlakçılarının suya olan tələbatını və suyun xalq təsərrüfatı ehtiyaclarına istifadəsinin kompleks səciyyələndirən Vahid su təsərrüfatı balansı tərtib edilmişdir.

BXR-də mövcud torpaq resurslarının kəmiyyəti və keyfiyyətini uçotuna və onların səmərəli istifadəsinə də böyük əhəmiyyət verilir. Kənd təsərrüfatı müəssisələrinin hesabatlarında xüsusi təyinatlı torpaqlar (yaşayış məntəqələri, bağlar, yaşıllıqlar və s.), mülki və sənaye obyektlərin altında olan torpaqlar haqqında məlumatlar verilir. Transformasiya edilən, kimyəvi gübrələri verilməsi və çirkəb suların axıdılması nəticəsində keyfiyyəti pişlənmiş torpaqlar ayrıca uçota alınır. İndi qüvvədə olan hesabatlarda torpağın eroziyadan qorunması, rekultivizasiya və s. haqqında və eləcə də bəla tədbirlərə sərf edilən vasait haqqında məlumatlar vardır.

Bolqaristanda meşə resurslarının vəziyyəti və qorunmasına dövlət nəzarəti Meşə və təbii mühit Nazirliyinə və onun yerli orqanlarına həvalə olunmuşdur. Ölkədə olan meşə fondunun sahisi, mövcud meşə resurslarının kəmiyyət və keyfiyyət xarakteristikası, meşədəki ağacların yaşı, cins-növ tərkibi, onların yetkinlik dərəcəsi və s. xüsusi müşahidələr və müayinələr aparmaqla müəyyən edilir. Cari statistika hesabatlarında meşələrin möhv olma səbəbləri (yanğın, su, basma və s.), meşəbarpa işləri və başqa məsələlərə dair məlumatlar nəzərdə tutulmuşdur.

BXR-də meşə resurslarının statistikasının əsas özəlliyi ayrı-ayn bitkilər aləminin öyrənməsi deyil və həm də böyük elmi-təsərrüfat əhəmiyyəti olan məsələ kimi tam bitkilər kompleksini bütövlükdə öyrənilməsindədir.

Qoruqların, milli parkların və başqa xüsusi qorunan sahələri açıqca alarkən canlı və çansız təbii obyektlərin (qayıqların, şəlalərin, mağaraların və s.) qorunmasına xüsusi diqqət yetirilir.

Bu ölkədə olan bütün maşınların və qurğuların səyyaratma və vibrasiya edici xarakterini (və dərəcəsini) səciyeləndirmək məqsədiylə bələ müşahidə vahidlərinin məcburi pasportlaşdırılması qaydası müəyyən edilmişdir.

Ümumiyyətlə götürdükdə BXR-da ətraf mühitin qorunması statistikası QİYŞ ölkələrində olduğu kimi təşkil edilmişdir.

§ 11.4. Çexiyada və Slaveniyada ətraf mühitin qorunması statistikası

Övvələr vahid dövlət olan və son illərdə ayrıca dövlətlər kimi fəaliyyət göstərən Çexiya və Slaveniya respublikalarında ətraf mühitin qorunması statistikasının təşkili formaca QİYŞ ölkələrində mövcud olan sistemə uyğundur. Bu ölkələrdə ətraf mühitin qorunması milli (respublika) orqanlarına həvalə olunmuşdur.

1971-ci ildən Çexiyada və bir qədər sonralarda Slaveniyada ətraf mühitin qorunması məsələləri ilə məşğul olan xüsusi orqan-sovetlər fəaliyyət göstərir. Belə sovetlərin vəzifəsi ətraf mühitin qorunması ilə məşğul olan bütün təşkilatların işini koordinasiya etmək, iqtisadiyyatın inkişafına uyğun gələn fəaliyyət istiqamətlərini müəyyən etmək, ətraf mühitdə yaranmış uyğunsuzluqların səbəblərini aşkar etmək, ətraf mühitin mütənasib inkişafını təmin edə bilən tədbirlər işləyib həyata keçirmək və yerli milli komitələrin işinə rəhbərlik etməkdən ibarətdir.

Yerli səviyyələrdə ətraf mühitin qorunması məsələləri ilə vilayət, rayon, şəhər və qəsəbə komitələri məşğul olurlar. Bu komitələrin əsas vəzifəsi əhalinin sağlamlığını qorumaq, havanın, suyun və torpağın təmizliyini qorumaq, vəhşi təbiəti qorumaq, səs-küyü ləğv etmək, kənddə xidmət sahələrini yerləşdirmək, yaşayış massivlərində və iş yerlərində ətraf mühiti qorumaq və s-dən ibarətdir. Bu respublikalarda ətraf mühitin çirkənməsində təqsirkar olan hüquqi və fiziki şəxslərin məsuliyyətini artırmaq məqsədiylə müəyyən cəza ödənişi sistemləri nəzərdə tutulmuşdur. Havanın və suyun çirkənməsi üçün ödənilən cərimələrin miqdarı çirkənmiş ərazinin xarakterindən asılı olaraq ayrıca təyin edilir. Əsas ödəniş məbləğinə əlavələrin həcmi kurort zonalarında 100% istirahət zonalarında 80%, yaşayış kvartallarında 60% həcmində müəyyən edilmişdir.

Suyu çırklondıran müəssisələrə təyin edilən cərimələrin həcmi oraya axıdılan çirkab suların həcmindən və tərkibində olan çırklondırıcıların miqdardından asılı olaraq müəyyən edilir. Bu ölkələrdə ətraf mühitin qorunması statistikasının əsas vəzifəsi bu sahəni hərtərəfli səciyyəndirən statistik məlumatlar toplamaq və informasiya sistemləri arasında əlaqə yaratmaqdan ibarətdir.

Hal-hazırda ətraf mühitə dair məlumatlar kənd təsərrüfatı, meşə, su, səhiyyə və bir çox başqa nazirliliklər və baş idarələr tərəfindən toplanır. Belə şəraitdə statistika orqanlarının vəzifəsi ətraf mühitə dair mövcud göstəricilərin hesablanması metodologiyasını hazırlanmaq və kompleks ətraf mühit statistikasını yaratmaqdan ibarətdir. Yaradılan ətraf mühit statistikasının vəzifəsi ətraf mühitin vəziyyətini öyrənmək, idarəcilik orqanlarını lazımi informasiya ilə təmin etmək, dövlət qərarları ilə yerinə yetirilən tədbirlərin səmərəliliyini byranmək, təbii və təbliğat üçün lazım olan informasiya hazırlamaqdan ibarətdir. Yuxarıda deyilənlərdən əlavə bu ölkələrin statistikasında şəhər ətrafi mühitin qorunmasına xüsusi əhəmiyyət verilir. Məlumdur ki, təkcə Praqa şəhərində yerləşən sonnayə müəssisələri (bütün müəssisələri 10%-i) tərəfindən ətraf hava hövzəsinə min tonlarla kükürd, azot, karbon oksidi və bərk hissəciklər atılır. Bununla əlaqədar olaraq Çexiyanın statistika idarəsi müəyyən vaxtdan bir ölkənin iri şəhərlərində ətraf mühitin keyfiyyətinin müayinəsini keçirir. Çex statistiklərinin fikrincə şəhərlərdə ətraf mühiti müayinə edərkən onun programına ölkə üzrə bu məqsədlə aparılan tədqiqatların müəüm göstəriciləri ilə yanaşı şəhər mühitini düzgün ekş etdirən bir sıra əlavə göstəricilərdən da istifadə olunmalıdır.

Bütövlükdə götürüldükdə Çexiya və Slaveniya respublikalarında ətraf mühit statistikası formallaşma və təkamül prosesini tam başa çatdırmayıb. O, inkişaf və yenidən qurma dövrünü yaşayır.

Nəzarət üçün suallar

1. «Konkret ölkədə ətraf mühitin qorunması statistikasının özəlliyi» dedikdə nə başa düşülür?
2. ABŞ-da və Kanadada ətraf mühitin qorunması statistikasının özəllikləri hansıdır?

3. Almaniyada ətraf mühitin qorunması statistikasının özəllikləri hansılardır?
4. BXR-da ətraf mühitin qorunması statistikasının özəllikləri hansılardır?
5. Çexiyada və Slaveniyada ətraf mühitin qorunması statistikasının özəllikləri hansılardır?

XII FƏSİL

ƏTRAF MÜHİT VƏ ONUN QORUNMASI STATİSTİKASINDA İSTİFADƏ OLUNAN ƏSAS TERMİNLƏR (İSTİLAHLAR)

BMT-nin ətraf mühit statistikası şöbəsi ətraf mühitdə baş verən hadisə və proseslər haqqında informasiyamı əks etdirən mühit statistikası, mühit və sabit inkişaf göstəriciləri və eləcə də ətraf mühitə təsir edən amilləri nəzərdə tutaraq bu sahədə on çox istifadə olunan əsas terminlərin geniş toxminən 1200 termini əhatə edən lügətini (qlossarını) tərtib etmişdir. (Bax: «Ətraf mühitin statistikasına dair qlossarı», Bakı, 2001-ci il Azərbaycan Respublikasının DSK-nin nəşriyyatı). Ətraf mühitin qorunması statistikasının öyrənərkən bu terminlərin görkəli olacağını nəzərə alaraq qlossaridən aşağıdakı qısa seçmələri oxucuların nəzərinə çatdırmağı gərgin hesab edirik:

Abiotik - cansız, olğun, qeyri-həyatı,

Absorbasiya - 1. işığın fotosintetik udulması; 2. ətraf mühitin udma qabiliyyəti, ətraf mühitin tullantı və qalqları udma (çürütmə) qabiliyyəti.

Adsorbasiya - Qazların və buxarların müəyyən fiziki xassələrə malik olan bərk cismələrin səthi ilə əlaqələndirilməsi prosesi. Adsorbasiya zamanı adsorbasiya edilən qazın və ya mayenin molekulları cismiñ bərk səthi ilə əlaqəyə girir və ona yığışaraq olduqca nazik tövəqə yaradır.

Aqro-ekologiya - kənd təərrüfatı bitkiləri ilə xarici mühit arasında qarşılıqlı əlaqələri öyrənen elm sahəsi.

Ağac tədarükü - ağacların müəyyən uzunluqda mişarlanması və taxta-şalban hazırlayan zavoda daşınması.

Ağır metallar - sənayedə istifadə edilən toksik metallar (arsen, xrom, mis, qurğunun, civa, nikel, və s.). Onlar hətta az qatışq dərəcəsində bitki, heyvan və insan organizmlarına zərərlə təsir edir və qida zəncirində yiğilib qala bilir.

Aerasiya - suyun hava ilə zənginləndirilməsi. Bunun nəticəsində həll olunmuş oksigenin miqdarı onun tərkibində artır. Aerasiyadan çox vaxt çirkabin təmizlənməsində istifadə edilir. Bu halda aerasiya onlarda oksigenin müəyyən qatılığını saxlamaq üçün tədbiq edilir.

Bu asılı vəziyyətdə aktiv liliñ biokimyəvi oksidləşməsinə və saxlamaşına yardım edir.

Aerasiya çəni - aktiv liliñ çirkabla intensiv əlaqəyə girdiyi və liliñ asılı vəziyyətdə qalmasına imkan verən aeratorlar tərəfindən oksigenin miqdarnın çox olmasının təmin edildiyi çən.

Aerob - sərbəst və ya həll olunmuş oksigenin mövcudluğu şəraitində baş verən və mövcud olan.

Aerob bioloji oksidləşmə - çirkəndirici maddələrin qatılığını azaltmağa imkan verən aerob mikroorganizmlərdən istifadə edilməklə hava və ya oksigenin olduğu şəraitdə çirkabin təmizlənməsi.

Aerazol - qazaoxşar mühitdə asılı şəkildə olan və çox kiçik çəkmə surətinə malik olan, bərk və maye hissəciklərdən ibarət parçalanma sistemi.

Azot oksidi (N_2O) - torpaqda bakteriaların nitrifikasiya fəaliyyəti, tərkibində azot olan gübrelərdən istifadə edilməsi, ağacların yandırılması və s. nəticəsində yaranan nisbətən təsirsiz azot oksidi. Bu azot birləşməsi patnik və azondağıdıci effekti gücləndirə bilər. Azot oksidi səyyar və stasionar çirkəndirmə mənbələrində yanacağın yanmasından alınan məhsul turşu çöküntülərinin və toposferdə yerə yaxın ozonun yaranmasının əsas mənbəyidir.

Aytgen nüvələri - yanma prosessləri nəticəsində yaranan qatılıqlı atmosferdə olan olduqca kiçik hissəciklər.

Aktivləşdirilmiş kömür - kömürün maye tullantılardan və qazaoxşar atmosfer tullantılarından iyi və toksiki maddələri yox etmək üçün istifadə edilən yüksək dərəcəli absorbasiyah növü. Çirkabin sənaye təmizlənməsi zamanı aktivləşdirilmiş kömürdən həll olunmuş üzvi maddələrin duradən yox edilməsi üçün istifadə edilir. Həmçinin nəqliyyai vasitələrinin tullantılarının təmizlənməsində istifadə edilir.

Aktiv inqrediyent (pestisidlərə) - müəyyən zərərvericiləri mahv edən və ya onların miqdarına nəzarət edən konkret kimyəvi maddə. Pestisitlər adətən onların aktiv inqrediyentinə əsasən təsnifləşdirilir.

Anacrobik - oksigensiz mühitdə baş verən və ya mövcud olan.

Arid zonası (quraq zona) - illik yağışının miqdarı 250 mm-dən çox olmayan coğrafi zona. Termin bioklimatologiyaya da aid edilə bilər.

Aslı vəziyətdə olan hissəciklər (AVH) - yanma prosesləri, istehsal fəaliyyəti nəticəsində və ya təbii mənbələrdən çıxaraq atmosferdə yayılma biləcək bərk maddələrin və ya mayenin ən kiçik hissəcikləri.

Atmosfer - Yer kürəsinin əsasən oksigen və azotdan ibarət olan hava örtüyü.

Atmosfer dispersiyası - qazaoxşar cırkləndiricilərin və ya tüstünün atmosferdə dağılması prosesi.

Atmosfer yağıntıları, çökəmə - 1. atmosferdən yağan və quru, yaxud su səthlərinə çökən yağış və ya qar; 2. tüstü qazlarından və ya cırkabdan məcburi olaraq bərk hissəciklərinin çıxarılması

Atmosferin avtomobil nəqliyyatı vasitəsilə cırkləndirilməsi - avtomobillərin və digər avtomobil nəqliyyatı vasitələrinin əsasən karbon monoksidindən, azot oksidlərindən, benzinin tam yanmaması nəticəsində əmələ gələn məhsulların, karbon 4 - oksiddən və qurğusundan ibarət olan tullantılar.

Atmosferi cırkləndirən təhlükəli maddələr - müalicə edilməsi mümkün olmayan xəstəliklərə və ya ölümə səbəb ola biləcək atmosferi cırkləndirən bütün maddələr, Asbest, berrilium, civo, benzol, koks sobalarının tullantıları, radioaktiv izotoplar və xloridlər aid edilir.

Amosfer cırkləndiriciləri - qatılığı çox olarkən insanlara heyvanlara, bitkilərə və ya materiallara mənfi təsir göstərməyə qabil olan maddələrin havada mövcudluğu təbii və ya səni mənşəli olmaqla, havada qala bilən maddələrin demək olarki, bütün formaları atmosfer cırkləndiriciləridirlər. Bərk və ya maye hissəcikləri, qazlar və ya bunların qarışıqları atmosfer cırkləndiriciləri hesab olunurlar.

Atmosferin cırklənməsi - insanların sağlamlığına, həyatına mənfi təsir göstərən və ya ətraf mühitə başqa mənfi təsir göstərməyə, lazımı dərəcədə dağılib yayılmayan müxtəlif mənşəli maddələrin havada mövcudluğu.

Atmosferin cırklənməsi göstəricisi - əhatədə olan havanın keyfiyyətinin qiymətləndirən kəmiyyət meyari, müxtəlif atmosfer cırkləndiricilərinin mövcudluğunun yayılma dərəcəsi və dinamikasını ölçmek üçün konkret göstəricilərdən istifadə olunur.

Atlan cıraklı suların keyfiyyət standartları - cırkləndirici maddələrin tullantılarda maksimum yol verilən miqdardı.

Bakterial təmizlik - bağırsaq çöplərinin və bağırsaq qurduna aid olan digər bakteriyaların içməli suda maksimum icazə verilən miqdardı.

Bakteriyalar - Birhüceyrəli orqanizmlər. Onların bəziləri suda, quruda üzvü maddələri çürütmək qabiliyyətinə malikdir və onlardan ətraf mühitin cırklənməsinə qarşı mübarizədə istifadə edilir. Xəstəlik bakteriyalar da mövcuddur.

Benzopiren - tüstüdə mövcud olan kansorogen karbohidrat.

Bentos - sututarın dibində yaşayan bitki və heyvan orqanizmləri.

Bərk qalıq - miqdarnın çox olması suyu içmək və istehsal prosesində istifadə etmək üçün yararsız edən xirdalanmış üzvü və qeyri-üzvü maddələrin suda mövcudluğu.

Bərk tullantılar - rütübətliyi az olan yararsız (bəzən təhlükəli) materiallar. Bərk tullantılara şəhər, sənaye və istehsal tullantıları, cırkab mayesinin çöküntüləri, kənd təsərrüfatı, mədənçixarma tullantıları, dağıdılmış obyektlərin qalıqları və s. aiddirlər.

Bərk hissəciklərin mövcudluğu - vahid hava və ya su hacmində düşən hissəciklərin kütlosu.

Bərpa edilən (təzələnən) resurslar - istifadə edildikdən sonra tabii artım prosesi sahəsində əvvəlki ölçülerinə çatmağa qabil olan tabii resurslar. Son nəticədə bərpası tam mümkün olmayan səviyyəyə çatan resurslar şorti təzələnən resurslar hesab olunur. Tropik meşələrin ucdantutma qırılması buna misal ola bilər.

Bərpa edilməyən təbii resurslar - tükənən təbii resurslardır. Məsələn, çıxarıldıqdan sonra bərpa edilməyən mineral resurslar bərpa edilməyən təbii resurslardır.

Bilavasita cırklənmə mənbəyi - Xüsusi qurğu və ya sistem vasitəsilə cırkləndirici maddələr atan bələdiyyə və ya sənaye müəssisələri stasionar cırklənmə mənbəyi sayılır.

Bioqaz - peyinin, sənaye tullantılarının və bitki qalıqlarının emalı zamanı yaranan metan və karbon 4-oksidin 7:3 nisbətində qarışığı. Bioqazdan alternativ enerji mənbəyi kimi istifadə edilir.

Bioloji akkumulyasiya - canlı orqanizmlərin toxumalarında zərərlı maddələrin elementlərinin və birləşmələrinin yiğilib qalması.

Bioloji dövran - növlər arasında, eləcə də mühitin biotik və abiotik tərkibi arasında bölünən enerjinin və həyat üçün mühüm olan maddələrin dövrəni.

Bioloji etalon - təbii sistemlərin cırklənmə dərəcəsinin müqayisəsinin qiymətləndirilməsi zamanı çıxış kəmiyyəti kimi qəbul edilən papuliyasiyanın sayı və ya növlərin vəziyyəti.

Bioloji müxtəliflik - müəyyən bir zona üçün səciyyəvi olan genetik, növ və ekoloji sistem müxtəlifliyinin diapazonu.

Biooji müxtəlifliklərin göstəriciləri - növlerin sayı ilə fərdlərin «əhəmiyyətli kəmiyyətləri» (sayı, biooji kütləsi, məhsuldarlığı və s.) arasındakı nisbətə ifadə olunan növlerin müxtəliflik dərəcəsi.

Biooji parçalanma - üzvi maddələrin mikroorganizmlər (əsasən aerob bakteriyalar) vasitəsilə daha sadə tərkib hissələrinə (karbon 4-oksido, suya və amonyaka) parçalanması prosesi.

Biomonitorinq - təmizlənmış çirkabin su qəbuledicisində tökmək üçün yararlı olması müəyyənləşdirilərkən, eləcə də su qəbuledicisində tökülmüş suyun alt qatındaki suyun keyfiyyətinin təmizlənməsi üçün canlı orqanizmlərdən istifadə.

Biosid - həyat fəaliyyəti insan üçün arzuedilməz olan canlı orqanizmlərin (kənd təsərrüfatı zərərvericilərinin, alaq otlarının və s.) məhv edilməsi üçün kimyəvi preparat.

Biosfera - ətraf mühitdən daxil olan enerjini və qidalı maddələri həzm edən və onlardan faydalanan canlı orqanizmlər kütləsinin yerləşdiyi Yer kürəsinin nazik qatı və su səthinin üst qatı.

Biota - ekoloji sistemin canlı komponenti.

Biotop - canlı orqanizmlərin müəyyən qrupunun yaşadığı sahə.

Bitki örtüyü - ərazilini öriən bütün ağaclar, kollar, otlar, yabani bitkilər və s.

Botanika pestisidi - bitkilərin ifraz etdikləri kənd təsərrüfatı zərərvericilərinə qarşı mübarizədə istifadə edilən kimyəvi maddə. Məsələn, nikatin və strixin.

Bulanıqlıq - tərkibində asılı vəziyyətdə olan hissəciklərin mövcudluğu nəticəsində suyun bulanlıq və ya qeyri-şəffaf olması.

Bulanıqlıq əmsali - görünməni çətinləşdirən təsirin ölçüsü.

Cod su - tərkibində bəzi istehsal proseslərini və sabun köpüyünün əmələ gəlməsini çətinləşdirən hall olmuş duzlar olan torta.

Cırkləndirici - orqanizmlərə (insanlara, bitkilərə, heyvanlara) zərər vura bilən və ətraf mühitin keyfiyyət normativlərini aşa bilən qatılıqda olan maddə.

Cırkləndirici maddə - havaya, suya, torpağa mənfi təsir göstərən hər cür fiziki, kimyəvi, biooji və ya radioaktiv maddə və ya material.

Cırklənmənin səyyar mənbəyi - atmosferi cırkləndirən səyyar (hərəkət edən) mənbə, məsələn, avtomobil.

Cırkli məişət suları - vanna otaqlarından, mətbəxdən və sairədən axıdılan cırklənmiş sular.

Cırkli sular - tərkibində üzvi birləşmələr olan cırkli sular, kommunal-məişət və sənaye müəssisələrinin cırkli suları.

Cırkli suların ilkin təmizlənməsi - cırkli suların sonradan təmizlənməsi üçün avadanlığı qoruma məqsədi ilə iri bərk komponentlərin, yağların, piylerin və başqa maddələrin cırkabiardan təmizlənməsi.

Cırkli suların təmizlənməsi - cırkli suların ekoloji normalara və ya başqa keyfiyyət standartlarına cavab verəcək vəziyyətə salınması prosesi. Cırklənmiş sular mexaniki, kimyəvi və başqa qabaqcıl üsullarla təmizlənir.

Cürümə - üzvü maddələrin parçalanması.

Cürütmə bakteriyası - ölü bitki və ya heyvanların qahqlarını boşlatmadərə parçalayan bakteriya və ya göbələklər.

Daşıyıcı - daxilində parazitlərin mövcud olduğu orqanizm. Xəstələnmə hallarının çoxunda insanlar parazit qurdun daşıyıcısı kimi çıxış edir. Patogen yolu xımuş fəddən yoluxmamı fəddə daşıyan orqanizm də infeksiya daşıyıcısı hesab olunur. Məsələn, ağaçqanad malyariya daşıyıcısı hesab olunur.

Desibel (Db) - səsin səviyyəsinin təzyiqinin loqarifm şkalası ilə ölçülülməsi vahidi. Bu şkala üzrə hər dəfə 10 desibel artma zamanı səsin ucalığı 2 dəfə artır.

Defoliant - ağacların və bitkilərin yarpaqlarının süni surətdə tökülməsinə səbəb olan herbisid.

Distrofik su hövzəsi - tərkibində çoxlu miqdarda çürüntü və ya üzvü maddələr olan kiçik su hövzəsi. Belə suda turşuluğun çox olması orada balıqların yaşamasına mənfi təsir göstərir.

Dözümlülük, yol verilən doza - 1. Ətraf mühitin əlverişsiz şəraitinə orqanizmin dözmək qabiliyyəti. 2. Kimyəvi maddənin ərzəq məhsulundunda insanlar və heyvanlar üçün təhlükəsiz sayılan miqdarı.

«Düz xətt» metodu ilə populyasiyanın sayının hesablanması - heyvanların populyasiyasının sayının hesablanması üsulu. Bu metoda uyğun olaraq müşahidəçi tədqiqatı aparılan ərazidə düz xətt boyunca hərəkət edərək bu xətdən götürdüyü bütün heyvanlara qədər məsafəni qeyd edir. Bu metoddan bitkilərin öyrənilməsi zamanı da istifadə oluna bilir.

Ekistika - insan məskənlərini memarlıq, mühəndis sənətinə şəhərin planlaşdırılması və ekologiyani öyrənən elm.

Ekoloji amplituda - Hidudları daxilində orqanizmlərin yaşaya və fəaliyyət göstərə bildiyi ətraf mühitin sərhədləri.

«Ekoloji qəçqınlar» - ekoloji səbəblərdən (torpağın yuyulub aşınması və korlanması, təbii fəlakətlər nəticəsində) yerini dəyişən şəxslər.

Ekoloji dominantlıq - sayının çoxluğu, ölçülerinin böyüküy, məhsuldarlığı və s. sayosunda bir və ya bir neçə, növün başqa növlərə nisbətən üstünlüyü.

Ekoloji zona - insanın nisbətən qapalı fəaliyyət sahələri ilə qarşılıqlı əlaqəsi olan bir ekoloji sistemin oxşar arealı.

Ekoloji mühit - təbii mühitin abiotik komponentləri (əsasən hava, su, torpaq).

Ekoloji müşahidə sistemi - çirkləndirici maddələrin çox olduğu rayonların vaxtında aşkar edilməsi və müvafiq tədbirlərin görünməsi üçün ətraf mühitin keyfiyyətinin monitoring sistemidir.

Ekoloji nişanlama - şəxsi və ya dövlət şirkəti tərəfindən istehsal olunmuş məhsulun qabının üzərində məhsulun ətraf mühitə təsirini səciyyələndirən məlumatların göstərilməsi.

Ekoloji stres və reaksiya üzrə statistika sistemi - Kanada statistika xidməti tərəfindən işlənilər hazırlanan statistika sistemi. Burada yaşayış yerinə ağır təsir göstərən amillər (stres yaradan hadisələr statistikası). Ətraf mühitə ağır təsirlərin nəticələri (mühitin stresə qarşı reaksiyası) və davranış xəttinin işlənilər hazırlanması formasında reaksiya (kollektiv və fərdi reaksiya) qiymətləndirilir.

Ekoloji turizm - müəyyən yerin və ya vilayətin nadir təbii və ya ekoloji xüsusiyyətləri ilə tanış olmaq məqsədiylə səyahət və o cümlədən səyahət zamanı göstərilən xidmət.

Ekoloji uçot - 1) Dövlət səviyyəsində uçot; təbii aktivlərinin, onların azalması və pişləşməsinin fiziki və dəyər ifadəsi ilə uçot; 2) Müəssisə səviyyəsində uçot. Adətən ekoloji ekspertiza nəzərdə tutulur. Lakin müəssisə tərəfinən ətraf mühitə vurulmuş zərərin dəyər ifadəsi də bu anlayışa daxil edilə bilər.

Ekoloji cəhətdən təmiz məhsul (uyğunlaşdırılmış məhsul) - Oxşar ənənəvi məhsullarla müqayisədə istifadə edilərkən və ya tullantuları emal edilərkən ətraf mühiti daha az çirkləndirən məhsul. Əksər hallarda bələ məhsulun istehsalının maya dəyəri daha yüksək olur, buraxılışı və onun istifadə olunması bir qayda olaraq maddi və digər vəsaitlə stimullaşdırılır.

Ekoloji cəhətdən dəqiq texnologiya - çirklənmənin azaldılması və ya yaranmasının qarşısının alınması üçün yeniləşdirilmiş qurğuların (və ya onun ayrıca qovşağı) tətbiqi. Belə texnologiya, dövrün son

mərhələsində çirklənməyə nəzarətdən fərqli olaraq, istehsal prosesində ekoloji avadanlıqdan istifadə edilməsini nəzərdə tutur.

Ekooloji cəhətdən təslih edilmiş - ekoloji uçot sistemində təbii resursların tükənməsi və ətraf mühitin pişləşməsinin dəyərinin xalis daxili məhsulun kəmiyyətindən çıxılması nəticəsində əldə edilən kəmiyyət.

Ekologiya orqanizmlər ilə ətraf mühit arasında birlik və ya qarşılıqlı əlaqədə olmaq modeli.

Ekologiya etikası - insanın ətraf mühitə münasibətini və təbiətə qayğı göstərməsi və onun normalarını müəyyənəşdirən mənəvi prinsiplər.

Ekologiya statistikası - ekoloji sistemlərin təsviri və monitorinqi zamanı istifadə edilən statistika metodlarını öyrənen elm sahəsi. Belə monitorinqlərin təşkili üçün proselərin modelləşdirilməsi tələb oluna bilər ki, bu da ekoloji statistikanın qarışıq sahələrdən birinin obyektidir.

Ekosistem - müxtəlif orqanizmlərlə ətraf mühit arasında qarşılıqlı əlaqə nəticəsində dövrü maddələr və enerji mübadiləsinin baş verdiyi sistem.

Ekosfer - orqanizmə təsir göstərən bütün amillər ilə birlikdə biosfer.

Endemik növ - bir region və ya yer daxilində yaşayan növlər.

Endemik xəstəliklər - yalnız və mütamadi olaraq müəyyən populyasiya arasında və ya müəyyən yerdə müşahidə edilən xəstəlik.

Episentr - bilavasitə zəlzələ mənbəyinin üzərində yerləşən yerin səthindəki nöbə.

Eroziya - küləklərin, su axımlarının, buzlaqların və ya dalğaların təsiri ilə torpağın dağılıması və bir yerdən başqa yere daşınması. Təbii proses olsa da eroziya kənd təsərrüfatı və sənaye istehsal zamanı (insanların torpağı təmizlənməsi zamanı) daha da ağırlaşır.

Eroziya indeksi - eroziya nəticəsində itgılərin universal bərabərəşdirilməsi.

Ehtimal edilən qiymətləndirmə metodu - ekoloji uçotda məsraf və nəticələrin təhlili zamanı istifadə edilən qiymətləndirmə metodu. Şərti (ehtimal edilən) qiymətləndirmə metodu hipotetik bazarların modeləşdirilməsinə və potensial ekoloji sərvətlərə görə haqq ödənilməsi razılığına görək və ya onların itirilməsinə yol vermək imkanını nəzərə alaraq münasibətlərin təhlilinə əsaslanır.

Ətraf mühit - organizmin yaşamasına, inkişaf etmesine və sağ qalmasına təsir edən bütün xarici şərtlərin möcümü.

Ətraf mühit statistikası - təbii mühitin komponentləri (atmosfer, hava, su, torpaq), mühitin biotası və adamların yaşayış yerləri də daxil edilməkə, ətraf mühitdə döyişmə proseslərinin vəziyyətini və meyillərini eks etdirən statistika. Ətraf mühit statistikası öz məzmununa görə kompleksdir və ətraf mühitə təsir edən insan fəaliyyəti və təbii hadisələr və bu hadisələr və fəaliyyəti habelə onların təsirinin nəticələrini təbii mühitə təsirin nəticələrinə qarşı ictimayətin reaksiyası, eləcə də təbiət aktivlərinin keyfiyyəti və asanlıqla əldə edilmişsi haqqında məlumatlarla əməliyyat aparır. Geniş mənəda bu termin ətraf mühitin keyfiyyəti, göstəriciləri, ekoloji indekslər və uçot anlayışlarını özündə birləşdirir.

Ətraf mühitə vurulan zərərlə əlaqədar xərələr - torpağın pisloşması və ya sünə materiallarının insanların sağlamlığına mənfi təsir göstərməsi kimi ətraf mühitə birbaşa göstərilən təsirlər (məsələn, çirkəndirici maddələrin artması) nəticəcində vurulan zərərin dəyəri. Ekoloji uçot sisteminde zərərin dəyəri iqtisadi fəaliyyətin iştrakçılarının sərf etmiş olduqları məsərifin bir hissəsi kimi nəzərə alınır.

Ətraf mühitin keyfiyyət göstəricisi - Ətraf mühitin vəziyyətini göstərən və ya təsvir edən və istənilən kəmiyyət parametrlərindən kənara çıxaraq yayılan parametr (və ya parametrdən çıxarılmış kəmiyyət). Bu termin ətraf mühitə təsiri, vəziyyəti və reaksiyası göstəricilərini də özündə birləşdirir.

Ətraf mühitin keyfiyyəti normaları - əsasən çirkəndirici maddə və tullantıların ətraf mühitin korlanması (pisloşmosının) maksimum yol verilən dərəcəsinə uyğun gələn qatılığının ətraf mühitə təsirinin hündüyü.

Ətraf mühitin mühafizəsi - Tullantıların qarşısının alınması və ya yaşayış yerlərində çirkəndirici maddələrin miqdalarının azalması yolu ilə ətraf mühitən keyfiyyətinin saxlanması və bərpa edilməsinə yönəldilmiş istənilən fəaliyyət. Əmitəə və xidmətlərin ekoloji xüsusiyyətlərinin yaxşılaşdırılması, istehlak maddələrinin yaxşılaşdırılması, istehsal üsullarının dəyişdirilməsi, tullantıların emal və müdafiə olunmuş ayrı-ayrı ənbarlarda saxlanması, tekrar istehsal və landşaftların və ekoloji sistemlərin korlanması qarşısının alınması və s. belə fəaliyyət sahələrinə aiddir.

Ətraf mühitin mühafizəsi tədbirləri - buraya ətraf mühitin qorunması üzrə profilaktika tədbirləri, ətraf mühitin borpası, təbiətə vurulan zərərin nəticələrinin aradan qaldırılması və s. tədbirlər aiddir.

Ətraf mühitin sağlamlıq üçün əlverişli olması göstəriciləri - sağlamlığın vəziyyətinin, ətraf mühitdən astılığını ifadə edən göstəricilər. Bu göstəricilər ətraf mühitən bir və ya bir neçə təhlükənin axımının sağlamlığa təsirinin nəticələrini müəyyənləşdirir.

Ətraf mühitin tənzəlli (pislaşması) - çirkəndirici maddələrin ətraf mühitdə olduqca çox toplanması, eləcə də torpaqdan səmərəsiz istifadə edilməsi və təbii selakətlər nəticəsində ətraf mühitən keyfiyyətinin pislaşması.

Ətraf mühitin çirkənlənməsinə qarşı mübarizə - insanlara və ya ətraf mühitə mənfi təsir göstərə bilən çirkəndirici təhlükəli maddələrlə mübarizə tədbirləri. «Qarşısımı alma tədbirləri» və ya «Xəbərdarlıq cəmə tədbirləri» anlayışlarından fərqli olaraq bu terminlərin sinonimləri «düzəltmə tədbirləri», «yxo etmə tədirləri», «reaksiya vermə tədbirləri» anlayışlarından da istifadə olunur.

Ətraf mühitin çirkənlənməsinə görə vergi - zərərin qarşısının alınması və onun hecmisinin azaldılması məqsədilə ətraf mühitə zərər (ekoloji zərər) vuran subyekflərden alınan vergi.

Fauna - bütün heyvanat aləmi.

Fiziki amillərlə əlaqədar çirkəlninə - pigmentlər, asılı vəziyyətdə olan bərk hissəciklər, köpüklenmə, istilik şəraitı və ya radioaktivliyin törətdiyi çirkəlnəmə.

Filtrat - suyun tullantılarından, pestisidlərdən və ya kübrədən keçməsi zamanı omələ gələn maye. Filtrat kənd təsərrüfatı ərazisində, mal-qaranın kökəldirməsi sahəsində və zibilliklərdə omələ gəlir və sothi, yeraltı sulara və torpağa təhlükəli çirkəndirici maddələrin daxil olması mənbəyi ola bilər.

Filtirləmə əmsali - havanın və suyun torpaqdan və ya digər müəyyən yönümlü obyektlərdən keçmə intensivliyi.

Fitotoksiki - bitkilər üçün zərərlər.

Flora - bütün bitki aləmi.

Foyi prosesi - çirkəli suların elektriklə emal edilməsi üsulu.

Fon qatılığı - karbon 4-oksid və başqa parnik qazları kimi çirkəndirici maddələrin ətraf mühitdəki daimi qatılığı. Bu qatılıq fon qeydiyyatı stansiyaları vasitəsilə müəyyənləşdirilir.

Fon qeydiyyatı stansiyası - region və bütün planet üçün ciddi əhəmiyyət kəsb edən atmosfer çirkəndiricilərinin fon qatılığının

səviyyəsinin monitorinq stansiyası. Region stansiyaları çirkənləmə səviyyəsinin gündəlik dəyişməsi göstəricilərini qeyd etmək üçün sənaye və şəhər zonalarından kifayət qədər uzaqda yerləşdirilir. Belə stansiyaların möqsədi uzun müddət ərzində atmosferin tərkibində baş verən dəyişikliklərin qeyd edilməsindən ibarətdir.

Fon radiasiyası - tədqiq edilən mənbələrdən başqa, mənbələrdən çıxan tullanma. Fon radiasiyası ölçü cihazlarına daxil olan siqnalları gücləndirir.

Fotosintez - yaşıl bitkilərin karbon 4-oksiddən qlikoza almaq üçün işıq enerjisindən istifadə edərək və oksigeni olavo məhsul kimi ifraz edərək həyata keçirdiyi kimyəvi proses.

Ftoridlər - istehsal prosesləri zamanı yaranan, tərkibində fтор olan qazaoxşar, bərk və ya höll olunmuş birləşmələr. Qida məhsullarından fторun həddən artıq olması fordan xroniki zəhərlənməyə səbəb ola bilər.

Fторlu xroniki zəhərlənmə - orqanizmdə fторun çox olması, skiletdə dəyişiklərin baş verməsi, vətar və bəndlərdə sümük maddəsinin yaranmasına səbəb olur. Fторun orqanizmə zərərli təsiri mühitin (atmosferin və suyun) təbii komponentlərinin çirkənlənməsini və ya binalarda çirkiliyin (insektisidlər, aliminum emalı və fosfat kürbərlərinin istehsalı) nəticəsidir.

Fторlu karbon - aerozollarda propelent kimi istifadə edilən qaz, Stratosferin ozon təbəqəsinin nazikləşməsini edir ki, bu da gümüş şüalarının zərərli formalarının yerin səthinə çatmasına səbəb olur.

Fumiqant - yandırıllarkən buخارlanan və zararvericiləri mahv edən pestisid.

Funqisid - bitkilərin göbələk xəstəliklərinin qarşısının alınması və onlara qarşı mübarizə aparılması üçün istifadə edilən pestisid.

Gen - bitki və heyvan orqanizmlərinin nəsləndən-nəslə keçən müyyən əlaməti, məsələn, rəngi, boyu və ya cinsi formaalaşmasına cavabdeh olan irsi əlamət.

Gen mühəndisliyi - səciyyəvi xüsusiyyətlərdən birinin şəklinin dəyişməsi möqsədiylə orqanizmin hüceyrələrinə yeni genetik informasiya daxil edilməsi prosesi.

Genetik resurslar - insanların gələcək nəsilləri üçün resurs kimi qiymətli olan bitki, heyvan və mikroorqanizmlərin genetik fondu.

Geoloji təhlükə - yer qabığının hayat və əmək üçün təhlükəli olan fəvqaladə təhlükəli olan məsələlər, zəlzələlər, vulkan püşkürmələri, tsunami, (qabarma dalğası) və sürünmələr.

Göllərin təsnifatı - mümkün qidalı maddələrin miqdarına görə və təslik səviyyələrə əsasən göllərin bioloji təsnifatı göllərin üç növü vardır: Ətraf (qidali maddələrlə zəngin olan), Oliqtraf (tərkibində qidalı maddələr az olan və mezotrop (distrof), yəni dibində çürüntülü çöküntülər olan lakin onların az minerallaşdırılmış) göllər.

Gübə - tərkibində bitkilərin inkişaf etməsinə və torpağın məhsuldarlığına müsbət təsir göstərən kimyavi elementlər olan üzvü və qeyri-üzvü maddələr.

Hava filtri (süzgəci) - havada olan tozu tutmaq üçün qırğulardan fərqli olaraq parçadan, keçədən, kağızdan və s-dən hazırlanması tor vasitəsiylə tozun qabağını almaq üçün qurğu.

Hava çirkənlədiricinin uzağa daşınması - hava çirkənlədiricilərinin hava kütlösinin hərəkət edən axımının daxilində 100 kilometrdən uzaq məsafəyə atmosfer daşınması.

Hava hövzəsi - bütün elementləri (yüksekliklər, sututarlar) baş verən ümumi atmosfer proseslərini müəyyənəşdirən coğrafi rayon.

Havanın keyfiyyəti normaları - Konkret rayonda müəyyən edilmiş vaxtda normadan artıq olmasına yol verməyən atmosfer çirkənlənməsinin nizama salma müddələri ilə verilən qatlığı.

Havanın keyfiyyətinin meyəri - insanların sağlamlığına və həyatına, hayatının keyfiyyətinə zərər götərən atmosferin çirkənlənməsi səviyyəsi və təsir müddəti.

Havanın fotokimyavi çirkənləməsi - zəngin və qeyri-zəngin karbohidrogenlərin, aromatik maddələrin və aldehidlərin (yanacağın tam yanmaması nəticəsində atmosferə atılan) işıqla reaksiyası nəticəsində atmosferin çirkənləməsi.

Heyvanları tədqiq edən qırmızı kitab - ümumdünya ətraf mühitin monitorinqi mərkəz tərəfindən 1994-cü ildə tərtib olunmuş bu kitabda yox olmuş və ölüb getmiş heyvanların siyahısı verilmişdir. Bu kitaba təhlükə altında olan 6000 heyvan növü daxil edilmişdir.

Həddən artıq nəskunlaşma - populyasiyanın müəyyən sıxlıq həddini keçməsi deməkdir. Bu zaman təbii mühit resursları orqanizmlərin sığınaq, qida və s. ehtiyaclarını ödəyə bilmir, ölümün və xəstələnmənin səviyyəsi yüksəlir.

Həddən artıq otarma - mal-qaranın və ya vəhiş heyvanlarının torpaq sahəsinin bitki örtüyündən məhrum olanaq otarılması. Nəticədə torpaqlar su ilə yuyulur və küləklə sovrulur və orada zərərli otlar və tikənlər artır.

Həyatın keyfiyyəti - amilləri gəlinin və məhsuldarlığın «miqdar» ölçüsündə deyil sosial göstəricilərdən ibarət olan insanların rüfahı anlayışı.

His - tam yanmama nəticəsində əmələ gələn kömür tozu.

His tökülməsi - yüksəkliyə ucan işlənmiş qazlarla birlikdə atmosferə düşən hissəciklər. Ölçüleri böyük olduğuna görə bu hissəciklər atmosferdə asılı vəziyyətdə qalmayaraq yaxınlaşdırıcı ərazilərə tökülrə.

Humus - torpağın çürümüş bitki və heyvan mənşəyli maddələrdən ibarət olan üzvü kompanenti.

Humus suyu - bitki mənşəyli turşularla zəngin olan su.

Xalis su istehlakı - müəyyən bitkinin yetişdirilməsi üçün lazımlı suyun miqdarı.

Xalis su götürümü - götürülən və qaytarılan suyun miqdarı arasındaki fərq.

Xlorlu yüksəklik - ozon qatının potensial dağılmışının göstəricisi olan atmosferdə xlorun ümumi miqdarı.

Xlorlama - dezinfeksiya və ya arzuolunmaz birləşmələrin oksidasiyasi üçün içməli suya, çirkli məişət və ya sənaye sularına xlorun əlavə edilməsi.

Xlorlu karbohidrogenlər - ətraf mühitdə qalaraq saxlanan və qida zəncirində yığılıb qalan, geniş surətdə istifadə edilen davamlı inşətmaterialları sinfi. Dixlorfenli - trixloretan, aldrin, diltin, heptofxlor, lindan, endrin, mireks və toksifen, eləcə də həllədici kimi sənayedə istifadə edilən trexloretilen onlara aiddir.

Xlorsuzlaşdırma - maddənin zəhərsizləşdirilməsi məqsədi ilə maddələrdəki xlorun kimyavi üsulla hidrogen və ya hidroksid ionları ilə əvəz edilməsi yolu ilə xlorun maddədən çıxarılması.

İqlim - müəyyən ərazidə və ya regionda uzun müddət atmosferin vəziyyəti. İqlim atmosfer amillərinin kompleksi, yəni günəş radasiyası temperatur, rütubətlilik, yağıntı forması (tezliyi və miqdarı), atmosfer təzici və külək (sürəti və istiqaməti), eləcə də onların dəyişməsi ilə müəyyənləşdirilir.

İqlim və ozon qatının qorunması - parnik qazlarının və stratosferin ozon qatını dağıdan qazların (karbon 4-oksidi, metan, azot oksidi və s.) tullantısına qarşı mübarizə tədbirləri.

İqtisadi amillər - ətraf mühitin keyfiyyətinin qorunub saxlanmasına çəkilən xərclərin ailə bütçəsinə və müəssisələr sisteminə daxil edilməsi üçün maliyyə stimulları və digər iqtisadi məcburi və

saxlayıcı stimullar. Çirkli suların atılmasına görə vergilər və ya ətraf mühitin çirkənməsinə görə ödəmələr, depozitlərin qaytarılması sistemi və tullantıların atılmasından ötrü satılan icazələr daxil edilir.

İqtisadi zərərin səviyyəsi - kənd təsərrüfatı ziyanvericilərinin nisbi sayının elə səviyyəsidir ki, onların sayı bu səviyyədən çox olduqda iqtisadi cəhətdən onun tənzimlənməsi möqsədə uyğundur.

İzobara - eyni atmosfer təzəyiqinə malik olan nöqtələri xəritədə birləşdirən xətt.

İzoterma - xəritədə istilik dərəcəsi eyni olan nöqtələri birləşdirən xətt.

İmmunitet - xəstəliyə, adətən müəyyən bir xəstəliyə və ya onun törədicilərinə hassaslıq.

İnversiya - soyuq havanın yuxarı qalxmasına mane olan isti hava qatının yaranması nəticəsində baş verən atmosfer hadisəsi. İnversiya yuxarı qalxaraq yayılma bilən çirkəndiricilər axınına mane olur.

İnsannın inkişaf indeksi - üç göstəriciyə (doğum zamanı həyatın əhəmiyyətli edilən müddətinin orta uzunluğu, yaşlıların savadlılığı, ibudai, orta və ali məktəblərdə təhsil almaq üçün qəbulun ümumi əmsahı, adam başına düşən ümumi məhsul) əsasən hesablanmış həyat səviyyəsinin ümümiləşdirici göstəricisi.

İnsanların inkişafı - seçmə imkanlarının genişlənməsi prosesi-üç əsas imkan; uzun və sağlam həyat, bilik əldə edilməsi və layiqli həyat səviyyəsinə malik olmaq üçün lazımlı resursların əldə edilməsindən ibarətdir.

İonosfer - atmosferin Yerin səthindən təxminən 80 km hündürlükdən başlayan və günəş radiasiyanın təsiri ilə atomların ionlaşması baş verən üst qatı.

İstehlak dəyəri - faydalı qazıntı yataqlarının tükənməsinin qiymətləndirilməsi üçün təklif olunan konsepsiya. Onun əsasında bərpa edilməyən resursların satışından alınan müddətli xalis gəlirlər axını, mənşətin bir hissəsinin investisiya edilməsi yolu ilə daimi gəlirlər axınına, yəni resursun mövcud olduğu müddətdə istehlak qiyməti ilə əlavə şəhər transformasiya edilir. Gəlirin qalığı xalis məhsul kimi qəbul edilir.

İstehlak tullantıları - istehsal və ya bələşdirmə tullantılarından fərqli olaraq əmtəə və xidmətlərin son istehlakı nəticəsində yaranan tullantılar.

İstehsal təhlükələri - istehsal şəraitində çirkəndirici maddələrin, səs-küyün və titrəyişin təsiri ilə əlaqədar təhlükə. Yol verilən təsir

həddi Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən müəyyənləşdirilir.

İstehsalın zərərlilik əmsahı - tullantıda olan çirkəndirici maddənin kütlösinin istifadə olunan xammal kütlösinə nisbəti. Bu termin tullantıda olan çirkəndirici maddələrin kütlösinin hazır məhsulun kütlösinə olan nisbatını də ifadə edə bilər.

İstilik qübbəsi - şəhər və onun sənaye rayonlarında bir selsi və ya artıq dərəcədə orta illik temperatur arasındaki fərq nəticəsində əmələ gələn hadisə.

İstilik çirkənməsi - sənaye müəssisələri, (məsələn, SES, AES) və digər obyektlər tərəfindən suda yaşayan organizmlərin həyat prosesini poza bilən istilik dərcəsində olan çirkli suların artması.

İçməli suyun keyfiyyət standartı - ekoloji, sosial, iqtisadi və mədəni şərait nozərə alınmaqla içməli suyun keyfiyyətini müəyyənləşdirən və onda asılı vəziyyətdə olan hissəcikləri, duzların həddən artıq olmasını, xoşagelməz təmiz və zərərlər maddələrin olmasını nozərə alən standart. Suyun standartlara uyğun gəlməsi onun təmizliyinə dəlalət etmir.

İera haqqı - 1. Təklif edilən qiyməti qeyri-elastik olan (yalnız qeyd olunmuş yekun şəklində mövcud olan) istehsal amilindən, məsələn, torpaqdan alda edilən xalis galır. Xalis differensiallaşdırılmış renta da belə adlanır. 2. Aktivlərin o cümlədən qeyri-maddi aktivlərin məsələn, patentlərdən və maddi aktivlərdən, xüsusilə yeraltı sərvətlərdən istifadə edilməsinə görə icarə haqqı da renta adlanır.

Kanalizasiya şəbəkəsi - çirkli suların bütün növlərinin (yağış və məişət suları, digər sular) onların əmələ gəldiyi istənilən yerdən çirkli suların şəhər təmizləmə stansiyalarına və ya onların yerüstü su hövzələrinə atılması məntəqələrinə axıdılması üçün kollektorlar, boru kəmərləri, kanallar və nasoslar sistemi.

Kanserogen - xərçəng şışlarının əmələ gəlməsinə və ya inkişafına səbəb olan amil, o cümlədən kimyəvi preparatlar, şüalanma və viruslar.

Kanserogen - Xərçəng şışlarının inkişaf etməsi.

Karbon oksid, dəm qazı (SO₂) - yanacağın tam yanımı nəticəsində əmələ gələn rəngsiz, iysiz zəhərli qaz. Bu qaz insan qanının hemoglobinini ilə birləşir və onun oksigeni daşımama qabiliyyətini zəiflədərək insanlara zərərlər təsir göstərir.

Karbon 4-oksid, karbonat qazı CO₂ - üzvü yanacağın yandırılmasından əmələ gələn və adətən havanın tərkibində olan rəngsiz

iysiz, zəhərsiz qaz. Bu qaz orqanizmlərin (bitki və heyvan) tənəffüsü prosesində də yaranır və iqlim dəyişməsinə təsir göstərən əsas parnik qazlarındanandır.

Karbon tullantılarına görə vergi - ətraf mühitin çirkənməsinin qarşısının alınması üçün xərclərin beynəlmiləşdirilməsi aləti. Yanacağın tərkibində karbonun nisbi mövcudluğu nozərə alınmaqla yanacaq xammalı istehlakçılarından alınan aksiz yığımı.

Keçid xərcləri - istehsalın alternativ modelinə keçid zamanı, həmçinin təsərrüfat fəaliyyətinin ekoloji cəhətdən zərərlə olan növlərinin dayandırıldığı və ondan imtina edildiyi zaman ətraf mühitin korlanması nəticəsində əmələ gəlməsi üçün çəkilən faktiki və ya münvəqqət xərclər.

Kimyəvi mutagenez - göləcək nəsillərdə anadangəlmə qüsurlara səbəb ola biləcək kimyəvi maddələr.

Kimyəvi sterilizator - kond tesərrüfatı ziyanvericilərinə qarşı mübarizə aparmaq üçün istifadə edilən, onların çoxalma qabiliyyətini pozan pestisid.

Koaqulyasiya - çirkli suların elə (ilkin) təmizlənməsi prosesidir ki, bu zaman suyun aliminium və dəmir duzları kimi koaqluyanlar əlavə edilir və hidroliz reaksiyası həll olunmayan dəmir və aliminium hidroksidin əmələ gəlməsinə səbəb olur və onlar asılı vəziyyətdə qalan hissəciklər şəklində çökür.

Kompressiya - tullantıların sıxışdırılması prosesi. Bunun nəticəsində onların həcmi təqribən 80% azalır.

Konturbanizasiya - yeni şəhər rayonlarının yaranması ilə nəticələnən şəhər sakinlərinin şəhərkənarı rayonlara köçməsi. Bu hadisəyə adətən sənayesi inkişaf etmiş əlkələrdə rast gəlinir.

Korroziya - su ilə boru divarlarının və ya başqa metal səthin kimyəvi maddələr və ya bir-biri ilə əlaqədə olan iki metal arasında kimyəvi reaksiyalar nəticəsində metalin dağılması.

Kosmik şüalar leysam - açıq kosmosdan intensiv ionlaşdırıcı şüalar.

Kökü üstə ağacın dəyəri - taxta-şalban tədarükünə və daşınmasına çəkilən xərclər çıxılmaqla konsesionerlərin taxta-şalban zavoduna və ya mal gəndərənlərə satdıqları şalbandan əldə etdikləri gəlirə berabər olan iri ağacın iqtisadi dəyəri. Ekoloji uçot sistemində xalis qiymətin müəyyənləşdirilməsi zamanı istifadə edilir.

Kükürd 4-oksid (SO₂) - çox vaxt yer altından qazlıb çıxarılan yanacağın yanmasından əmələ gələn ağır, acı, rəngsiz qaz. İnsanlara

ve bitkilərə zərərlı təsir göstərir, yağıntıları turşuluğuna təsir göstərir.

Külək eroziyası - güclü küləyin təsiri ilə torpağın eroziyası. Adətən bitki olmayan quraqlıq yerlərdə baş verir.

Qahq - təbii və texnoloji proseslər başa çatdıqdan sonra ətraf mühitdə qalan çirkənləndirici maddə.

Qamma şüalanma - şüalanmanın alfa və beta şüalarından fərqli olaraq bilavasita enerji şüalarından ibarət olan növü. Qamma şüalanma təbiətinə görə rentgen şüalanmasına və elektromaqnit şüalanmasının digər növlərinə bənzəyir. Qamma şüalanması zamanı daha yüksək keçicilik qabiliyyətinə malik olan şua enerjisi dalgaları yaramır lakin onlar qurğuşun kimi kip materiallar tərəfindən tutulub saxlanır bilir.

Qarışma əmsali - su hövzəsində suyun həcmində daxil olan tullantıların ümumi həcmində nisbəti. Bu amil su hövzəsinin tullantıları assimilyasiya etmək qabiliyyətini oks etdirən göstəricidir.

Qeyri-üzbü maddə - karbon əsası ilkin strukturların olmadığı qeyri-üzbü mənşəli maddələr.

Qeyri-üzbü pestesidlər - kənd təsərrüfatı ziyanvericilərinə mübarizədə istifadə edilən qurğuşun, mis və s. sulfatları arsenatları, xloridləri.

Qəbuləcici - çirkənləndirici maddələri və çirkli suları udan mühit.

Qələvilik - su mühitinin hidrogen ionları ilə reaksiyaya girmə qabiliyyəti. Qələvilik su sisteminin turşuluğu neytrallaşdırılması xüsusiyyətidir.

Qələvisizləşdirmə - həddindən artıq suvarma və qurutma nəticəsində qələviların və həll olunan duzların yuyulub kənarlaşdırılması prosesi.

Qəti qiymət - təbii resursun və onun azalmasının iqtisadi doyırını müəyyənləşdirmək üçün ekoloji üçöt sistemində qiymətləndirmə metodu. Qəti qiymət kapitaldan əldə edilən orta gəlir daxil edilməklə, son istismar xərclərini çıxmaga təbii resursdan hazırlanmış son məhsulun bazar qiyməti kimi müəyyənləşdirilir.

Qırmızı kitab - planetimizdə nəslə kəsilmək təhlükəsinə məruz qalan heyvanlar və bitkilər haqqında faktlar və illüstrasiyalar toplanmış kitab. Təbiətin təkrarolunmaz varlığı olan hər bir canlının mühafizəsi çox vacib ümumbaşəri vəzifədir. Mütəxəsislərin hesablamalarına görə son 350 ildə 600 heyvan və 100-ə yaxın quş

növünün nəslə kəsilmişdir (bunların 1/3-i son 50 ildə). Qırmızı kitab planet, region, dövlət və başqa konkret ərazilər üzrə tərtib edilir.

Pianet üzrə Qırmızı kitab təbiəti və təbii resursları qoruyan Beynəlxalq İttifaq (ITRQBİ) tərəfindən, ayrıca dövlət və ya regionlar üzrə həmin ərazi vahidlərinin selahiyətli orqanlarının (Nazirlər Soveti, Ekologiya və Təbiəti Mühafizə Nazirlikləri və s. idarələr) tərəfindən heyvanlar və s. bitkilər ələmi üçün ayrıca tərtib olunur.

Qırmızı kitab - fəlakət siqnalıdır. Qırmızı kitaba daxil edilmiş növ və ya yarımnövler üçün onun təqribi sayı və ixtisar olunması səbəbləri keçmişdə və hal-hazırda yayıldığı ərazi (areal), onların qorunmasını təmin etmək üçün həyata keçirilməsi lazımlı olan və görülən tədbirlər və başqa məlumatlar daxil edilir. Qırmızı kitaba daxil edilən bütün növlər itirilmə qorxusunun dərəcəsinə görə aşağıdakı kateqoriyalara bölünür:

1. Yoxolma təhlükəsi altında olanlar (xüsusi ciddi qorunma tədbiri tələb edən);
2. İxtisar edilməkdə olan (haləlik kifayət qədər olan, lakin sayı sürətlə azalan);
3. Nadir (məhv olma təhlükəsi olmayan, lakin az rast gəlinən, ya da məhdud ərazilədə olanlar);
4. Qeyri - müəyyən olanlar (qayğı göstərilməyə ehtiyacı olan lakin, bu barədə kifayət qədər informasiya olmayanlar)

Qırmızı kitaba daxil edilən növlərin sayı və tərkibi müntəzəm olaraq dəyişir və təzələnir. Belə halda yaşamaq üçün miqdarı kifayət edən növlər siyahidən çıxarılır və yaşayış statusu pisləşmiş növlər oraya daxil edilir. Bəzi heyvan növləri (məsələn, qırmızı canavar, Prejivalski atı, zubr) o qədər azalmışdır ki, onlara yalnız qorunan ərazilərdə (milli parklarda, nəbatət bağlarında, qoruqlarda) rast gəlmək olur.

Global istiləşmə - bir çox müəyyənləşdirmələrə görə, karbon 4-oksidin və başqa parnik qazlarının atmosferdə yiğilması nəticəsində baş verən hadisə. Alımların çoxu global istiləşməni ətraf mühit üçün böyük təhlükə hesab edirlər.

Qorug - vəhşi heyvanların yaşaması üçün ayrılmış xüsusi ərazi (təbii mühit).

Qorunan ərazi - ətraf mühitin mühafizəsi ilə əlaqədar olan müəyyən məsələlərin həll edilməsi üçün xüsusi olaraq təşkil edilmiş

və dövlətin mülkiyyətində (ya şəxsi mülkiyyətdə) yerləşərək rəsmi olaraq müəyyənleşdirilmiş quru və ya su ərazisi.

Quraqlıq - sahralaşma ilə nəticələnə bilən yağıntının uzun müddət olmaması və ya çatışmamazlığı.

Qırğuşun - birləşmələri insanın sağlamlığı üçün təhlükəli olan ağır metal.

Qüllə soyuducusu - istiliyi sudan konarlaşdırın qurğudur və sonradan soyuducu kimi (məsələn, elektrik stansiyalarında) istifadə edilir.

Lil- hava və su axınları ilə bir yerdə başqa yerə daşınan çöküntü şəklində çökən xırda qum və su hissəcikləri.

Limnologiya - şirin suların fiziki, kimyəvi, meteoroloji və bioloji amillərinin öyrənilməsi.

Litosfera - yer qabığı və üst mantıya da daxil edilməkə səthin üst hissəsi.

Maili səth axımı - maili səth üzrə axıdılmaqla çirkli suların təmizlənməsi üsulu. Su hərəkəti etdikdə onu çirkəndirən maddələr təmizlənir, aşağıda yığılan sudan isə təkrar istifadə olunur.

Mak-Kelvi sxemi - iqtisadi əsaslığın artması ilə (qiymət və xərclərin səviyyəsindən və mədənçixarma avadanlıqlarının asanhqla əldə edilməsindən asılı olaraq iqtisadi «chtiyatlar»la müqayisədə sub-iqtisadi resurslar) arlan yekunla (kəsf edilmiş və proqnozlaşdırılan) resursların hasilatının geoloji cəhətməli amillər üzrə tutuşdurulan ikiölçülü sxem.

Maksimum yol verilən dozanın ekvivalenti- bədənin müxtəlif orqanları üçün bəzi ekvivalent dozaları bir işarə ilə ifadə edən şüalanma ölçüsü. Maksimum yol verilən dozanın ekvivalenti adətən «doza» adlandırılır. Onun ölçü vahidi zivertdir. Sağlamlıq üçün radiasiya təhlükəsi yaranan şüalanma mənbəyinin qiymətləndirilməsi üçün istifadə edilir.

Maksimum mədən eltiyatı - bərpa edilən resursdan onun təbii inkişaf artımı təhlükəsində bərpa olmaq qabiliyyətinə zarar vurma-dan çıxarılaraq üçün istifadə edilən materialın maksimum miqdarı.

Metan (CH_4) - üzvi maddənin aerob parçalanması nəticəsində əmələ gələn rəngsiz, orqanızm üçün zərərsiz, tez alişan qazaoxşar karbohidrogen. Metan potensial parnik qazıdır.

Meşe bərpası - əvvəller meşe ilə örtülmüş ərazidə meşələrin səni və ya təbii bərpası.

Meşe əkinini - Meşe olmayan yerdə ağaç tingiləri və ya toxumlarının okılması yolu ilə səni surətdə meşe salmaq.

Meşənin seçmə kəsilməsi - ən yaxşı ağaç növlərinin (kommersiya baxımından) seçilərək kəsilməsi. Seçmə meşe əkinlərində ən yaxşı ağaclarla möşdudlaşmaya da bilər.

Meşəsizləşdirmə - meşələrin kəsilməsi və boşalmış sahələrdən başqa səaliyyət növləri üçün istifadə edilməsi.

Mədən sənayesi tullantıları - buraya mədən tədqiqatlarının əlavə məhsullarının iki növü: faydasız torpaqlardan ibarət olan, hazırlıq işləri zamanı tədqiq edilən sahələrdən təmizlənən və zənginləşdirilmə olmayan açıq tədqiqat tullantıları və b. Baş suxurlar təmizlənərkən, minerallar ayrılrak yaranan zənginləşdirmə proseslərinin tullantıları aid edilir. Zənginləşdirmə tullantıları qiymətli torpaqları tutur və və su axarında suyun yiğildiği sahəsində yerləşərək orada yaşayan orqanizmlər üçün təhlükə yaradır.

Məişət tullantıları - adətən məişətdə yaranan tullantılar. Oxşar xüsusiyyətlərə malik olan tullantılar təsərrüfat səaliyyətlərinin bütün növləri nəticəsində yarana bilər və müvafiq olaraq məişət tullantıları ilə birlikdə emal və lağış edilə bilərlər.

Məsafədən öyrənmə - Yer səthinin təsvirinin üçən aparatlardan və peyklərdən çəkilməsi, təbii resursların kadastrının tərtib edilməsi, təbii səlakətlərin qiymətləndirilməsi, xəritələrin tərtib edilməsi və s. üçün lazım olan informasiyaların əldə edilməsi məqsədi onların işlənməsi və təhlil edilməsi.

Məşəldə yandırma - atmosferə atılmazdan əvvəl çıxan zəhərli qazların məşəl qurğusunda yandırılması.

Mikroiqlim - böyük olmayan ərazidə iqlim strukturu.

Milli parklar - insan tərəfindən əl dəyilməyən (toxunulmayan) resursların tədqiqi qadağan edilən və vəzifəsi elm, təhsil və tənəffüs (nəfəs alma) məqsədiylə təbiətin milli və ümumdünya əhəmiyyətli manzərəli yerlərin qorunub saxlanmasından ibarət olan geniş təbii ərazilər.

Monitoring quyusu - təhlükəli tullantıların emal edildiyi sahənin altında yeraltı suların keyfiyyətini analiz etmək məqsədi ilə bilavasitə həmin sahədə qazılmış müşahidə quyusu.

Monitoring stansiyası - tullantıların və ya çirkəndirici maddələrin qatılığının ölçüləməsi üçün aparat.

Mutagen - genetik keyfiyyətləri dəyişdirə bilən amil.

Mutasiya - valideynlərin heç birindən keçməyən, lakin fərdin özüne məxsus olaraq gələcək nəslə verilə biləcək xüsusiyyət.

Müvəqqəti qoruq - vəhşi heyvanların qorunduğu, heyvan və balıq ovunun qadağan edildiyi və ya müzəyyən edilmiş qaydalara ciddi riayət edtlərək ova icazə verildiyi nişanlaşmış ərazi.

Müqavimət qabiliyyəti - bitki və heyvanların ətraf mühitin əlverişsiz şəraitinə dəzə bilməsi və kimyəvi maddələrin və ya xəstəliklərin təsirinə müqavimət göstərməsi qabiliyyəti.

Nikel karbonil - qızılış karbon 2-oksidin nikel ilə reaksiyaya girməsi nəticəsində əmələ gələ bilən olduqca toksiki uçucu maye. Nikel karbonil avtomobilərin işlənmiş qazlarında mövcuddur. Onun buxarı ağ ciyərdə bədxassəli şışların əmələ gəlməsinə səbəb olur.

Nitrat - atmosferdə və ya suda həll olunmuş qaz şəklində azot birləşmələri. İnsanlara və heyvanlara zərərlə təsir göstərə bilər.

Nitritlər - qida məhsullarının konservləşdirilməsi zamanı tətbiq edilən azot turşusunun duzları.

Ozon (O_3) - hər molekulunda üç oksigen atomu olan rəngsiz toksiki qaz. Ozonun havada qatılığı milyonda toxminən 0,01 hissədir (P.P.m) 0,1 P.P.m qatılığı toksiki hesab edilir. Stratosferdə ozon Yer kürasının insanlara və bütün bioloji ələmə zərərlə təsir göstərən ultrabənövşəyi şüalardan qoruyucu təbəqə yaradır. Torposferdə ozon olduqca böyük zərər vuran fotokimyəvi zibilin əsas komponentidir.

Ozon dəliyi - Antraktida üzərində 15-20 km hündürlüyündə şaquli sütündə ozonun ümumi miqdarının müntəzəm artması.

Ozon təbaqasının dağılıması - Ozon stratosferdə Yer kürasını zərərlə ultrabənövşəyi şüalardan qoruduğu yerdə dağılıması. Ozon hidrogen azot, xlor və brom oksidlərinin katalizator kimi iştirak etdiyi kimyavi reaksiyaların nəticəsində dağılır.

Ozonosfer - Yerin səthində 15-25 km hündürlükdə stratosferin azonun xüsusiət çox olduğu aşağı qatı. Ozonosferi həmçinin ozon qatı da adlandırırlar.

Oksidləşmə - üzvü mənşəli tullantıların və ya sianidlər, fenollar kimi kimyəvi perekoratlarda, cirkli sularda kükürdüñ üzvü birləşmələrinin bakterioloji və kimyəvi emalı prosesində onları parçalamaq üçün oksigendən istifadə edilməsi.

Parnik qazları - təbii yolla və insanın fəaliyyəti (istehsal və istehlak) nəticəsində yaranan və parnik effektinə səbəb olan karbon 4-oksidi, üçənənlə azot oksidi, metan və xloftor karbon.

Parnik effekti - parnikin (istixananın) şüşə damı kimi Yeri qızdırın günəş şüalarını içəri buraxan, lakin istiliyin itirilməsinin tarazlaşdırıcı prosesinə mane olan karbon 4-oksidi, digər parnik qazlarının və qaz qatışqlarının yiğilması nəticəsində atmosfer havasının global istilaşması.

Parnik effektinin göstəricisi - ABŞ Milli İqlim Məlumatları Mərkəzi tərəfindən işlənib hazırlanmış göstərici aşağıdakı meyletmələr (sayıntılar) haqqında məlumatlardan ibarətdir; orta temperatur göstəricisinin xeyli artıq olması, ilin soyuq mövsümlərində əlakətli dərəcədə və ya güclü quraqlıq, 50,8 millimetrdən artıq olan illik yağışının günlər üzrə bələşdürülməsi, gündəlik temperatur dəyişməsinin azalması.

Pestisidlər - zərərvericilərin, o cümlədən insan və heyvan xəstəliklərinin daşıyıcılarının, bitki və heyvanların zərərlə növlərinin əmələ gəlməsinin qarşısının alınması, məhv edilməsi və ya qarışığı. Pestisidlər qida məhsullarının, meşə və meşə materiallarının və heyvandarlıq məhsullarının istehsali, emalı, saxlanması, daşınması və ya satılması proseslərinə zərər vuran və ya onları çətinləşdirən zərərvericilərə qarşı tətbiq edilir.

Pilləli terras - eroziyaya qarşı mübarizə aparmaq üçün enişli tərpaq sahəsində quraşdırılan qum təpəsi.

Populyasiya genetikası - ekoloji çıxıntılar nəzərə alınmaqla bitki və heyvan populyasiyalarının genetikasının öyrənilməsi

pH turşuluğunun göstəricisi - mayenin turşuluğu və ya qələviliyinin göstəricisi. pH - in 0-7 hündürlərində qiyməti turşuluğu, 7-14 hündürlərində qiyməti qələviliyi göstərir. 7pH isə neytralıq göstəricisidir.

Radioaktiv parçalama - şüalanma ilə yanaşı radioizotopun şəklini dəyişməsi və ya parçalanma prosesi.

Radioaktiv tullantılar - tərkibində rəsmi olaraq müyyənləşdirilmiş «təhlükəsiz» qatından artıq radioaktiv izotoplardan və ya onlarla zəhərlənmiş maddə. Facieli nəticələrə yol verilməməsi üçün uzunmüddətli ambarların olması vacibdir. Bundan ötrü tərk edilmiş karxanaların «tullantılar qabırıstan»lığından istifadə edilir.

Radioaktiv tullantılarla cırklənmə - istifadə edilmiş yanacaq özəklerinin radioaktiv şüalanmaya məruz qalmış qoruyucu geyimin

və avadanlığın saxlanması və onlarla davamış qaydalarının pozulması, radioaktiv materialların emaledici qurğulara daşındığı zaman onlarla ehtiyatsız rəftar edilməsi nəticəsində ətraf mühitin çirkənməsi.

Radioekologiya - təbii şəraitdə şüalanmanın bitki və heyvan növlərinə təsirinin nəticəsinin öyrənilməsi.

Rentgen - radiasiyanın doza vahidi: rentgen və ya qamma şüalanması ilə yaranan bir millimetr (mm) quru havada bir müsbət və ya mənfi elektrik yükünü daşıyan ionların miqdəri ilə müyyəyənlenirdir.

Resursların dəyər ifadəsində tükenməsi (zalması) - təsərrüfat fəaliyyətinin nəticəsində təbiət aktivliyinin kəmiyyət ifadəsində tükenməsinin (azalmasının) pulla dəyəri. Təbii resurslar onlardan xammal kimi və ya bilavasitə mösətdə istifadə edilməsi nəticəsində tükenir (azalır).

Risk amilinin uçotu - riskin azalması üzrə alternativ inzibati və başqa tədbirlorin qiymətləndirilməsi prosesi və hüquqi, iqtisadi və sosial amillər nəzərə alınmaqla müvafiq üsulların seçilməsi.

Riskin təhlili - maddələrin, istehsalın, texnologiyaların və ya təbii proseslərin ətraf mühitə təsiri cəhətənin müyyəyenləşdiriləsi.

Rütubətlilik əmsali - atmosferdən yağımuş yağıntıının miqdərini dövr ərzində buraxılmış suyun miqdərini bölməklə hesablanır.

Semirid zonalar - yağıntıların orta illik miqdəri təxminən 250-600 millimetr (mm) olan, yağıntılar mövsümü və döyişgən olan, potensial buxarlanma yüksək olan zonalar.

Sənaye tullantıları - müyyəyen məhsulun istehsalı zamanı əmələ gələn maye, bərk və qaza oxşar tullantılar.

Səs-küy - nəqliyyatın hərəketinin, tikintinin və s. fəaliyyət sahəsində fəlakətli nəticələrə (çəitmə qabiliyyətinin itirilməsinə) səbəbə olən qulaqla cəsildən səslər. Desibello ölçülür.

Səs-küyə qarşı mübarizə - mənbədən çıxan səs-küy və ya titrəyişin səviyyəsinin azaldılması və ya səs-küydən və titrəyişdən əhalinin və binaların qorunması tədbirləri.

Səsin «A» şkalası üzrə səviyyəsi - Səsin intensivliyinin və ya diskomfortların qeydə alınması üçün tərtib edilən insanın çəitmə qabiliyyəti çörəvəsində səs xarakteristikalarının göstəriciləri.

Səthi eroziya - səthi axınların təsiri ilə yamaclardan nazik torpaq təpələrinin yuyulub aparılması.

Səthi sular - açıq havada olan bütün su obyektləri, o cümlədən çaylar, göllər, su ambarları, dənizlər, estuarilər və s. buluqlar, quyular və habelə səth sularının təsir etdiyi digər su qəbulediciləri də buraya aiddir.

Səhra - yağışın kifayət qədər yağması və ya torpağın lazımi dərəcədə münbət olmaması nəticəsində bitkilərə nadir hallarda təsadüf edilən və ya bitkilərin ümumiyyətlə olmadığı yer.

Səhralaşma - müxtəlif amillərin təsiri, o cümlədən iqlim dəyişmələri (quraqlıq) və antropogen fəaliyyət (quraq torpaqlardan həddən artıq istifadə edilməsi) nəticəsində arid, semiarid torpaqların və rütubətliyi az olan rayonlarda quraq torpaqların korlanması.

Sixişdirmə - basma və ya döyücləmə yolu ilə bərk tullantıların həcmiñin kiçildilməsi.

Sixişdirmə əmsali - bərk tullantıların ilkin həcmiñin sixışlərmədən sonrakı həcmiñin nisbəti.

Skrubber - havanı təmizləmək üçün aparat. Bu aparatda çirkləndiricilərin möhv edilməsi və ya miqdərinin azaldılması üçün su tozundan (fəvvərəldən) və ya reagentdən istifadə edilir.

Soyuma effekti - günəş şüalarının keçməsinə mane olan aerozolların atmosferdə yiğilması nəticəsində yerin səthinin temperaturunun aşağı düşməsi.

Səliüflifikasiya - nəm torpağın yamac boyu tədricən hərəkat etməsi.

Sorbsiya - tullantılardan və tökülmüş neftdən qazaoxşar asılı vəziyyətdə olan hissəciklərin kənarlaşdırılması prosesi. Bu həm absorbasiya, həm də adsorbasiya prosesini özündə birləşdirir.

Stasionar çirkləndirmə mənbəyi - müyyəyen məkanında yerləşən antropogen məşəli çirkləndirici maddələrin artırılması mənbəyi. Tullantıların emalı stansiyaları, elektrik stansiyaları, sənaye müəssisələri eləcə də kompakt şəkildə yerləşən binalar və yapışq tikililər və başqa hərəket etməyən başqa çirkləndirmə mənbələri onlara aiddirlər.

Stratopauza - yer səthindən təxminən 50 km hündürlükde stratosfer ilə mezosfer arasında keçici təbəqə.

Stratosfer - yer səthindən 10 km-dən 50 km-dək məsafədə (troposferdən yuxarıda) yerləşən atmosferin üst qatı.

Su axımı - infiltrasiyadan başqa digər mənbələrdən kanalizasiya sistemina əlavə olaraq tökülen yağış suları; zirzəmilərdən, küçə

quyularından, su axan qanovlardan drenaj boruları vasitəsi ilə və küçələrin yuyulması nəticəsində təkülən çirkli sular.

Su eroziyası - suyun torpağı yuyub dağıtması; üç formada baş verir: sothi, şırnaqlı və yarqanlı eroziya.

Sudan istifadə edilməsi - sudan kənd təsərrüfatında, sənayedə, su enerjisinin hasilatında, və təsərrüfatlarında, habelə bundan başqa su axarında baltqılıq, suvarma, tullantıların daşınması və atılması üçün istifadə edilməsi.

Suyun dövriyyəsi - 1. suyun atmosferdən yərə təküləməsi və yenidən atmosfərə qayıtmasından ibarət olan ardıcıl mərhələlər. Bu mərhələlər suyun torpaqdan, dənizlərdən və ya daxili sututarlarından buxarlanması, buludların əmələ gəlməsi ilə kondensasiyalaslaşmasını, yağışları, onun torpaqda və su hövzələrində yiğilmasını və təkrar buraxılmasını oks etdirir. 2. klimatoloji hadisələrin ardıcılılığı. Gündəşin istiliyi nəticəsində su yerin səthindən və su obyektlərdən buxarlanır, su buxarları havadan yüngül olduğu üçün havada daha sərin qatlara qalxır və orada kondensasiyalasaraq buludları əmələ gətirərək yağış, qar və sulu qar şəklində yərə yağır. Belə yağışların çox hissəsi torpaqda qalır, bir hissəsi isə çaylara, göllərə və dənizlərə qaydır.

Suyun keyfiyyəti - suyun fiziki, kimyəvi, bioloji və orqanopeptik (dad) xüsusiyyətləri.

Suyun keyfiyyətinin meyarları - konkret ehtiyaclar, o cümlədən içmək, suda istirahət etmək, əkinçilik ehtiyacları, balıq yetişdirmək, su flora və faunasını genişləndirmək, kənd təsərrüfatı və istehsal prosesləri üçün suyun keyfiyyətinin müəyyən edilməsi.

Suyun çirkənməsi - temizlənməsi çirkli suları və leysan axınları ilə suya daxil olan və qatılığı onu istifadə üçün yarasız edən zərərlə və arzuolunmaz maddələrin suda mövcudluğu.

Suların təmizliyinin mühafizəsi - kanalizasiya sistemlərinin, suyun və onun çöküntülərini temizləyən stansiyalarının tikintisi, onlara texniki xidmət və onların istismarından, eləcə də çirkənmiş sothi su hövzələrini bərpa edilməsindən ibarət olan ətraf mühitin mühafizəsi tədbirləri.

Sürüşmə - torpaq kütłəsinə və dağ susurlarının möhkəm olmayan yamaçlardan aşağı sürüşməsi.

Şəhər tullantıları - emal edilmək və mərkəzi sahədə basdırılmaq üçün yerli ərazi xidmətləri tərəfindən yiğilan mənzil, kommersiya və dövlət xidmətlərinin tullantıları.

Şirin su - tərkibində duz az olan təbii su. Adətən belə sular götürmək və içməli su əldə etmək məqsədi ilə temizləmək üçün yararlı hesab edilir.

Şlak - Əsasən silsium, kükürd, fosfor və aliminium oksidlərinin qarışığından ibarət olan metallurgiya və yanma proseslərinin əlavə məhsulu. Yol tikintisində, ballast banaet kimi və fosfat kübrələrinin istehsalında istifadə edilir.

Şlam - bəzi temizləmə prosesində əmələ gələn həll olmayan maddələrin sulu qarışığı.

Şleyf - müxtəlif formada və qatılıqdə tüstü şəklində borulardan atılan maddə.

Şoranzaşma - 1. ətraf mühitin obyektlərində, xüsusilə torpaqda duzların qatılığının artması. 2. qəlevi birləşmələrin suda həll olan duzların yiğilması nəticəsində torpağın korlanması.

Şortəhar su - tərkibində dəniz suyuna nisbətən xeyli az qatılıqdə duz olan su. Belə suda həll olunmuş bütün duzların qatılığı adətən bir litrdə 1000-10000 milliqram (mk/l) hündürdən olur.

Şüalanma - elektromaqnит dalğalarının buraxılması və yayılması. Məsələn, işıq şüalanması, alfa, bete və gamma şüalanma.

Tərəslaşdırma - məhsulun yetişdirilməsi üçün dağ yamaclarına köndələn kiçik üfüqi sahələrin qurulması. Sahələrin ətrafında suyun saxlanması və torpaq eroziyasına qarşı mübarizə üçün sədd və qum təpələri yaradılır.

Təbiəti bərpaetmə fəaliyyəti - ətraf mühitin keyfiyyətinin azalmasına qarşı görülən tədbirlər. Onlara tullantıların miqdarının azaldılması və onların zərərsizləşdirilməsi, tullantıların yerləşdirilməsində dəyişiklərin edilməsi, tullantıların təbii uyğunlaşması prosesinə yardım göstərilməsi, ekoloji sistemin, landşaftların bərpa edilməsi və s. aiddir.

Təbiəti mühavizəsinin ümumdünya strategiyası - Beynəlxalq Təbiəti Mühafizəsi İttifaqı (indiki Ümumdünya Ətraf Mühitin Mühafizəsi Şurası adlanır). BMT-nin Ətraf Mühit Proqramı Ümumdünya Təbiəti Qoruma Fondu tərəfindən həyat üçün mühüm olan ekoloji proseslərin və həyatı təmin edən sistemlərin qorunub saxlanması, genetik müxtəlifliyin saxlanması, növlərdən və ekoloji sistemlərdən istifadənin sabitliyinin təmin edilməsi məqsədiylə 1980-ci ilə dərc edilmiş «Yer planetinə qayğı: sabit yaşayışın strategiyası» və yenidən işlənmiş nəşri 1991-ci ildə dərc edilmişdir.

Təbii resurslar - təbiətdə olan sənaye istehsalı və ya istehlak sistemində istifadə edilən təbiət aktivləri (xammal, material).

Təbii resursların uçotu - cəhiyatlar və təbiət aktivlərinin cəhiyatlarında baş verən dəyişiklikləri ilə əməliyyat aparan uçot sistemi, o cümlədən biotanın ekoloji sistemləri ilə birlikdə suyun və torpağın uçotu sistemi. Bu sistemdə təbii resurslar fiziki vahidlərlə ölçülür.

Təbii sərvət - sənaye istehsalı üçün ətraf mühitin təqdim etdiyi xammal və xidmətlər şəklində təbii resursları təhvil verənlər kimi çıxış edən təbiət aktivləri.

Təbii tarazlıq - organizmlərin ətraf mühitə sabit və hormanik olaraq birlikdə yaşaması.

Təbii fəlakət - qəfil fəlakətli təbii hadisə (zəlzələ, sunami, daşqın, vulkan püşkürməsi, siklon və sürüşmələr) və bu proseslər nəticəsində baş verən fəlakət (quraqlıq, səhralaşma vəs.).

Təbii fəlakətdən qorunma - ətraf mühitin qorunması tədbirləri, o cümlədən eroziyadan qoruyucu qurğuların, su təchizatının, sel axımları, sürüşmə və qar uçqunlarından qorunmanın təmii edən qurğuların, sahil eroziyasından, daşqınlardan, yağıntıdan qoruyucu qurğuların tikintisi, onlara göstərilən xidmətlər və onların istismarı və s.

Təbii çirkəndirci - təbii mənşəli maddələrdən yaranan çirkəndirci (məsələn, vulkan külü, dəniz düzəninin hissəcikləri, fotosintetik uğramış ozon və bitki lisi).

Təkrar dövr etmə - istehsal və istehlak prosesində tullantıların emalı və onlardan istifadə edilməsi (məsələn, yeni məhsullar istehsal etmək məqsədilə metal qırıntılarının əridilməsi).

Təkrar istifadə - material və məhsullardan bir dəfədən çox istifadə edilməsi (məsələn, boş butulkalardan təkrar istifadə edilməsi).

Təmizləmə qurğusunun məhsuldarlığı - ayrıca təmizləyici qurğuda və ya stansiyasında mövcud standartlara və texnologiyaya uyğun olaraq bir il ərzində emal edildə bilən tullantıların maksimum həcmi, məhsuldarlığın hər gün təmizlənən çirkli suların həcminin əhaliyə ekvivalenti ilə və ya təmizlənəcək ümumi kütlə ilə müəyyənləşdirilir.

Təhlükəli maddə - insmanın sağlamlığı və ətraf mühitin keyfiyyəti üçün təhlükə doğuran istenilən maddə. Buraya zəhərləyici, aşındırıcı, partlayıcı və ya kimyəvi aktiv maddələr aid edilir.

Təhlükəli tullantılar - özlərinin zəhərləyici, yoluxdurucu, radioaktiv və ya tez alıqanlılıq xüsusiyyətləri nəticəsində insanların

sağlamlığı, başqa canlı organizmlərin yaşaması və ətraf mühitin keyfiyyəti üçün real və potensial təhlükə doğuran tullantılar.

Təhlükəli tullantıların lokallaşdırılması - təhlükəli tullantıların ətraf mühitə daxil olmasına imkan verməyən və ya onların ətraf mühitdə qəbul oluna biləri həddə olmasına icazə verən şəraitdə onların saxlanması. Onlar xüsusi qurğularla təchiz olunmuş saxlama yerlərində saxlanılır.

Toz - asılı vəziyyətdə havada olan yüngül hissəciklər.

Toz borası - quraqlıq və yarımquraqlıq zonalarda atmosferin intensiv şaquli yədvişməsi. Bu zaman böyük həcmdə toz və zibil yuxarı qalxır.

Toztutan - ocaq qazlarından tozu tutmaq üçün qurğu. Bu səbəbdən tutulmuş tozun əsas hissəsini uçan his təşkil edir.

Toksiklik - maddənin zəhərləyici təsir göstərməsi qabiliyyəti. Bu ağır bioloji nəticələrə və ya onun təsiri, yaxud onunla zəhərlənmə nəticəsində ölümə səbəb olur.

Torpağı bərpa edən bitkilər - torpağın məhsuldarlığının saxlanılmasına kömək edən bitkilər (məsələn, paxlahalar).

Torpağın aerosiyası - torpaqdə havanın və digər qazların dəyişməsi.

Torpağın germetizasiyası - insanın göstərdiyi təsir nəticəsində torpağın, otmosfer, hidrosfer və bioosferdən izolyasiya edilməsi. Bu yerli iqlim, torpağın funksional imkanlarına, su balansına və maskunlaşmaya təsir göstərir.

Transsərhəd çirkənməsi - mənbəyi bir ölkədə olan, lakin su və ya hava axımları ilə sərhəddi keçərək başqa ölkənin ətraf mühitində zərər vuran çirkənmə.

Tropopauza - troposfer ilə atmosfer arasında Yer səthindən təxminən 10 km hündürlükdə yerləşən keçid qatı.

Troposfer - Yer səthindən təxminən 10 km hündürlükdə olan atmosfer qatı.

Tullantıların artması nəticəsində yurulan ziyan - çirkənmənin evlərə, heykəllərə, organizmlərə və ekoloji sistəmə göstərdiyi təsirin nəticəsi.

Tullantıların artması normaları - çirkəndirci maddələrin bir səyyar və ya stasionar mənbə tərəfindən atılmasına rəsmi icazə verilən maksimum kütləsi.

Tullantıların kadastri - həqiqətən və ya potensial olaraq atmosferə atılan çirkəndirci maddələrin mənbələrinin və kəmiyyət

1. А.В. Сиденко, Г.Ю. Попов, В.М. Матвеева, «Статистика», М, «Дело и Сервис», М. 2000.
2. «Aqrar İslahatların əsasları haqqında» Azərbaycan Respublikasının qanunu, Biznes buraxılış bülleteni, xüsusi buraxılış, B. 1995.
3. Azərbaycan Respublikasının Konstitusiyası, Azərnəş, 1995.
4. Azərbaycan SSR-nin ekologiyasının bəzi məsələləri, BDU-nun elmi əsərləri toplusu, B. 1990.
5. Azərbaycan Respublikasının su kodeksi, Bakı, 1999.
6. Azərbaycan Respublikasının torpaq kodeksi, 25 iyun 1999.
7. В.А. Анучин, «Основы природопользования», М. 1978.
8. В.Д. Похомов, «Статистика геолого - разведочных работ», М, «Недра», 1966.
9. В.И. Коробкин, Л.В. Передельский, «Экология» Ростов на Дону, Еникс» 2000.
10. «Демография и экология крупного города», Под. ред. Н.А. Толкачова, Г.М. Романенкова. Ленинград, «Недра» 1980.
11. «Dövlət torpaq kədəstri, torpaqların monitorinqi və yer quruluşu haqqında» Azərbaycan Respublikasının 12 mart 1999-cu il tarixli qərarı.
12. И.В. Сергеев, «Экономика предприятия», М., «Финансы и Статистика», 1997.
13. «Курс социально-экономической статистики», Под. ред. М. Г. Назарова, М., «Финстатинформ», 2000.
14. Ə.A. Əskərov, «Ətraf mühitin qorunması və təbii sərvətlərdən istifadə», B., «Maarif», 1989.
15. Əzizov A.M. Abdullayev M.N. «Ekologyanın əsasları» B. 1996.
16. «Ətraf mühit və ekologiya». Elmi metodiki konfransın materialları, B.» Ozan» 1997.
17. Ətraf mühitin qorunmasına dair Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli qanunu.
18. «Ətraf mühitin qorunması üzrə milli fəaliyyət programı» B. 1998.

göstəricilərinin siyahısı. Belə kadastrdan qazaoxşar tullantıların atılması normalarını müəyyənləşdirərkən və dərc etdirmək üçün istifadə edilir.

Tullantıların kənarlaşdırılması - tullantıların kənarlaşdırılması üsulları, o cümlədən zibilxanalar, lokallaşdırma, yerin altında basdırma, dənizə atma və s.

Yarussluq- ekoloji qrupların və ətraf mühit obyektlərinin şəquli surətdə yerləşməsi, məsələn, meşədə yarus aşağı və yuxarı otlardan, kollardan və ağaclarдан ibarət olur.

Yataqların açıq tədqiqi- faydalı qazıntı yataqlarının üstündə olan mödən suxurlarının və torpağın üst qatlarının mexaniki üsulla təmizlənməsindən sonra tədqiqi.

Yaşayış yerinin qorunması- növlərin və onların yaşayış yerinin qorunması.

Yenidən hesablama əmsalları- enerji resursları haqqında məlumatları vahid göstəricilərə çevirmək məqsədi ilə və ya müxtəlif mənbələr tərəfindən çirkənməni kəmiyyətə qiymətləndirmək üçün məsələn, qlobal istişənməyə təsir edən çırıldırıcı maddələrin məcmuu analiz etmək üçün ilkin fiziki vahidlərdə göstərilmiş kəmiyyət göstəricilərinin hamı tərəfdən qəbul edilmiş hesablama sistemini vahidlərinə çevirərək yenidən hesablanmasında istifadə edilən əmsallar.

Yeraltı axın - təzyiq altında bulaq və ya süzülmüş su şəklində çayın mərsinə axan yeraltı su.

Yeraltı su - yer səthi seviyyəsindən aşağıda (adətən sulu təbəqədə) yerləşən quyuları, su hövzələrini təmin edən şirin su, torpaq suları içməli suyun əsas mənbəyi olduğu üçün çırıldırıcı maddələrin yeraltı anbarlardan yuyulub tökülməsi ehtimalı var.

Yeraltı su hövzəsi - yerin səthindən aşağıda yerləşən və infiltrasiya suyu hesabına dolan su hövzəsi.

Yox olmuş növ - son 50 il ərzində təbiətdə rast gəlinməyən növ.

Yükləmə - su hövzəsinə atılmış çırıldırıcı maddələrin miqdəri.

Yüksək aktivli tullantılar - nüvə reaktorunun yanacaq bölmələrinin tullantıları. Yüksək aktivli tullantılar adətən reaktor sahələrində və nüvə yanacağıni emal edən qurğularda saxlanılır.

Yüksək sıxlıqlı polietilen - yandığı zaman zəhərlili tüstü əmələ gələn material. Plastik butulkaların və digər məhsulların istehsalında istifadə edilir.

19. «Ətraf mühitin statistikasına dair qlossari», Azərbaycan Respublikası DSK-nin nəşriyyatı, B. 1997.
20. I. Леви, А. Андерсон, «Народонаселение, Окружающая среда и качества жизни», БМТ- нин яшалийя даир ынмудийя конфрансынын материаллары, М. «Экономика» 1979.
21. М.А. Королев, Э.Б. Фигорнов, «Статистика и экономический анализ в управлении народным хозяйством», М. «Экономика», 1985.
22. Населения и окружающая среда М., «Статистика», 1995.
23. N. Nəbiyev, «Təbii sərvətlər və ekoloji mühit», B. 1987.
24. N. Nəbiyev, «Təbii sərvətlərin qorunması və istifadəsi», B. 1989.
25. «Охрана окружающей среды и ее социально-экономической эффективности», М., «Наука», 1980.
26. «Охрана окружающей среды и рациональное использования природных ресурсов в Азербайджане» Б. 1999.
27. Петр Фон, Дер Липпе «Экономическая статистика», М. 1994.
28. Rəşid Məmmədov, «Beynəlxalq statistika», Bakı. 1999.
29. Sadıqov A.S. «Ətraf mühitin mühafizəsi», B. 1992.
30. «Статистика Окружающей среды». Под. ред. М.Г. Труловой М., «Финансы и статистика», 1981.
31. «Экономическая статистика». Учеб. пособ., Й.И. Иванова М., «Инфра-М», 2000.

Kitabın içindəkilər

ÖN SÖZ	3	
I FƏSİL	ƏTRAF MÜHİTİN QORUNMASI STATİSTİKASININ PREDMETİ, METODLARI, VƏZİFƏLƏRİ VƏ GÖSTƏRİCİLƏRİ SİSTEMİ.	4
§ 1.1.	Ətraf mühit haqqında anlayış və onun statistik öyrənilməsinin zəruriliyi.	4
§ 1.2.	Ətraf mühitin qorunması statistikasının obyekti, predmeti, metodları və vəzifələri.	12
§ 1.3.	Ətraf mühitin qorunmasına dair Dövlət qanunu və milli hərəkət planı.	17
§ 1.4.	Ekoloji və iqtisadi uçot sistemi.	27
§ 1.5.	Müəssisənin ekoloji-iqtisadi pasportu.	32
§ 1.6.	Ətraf mühitin qorunması statistikasının göstəriciləri sistemi.	32
§ 1.7.	Ətraf mühitin çırklənməsi və onun səviyyəsinə statistika müşahidəsinin təşkili.	38
§ 1.8.	Ətraf mühita təsir edən amillər və onların təsnifatı.	41
Nəzarət üçün suallar.		52
II FƏSİL	SU RESURSLARININ VƏZİYYƏTİ, İSTİFADƏSİ VƏ ÇIRKLƏNMƏDƏN QORUNMASININ STATİSTİKASI	54
§ 2.1.	Su-canlı aləmin mövcudluğunun əsas şərtidir.	54
§ 2.2.	Su resurslarının mövcudluğu, vəziyyəti, istifadəsi və qorunmasının statistika göstəriciləri sistemi.	55
§ 2.3.	Su resursları və onlardan istifadənin statistik uçotu. Su balansı.	63
§ 2.4.	Suyun keyfiyyəti və çirkəlmədən qorunmasının statistikası.	74
§ 2.5.	Suyun qiymətləndirilməsini səciyyələndirən statistika göstəriciləri.	87

Nəzarət üçün suallar.	89		
III FƏSİL ATMOSFER HAVASININ VƏZİYYƏTİ, CİRKLNMƏSİ VƏ QORUNMASININ STATİSTİKASI.	90		
§ 3.1. Atmosfer havası haqqında anlayış, onun quruluşu və tərkibi.	90	§ 5.4.	və qorunmasının statistika göstəriciləri. Meşa təsərrüfatına dair statistika məlumatlarının mənbələri.
§ 3.2. Atmosfer havasının çirklnməsinə statistika müşahidəsi.	92	§ 5.5.	Meşələri səciyyələndirən ümumiləşdirici statistika göstəriciləri.
§ 3.3. Atmosfer havasının vəziyyəti, çirklnməsi və qorunması statistikasının göstəriciləri sistemi.	95		Nəzarət üçün suallar.
§ 3.4. Atmosfer havasının çirklnməsi və qorunmasının statistikası.	105		
Nəzarət üçün suallar.	121	VI FƏSİL QORUQLAR VƏ BASQA QORUNAN ƏRAZİLƏRİN QORUNMASI STATİSTİKASI.	176
IV FƏSİL TORPAQ RESURSLARININ VƏZİYYƏTİ, İSTİFADƏSİ VƏ QORUNMASININ STATİSTİKASI.	122	§ 6.1.	Qoruq və başqa qorunan ərazilər haqqında anlayış və bu sahədə statistikanın vəzifələri.
§ 4.1. Torpaq resursları haqqında anlayış və bu sahədə statistikanın vəzifələri.	122	§ 6.2.	Azərbaycan Respublikasında qoruqların və başqa qorunan ərazilərin mövcudluğu və istifadəsi istiqamətləri.
§ 4.2. Torpaq resurslarının vəziyyəti, istifadəsi və qorunması statistikasının göstəriciləri sistemi.	126	§ 6.3.	Flora və faunanın qorunması statistikası.
§ 4.3. Torpağı əmələ gətirən amillər.	132	§ 6.4.	Qoruqlar və başqa qorunan ərazilərin statistika göstəriciləri sistemi və onların mənbələri.
§ 4.4. Torpaqların vəziyyəti və çirklnmədən qorunmasının statistikası.	134		Nəzarət üçün suallar.
§ 4.5. Torpaqların qiymətləndirilməsi və torpaq vergisi.	142		
Nəzarət üçün suallar.	148	VII TƏBİİ SƏRVƏTLƏR VƏ YERİN TƏKİNİN SƏMƏRƏLİ İSTİFADƏSİNİN STATİSTİKASI.	196
V FƏSİL MEŞƏ RESURSLARININ VƏZİYYƏTİ, İSTİFADƏSİ VƏ QORUNMASININ STATİSTİKASI.	149	§ 7.1.	Təbii sərvətlər və yerin təki haqqında anlayış.
§ 5.1. Təbii və iqtisadi proseslərin formalasmasına məşələrin rolu.	149	§ 7.2.	Təbii sərvətlər statistikasının predmeti, obyekti və vəzifələri.
§ 5.2. Məşə təsərrüfatı statistikasının vəzifələri.	154	§ 7.3.	Təbii sərvətlər statistikasında tətbiq edilən əsas təsnifatlar və qruplaşdırılmalar.
§ 5.3. Məşə resurslarının mövcudluğu, istifadəsi	155	§ 7.4.	Təbii resurslar statistikasının göstəriciləri sistemi.
		§ 7.5.	Faydalı qazıntı ehtiyatları balansı.
		§ 7.6.	Yerin təkindən çıxarılan təbii sərvətlərdən istifadənin statistikası.
	366		

§ 7.7.	Yerin təkində olan təbii sərvətlərin axtarışı, hasilatı və istifadəsinə dair tərtib olunan əsas statistika hesabatları.	211	X FƏSİL	ƏTRAF MÜHİTİN QORUNMASI SAHƏSINDƏ BEYNƏLXALQ ƏMƏKDAŞLIQ VƏ ƏTRAF MÜHİTİN QORUNMASI STATİSTİKASI.	299
Nəzarət üçün suallar.		233			
VIII FƏSİL	SƏNAYE VƏ MƏİŞƏT TULLANTILARININ YARANMASI, MÖVCUDLUĞU, İSTİFADƏSİ VƏ ƏTRAF MÜHİTİN BƏRK TULLANTILARLA ÇIRKLƏNMƏSİ STATİSTİKASI	234	§10.1.	Ətraf mühitin qorunması sahəsində beynəlxalq əməkdaşlıq və onun əsas principləri	299
§ 8.1.	Sənaye və məişət tullantıları haqqında anlayış, onların yaranma səbəbləri və növləri.	234	§10.2.	Ətraf təbii mühitin qorunması statistikasının beynəlxalq obyektləri.	304
§ 8.2.	Sənaye tullantıları və təkrar emal maddi resurslarının statistik üçəti.	239	§10.3.	Ətraf mühitin qorunması statistikasının yaradılması üzrə beynəlxalq fəaliyyət.	307
§ 8.3.	Sənaye tullantıları statistikasının göstəriciləri sistemi.	242	Nəzarət üçün suallar.		
§ 8.4.	Məişət tullantılarının yiğilması, uzaqlaşdırılması, istifadəsi və ətraf mühitin məişət tullantıları ilə çirklənməsindən qorunması statistikası.	247	XI FƏSİL	DÜNYANIN BÖZİ ÖLKƏLƏRİNDE ƏTRAF MÜHİTİN QORUNMASI STATİSTİKASININ ÖZƏLLİKLƏRİ.	312
§ 8.5.	Ətraf mühiti çirkləndirən toksiki istehsal və istehlak tullantıların yaranması və dövriyyəsi haqqında tərtib edilən statistika hesabatı.	253	§11.1.	ABŞ-da və Kanadada ətraf mühitin qorunması statistikası	313
Nəzarət üçün suallar		260	§11.2.	Almaniyada ətraf mühitin qorunması statistikası.	324
IX FƏSİL	ƏTRAF MÜHİTİN QORUNMASINA KAPİTAL QOYULUŞLARI VƏ TƏBİƏTDƏN İSTİFADƏNİN İQTİSADI SƏMƏRƏLİLİYİNİN STATİSTİKASI	261	§11.3.	Bolqarıstanda ətraf mühitin qorunması statistikası	328
§9.1.	Ətraf mühitin qorunmasına kapital qoyuluşlarının statistikası	261	§11.4.	Çexiya və Slaveniyada ətraf mühitin qorunması statistikası.	331
§9.2.	Ətraf mühitin qorunmasına çəkilən xərc-lərə və təbii ehtiyatlara görə ödənişlərə dair statistika məlumatlarının mənbələri.	268	Nəzarət üçün suallar.		
§9.3.	Ətraf mühitin qorunması və iqtisadi səmərəliliyin göstəriciləri.	277	XII FƏSİL	ƏTRAF MÜHİTİN VƏ ONUN QORUNMASI STATİSTİKASINDA İSTİFADƏ OLUNAN ƏSAS TERMINLƏR (İSTİLAHLAR).	332
Nəzarət üçün suallar.		298			334
		368	ƏDƏBİYYAT		363

MƏMMƏDOV RƏŞİD ŞAMİL oğlu

MƏMMƏDLİ VƏFA RƏŞİD qızı

ƏTRAF MÜHİTİN QORUNMASI STATİSTİKASI

Yığma verilmişdir 28. 01. 2003

Çapa imzalanmışdır 21. 02. 2003

Şərti çap vəraqi 23

Sifariş 37

Tiraj 500

Kağız formatı 60/ 84 1/ 16

Azərbaycan Dövlət İqtisad Universitetinin Nəşriyyatı, Bakı
370001, İstiqlaliyyət küçəsi, 6